



*Qasim bay Zakir*  
**(1784-1857)**



**Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi**

**Azərbaycan Dövlət Bədən Tərbiyəsi  
və İdman Akademiyası**

**Süleyman Hüseynov**

# **Qasim bay zakir**



**BAKİ - YAZICI - 2010**

Az2  
2010

S 63

**Elmi redaktoru:**

**Rəhilə Məhərrəmova**  
filologiya elmləri doktoru,  
professor

**Rəyçilər:**

**Kamran Əliyev**  
filologiya elmləri doktoru,  
professor

**İbrahim Bayramov**  
filologiya elmləri doktoru,  
professor

**Süleyman Səfər oğlu Hüseynov. Qasım bəy Zakir Bakı, "Yazıcı" nəşriyyatı, 2010-cu il, səh 344**

BBKA 63

*Kitab üç hissədən ibarətdir. Birinci hissə Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi və görkəmli lirik şair Qasım bəy Zakirin həyat və yaradıcılığına həsr edilmişdir. Burada şairin dövrü, həyatı və ədəbi mühiti işıqlandırılır, yaradıcılığı, o cümlədən lirik və satirik şeirləri, təmsil və mənzum hekayələri ayrı-ayrılıqda təhlil olunur.*

*İkinci hissədə şairin əsərlərinin dil xüsusiyyətləri, onların leksika və frazeologiyası ətraflı işıqlandırılır, şairin leksikonu semantik cəhətdən araşdırılır, zəngin dil faktları əsasında XIX əsr ədəbi dilinin normaca müəyyənləşməsində və üslubi vəsitələrlə zənginləşməsində Zakirin rolu əyanıləşdirilir.*

*Üçüncü hissədə müəllifin Qasım bəy Zakir haqqında journal və qəzetlərdə çap olunmuş bütün məqalələri ardıcılıqla verilmişdir.*

*Kitab orta məktəbdə çalışılan Azərbaycan dili və ədəbiyyat müəllimləri, filologiya ixtisası alan pedaqoji ali və orta ixtisas məktəblərinin tələbələri, habelə bu sahə üzrə magistr və doktorantlar üçün nəzərdə tutulmuşdur.*

S 5204000077 - (352) qrifli nəşr  
M - 656 - 2010

© YAZICI

# I HİSSƏ

*Q. Zakirin hayatı  
və yaradıcılığı*

## **Q.ZAKİR VƏ ONUN MƏKTƏBDƏ ÖYRƏDİLMƏSİNƏ DAİR**

Hər bir şəxs dünya mədəniyyətinin nailiyyətləri çərçivəsində, ilk növbədə, mənsub olduğu xalqın milli mədəniyyətini öyrənməlidir. Bəşəriyyətin keçdiyi uzun inkişaf yolu tarixində əvvəlki nəsillərin istedadı və gərgin əməyi ilə yaradılmış sərvətləri əzx edib mənissəmək-lə yeni mədəniyyət yaratmaq mümkündür. Bu baxımdan respublikamızda mədəni irsə göstərilən qayğı diqqətəlayiqdir. Təsadüfi deyildir ki, son illər ədəbiyyat klassiklərinin öyrədilməsinə və təbliğinə böyük fikir verilir.

Müstəqillik illərindən başlayaraq dövlətimiz klassik irlərin öyrənilməsi, təbliği, gənc nəslə hərtərəfli və dərindən çatdırılması məqsədilə "Bədii ədəbiyyat klassikləri əsərlərinin tədqiqini, nəşrini və təbliği yaxşılaşdırmaq tədbirləri haqqında", habelə Nizami Gəncəvi, Aşıq Ələsgər, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov, Hüseyin Cavid və başqa sənətkarlar haqqında qərarlar vermişdir.

Bəşəriyyətin mədəni inkişafında N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.-Sabir kimi Azərbaycan ədəbiyyatı korifeyləri cərgəsində Qasim bəy Zakir özünəməxsus şərəfli yerlərdən birini tutur. Onun əsərlərində xalqımızın işgalçılara, əsaretcilərə, feodal adət-ənənələrinə, mürtəcə ehkamlara, siyasi hüquqsuzluğa, amansız sosial ədalətsizliyə və milli zülmə qarşı mübarizəsi əks olunmuşdur. Həm gözəl lirik şeirlər, həm də kəskin satiralar müəllifi kimi tanınan Zakir ədəbiyyat tariximizdə tənqidli realizmin təməl daşını qoylanlardan, XIX əsrin birinci yarısında formallaşan realist-demokratik ədəbiyyatın yaradıcılarından biri kimi tannır. O, zəmanəsinin mütərəqqi ideyaları ilə aşılanmış yaradıcılıq irləi Azərbaycan ədəbiyyatının, ictimai və elmi fikrinin inkişafına böyük töhfə vermiş, milli mədəniyyətimizin yüksəlişinə, tərəqqisine misilsiz köməklik göstərmişdir.

Q.Zakirin əsərləri hələ öz sağlığında müasirlərinin diqqətini cəlb etmiş, həyatı və yaradıcılığı haqqında bir sıra qiymətli fikirlər deyilmişdir. Şair haqqında ilk elmi, nəzəri fikir söyleyən onun böyük müasiri, dostu - yazıçı, dramaturq, tənqidçi kimi şöhrət tapan dahi mütefəkkir

Mirzə Fətəli Axundov olmuşdur. O, Zakirin yaradıcılığına yüksək qiymət verir, onu Vaqifdən sonrakı ədəbiyyatımızın əsas hərkətverici qüvvəsi hesab edirdi (1). Sonralar Mirzə Yusif Nersesov (48), Müfti Hüseyn əfəndi Qaibov (31), A.Berje (13), Məhəmmədəga Müctehidzadə (46), Mir Möhsün Nəvvab (51) Zakirin şeirlərindən nümunələr göstərmiş, şəxsiyyəti və yaradıcılığı barəsində məlumat verməyə çalışmışlar.

Daha sonralar Nəcəf bəy Vəzirov (55), Yusif Vəzir Çəmənzəminli (56), Nəriman Nərimanov (50), Salman Mümtaz (47), Həbibulla Səmədzadə (53), Əbdüləzel Dəmirçizadə (17,18), Həmid Arası (6), Feyzulla Qasimzadə (33), Məmməd Arif (7), Əliəjdər Səidzadə (52), Mirzə İbrahimov (27), Ziyəddin Göyüşov (22), Mirzəqə Quluzadə (36), Şixəli Qurbanov (37), Kamran Məmmədov (39,42), Sadıq Hüseynov (25), Əziz Mirəhmədov (44), Əzizə Cəfərzadə (15), Məmmədcəfər Cəfərov (14), Mustafa Mustafayev (45), Ayaz Vəfali (54) və başqaları Zakirin ədəbiyyatımızdakı mövqeyi, həyatı, realist sənətin yaranması və inkişafındakı rolü, ictimai satiranın formallaşmasında fəaliyyəti, klassik irsə münasibəti, sənətkarlıq qüdrəti haqqında bir sıra dəyərli fikirlər söyləmişlər.

XX əsrin 60-cı illərindən başlayaraq Zakirin ədəbi irsi müxtəlif aspektlərdən dissertasiya mövzuları olmuşdur. Mustafa Mustafayev "Qasım bəy Zakir poeziyasının sənətkarlıq xüsusiyyətləri" (1965), Süleyman Rüstəmov "Qasim bəy Zakirin ədəbi irsinin elmi-tənqidi mətninin tərtibi" (1969), Süleyman Hüseynov "Qasim bəy Zakirin əsərlərinin leksika və frazeologiyası" (1973), Sahib Axundov "Qasim bəy Zakirin lirikası" (1983) mövzularında namizədlik dissertasiyaları müdafiə etmişlər.

Ümumiyyətlə, XIX əsr ədəbiyyatından, eləcə də satiradan, satirik şeirdən, təmsildən bəhs edilən birçə məqalə və kitab tapmaq olmaz ki, orada bu və ya digər dərəcədə Zakirə toxunulmamış olsun.

Q.Zakirin irsi filoloji cəhətdən nə qədər geniş və əhatəli tədqiq edilmişsə də, təlim materialı kimi pedaqoji-metodik tədqiqatə az cəlb olunmuşdur. N.Nərimanov hələ 1922-ci ildə "Türk uşaqları nəinki Puşkinin, hətta Şekspirin və Şillerin şeirlərini də öyrənməlidir. Lakin bunu o zaman edə bilərlər ki, hər şeydən əvvəl əsl proletar şairi, doğma Sabirin heybətli mübariz şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadiinin şeirlərini öyrənmiş olsunlar" (50) - deyə gənc nəslə Zakirin ədəbi irsi ilə yaxından tanış olmağa çağırmaqla məktəbdə şairin tədrisinin vacibliyi ni irəli sürdü.

Orta məktəb kursunda həmişə tədris olunmasına baxmayaraq şairin yaradıcılığının pedaqoji-metodik cəhətdən şagirdlərə çatdırılmasına, tədqiqi və tədrisi məsələlərinə az toxunulmuşdur. Ədəbiyyat dərsliklərinə rəhbərlik məqsədilə yazılmış C.Əhmədovun "VI sinifdə ədəbiyyat dərsləri" (Bakı, 1976) və A.Babayevin "IX sinifdə ədəbiyyat dərsləri" (Bakı, 1976) vəsaitlərində şairin əsərlərinin tədrisi üslublarından danışılır. S.Hüseynov "Q.Zakirin bədii dilinin öyrədilməsi məsələlərinə dair" ("Azərbaycan dili və ədəbiyyat tədrisi" məcmuəsi, 1984, №4) və "Q.Zakirin bədii irləndə tərbiyəvi fikirlər" ("Azərbaycan məktəbi" jurnalı, 1985, №1) məqalələrini nəşr etdirmişdir. Göründüyü kimi, şairin yaradıcılıq xüsusiyyətlərinin metodik cəhətdən öyrənilməsi tədqiqatçıların nəzərindən yayınmasa da, görülən işləri heç cür qənaətbəxş hesab etmək olmaz. Digər tərəfdən, adları qeyd olunan metodik yazılar mövzu ilə əlaqədar ehtiyacları tam ödəmədiyi kimi, pedaqogikanın son nailiyyətlərini də əhatə etmir, başlıcası isə respublikamızın həyatında baş verən son siyasi hadisələrdən geri qalır və onlar dərsdə tətbiq edilmək üçün müəllimlərə lazımi istiqamət vermir.

Müəllim pedaqogika elminin son nailiyyətlərinə bələd olmadan, səmərəli, faydalı dərs üsullarına yiyələnmədən şairin zəngin yaradıcılığını, əsərlərində qaldırılan ümuməşəri ideyaları şagirdlərə çatdırma bilməz, əsərlərində qoymuş və bədii həllinə müvəffəq olduğu problemləri dərk etdirib onun haqqında lazımı təsəvvür yaratmaqdə çətinliklə üzləşər, dərslərinin elmi-metodik səviyyəsini yüksəltməkdə irəli gedə bilməz. Pedaqoji-metodik ədəbiyyatı nəzərdən keçirdikdə isə aydın olur ki, Zakirin ədəbi-bədii irlərin öyrədilməsinə xidmet edəcək, bu işdə müəllimlərin işinə lazımı istiqamət verəcək praktikada yoxlanılıb sınaqdan çıxarılmış metodik vəsaitə ehtiyac böyükdür.

XIX əsr Azərbaycan poeziyasında xəlqiliyin, həyatiliyin və erkən realizmin yaranmasında görkəmli xidməti olan Q.Zakirin həyat və yaradıcılığının tədrisi məktəblilərin əxlaqi, etik və estetik tərbiyəsində əvəzsiz bir vasitədir. Şairin dövlət səviyyəsində təbliğ olunması ümumtəhsil məktəblərinin tədris planının qarşısında bir sıra yeni vəzifələr qoyur. Zakirin ədəbi irlərinin təbliğinin məhz məktəbdən başlanması tədris işində müəyyən dəyişikliklər aparılmasını nəzərdə tutur. Şairin program və dərsliklərə daxil edilmiş əsərləri üzərində iş eləqurulmalıdır ki, şagirdlər onları sevə-sevə oxuyub öyrənsinlər, insana,

insanlığa ülvi məhəbbət, vətənə sonsuz sevgi, sədaqət, əməyə, zəhmətə hörmət, haqsızlığa barışmaz nifrət ruhunda tərbiyə olunsunlar.

Əlbətta, ümumtəhsil məktəblərində Zakirin zəngin ədəbi irsini hərtərəfli əhatə etmək, onun lirikasını, satiralarını, təmsillərini, mənzum məktub və hekayələrini geniş planda keçmək çətindir. Lakin təcrübə göstərir ki, şairin əsərlərindən programda nəzərdə tutulmuş müəyyən nümunələri şagirdlərə çatdırmaq və öyrətmək mümkündür. Bunun üçün şairin sənətkarlıq, dil və həcm baxımından məktəb programına uyğun şeirlərindən nümunələr verilmeli, yaradıcılığından söhbət açılmalı, sinifdənxaric oxu materiallarından istifadə olunmalı, fotomüntəxəbat, fotosərgilər təşkil edilməli, televiziya filmləri nümayiş etdirilməlidir. Bu imkanlardan səmərəli istifadə sayəsində şagirdlərə şairin yaradıcılıq xüsusiyyətlərini öyrətmək asanlaşır. Lakin burada müəllimin pedaqozi ustalığı və şairin yaradıcılığına dərindən bələdliyi də az rol oynamır.

Hazırda məktəblərdə Q.Zakirin yaradıcılığının öyrədilməsi sahəsində maraqlı iş təcrübəsi toplanmışdır. Şagirdlərlə aparılan müsahibələr göstərir ki, onlar Zakir haqqında müəyyən məlumatata, biliyə malikdirlər. Zakirin əsərləri ədəbiyyatdan təlim materialları arasında maraqla oxunub öyrənilən ədəbi-bədii nümunələrdir. Şagirdlər bu materialları həvəslə oxuyur, şairin yaradıcılıq xüsusiyyətlərini öyrənməyə, ondan nəticələr çıxarmağa, faydalana maşa çalışırlar.

Keçən əsrin 20-ci illərindən başlayaraq Q.Zakirin yaradıcılığı müntəzəm olaraq ümumtəhsil məktəblərində tədris olunur, əsərləri programlara, dərsliklərə, ayrı-ayrı müntəxəbatlara salınır. Şairin "Durnalar", "Fərzəndi-əziz", "Çar hakimlərinin rüşvətxorluğu haqqında", "Şişəlilər", "Dost yolunda cəfa çəkdir, can üzdüm", "Keçdi növbəti zimstan", "Xəbər alsan bu vilanın əhvalin", "Tisbağa, qarğı, kəsəyən və ahu" və s. kimi şeirləri məktəblilərin sevə-sevə oxuduğu, öyrəndiyi gözəl sənət nümunələrindəndir.

"Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat programında" (8) Q.Zakirin VI, VIII və X siniflərdə tədris olunması planlaşdırılmışdır. VI sinifdə şairin "Sədaqətli dostlar haqqında" (2 saat) təmsili tədris olunur. Uzun illərdir ki, bu təmsil təlim materialı kimi ümumtəhsil məktəbləri programlarında sabitləşmişdir. Programda "Ahu və kəsəyən" təmsilinin məzmunu, təmsildə ifadə olunmuş fikir, çıxarılan əxlaqi nəticə, təmsil haqqında biliyin dərinləşdirilməsi tələbləri qoyulur və əsər üzərində ətraflı iş

aparılması tövsiyə edilir. Program üzrə təmsilin oxunmasına, məzmun üzərində işə, onun dili, bədii xüsusiyyətləri və quruluşunun öyrədilməsinə iki saat verilir. Dostluq, yoldaşlıq, sədaqət kimi insani hiss-lərin şagirdlərə çatdırılması konkret olaraq bir əsərin üzərində cəmləşdirilsə də şairin yaradıcılıq xüsusiyyətlərini, humanist ideyalarını izah etmek, aydınlaşdırmaq baxımından təmsil müvəffəqiyyətlə seçilmişdir. Təlim üçün maraqlı olan bu əsərin tədrisi şairin tərbiyəvi fikirlərinin, cəmiyyət haqqında arzularının açıqlanması baxımından da əhəmiyyətlidir.

VIII sinifdə Q.Zakirin həyatı və yaradıcılığı haqqında məlumat verməklə "Durnalar" şeirinin ifadəli oxusu və məzmununa (1 saat), eləcə də "Durnalar" şeirinin təhlilinə (1 saat) 2 saat vaxt nəzərdə tutulur.

X sinifdə Q.Zakirin öyrədilməsinə daha 5 saat vaxt ayrılmışdır. Həmin vaxt ədəbiyyatdan program materiallarının bölgüsü aşağıdakı kimi planlaşdırılmışdır: Qasim bəy Zakirin həyatı (1 saat). Q.Zakirin yaradıcılığı, sənətkarlığı (1 saat). Zakir XVIII və XIX əsrlər ədəbiyyatımızın arasında körpü kimi. Şeirlərinin xalq ruhuna yaxınlığı və poeziyasındaki satirik təməyüll. Q.Zakirin "Gəlsin" qoşmasının məzmunu və təhlili (1 saat). Q.Zakirin "Xəbər alsan bu vilanın əhvalin" əsərinin məzmunu (1 saat). Q.Zakirin "Xəbər alsan bu vilanın əhvalin" əsərinin təhlili, ifadəli oxusu (1 saat).

Bunlardan başqa programda "Q.Zakirin yaradıcılığında tənqid hədəfləri" və "Q.Zakirin lirik şeirlərinin təhlili" mövzusunda yoxlama inşa yazılarının yazılmasına da iki saat vaxt verilir.

Müəllim tədris etdiyi satiraların və təmsillərin əsas qayəsini şagirdlərə başa salmalı və onu dövrlə, zamanla, şəraitlə bağlı izah etməlidir. Bunun üçün o, tədris olunan əsərlərin bədii xüsusiyyətlərindən, təsvir vasitələrindən geniş bəhs açmalıdır. Şeirləri təhlil etməyin başlıca məqsədi isə şagirdlərə əsərin ifadə gözəlliyini dərk etdirmək, ana dilimizin tükənməz söz xəzinəsindən şairin nə dərəcədə və necə istifadə etməsinə göstərməkdən ibarətdir.

Məlumdur ki, şagirdlər Azərbaycan dili fənnindən hələ aşağı siniflərdə sözün əsas və məcazi mənası, sinonimlər, antonimlər, omonimlər, dialektizmlər, alınma sözlər, arxaizmlər, frazeoloji birləşmələr və s. haqqında müəyyən biliklərə yiyələnmiş olurlar. Bu, əlbəttə Zakir satiralarının mənimsənilməsini xeyli asanlaşdırır. Bununla belə, istər "Sədaqətli dostlar haqqında" təmsilini, istərsə də "Gəlsin",

"Durnalar", "Keçdi növbəti-zimistan", "Xəbər alsan bu vilanın əhvəlin" şeirlərinin tədrisi zamanı onların dil xüsusiyyətləri üzərində müvafiq iş aparmaq məqsədəuyğun və faydalıdır.

Zakirin bədii irsi haqqında şagirdlərdə az-çox dolğun təsəvvür yaratmaq üçün dərslik müəllifləri düzgün hərekət edərək şairin qoşma, gəraylı, satira və təmsillöründən nümunələr vermişlər. Bunlar, əlbəttə, şagirdləri Zakirin bədii yaradıcılığı ilə əhatəli tanış etmək məqsədi daşıyır. İdeyasına, məzmun və formasına görə diqqəti cəlb edən bu şeirlər Zakir yaradıcılığı haqqında şagirdlərin təsəvvürünü genişləndirir.

Zakirin bədii irsi program və dərsliklərdə həm tədris, həm də sifidən xaric oxu materialı kimi təqdim olunur. Şairin yaradıcılığının bu şəkildə məktəblilərə çatdırılması təlimin məzmunu baxımından da maraqlıdır.

Şairin həyat və yaradıcılığının əhatəli şəkildə tədrisi klassik irsə məhəbbət hissi aşılamaqla şagirdlərin mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəlməsinə, bədii təfəkkürlərinin zənginləşməsinə kömək göstərir.

Məktəb təcrübəsi göstərir ki, müəllimlərin eksəriyyəti Q.Zakir haqqında dərsliklərdə verilən məlumatları şagirdlərin nəzərlərinə çatdırmaqla öz işlərini bitmiş hesab edirlər. Onlar Zakir irsini şagirdlərə əhatəli çatdırmaq məqsədilə metodik ədəbiyyata müraciət etməlidirlər. Metodik tövsiyələr, üsullar təcrübəsiz gənc müəllimlər üçün daha vacibdir. Təəssüf ki, indiyə qədər Q.Zakirin həyatı və yaradıcılığının tədrisindən bəhs edən, tədris olunan şeirlərdəki fakt və hadisələri elmi cəhətdən şərh edən metodik vəsait nəşr edilməmişdir. Məktəb müəllimlərinin belə bir vəsaitə böyük ehtiyacı vardır.

## I FƏSİL

### Q.Zakirin həyatı

Ədəbiyyat programının tələbinə görə həyat və yaradıcılığı tədris edilən bir sənətkar kimi Q.Zakirin ədəbiyyat tarixindəki yeri müəyyənləşdirilməli, yaşadığı dövr, ictimai quruluş, xalqın həyat tərzi və məişəti bütün təfərrüati ilə açılıb göstərilməlidir.

"Şairin həyatı" mövzusu sadəcə tərcümeyi-hal kimi başa düşülməlidir. Şairin həyatı bütün incəliklərinə qədər, yaşadığı dövr və mühitlə, təmasda olduğu şəxslərlə, iştirakçısı olduğu hadisələrlə bağlı verilməlidir.

Q.Zakirin yaradıcılığı geniş tədqiqat mövzusu olmasına baxmayaraq bir çox məsələlər tarixi faktlarla, reallıqla hələ açılıb göstərilməmişdir. Bunun əsas səbəbi Azərbaycanın 1813-1991-ci illər ərzində rus imperiyasının tərkibində olması, xalqımızın tarixini yananların bilərəkdən və ya təzyiq altında saxtakarlıqla yol verməsi, ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığının hakim kommunist ideologiyası baxımından işıqlandırılıb rus şovonizminə tabe tutulması ilə bağlıdır. Buna görə də iki əsrə yaxın bir dövrdə respublikamızda ədəbi yaradıcılıqla məşğul olmuş sənətkarlarımızın həyat və yaradıcılığı yenidən, yeni baxımdan və hər şeydən öncə reallıq zəminində, elmi şəkildə dəqiqləşdirilib gənc nəslə çatdırılmalıdır. Bu cəhətdən Q.Zakirin tədrisi də istisna təşkil etmir.

Şairin tərcümeyi-halı mövzusundan danışan müəllim bu vəsaitin "Q.Zakirin həyatı, dövrü və ədəbi mühiti" fəsildən istifadə etməklə öz qeydlərini daha da zənginləşdirir və sinifdən xaric tapşırıq kimi onun oxusunu şagirdlərə tövsiyə edə bilər. "Q.Zakirin həyatı, dövrü və ədəbi mühiti" orta məktəbin ədəbiyyat programı əsasında yazılmışla aşağıdakı məsələləri diqqət mərkəzində saxlayır: 1. Q.Zakirin anadan olduğu il və yer; 2. İctimai mənşəyi; 3. Kiçik təsərrüfat başçısı kimi; 4. Şairin həbs olunmasının səbəbləri, özünün və övladlarının sürgünü; 5. Şairin dostları və düşmənləri; 6. Dövrün ictimai-siyasi xarakteristikası; 7. Şairin Rusiyaya, rus dövlətinə münasibəti; 8. Həyatının son illəri və vəfatı; 9. Şairin ədəbi mühiti: a) sələfləri; b) müasirləri; c) xələfləri.

Yuxarıda deyilənlər nəzərə alınmaqla pedaqogika elminin son naiyyətləri dərsə tətbiq olunmalı, şairin həyatı haqqında ardıcılıqla

söhbət aparılmalı, sonrakı dərslərdə sual-cavablarla verilmiş biliklər genişləndirilməli və möhkəmləndirilməlidir.

## ŞAİRİN ANADAN OLDUĞU İL VƏ YER

Son dövrlərdə yazılmış orta məktəb dərsliklərində (34) Zakirin 1784-cü ildə anadan olduğu göstərilir. Lakin şairin doğulma tarixi haqqında başqa fikirlər də mövcuddur. Müxtəlif tədqiqat əsərlərində onun 1779-1790-ci illər arasında doğulduğu qeyd edilmişdir. Ədəbiyyatşünas Firidun bəy Köçərli hələ keçən əsrin əvvəllərində şairin anadan olma tarixini çox doğru olaraq söyləmişdisə də (30), sonrakı illərdə ən çox şairin 1781-ci ildə doğulduğu yazılırdı. Halbuki Zakir özü anadan olduğu ili təqib və sürgün edildiyi zaman Zaqqafqaziya mülki işlər idarəsinin rəisi V.O.Bebutova öz dəsti-xətti ilə yazdığı ərizəsində aydın göstərmişdir. O, 24 oktyabr 1850-ci ildə yazdığı ərizəsində 65 yaşıının tamam olduğunu bildirir. Zakir özünün sürgün olunduğu ili "Qətlü qarət" sərlövhəli şeirində "Düşdü tarix həmana "Tərxan mrof sək" misrasında da açıq-aydın yazımışdır. "Tərxan mrof sək" sözləri əbcədlə hesablandıqda 1266-ci hicri ilini, 1850-ci miladi ilini göstərir. Bu mənbələrdən çıxış edən H.Arası (6), K.Məmmədov (39) və S.Rüstəmov (58) haqlı olaraq Q.Zakirin 1784-cü ildə anadan olduğunu göstərirlər.

Şairin harada anadan olması məsələsi isə mübahisəlidir. XX əsrin əvvəlində Məhəmmədəğa Müctəhidzadə (46) və Mir Möhsün Nəvvab (51) şairin Ağdamın Xındırıstan kəndində doğulduğunu yazmışlar. Tədqiqatçılar şairin uzun illər bu kənddə yaşamasından və bu kəndin bəyi olmasından çıxış edərək onun burada doğulmasını fərz etmişlər. Əsl həqiqətdə isə Zakirin Xındırıstan kəndi ilə əlaqəsi yalnız 1807-ci ildən, Mehdiqulu xanın bu kəndi Zakirə bağışlamasından sonra yaidir. Buna görə də Zakirin Xındırıstanda doğulması reallıqdan uzaqdır.

Q.Zakirin əsərlərinin son tərtibçilərindən olan S.Rüstəmov şairin Ağdam rayonunun Sarıcalı kəndində dünyaya gəldiyini bildirir. Lakin bu fikir də özünü doğrultmur. Şair, tənqidçinin istinad etdiyi "Əzizim" rədifli şeirində Sarıcalı kəndində doğulduğunu deyil, Sarıcalı soy kökündən, Sarıcalı xalqından çıxmاسını

Sarıcalı xəlqini başdan xudavənd,  
Yaradıbdır günü qarə, əzizim. (499)

Bizlər kimi bir-birinin bədxahı,  
Tapılmaz gəzəsən aləmi dahi (37).

etiraf edir. Göründüyü kimi, şeirdə Sarıcalı kəndindən deyil, Sarıcalı xalqından söhbət gedir. El və xalq sözlerinin sinonim olduğunu xatırlatmaqla şagirdlərə çatdırılmalıdır ki, Q.Zakir məşhur türkdilli Sarıcalı tayfasındandır. Respublikamızın müxtəlif yerlərində mövcud olan Sarıcalı kəndləri də ilk növbədə bu elin adı ilə bağlıdır. Bu xalqın, elin nümayəndələri sonralar ayrı-ayrı yerlərdə məskunlaşaraq öz-lərinin kimliyini bildirmək üçün yaşadıqları yeri Sarıcalılar və Sarıcalı adlandırmışlar. Zakir həmin şeirində özünün Sarıcalılardan olduğunu işaret etmişdir. Bunu 1861-ci ildə yazılmış, hazırda Respublika Əlyazmaları fondunda saxlanılan Q-2 (15) şifreli inventarda "Cavanşirin Sarıcalı elindən olan həqiqi zərif şair, gözəl müsahib cənab Qasım bəy Zakir..." və 1860-ci ildə yazıya alınmış "Azerbaycanda məşhur olan şüərənin əşarəna məcmuədir ki, müfti Hüseyen əfəndi cənabın hüsnü-ehtimalilə cəm və təb olmuşdur" əlyazmasında "Qarabağ vilayətindən Cavanşir uyezdindən Sarucaluyi elindən Qasım bəy Zakir təxəllüsün əşarədür" qeydləri də təsdiq edir. Bu əsərlərdə el sözünün xüsusi olaraq nəzərə çarpdırılması da göstərir ki, Q.Zakir Sarıcalı elindən, Sarıcalılardandır.

Tədqiqatçıların əksəriyyəti, o cümlədən F.Qasimzadə, K.Məmmədov şairin Şuşada doğulmasını qeyd edirlər ki, bu da orta məktəb dərsliklərində öz ifadəsini tapmışdır (33,34)

## İCTİMAİ MƏNŞƏYİ

Qasım bəy Zakir Qarabağda məşhur Cavanşir tayfasından, Şuşa qalasının əsasını qoymuş Pənah xanın nəslindəndir. Babası Hüseynəli ağa Pənah xanın doğmaca qardaşıdır.

Qasım bəy uşaqlıq və gənclik illərini uca dağlar qoynunda, yaşıl meşələr, bağlar əhatəsində, dağ çaylarının zülməsi altında "abu havası nərmə nazik bayati olan Qarabağda" (M.V.Vidadi) keçirmiş, xalq aşıqlarının, saz-söhbət ustadlarının, xanəndələrin məclislərində böyük, təbiət gözəllikləri onu vəcdə gətirmişdir. Sarı dimdikli sonalı bülbüllərə qoşulub nə vaxt ilhamla gəldiyini, nəğmələr qoşduğu-

nu, sözlər dediyini hələ heç kəs dəqiq bilmir. Təhsilini o dövrün elm, sənət, musiqi beşiyi Şuşada mədrəsədə almış, şəxsi mütaliə yolu ilə biliyini artırmışdır.

Müasirlərinin dediyinə görə, Qasım bəy yaraşıqlı, xoş simalı, ağ bənizli, uca boylu, mavi gözlü bir şəxs olmuşdur. Zirəkliyi, diribaşlığı, həm də şirin və bəlağətli danışıği ilə başqalarından fərqlənirmiş. O, xalq arasında həqiqət yolunda canını belə əsirgəməyən mərd, tədbirli və alicənab bir insan kimi tanınmışdır:

Tanır məni məcmu otuz iki Cavanşir,  
Bir mərdi-xoş əxlaqəmü həm sahibi-tədbir.  
Rövşəndi qamu aləmə: zatımda xudavənd  
Xəlq eyləməyib mu qədəri hiyləvü təzvir (296)

Şair həmişə arif adamlarla durub-oturmuş, sənətə, sənətkara hörmət bəsləmiş, şeirin, sözün xiridarı olmuşdur. Zakirin bir şəxsiyyət kimi mərdanəliyi, əyilməzliyi, mənəvi bütövlüyü, gözütoxluğu haqda çox deyilmiş, çox yazılmışdır.

Şair haqqında yazılmış bir sıra məqalə və ocerklərdə onun həyat tərzi olduqca dəbdəbəli təsvir olunur, varlı bəy ailəsindən çıxmazı, bəy olması, maddi vəziyyətinin yaxşı keçməsi qabarılq verilir, özünün xudmani kəndində asudə, nəşəli həyat sürüb, Şərq poeziyasının ənənəvi məhəbbət, gözəllik mövzularında Füzuliyənə qəzəllər yazması göstərilir. Əsl həqiqətdə isə bəy olmasına baxmayaraq atasından ona zəngin var-dövlət və ya mülk qalmamışdı. Onun gəncliyini və maddi vəziyyətini nəzərə alan Mehdiqulu (1767-1845) öz xanlığı dövründə ona Ağdamın yaxınlığındakı Xındırıstan kəndini bağışlamışdı. (Xatırladaq ki, 1805-ci ildə Qarabağ xanlığı Rusyanın hakimiyyətini qəbul etmişdi. Lakin 1806-cı il fevralın 8-də Qafqazdakı rus qoşunlarının başçısı general Sisianov Bakı xanlığının təslim olması haqqındaki müqaviləni imzalayarkən öldürülmüşdü. Bu hadisədən sonra fəallaşan İran qoşunları Qarabağa soxulmuşdular. İbrahimxəlil xan ailəsi ilə birlikdə Şuşa qalasından Xankəndinə köçmüştü. Çar qoşun dəstəsi onun bu hərəkətindən şübhəyə düşüb mayor Lisaneviçin başçılığı altında gecə ikən Xankəndinə gəlib, İrana rəğbət bəsləmək bəhanəsi ilə İbrahimxəlil xanı, arvadı Tuba xanımı, qızı Səltənət bəyimi, oğlu Abbasqulu ağanı, kiçik yaşlı uşaqlarını, ümumiyyətlə 17 nəfər adamı ilə

birlikdə öz evindəcə vəhşicəsinə qətlə yetirmişdi. Tarixdə misli görünməmiş belə bir qanlı cinayətdən cəmi bir il sonra 1807-ci ildə çar I Aleksandr üzünə "xeyirxahlıq" maskası taxaraq xanın 40 yaşlı oğlu Mehdiquluya general-mayor rütbəsi verərək onu Qarabağa hakim təyin etmişdi. Mehdiqulu xan 1822-ci ildə müəyyən səbəblərə görə İrana getmiş, lakin Vətən həsrətinə dözə bilməyib 1827-ci ildə yenidən Şuşaya qayıtmışdır). Zakirin əsərlərindən məlum olur ki, xan ömrünün sonuna kimi şairə maddi köməklik göstərmiş, oğlu olmadığından onun qız nəvəsini oğulluğa götürmiş, ona atasının adını qoymuşdu (İbrahim bəy Azər nəzərdə tutulur).

Atasının əliaçıqlığı qızı Xurşid Banu Natəvana (1832-1897) da keçmişdi. Dövrünün ən gözəl və nəcib şəxsi olmuş qəribə taleli bu qadının həyatı ilə əlaqədar bir sıra əhvalat və hadisələr indi də ağızdan-ağıza dolaşmaqdadır. Qarabağda "Xan qızı" ləqəbi ilə tanınan və bütün ömrü boyu yalnız xeyirli işlər görmüş şairə fəqirlərə və yoxsulla-ra maddi köməklik göstərməyi özünə həmişə borc bilmışdır. Atası kimi səxavətli olan Xurşid Banu Zakirə də böyük hörmət bəsləmiş, ona iqtisadi cəhətdən yardım göstərmişdir. Bütün bu faktlar Zakirin əsərlərində öz əksini tapmışdır. "Səni" rədifli şeirində Zakir şairəni uca göylərin hilalı, gülşənin fidanı adlandırır və onun bəhrəsini allahdan arzu edir. Şeirin sonunda şair həm Mehdiqulu xana, həm də Natəvana xeyir-dua verir, onları heç vaxt unutmayacağını bildirir.

"Əzizim" rədifli qoşmasında Zakir şairədən peşkəş olaraq bir ərəbi-bədöy at istəyir. XIX əsrə Azərbaycanda ən böyük at zavodu Natəvana məxsus idi. Onun atları öz cinsinə, yarasığına görə Rusiyada, bütün Avropada məşhur olmuşdur. Bu atların təsviri Qıratın tərifi ilə səsləşir:

Bir uzun ağızlı, bir nər dodaqlı,  
Bir ahu baxışlı, qırğı qulaqlı,  
Bir ceyran paçalı, bir top dırnaqlı (472).

## KİÇİK TƏSƏRRÜFAT BAŞCISI KİMİ

Zakirin həyatını diqqətlə izlədikdə görürük ki, o, əsasən Xındırıştan kəndində yaşamışdır. Cəmisi 20 evdən ibarət bu kəndin bir az əkin yeri, bir az da üzüm və tut bağları vardı. Şair illik gəliri 450 manat gümüş pula bərabər olan bu kənddə sadə həyat keçirmiş, öz əməyi ilə

dolanmışdır. Bəydən daha çox zəhmətkeş kəndlini xatırladan Zakir təsərrüfat işləri ilə məşğul olmuş, uşaqlarını da əməyə öyrətmışdı.

O, kəndliləri ilə birgə yer şumlar, qoyun qırxar, heyvan sürüsünün içərisində olar, çobanlarla bir süfrədən çörək yeyərdi. Şair havalar istiləşəndə uşaqlarını səfali dağlara - Şuşaya, Tanyaq yaylağına aparar, vaxtının çoxunu təbiətin qoynunda keçirər, al-əlvan çicəklərə, başı buludlu, zirvəsi qarlı dağlara baxmaqdan, budaqlarda, kol dibində susmaq bilməyən quşların nəğməsinə, dağ çaylarının, buz bulaqların zülməsinə qulaq asmaqdan doymazmış. Asudə vaxtlarında isə Azərbaycanın görkəmli şairləri ilə yanaşı fars, tacik və ərəb yazılılarının əsərlərini mütaliə edər, şeir deyər, övladlarının təlim-tərbiyəsi ilə məşğul olardı.

Məhz belə məqsədyönlü təlim-tərbiyənin nəticəsidir ki, onun övladları Əli bəy, Nəcəfqulu bəy, Nənəş xanım bütün Qarabağda hörmət və məhəbbətlə yad edilən şəxslər olmuş, nəvələri İbrahim bəy Azər, Abdulla bəy Asi və Xudadat bəy Azərbaycan ədəbiyyatı tarixində şairlər kimi tanınmışlar. Şair öz həyatından, güzəranından əsasən razı qalmış, yaxşı tərbiyə görmüş övladlarından fəxrlə danişmişdir:

Zakirəm, türfə xiyaban ilə bağım vardır,  
Yatmağa, durmağa rəngin otağım vardır,  
Nə qədər aşü plov yesə qonağım, vardır,  
Yaxşı nəvvadələrim, oğlum, uşağım vardır,  
Yoxdu bir özgə qəmim, fikrү xəyalım, qocalıq (236)

## **ŞAİRİN HƏBS OLUNMASININ SƏBƏBLƏRİ, ÖZÜNÜN VƏ ÖVLAQLARININ SÜRGÜN EDİLMƏSİ**

Şairin əsərlərini izləyərkən öyrənirik ki, dünyaya nikbin gözlə baxan, "bir özgə fikri olmayan" Zakirin həyatı, maddi dolanacağı heç də həmişə "ağayana" olmamış, o, iqtisadi çətinliklər də görmüş, məşəq-qət və məhrumiyyətlərlə də üzləşmişdir. 1849-cu ildən isə çarizmə nökərçilik edən polkovnik Tarxan Mouravovun, general Cəfərqulu xanın və başqa fitnəkarların qurğusu nəticəsində ixtiyar şairin qara günləri başlayır. Qardaşı Şahverən bəyin oğlu Behbud bəy Orlov fa-

miliyalı bir soldatı öldürməkdə təqsirləndirildiyindən Zakir hökumət-dən qaçaq düşmüş qardaşı oğlunu evində və ya kəndində saxlamaq üstündə təqibə məruz qalır. Behbud bəyin qaçaq olmasının isə öz səbəbi vardi. Onun böyük qardaşı Rüstəm bəy bir gün axşam işdən qayıdarkən qaçaq adına tutulub Şuşa qalasına salınır, altı aydan sonra heç bir ittiham faktı olmadan nahaq yerə güllələnir. Qarabağ polismeyste-ri T.Mouravov "Qardaşının intiqamını almaq fikrinə düşə bilər" - de-yə Behbud bəyin həbsə alınması üçün əmr verir.

Müəllim bu hadisələrin kökünü açmaq üçün tarixə ekskursiya et-məli, tarixdən qazanılmış biliklərə əsaslanmalıdır. Məlumdur ki, ədəbi mühit öz dövrünün ictimai-siyasi hadisələri ilə bağlı olur, bu mühi-ti yaranan, formalaşdırıan isə elə tarixi-siyasi hadisələrdir. Ədəbiyyat müəllimi şagirdlərin tarixdən aldiqları biliklərə instinad etməklə on-ları başa salmalıdır ki, çar hökuməti Rusiyadan ucqarlarda öz hakimiyyətini möhkəmlətməkdən ötrü özünəməxsus siyasət yeridir, müəyyən zümrələrə üstünlük verir, onların əli ilə itaetsizlik göstərən ayrı-ayrı şəxsləri cismən aradan götürür. Hətta bütöv kəndləri bütün əhalisi ilə məhv etdirirdi. İctimai vəziyyətindən asılı olmayaraq çar üsul-idarə-sindən narazılıq edənlərə, Azərbaycanın Rusiya tərəfindən istila edil-məsi faktı ilə barışmayanlara, Cənubi Azərbaycanla əlaqələri davam etdirmək istəyənlərə müxtəlif bəhanələrlə divan tutulur, xalq qorxu içərisində saxlanılırdı.

Rüstəm bəyin, Behbud bəyin, sonralar Qaçaq Nəbinin, Qaçaq Kə-rəmin, müxtəlif ərazilərdə yuzlərlə xalq nümayəndələrinin hökumət əleyhinə çıxışlarını təkcə onların şəxsi intiqam hissələri ilə bağlamaq olmaz. Zakirin müxtəlif ünvanlara göndərdiyi mənzum məktubları qardaşı oğlanlarının mübarizəsini heç də tam açmır və şeirlərdən belə bir mövqeyi gözləmək də düzgün deyildir. Behbud bəy zülm əlindən qaçaqlığa qurşanmış, yerli çar hakimlərindən və çinovniklərdən inti-qam almağa başlamışdı. Onu da qeyd edək ki, bu dövrdə dövlətdən, çar hökumətinin qanun-qaydalarından narazı olanlar çox idi. XIX əs-rin 50-ci illəri çar hökumətinin bəy-kəndli münasibətlərinə aid verdiyi bir sıra ziddiyətli qanunlarla səciyyəvidir. Komendantlıq üsul-ida-rəsinin möhkəmləndirilməsi naminə çarın imzası ilə bir-birinin ardın-cə verilən fərmanlar kəndli, bəy, xan ziddiyətlərini daha da kəskin-ləşdirmiş, feodal-təhkimçi münasibətlərinin pisləşməsinə gətirib çı-xarmışdı.

Kəndli üsyانları bütün Rusiyani lərzəyə salmışdı. Rəsmi məlumatlara görə, Qarabağda hər biri 20-40 nəfərdən ibarət silahlı dəstələr fəaliyyət göstərirdi. Onlar çar zabiti və məmurlarına, kiçik qoşun dəstələrinə basqın edirdilər. Şairin qardaşı oğlu Behbud bəy də belə dəstənin üzvü olmuşdu. Behbud bəylə mahal murovları da bacarmırıldılar. Yerli çar hakimləri işləri yoluna qoymaq üçün nüfuzlu adamlardan istifadə etməyə çalışır, hərəkətləri müdafiə olunmadıqda daha da qəzəblənib onlara qarşı hər cür tədbirə əl atırdılar. Elə Behbud bəy məsələsi də şairin özünün həbs olunması üzün qurulan bir kələk, bir qurğu idi. Şairin hazırlıqlığı, əyilməzliyi, Qarabağda böyük nüfuzlu sahib olması, qoyulan qayda-qanunlardan narazılığı, sayılın adamları tənqid etməsi hesabına idi ki, Qarabağ xanı general Cəfərqlunun təhriki və fatvası ilə 1849-cu ilin oktyabrında Qarabağın hakimi T.Mouravov heç bir təhqiqat aparmadan günün günorta çağı hərbi hissədən götürdüyü 700 nəfər atlı ilə şairin kəndi Xındırıstanaya daxil olur. O, Zakirin pişvaza çıxan 23 yaşlı oğlu Nəcəfqulu bəyin, 20 yaşlı qardaşı oğlu İsgəndər bəyin qollarını bağlatdırır, günahsız şairi kəndlilərinin gözü qarşısında söyüb təhqir edir, onu 19 nəfər ailə üzvü və qohumları ilə birlikdə dustaq kimi Şuşaya apardırı:

Aşura günü tək bir səhər çığı,  
Yığdı ərradəyə övrət-uşağı,  
Şamə rəvan etdi bimürvət yağı,  
Görən yaxa yırtıb, həzər gətirdi (450).

Qoşun kəndi dağdırıb viranə qoyur, xalqın var-yoxunu talayır. T.Mouravov Nəcəfqulu bəyi və İsgəndər bəyi həbs edib Şuşa qalasında saxlamaqla şairi həddən ziyanət borca salır. Zakir başına gələn bu əhvalatları 1850-ci il oktyabrın 24-də Zaqafqaziya Mülki İşlər İdarəsinin rəisi V.O.Bebutova yazdığı ərizəsində çox aydın təsvir etmişdir. Şair istərsə bu, istərsə də N.P.Kolyubakinə yazdığı ərizələrində özünün günahsız olduğunu, qardaşı oğlu Behbud bəylə heç bir əlaqəsi olmadığını göstərir. Elə bu zaman ikinci dəfə tutulan Behbud bəy gülələnir. Şairin qızı Nənəş xanım Şuşa həbsxanasında öldürülmüş əmisi oğlunun qala divarı yanında basdırılmış meyidini qohum və tanışların köməyi ilə uğurlatdırır və öz istədiyi yerdə dəfn etdirir.

Qızın bu təşəbbüsü və cəsarəti çar məmurlarını daha da qorxuya salır. Onlar bu işlə əlaqədar olaraq Zakiri və qohumlarını açıq mühakimə etməkdən çəkinirlər. Onların mühakimə olunması üçün hüquqi

fakt olmadığından "Bəraət qazanarlar" deyə iş məhkəməyə verilmir. Yerli bəylərin fitnəsi ilə hərəkət edən çar hakimi onlara məhkəməsiz cəza verilməsi qərarına gəlir. Bir müddət keçəndən sonra Nəcəfqulu bəylə İsgəndər bəy xərcləri özlərinin hesabına olmaqla əvvəlcə Tiflisə, oradan Voronejə, daha sonra Rusiyanın içərilərinə - Kaluqaya, 66 yaşlı ixtiyar şair isə Bakıya sürgün olunurlar. Zakir Bakıda üç ay nəzarət altında yaşamalı olur (45).

## ŞAİRİN DOSTLARI VƏ DÜŞMƏNLƏRİ

Q.Zakirin yaradıcılığı, demək olar ki, onun tərcümeyi-halı ilə çox bağlıdır. Şairin sürgün həyatını əks etdirən şeirləri bu cəhətdən diqqətəlayiqdir.

İsmayıł bəy Qutqaşınliya yazılmış "Səni aləmdə, ey arami-can, həkim zəlil istər" misrası ilə başlanan şairin hal-əhvalını öyrənirik:

Deyildi sabiqən əhli-təvəqqə, şimdə Bakudə  
Əlaci-kəsrəti-sərma üçün çizi-qəlil istər (446)

Şeirlər Bakıda və soyuq aylarda, 1851-ci ilin əvvəllərində qələmə alındığı aydınlaşır. Şeirdə İ.Qutqaşınlıdan Ərdəbil kürkü, M.F.Axundovdan isə Zəncəfilpərvərdə istənilir. Bu, şübhəsiz ki, şairin Bakıda keçirdiyi ağır həyatla, düşdüyü acınacaqlı vəziyyətlə əlaqədar idi. Burada bir həqiqəti də öyrənirik. Zakir İsmayıł bəy Qutqaşınlı vasitəsilə M.F.Axundovdan yardım istəməsi göstərir ki, onlar yaxın dost olmuşlar. Yazılanlara görə, Zakir İ.Qutqaşınlı (1806-1869) ilə Çar - Balakən hərbi ekspedisiyasında iştirak etdiyi zaman tanış olub dostlaşmışdı.

Şairin İsmayıł bəyə iki şeiri məlumdur. Bu şeirlərdə o, İsmayıł bəyi "Qutqaşın tərləni" adlandırır, onu nəcib, təmiz, mərd, dərd bilən bir şəxs kimi xarakterizə edir, mənəviyyatını yüksək qiymətləndirir. "Danışığını nümunə, sözünü bəyənilmiş" saydığı general şairin xilası üçün çox çalışır:

Namərd ətəyindən tutasan yüz il,  
Etibarım yoxdur həll ola müşkül;  
Olsa, olacaqdır dərdinə, ey dil!  
Xələfi-Nəsrullah Sultandan mədəd (448).

Bu iki şəxsin dostluğunu xarakterizə edən H.Əfəndiyev çox doğru olaraq yazır: "...biz Zakirlə İsmayıł bəyi bir-birinə yaxınlaşdırıran, bir-birilə dostlaşdırıran amilin hər şeydən əvvəl və mühəqqəq əqidə, məslək, amal və məqsəd birliyi olduğuna əminik. Əgər bu dostluq adı tanışlıq xasiyyəti daşmış olsa idi, Zakir, heç də İsmayıł bəylə səmimi dərdləşə bilməzdi, cəsarət edib ona zamanın ədalətsiz işlərindən, çar hakimlərinin alçaqlığından, bəylər və ruhanilərin riyakarlıq və fitnəkarlığından şikayət etməzdi, ona sırr verməzdi, onunla dərdləşməzdi (20).

M.F.Axundovla (1812-1878) Q.Zakir arasında dostluq əlaqələrini təsdiq edən faktlar ədəbi ictimaiyyətimizə yaxşı tanışdır. Onların arasında məktublaşma şairin ölümünə qədər davam etmişdir. Axundovun Zakirə iki, Zakirin isə ona beş mənzum məktubu məlumdur. Bu yazılaşma nəticəsində onların arasında səmimi dostluq yaranmışdı. Axundov hörmət naminə Zakiri "pədər" (ata) adlandırdığı kimi, Zakir də şeirlərində ona "Mirzə", "Şəki şahbazi", "fərzənd" (oğul) deyə müraciət edərdi.

Zakir Axundova yazdığı mənzum məktublarında XIX əsrin birinci yarısında ictimai bərabərsizliyin ən böyük ifşaedicisi kimi cəmiyyətdəki yaramazlıqları tənqid atəşinə tutur, ölkədə hökm sürən zülm və özbaşınalıqdan bəhs açıb onunla dərdləşir, uşaqlarının sürgündən buraxılmasına çalışmasını xahiş edirdi.

Zakir bir neçə ay Bakıda sürgün həyatı keçirdikdən sonra bilavasitə yaxın adamların köməyi ilə və qocalığı, səhhətinin pisləşməsi nəzərə alınaraq yenidən Şuşaya qaytarılır və ömrünün sonuna kimi polis nəzarəti altında yaşamalı olur. Lakin bu vəziyyətinə baxmayaraq şair övladlarının xilası üçün çox çalışır, Tiflisdə dost və tanışlarına, eyni zamanda dövlət başçılarına xahişə gedir. "Səndən" rədifli şeirində bir neçə tarixi şəxsin adını çəkir və onlara münasibətini bildirir:

Olan dəmdə mana mənzil Şadno  
Hər tərəfə eylər idim təkü do.  
İvano bəy, Kolyubakin, İliqo  
Çalışırdı, əlhəq, bərabər səndən (436).

Şairin Tiflisdə olması, Tiflis mühitinə, onun adamlarına qarşı müsbət münasibəti ("Yaxşı gördüm tamam əhli-Tiflisi") yaxın tarixi keçmişimizdə gürcü və Azərbaycan xalqlarının qabaqcıl oğullarının qardaşlıq duyğularına parlaq misaldır. İvano bəy deyə Zakirin müraciət etdiyi şəxs İvan Silvitskidir (1820-1874). O, Tiflisdə nəşr edilən "Kavkaz" qəzetinin 1850-1854-cü illərdə baş redaktoru olmuşdur.

Mütərəqqi görüşlü bu şəxs M.F.Axundovun dostu olmuş, pyeslərini çap etdirmişdir.

Zakirin İliqo çağırduğu şəxs isə İlya Orbelianidir. O, 1850-ci ildə Tiflisdə çalışmış, Qrenadyor polkunun komandiri olmuşdur. Gürcü əsilzadələrindən olan Orbelianilər ailəsi keçən əsrin 50-ci illərində Tiflisdə yaşamış və mütərəqqi görüşlü ziyalılarla, o cümlədən M.F.Axundovla dostluq etmişdir. Zakir İ.Orbelianini Axundovun vasitəsilə tanımış və bu tanışlığa görə gürcü ziyalısı azərbaycanlı şairə kömək göstərmiş, onun oğlu və qardaşı oğlunun sürgündən azad olunmasına çalışmışdır. Zakir "Knyaz" rədifi qəzənlidə övladlarını sürgündən azad etdirən yeganə şəxs kimi İlya Orbelianini tərifləyir:

Səni qeydi-qəmi-afaqdan qılsın rəha tari,  
O iki növcəvanı qeyddən qıldın rəha, knyaz!  
Bu piri-natəvanə ömr verdin tazədən əlhəq,  
Nə qədri var ömrüm ömrünə qıllam dua, knyaz!

Zakirin hörmətlə adını çəkdiyi şəxslərdən biri də general Həsən bəy Ağalarovdur. O, şairin sürgündən azad olunması üçün çalışmışdır. Şair Həsən bəyin döyüş zamanı qorxmaz və cəsarətli olduğunu, yerli qaçaqlara və İran sərkərdələrinin əlaltılarına qarşı amansızlığını şeirlərində həqiqi sənət dili ilə əks etdirmişdir.

"Uşaqlarım olub vətəndən ixrac" deyən şair bir şeirində onların üç ildən artıq sürgündə olduğunu, kəndinin dağıdıldığını, özünün piranə-sərlikdə məşəqqətlərlə üzləşdiyini ağır kədərlə bildirir:

Üç ildən əfzundur iki fərzəndim  
Sürülüb qurbətə, dağılıb kəndim.  
Piranəsərlikdə həvadan endim,  
Necə ola edəm seyri-gülüstan? (416)

Şair bir tərcibəndində hali pərişan olduğunu, gündüzü ilə gecəsində bir fərq görmədiyini, gördüyü acı həqiqətləri qəzəblə xatırlayır. Başqa bir şeirində çəkinmədən tipləri adları ilə göstərir:

Rəhima, cövr edir hər dəm mana bir naqolay knyaz,  
Gəhi Tərxan, gəh Cəfərqulu, gahi Xasay knyaz (510).

Şairin müraciət etdiyi şəxs Mehdiqulu xanın naiblərindən olan Uğurlu bəyin oğludur. Mayor Rəhim bəy Uğurlubəyov Tiflisdə canişinin idarəsində işləmişdir. Beytin ikinci misrasında adı çəkilən şəxslərdən fərqli olaraq o, Zakirin övladlarının xilası üçün çox çalışmışdır. Oxoculara çatdırmaq yerinə düşərdi ki, beytin ikinci misrasında adı

çəkilən Xasay Natəvanın birinci əri olmuşdur. Dağıstanın Yaxsay kəndindən (XIX əsrə Dağıstanda dini mərkəz kimi məşhur olan bu kənddə görkəmli şairimiz S.Ə.Şirvani ana babası Molla Hüseynin həmayəsində 10 il ruhani təhsili almışdı) çıxmış Xasay xan Usmiyev (1823-1866) rus ordusunda general-major rütbəsinə qədər yüksəlmişdi. O, 1849-cu ildə evləndiyi Natəvanın altı ilə yaxın uşaqa qalmamasına görə onu müalicə məqsədi ilə çox yerlərə, o cümlədən Tiflisə aparmışdı. Zakir şəxsi münasibətlərlə əlaqədar olaraq xətrini dünyalar qədər istədiyi Natəvanın knyaz Xasayla yaşamasını, oğul-uşaq sahibi olmasını istəməmişdir:

Bir ayğır tay - bağırsaq olsa, at ondan qulun tutmaz,

Budur vəhmim bizim düxtər gəzə daim subay, knyaz! (511)

Buradakı "subay gəzmək" qarğışı Xurşud Banu Natəvana aid olsa da, şair qarşıya başqa məqsəd qoymuşdur. Qızın ərə getməməsi, yəni subay qalması müəyyən stimullarla əlaqədardır və bədbəxtlik hesab olunur. Əgər birini qarğıyb "səni görünüm subay qalasan" desək, həmin qız özünü təhqir olunmuş sayar. Zakir bu sözü heç vədə Natəvana rəva görməzdi. Bəs onu nə vadar etmişdir ki, belə bir ifadəyə əl atmışdır? Zakir Natəvan kimi gözəl və əxlaqlı bir qadının Xasay Usmiyevə ərə getməsini istəmirdi və belə şəxsə getməkdənə subay qalmağı üstün tuturdu. Deməli, bu qarğış əslində dolayıdı ilə knyaza aiddir. Bu ifadə çox ağır bir ittihaddır, knyazın bütün yaramaz sifətləri sanki bu poetik məqamda cəmləşmişdir:

Belə knyazı həqq alsın əlimdən, mən tutum matəm,

Vurub başımə hər ləhzə deyim: ey vay, vay, knyaz! (511)

Dilin bütün incəliklərini bilən, onun ilahi gözəlliyini bütün qəlbi ilə duyan, el ədəbiyyatının ecazkarlığını və məna çalarlarını yaradıcılıqla mənimşəyən bir şair belə yaza bilərdi. Folklordan gələn ifadələrlə şairin nə xarüqə yaratdığını hiss etməmək mümkün deyil. Bircə beytdə "əlindən almaq", "matəm tutmaq", "başına vurmaq", "ey vay" kimi ifadələri bir məna daxilində ustalıqla işlətmək şairin sənətkarlıq hünəridir. Bir məna, bir fikir ətrafında cəmləşən bu qarğışlar çox qüvvətli bədii məntiq yaratmışdır. Bu qarğışlar "ölmək" məfhumuna sinonimdir: - "belə knyazı həqq alsın əlimdən" - yəni allah öldürsün; "mən tutum matəm" - yəni yasını tutum. Əlbəttə, ancaq ölüñə yas saxlarlar; "vurub başımə bir ləhzə" - yəni başıma döyüm, saçımı yolum. Məlumdur ki, ancaq əziz adamı ölüñə başına döyər, üz-gözünü cırar, saçını yo-

lar (xüsusən, qadınlara məxsus xüsusiyyətlərdir); "ey vay, vay, knyaz" - ifadə və sözləri də ağırlarla əlaqədardır. Bu qarğışlarda qəzəb, nifrət çalarlığı yüksək olduğu üçün böyük emosional təsir gücünə malikdir.

İxtiyar şairin rüsvay olması ona çox ağır zərbə idi. Şairin belə vəziyyətə düşməsinin səbəbini təkcə şəxsi məsələlərlə əlaqələndirmək səhv olardı. Onunla bəylər arasındaki düşmənçiliyin əsas səbəbi xarakterlərin uyuşmaması, bir-birinə zidd olması idi, şairin rüşvətxor çar həkimlərini, zülmkar bəy və yaltaq ruhaniləri, onların eyiblərini açması, həcvlərində ifşa etməsi idi. Zakirin əsərlərini diqqətlə oxuyarkən görürük ki, şair ideya düşmənərini heç vaxt yaddan çıxarmır, onları öz əməlleri ilə birlikdə götürür, bədii əsər tipləri səviyyəsində ümumiləşdirməyə çalışır.

Şairin ifşa hədəfləri çox olmuşdur, lakin onlardan bir neçəsini daimi satira obyekti seçmiş, lənətləmişdir:

Mən bir piri-tənha, zülm bihesab,  
Müşküldür götirmək bu möhnətə tab.  
Yaman deyə-deyə eylədi xərab  
Hamidən ziyadə üç nəfər məni. (434)

Şairin əsərlərini araşdırıldıqda məlum olur ki, bu üç nəfərdən birincisi Nəmirli (İymirli) kəndinin sahibi Əmiraslan bəy, ikincisi Hüseyin bəy, üçüncüsi isə Cəfəqulu xandır. Bu üç tipin hər birinin xarakter xüsusiyyəti satirik boyalarla verilmişdir.

Biri fasiq, facir, hədsiz zinakar,  
Biri əyri-üyrü, xeyli nahəmvar,  
Biri danışanda baş-ayaq atar (434).

Şairi qəzəbləndirən bu tiplərin xalqı acınacaqlı vəziyyətə salması, haqsızlıq, cəhalət və özbaşınalığın hökm sürməsi idi.

Mirzə Fətəliyə yazılmış mənzum məktubda şairi incident tiplərin ən qəddarı kimi Əmiraslan bəy göstərilir. Zakir elinə, obasına zərər yetirən, xalqına olmazın zülmünü edən Əmiraslan bəyi həmişə lənət-lə damğalamış, onu nifrətə layiq bir obraz səviyyəsinə qaldırmışdır:

Çünki ol fasiqü facir kimi həcvə layiq  
Tapmaq olmaz, gəzəsən Gəncə, Şəki, Şirvani (385).

Bir müddət Qarabağda Kəbirli nahiyyəsinin naibi olmuş Əmiraslan bəyin adına keçən əsrin satirik şairlərinin əsərlərində tez-tez təsadüf edirik. "Qarabağ şairləri yazdıqları həcvləri fitnə-fəsad ustası olan bu adamın adı ilə ya başlar, ya da bitərərmişlər" (9). Əmiraslan bəyin hə-

qıqətən zalım və insafsız bir şəxs olduğunu B.Şakirin bir satirasından da aydın görmək olur. Şairin bu satirasında Əmiraslan bəy soyğunçu və dələduz naib kimi xarakterizə edilir, Əzrailə bənzədir:

Ağlayın qan Cavanşir, Əmiraslan gəlir  
Mərdü mərdanə olub azimi-meydan gəlir.  
Taxıban işə sizi etməgə büryan gəlir,  
Mədəni-lafü kəzaf hərzəvü hədyan gəlir,  
Mələkülümövt kimi almaq üçün can gəlir.

Zakirin özünün və uşaqlarının çox zümlər görüb, çox əziyyətlər çəkməsində əli olan üç nəfərdən biri də Hüseyn bəyidir. Hüseyn bəy vaxtı ilə Zakirlə yaxınlıq etmiş kapitan Mirzə Adığözəl bəyin oğludur. Alçaq təbiətli, yaldaq, şərir bir bəyzadə olan Hüseyn bəy Zakirin qardaşı oğlu Behbud bəyin üstünə şər ataraq rus çinovniki Orlovu soyub şinelini oğurladığını knyaz Mouravova cuğullamışdı. Lakin o, bununla kifayətlənmir, şairi el içində rüsvay etmək üçün sonralar knyaza yalandan məlumat verir ki, qaçaq düşən Behbudu Zakir gizlədir. Buna görə də Zakir Hüseyn bəyə "Köpək oğlu" rədifli iki şeir yazaraq ona öz nifrətini ifadə etmişdir.

Q.Zakirin daimi tənqid obyektlərindən biri də Cəfərqulu xandır. Şairin Cəfərqulu xana ünvanlaşmış 5 şeiri məlumdur. General Cəfərqulu xan (1784-1864) məşhur Cavanşirlər tayfasından, Pənah xanın nəslindən olub İbrahim Xəlilin nəvəsidir. O, Mehdiqulu xandan sonra Qarabağ vilayətinin hakimi olmuşdur. Arif və Nəva təxəllüsleri ilə lirik şeirlər yazan Cəfərqulu xan Qasim bəy Zakir, Mirzəcan Mədətov, Məhəmməd bəy Aşıq, Mirzə Həsən, Aşıq Pəri, Baba bəy Şakir, Canı oğlu Abdulla Paşa ilə ünsiyyətdə olmuş, şeirləşmişdir.

Şair Cəfərqulu xanın neçə-neçə kəndin adamlarını sərgordan qoymuşunu, zəhmətkeş kəndliləri həddindən artıq incitdiyini, necə ailəni dağıtdığını, alımlərə "föhşü latayıl" dediyini və bütün bunlara görə də hamının ona nifret bəslədiyini kəskin satirik boyalarla göstərmişdir:

Nəzminin cavabın, ey tacı-sərim,  
Götürüb dəstimə bir qələm-dəvət,  
Fikrimə gələndən yazıb göndərdim,  
Bağışla, gər olsa təfrītü ifrat (457).

Zakirin bu şeiri Cəfərqulu xanın bir nəzminə cavab olduğu şəksizdir. Verilən cavabdan aydın olur ki, bu iki şeirin məzmununda, həmçinin şairlərin həyata baxışında böyük fərq vardır. Cəfərqulu xanın bir

hakim kimi təriflədiyi cəhətləri Zakir daha obyektiv qiymətləndirir, onlara əsl qiymətini verirdi.

"Olsun" rədifli qəzəlində o, şeir yazmağın çətinliyini, şairliyin həqiqi istedadla, rəvan təb və hazırlıqla şərtləndiyini göstərir:

İyirmi gündə bir şeiri deyincə, "ya Əli!" dersən,  
Gərək şair bizim Zakir kimi hazırlıqab olsun (456)

Cəfərqulu xan əvvəllər Zakirle yaxınlıq etmiş, sonralar isə onun qatı düşməni olmuş, kəndinin dağıdılmasında, özünün, oğlunun və qardaşı oğlunun sürgün edilməsində bilavasitə iştirak etmişdir. Cəfərqulu xan olduqca qudurğan, kasıblara nifrətlə yanaşan, özündən varlı tanımayan bir şəxs olmuş, bütün ömrü boyu hakimlik, birincilik iddiası ilə yaşamışdır. Onun bu xasiyyətini yaxşı bilən çar hakimləri dövrün bir sıra qabaqcıl və namuslu şəxslərini onun əli ilə həbsxanalara, sürgünlərə göndərildilər. İbrahim xanın qətlindən sonra Qarabağa hakim olmaq fikri ilə hər cür firıldaq və alçaqlıqdan çıxmış, lakin bu niyyəti baş tutmamış, Mehdiqulu xan hakimiyətə keçmişdi. Amma hakimlik fikri Cəfərqulu xanı rahat buraxmamış, o bu yolda nə qədər məhrumiyyətlərə düşər olsa da, iştahası heç vaxt küsməmiş əksinə dam tüğyan etmiş, alovlanmışdır:

Zakirin Cəfərqulu xana yazılmış bir mənzun məktubundan öyrənilir ki, o, əmisi Mehdiqulu xandan, Zakirdən tutmuş, adicə kəndlilərinə qədər hamidan danosbazlıq edir və buna görə də bir gün qurduğu tora özü düşür, başqalarına etdiyi yüz-yüz əzablardan biri nəhayət onun öz başına gəlir. Onu 1822-ci ildə ailəsi ilə əvvəlcə Simbirskə, sonra Peterburqa sürgün edirlər. Uzun illər Peterburqda qaldıqdan sonra qocalığı və səhhəti nəzərə alınıb Şuşaya qaytarılır:

Rağib idin cövrü zülmə hər zaman,  
Təbiətin zahir, felin nümayan;  
Gəlib-gedən söylər bəndəgani-xan  
İndi İbrahimi-Ədhəm olubdur (453).

Öz zülmü ilə məşhur olan sonra hakimiyətdən əl çəkərək dərviş həyatı sürən İbrahimi Ədhəmi xatırladan şair, Cəfərqulu xanın Peterburq sürgünündə islah olunaraq Şuşaya qayıtmamasına işarə etmişdir.

Mehdiqulu xan ölündən (1845-ci il) sonra Cəfərqulu xan yenə də Qarabağa hakimlik iddiasına düşür, qadını ola-ola əmisinin arvadı Bədircahan bəyimi özünə, qızı Xurşid Banunu isə oğlu Hidayətə arvad etmək isteyir. Rədd cavabı alandan sonra 62 yaşlı Cəfərqulu xan özü

ön dörd yaşılı Xurşid Banu ilə evlənmək xəyalına düşür. Xanın bu istəyi bütün Qarabağı heyrətə salır. Zakir bu hadisəyə də öz münasibətini bildirmiştir:

Bir müddət istədi qızın Xanın da,  
Dolandı dövrində, pasibanında;  
Məəttəl qalmışam, bunun yanında  
Övrət almaq olub oyun-oyuncaq (430).

Doğrudur, o, Mehdiqulu xanın nə dul qadını, nə də gözəllər gözeli, qızı Xurşid Banunu ala bilir, amma Qarabağın hakimi olur. O gündən də Mehdiqulu xanın yaxın adamlarının "dənlənməsi" başlanır.

Cəfərqulu xan əleyhdarlarından intiqam alır, ona itaət etməyənləri sürgünə göndərir, özü isə despot şahlar kimi ömür sūrməyə başlayır, quamar, ov, eyş-işrət düşgüñünə çevrilir. O, evində xanəndə, pəhlivan, hoqqabaz, kəndirbaz, mütrib saxlar, it boğuşdurmaqdən, nər güləşdirməkdən, qoç, xoruz döyüsdürməkdən zövq alardı. Elə o dövrdə "Kavkaz" qəzeti yazırı: "Cəfərqulu qumara hədsiz bir hərislik göstərir. Gecə və gündüz oynamaya hazırlıdır. Özü də çox kobud oynayır, həqiqi bir aristokrat kimi pula qarşı soyuqqanlıdır, həmişə uduzar. Vaxt olub ki, o, 40 saat kart stolunun dalında oturub, əm mahir oyuncuları yorub, külli miqdarda pul uduzub, uduzduğunu və yorulduğunu sifətində kiçicik bir işarə ilə də olsun bildirməyib, sonra da ata minib ova gedib" (29).

Zülmkarlığı ilə ad çıxarmış bu tipi təkcə Zakir deyil, o dövrün bir çox şairi tənqid etmiş, ona həcv yazımışlar. Cəfərqulu xanla deyişməsində Aşıq Pərinin

Xanzadəsən, söz tapıram sözündən,  
Əyri demə, doğru söylə düzündən  
Zülmündən yox bir xəbərin özündən -

- deməsi də bu fitnəkar və zalim xanın xarakterini düzgün açır. Zakir satiralarında Cəfərqulu xanı dönə-dönə lənətləmiş, onu Yekəpər, Bəndəgani-alı (zorba həzrətləri) ləqəbləri ilə damğalamışdır:

Salıbdır bəlaya dəbənganali,  
Dağılıb əmlakı, dövlətü-mali.

Bizim üstümüzdə, ey nikuxisal,  
Eşitdim incinib Yekəpər səndən (437).

Cəfərqulu xan nökərlərini öyrədirmiş ki, şikayətçi gəlib knyaza söz demək istədikdə həmin sözü və ya fikri başqa cür tərcümə edib və ya çevirib tərsinə desinlər. Zakir buna işarə edərək "bəndəgani-alı" sö-

zünü dəyişdirib "dəbənganali" kimi işlətmışdır. Eyni zamanda tarixi şəxsiyyət olmaq etibarilə biz Cəfərqulu xanın şəxsi həyatına da dərin-dən bələd oluruq. Çar hökuməti Qarabağın Maralyan, Quycaq və Horadiz kəndlərinin ixtiyarını Cəfərqulu xana vermişdi. O bu kəndləri istismar edərək tüfeyli həyat sürdü. Cəfərqulu xan təkcə tabeliyində olan mahalın adamlarını istismar etməklə kifayətlənməmiş, onun zülmü, si-təmi ailəsinin də "rəngi-ruyini" soldurmuşdu. Yaxşı ailə başçısı olmadığından oğlunun biri öldürülülmüş, o birisi isə veyl sərgərdan həyat sürmüştür. Anası baxımsızlıqdan özgələr evində, kimsəsiz ölmüşdü.

"Saqi, dolanım başına, allahı sevərsən" misrası ilə başlanan məşhur tərcibəndində şair göstərir ki, vaxtı ilə Qarabağda qızılı, pulu, malı ilə ad çıxarmış şəxslərin indi bir yabıya da gümanları çatmır. Onların beləcə müflislişməsinə səbəbkar Cəfərqulu xan olmuşdur. O öz rəiyətlərinin qayğısına qalmır, onları incidir, hətta öz qohum-əqrəbasını da kötükləməkdən belə çəkinirdi:

Başın direyib dayilərinin yerə zərbələr,

Çıxmış göyə biçarələrin ahü fağanı (299).

Şair göstərir ki, Cəfərqulu xanın yaramazlıqlarını nəinki Qarabağ, bütün el-oba, hətta divan da, dövlət idarələri də çox yaxşı bilir. Lakin divan da, divanda oturanlar daancaq varlıları, yaltaqları, vəzifəli lakeyləri müdafiə edirlər. Bütün Qarabağın kəndinə, kəsəyinə bələd olan, müxtalif münasibətlərlə Naxçıvan, Lənkəran, Balakən, Bakı şəhərlərinə, Dağıstan, Gürcüstan ellərinə qədər gedib çıxar şair hər yerdə "alçaldılmış və təhqir edilmiş" adamlarla qarşılaşmış, onların başına gətirilən min bir oyunu qələmə almışdır. Şair bütün dünyaya car çəkirdi ki, arada vasitə, üzgörənlik olmasa şikayətçiye, ərizə verən adama hökumət başçılarından heç bir kömək olmur:

Aləm bilir bivasitə, bisəbəb

Müsküldür arizə divandan mədəd (447).

Şairin zərb-məsəl olmuş və dövlətə qarşı çevrilmiş bu misralarını udmaq çətin idi. Ölkədəki qarşıqlıqdan istifadə edən qoluzorlular ortabab kəndlilərin varına göz tikir, onların torpaqlarını mənimsəməyə can atırlılar. Bu elə o vaxtlar idi ki, acgöz Böyük bəy şairin yaxşı bəhrə verən torpaqlarını ələ keçirməyə çalışırdı. Adı-sarı bəlli olmayan Şirxan, Əli bəy kimi şəxslər şairin ləkələnməsi və ya var-yoxdan çıxmazı üçün əllərindən gələni əsirgəmirdilər.

## **DÖVRÜN İCTİMAİ-SİYASİ XARAKTERİSTİKASI**

Hər bir sənətkarın yaradıcılığı onun yaşadığı, fəaliyyət göstərdiyi, yazıb-yaratdığı sosial-siyasi şəraitlə bağlıdır. Sənətkar yaşadığı mühitin, ictimai quruluşun övladıdır, - deyənlər yanılmırlar.

Q.Zakirin şəxsiyyətini və ömür yolunu şagirdlərə hərtərəfli çatdırmaq, bütün aydınlığı ilə dərindən mənimsətmək üçün şairin yaşayıb-yaratdığı dövrün ictimai, siyasi, iqtisadi vəziyyətini və mədəni həyatını açıb izah etmək lazımdır.

Məlumdur ki, Zakirin bütün həyatı Azərbaycanın son dərəcə mürəkkəb, onun iki yerə bölündüyü bir dövrünə düşmüşdür. 1795-ci ildə 11 yaşlı Qasım bəy hələ mədrəsədə oxuyarkən İran qoşunları Şuşaya hücum etmiş, qala boyunca insan meyidlərindən qalaq düzəlmüşdi. 1797-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacar ikinci dəfə Şuşaya daxil olmuş, acliq və qıtlıq içində güclə baş dolandıran Qarabağ əhalisini talan və qarət etmişdi. Elə həmin ildə Məhəmməd bəy Cavanşir, Molla Pənah Vaqifi oğlu Əli Ağa ilə birlikdə Cıdır düzündə qətlə yetirmişdi.

1804-cü ildə başlanan Rusiya - İran müharibəsi müəyyən fasılələrlə 1813-cü ilə qədər davam etmiş və həmin ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində sülh müqavilənaməsi bağlanmaqla qurtarmışdı. Bu müqavilə nəticəsində Gəncə, Qarabağ, Şirvan, Şəki, Quba, Bakı və Talış xanlıqları Rusiya tərkibinə qatıldı. 1826-ci ilin iyul ayının axırlarından sentyabrın əvvəllərinə qədər Abbas Mirzənin 60 minlik qoşunu Şuşamı mühəsirəyə almışdı. Qasım bəy Şuşanın 48 gün davam edən bu mühəsirəsində gecə və gündüz səngərlərdə yatmış, mərdliklə döyüşmüştür. 1826-ci il iyulun 16-dan 1828-ci il fevralın 10-dək davam etmiş Rusiya - İran müharibəsi nəticəsində torpaqlarımız əldən-ələ keçmiş, dağıntılar törənmİŞdi. Nəhayət, Təbrizdən cənubda Türkmençay müqaviləsi bağlanmaqla Araz çayından şimalda yerləşən ərazilər Rusiyaya birləşdirildi. "Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqiliyini itirdi. Azərbaycan xalqını zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid xalq bölgündü və onların hər biri bir-birindən fərqli sosial, iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. İşgal nəticəsində Azə-

baycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazarına, tacirlərinin isə satış bazarına çevrildi. Nəhayət, ən başlıcası burdur ki, Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi” (28).

1828-ci ilin aprelində Rus - Türk müharibəsi başlanmış və 1829-cu ilin sentyabrında Ədirnə şəhərində bağlanan sülh müqavilənaməsinə görə bütün Zaqqafqaziya Rusiyaya verilmişdir. 1834-1859-cu illərdə Şeyx Şamilə qarşı hərbi əməliyyatlara Azərbaycanın minlərlə oğlu, o cümlədən Q.Zakir, kürəkəni Əli bəy, oğlu Nəcəfqulu, qardaşı oğlu İşgəndər zorla cəlb edilmişdi. Rusiya xalqın dinc əməyini, əmin-amanlığını qorumaq onu yadelli işgalçılardan və yerli feodalların zülmündən xillas etmək adı ilə ölkənin genefondunu müharibələrdə qırdırır, xalq külələrini qorxu altında saxlamaq niyyəti ilə tanınmış, adlı-sanlı say-seçmə adamları rus hərbi ekspedisiya korpuslarına, alay və qoşun dəstələrinə çağırırlılar. Q.Zakiri 1806-1813-cü illərdə general-mayor Lisaneviç və general Kotlyarevskinin komandanlığı altında qonşu dövlətlərə, ən çox da 1828-1829-cu illərdə Türkiyəyə qarşı çevrilmiş yürüşlərə, 20-30-cu illərdə isə Taliş əyalətinə - Masallıya, Lənkərana, daha sonra Car-Balakənə, Zaqatalaya, Çumkeskəndə yerli qiyamların yatırılmasına aparmışdır. "Qafqaz" cəbhəsində rus qoşunlarının tərkibində dörd Azərbaycan süvari alayı iştirak edirdi. Bu alaylar, əsasən çar Rusiyasına can-başla qulluq edib, torpaq sahələri, vəzifə almağa can atan bəylərdən, onların nökərlərindən və maaflardan təşkil edilmişdi. Onlar eyni zamanda müharibə zamanı qənimət ələ keçirib varlanmaq istəyidilər. Bu alaylar bir sıra şəhərlərin alınmasında mühüm rol oynadılar” (28). Bu hərbi yürüşlərdə “mərdlik, cəsarət və igidlik nümunələri göstərən” Qafqaz müsəlman süvari polkunun üzvləri ilə birlikdə Qasim bəy Zakiri də nişan və medallarla təltif etmişdir. Şair iştirakçısı olduğu hərbi yürüşlərin bəzilərini nəzmə çəkmışdır. O, Baba bəy Şakirə yazdığı "Car müqəddəməsi" şeirində Car üsyanından, döyük meydanında gedən həqiqi vuruş səhnələrindən geniş danişmişdir:

Qoyuldu sübhədən cəngin binası,  
Culğadı aləmi şüru qovğası,  
Yeridi topxana, atıldı tūfəng  
Göy üzü tutuldu, tırə tar oldu (475).

Şair Qarabağ atlı dəstəsinin tərkibində vuruşan həmyerilərini tərifləyir, onların göstərdikləri hünəri alqışlayır. O bu döyüklerdə özünün də iştirakını qeyd edir:

Mən özüm də bir gün çıxdım kövənə,  
Görmüyübən, yolum düşdü bu yanə;  
Bir tüfəngli ləzgi, mərdü mərdanə  
Tutulub əlimdə giriftar oldu (477).

Burada M.F.Axundovun "Hekayəti-mərdi-xəsis" komediyasındaki Heydər bəyin monoloqu yada düşür. Heydər bəy qacaqlıqda tutular - kən öz təqsirini boynuna alır, çarizmə olan sədaqət və bəndəliyinin ifadəsi kimi öz cəzasını çəkmək üçün Dağıstan dağlıları ilə vuruşma - ga getmək istədiyini bildirir: "Naçalnik, mən hazırlam ki, bu təqsirimi öz qanımla Dağıstanda, padşahın düşmənlərinin qabağında yuyam". Amma o eşitdirirdi ki, bu döyüsdə güc - bəla ilə bir böyük daşın oyu - ğundan zorla çıxartdığı bir lüt ləzgi olacaqdır: "İndi nə qızılbaş döyü - şü var, nə də osmanlı döyüşü. Əger qoşuna getmək istəsən də gərək çilpaq ləzgilərin üstünə gedəsən. Hanı qızılbaş və osmanlı döyüşü ki, tamam Qarabağı qızıl-gümüşə boyadı?" Əlbəttə, bu misallarda dramaturq nə qədər öz fikirlərini gizlətmək istəsə də, yenə də aydın bir hə - qıqəti açıb demişdir ki, XIX əsrin birinci yarısında İran və Türkiyəyə qarşı aparılan müharibələrdə Azərbaycan feodallarından və onların nökərlərindən təşkil edilmiş süvari dəstəleri də iştirak edirdi. Elə son - ralar da "çilpaq ləzgilərin üstünə" döyüşə gedən bəylər, ağalar, mül - kədarlar qənimət həvəsinə gedirdilər. Öz azadlığını qoruyanları çarın düşmənləri adlandıran, amma öz müstəqilliyini itirmiş feodallar çarın istilaçılıq niyyətini başa düşmək iqtidarında deyildilər. İstər "Car mü - qəddiməsi" şeirinin, istərsə də "Hacı Qara" komediyasının, eyni za - manda şeirdə ayrıca götürülmüş bəndlərin və ya komediyanın müxtə - lif səhnə, gəliş və şəkillərinin sətiraltı mənaları vardır. Qafqaz xalqları kontekstində Dağıstan dağlılarının çarın düşmənlərinə çevriləməsi Rusyanın bu yerləri işgal etməsi hesabına idi. Yaxud, böyük realist dramaturq qızılbaş anlamı altında heç də XIII-XVIII əsrlərdəki qızıl - başların hakimiyyət savaşlarını deyil, elə XIX əsrədəki Rusiya - İran müharibələrini, Osmanlı döyüşü anlamında isə Rus - türk müharibələ - rini nəzərdə tuturdu. Dramaturq fikirlərini nə qədər ört - basdır etsə də, yenə aydın bir həqiqəti demişdir ki, Rusiya - İran, Rusiya - Türkiyə müharibələrinin yeganə məqsədi özgə torpaqlarının işğalı nəticəsində ərazilərə yiylənmək, xalqların yeraltı və yerüstü sərvətlərini mənim - səmək idi. Eyni məsələyə toxunmalarına baxmayaraq Zakirlə Axundovun dünyagörüşündə müəyyən fərqlər də vardır. Özünü

"Hümayun-əsgəri" adlandıraraq birinin keçən əsrin 20-cu illərində tərənnüm etdiyi hadisələri, o biri 60-cı illərdə lağa qoyurdu.

Zakir bu şeirində Şuşada ikən tanış olub dostlaşdıgı, Car - Balakəndə ləzgilərin üsyənini yatırmaq üçün göndərilən hissələrə komandanlıq etmiş Miklaşevskinin də adını çəkir. Şair 1829-1831-ci illərdə Şuşa müsəlman əyalətinin rəisi, 42-ci Yeqor polkunun komandiri olmuş Miklaşevskini kinayə ilə "bahadırı-dövran", "Rüstəmi-dastan", "badışmal" adlandırır. O, Miklaşevskini İran dövlətinin mənafeyi naminə Zaqafqaziyada müharibələr aparmış Nadir şah Əfşarla müqayisə edir və Car vilayətini Nadirdən sonra onun döyüşlə aldığını bildirir.

Məlumdur ki, çar hökuməti Car - Balakəndə öz mövqeyini möhkəmlətmək və ondan Dağıstanın istilası üçün istifadə etmək məqsədi ilə 1830-cu ildə bura qoşun yeritmişdi. Carlılar və vilayətin digər sakinləri Qafqaz dağlılarının başçılarından olan Həmzət bəylə əlaqə yaratmışdır. Lakin Car əhalisinin üsyəni müvəffəqiyyət qazanmamışdı, çarın qoşun hissələri tərəfindən amansızcasına yatırılmışdı. Zakir bu hadisələrə öz münasibətini bildirməkdən kənarda qalmamışdır.

## ŞAİRİN RUSİYAYA, RUS DÖVLƏTİNƏ MÜNASİBƏTİ

1854-cü ildə başlanan Krım müharibəsi Azərbaycanda da əks-səda doğurmuşdu. Bu münasibətlə Mirzə Fətəli Axundov Qasim bəy Zakirə, Zakir isə Axundova elə həmin ilin aprel və iyul aylarında şeirlər yazmışdır. Axundov hər iki şeiri rusçaya çevirərək "Kavkaz" qəzetində azərbaycanca mətni də Verderevskinin müqəddiməsi ilə çap etdirmişdi. Şeirlərdə rus ordusunun əzəməti, məğlubedilməzliyi, həmçinin Rusiya - Türkiyə müharibələrində Qarabağ atlı dəstələrinin şücaəti tərənnüm olunur.

Zakir "Fərzəndi-əziz" adlı şeirində Krım müharibəsinin, bu müharibədə iştirak edən dövlətlərin bədii təhlilini çox maraqlı qurmuşdur:

Düşübdür Osmanlı xəyalı-xamə,  
İngilisin günü üz qoyub şamə.

Bu il neçə iqlim olubdur pərxaş,  
Xiffəti-urusu edirlər təlaş.  
Ayağın döşünə yığıb qızılbas (443).

Son misrada işlədilmiş "qızılbaş" sözü iranlılar mənasındadır. Məlumdur ki, XIII əsrin axırlarından XVIII əsrin ortalarına qədər şəliyi təbliğ edənlər özlərini Səfəvilər adlandırdılar. Onlar başlarındakı çalmaya 12 imama işarə olaraq 12 dilimli qırmızı lent sarıdıqları üçün "qızılbaşlar" adını almışdır. Rus qoşunlarının Zaqafqaziyada nailiy-yətləri, Gürcüstanın, onunla həmsərhəd olan Azərbaycan torpaqlarının çar Rusiyası tərəfindən zəbt edilməsi sultan Türkiyəsini və şah İranını narahat edirdi. Digər tərəfdən isə Rusyanın Zaqafqaziyada güclənməsi İngiltərənin və Fransanın da xoşuna gəlmirdi. Onlar rus qoşunlarını Zaqafqaziyadan Türkiyə və İranın vasitəsilə çıxarmaq məqsədilə onları Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. Bu məqsədlə onlar Türkiyəyə və İranə hərbi yardım göstərirdilər.

Şeirdə Türkiyəni Rusiya üzərinə qaldıran Fransa və İngiltərə hökumətlərinin fitnəkar mövqeyi əsasən düzgün qiymətləndirilmişdir. Fransanın rolundan danişan şair yazar:

Tez azerbai əlhəq kiçik Napolyon,  
Əmisi tək şəksiz olacaq məğbun.  
O nə ki, iş tutur həddindən əfzun,  
Toxuna bəlayi-nagəhan gərək! (443).

Zakir kiçik Napolyon dedikdə I Napoleonun qardaşı oğlu, 1852-1870-ci illərdə Fransa imperatoru olmuş III Napoleona (Lui Bonaparta) işarə edir. Şair xatırladır ki, başqa ölkələri zəbt etmək fikrinə düşərsə, o da əmisi kimi mütləq məğlub olacaqdır. Zakir 1804-1815-ci illərdə Fransa imperatoru olmuş Bonapartın 1812-ci ildə Rusiya ilə müharibədə ağır məğlubiyyətə uğramasını da yada salır.

Burada onu da qeyd edək ki, dövrünün vətənpərvər, qabaqcıl ziyanlıları kimi Zakir də Azərbaycanın böyük bir hissəsinin Arazın o tayında, İranın tərkibində qalmasını, bir hissəsinin isə Rusiyaya qatılmasını böyük məhrumiyyət sayırdı. Amma o da, A.A.Bakıxanov, İ.Qutqashınlı, M.F.Axundov kimi doğma yurdunda feodal özbaşinalığına, xanlıqlar arasındaki çekişmələrə son qoyulmasını, ölkənin talançı ara müharibələrdən və xarici basqınlardan yaxa qurtarmasını, böyük qırğınlar və dağıntılardan xilas olmasını razılıqla qarşılıyordı. Şair göstərirdi ki, əvvəlki dövrlərə nisbətən ölkədə asayış bərpa olunmuş, əmin-amanlıqdır, xalq kütlələri dinc nəfəs almağa başlamışdır:

Hifzü himayəti-dövləti-alı  
Eyləmiş bizləri xətərdən xalı;

Əmnü amandadır malü əyali,  
Bu şürkü eyləyə müsəlman gərək! (444)

Zakir şeirlərinin birində rus dövləti ilə fars dövlətini qarşılaşdıraraq İranın "yalan mədəni", başçılarının isə "ədldən-xalı" olduğunu söyləyirdi:

Bilirəm işini mən o viranın,  
Mədənidir təqəllübün, yalanın;  
Bəyi, xanı, şahı mülki-İranın  
Çoxdan eyləyiblər ədldən-üdul (495).

Bu qisim şeirlərində Zakir şahlıq və sultanlıq üsul-idarəsini tənqid etmişdir.

İnsan yaralananda isti-isti onun ağrı-acısını hiss etmədiyi kimi Zakir də Azərbaycanın Rusiya tərəfindən zəbt olunmasını ölkənin dövlət istiqlaliyyətini itirməsi kimi, müstəmləkə halına düşməsi faktı kimi nəzərdən qaçırır, bəlkə də bunu aydın dərk etmirdi. Lakin şair soyğunçu çar hakimlərinə həmişə hədsiz dərəcədə nifrət bəsləmiş, zəhmətkeş əhalinin başına gətirdiyi müsibətləri bütün çılpaqlığı ilə açıb göstərmişdir. Elə bunun nəticəsidir ki, dövlətin mənafeyini öz mənafeyinə tabe edən, öz şəxsiyyətini hər şeydən üstün tutan, eybi açılar kən quduzlaşan "başçılar" Zakirə sadəcə hədə-qorxu gəlmirdilər, üzərinə tənələr, fohşlər yağıdırmaqla kifayətlənmirdilər. Onlar şairin üzərinə açıq hücuma keçir, onu və yaxın adamlarını cismən aradan götürmək üçün bütün cəza vasitələrindən, hətta Zakirin təriflədiyi ordudan da istifadə edirlər. Bütün bu hadisələr tək-tək adamlar tərəfindən yeri yetirilmirdi, bu faktların arxasında hər dəfə dövlət durdurdu, hökumət aparıcı dayanırdı. Dərəbəylik dövrü idi, qanun-qayda adına "Ölürlər ittiham edə bilməzlər" kimi yazılmamış qanun mövcuddu. Xalq düşmənlərinin ölüm təhlükəsi son həddə gəlib dayanmındı, dünyanın əşrəfi olan insan dovşan kimi güllələnirdi. Nəinki çarı, çar nazirlərini, heç mahal və ya quberniya rəisini də tənqid etmək olmurdu. Nəinki C.Məmmədquluzadə və M.Ə.Sabirin dövrü deyildi, heç S.Ə.Şirvani və H.Zərdabinin də dövrü gəlib çatmadı. Məhz buna görə də Zakirin əsərlərində həyatdakı konkret şəxslər, xüsusən vəzifəli şəxslər bədii obrazlara çevrilə bilmir. Zakirdə bu təbəqənin nümayəndələri öz adları ilə deyil, başqa şəkildə - varlılar, dövlətlilər, qazılardır, hakimi-dövlət və s. şəklində ümumiləşdirilir.

## ŞAİRİN HƏYATININ SON İLLƏRİ VƏ VƏFATI

Şair çarəsiz dərdə düşdüyünü, dərdinə heç kimin dərman edə bilmədiyini görüb bir tərəfdən "Çox zarü təzərrö eləmə, eyibdi, Zakir, Təqdiri-qəzayə gərək adam ola şakir" deyirdi, o biri tərəfdən isə "al-nına yazılınlarla" hesablaşa bilmirdi, ömrünün son illərində başına gəlmiş hadisələrdən sonra heç kəsə, heç o "gözə görünməzə" də yalvarıb yaxarmaq istəmirdi. "Məni" rədifiş şeirində bəxtinin qaralığından, bir ağ gün görməməsindən, qoca yaşlarında bəlalara "bicürmü günah" düşdüyündən şikayətlənir. Lakin hər cür təhqirlər, təqiblər, özünün və övladlarının sürgünü, ailəsinin dağıılması şairin yenilməz vüqarını sindira bilmir. Son dərəcə məğrur təbiətli şair zəmanəsinin bütün cövrü zülmünə mətanətlə sinə gərir, hər ağrıya, aciya mərdlik-lə dözür. "Namərd körpüsündən rahat keçincə, Raziyam apara o sellər məni" deyərək əyilmir, öz əqidə, inamından dönmür, "paşalar", "xanlar" dünyasına Koroğlu kimi meydan oxuyur:

Rahi-müsibətdə keçmişəm candan,  
Müxənnəsdır qorxan bir qaşıq qandan;  
Ehtiyatım yoxdur paşadan, xandan,  
Analar doğubdur şiri-nər məni (435).

Şairin qəhrəmanlığından, qorxmaz və mübariz şəxsiyyət olmasından bəhs edən şeirlərində böyük bir qürur, əzəmət vardır, bunlarda cəsarətli və qəzəbli bir ruh hakimdir. Şairin qürurlu olması müasirləri və xələfləri tərəfindən dönə-dönə təqdir edilmiş, adı mərdlik, cəsarətlilik rəmzi kimi fəxrlə çəkilmişdir.

Öz doğma elində-obasında göz dustağı edilmiş, hər bir hərəkəti polislər tərəfindən izlənilən, "...amansız satirik, öz şeirlərində çar çı-novniklərinin və Azərbaycanın feodal təbəqələrinin iyrəncliyinə güllən, onları ifşa edən Qasım bəy Zakir" (57) 1857-ci ildə 73 yaşında Şuşada vəfat etmiş və orada Mirzə Həsən qəbiristanında dəfn olunmuşdur.

Əlbəttə bütün bu deyilənləri (olduğu kimi) tədris materialı kimi şagirdlərə çatdırmaq çox görünə bilər. Lakin müəllim şairin həyatı ilə bağlı söylənilən mülahizələri, şərh olunmuş faktları lazımlı gəldikcə deməli, yardımçı, köməkçi vasitə kimi oxunmasını tövsiyə etməlidir. Şairin həyatı ilə əlaqədar verilmiş faktlar sənətkarın yaradıcılığının

əsas istiqamətlərini, əsərlərində qaldırdığı problemləri başa düşməyə imkan verir.

Yuxarıda deyilənlərdən məlum olur ki, Zakirin həyatı fakt zənginliyi ilə diqqəti cəlb edir. Bu da təlim vaxtı həyat hadisələri ilə şairin əlaqəsinin müəyyənləşdirilib şagirdlərə çatdırılmasında misilsiz mən-bədir. Şairin həyatı ilə bağlı dövrün səciyyəvi hadisələrinin bolluğu şagirdlərdə düzgün elmi təsəvvür yaratmağa xidmət göstərməlidir. Deməli, şairin həyatı ilə əlaqədar dərs kitabında olan məlumatla məhdudlaşmaq olmaz. Müəllim şagirdlərə zəngin informasiya vermək üçün şairin həyat və yaradıcılığı ilə əlaqədar yazılmış tədqiqat işləri ilə tanış olmalı, onlardan lazımı və düzgün nəticələr çıxarmalı, təlimin səmərəliliyi baxımından müqayisələr, paralellər aparmalıdır. Belə faktlar şagirdlərin yalnız dünyagörüşünü, biliklərini artırır, şair haqqında düzgün təsəvvür yaradar.

## ŞAİRİN SƏLƏFLƏRİ

Müəllim Zakirin yaradıcılığını tədris edərkən onun ədəbi mühiti üzərində xüsusi dayanmalıdır. Zakir sənətini bir sıra tarixi-siyasi hadisələrdən təcrid edilmiş şəkildə götürmək mümkün olmadığı kimi, onu Yaxın Şərq ədəbi mühitindən ayrı təsəvvür etmək də mümkün deyildir.

Şairin dünyagörüşü və yaradıcılığı klassik Azərbaycan və ümumən Şərq ədəbiyyatının mütərəqqi ənənələri əsasında formalaşmışdır. O, özündən əvvəl yazış-yaratmış şairlərə böyük hörmət və məhəbbətlə yanaşmış, istər sələflərinin, istərsə də müasirlərinin ədəbi irsindən əsaslı suretdə faydalanmışdır.

Yaradıcılığına həmişə tənqidi nəzərlə yanaşan şair "Yetişməz" rədifli qoşmasının möhürübdində deyir:

Firdövsi, Cami tək gərək məddahın,

Zakirin hədyanı sana yetişməz. (61)

Şərqi dahi sənətkarlarından olan Ə.Firdövsi və Ə.Cami haqqında yüksək fikirdə olub, öz yazdıqlarını hədyan, "əfradi guşzəd" (qulaq cırmaqlayan) adlandırmışdır. Bu, əlbəttə onun təvazökarlığı və böyük söz ustadlarına ehtiram əlamətidir. Lakin bununla belə, o, coşğun təbə, zəngin dünyagörüşünə malik bir sənətkar olmasını da etiraf etmişdir:

Ol qonçədəhanı görəndən bəri

Nəzmi-təbim yenə pürgübər olmuş (129)

Zakir sevdiyi sənətkarların əsərlərini dönə-dönə oxumuş, "fəsih kəlam"larından bəhrələnmişdir. Lakin o heç vaxt təqlid yolu ilə getməmiş, sələflərinin ədəbi ırsından təsirlənsə də öz fikir və hissərini yeni və orijinal şəkildə ifadə etməyə çalışmışdır.

Şair şeirdə həmişə az sözlə çox məna ifadə etməyi əsas meyar saymış və sözün qiymətini yüksək tutmuşdur.

İstemədim verim dəxi nəzmə tul,  
Tuli-kəlam eylər məclisi məlul (353).

Q.Zakir ərəb və fars dillərini də gözəl bədii əsərlər yarada biləcək səviyyədə mükəmməl öyrənmişdi. Məhz bu dilləri dərindən öyrənməsi ona Əbülqasım Firdövsi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Sədi Şirazi, Hafiz Şirazi, Əbdürəhman Cami kimi böyük klassiklərin əsərlərini oxumağa imkan vermişdir. Zakirin şeirlərində bu sənətkarlara böyük ehtiram duyulur. Onların adları dönə-dönə yad edilir:

Onların da yenə vardır neçə ülül-əzmi  
Ənvəri Sədiyü Cami dəxi həm Xaqani (387).

Şair təkcə bu klassiklərin adlarını çəkməklə kifayətlənməmiş, həm də onların yaradıcılığından bacarıqla faydalananmışdır. Zakir "Şahnamə" qəhrəmanlarının adlarına işarə etməklə həyatın, gərdişin poetik səciyyəsini vermişdir:

Necə oldu Cəmşid, Firidun, Kavus,  
Söhrabi-namvər, Fəramərzü Tus,  
Əsasi-İsgəndər, gənci Dəğyanus (440).  
Paşaları yıxa misli-Əşkəbus  
Yox edə, Rüstəmi-dasitan gərək (444).

Bu cür adlara şairin lirik şeirlərində də rast gəlirik:

Yarı derlər ki, gedir Zakirinə çarə edə,  
Nuşdarunu öləndən sora Söhrab, aparır (222).

Zakir lirik qəhrəmanın vəziyyətini daha qabarlıq vermək üçün tərxiyi adlardan bir vasitə kimi istifadə etmişdir. Burada şair Firdövzinin "Şahnamə"sindən Rüstəm ilə oğlu Söhrabin döyüşünü xatırladır. Oğlunu ölümcul yaralayandan sonra Rüstəm onu sağaltmaq məqsədilə şah Keykavusun yanına şəfaverici məlhəm-nuşdarı üçün adam göndərir. Lakin sağ qalarsa oğulla atanın birləşib onun taxt-tacı üçün qorxu tövədə biləcəyini düşünən Keykavus dərmanı Söhrab öləndən sonra göndərir. Şair burada lirik qəhrəmanın halını Söhrabin ölümündən sonra gətirilən şəfaverici məlhəmlə müqayisə edir. Deməli, aşiqini hicran dərdi ilə öldürən məşuqə ilə Rüstəmin (və ya Keykavusun)

qayğıkeşliyi eyni bir nöqtədə birləşir.

Zakir "Düyü" şeirini Xaqani Şirvaninin "Çörək" şeirinin təsiri altında yazmışdır. "Bərdənin tərifi" şerində isə "Mədain xərabələri"nin təsiri hiss edilir.

Zakirin əsərlərində Nizami qəhrəmanlarından ən çox Fərhad, Şapur, Şirin və Xosrovi-Pərviz adlarına rast gəlirik:

Tülək tərlan ovlağydı bu yerlər,  
Bərdə torpağına eyləyim güzər,  
Görüm qalıbdırı Şirindən əsər,  
Baxım hər tərəfə nigaran gəzim.

Xosrovi-Pərvizin şənü şövkətin,  
Fərhadın ələmərə möhnətin,  
Şapurun çəkdiyi nəqşü surətin

Arayıb, axtarış hər zaman gəzim (417)

Şeirdə sənət və məhəbbət aşığı olan şair Bərdə torpağını tərlan oyalığı adlandırır, onun gözəlliklərini yada salır, Fərhadın möhnətində bənzərsiz bir ülviyət görür. Doğma eldə Şirin ləyaqətinin yaşamasını arzulayır.

Şair bəzən sözün, fikrin poetik yükünü artırmaq, lirizmi gücləndirmək məqsədilə Fərhad əvəzinə Kuhkən perifrazından istifadə etmişdir:

Şəkkər ləbinə Kuhkən ər dursa müqabil,  
Şirini olur təlx (474).  
Avarə deyil, Kuhkənин vardı məqamı,  
Sakindi vətəndə (270).

Zakir başqa bir şerində Sədi Şirazinin adını çəkmiş, onu şairlərin ən gözəli, dövrün, zəmanənin ən bilikli adamı kimi xarakterizə etmişdir:

Yazıbdır Sədiyi-şirinkəlam,  
Əmləhüs - şüəra, arifi-əyyam (379)

Buradakı "şirinkəlam", "əmləhüs-şüəra", "arifi-əyyam" epitetləri ilə Şeyx Müslühəddin Sədinin dünya ədəbiyyatındaki mövqeyinə işarə edilmişdir.

Lakin Zakirin daimi müraciət obyekti dahi qəzəl ustası Məhəmməd Füzulidir. "Füzuli ana dilli ədəbiyyatda Zakir üçün ilk dahi sənətkar, mənəvəi ata, örnək və qida mənbəyidir. Bizə elə gəlir ki, (elə həqiqətdə də belədir), mollaxanada təhsil aldığı illərdən ta ömrünün sonuna qədər Füzulinin divanı Zakirin əlindən düşməmişdir" (39). Zakir

Füzulini daha çox sevmiş, şairlik sənətini bu dahi söz ustادından öyrəndiyini böyük fəxrə, məhəbbətlə etiraf etmişdir. O, qəzəllərini Füzulidən aldığı bədii obrazlarla rövnəqləndirmiş, onların mayasına bir az Füzuli kədəri, Füzuli həzinliyi, Füzuli ruhu hopdurmuşdur. "XIX əsrдə realist şeирin inkişafında görkəmli yer tutan Zakir təkcə qəzəllərində deyil, hətta satirik şeirlərində də Füzulidən qüvvət alır, Füzulinin obrazlı ifadələrindən istifadə edirdi" (6).

Zakir bir tərkibbəndində Füzulinin "Can vermə qəmi eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır" beytini dəyişdirib belə işlətmışdır:

Divan demə, hərgiz buna kim, afəti-candır,  
Mən söyləmədim, nola ki, məşhuri-cahandır (299).

Zakirin çar hakimləri əleyhinə yazılmış tərkibbəndindən gətirdiyimiz bu beyt Füzulinin məşhur misralarına şəklən nəzirə olsa da, məzmun etibarı ilə orijinaldır. Füzulidə lirik ruhda özünü göstərən ifadə tərzi Zakirdə satirik ruhdadır. Füzulidəki intim mövzunu Zakir ictimai mövzu ilə əvəz etmişdir. Zakir eşqin, aşiqin dəruni aləminin məşhur olmasını deyil, divanın qanun-qayda aparatının bəla olduğunu göstərmüş, onu rüşvət, hiylə, yalan binası kimi aləmdə rüsvay etməyə çalışmışdır. Məhz bu cəhətdən Zakir öz böyük sələfindən seçilir. Onun əsərlərində dövrün təzadalarla dolu ictimai dərdləri, zülmə, əsarətə, cəhalətə qarşı mübarizə ideyası ön mövqeyə çəkilmişdir.

Zakir öz lirik qəhrəmanlarını döñə-dənə Füzulinin "Leyli və Məcnun" poemasındaki müsbət suretlərlə müqayisə etmiş, onları təmizlikdə, gözəllikdə, insanpərvərlikdə Füzuli qəhrəmanlarına oxşatmışdır. Zakirin əsərlərində təkrar-təkrar rast gəldiyimiz Qeys, Məcnun, Leyli, Zeyd adları əsasən lirik təsir bağışlayır, öz klassik ülvyyətini saxlayır. Zakir eşq yolunda özünü çox vaxt Füzuli qəhrəmanları ilə müqayisə edir, özünü onların əsl varisi adlandırır.

Satirik şeirlərində isə Zakir artıq Məcnuna uğursuz məhəbbətin incə ruhlu fədaisi kimi baxmir, bu nəcib əxlaqlı gəncin ictimai quruluşun amansızlığı nəticəsi olaraq təbiətin azad qoynunda dolanmasını cəmiyyətdən, mübarizə meydanından qaçmaq, qorxmaq kimi qiymətləndirir. Bu, artıq ilkin qoşmalarda, təcnislərdə, gərayı və qəzəllərdə təsvir olunan Məcnun deyildir, satira ayağına həqiqi mənada zəncirlənmək üçün gətirilmiş həcvə layiq bir tipdir.

Q.Zakirin bir şair kimi yetişməsində və inkişafında Molla Pənah Vaqifin (1717-1797) rolü xüsusilə böyükdür. Lakin o da maraqlıdır ki,

Zakir heç bir şerində öz böyük ustادının adını çəkməmişdir. Təkcə "Kürk" rədifli şeirində Vaqifin "Qış günü çünkü döner şol cənnətül-məvayə kürk" misrası ilə başlayan müxəmməsini xatırlamış və "Gör-mədinmi necə ol şirinü şəkkər xəndənin, Eylədi yanında acı binəva Mollani kürk" beytində ustادına işarə etmişdir.

Ümumilikdə isə Zakirin qoşma, təcnis, gəraylı, müxəmməs, müs-təzad, tərcibənd və tərkibbəndləri göstərir ki, bu əsərlərin müəllifi Vaqifin ədəbi irsi ilə, XVIII əsr Azərbaycan şeirinin zirvəsini təşkil edən Vaqif yaradıcılığı ilə dərindən tanışdır. Bunu hər iki sənətkarın üslub yaxınlığı, ədəbi məktəb yaxınlığı da təsdiq edir.

Biz bu iki sənətkarın bədii əsərlərini qarşılaşdırarkən Zakirin, istis-nasız olaraq bütün heca vəznli lirik şeirlərində Vaqifin sənətkarlıq xü-susiyyətlərinə, yaradıcılıq manerasına yaxınlığının şahidi oluruz. O, Füzulidən sonra Azərbaycan ədəbi-bədii dilində böyük yenilik yarat-mış, bədii nitqi xalq danışq dili leksikonu ilə, öz dilimizə məxsus adı söz və ifadələrlə zənginleşdirmişdir.

Zakir Vaqif məktəbinin dil-sənət realistliyini yüksək qiymətləndirilmiş və bu realist dil zəminində məhəbbət lirkasını daha da dolğunlaşdırılmışdır. O, heca vəznli lirik şeirlərində öz möhtəşəm sələfləri Füzu-li və Vaqifdən sonra lirikanın real həyatla əlaqəsini qüvvətləndirmiş və ona yeni ictimai motivlər gətirmişdir. Zakir daha çox bu iki sənətkarın ənənələri əsasında yetişmiş, onların şeir və sənət ənənələrini yeni bir şəkildə davam etdirmişdir.

Tədqiqatçılar Vaqifdən sonra Azərbaycan şeir dilinin sadələşdiril-məsində və xəlqiləşdirilməsində Zakirin böyük xidmətini həmişə yüksək qiymətləndirmişlər. "Zakir Vaqif şeirinin qüdrətli xələflərindən bi-ridir. Zakirin qoşmalarındaki fikir, təsvir vasitələri, dil xüsusiyyətləri əsasən Vaqifdən gəlir. Vaqif ruhu Zakirin qoşmalarına elə hakim olmuşdur ki, bəzən eyni bir şeirin onlardan hansına mənsub olduğunu tə-yin etmək çətinlik törədir" (16).

Vaqifin "Nə xoşdur baş qoymaq bir güləndəmin qucağında" misrası ilə başlayan müxəmməsi ilə Zakirin "Nə xoşdur bir nigarın müddət olmaq intizarında" misrası ilə başlayan müxəmməsi arasında nə qədər ruhi yaxınlıq vardır!

Zakir dövrünün mənfiliklərini qamçılamaqla heç şübhəsiz Vaqifin "Görədim" müxəmməsindən bəhrələnmişdir. Onun "Görün bu çərxi-dunpərvər nə babət ruzigar eylər" müxəmməsi Vaqifin şeirinə çox ya-

xındır. Hər iki şair ruzigari-kəcərftarın və dövrani-dunpərvərin gərdişindən ahu-nalə edib, zəmanə övladlarının xeyir əvəzinə şər, yaxşılıq əvəzinə pislik, düzlük əvəzinə əyrilik etmələrini açıb göstərmişlər.

Zakirin "Sənə" rədifli iki qoşması ("Dur sallan, dur sallan, boyun qurbəni" və "Dilbər, sən gedəli xəstə düşmüşəm") Vaqifin "Sənsən, ey nazənin, gözəller şahı" qoşmasına ruhən yaxındır. Vaqifin "Gözərin" qoşması Zakirin eyni rədifli "Sevdiyim, didəmdən sellər açılır, Hər zaman düşəndə İraq gözlərin" və "Dilbər, neyləmişəm, nədir günahım, Baxır mana özgə sayaq gözlərin" beytləri ilə başlanan qoşmaları yazmağa həvəsləndirmişdir.

Q.Zakir Yaxın Şərqdə geniş yayılmış dastan qəhrəmanlarının adlarından da istifadə etmişdir. XII əsr fars epik şeir abidəsi olan "Vamiq və Əzra" (Ünsürü) əsəri üzrə:

Ruyin görə, haşa ana ta ruzi-qiyamət,  
Əzrasını Vamiq (474).

Zakir həm də şifahi xalq poeziyasından ilham mənbəyi kimi qidalanmış və onun zəngin ənənələrinə arxalanmışdır.

"Yusif və Züleyxa" dastanı üzrə:

Mənəm varis bu gün Yəqubə, fərzəndi-əzizimdən  
Gələr buyi-fərəh gəh-gəh, əgər rəbbi-cəlil istər (445)  
Ol Yusifi-gülpirehənə meyli-Züleyxa  
Əfzun idi hərçənd (270).  
Çıxarıban gətirsələr Misirdən  
Yusifi-Kənanı, sana yetişməz (61).

Vamiq, Əzra, Yusif, Züleyxa, Yəqub adları Şərq ədəbiyyatından oxoculara yaxşı tanışdır. Zakirdə Yusif, Züleyxa Şərq ədəbiyyatında olduğu kimi gözəllik simvolu, Yəqub isə sevimli oğlundan ayrıldıqdan sonra ağlamaqdan gözləri kor olmuş ata rəmzi kimi işlənmişdir.

## ŞAİRİN MÜASİRLƏRİ

Q.Zakir müasirlərinin adlarını əsərlərində xatırlamış, kiminlə yazişdiğini, yaxınlıq, dostluq etdiyini bildirmişdir: Ağqız oğlu Piri, Baba bəy Şakir, Mirzə Fətəli Axundov, İsmayıllı bəy Qutqaşınlı, Aşıq Pəri Maralyanlı, Xurşid Banu Natəvan, şairin qız nəvəsi İbrahim bəy Azər, Kərbəlayı Qəhrəman Heydərzadə, Kərbəlayı Canı oğlu (Canızadə, ibn-Canı), Abdulla Paşa (1777-1838), Baharlı Mirzə bəy Baba Fəna Tahirzadə, Hacı Mirzə Yusif Qane (Tiflisdə Mirzə Şəfi Vazehin təş-

kil etdiyi "Divani-hikmət" məclisinin üzvü, fars dili müəllimi, şair və alim olmuşdur. Fars və türk dillərində şeirlərin, bir sıra elmi əsərlərin müəllifidir) və b.

Adları Azərbaycan ədəbiyyatı tarixinə düşmüş bu şəxslərdən heç biri şair kimi Zakir səviyyəsinə yüksələ bilməmişdir. Zakir istər burada adlarını çəkdiyimiz, istərsə də məlum səbəblərə görə xatırlamadığımız müasirlərindən şeirlərinin məzmun zənginliyinə, ictimai həyatın geniş inikası qüvvəsinə malik olmasına görə seçilir.

XIX əsrin, əsasən birinci yarısında yaşamış və yuxarıda adlarını sadaladığımız bu qədər şair, yazıçı, alim və maarifpərvərin şeirlərdə xatırlanması, onlara söz qoşulması özlüyündə asan məsələ deyildir və bunu sadəcə olaraq hal-əhval tutmaq mənasında düşünmək səhv olardı. Bu xatırlamanın, hər hansı bir şeirin dərin ictimai mənası və tarixi kökləri vardır. Şeirə, sənətə hörmət qoyan hər kəsə Zakir həmişə ehtiramla yanaşmışdır. Mirzə Adığözəl bəy Qarabağı (1780-1848) də belə şəxslərdən idi. Zakir Mirzə Adığözəl bəylə Şaşada məktəbdə oxuyarkən dostlaşmışdı. Onların bu dostluğu uzun illər davam etmişdir. Zakir şeirlərində dəfələrlə onun adını çəkmiş, "Car müqəddiməsi"ndə isə onun göstərdiyi igidliyə görə tərifləmişdir. Mirzə Adığözəl bəy 1845-ci ildə yazdığı "Qarabağnamə" əsərində Qarabağın 1736-ci ildən 1828-ci ilə qədərki tarixini vermişdir.

Ərab, fars, ləzgi və avar dillərini yaxşı bilən Mirzə Camal M.P.Vaqif öldürüldükdən sonra Qarabağ xanlığında 1797-1822-ci illər arasında əvvəlcə İbrahim xanın, sonra da Mehdiqulu xanın vəziri olmuşdur. O, 1847-ci ildə farsca yazdığı məşhur "Tarixi-Qarabağ" əsərində Qarabağın 1813-cü ilə qədərki müfəssəl tarixini qələmə almışdır.

Zakirin əsərlərinin mövzusu bütünlüklə real həyatdan götürülmüşdür. Həyatda baş verən hadisələr onu həcv və satira yazmağa sövq etmişdir. Məsələn, hazırlıq, bədahətən şeirlər deyən, rəvan təbli Heydər oğlu Kərbəlayı Qəhrəman Arifin "Xərmöhrəyə layiq olmayan xər, Səd heyf, cahanda tapdı gövhər" beyti şairin çox xoşuna gəlmiş, forma və bədii dəyərinə görə onu həyəcanlandırmışdır. İbrahim xanın knyaz Abaşidzenin qızından doğulmuş qızı, ağılli və gözəl bir xanım olan Gövhərin elm və mərifətdən bixəbər Xankişi bəyə ərə getməsi bu zərbə-məsəl beytin meydana çıxmamasına səbəb olmuşdur.

Zakir satıralarının birində Hacı Büyük bəyi özündən yaşça kiçik, ağılli, gözəl və xan nəslindən olan bir qızı almaq istədiyinə görə həcv etmişdir:

Başına at təpib, içməmisən sən ki şərab,  
Çoxdu səndə, tutalım, simü zərү mülkü dəvab,  
Evlənirsən, barı get anqırıban tayını tap (531).

Bu şeirdə Kərbəlayı Qəhrəmanın məşhur bəyti aşağıdakı şəkildə xatırlanır:

Bəli, yaxşı buyurub Arifi-Heydərzadə:  
"Layiqi-möhreyi-xər olmayan aldı gövhər" (531).

"Möhreyi-xər" balıqqulağından düzəldilən eşşək muncuğuna deyilir. Bu muncuqla eşşəyin boynunu, palanını bəzəyirlər. Eşşək muncuğuna layiq olmayan eşşəyin gövhər alması (Gövhəri alması) şairi qəzəbləndirir.

Zakirin Mirzə Mehdi Əta xana 4 şeiri vardır. Bunlardan biri Mirzə Mehdinin Şuşa qazısı Mirzə Əbülgasimə yazdığı həcvi münasibətilə qələmə alınmışdır. Zakir Mirzə Mehdiyə yazdığı şeirində "Uyezdni Qazini" həcv etdiyi üçün guya ondan inciyir, qazinin tərəfində durub Mirzəni tənqid edir. Qazini kinayə ilə "tərəfçilik etməyən, ömründə bir yol rüşvət almayan, cəmi findiqca tiryək atan, lakin əqli başında olan, hər yetəni saya salmayan, çoxusunu pişləngə salan, xalqa gözəl-gözəl tor toxuyan" bir şəxs kimi təsvir edir:

Ey Mehdiyi-zaman, şairi-dövran,  
Adam olan gərək danışa məqul;  
Həcv, hədyan ilə sana nə layiq  
Uyezdni Qazini eyləmək melul (492).

Şair öz həmkarının istedadını yüksək qiymətləndirməklə ağılkəsən, real məsələlərdən danışmağı, həcv, hədyanla vaxt keçirməməyi tövsiyə edir. Belə bir şəxsin ona da kələk gələ biləcəyini düşünən şair, bu zamanda hər sözün açıq yazılmasını qorxulu sayır, öz həmkarını ehtiyatlı olmağa çağırır:

Söz deyən gözləyə gərək əndazə,  
Nəinki əqlinə gələni yaza (492).

Lakin şairi başqa bir cəhət narahat edirdi. Bu da belə bir zamanda sözün, şeirin sənətin qiymətləndirilməməsi idi:

Nəzmi-təbin ola dürrü-cəvahir,  
Xəlq içində qiymətidir qara pul! (492)

Zakir şeirlərində Baba bəy Şakiri (1769-1845) tez-tez hörmətlə yad edir. Qarabağın Mehriban kəndində yaşamış və burada da vəfat etmiş Baba bəy Pənah xanın nəslindən olub Zakirin qohumu və yaxın dostu

idi. Şakir şeirlərində çar hakimiyyətinin komendantlıq dövründəki hədsiz zülmünü təsvir edir, Qarabağ vilayətində qanunsuzluğun gündən-günə artdığını, murov və naçalniklərin özbaşınlığını, rəiyyətə edilən dözülməz bələləri acı gülüşlə qamçılayırdı. Çar idarələrindəki hərc-mərciliyi, soyğunçuluğu və hakimlərin rüşvətxorluğunu həcv edən Şakirin sənətkarlığını Zakir dənə-dənə qeyd etmişdir. Məhz buna görə o, Şakiri ustاد, mahir qələm sahibi, özünü isə "bihünər şagird" adlandırırırdı. Bu iki şairin arasında həm ideya, mövzu, həm də bədii sənətkarlıq cəhətdən bir yaxınlıq olduğunu onun bu şeirində aydın görmək olar:

Az qalibdir çıxsın əflakə nalə,  
Rəiyyətmi dözər bu alhaalə?  
Bu nə qubernator, bu necə sərdar?  
Dağılıb vilayət, oldu tarü mar.

Şakir kütlələr arasında nifaq salanları, deputat seçilməkdən ötrü bir-biri ilə savaşanları, xalqı çapib-talayan çar komendantlarını və onların qarşısında müti qul kimi dayanan yaltaq, ikiüzlü bəyləri tənqid atəşinə tuturdu. Bütün bunlar göstərir ki, Şakir və Canı oğlu Abdullanın satirik şeirləri Zakirin satira üslubunun formalaşmasına mühüm təsir göstərən ədəbi mənbələrdən olmuşdur.

M.F.Axundov şairin ehtiram bəslədiyi şəxsiyyətlərdən idi. Zakir "Səndən" rədifli məktubunda M.F.Axundovun "kitabətin" i dünyaya bərabər tutur, onun əxlaqda, ətvarda tək yarandığını göstərir:

Kitabetin dəyer mülki-dünyaye,  
Nə hacət istəmək simü zər səndən? (436)  
Tək yaradıb səni vahidi-yekta,  
Əxlaqına, ətvarına mərhəba! (436)

Dramaturq "Hekayəti - Molla İbrahimxəlil kimyagər" pyesində şair Hacı Nuru surətini yaradarkən çox güman ki, Qasım bəy Zakiri nəzərdə tutmuşdur. Çünkü XIX əsrin birinci yarısında Azərbaycan mühitində feodal dünyasının törətdiyi çirkinlikləri, eybəcərlikləri ifşa edən ikinci bir şairi təsəvvür etmək çətindir.

Zakirin satiralarda dediklərini Axundov ilk dəfə komedyada Hacı Nuru timsalında göstərmış, müftəxorları, nadanları, pul və var-dövlət düşgülərini, yalnız varlanmaq ehtirası ilə yaşayanları digər əsərlərində ifşa etmişdir.

Zakir haqqında ilk doğru və yüksək fikir söyləyən də M.F.Axundov olmuşdur.

M.F.Axundov Zakirin şeirlərini ictimai-tərbiyəvi əhəmiyyətli əsərlər kimi, özünü isə həqiqi şair, mübariz vətəndaş, realist satirik kimi sevmiş və buna görə də əsərlərini toplayıb çapa hazırlamışdır. O, "Nəzm və nəsr haqqında" ki məqaləsində yazırı: "...mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdim şərt bir növ onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düşər oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bas is oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı". M.F.Axundov "şərt" dedikdə aşağıdakılari nəzərdə tuturdu: "İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi... Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm... nəşə artırıcı və həyəcanlandırıcı olub, hər kəs tərəfindən bəyənilir". Axundov Vaqifi və Zakiri yüksək qiymətləndirməklə, onların arasındaki fərqi də ilk dəfə özünəməxsus şəkildə izah etmişdir. "Mənim əqidəmə görə tarixi-hicrdən indiyədək türk arasında şair mühəsərdir məhz bu iki şəxsə. Bu iki şəxsin də fərqi bir-birindən budur ki, əgərçi Molla Pənah müqəddəm ərsəyə gəlib bu fəndə Qasım bəyənisbet rəhnümadır və lakin ləzzət və təsir və mühəssənatı-nəzmiyyə Qasım bəyin xəyalatında çoxdur. Məsələn, Qasım bəy qafiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükaлимə edir ki, adam valeh olur və vəqaye və güzərişati və əhvali-müasirini və ətvari-pirü cavani bir növ ilə bəyan edir ki, insan vəcdə və zövqə gəlir. Bunun xəyalatı binəzirdir. Ancaq bunun əşarəni oxuyanda müstəme inana bilir ki, şeir vaqień ləzzətə bais olurmuş" (1).

Böyük dramaturqu belə nəticəyə gətirən Zakirin estetik dəyərli, ictimai motivli şeirlərinin məzmun və forma, bədii dil gözəlliyi, poetik zənginliyi olmuşdur.

A.Dadaşzadə haqlı olaraq yazar: "XIX əsr Azərbaycan şeirində realizmin qüvvətlənməsi Zakirin adı ilə bağlıdır. Zakir öz qoşmalarında Vaqif kimi dünyəvi hissələri tərənnümlə bərabər, daha ciddi ictimai əhəmiyyətli məsələlər də qaldırır. Zakirin satiralarında tənqidi realizm ünsürləri özünü xüsusiylə göstərir. Beləliklə, Vaqifin əslində bəni sayıldığı realist metod daha yetkin pilləyə qədəm qoyur" (16).

## ŞAİRİN XƏLƏFLƏRİ

Q.Zakirin realist poeziya ənənələri Azərbaycan ədəbiyyatının inkişafında əhəmiyyətli rol oynamışdır. O, görkəmli bir sənətkar kimi

özündən sonrakı realist şeirimizin inkişafına böyük təkan vermişdir. Bu təsir S.Ə.Şirvani və M.Ə.Sabir yaradıcılığında özünü göstərir.

Zakir yaradıcılığındaki xəlqilikdən, ictimai motivlərdən qida almış S.Ə.Şirvani özünün möhtəşəm sənət sarayını ucaltmış, dahi şairimiz M.Ə.Sabir isə onu görünməmiş bir zirvəyə qaldırmışdır.

Tədqiqatçı Sadıq Hüseynov Şirvani yaradıcılığının satira köklərini haqlı olaraq Zakirin adı ilə bağlayır: "Seyid Əzim bir satirik kimi də klassik Azərbaycan və Şərq ədəbiyyatını, xüsusilə Q.Zakir və M.F.Axundovun satirik ənənələrini inkişaf etdirmiş və Azərbaycan poeziyasında satiranın mövqeyini olduqca möhkəmləndirmişdir" (24).

Qasım bəy Zakirin bədii irlsinə sonsuz mehəbbət və ehtiram bəsləyən S.Ə.Şirvani onun əsərlərindən sənətkarlıqla faydalılmışdır. Zakirin ruhanılərin tənqidinə həsr olunmuş "Üsuli və şeyxi təriqət molaların həcvi" adlı -

Neçələr silsileyi-təbimə təhrik verir,

Rışteyi-nəzmə çəkəm yəni döri-ğəltani (395).

mətləli satirasından bəhrələnən S.Ə.Şirvani iki satirik şeir yazmışdır. Bunlardan birincisi "Şamaxının təzə bəylərinə həcv" ("Nitqə gəl bülbülü-təbim, əcəb halətdir, Qıl tekəllüm ki, çəkim nəzmə döri-ğəltani"), ikincisi isə "Şamaxı babiləri haqqında" (Nitqə gəl bülbülü-təbim, nə təğafül dəmidir, Şəkəristani-xəyalatda qıl cövləni") satiralarıdır. Bunlardan başqa S.Əzimin "Quba təziyadaları və xeyməni qarət edənlərə" şerinə Zakirin "Köpək oğlu", "Qazi Hacı Molla Məhəmməd Məlikkəndliyə" şerinə isə "Qazi" rədifli şeirlərinin təsiri aydınlaşdır.

Zakirin "Bəla" rədifli qəzəlindən ruhlanan S.Əzim eyni rədifli gözəl bir əsər yazmışdır. Bu şeirlərin yaxınlığını təsəvvür etmək üçün hər iki əsərin möhürübəndinə baxmaq kifayətdir.

Zakirdə:

Hicridir afeti can, vəslisə pür bimü xətər,

Zakira, fikrini gör, o da bəla, bu da bəla (166)

S.Ə. Şirvanidə:

Görməmək yarı bəla, görməgi qeyr ilə bəla,

Seyyida, düş yixıl Öl, o da bəla, bu da bəla.

S.Ə.Şirvaninin "Ey könül, məscid yolun tərk et, rahi meyxanə tut" misrası ilə başlanan qəzəli də Zakirin eyni rədifli şeirlərinin təsiri ilə yazılmışdır.

Əlbəttə, belə misalların sayını istənilən qədər artırmaq mümkündür. "Bu şeirlərdə Zakir satirasının ruhu özünü göstərməkdədir. Seyid

Əzim öz satirik şeir yaradıcılığında Zakirin həqiqi varisi və xələfidir" (43).

Xurşid Banu Natəvanın bir sıra şeirlərində də Zakirin təsirini görürük:

Zakirdə:

Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafız!  
Edər məşuqdən aşiq, budurdu adət, xudahafız! (188)

Natəvanda:

Nədəndir səndə əylənməz güli-dövran, xudahafız,  
Mənə həm, gəldi getmək növbəti, yaran, xudahafız.

XIX əsrin ikinci yarısında tanınmış şairlərdən Mirzə Həsən Qara-bağının "Rəsmi-vilayəti-Qarabağ və şəhri-Şişə", "Oğluma nəsihət" əsərləri, Natəvana, Nəvvaba, Hacı Abbas Agaha yazılmış mənzum məktubları, təmsil və mənzum hekayələri də mündəricə və məzmun etibarı ilə Q.Zakirin əsərləri ilə səslenir. H.A.Agaha yazılmış məktubunda o özündən əvvəl yaşayıb yaratmış Zakirin cəsarət və qorxmazlığına qıbtə edir:

Nə xoş günler keçirmiş ol zaman ki, Zakiri-mərhüm,  
Deyərdi hər kəsin eybin nə ki, onda ləyaqətdir.  
Yazırkı hər kəsin öz eybini bixofü bipərvə,  
Deməzdi bu gədadır, ya bəyü xani-vilayətdir.

Mirzə Həsənin təmsil yaradıcılığında da Zakirin təsiri açıq görünməkdədir. Onun "Tülkü və qurd", "Şir və dovşan" təmsilləri məzmunca Zakirin təmsillərinə çox yaxındır (32).

Zakirin yaradıcılığından Padarlı Abdulla, Abdulla bəy Asi, Mirzə Mehdi Naci, Aşıq Ələsgər, Fatma xanım Kəminə, Məhəmmədəli bəy Məxfi, Məmo bəy Məmayi, Molla Ağa Bixud və başqaları bəhrələnmişdir.

Realist-demokratik ədəbiyyatımızın böyük nümayəndələrindən olan Nəcəf bəy Vəzirov da Zakir irsindən öyrənmiş, bədii yaradıcılığında ondan istifadə etmişdir. N.Vəzirovun 1875-ci ildə yazdığı "Ev tərbiyəsinin bir şəkli" pyesinin əsas ideyası Zakirdən gətirilən misralarda ifadə olunmuşdur. Tərbiyəsiz atanın tərbiyəsiz övladlar yetirib-böyüdəcəyinə şübhə etməyən gənc ədib bu tərbiyənin yaramaz olduğunu məhz Zakirin "Köpək oğlu" rədifi şeirindən gətirdiyi misralarla oxucusuna çatdırırırdı (55).

Zakirin əsərlərində mündəricə və formanın vəhdətini, dilin sadəliyi və ifadəliliyini duyan N.Vəzirov elə o zamanlar "Əkinçi" qəzetində yazırıdı: "...cənab Zakir məşhur Qasim bəy Qarabağı yanan həcvlə indi Hadiyül Müzəllin yanan həcvlərə baxan görür ki, onların təfavüttü çoxdur... İndi yazılan həcvlər məst olan çəkməçi danişığına oxşadığına nə ki onları çap etmək olmayırlar, hətta adam olan kəs onları oxuyanda əti ürpənir" (21). N.Vəzirov bu sözləri ilə yazılılıq mədəniyyətini Zakirdən öyrənməyə çağırırdı.

Zakir haqqında təkcə Azərbaycanda deyil, Rusiya və başqa xarici ölkələrdə də böyük sənətkarlar yüksək fikirdə olmuşlar. Ukrayna maarifçisi və ədibi N.İ.Qulak "Russkaya starina" jurnalında yazırıdı: "..Bir alman tənqidçisinin dediyinə görə, Vaqif və Zakirin bir çox nəğmələri yaxşı tərcümə olunarsa, məzmun və forma cəhətdən ən yeni alman poeziyası ilə müqayisə edilə bilər".

Q.Zakirin yaradıcılığı, əsərlərinin ideya tutumu və sənətkarlıq xüsusiyyətləri bu gün də söz ustadlarını valeh etməkdədir.

## **II fəsil**

# **Q.ZAKİRİN YARADICILIĞI. LİRİK ŞEİRLƏRİ**

Klassik ədəbiyyatımızın layiqli varisi Q.Zakirin əsərləri ideya dərinliyi, forması sənətkarlıq baxımından keyfiyyət sıçrayışı idi. Bu sıçrışış cəmiyyətin mədəni həyatının yüksəlişi, ictimai proseslərin inkişafı və dərinləşməsi, ziddiyətlərin daha da kəskinleşməsi və şairin öz subyektiv hiss, arzu, amalı hesabına yaranmışdı. Əlbəttə, bütün bu amillər zəngin, rəngarəng bədii formalar, mövzular, obrazlar doğurmaya bilməzdi.

Q.Zakir sələflərinin ədəbi ənənələrini yeni tarixi şəraitdə davam etdirərk klassik üslubda yazdığı qəzəlləri, müxəmməs, müstəzad, tərcibənd, tərkibbəndləri ilə yanaşı yaradıcılığında xalq şeiri formasına da - qoşma, təcnis və gərəylilərə da geniş yer vermişdir. Dünyəviilik, həyat eşqi, nikbin əhvali-ruhiyyə, saf və təmiz insani hissələr, humanist duyğular, işıqlı, xeyirxah əməllər uğrunda mübarizəyə çağırış bu şeirlərin aparıcı motivləridir.

Məktəb proqramlarında Zakir yaradıcılığının lirik xüsusiyyətlərinin izahı tələb olunduğundan metodik ədəbiyyatda şairin lirikasının öyrədilməsinə kifayət qədər yer ayrıılır: lirik şeirləri haqqında məlumat. "Durnalar" şerinin oxusu, məzmunu və təhlili. "Keçdi növbəti-zimstan" gərəylisinin məzmunu və təhlili. Buna görə də Zakirin lirikası haqqında ətraflı məlumat verilməli, şeirlərin əsas motivləri geniş izah və təhlil olunmalıdır.

Q.Zakir bədii yaradıcılığa lirik şeirlərlə başlamışdır. Ədəbi fəaliyətinin ilk mərhələsində o, klassik qəzəl janrına nisbətən aşiq şeiri formasına daha çox üstünlük vermişdir. Milli poeziyamızın ən kütəlvî formalarından olan qoşma və gərəylilarda Zakir bir tərefdən Viddadi və Vaqif, digər tərefdən isə Aşıq Qurbani, Tufarqanlı Abbas kimi ustaların ənənələrini davam etdirmişdir. Onun lirikasında vurğun aşiqin həsrəti, iztirabları ifadə olunmaqla bərabər, kama çatmış aşiqin məhəbbət səhnələri verilir, canlı, şüx, nikbin əhval-ruhiyyə coşub-daşır.

Son dərəcə zəngin və çoxcəhətli bir yaradıcılığa malik Zakir aşiq poeziyasının və Vaqifin şeir ənənələrinin həqiqi varisi kimi məhəbbət

lirikasının ölməz nümunələrini yaratmış, sevənlərin ürək çırıntılarını öz intuitiv duyumu ilə poetik yüksəkliyə qaldırmışdır. Eşq insanı yüksəldən, mənənən paklaşdırın, onun mənəviyyatını, fikrini cilalandıran, əxlaqi təmizliyə aparan, inamını artırın bir qüvvə kimi təqdim olunur. Burada el gözəllərinin təmiz əxlaqi sifətləri, məhəbbəti, istək və arzuları, möhnət və kədəri özünəməxsus boyalarla verilir. Şeirlərdə məhəbbət əxlaqi hiss, insanın insana yaxın, əziz münasibəti, humanizmin əsası kimi qiymətləndirilir, ailə münasibətlərində ilkin mərhələ sayılır.

Sevdiyi adama təmiz, təmənnasız məhəbbətin formalaşması əxlaş tərbiyəsinin zəruri şərtidir. İki gəncin bir-birinə qarşılıqlı hissinin ilkin ifadəsi olaraq yaranan məhəbbət bir-biri ilə münasibətlərdə söz-süz vicdanlılıq, kişi və qadın ləyaqətinə riyəət edilməsi tərbiyəsidir. Zakirin əsərlərində gənclik yaşında yaranmış ünsiyyət, atalıq və analıq vəzifəsi üçün məsuliyyət hissini təbliğ edilir.

Şair daha çox gənc qızlara nəsihət edir, özlərinə layiq, sadıq yoldaş axtarmağı məsləhət görür. Öz dövrünün əxlaq konsepsiyası ilə çıxış edən şair bildirir ki, ad pisliyə çıxandan sonra adam xalq içərisində hörmətini həmişəlik itirir.

Alma yüz ola ləzizü xoştəm,  
Almaz zədə alsa, əhli-bazar (308).  
Hər canibə su tək axma, ey gül  
Mütləq yünül olma, qədrini bil. (309)

Buradakı "su tək axma" ifadəsi Füzulinin "Leyli və Məcnun" poemasında Leylinin anasının nəsihətini xatırlatsa da, onun təkrarı deyil. Şair onu yeni biçimdə poetik bir tərzdə işlətmüşdür.

Zakir məşuqənin nadirüst, naqabil, bədtəriq, bədkirdar aşıqlarə yaxın olmaqdan çəkindirir, onu "bürcü-ismətdə mahi ənver" olmağa, "ədnayə iltifat etməməyə" çağırır, "bipərdə durub oturma", "hərcayırlar ilə ülfət etmə" deyir. Şair qızları "əhdil dürüst, iqrarı möhkəm" namuslu, qeyrətli görmək istəmişdir. Lakin o, üzüörtülü çarqatlı gəzməyi, yaşmaq tutmağı gözəllərə layiq olmayan əlamətlər hesab etmişdir:

Dilbər, səni tarı, günəş camalın,  
At bürqəni, al yanağı görünüsün.  
Sal ağızdan yaşmaq, şəkər dəhanın  
Şirin-şirin danışmağı görünüsün.

Çekibsən sədrinə qara çarqatı,  
Bulud kimi alan ara çarqatı.

Götür, tulla bir kənara çarqatı  
Giribandan sinən ağı görünsün (111).

Şair üzünü yaşmaq, özünü çadra altında saxlayan, niqab altında cü-rüdən, öz gözəlliyini gizlədən qızların halına acıyr. Lakin Zakirin qadınlığa olan müsbət münasibəti daimi deyildir. Bu, bir tərəfdən şairin yaşadığı mühit və aldığı tərbiyə ilə əlaqədarsa, o biri tərəfdən özündən əvvəlki klassiklərin, ilk növbədə Vaqifin təsiri nəticəsidir. O bəzən qadınlara yalnız öz ərinə görünməyi tövsiyə edir, üzünün başqlarına görünməsini qəbahət sayır:

Yel atar çarqatı, açılar üzü,  
Badə gedər namus, ar, oynamasıñ.  
Oynamağa həvəs eyləsə, barı,  
Oynasın gecə saf olanda yarı (109).

Bu ruhda olan şeirlərdə Zakir qadınları yalnız özünə ziynət vermə-yə, öz evindən başqa bir yerə getməməyə, təkcə ərinin zövqünü oxşamağa çağırır. Bütövlükdə isə şairin yaradıcılığında təmiz vicdan, sə-daqət və vəfa kimi yüksək insani sıfətlər təbliğ olunur.

Klassik şeirimizin aparıcı motivi olan məhəbbət Zakirin lirik şeirlərində romantik boyalarla təsvir edilmişdir. Həyatı, dünyəvi gözəllik yeni çalarlarla zənginləşir, nəcib əxlaqi keyfiyyətlərə malik, sevib-se-vilən insanların, vəfadər və fədakar aşıqların ürək çırpıntıları, onların xarici məlahəti və daxili aləmi bütün təfərrüati ilə tərənnüm olunur. Şair bir tərəfdən behiştin hurilərindən qat-qat üstün olan gözəlin sözlə portretini yaradır, digər tərəfdən isə aşiqin eşq yolunda çəkdiyi əzabları göstərir, məşuqənin rəhimsizliyindən, cövrü-cəfasından şikayətlərin, acı göz yaşı tökür, amma ümidiñ də kəsmir, onun məhəbbəti ilə yaşadığını bildirir.

Bu şeirlərdə məşuqəyə yalvarış, fəryadin təbiiliyi, lirizmin həyatiliyi oxucunun qəlbini vəcdə gətirir. Lirik qəhrəmanın duyğuları, hiss-ləri sif sevgi - məhəbbət səciyyəsi daşımir.

Şairin lirik əsərlərində təsvir olunan taledən, zəmanədən şikayət motivləri, vüsəl həsrəti real həyat hadisələri ilə bağlı şəkildə verilmişdir. Zakirin lirik şeirlərində el gözəlləri hurilərdən, mələklərdən üstün tutulur. Hətta mehrabü mənbəri vəsf edən vaiz belə onların surətini görçək utanır:

Mana mehrabü mənbər vəsfini təkrar edən vaiz  
Utanmazmı, baxıb görsə bu surət qibləgahım var? (207)

Həyat eşqi, məhəbbət şairin nəzərində hər şeydən ülvı və qüvvətlidir. Onu yaşıdan, ölməzliyə qovuşdurən məhz həyat eşqidir. Ona görə də eşq özünün yüksək bəşəri məzmunu ilə insanı real dünyaya bağlayan, onu kamilləşdirən, ucaldan gözəllik, ülviyyət rəmzi kimi təcəssüm edir. Aşiq üçün eşq məqamında məşuqənin "səri-kuyi" səfada behiştən artıqdır.

Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır,

Necə həqdən keçim mən göz görə, dinim, imanım var (208).

Başqa bir qəzəlində "İyman evidir Kəbəyi-kuyi o nigarin" - deyən şair yarın kuyını Kəbəyə bənzədərək onu ziyarətgah, iyman evi adlandırır.

Şair bir müxəmməsində "Yeridir, ver zəkatı-hüsünən bu Zakiri-zarə" misrasında "zəkat" sözündən bədii vasitə kimi istifadə edərək fikrini, mənannın poetik yükünü heyrətamız dərəcədə artırmışdır. "Zəkat" vər-dövlətin, malın müəyyən hissəsinin kasıblara, fəqirlərə verilməsini ifadə edən dini termindir. Gözəlin "zəkatı hüsünündən" şairin pay istəməsi çox təbii və məntiqidir. Bu özlüyündə böyük sənətkarın bənzərsiz kəşfidir. Aşiq Ələsgərin yaradıcılığında da belə bir məcəza rast gəlirik.

Səri-kuyi Kəbəm, qaşı mehrabım,

Müşəfi-hüsünüdür dilimin andı (80).

Budur, şair gözəlin baş küçəsini Kəbəyə, qaşını mehraba, üzünü müşhəfə (Qurana) bənzətməklə mənalı təşbehlər yaratmışdır. Burada bir cəhəti də qeyd edək ki, Zakirin tərənnüm etdiyi bu gözəl hər cür ilahi varlıqdan uzaqdır, müqəddəs yer adları və sözlər real insanı kölgədə qoya bilmir, sadəcə olaraq təsvir edilən gözəlin canlı və hərtərəfli verilməsində bir vasitəyə çevrilir. Atəşin məhəbbətlə sevən aşiq-lər üçün eşqin ləzzəti istor maddi olan bu dünyanın, istərsə də dinin uydurduğu mövhumi o dünyanın fövqündə durur. Bu, elə bir növ "o dünyanın" inkarı deməkdir.

Şairin nəzərində "mehrabü mənbər" qaşlara mail olmayanın imanı kamil hesab edilməz. Zahidin yüz il başını yerə "döyüb" ibadət etməsi məşuqun didarı yanında bihudədir, çünkü aşiq üçün məşuqun didarını görmək Kəbə ziyarətindən artıqdır:

O mehrabü minbər qaşlara mail

Olmayanın olmaz imanı kamil;

Yüz il başın yerə döyə, nə hasıl,

Zahidin bihudə ibadətindən.

Aşiqə məşuqun didarın görmək

Ziyadədir Kəbə ziyarətindən (99).

Alnını möhüre ehtiramla vurub namaz qılmağı "başını yerə döymək" kimi xarakterizə edən şair zahidə qarşı çıxaraq onun ibadətini boş və mənasız sayır, bunun bihudə, əbəs olduğunu söyləyir. Aşıqi kamil şəxs hesab edən şair onun gözələ pərəstişini zahidin yüz illik ibadətindən üstün tutur. Aşıqə məşuqəsinin camalını görməyi müqəddəs yerləri ziyanətdən artıq bilir.

Şair məhəbbəti ən ali insanı duygu kimi qiymətləndirmiş, xalqın başını cənnət-cəhənnəm əfsanələri ilə dolduranlarla razılaşmamışdır. Zakirdə eşq real bir keyfiyyət, insanın təbii meyli və hissələrinin tərcüməni, həqiqətin dərk edilməsi vasitəsi kimi anlaşıılır:

Kuyindi Zakirin Darüssələmi,

Qoynundur Kəbə-ziyarətgahı-xeyli-üşşaq.

Bu lirik-fəlsəfi kələmin mahiyyəti insana hörmətdir, onun gözəlliyyinin bənzərsiz qüdsiyyətinə bir işarədir. Aşıq yarın kuyunu, məhəlləsin özünü Darüssələmi hesab edirsə, bu heç də doğrudan-doğruya öz müstəqim mənasında nə Tanzaniyanın Darüssələm şəhəri ilə, nə də Bağdad şəhərinin ikinci adı ilə əlaqədardır. Bu, şələrin Nəcəf şəhərinə verdikləri ad - dinclik evi və ya cənnət mənasındadır. Yaxud, gözəlin ağuşunun doğrudan-doğruya Kəbə ilə nə əlaqəsi ola bilər? Kəbə Məkkə şəhərində müsləmanların qiblə saydıqları müqəddəs ziyanətgahıdır. Deməli, Kəbə dindarların, gözəlin ağuşu isə aşıqlərin ziyanətgahıdır. Şair isə gözəlin cazibədar qoynunu müqəddəs yerlə müqəyisə etməklə elə bir növ ağuşu da müqəddəsləşdirmiş və bununla da müqəddəsliyin ünvanını dəyişdirmişdir.

Zakir eşqi ülvə və müqəddəs saysa da, onu tam mənası ilə real, həyatı iş adlandırır. O, eşqi ilahi, xəyalı bir anlayış kimi təsəvvür etmir, onu iki şəxsin real arzusu, həyatı işi hesab edir. Bu eşq cinsi ehtiraslar üzərində qurulmamışdır. Bu, yüksək mənəviyyatlı insanların daxili ehtiyac və mənəvi tələbatından doğan odlu, alovlu, qanadlı eşqdır. Bu, məhəbbəti duyan, düşünən, həssas insanın həyata münasibəti, həyatının mənasıdır.

Nə xoşdur, iki həmdəm bir-birilə ittifaq oynar,

Öpüb gahi, qucub gahi, edib gahi məzaq, oynar (251).

Şair bu dünyadan nemətlərindən vaxt var ikən bəhrələnməyi, qadın gözəlliyindən zövq almağı məsləhət görür.

Nazəninim, nə təğafüldür bu,

Gələ gör var ikən əldə fürsət.

Bir kənara çəkilək gülşəndə,  
Eyləyib çeşmi-ədudən xəlvət.  
Götürüb busəvi bazidən kam,  
Aparaq bir-birimizdən ləzzət (301).

Bu saf, təmiz, səmimi və yüksək məhəbbət insani nəcibləşdirir, onda vəfa və fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər tərbiyə edir.

Zakir gözəlləri özünəməxsus geyimləri və hərəkətləri ilə təsvir edir. Gözəllərin təsvirini daha dolğun və poetik bir tərzdə vermək üçün şair səma cisimlərinin adlarından da böyük ustalıqla istifadə etmişdir:

Bu bahar fəslində, gül mövsümündə  
Hər kimin ki ola yarı yanında,  
Bürci-Əsəddədir kövkəbi-bəxti,  
Bil ki, bəxtəvərdi tarı yanında (41).

Şair yaz fəslində yarı yanında olanın bəxt ulduzunu Əsəd bürcündə bilir, onu tanrı yanında bəxtəvər sanır. Qədim astrologiyada 12 bürcün beşincisi Bürci-Əsəd (aslan bürcü) adlanır. Şərq ədəbiyyatında bu bürc yüksəklilik, ucalıq mənasında işlənir. Şair yarın vüsəlinə qovuşan aşiqin bəxt ulduzunun Bürcü-Əsədə düşməsi kimi xarakterizə edir.

Ey yiğilan canlar, minnət eyləyin,  
Dursun, o gözəllər şahı oynasın.  
Dəst tutsun Ütarid, Zöhrə, Müştəri,  
Fələkin şəms ilə mahi oynasın (108).

Burada şair müqayisə oybekti üçün seçdiyi sözlərin xüsusiyyətlərini bütün incəliyi ilə nəzərə almışdır. O, gözəl qızlar, qadınlar arasında oturmuş sevdiyini gözəllər gözəli, gözələrin xası, şahı hesab edir. Onu göylər səltənətinin Günəş, Ayı, ətrafında əyləşən gözəlləri isə Günəşin başına fırlanan, ona ən yaxın olub axşam gün batınca, səhər isə gün çıxmazdan əvvəl görünən Ütaridə (Merkuriyə), Şərq ədəbiyyatında eşq ilahəsi kimi tərənnüm olunan və çox vaxt Karvanqıran adlanan Zöhrəyə (Veneraya), Müştəriyə (Yupiterə) bənzədir. Şeirdə fələk, şəms, mah, Ütarid, Zöhrə, Müştəri gözəllik rəmzi kimi göstərilmiş, gözəlin əlamətləri səma cisimləri ilə müqayisə edilmişdir.

"Zövci-axər" hekayəsində də səma cisimlərindən istifadə olunmuşdur.

Pərdəni götürüb mehri-diləfruz,  
Nazü əndaz ilə girdi içəri,  
Bürci-Sədə düşdü Zöhrə, Müştəri (316).

Şeirdə Zöhrənin (eşq ilahəsinin) Bürcü-Sədə - astrologiyaya görə Uğurlu ulduza düşməsi bəxtiyarlıq, xoşbəxtlik, uğurluluq rəmzi kimi verilmişdir. Bu da təsadüfi deyildir. İnsanlar çox yüksəkdə olan səma cisimlerinin həm ucalığı, həm gözəlliyi, parlaqlığı ilə müqayisə olunmuşdur. Şair bu bənzətmələri ilə gözəli bir növ əlçatmaz ucalıqda yerləşən, sırlı, müəmmalı, cazibədar görünən, müqəddəsləşdirilmiş ilahi varlıqlarla müqayisə etmiş, canlı insanı adı sözlərdən fərqli olaraq da-ha yiğcam və obrazlı canlandıra bilmüşdir. Ümumiyyətlə, şair səma cismindrindən sadəcə astronomik termin kimi deyil, təsvir etdiyi obrazların daxili aləmini, xarakterini açmaq üçün metaforik məqam kimi bəhrələnmiş, bənzətmə yolu ilə hadisənin mahiyyətini daha canlı verməyə nail olmuşdur.

"Dəftərin yum, ey münəccim, kizbinə oldur dəlil" misrası ilə başlanan bir qəzəlində şair Şərq astrologiyası üzrə fəsillərin bir-birini əvəz etməsi hadisəsi əsasında gözəlin üz quruluşunu olduqca təbii şəkildə təsvir etmişdir. Şair astroloqu töhmətləndirir ki, o, gözəlin saçlarının üzü ilə tənləşdiyini görür, amma bayram olduğunu bilmir. Da-ha doğrusu, münəccim başa düşmür ki, əger məşuqə saçlarına sığal çəkib bəzənmişsə, deməli o, sevgilisinin görüşünə gedir, sevənlərin bayramıdır. Adətdir, gecə ilə gündüz bərabərləşəndə yaz gəlir, bayram olur. Hər iki müqayisədə mart ayının 21-i nəzərdə tutulur. Deyirlər, ildə bir dəfə yelda (ilin ən uzun gecəsi, dekabrın 21-i) olur. Bəs bu necə yeldadır (qara saçdır) ki, elə həmişə ayın (üzün) yanınca gəzir? Deyirlər, hər ayda bir dəfə təzə ay (aypara) görünür. Bax, bir ay başında (ay üzlü gözəldə) iki aypara (iki qara qaş) vardır və s.

Zakir "Gözleyən kimsə, gözüm, həqqi deməz ay sana" misrası ilə başlayan müxəmməsində olduqca orijinal bir forma seçmişdir. Şair bir tərəfdən özünə qədərki klassik ədəbiyyatda dönə-dönə işlədilmiş ənənəvi təşbeh və istiarələrdən yaradıcı surətdə istifadə edir, digər tərəfdən əsrlərdən bəri sənət əsərlərində özünə möhkəm yer tutmuş, lakin müasir günlərlə səsləşməyən, yeni təfəkkür tərzindən geri qalan bəzi təsvir vasitələrinin, şəmpət hala keçmiş təşbehlərin yeni şeirə yaramadığını açıb göstərir. O, sələflərinin əsərlərində öz əksini tapmış təşbehlərə irad tutur, üzün aya, boyun sərvə, zülfün sünbülə, gözün nərgizə, ağzin qönçəyə, dodağın qırmızı şərabə və s. bənzədilməsini qeyri-təbii, yararsız sayır və göstərir ki, qadının üzünü, boyunu, zülfünü, gözünü, ağızını, dodağını bu cür müqayisə etmək real deyildir.

Ümumiyyətlə, şeirdə həm uzun əsrlərdən bəri klassik şeirimizdə dö-nə-dönə rast gəldiyimiz izafət tərkibləri - çörhəyi-taban, zülfə-pərişan, afəti-dövran, sünbüli-tər, çeşmi-xumar, löləi-mərcan, ləli-bədəxşan, bülbülü-şeyda, naleyi-əfqan və s. kimi ərəb və faras tərkibli təşbehlər işlədilmiş, təsvir olunan gözəl qız, qadın oxucunun gözləri qarşısında məlahətlə canlandırılmış, həm də qadın gözəlliyyindən bəhs edilərkən artıq belə təşbehlərin qeyri-təbiiliyi, yararsızlığı tənqid edilmişdir. Şair insan gözəlliyyini hər cür müqayisədən üstün tutur, oxşadılanı oxşayana qarşı qoyur, üstünlüklerini bir-bir sayır, qeyd edir. Deməli, Zakir XIX əsrə sənətin, şeirin vəzifəsinə tamam başqa gözəl baxırdı, real, həyati təşbehlərdən istifadə etməyi irəli süründü.

Zakir həmkarlarını da bu yolla getməyə çağırırdı. O, şeirin məzmununu, ifadə vasitələrini, ədəbi formalarını dəyişməyin vaxtı çatdığını söyləyirdi. O, qəzəl, qəsidə yazış məzmunu formaya tabe tutan, şeiri yalnız intim hislərə qurban verib dönə-dönə hicran və vüsaldan, həsrət və intizar-dan, yanıqlı şikayət, ahü fəryaddan bəhs açan, şit, bayağı təşbehləri sağa, sola səpələyən təqlidçi - epiqon şairləri tənqid edirdi. Zakir bu tənqidində haqlı idi. Çünkü "canan, yar, dilbər, məşuqə, sevgili" adlandırılın məxluq elə əcayib bir "gözələ" çevrilmişdi ki, Cəfər Xəndanın dediyi kimi, hətta ən çirkin qadın belə bu cür "gözəl" olmaq istəmirdi (26).

Vaxtile Zakir şeirinin qüdrətini və novatorluğunu bu baxımdan qiymətləndiren ədəbiyyatşunas H.Səmədzadə yazırkı ki, qədim Şərq sxolastik qəzel-qəsidə ədəbiyyatına ikinci zərbəni Zakir endirmişdir. Vaqifin vurduğu birinci zərbədən fərqli olaraq ikinci zərbə daha sarıldıcı olmuşdur (53).

XX əsrin əvvəllərində Azərbaycanda inqilabi satiranın banisi M.Ə.Sabir də estetik zövqün dəyişməsi ilə əlaqədar olaraq köhnə, poetik təşbehləri lağla qoymuşdur. O, qəzəlin standart ənənələrini "Ey alının ay, üzün günəş ey qaşların kaman" misrası ilə başlanan məşhur şerində ciddi tənqid atəşinə tutmuşdur.

Zakirin şeirlərində aşiq ədəbiyyatından, eləcə də folklor dan gələn təşbehlər çıxdır. Bu şeirlərdə gözəl təkcə "behıştin hurisi", "göyün mələyi" deyildir, o, tazə-tərlikdə güldən də, lalədən də artıqdır. Zakirin təsvirində "can alan", "hərami", "yağı" adlandırılın "insafsız", "rəhmətsiz" mənasında dönə-dönə işlədilən gözəllər "müşk, ənbər saçlı", "sədəf dəhanlı", "ay qabaqlı", "xumar gözlü", "yay qaşlı" "bədir-lənmiş ay camallı" kimi məcazi ifadələrlə təsvir olunur.

Şair bənzədilənin müyyəyen əlamətlərini bənzəyənin üzərinə keçirməklə çox təbii və gözəl istiarelər yaratmışdır:

Siyah zülfü tər buxaqda dənlənib,  
Sonalar yerişi ondan öyrənib.  
Ovçu görmüş maral kimi səksənib,  
Oğrun baxa-baxa hər yanə, gəlsin (106)

Şair dörd misrada sözlə gözəlin bənzərsiz portretini yaratmışdır. Başqa şairlərin və aşıqların bir sıra şeirlərində gözəl sonaya bənzədildiyi halda Zakir həmin ifadəni başqa tərzdə işlədərək gözələ xas olan gözəllik əlamətlərini daha poetik bir anlamda təcəssüm etdirmişdir.

"Arasında" rədifli qoşmada milli kolorit, məhəlli geyim və bəzək qaydaları, etnoqrafik təfərrüat çox güclüdür:

Qaydasıdır, qara çarqat bürünür,  
Siyah zülfün ucu yerdən sürünür.  
Nə göyçək yaraşır, nə xoş görünür  
Mina, inci kəmər bel arasında (43)

Gözəlin təsviri elə canlı və hərtərəfli verilmişdir ki, belə təsvir nəticəsində XIX əsrin birinci yarısında yaşamış Qarabağ qız-gəlinlərinin portretini çox asanlıqla çəkmək olar. Bu cəhətdən "Zülfün", "Oynar" rədifli müxəmməslərində şairin portret yaratmaq bacarığı bir daha üzə çıxır.

Şeirlərdə qadının zinət zənginliyi, bəzək-düzəyi yerli-yerində verilmişdir.

Salıban piləkduz cuna başına,  
Sürmə çəksin həm gözünə, qaşına (108)  
Barmağında xatəm, belində kəmər,  
Telində güşvarə, düymə tamam zər (106)

Göründüyü kimi, bu beytlərdə gözəlin xarici görünüşü, zinət əşyaları qabarlıq şəkildə ön plana çəkilmişdir. Lakin barmağında üzük, belində kəmər, qulağında sırga olan bu gözəl XIX əsr Qarabağının real qızı, gəlinidir.

Zakirin lirik şeirlərində Vaqifin təsiri hiss olunsa da, onlar orijinal yaradıcılığın məhsuludur. Şairin "Çəkib" rədifli qoşması bu cəhətdən daha xarakterikdir.

Olan səyin verib ləbü dəndana,  
Onun üçün munca nəfi var cana.  
Əzib ləli, qatıb abi-heyvana,  
Qənd ilə yoğurub dil-dodaq çəkib (53).

Şeirdə gözəlin ala gözləri qaynar bulağa, sinəsi mərmərə, rüsxarı  
günəşə, gərdəni minaya, dodağı şəkərə bənzədilmişdir.

Şair "Gəlsin" rədifli qoşmasında məşuqənin gözəllik əlamətlərini  
daha qabarıq şəkildə göstərmək üçün sonaya xas hərəkətlərdən bədii  
vasitə kimi istifadə etdiyi halda, başqa bir şeirində həmin poetik deta-  
lı ahu şəklində işlətmüşdür:

Yeriyib-yeriyib, durub baxmağı  
Ahu bu rəvişi səndən öyrənib (55)

Şairin ustalığı orasındadır ki, o, adı sözlərdən də yüksək, poetik də-  
yərli müxtəlif cizgiləri, əlamətləri özündə əks etdirən gözəllik nümu-  
nələri yaratmışdır.

Siyah zülfü dal gərdəndə bir qulac,  
Sona cıqqası tək ucları qıfqac,  
Belə türə, belə geysu, belə saç,  
Belə işvə, belə qaşü göz olmaz (58).

Bu portretdə yalnız bir bənzətmə boyasından istifadə olunmuşdur.  
Qalan rənglər isə məcazlaşmayan sıfət və isimlərdən ibarətdir.

Sanasan içində gül pirahənin  
Bir bərgi-səməndir cəsədin sənin (61)

Gül köynək içində səmən yarpağı kimi açılmaq ifadəsi yeni bən-  
zətmə olmasa da, Zakir ifadəni təbii və yerində işlətdiyinə görə beyt  
sənətkarlıq baxımından oxucunu heyran qoyur.

Camalın görəndə daldalanır ay,  
Günün nə həddi var çıxa üzünə (70).

Deməli, şair gözəlin camalına birbaşa ay, üzünə günəş demir, ver-  
mək istədiyi fikri daha təbii və şairanə deyir. Ümumiyyətlə, üslub  
rəngarəngliyi, forma müxtəlifliyi, təşbeh əlvanlığı şairin sənətkarlıq  
xüsusiyyətlərinindəndir.

Zakir sədaqət, vəfa, ehdə əbədi bağlılıq kimi əsl insani sıfətləri  
təbliğ edir, belə keyfiyyəti tərbiyədə əsas sayır:

Bilməm neçin ölməyirəm,  
Bərkiyibdir üzüm sənsiz.  
Çıxsın, səndən özgə yarə  
Əgər baxsa gözüm, sənsiz. (145)

Şair vəfanı əbədi, dəyişməz bir kateqoriya kimi götürür, onu ölü-  
mün belə poza bilmədiyini tərənnüm edir.

Ölsəm qoyun, sizi tarı  
Yönümü dilbərə sarı. (147)

Bu bənddə Sarı Aşığın məşhur bayatısından "Yaxşını qibləsinə, Aşıqi tərsinə qoy" misraları yada düşür. Zakirin öz sadəliyi, oynaqlığı və aydınlığı ilə nəzər diqqəti cəlb edən bu kimi şeirlərində odlu bir qəlblə sevən aşiqin iztirabları səmimi ifadə olunmuşdur. Burada hisslərin həyatiliyi şeirlərin daha bədii, daha təsirli çıxmına şərait yaratmışdır.

Zakir çox vaxt əfsanələrdən, ədəbi bədii mənbələrdən götürdüyü təşbeh-obrazlara öz lirik qəhrəmanının daxili aləmini, onun bəşəri sevgisini, aşiq və məşuqənin eşqlə bühlurlaşan, paklaşan qüdsiyətini ifadə edən vasitə kimi baxır.

Abi-həyat çeşmeyi-ləli-ləbindədir  
Olmaz bəqayı-Xizrü Məsiha sənin kimi.  
Başdan əyağa pərtövi-ənvarsən, Kəlim,  
Haşa ki, göstərə yədi-beyza, sənin kimi  
Bir Yusif adlı Misirdə, derlər ki, sabıqa  
Xəlq eyləyibdi xalıqül-əşya sənin kimi (191)

Birinci beytdə gözələ müraciətlə deyilir ki, həyat (dirilik) suyu sənin al-qırmızı dodaqlarındır. Xızır dirilik suyu içəndən, İsa allah tərəfindən dördüncü göyə çəkiləndən sonra ölməzlik qazanmışlarsa, sən özün dirilik suyusən, deməli onlar sənin kimi əbədi ola bilməzlər. İkinci beytdə gözələ deyilir ki, sən başdan ayağa nursan, parlaq işıqsan. Sən elə gözəlsən ki, Musanın işıq saçan əli də sənin kimi parlaq ola bilməz. Şərq ədəbiyyatında Yusif gözəllik rəmzi kimi məşhurdur. Şair üçüncü beytdə gözələ bildirir ki, deyirlər, allah keçmiş zamanlarda Misirdə sənin kimi şöhrət tapmış Yusif adlı əfsanəvi bir gözəl şəxs də xəlq eyləmişdi. Fikir verilərsə, şair burada düzgün hərəkət etmiş, gözəli Yusifə deyil, Yusifi gözələ bənzətmışdır. Qadını gözəllikdə kişiyə bənzətmək uyğun təşbeh sayılı bilməz. Görünür, Zakir bunu nəzərdə tutaraq məhz Yusifi gözələ oxşatmış, beləliklə də bu nazənin qızın gözəlliyini daha qabarıq verə bilməşdir.

Zakir əsərlərində, şərti olaraq, "Gözəl necə olmalıdır?" sualını da qoymuşdur.

Həqdi, gözəl çoxdu cahan içində,  
Gözəldə bir neçə nişanə gərək.  
Əvvəl, aşiqinə mehriban ola,  
Ondan qeyrilərə biganə gərək.

Gözəlin büllur tək gərək bədəni,  
Eyləyə özünə heyran görəni;  
Yarlı-yaraşıqlı boyu, gərdəni,  
Nə uzun, nə gödək, miyanə gərək.

Ənbər xəcil ola zülfü buyindən,  
Qəmər rüsxarından, şəms ruyindən;  
Canlar təzələnə göftü kuyindən,  
Sözünün hər biri dürdanə gərək.

Mərifətdə kamil, sinnidə uşaq,  
Qədir bilən, özü doğru, sözü sağ.  
Quzu quyruğu tək nazikü yumşaq,  
Lərzə verə cismi hər yanə gərək.

Zakir, nə yamandır halı dünyanın,  
Əksik olmaz qalmaqlı dünyanın;  
Dərdü sərdi mülkü malı dünyanın,  
Can üçün bir belə cananə gərək (84).

Öz anlamına görə dövrünün gözəllik kredosunu verməyə çalışan şair gözəli bütöv şəkildə, daxili və xarici keyfiyyətləri ilə birlikdə götürmüştür. Ümumiyyətlə, bədiiliyi, təzə hissələrin çoxluğu, daxili formaların oynaqlığı, semantikasının zənginliyi, bədii dilin obrazlılığı, emosionallığı, dil vasitələrinin bolluğu və yerli-yerində işlədilməsi ilə diqqəti cəlb edən bu qisim şeirlərində Zakirin böyük ustadı Vaqifdən bədii dil sənətkarlığı məsələlərində çox şey götürdüyüünü göstərir. Şübhəsiz ki, bu, şairin xalq dilini, onun folklorunu, ideomatik ifadələrini, eyni zamanda həyatı və insanların daxili aləmini dərinlənə bilməsi ilə əlaqədardır.

"Başdan ayağa naz ilə, Nəzakətdi mənim yarım" deyən şair qadınları mənəvi cəhətdən gözəl, incə zövqə malik insan kimi görmək istədiyi kimi, "İxtilatındır məzəli, Sözündən canlar təzəli" beytində söz qədrini bilən, sözü qiymətləndirməyi bacaran, şirin-şirin danışığı ilə insana təzə ruh gətirən gözəllərin vurğunu olduğunu bildirir.

Zakirin dövründə çoxarvardlılıq, kiçik yaşlı qızların qoca kişilərə ərə verilməsi kimi ictimai bəlalar özünü bütün çıldaqlığı ilə göstəridi. "Məhəmməd bəyə" ünvanlı mənzum məktubda çoxarvardlılıq mə-

sələsinə, "Gərək" rədifli şeirdə isə kiçik yaşılı qızların qoca kişilərə ərə verilməsinə toxunulur. Hələ qöncə ikən, qəlbində arzuları çiçək açmamış solan tifil qızçıqazın ər evindəki ağır həyatı adamı mütəəssir edir, o dövrə, o cəmiyyətə qarşı təəssüf doğurur. Cavan qızla qoca kişinin təzad təşkil edən ailə həyatını bütün acınacaqlığı, eybəcərliyi ilə təsvir edən Zakir "Qələtdir qocaya növcavan sevmək, Sevgi sevgisinə bərabər gərək" nəticəsinə yaradıcılığının hələ ilk dövrlərində gəlsə də, bu məsələyə sonralar döne-döne qayıtmışdır. Qarşılıqlı sevgiyə əsaslanan məhəbbəti dostluğun ən ali mərhələsi kimi irəli sürən, məhəbbətdə bərabərlik prinsipini əsas götürən şair sevgi, ailə qurmaq, evlənmək kimi məsələlərdə mütərəqqi görüşə malikdir. Şairin gəldiyi ictimai-poetik nəticələr müasir dövrdə cəmiyyətimizin bərabər hüquqlu üzvü olan qadınların yaxın keçmişini əks etdirdiyinə görə az aktuallığını indi də itirməmişdir.

Q.Zakir XIX əsr şairlərimiz arasında qadının fərasət və ağlığını, onun ailə və məişətdəki mövqeyini ən çox düzgün qiymətləndirən və əsərlərində təsvir edən sənətkarlarımızdanıdır. Onun şeirlərində el qızlarının təmiz əxlaq və məhəbbəti, istək və arzuları, möhnət və kədəri durur. Burada məşuqə nə qədər eşqə, məhəbbətə etinəsiz, qürurlu, heysiyətini gözləyən, həyalı təsvir olunursa, aşiq çəkdiyi cəfa, etdiyi şikayətlə, ilk baxışdan vurulma və dəlicəsinə sevmə keyfiyyəti ilə göstərilir. Deməli, Zakirancaq vəfali və vicdanlı aşıqların iztirablarını, həssas qəlbə malik həyalı və utancaq gözəllərin qəlb çırıntılarını əks etdirir. Bu isə şairin məhəbbətə ülvi münasibət bəsləməsi ilə əlaqədardır.

Zakir mənzum hekayələrində bir-birini alovlu məhəbbətlə sevən, gənclərin müqəddəs hisslerinin təsvirinə geniş yer verir. O, eşqi, məhəbbəti var-dövlətə, mənsəbə qarşı qoyur, səmimi, təmənnasız eşqin şöhrət və vara qalib gəlməsini təntənə ilə qələmə alır, məhəbbəti insani yüksəldən, tekmilləşdirən, paklıq zirvəsinə qaldıran mənəvi ucalıq kimi xarakterizə edir. Məhz buna görə də gözəllik, gözələ məhəbbət Zakir lirikasının başlıca bədii poetik xüsusiyyəti kimi meydana çıxır. Gözəlliklə məhəbbətin vəhdətindən yoğunluğunu poeziya həmişə təzə qalmaqla yeni-yeni nəsillərə xidmət edir və onları mənənən zənginləşdirir.

Cılız duyğulara, ötəri hissələrə biganə olub bədii obrazlar, maraqlı xarakterlər, təsirli dil vasitələri ilə öz ifadəsini tapmış Q.Zakirin şeirləri insanı humanistliyə, qurub yaratmağa, xoşbəxt həyat uğrunda mübarizəyə çağırın, alovlu ehtiraslardan yoğunluğunu sənət nümunələridir.

## "DURNALAR" QOŞMASI

Qoşma, adətən, 11 hecadan, hər biri 4 misralı 5-7 bənddən ibarət şeirdir. Qafiyə quruluşu abcb, ççb, dddb və i.a. şəklindədir. Şairlər, bir ənənə olaraq, qoşmanın son bəndindəki misraların birində adını, yaxud təxəllüsünü söyləyir. Ədəbiyyatşunaslıqda son bəndə möhürbənd və ya tapşırma da deyilir.

Heca vəznli Azərbaycan şeirinin qədim və ən çox yayılmış lirik formalarından olan qoşma Zakir yaradıcılığında xüsusi yer tutur. Zakirin qoşmaları əsasən 11 hecalı, 6-5, 4-4-3 təqtili (bölgülü) və 5 bənddən ibarətdir. Şairin xalq şeiri üslubunda yazdığı qoşmalarının ən böyük məziyyəti onlarda nikbin ruhun güclü olmasına ki, bunun da səbəbini şifahi xalq ədəbiyyatının təsiri ilə bağlayanlar çox haqlıdırlar. Şifahi xalq yaradıcılığı, xalq aşiq şeiri, xalq həyat tərzi, canlı danışq dili, hikmətamız atalar sözləri və məsəllər bu şeirlərin əsas mənbələridir.

Zakirin qoşmaları içərisində ictimai motivlərinə görə diqqəti cəlb edən onun "Durnalar" şeiridir. Ədəbiyyatşunaslar "Durnalar" qoşmasının tədrisini aşağıdakı şəkildə planlaşdırırlar. 1) "Durnalar" qoşmasının oxunması, 2) Qoşmanın təhlili, 3) Evə tapşırıq: dərslikdən qoşmanın təhlilinə aid məlumatı, həmin qoşmanın M.P.Vaqif və M.V.Vidadinin eyni adlı qoşmaları ilə müqayisəli təhlilini öyrənmək və onu əzberləmək. Şeirin oxunması və təhlili çatınlık törətmədiyindən, onun tədrisi məsələləri üzərində işləmək müəllimlərin öhdəsinə buraxılır (11).

Şair bu qoşmanı Bakıda sürgündə olarkən yazmışdır. O, kəndi dağlılıb viran qoyulandan sonra bütün ailəsi və qohum-əqrəbəsi ilə dustaqlı kimi doğma od-ocağından didərgin salınmışdı. Çar höküməti Zakirin oğlu və qardaşı oğlunu Sibirə, özünü Bakıya sürgün etmiş, ailəsini isə Şuşada saxlatmışdı. Doğma yurdundan ayrı salınan şair başına getirilən zülmü, dustaqlıq həyatını, iztirablarını, dünyanın yaramazlıqlarını durnalara açıb söyləməyi qərara alır.

Yeri gəlmişkən deyək ki, Azərbaycan şifahi xalq ədəbiyyatında və bu ədəbiyyatın təsiri ilə yaranmış durnalara müraciətlə yazılmış qoşmlar çoxdur. "Əsli və Kərəm", "Koroğlu" dastanlarında, neçə-neçə aşığıн və xalq şeiri üslubunda yazan şairlərin yaradıcılığında durnalar mövzusuna rast gəlirik. Bu şeirlərin hamısında həsrət hissi üstünlük təşkil edir. Bu həsrət hissinin əhatə dairəsi çox genişdir. Vətəninə, elinə, ailəsinə,

sevgilisinə həsrət motivi "Durnalar" qoşmalarının səciyyəvi xüsusiyyətidir. Bu cəhətdən M.V.Vidadinin, M.P.Vaqifin və Q.Zakirin "Durnalar"ı diqqətəlayiqdir. Vidadinin "Durnalar" qoşmasında aşiqin kədərli, qəmli olması təsvir olunur. Elə buna görə də uca göy üzündə uzaqlara səfər edən durna qatarının nəğməsi şairin ruhunda həzin bir kədər, qəriblik əhval-ruhiyyəsi yaradır və o, durnalara xitabən:

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,  
Üz tutubsuz nə məkana, durnalar?

- söyləyir. Vidadinin bədii irsinə bələd olan oxucu yaxşı bilir ki, həyatında qarşılaşıdıği ağır şəraitin təsiri nəticəsi olaraq şairin yaradıcılığında zamanın, dövranın gərdişindən şikayət motivlərinə six-six rast gəlirik. Dərin kədər, hüzn və ələm bu şeirin mayasına hopmuşdur. Onun "Durnalar" qoşmasındaki "Qərib-qərib, qəmgin-qəmgin ötərsiz", "Siz düşərsiz pərişanə", "Bağrım olur şana-şana", "Vidadi xəstədən" deyimləri də bununla əlaqədardır.

Vaqifin "Durnalar"ı isə öz nikbin əhvali-ruhiyyəsi ilə seçilir. Bu, şairin həyata baxışından irəli gəlməklə yaradıcılığındakı ruh yüksəkliyi və həyata bağlılığı ilə səciyyələnir. Qoşmada aşiqin xeyli vaxtdan bəri bir ala gözlünün sorağında olması, onun fəraigində pərvanə kimi alışib yanması və onu görmək həsrəti ilə yaşaması ifadə olunur.

Zakir özünün "Durnalar" qoşmasını Vidadinin və Vaqifin "Durnalar"ını oxuyandan sonra, bu şeirlərin təsiri altında yazmışdır. Buna görə də Zakirin qoşması bəzi xüsusiyyətlərinə görə Vidadinin və Vaqifin "Durnalar"ını xatırladır. Elə bu qoşmaların forması da bir-birinə çox yaxındır.

Vaqifdə oxuyuruq:

Bir zaman havada qanad saxlayın,  
Sözüm vardır mənim sizə, durnalar.  
Qatarlaşış nə diyardan gəlirsiz?  
Bir xəbər versəniz bizə durnalar.

Zakir isə şeirini belə başlayır:

Bir saat havada qanad saxlayın,  
Nizam ilə gedən qoşa durnalar.  
Qatarlanış nə diyardan gəlirsiz,  
Qaqqlıdaşa-qaqqlıdaşa, durnalar?

Hər iki şairin qoşmasında birinci bəndin birinci və üçüncü misraları, vaxt mənasında olan "zaman" və "saat" sinonimini nəzərə almasaq, demək olar ki, bir-birinin eynidir. Vaqif durnalarla özü arasında söz-dən körpü salır, onlara müraciət edir, sözü olduğunu söyləyir, haradan gəldiklərini soruşur və cavab istəyir. Zakir sənəd qoşa-qoşa ucan durnaların qanad saxlamasını, qatarlanıb qaqqıldaşa-qaqqıldaşa haradan gəlmələrini sual edir. Bu, Vaqifdəki kimi cavab almaq məqsədilə verilmiş sual deyil, ritorik sualdır. Zakir durnaldan heç bir şey istəmir, xahiş etmir, onlara sadəcə olaraq öz qəlbini açır, dərdi - dilini izhar edir. Zülm və istibdada qarşı işarə və eyhamlar, qürbət sürgündən azad olub öz el-obasına, ailəsinə qovuşmaq istəyir, vətən və canan həsrəti bu qoşmanın əsas ideya istiqamətini təşkil edir. Yarına həsrət qalan aşiqin daxili iztirabları vətənindən, elindən ayrı düşmüş aşiqin vətənə, ailəyə, sevgilisinə olan sədaqəti ürəkdən gələn dərin səmimiyyətlə tərənnüm olunur. Qoşmada, ümumiyyətlə, aşiqin, lirik qəhrəmanının həyatı vəziyyəti deyil, doğrudan-doğruya vətənindən ayrı salınmış Zakirin öz övladları, əhli-əyalı, kəndi, evi üçün həsrət, qəriblikdə, sürgündə keçirdiyi ağır həyat qələmə alınır, durnalara çatdırılır ki, onlar da öz növbəsində Bakıdan tutmuş Qarabağa, Naxçıvana, Bağdala qədər, qanadlarında güc qalana, son qu nəğmələrinə qədər, simsimiz telefonla, göy üzü ilə yerə, hər yana, hamiya, uşağı, böyüyə xəbər aparsınlar.

Burada bir məsələni də aydınlaşdırıraq. Dastanlarda, aşiq şeirlərində, eləcə də Vidadi və Vaqifin qoşmalarında Bağdadın adı çəkilir:

Əzəl başdan Bəsrə, Bağdad eliniz  
Vidadi xəstədən Bağdad elinə,  
Siz yetirin bir nişanə, durnalar  
Sizə muştəq durur Bağdad elləri.

Durnaların qışlamaq, soyuq havalardan qorumaq üçün ən isti yer olan Bəsrəyə, Bağdada köçüb getməsi və digər tərəfdən, şairlərimizin Şərqdə rəmzi bir şəhər kimi məşhur Bağdadın adını çəkməsi olduqca təbiidir. Lakin o da maraqlıdır ki, Vidadi və Vaqifin "Durnalar"ındakı mücərrədlik Zakirdə konkretləşir. Zakir sələfləri kimi uzaq Bəsrə və ya Bağdadi xatırlamır, o özünün doğma ellərindən - Şuşadan, Xındırıstandan, Saricalıdan, bir sözlə, Qarabağdan uzaqlarda olduğunu söyləyir. Zakir şeirinin konkretliyini bir də ondan görmək olur ki, Vidadi durnalara yollarının təhlükəli olduğunu, şahin - şunqara rast düşüb qı-

zıl qana boyana biləcəklərini çatdırır, Vaqif onlara səflərinin pozula biləcəyindən ehtiyatlanaraq laçın gözündən uzaq olmayı tövsiyə edir-sə, Zakir vətəninin başdan-başa "laçın yatağı" olduğuna görə durnalara səssiz-səmirsiz ötüb keçmələrini məsləhət görür. Eyni zamanda, Zakirin şeiri öz siyasi məzmunu etibarilə əvvəlki "Durnalar"dan əsaslı suretdə fərqlənir. Dustaq saxlandığı Bakıda keçirdiyi ağır və məşəq-qətlə həyatını durnalara söyləməklə onlardan imdad istəyir və həm də eyhamla yaşadığı ağır zəmanəni tənqid edir.

Diyari-qürbətdə müddətdi varam,

Gecə-gündüz canan deyib ağlaram.

Bu misralarda vətənidən ayrı salınmış, nəzarət altında sürgün həyatı keçirən şairin çar zülmünə qarşı çıxışı ifadə olunmuşdur. Bizə elə gəlir ki, hər üç qoşmanın birinci bəndi sonrakı bəndlərə və ya əsas fikrə bir körpüdür. Burada hələ ciddi bir şey deyilmir. Sanki aşiq təzanəni sazin telləri üzərində gəzdirir, barmaqlarını pərdələrdə, simlərdə, zənguləldə nizamlayır. Vidadidə əsas fikir üçüncü bənddədir. Məhz bu bənddə o, durnalara yollarında həramilərin, yağışların olmasına duyuq salır, şahinin - şunqarın hücumu keçib onların sürbəsini dağıdacığından, özlərini isə qızıl qana boyaya biləcəyindən ehtiyatlı olmağa çağırır. Vaqifdə də qoşmanın mahiyyəti üçüncü bənddə açılır. Lakin burada artıq söhbət durnalardan getmir. Məlum olur ki, aşiq xeyli vaxtdır ki, bir ala gözlünün fəraigindədir. O, hüsnü çıraq kimi şözlə verən yarın pərvanəsidir. Gözləri bu işıqdan qamaşan aşiq yarın üzünü görmək iqtidarında deyildir. Odur ki, durnalara üz tutub "Görünürmü, görün, gözə" - deyə ala gözləri sürməli gözəlini soraqlayır. Bizi elə gəlir ki, Vidadının qoşması həqiqətən əş üzündə sözüb Bəsrə, Bağdad ellərinə üz tutan durnalara həsr olunmuşdur. Vaqifin qoşmasında tərənnüm obyekti durnalardan daha çox ruhu təzələyən, könlü yerindən oynadıb uçuran, nazenin-nazənin yeri ilə qəlbləri ovsunlayan, ala gözləri sürməli gözəl bir qadındır. Zakirin qoşmasında isə məsələ bir az başqa şəkildədir. Şeirin Bakıda, hansısa bir izolyatorda yazıldığını nəzərə alsaq, şairin qaqqıldaşa-qaqqıldaşa keçib gedən durna qatarını görüb ilhamı gəldiyini düşünmək sadəlövhələk olardı. Burada durnalara qoşulan nəğmə ilə şairlərin, aşıqların, dastan qəhrəmanlarının qarşıda görünən dağa, qarşıya çıxan çaya, əsən səhər yelinenə, qaçan ceyrana, yaz vaxtı çəməndəkəi laləyə, aya, günəşə, buluda, dünyaya və s. və i.a. canlı, cansız təbiətə qoşduğu şeirlər arasında elə

bir fərq yoxdur. Zakir özündən əvvəl yazılmış "Durnalar" qoşmalarından xəbərdar olsa da, durnalar mövzusundan bir vasitə kimi istifadə etmiş, orijinal bir sənət əsəri yaratmışdır. Digər tərəfdən, Zakir böyük sələfi Vaqif kimi məşuqə, canan, dilbər sözlərini heç də öz müstəqim mənasında işlətmir. Zakir:

Mən sevmişəm onun ala gözünü,  
Nəsib ola bir dəm görəm üzünü.  
Gecə-gündüz canan deyib ağlaram  
Var isə canandan sizdə bir xəbər

- misralarında işlənmiş canan sözü ilə Şuşada yarımdustaq vəziyyətdə saxlanılan ailəsini, Sibirə sürgün edilmiş övladlarını, dağlılıb yandırılmış, viranə qoyulmuş kəndinin sakinlərini ümumiləşdirmişdir.

## "BADI-SƏBA, MƏNİM DƏRDİ-DİLİMİ" QOŞMASI

Q.Zakirin orta məktəb programına daxil edilən əsərlərindən biri də "Badi-səba, mənim dərdi-dilimi" misrası ilə başlanan "Dedin, nə dedi?" rədifli qoşmasıdır. Şeir "badi-səbaya" (səhər küləyinə) müraciətlə yazılmışdır:

Badi-səba, mənim dərdi-dilimi  
Ol büti-zibayə dedin, nə dedi?  
Ahü naləm asimanə yetdiyin  
Gərdəni minayə dedin, nə dedi?

Şərq ədəbiyyatında, eləcə də Azərbaycanın yazılı və şifahi poeziyasında səhər küləyinə müraciət yeni forma deyildir. Nizamidən başlayaraq müasir dövrümüzə qədər şair və aşıqlar öz yaradıcılığında bu formadan istifadə etmişlər. Zakirin də "Yalvardım səbəyə: şorh et halımı, Yolun düşsə, çeşmi-xumar yanında", "Təğafü'l eyləmə, ey badi-səba, Tezlik ilə yetirrəm yarə dərdimi", "Badi-səba, söylə mənim yarıma, Gözəllər çıxıbdır seyrənə, gəlsin" və s. beytləri ilə başlayan qoşmaları məlumdur.

Lirik qəhrəmanın dilindən söylənilən qoşmada aşiqin hicran dərdi, vüsala çatmaq arzusu, ayrılıqdan çəkilən həzin kədər sənətkarlıqla vərilmüşdür. Şifahi aşiq şeiri tərzində yazılmış bu qoşmada bir tərəfdən gözəlin gözəllik, incəlik əlamətləri vəsf edilirsə, digər tərəfdən vurğun aşiqin mənəvi aləmi, təmiz, pak məhəbbəti, eşq yolunda çəkdiyi ixtirabları tərənnüm olunur. Sabah küləyini qəlbinin tərcümanı kimi

sevdiyinin yanına göndərib öz halını xəbər verməyi xahiş edən aşiq ondan ürəyindən keçən cavabı almaq arzusundadır. Adı pünhan saxlanılan gözəl personaj kimi qoşmada yoxdur. O özü şeirdə iştirak etmədiyi kimi, onun ümidverici cavabı da verilməmişdir. Lakin o, bütün su-rəti, xəyalı, gözəlliyyi ilə aşiqin dilindən düşmür. Ürəyi dərdli, niskilli aşiq ah-naləsinin, inləyib sizlamasının şəhla gözlü, uca boylu o gözə-lə çatdırıllarkən eşitdiklərinin ona necə təsir etməsi ilə maraqlanır:

Düşüb ayağına sən o zalimin,  
Söylədinmi necəliyin halimin?  
Onun həsrətindən rəngi-alimin  
Döndüyün heyvayə dedin, nə dedi?

Görsə idin varmı məni-bimarə  
Nüsxeyi-hüsнündə onun bir çarə;  
Dildə iztirabə, təndə buxarə,  
Sərimdə sevdayə dedin, nə dedi?

Adamlar daima günəşə, aya heyranlıqla baxdığı, qibləyə üz tutdu-ğu kimi, aşiq də gündüzler günəş kimi, küçələr ay kimi görünən, qib-ləgah kimi daim üz tutub pərəstiş etdiyi gözəllər gözəli, gözəllərin şahı, sultani dilbərinin vüsali ilə yaşayır. Aşiq günəş kimi, ay kimi ona uzaqda olan sevgilisinə əli çatmasa da, onun gözəlliyyini tez-tez xatır-lamaqla təsəlli tapır:

Sərasər fələyin şəmsü mahina,  
Tamam yer üzünүn qibləgahına,  
Zakirin əhvalın xublar şahına  
Ağlaya-aglaya dedin, nə dedi?

Aşiq səhər küləyindən eşq ucundan, vüsal intizarından xəstə düşdü-yünü, ahu naləsinin göylərə çatdığını, rəngi-ruyinin heyva kimi saral-dığını, qəm əlindən hali pərişan, qəlbini sıñiq, ürəyi dərdli olduğunu o qızı xəbər verərkən onun nə dediyini, üzündə bir təəssüf, peşmançılıq əlaməti görüb-görmədiyini, çarə etmək istəyi olub-olmadığını soruşur:

Qəm əlindən payı-bəstə olduğum,  
Halpərişan, dilşikəstə olduğum,  
Bəstəri-möhənətdə xəstə olduğum  
Gözləri şəhlayə dedin, nə dedi?

Axi aşiqin çəkdiyi iztirabları eşidib bilən o şəhla gözlü, mina gər-dənli gözəl onun sevgisinə cavab verməyə bilməz? Aşiqin ağlaya-ag-laya qaibanə yad etdiyi gözəl insanı həyat səadətinə ruhlandıran ən ül-

vi bir varlıqdır. Göründüyü kimi, burada qadın gözəlliyinə məftunluq incə, səmimi tərzdə ifadə olunmuşdur. Başqa qoşmalarında olduğu kimi burada da aşiqin dərdli könlü, həsrət, intizar, kədəri şeirin əsas xüsusiyyətlərindəndir. Aşıqin daxili aləmini, onun odlu, lakin kədərlı qəlbini təsvir edən bu şeiri xalq aşıqlarının qoşmalarından ayırmak çətindir. Məhz bu xüsusiyyətinə görə Zakir XIX əsr xalq aşıqları arasında ustad aşiq kimi tanınmış, təqlid edilmiş, əsərləri yayılmışdır. Bu tip qoşmalarda dil, üslub, ifadə və təsvir vasitələri, gözəl ən səmimi, hörmətli münasibət, məhəbbətin ali hiss kimi ecazkar tərənnümü və s. ustad xaq aşıqlarını yada salır.

Zakir təsvir etdiyi gözəli bütün təbiət və dünya gözəlliklərindən üstün tutur. Onun gözəli dünyada misli-bərabəri olmayan gözəldir. Qaranlıq gecələri işıqlandıran ay, bütün canlı aləmə işiq, istilik, həyat verən günəş belə onun gözəlliyi qarşısında heçdir. Fikir verilərsə görmək olar ki, burada danışan, soruşan aşiqdir, sevilən gözəl qız təsvirdə iştirak etmir, personaj kimi görünmür və onun cavabı da yoxdur. Şair burada bir daha xalqımızın ruhuna, onun milli xüsusiyyətlərinə, adət və ənənələrinə dərindən bələd olduğunu nümayiş etdirmiştir. O, ismətli qızların oğlanın çağırışına, sevgi, eşq vədlərinə inanıb vaxtından əvvəl cavab vermədiyini, abır-həya gözlədiyini nəzərə çarpdırır. Əbəs deyildir ki, lirik qəhrəman - aşiq əvvəldən axıra kimi öz sevgilisindən danışır, ağlayır, sizlayır, eşqində əhdinə vəfali olduğunu söyləyir, amma sevilən qız milli kontekstdə götürüldüyündən cavabsız buraxılmışdır.

Lirik-romantik qəhrəman sevgi yolunda çəkdiyi əzab və iztirablar-dan danışırsa da, qoşmada bədbinlik yoxdur, gec olsa da vüsal ümidi onu ruhlandırır. Şair məzmuna uyğun olaraq aşiqin iztirab və həyəcanlarını göstərən bədii ifadə vasitələrindən, gözəlin təsvirini verən təşbeh və istiarələrdən sənətkarlıqla istifadə etmişdir. O, dilin sadəliyinə, sözlərin öz yerində dürüst işlədilməsinə, misralar içərisində səslərin uzlaşmasına, vəzn və qafiyələrin ahəngdarlığına, təsvir və ifadə vasitələrinin təbiiliyinə, yaddaqalanlığına ciddi yanaşmışdır. Gözəlin parlaq və canlı surətini yaratmağa xidmət edən "büti-ziba", "gərdəni-mina", "gözləri-şəhla", "fələyin şəmsü mahi", "yer üzünün qibləgahı", "xublar şahı" kimi ifadə və söz birləşmələri canlı danışq dilinə yaxın olmaqla məzmuna tam uyğundur. Cavabı alınmayan "Dedin, nə dedin?" suali isə şeirə xüsusi bir canlılıq və təravət gətirmiştir. Şeirin oy-naq və ahəngdar olmasına gəldikdə deməliyik ki, sözlərin misralar da-

xilində yan-yana sərrast düzümü, təkrar üsulundan istifadə, sual sözlərinin işlədilməsi ayrılıqda hər bir misranın, bütövlükdə fikrin və deməli, şeirin təsir qüvvəsini artırmışdır. Şair gözəli daha qabarlı göstərmək üçün mübaliğələrdən də faydalananmışdır. Ahu nalənin asimana yetməsi, həsrətdən üzün rənginin heyvaya dönəməsi, qəm əlində əsir olmaq, möhnət yatağında xəstə yatmaq və s. bu kimi ifadələr adı sözlərdən fərqli olaraq qoşmanın bədii dilini daha təsirli və obrazlı etmişdir.

## "KEÇDİ NÖVBƏTİ-ZİMİSTAN" GƏRAYLISI

Q.Zakir qoşma və təcnislərlə yanaşı gözəl gəraylılar da yazımdır. Gəraylı aşiq yaradıcılığında ən çox istifadə olunan və geniş yayılan şeir janrlarından, klassik lirik şeirimizin axıcı, sadə və oynaq şəkillərindən biridir. Üslubca şıfahi xalq şeiri, aşiq poeziyası tərzində və heca vəzniндə yazılır. Gözəllik, məhəbbət, təbiət, dostluq mövzularında olub sadəliyi, şirinliyi ilə seçilən gəraylılar ədəbiyyatımızda çoxdur. Gəraylı əsasən 3-5, tək-tək hallarda 7 bənddən ibarət olur. Hər bənddə 8 hecalı dörd misra vardır. Qafiyə sisteminə gəldikdə isə deməliyik ki, gəraylıda birinci bəndin birinci və üçüncü misraları adətən sərbəst buraxılır, ikinci və dördüncü misralar qafiyələnir. Qalan bəndlərin isə birinci, ikinci, üçüncü misraları bir-biri ilə, dördüncü misrası isə birinci bəndin ikinci-dördüncü misraları ilə həmqafiyə olur. Son bəndin misralarından birində müəllifin adı və ya təxəllüsü verilir. Gəraylinin, ümumiyyətlə, xalq şeiri üslubunda yazılmış şeir şəkillərinin son bəndinə möhürbənd, yaxud tapşırma deyilir. Gəraylinin çığalı, sallama, nəqəratlı və s. şəkilləri vardır. Yazılı ədəbiyyatımızda gəraylinin ən yaxşı nümunələrinə Q.Zakirin yaradıcılığında təsadüf edilir.

"Keçdi-növbəti-zimistan" misrası ilə başlanan gəraylı şairin canlı təbiətin tərənnümünə həsr olunan ən şüx və gözəl şeirlərindəndir.

Keçdi növbəti-zimistan,  
Yenə fəsli-bahar oldu.  
Əndəlibi-binəvanın  
Sənəti ahu-zar oldu.

Yasəmənү gülü lalə  
Bir çəməndə qurub halə;  
Ərgüvan tutub piyalə,  
Nərgiz içib xumar oldu.

Əmr olundu, abi-niysan  
Cansızlara bəxş etdi can.  
Yenə təzələndi dövran,  
Nə gözəl ruzigar oldu.

Səbzpuş olub çəmənlər,  
Qaldırdı hər şükuflə sər.  
Oyan, ey bəxti-bixəbər,  
Yatan hamı bidar oldu.

Əlac oldu hər bimarə,  
Tapıldı dərdinə çarə.  
Elə, həsrət qalan yarə  
Zakiri-dilfikar oldu.

Şeirdə qışın getməsi, aləmə həyat verən bahar fəslinin gəlişi təsvir olunur. Şair qışla yayı qarşılaşdırır, bahar fəslində təbiətin və canlıların eşqə gəldiyini tərənnüm edir. Budur, baharın gəlişi ilə bülbüllər öz nəgməsini ötməyə başlamış, yaz yağışı cansızlara can bəxş etmiş, həyat təzələnmiş, günlər gözəlləşmiş, yasəmənlər, güllər, lalələr açmış, bitkilər baş qaldırıb göyərmişdir, ümumiyyətlə, qış yuxusuna getmiş təbiət oyanmışdır. Xəstələrə əlac, dərəllilərə dərman tapıldığı, hamının şad və xürrəm olduğu bir vaxtda təkcə qəlbə yaralı Zakirin dərdinə çarə tapılmamış və o yenə də yara həsrət qalmışdır. Şair baharın gəlişi ilə bir canlanma, oyanış görürsə də, yarsız insanın ürəyində qışın hökmən olduğunu göstərir. Beləliklə, şeirdə fərəh artıran baharla qəlbə yaralı aşiq arasında qüvvətli təzad yaradılmışdır.

Gəraylı sadə, aydın və oynaq bir dildə yazılmışına baxmayaraq şagirdlərin başa düşmədiyi bəzi çətin söz və tərkibləri (zimistan, əndəlib, halə, ərgüvan, abi-niysan, səbzpuş, sər, bidar, bimar, dilfikar və s.) aydınlaşdırmaq lazımlı gəlir. Gəraylı müəllim və bir neçə şagird tərəfindən oxunduqdan sonra təhlil edilməlidir. Müəllim deməlidir ki, bu gəraylıda şair mahir bir rəssam kimi bahardakı canlanmayı ustalıqla təsvir etmiş və onu daxili hissələri, keçirdiyi əhvali-ruhiyyə ilə əlaqələndirmişdir. Zakir yara həsrət hissini, gözələ öz səmimi məhəbbəti-ni qəlbə məftun edən bədii təsvir vasitələri ilə verir.

"Keçdi növbəti-zimistan" gəraylısı Zakir yaradıcılığında ən oynaq, ahəngdar və tez əzbərlənən şeirlərdəndir. Bunun isə əsas səbəbi bir tərəfdən misralardakı hecələrin sayının nisbətən azlığı - 8 hecadan ibarət olmasına, digər tərəfdən şeirin özünün bütövlükdə aydınlığı, sadəliyi, şirinliyi, xalq ruhuna yaxınlığının hesabınadır.

### **III fəsil**

## **Q.ZAKİRİN SATİRALARI**

Orta məktəb programında Q.Zakirin satira yaradıcılığına geniş yer verilir. Şairin satira yaradıcılığına ayrılmış saatda qarşıya qoyulan tələbə cavab vermək üçün müəllim deyəcəyi dərsin planını təxminən aşağıdakı şəkildə tərtib edə bilər: 1) Azərbaycan ədəbiyyatı tarixində satiranın yaranması və inkişafında Q.Zakirin rolü; 2) Satiranın Zakir yaradıcılığında tutduğu yer; 3) Q.Zakirin satiralarının mövzusu və tənqid hədəfləri.

Satiranı əvvəlki məzmunundan - şəxsi mənafə və əhvali-ruhiyyədən, çox vaxt qərəzkarlıqladan irəli gələn tənqiddən xilas edib, ona ictimai rəng vermək dahiyənə sənətkarlıq qüdrəti tələb edirdi. Belə bir işə Zakir cəsarətlə girdi və onu müstəqil cərəyan halına saldı. Bütün bu cəhətləri nəzərdə tutuan Ə.Mirəhmədov "Zakir və XIX əsr Azərbaycan satirası" məqaləsində yazır. "Zakir satiranı yalnız ideya və məzmun cəhətdən yox, sənətkarlıq cəhətdən də irəli aparmış və onu keçmiş bayağılıqdan xilas etmişdir". (44)

Şairə ədəbiyyat tariximizdə xüsusi mövqə qazandıran və onu daha çox şöhrətləndirən də elə ictimai-siyasi məzmunlu satiralarıdır. O, məhz satirik üslubda yazdığı şeirləri ilə ədəbiyyatımızın satira qolunun formallaşmasında, onun müstəqil ədəbi cərəyanaya çevrilməsində böyük xidmət göstərmişdir. Deməli, Zakirin böyüklüyü onun satirik şair kimi fəaliyyəti ilə bağlıdır.

Zakirin satira yazmasının əsas səbəbi də onun ayrı-ayrı çar hakimləri, bəylər və ruhanilər tərəfindən təqib olunmasının nəticəsi deyil, əksinə, yaşadığı dövrün tələbinin nəticəsidir. Yaddan çıxarmamalıq ki, Zakirin yaradıcılığı XIX əsrin birinci yarısında Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən hissə-hissə işgal olunması dövrünə, Azərbaycan xalqının tale yüklü həyatı məsələlərinin həll olunduğu bir dövrə təsadüf edir.

Azərbaycan ədəbiyyatı tarixində satiranın yaranması və inkişafında, eləcə də onun ayrılmaz tərkib hissəsi olub böyük tərbiyəvi və siyasi əhəmiyyətə malik humor, gülüş və etiraz hissələrinin formallaşmasında Zakirin rolü əvəzsizdir. Şifahi xalq ədəbiyyatına bağlı satiranın

XIX əsrin əvvəllərində yazılı ədəbiyyatımızda meydana çıxmazı Zakinin adı ilə bağlıdır. Açıq yazmaq imkanından məhrummasına baxmayaraq şair öz dövrü üçün səciyyəvi sayılan müxtəlif məsələlərə toxunur, incə metləbləri açır, ümumiləşdirmələr aparır. O, söz demək azadlığı olmayan bir dövrdə hər cür çətinliklərə sinə gərərək yaşadığı cəmiyyəti, ictimai quruluşu, dövlət aparatı ilə bağlı qanun-qaydaları qələmə almışdır.

Çarizm Azərbaycanı özünün müstəmləkəsi və xammal mənbəyi hesab edərək yerli xalqa alçaq nəzərlə baxır, zəhmətkeşləri var-yoxdan çıxarıır, müxtəlif yollarla zəhmət adamlarının onsuz da ağır olan güzəranını pisləşdirirdi. 1840-cı il aprelin 10-da verilən çar hökumətinin Zaqqafqaziyada inzibati islahat haqqındaki qanununa görə 1841-ci il yanvarın 1-dən ölkədə komendantlıq üsul-idarəsi leğv olundu. Əvvəllər çar inzibati aparatında xidmət edən və 1840-cı il islahatından sonra işdən kənar olunan bəylər və ağalar açıqcasına öz narazılıqlarını bildirirdilər. Azərbaycan feodalları arasında çarizmin siyasetinə qarşı narazlığın artması çar hakimiyyətinə qarşı yönəldilmiş çıxışların qüvvətlənməsinə səbəb olmuşdu. Buna görə də 1842-ci ildə ağalara məxsus torpaqların müsadirə olunması dayandırıldı. 1846-ci il dekabrın 6-da bəylər və ağaların hüquqları haqqında I Nikolayın fərmanı verildi. Çarizm mülk və torpaqları bəylərin, ağaların və məliliklərin tam mülkiyyəti kimi rəsmi olaraq təsdiq etdi. Feodalların bu torpaqlar üzərindəki əmlak toxunulmazlığı hüququ çar qanunları ilə təmin olundu. Çar hökuməti əvvəlki siyasetindən əl çəkərək 1847-ci ildə bəylərin imtiyazlarını yenidən özlərinə qaytarılması haqqında qərar çıxartdı. Bu isə öz tərəfdarlarının sayını artırmaq məqsədi ilə çarizmin yürüdüyü siyasetlə əlaqədar idi. Deməli, çar hökuməti öz müstəmləkəçilik siyasetini həyata keçirərkən bəylərə münasibət məsələsində də aydın mövqə tutmur, gah onların hüquqlarını məhdudlaşdırın fərمانlar verir, gah da onların kəndlilər üzərindəki qədim aqalığını təsdiq edən qanunlar çıxarıır, xalqın sürətlə təbəqələşməsinə şərait yaradırı. O zaman Azərbaycanda yaranmış ziddiyyətli tarixi şərait bütövlükdə şairin yaradıcılığında öz eksini tapmışdır.

Çıxmadı, qurtulaq dərdü bəladan,  
Gündə bir zakuni görən canımız.  
Hər ayın başında bir yol dəğşilən,  
Adətü qanuni görən canımız (403).

Burada diqqəti cəlb edən cəhət şairin həyat hadisələrinə olduqca cəld, real yanaşma və ümumiləşdirmə üsuludur. O, bir-birinin ardınca verilən hökumət fərmanlarını nəzərdə tutaraq onları lağla qoyur. Təzadalar üzərində qurulmuş bu şeirdə bir tərəfdə tağar-tağar arpa, buğda əkilən zəmiləri, pərqü balışlı yatacaqları, baha xalılı evləri, ipək çəkilən tərəzisi, bər-bəzəkli xanımı, min tümənlərlə altunu olan "cameyi-gülgunlu" bəylər, o biri tərəfdə isə bezə, qədəyə qənaət eyləyən, yalavac əyalından xəcalət çəkən, həsir döşənəcəkli evində altına öküz palanı salan, "pula güllə atan" barkeşlər - kəndlilər dururlar. Keçən əyyamı yad edib ağlayan bəylər, feodallar pis yaşamaqdansa qürbət ölkələrə köçüb getməyi üstün tuturlar. "Rəiyyətlə boyunduruq yoldaşı" olduqlarına görə "Çakəri, dilxuni görən canımız!" deyə fəryad qoparırlar.

Azərbaycan poeziyasının realist-demokratik istiqamət alıb xalqın həyatına yaxınlaşmasında, xeyallar aləmindən enib geniş kütlənin arzu və istəklərinin tərcüməsinə Q.Zakirin böyük rolü olmuşdur. Şair gördüyü özbaşinalıqları, haqsızlıqları, şəxsi həyatındaki acılıqları (ixtiyar yaşlarında həbs edilməsi, doğulub boy-a-başa çatlığı yerlərdən ayrı salınması, pis adla ailəsindən, qohum-əqrəbasından uzaqlaşdırılması və s.) birləşdiriyindən onun yaradıcılığında bir həzinlik, kədərli bir əhvali-ruhiyyə üstünlük təşkil edir. Bu şeirlər onun digər əsərlərindən dərin kədər və iztirabların bariz ifadəsinə görə çox fərqlənir. Bu cəhətdən "Vay, yüz min vay kim, qoydu fələk tənha məni", "Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylər" müxəmməsləri diqqəti cəlb edir. Şair ürək yanğısı ilə geniş xalq kütlələri üçün cəhən-nəmə dönmüş cəmiyyətə qarşı öz etirazını bildirir, yaşadığı dövrdə qələm sahiblərinin, öz əlinin qazancı ilə namusla ömür sürənlərin ayaqlar altında tapdalandığını, nadanlar tərəfindən məzəmmətə, "danlaq oxlarına" məruz qaldıqlarını açıb göstərir. "Olubdur xalq zalim, qəlb xain, qəflət əyyamı", "Həzər qılsın görən kəslər, bu nə məğşuş dövrəndir" deyən şair:

Doğruluq qalmayıb əsla bu fəna aləmdə,  
Sərnigun ola, görüm, böylə yaman dövrani (390).

- nəticəsinə gəlir. Təhkimçi feodal quruluşunun eyib və qüsurlarını görən satirik şair yaşadığı cəmiyyətin yaramazlıqlarını tənqid və ifşa etməkdən heç vaxt çəkinməmişdir.

Q.Zakir öz zəmanəsinin oğlu idi. Həm də açıq gözlü, iti sözlü sənətkar qəlbli oğlu. Elə bunun nəticəsi idi ki, o, həyata dərindən mü-

daxılə edir, onun nöqsanlarını görür, onları göstərir və bu kəsir cəhətlərin əsl səbəbkarlarını satira atəşinə tuturdu:

Məşhur məsəldir ki, bitər ot kökü üstə,

Səgdən törəyən axır olur səg, köpək oğlu (391).

Şair tipin xarakterini poetik tərzdə daha dolğun göstərmək üçün müxtəlif vasitələrdən istifadə etmişdir. O, alçaq təbiətli, yaltaq, çoxlarına zülm etmiş bir nəfəri satira atəşinə tutarkən bir gülə ilə iki ov vurmışdur. Birinci misradada işlənmiş "ot kökü üstə biter", sonrakı misradakı "itdən törəyən it olar" və "it oğlu" ifadələri xalqdan gəlmədir. Kasıbların, əzilən zümrələrin qolu zorlulara, harınlara, haqsızlara qarşı işlətdikləri söyüş məzmunlu söz və ifadələr Zakirin satiralarının dilini daha da rövnəqləndirmiş, onu yeni komik, bədii, xəlqi keyfiyyətlərlə zənginləşdirmişdir.

Yox səndə məgər şərmü həya, bir kəsə eylər,

Bu zülmü nə Həccacü nə Məmun, köpək oğlu.

Munca nədi kim, dinini dünyaya satırsan?

Yığdı o qədər neylədi Qarun, köpək oğlu. (394)

Burada böyük ustalıq nümayiş etdirən şair dini rəvayət obrazlarını öz məqsədinə sənətkarlıqla uyğunlaşdırmışdır. Rəvayətlər Həccac və Məmunu ən qəddar, əzazıl padşahlar kimi dünyaya tanıtmışdır. Müasir oxucu Həccacın, Məmunun müstəbidliyini, Qarunun xəsisiliyini aydın təsəvvür etməsə də, "bu zülmü eyləməz", "köpək oğlu" kimi aydınlaşdırıcı tərkibləri bir növ əyani vasitə timsalındadır. Zakir xalq arasında məşhur olan qəddar şah adlarını o dövrün Qarabağda öz fitnə-fəsadı ilə çoxlarına pislik etmiş bir bəyə nifrət oyatmaq üçün müraciət etmişdir. Şair "dinini dünyaya satan" bu tipi yarımfəsənəvi zülmkarlarla karşılaşmışdır müqayisələr aparır və onu xalqın ahü-zarından, qarğışından qorxmağa çağırırı. Burada xalqların keçmiş tarixinə nəzər salınır, ibrətamız məqamlar xatırlanır. Şair bununla şahların tarihi aqibətini, onlarla bağlı böhranlı halları müasirlərinin nəzərinə çatdırmaq istəmişdir.

Zakir açıq söyüslərlə yanaşı, qismən üstüörtülü sözlərdən də istifadə etmiş, təhqiredici sözün müəyyən əlamətini hərəkətin üzərinə köçürməklə də söyüş yaratmışdır. Baharlı Mirzə İsmayıla yazılın mənzum məktubda belə bir misra var: "Noxtanı başından sıyrıb qaş-dın" (504). Məlumdur ki, noxta eşşeyin başında olur. Deməli, şairin müqayisəsi aydınlaşdırır. Eyhamla deyilmiş bu söyüşün təsiri daha böyük-

dür. Burada təbii komizm, acı istehza, öldürücü gülüş, kin və nifrət çaları çox güclüdür. "Güclü bir adam zəifi, gücsüzü döydükdə zəif şəxs özünü qoruya bilməsə qaçıır. Qaçmaqla yaxasını qurtara bilməsə qorunmaq, xilas olmaq üçün başqa yollar axtarır: daş atır, tüpürür, heç olmazsa söyməyə, qarğış töküb lənət yağdırmağa başlayır. Xalq özünü əzilənlərə qarşı həmişə baş qaldırmağa, müxtəlif yollarla üsyanını nümayiş etdirməyə can atır. Amma baş qaldırıldıqda, üsyan etdikdə yenidən əzilirə, o, xilas yolunu hakim sinfə qarşı satira vasitəsilə mübarizədə tapır" (49). Türk yazılıcısı Əziz Nesin yazılıçı və ya xalq kütlərinin söyüşü nə məqsədlə işlətməsinin səbəbini çox düzgün izah etmişdir. Zakirin əsərlərində işlənən, bəzən nöqtələr qoyulsa da asanlıqla təsəvvür edilən söyüslər bu baxımdan qiymət verilməlidir.

Şairin dövründə şərir adamlardan biri də Hacı Büyük bəy idi. Zakir bu tipin psixologiyasını real faktlarla vermək üçün söyüsdən istifadə etmişdir. Belə bir şəxsin ünvanına şairin "Köpəyin qarnı tox olsa gecə ulduza hürər" (531) deməsi çox təbiidir. Bu ifadə Hacı Büyük bəylərin hərənlaşmasına, azğınlaşmasına işaretdir. "Evlənirsən, barı get anqırıban tayını tap" (531) misrasında bəyin digər poetik səciyyəsi verilir. Ümumiyyətlə, istər adı sözlərlə, istərsə də ideomatik ifadələrlə verilən söyüslər əsasən, istismarçılara, ədalətsiz qanun-qaydalara qarşı yönəlmış, əzilənləri, kasıbları müdafiə etmişdir. Beləliklə, əsərlərinin kəskinliyini, obrazlığını artırmaq, yerli xalq koloritini vermək üçün ekspresiv-emosional ifadələr Zakirin əlində tutarlı ifadə vasitələrindən olmuşdur.

Q.Zakir dövrünün ictimai eyib və bələlərinin tənqidində həcvdən bir silah kimi istifadə etmişdir. Elə bu mənada həcv şairin zülme və haqsızlığa qarşı mübarizəsində əvəzsiz ifadə vasitəsidir. Doğrudur, şairin həcvləri bəzən ictimai həyatın tələblərinə cavab vermir, həmişə müəyyən bir ictimai qayəyə xidmət göstərmir. Lakin onlar cəmiyyət üçün olunduqca faydalı olmaqla şairin satiraları, mənzum məktubları üçün kəsərli başlangıç, əvəzsiz silah olmuşdur. Bəlkə həcvi satiranın ilkin mərhəlesi, yetkinləşməkdə olan forması hesab etmek doğru olardı.

Zakirin böyüküyy orasındadır ki, o, fərdi mahiyyət daşıyan həcvi ictimai satira səviyyəsinə, ictimai ifşa dərəcəsinə qaldırı bilmışdır. Bu cəhəti nəzərə alan K.Məmmədov haqlı olaraq yazır: "Zakir satirásında olan subyektiv ünsürlər heç də onun bədii və ictimai əhəmiyyətini azaltır. Çünkü şairin bu və ya başqa mənfi tipə nifrətindən doğan satiralarda da hakim ictimai quruluşun bir çox yaraları açılmış, cəmiyy-

yətdəki kəsir və nöqsanlar sənət dili ilə ümumiləşdirilmiş və tipikləşdirilmişdir" (41).

Bəs bu dövrə xalqın maddi güzaranı, dolanacağı necə idi? Xalq nə ilə dolanırdı? Cəmiyyəti kimlər idarə edirdi? Zakirin əsərlərində iqtisadi həyat məsələləri haqqında olduqca dolğun məlumat verildiyindən biz bu suallara da cavab alırıq. Şair "Ah, yüz min ah, dərvişü ğəni, mirü gəday" adlı şeirində dövrünün zidd cəbhələrə bölünmüş siniflərinin, zümrələrinin nümayəndələrini qarşılaşdırmış, onların əməllərini bütün çılpaqlığı ilə təsvir etmişdir. Burada elə ilk cümlədən biz adətən dini hekayətlər danışmaq və müxtəlif oyunlar göstərməklə pul qazanan yoxsul dərvişlə deyil, zəngin, dövlətli dərvişlə, dilənçi əmirlərlə, kasib başçılarla qarşılaşırıq. Lakin bu zümrələr sadəcə olaraq təsvir edilməmiş, onların bir-birinə zidd, antoqonist cəbhədə durduqları da göstərilmişdir:

Bəylərin rəyətlərə kövrü cəfadır sənəti,  
Rəyətin ağasına həm bəd duadır sənəti,  
Ol təbibin xəstəyə mühlik dəvadır sənəti,  
Bəzmdə layəstəvi xanın ığınadır sənəti,  
Alimin şamü səhər reybü riyadır sənəti (264)

Göründüyü kimi, şair yaşadığı dövrün ictimai-siyasi məsələlərini qələmə alaraq onların bədii inikasını vermişdir. Burada bir tərəfdə bəylər, ağalar, xanlar - varlılar, o biri tarəfdə onlara tabe olan əhali - rəiyyət. Hökmdarların zülmü altında inləyen zəhmətkeş xalq hələ ancaq ağasına allahın qəzəb etməsini diləyir, qarğış tökür. Daha sonra şair həkim, alim, qələndər, vaiz, qazi, çavuş, tələbə, dərzi, dəllək, sərrac, baqqal, müctəhid, zərbaf və başqa bu kimi müxtəlif ictimai təbəqələrin nümayəndələrini səhnəyə gətirir, onların əməllərinə güzgü tutur. Ümumiyyətlə, Zakirin feodal qayda və adətlərinə, mürtəce dini ehkamlara, geriliyə, milli zülm və sosial ədalətsizliyə, əhalinin hüquqsuzluq və savadsızlığına qarşı çıxışları xalqımızın azadlıq və xoşbəxt gələcək haqqındaki arzuları ilə birləşir.

Zakir, dövründə kişiliyin, adamlığın pulla ölçüldüyü öz gözləri ilə görmüş, öz həyatından hiss etmişdir. Buna görə də o, dövrünün eybəcərliklərinə, ictimai haqsızlığa laqeyd, soyuq münasibət bəsləyə bilmir:

Kimin ki, vilayətdə simü zəri var,  
Yüz adam öldürə, həbsdən çıxar;

Yegənsiz danışmaq nə yanə çatar,  
Bihörmət eylədi simü zər məni (435).

Burada pul fetişləşdirilsə də, onun hər şeyi həll edə bilmək funksiyası çox reallıqla açılır. Şair pulun cəmiyyətdə oynadığı mənfi rolü düzgün görmüşdür. O, dəfələrlə pulun əxlaqi pozduğunun, məsləki dəyişdirdiyinin, insanı hər cür cinayətlərə sürüklədiyinin şahidi olmuşdur. "Cəfərqulu xana" yazılmış bir mənzum məktubda bu fikir bir az başqa şəkildə çox gözəl ifadə olunmuşdur:

Yalanı kürsüyə mindirir ənni,  
Ac eyləyə bilməz doğrunu isbat (457).

Fikrini müstəqim mənada və birbaşa deyən şairin cəsarətli çıxışı ifşaedici xarakterdə olub dövrünə qarşı ağır bir ittihamdır. Açıq ifşa yolu ilə gedən şair başqa bir yerdə "Ac yadına düşməz hər kim tox olur" deyə satira hədəfini nisbətən konkretləşdirir. Bu satiralarda dövrün böyük siyasi-ictimai məsələlərinə işaretlər vardır.

Xah bihesab ola, xahi hesabı,  
Beş şahılıq işə gərək on manat (460).

Qüdrətli sənətkar kimi satira silahından məharətlə istifadə edən şair dövrünün ictimai bəlalarını beləcə açıb göstərmiş və onlara öz münasibətini bildirmiştir. Bütün bu cəhətlər onun yaradıcılığına xas olan tendensiyaçılığı daha da qüvvətləndirmiştir.

XIX əsrдə cəmiyyətdə çirkin və yaramaz cəhətlərdən biri də oğurluq idi. Feodalizmə məxsus oğurluq, quldurluq, hər cür cinayət kapitalizmin astanasında dayanmış quberniyalar üçün adı hal olmuşdu. Müharibələr və yerli qiyamların töretdiyi pərakəndəlik, şəhər və kəndləri xarabazarlığa çevirən basqınlar ölkənin iqtisadiyyatında pozğunluq yaratmışdı. Hökumətin qoyduğu ilk qayda-qanunlardan narazı qalan xanlar, bəylər xalqın maddi vəziyyətinin getdikcə pisləşməsindən istifadə edərək hər cür alçaq əməllərdən çıxırlılar. Aclıq və qıtlıq içərisində zorla baş gırloyən əhalinin malı, mülkü oğurlanır, talanırdı:

Aparib oğru payızdan bəri Xızrıstandan  
On öküz, doqquz inək, yeddi camış, dörd-beş kəl (409).

Şairin satira hədəfi konkret, eyni zamanda dövrü üçün tipikdir. Onun satira cəbhəxanası oxucunun gözləri qarşısında real faktlar əsasında dövrünün ümumi mənzərəsini canlandırır. Beş-on kəsbkar evdən ibarət Xındırıstandan beş-altı ayda bu qədər heyvanın oğurlanması çox acı-naqaqlıdır. Həm də o mənada ki, oğru heç kəsdən gizlənmir, mal sahi-

bindən isə nə utanır, nə də çekinir. Hələ bu azmiş kimi, guya ona şər atılıb deyə mal sahibini murovun yanına aparmaqla qorxudur. Acınacaqlıdır ki, tacir ölçüdə müştəriləri aldadır, müştəri bunu görüb deyəndə qırğın qopur. Acınacaqlıdır ki, Şuşa şəhərinin komendantı "keçəl qurumsaş" Qarabağın heyvanlarını oğurlatdırıb Zərdabda satdırır. Lakin daha acınacaqlı hal budur ki, oğurluğa rəvac verən, oğruları himayə edənlər var. Bunlar divandır, dövlətdir, yerli hökumət başçılarıdır, yoxsa?

Nəçidir məmlekəti çala, çapa dana-doluq,  
Əhli-divan ona hərgah desə kim, dincəl (409).

"Vilayətin məğşuşluğunu haqqında" satirasının bir növ davamı olan "Zəmanənin tənqid" şeirində XIX əsrin birinci yarısındaki Qarabağ kəndlərinin canlı tərcüməyi-halı verilmişdir.

Səfikürdi, Hacı Samlu, Kolanı,  
Tutarlar, soyarlar dalda qalani.  
Zərgər, Drağarda aləm-aşikar  
Bir ucdn oğurlar, bir ucdn satar (427).

Şeirdə vilayət başdan-başa yol kəsənlərlə, yaylağın da, aranın da oğrularla dolu olduğu, qarma-qarışqlığın hökm sürdüyü göstərilir. "Mirzə Mehdiyə" mənzum məktubu da ruhən bu şeirlərə yaxındır:

Qarabaldır xəlqi oğru yatağı,  
Tapılmaz gəzəsən doğrusu, sağı.  
Yenə taze oğurlanıb bir yabım,  
Dəxi ziyanlığa qalmayıb tabım (499).

Çar hakimlərinin oğrulara ortaq olduğu bir vaxtda elin, obanın oğru, quldurlarla dolu olması adı bir haldidir. Hərc-mərclik o yerə gəlib çatmışdı ki, kimin kimə gücü çatrıdisa, kimdən qorxmurdularsa, həmin adamın vay halına. İş o yerə çatmışdı ki, artıq adı-sanı ilə məşhur olan adamların da evinə, malına əl gəzdirildilər. Şairin axsaq yabisinə göz dikilməsi, oğurlanması vəziyyətin necəliyindən xəbər verir.

Fəqir-füqəranın qoyunu, mali  
Yarım saat deyil xətadan xali (499).

Oğru və yolkəsənlərin zülmündən xalq rahatlıq tapa bilmir, qaçıb getmək üçün sakit bir yer axtarır:

Qarabağda nə day qaldı, nə dana,  
Bu gün, sabah qaçar hərə bir yana (428).

Şair məşhur oğru Bəylər bəyə bir həcv yazmışdır. Bəylər bəy Cəfərqulu xanın ən yaxın adamı, sağ əli, silahdaşı olmuş, eyni zamanda

müəyyən bir iş üçün xanın qulluğuna gələn adamları soymaqdan da vaz keçməmişdir. Bu bəy qonaqların başmaqlarını oğurlamaqdan belə xəcalət çəkməmiş, ölüb yerə girməmişdir:

Mundan sonra girən xanın evinə,

Gərək başmaqların soxa cibinə.

Ya keçirə saf otağın dibinə

Nə isə mühəyyə, amadə gələ (512).

Zakir şeirlərində ölkəni dağıdanların, xalqı güdəza verənlərin arxasında kimlərin dayandığını da düzgün görürdü: "Murovlar olublar oğruya ortaq".

XIX əsrin birinci yarısında Azərbaycanda oğurluğun, quldurluğun, qaçaqcılığın bu dərəcədə geniş yayılmasını göstərən əsərlər çoxdur. Burada tekçə şairin böyük müəsiri M.F.Axundovdan misallar götirmək-lə kifayətlənəcəyik. "Hekayəti-xırs-quldurbasan" pyesində Zalxa Tarverdiyə deyir: "Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz; bir oğurluqda, bir qaçaqlıqda adın çəkilməyibdir. Atmağın məlum deyil, vurmağın məlum deyil, hansı qız sənin kimi oğlanı sevər? Sən bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya bir at oğurla, bir mal oğurla, desinlər ki, filankəs də bu hünərin sahibidir". Oğurluq, quldurluq, qaçaqlıq anlayışlarını yan-yana işlədən və bu anlayışların arxasında at oğurlamaq, mal oğurlamaq, qoyun-quzu oğurlamaq (Vəli: - Qoyun-quzu oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz") məfhumlarını kinayə məqamında, yumorlu gülüş arxasından deyən dramaturqun mövqeyi Zakirin mövqeyi ilə eyni nöqtədə birləşir. Yaxud, "Sərgüzəsti-mərdi-xəsis" komediyasında Heydər bəy deyir: "Ah, keçən günler! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmak olurdu. ... Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən ko-tançı və kümçü görükməyib. Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir. Əger o əl çəkə, ölkə farağat olar. Dana-doluq oğurlamaq da bizə çətin olubdur". Buradakı kinayəli gülüş vaxtilə ölkənin taleyini həll edənlərin indi dana-doluq oğurluğu ilə məşğul olması hesabına daha da itiləşir, şaqraq qəhqəhələrə çevirilir.

Zakir satiralarında feodal-patriarxal əxlaqının təzahürlərini, məşən psixologiyasını, laqeydlik, mərhəmətsizlik kimi mənfi halları ifşa edərək oxucularda onlara qarşı nifrət oyatmağa çalışmışdır. O, əsərlərində beş arşında on çörək sürüsdürən tacirləri -

Səhra mərdümünü şəhr əhlili görcək,

Yalvarıb, yapışib oturdur çömmək;

Beş arşında sürüsdürür on çerək,

Taciri seyr elə, sövdayə bir bax (441);

- ayranını bal qiyəmətinə satan ərzaq malları saticılarını -

Baqqal tərəziyə qoyar imanın,

Əsəl qiyəmətinə satar ayranın,

Qudurmuş it kimi tutar hər yanın,

Deyən yoxdur Ali-Əbayə bir bax (441);

- tacirləşən pinəçiləri, aşbazları -

Pinəçilər bafta taxar boynuna,

İmperial tökər vərəq oynuna,

Qovurmaçı saat qoyub qoynuna,

İddiayı-əla, ədnayə bir bax (441);

- bazara istədiyi məzənnəni qoyan darğa və kvartalları -

Dolanır bazarı darğa, kvartal,

Döyüür sifətlər, yolunur saqqal;

Gecə get cibinə beş-on manat sal,

Gündüz gəlib nırxi-bahayə bir bax (441)-

yaddan çıxarmamış, onları öz çul-çuxasında, öz idealında, amalı ilə vəhdətdə götürmiş və ədəbiyyatımıza getirmişdir. "Hər kim hər iş görə - puluna minnət" idealı ilə yaşayanların çürük mənəviyyatını düzgün anlayan şair, dövrün qiyəmət verməkdə də düzgün olaraq "Mu qədəri yoxdur ədlü ədalət" nəticəsinə gəlir. Yaşadığı ictimai quruluşla, adamların həyat tərzi ilə razılışa bilməyən şairin müşahidələri ol-duqca realdır.

Zakirin tənqid dairəsi çox genişdir. Yuxarıda təsvir olunan zümrələr içərisində həkimlər də müəyyən yer tutur. XIX əsrin böyük çatışmazlıqlarından biri xalqın kəskin ehtiyac hiss etdiyi həkimlərin yoxluğu idi. Tibbi təhsilləri olmayan, ara həkimliyi ilə məşğul olanlar isə çoxdu. Zakir "Təbibləri həcv" satirasında belə türkəçarə həkimlərin adlarını da çəkmüşdir.

Bağır oğlu Məmməd, Məşədi Hacı,

Əliqulu, Müqim sərimin tacı;

Hər mərizə eyləsələr əlacı,

Ehtiyatın görün, tez olur məmat

Sən gör necə xərab olub zəmanə,

Çəmənli Cəfər də mərdü mərdanə;

O da təbib olub, girib meydanə,

Çölün cəngəlindən yiğibdi qat-qat (469).

Biz bu adlara "İbrahim bəy Azərə" ünvanlı şeirdə də rast gəlirik. Zəkir müasiri olmuş Müqim, Məşədi Hacı kimi şəxslərin tibbi "əsərlərini" lazımsız adlandırmış, onların tibble heç bir əlaqəsi olmadığını açıb göstərmişdir. Məhz belə "tibbə aid" kitabları nəzərdə tutan M.F.Axundov yazırıd: "...köhnə təbabətə dair əsərlər sayəsində yüz minlərlə günahsız adam yalançı həkimlərin əli ilə öz təbii əcəlləri çatmadan həlak olur" (1).

Tibbi təhsilləri olmayan ara həkimləri xəstələri necə müalicə edirdilər? Vərəm xəstəliyinə tutulmuş adamlara tiryək atdırır, iflicə hind qamışından hazırlanmış dəmləmə verir, ishal olanlardan qan alır, bədən boşluqlarına su yiğilmişlərə bitki araqı, pivə içizdirir, qızdırmaлиya təmiz bal, qəbiz olanlara darçın, aq ciyərləri xəstələnlərə xiyar toxumu ilə müalicə edirlər. Onların belə cahilliyyi ucundan "müalicə alan" xəstələr hələ yaşaya biləcəkləri halda tezliklə ölürlər. İllərlə qoyun sürüsünə gedib çobanlıq edənlər çölün cəngəlindən, ot-ələfindən yiğib dava-dərman düzəltməklə həkimlik iddiasına düşmüşlər. Hamının cahil kimi tanıldığı bu nadanlar özlərindən çox razıdırlar:

Yenə bu hal ilə o qövmi-zındıq

Özlerin sanırlar Ərəstu, Bokrat (467).

Onların nəinki tibbi təhsilləri yoxdur, hətta o dövrün yarımcıq tibb kitablarından - "Tövhə"dən (Məhəmməd Mömin Hüseyn tərəfindən yazılmış tibbə aid kitab), "Qarabadın"dən (həkim Şəfainin əczaçılığı dair kitabı) da xəbərləri yoxdur, sadəcə olaraq o dövrə ən çox dəbdə olan elementar məlumatlı "Tibbi-Yusifi"dən bir neçə nüsxə əzbərləmişlər. Lakin bu "həkimlər" çox vaxt elə müalicə "üsullarına" əl atırlar ki, xəstə gec sağalsın, onlarsa çox pul çırpışdırı bilsinlər:

Mərizin mərəzi yəni çəkə dir,

Sahibin çaparlar üç qatü dörd qat (467).

"Nüsxeyi-tibb" də şishi şəş oxuyan bu həkimçillər heç kimdən çəkinmirlər, məsuliyyət hissini çoxdan itirmişlər. Onlar o qədər cahidirlər ki, heç xəstənin öldüyünü də bilmirlər, buna görə xəstənin ağızına güzgü tutur, tərləyərsə hələ ölmədiyini "təyin edirlər". Onları xəstənin yanına aparan həkimlik hissi, insanlıq, vətəndaşlıq borcu deyildir. Onlar yoxsul xəstələrin yanına getmirlər, gediş haqqı "Ya on tümən pul gərəkdir, ya bir at".

Zakirdə təsadüf etdiyimiz bu həkimlərin qan qardaşları ilə biz sonralar M.F.Axundovun "Hekayəti-Molla İbrahimxəlil kimyagər" kome-

diyasında tanış oluruq. Görünür, dramaturq Ağa Zaman surətini yaradıqdan Q.Zakirin "Təbibləri həcv" satirası ilə tanış imiş. Çünkü onun Ağa Zamanı da tibb elmindən xəbəri olmadığı halda həkimlik eşqinə düşüb qızdırırmaya "qarpız suyu" ilə müalicə edir, öz cahilliyi ucundan "müalicə etdiyi" xəstələrin ölümünə bais olur. Yaxud, "Sərgüzəştivəziri-xani-Lənkəran" pyesində ikinci ərizəçi həkimdir. O, müalicə haqqı olaraq bir xəstənin qardaşından üç təmən pul almış, lakin cahilliyi ucundan zəif xəstədən qan almaqla onu öldürmişdir. Buna baxmayaraq "həziq həkim" aldığı pulu nəinki xəstənin qardaşına qaytarır, əksinə, hətta ondan hədiyyə tələb edir, fikrini "əsaslandıraraq" deyir: "...möhlik istisqa mərəzinə mübtəla xəstədən... Əgər qan almaşdı, altı aydan sonra bişək və şübhə oləcək idi, qan almaqla bu kişini altı ay ona bica xərc və zəhmət çəkməkdən xilas etmişəm".(3).

Q.Zakir pulun hökmranlıq etdiyi cəmiyyətdə insanlığın da, ad-sının da, dövlət aparatında tutulan yerin dəancaq var-dövlətlə, qızilla ölçülüyüünü görüb zəmanəsinə üşyan qaldırırdı. Lakin o, insanlıq simasını itirmiş tüfeylilərlə bir cəmiyyətdə yaşayan, istismar şəraitində ağır həyat keçirən adamların çıxış yolunu görmürdü:

Gərek bu aləmdən eyləmək həzər,

Öz yerində deyil cünki xeyrү şer (430).

Şair bəzən bədbinliyə qapılır, yaşadığı cəmiyyətdə hökm sürən ictimai bərabərsizliyin mövcudluğundan, yerli bəylərlə, xanlarla istismar olunan yoxsul kəndlilər arasında çox dərin bir uçurumun varlığından, "Çərxin sitəmindən, dövrün zülmündən" insan kimi yaşamağın mümkün olmamasından şikayətlənir.

Q.Zakirin yaradıcılığında keçmiş idealizə etmək, mühafizəkarlıq kimi məhdud və ziddiyətli dünyagörüş də özünə yer tapmışdır. Məsələn, "Zövci-axər" mənzum hekayəsində qadın hüququnu müdafiə etmək kimi mütərəqqi bir ideya tərənnüm olunmuşsa da, ərəb xilafəti dövründə dövlət başçısının - xəlifənin dərvish libasında gəzib əlsiz-ayaqsızlara, aclara kömək etməsi kimi qeyri-real bir fikir də ortaya atılmışdır. Dövlət başçısını "xəlifeyi-zaman", "xəlifeyi-tacidər", "xəlifeyi-əsr", "əhli-kərəm padşah" kimi epitetlərlə bəzəyən şair

Hakimə, naibə olmayıb qail,

Gəzərdi gecələr bəsani-sail.

Dərdməndi, dilşikəsti tapardı,

Muradın verərdi, könül yapardı (324).

deyə onu alicənab bir şəxs kimi təqdim etmişdir.

Zakirin yaradıcılığı ile dərindən tanış olduqdan sonra bu qənaətə gəlmək olur ki, o, ictimai bəlaların əsl kökünü görə bilmir:

Həqq özü şahiddir, dövləti-alı

Bu qədər deyildir ədldən xali.

Salan aralığa bu qeylü qali

Vardı özümüzdən bir neçə bədzat (461).

Ümumiyyətlə, təkcə Zakir deyil, XIX əsrin sənəktarları ölkəmizin azadlığını, onun qurtuluş yolunu görə bilmirdilər. Zakirdən çox-çox sonra S.Ə.Şirvani də "İmperator bu əhvaldan olsa hali; Razı olmaz, pərişan ola xəlqin hali" deyə yazırdı. Lakin Zakirin dediklərindən heç də o nəticə çıxarılmamalıdır ki, şair dövlətin başçısını ədalətli hesab edir, onu xalqın başına getirilən müsibətlərdən xəbərsiz sayır. Şair yaxşı bilirdi ki, dövləti-alı ədalətsizdir, ancaq bu ədalətsizliyin müəyyən qədəri vardır. Yerli bədzatların törətdikləri ədalətsizlikləri də onların üstünə gəldikdə artıq yaşamaq cəhənnəmə dönür. Şair yerli xalqın ikiqat zülm altında istismar olunduğunu görüb öz haqq səsini ucaldır, yerli xalqdan olub əсли, nəcabəti naməlum kiçik rütbəli hakimləri törətdikləri yaramazlıqlara görə tənqid atəşinə tuturdu.

Zakir bir satirasında "Deyirlər, sabiqdə var idi vəfa; İndi ondan dəxi əsər qalmamış" və ya "Özgə əyyam idi əyyami-dirin" misralarında keçmiş dövrü arzulayır, xanlıq dövrünü və ya ümumiyyətlə, keçmiş idealizə edir. Çıxış yolu tapmayıb ümidsizliyə qapılan şair öz görüşlərində çox vaxt dinə sığınır, ona pənah aparır.

## DİVAN, DÖVLƏT VƏ MƏHKƏMƏLƏRİN TƏNQİDİ

Hakim təbəqələrə qarşı nifrat hissini ifadə edən satiralar Zakir yaradıcılığının kulminasiya nöqtəsidir. O, ister lirik-epik şeirlərində işaret və eyhamlarla, istersə də satiralarında açıqcasına dövrünün zülm və istibdadını cəsarətlə qamçılamış, feodal-patriarxal münasibətlərini, dövlət idarələrindeki süründürməciliyi, hakimləri və qaziları dərin nifrətlə damğalamışdır. Şairin əsas tənqid obyektlərindən olan çar məmurları öz istismarçı sinifdaşları - bəy, xan, mülkədar və ağalarla, eləcə də hamisinin himayədarı olan çar hakimləri ilə məhkəmələrdə, əyalət divanxalarında görüşür, sövdələşirdilər. Buna görə də məhkəmələrin ciddi tənqidü şairin diqqətini cəlb edən mühüm məsələlərdən olmuşdur.

Yeri gəlmışkən qeyd edək ki, 1822-ci ildə Azərbaycanda xanlıq əvəzinə komendantlıq idarəsi yaradılmış, ölkə əyalətlərə bölünmüdü. "Şəki, Şirvan, Qarabağ və Talyş əyalətləri "Müsəlman əyalətləri rəisi" adlanan hərbi-dairə rəisinə tabe idilər. Onun iqamətgahı Şuşada idi. Hər bir əyalətin idarə olunması Qafqazın baş komandanı tərəfindən təyin olunan rus zabitinin - komendantın əlində toplanmışdı. Çarızmin mürtəce siyasetini həyata keçirən, çar müstəmləkə üsul-idarəsinin möhkəmlənməsinə çalışan komendantların böyük səlahiyyəti vardı. Onlar məmurları təyin edir, feodal-asılı kəndlilərin sakın olduğu bəy torpaqlarını zəbt edə və paylaya bilir, dövlət vergilərinin təqsim olunmasına və onların toplanmasına başçılıq edirdilər. Şəki və Qarabağda əyalət məhkəmələri təsis olunmuşdu. Məhkəmənin sədri komendant idi, iki iclaçı isə yerli bəylərdən seçilirdi. Hər bir əyalətdə ruhaniliyə baş qazı rəhbərlik edirdi. Baş qazı eyni zamanda kəbin, ailə, ırsiyət və s. mülki işlərlə məşğul olurdu. Ayrı-ayrı əyalətlərdə mahallar vardı. Mahalın başında naib dururdu" (10).

Əlbəttə, XIX əsrin birinci yarısında qanun keşikçiləri sayılan komendantı, qazını və naibi satira ateşinə tutmaq böyük hünər və cəsərət tələb edən çox qorxulu iş idi. Zakir "Saqi, dolanım başına, allahi sevərsən" tərcibəndində Azərbaycan əyalətlərində xalqın qanını zəli kimi soran mənsəb sahiblərini, divanı, "divan əmələcatını" çox kəskin tənqid edir, "ədalət divanı"nın yalan, "xadimi-dövlətin" isə qaniçən olduğunu göstərir:

Gün kimi tutub aləmi bu şöhrəti-biyca,  
Divan əmələcatına yox ədlədə həmta.  
Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət  
Vermez bir içim su sana ta almaya dərya.  
Simü zər ilə doldurasan ta gərək ovcun,  
Ondan sora zahir qıla şayəd yədi-beyza  
Hər kimse ki, düşdü tora müşküldü xilası,  
Çəkməzlər əl ondan şirəsin sormaylar ta (299).

Şairin vətəndaşlıq cəsarətini göstərən bu misralar ölkəni idarə edənlərin, özlərini xalqın başçısı adlandıranların əxlaq və rəftarını ifşa edən ittiham aktıdır. Ölkədə baş verən hərc-mərclik və qanunsuzluqlar, "ədalət divanı" adlanan çar divanxanalarındaki özbaşınalıq, ədalətsizlik, haqsızlıq, süründürməçilik və daha neçə-neçə alçaq hərəkət şairi dəhşətə gətirirdi, o, "divan əmələcatının" ədlinə inana bil-

mirdi. Çar divanxanalarındaki ədalətsizliyin klassik tənqidini verən şair hakimlərin son dərəcə tamahkar, pis hərəkətli, ürək incidən ("Yeksər həmə təmamü bədətvarü dilazar"), rüşvətxor olduqlarını görürdü. O görürdü ki, divanın "zavtra"sı (vədeyi-fərda, pəsi-fərda) adamları cana doydurmuş, onlar üçün elə bu dünyada ölüm mələyi Əzrayıldan daha amansız olmuşdur.

Şairin dövlət aparatında əyləşmiş məmurlara qarşı fikirləri ilə "Üsuli və şeyxi təriqət mollaların həcvi"ndə də tanış oluruq. O dövr-də başda qazılar olmaqla şəriət məhkəmələri mövcud idi. Hər cür mübahisəli məsələləri ədalət yolu ilə həll etməli olan şəriət hakimləri rüşvətxor olduqları üçün əslində qanun və insafdan kənar işlər məcmusu kimi ad qazanmışdır. Zakir şəriət məhkəmələrinə başçılıq edən belə riyakar qazıları daim tənqid atəşinə tutmuşdur. Şəriət məhkəmələrinə başçılıq edən qazılar vətəndaşlar arasında düşən hər cür mübahisəli məsələləri ədalət yolu ilə həll etmək əvəzinə işi həmişə rüşvət verənin mənfəətinə kəsirdilər. Şair şəhər qazısının acgöz və tamahkarlığını "Qazi, nə qazi ki, siyr olmaz içə ümmən" misrası ilə xarakterizə etmiş, yalançı, ikiüzlü, firildaqcı, məişətcə pozğun qazıların ümumiləşdirilmiş portretini yaratmışdır.

Şair kürəkəni Əli bəy Fuladovun başına gətirilmiş müsibəti də burada xatırlayır. Vaxtile Mehdiqulu xan Əli bəyi ağıllı, tədbirli və fərasətli bir şəxs olduğu üçün özünə işlər müdürü götürmüştü. Əli bəy uzun illər Mehdiqulu xanla bərabər Kəbirli nahiyyəsinin Ağdam kəndində yaşamışdı. Cəfərqulu xan Mehdiqulu xanın hesabına Əli bəyə də düşmən kəsilmişdi. Ədalətli əməlləri ilə çox dələduzların, əliyrlərin alçaq işlərinə əngəl törədən Xan öldükdən sonra düşmənləri onun hayifini Əli bəydən çıxmaga, Zakirdən və onlara yaxın adamlar-dan qisas almağa çalışırlar. Cəfərqulu xan, Şuşa qazısı Mirzə Əbülqasim və Tarxan Mouravov Məməğanlı Kərbəlayı Allahverdini öyrədir-lər ki, ona yüz iyirmi manat borclu olan Əli bəydən min iki yüz manat tələb etsin:

Bir içim çay ilə yüz şahidi-bidin tapılır,  
Necə kim, Əli bəyin çıxdı göyə əfqani.  
Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin,  
Der imiş mən hamidan yaxşı eşitdim ani.  
Yeddi gündən sora bir şəxs Dızaqdən yetişib,  
Qaziyi-şəhr yazıbdır biri də filani.

Eşidiblər ki, olur şahidi-şıə məqbul,  
Bağlayıb uzun Hüseynəli dəri-dükkani  
Həzrəti-qaziyə yanındakı Ağa Novruz,  
Eyləyib hər biri bir tərz münasibxani  
Biri bəqqalı-bədəfalü kəlambazü füzul,  
Biri əqli-zələmə zadeyi-Şəkkərbani  
Tümən oğlu Nuru netsin ona, ya özgə vəkil,  
Əhli-Təbriz təfənnündə ... şeytani  
Yox məzəmmət yeri bu bəbdə hərgiz Əlidə,  
Rindi-şəhr ola özü əslı ola Məmqani (389).

Əvvəlcədən hazırlanmış saxta şahidlər - Çəmənli kənd sakini kar Cəfər, baqqal uzun Hüseynəli və Şəkkərbanının oğlu Ağa Novruz şahidlik edib Allahverdinin sözünü təsdiqləyirlər. İşə şəriət məhkəməsində baxılarken, onlar tapşırıldığı kimi hərəkət edirlər. Əli bəyin vəkili Tümən oğlu Nurunun sözü hesaba alınmir. Əli bəyin hamamı min iki yüz manata qiymətləndirilib Allahverdiyə verilir. Əlbəttə, şair bəlanın onlara haradan və kimlərdən gəldiyini yaxşı başa düşürdü:

Hər nə oldusa ona qazidən oldu, əlhəq,  
Var idi çünki onunla kədəri-pünhani (389).

Əyalət məhkəmələrinin qərarları əslində onların sədrləri olan komendantların diktəsi ilə yazılırdı. Bunu elə həmin dövrlərdə Qarabağ əyalətini təftiş edən məmurlardan biri açıqcasına yazmışdı: "...işi həll etmək və ya qurtarmaq lazıim gəldikdə komendant özü yazılı və ya şifahi göstəriş verir, işi dolaşdırmaq və ya onu uzatmaq lazıim gəldikdə, işlər əyalət məhkəməsi vasitəsi ilə görülür" (64). Deməli, əyalət məhkəmələrinin iş üslubunu, daha doğrusu işlərin gedisi eyni dövrdə qələmə alınmış həm Zakirin şeiri, həm də rəsmi dövlət sənədi eyni şekildə səciyyələndirir. Bunun səbəbini də dövlət sənədləri, bədiiliyi çıxməq şərti ilə Zakirin yazdığı kimi təsvir edir. Keçən əsrin 40-ci illərində müfəttiş senatorlar Kutaysov və Meçnikov Azərbaycanda komendant üsuli-idarəsini xarakterizə edərək ədliyyə nazirinə belə bir məlumat yazmışdır: "...müsəlman əyalətlərinin idarə olunmasını nəzərdən keçirdikdə, rəislərin azğınlığı və əhalinin çəkdiyi əziyyətdən insan dəhşətə gəlir. Burada artıq insani ləyaqət tapdalanmışdır. Hər cür ədalət unudulmuşdur, qanun yalnız əsarət aləti olmuşdur, dairə rəisləri, komendantlar, pristavlar və digər vəzifəli şəxslərin fəaliyyətində əsas amil acgözlük və dözülməz özbaşinalıqdan ibarətdir" (10).

Şairin büyük müasiri M.F.Axundov da "Sərgüzəşt-i-mərdi-xəsis" komediyasında divanın zülm və ədalətsizliyinə, çar divanxanalarında kı süründürmələrə işarə etmiş, çar məhkəmələrinin açıq tənqidini vermişdir. Canişin dəftərxanasında işləyən ədib məhkəmələrdə hökm sürən qanunsuzluqları yaxından müşahidə etmiş və bunları "Mürafiə vəkillərinin hekayəti" komediyasında da qələmə almışdır. Bu əsərdə M.F.Axundov sanki Zakirin "Bir içim çay ilə yüz şahidi bilin tapılır" deyə təsvir etdiyi kar Cəfər, baqqal uzun Hüseynəli, Ağa Novruz kimi məsləksiz və vicdansız şahidlərin tipik surətlərini yaradaraq "Bu Həpo qumarbazdır ki, dünən Ərdəbildən gəlmışdır. Bu Qəzvinli Şeydadır ki, gündüz sərraflıq edər, gecə əyyarlıq. Bu da Qurbanəli Həmədanlıdır ki, gecə hər iş əlindən gəlir, amma gündüzlər bazarda corab satar" və s. deyə onları oxoculara təqdim edir.

Zakirin həmin şeirindən 4-5 il sonra yazılmış bu komediyada (1855) Əli bəy Fuladovun başına getirilmiş hadisəyə oxşar bir süjet var. Tacir Ağa Həsən almış min tümənlik mirası Səkinə xanımın əlindən çıxarmaq üçün ölmüş Hacı Qafurun müte (siğə) arvadı Zeynəbi qızısdırıb bu mirasa müddəi salır, ona Təbrizin ən mahir vəkili Ağa Mərdan Halvaçı oğlunu vəkil tutur ki, bu işi müdafiədə udsun. Dramaturq Ağa Mərdan Halvaçı oğlunun simasında XIX əsr Azərbaycan ədəbiyyatında tipikləşdirilmiş dələduz vəkil surəti yaratmışdır. Bu şəxs dəllalbaşı Ağa Kərim, Hacı Rəcəbli kimi "nadürüstlərlə" cürbəcür kələklər qurur, müdafiədə haqqı nahaqqā çevirir. Dramaturq göstərir ki, məhkəməyə başçılıq edən "hakimi-şər" səfəh və axmaq, onun yanında və solunda oturan "haşıyənişinlər" isə yaltaq və satqın adamlardır.

Komediyada yalançı şahidlərin birinin-sərbəzi-əvvəlin gözlənilmədən doğru ifadə verməsi ilə ("Hacı Qafurun bacısı Səkinə xanımdan başqa heç bir kəsi yoxdur") dügün açılır, "hakimi-şər", "haşıyənişinlər" və haramzadə vəkillər çıxılmaz vəziyyətdə qalırlar, həqiqət haqsızlıq üzərində qələbə çalır.

Lakin Zakirin yazdıqları ayrıca götürülmüş süjetli bədii əsər deyildi, bu sənədlə, möhürlü, həyatın naturadan alınmış bir parçası idi. Burada konflikt gözlənilmədən, ədəbi priyom kimi həqiqətin xeyrinə açılmışdır. Hər iki sənətkar şəriət məhkəmələrini ifşa və tənqid etməklə despotizmə qarşı çıxmışdır. Lakin Axundovun komediyasında işığa, gələcəyə, həqiqətin gec-tez öz yerini tutmasına azaciq olsa belə, bir inam varsa, Zakirdə faktlar həyatda olduğu kimi öz təbii axarında ve-

rilmişdir.

Şair rüşvətxorluğun ictimai bəla olduğunu, şahidlərin riyakarlığını çox doğru və düzgün qiymətləndirmişdir. Özünün də yalan qurbanı olduğunu xatırladan şair şeirlərində dönə-dönə zəmanəsinə nifrət yağıdır. O, "Divanbəyiləri həcv", "Zəmanənin tənqidi", "Vilayətin məğşuşluğu haqqında", "Qarabağ qazisi", "Mirzə Mehdiyə" satiralarında dövlət idarələrində, hakim dairələrdə doğruluğun, insaf və ədalətin qalmağını, tamahkarlıq, yalançılıq kimi pis sifətlərin nəşvü nüma tapdığını, dövlət xadimlərinin çirkin daxili aləmini, qazıların nahaq yerdən çox qanlar axıdılmasına şərait yaratmışlarını real faktlarla açıb göstərmişdir. O, çar idarələrində xalqın dərdi ilə heç kəsin maraqlanmadığını, "alçaldılmış və tohqır edilmiş" adamların ərizələrinə divanın heç bir reaksiya vermədiyini ürək yanğısı ilə qələmə almışdır:

Ərzə verə bir adamin pədəri,  
Fərzəndinə olmaz zahir əsəri;  
Yetmiş ildən sonra nəvvadələri  
Məgər ondan tapa bir rahi-nicat (461).

Divanxanalarda oturmuş hakimlər xalqın dərdinə baxmaqdan çox uzaqdırlar. Onların işi, gücü günlərini yeyib-içməklə keçirmək, eyş-işrətlə, şeir deyib çal-çağırla ("Müttəsil məhkəmədə söhbətü əşarü qəzəl") baş gırılməkdir. İşi düşəni get-gəl azarına ("Nə qədər var həyatın, deyəcəkdir: Get, gəl") salmaqdır. Xalqın qeydində qalmaq ("Qazi oldur ki, qala əhli-vilayət şəminə"), tərəfgirlilik etməmək, rüşvət almamaq ("Tərəfgirlilik eləməyib mütləqa, Rüşvət almayıbdır ömründə bir yol") əvəzinə bigənəlik, qohumbazlıq, haramxorluq və başqa qeyri-insani sifətlər onların şakəridir.

Zakirin sərdar divanxanasında hərbi rütbəli çinovnik Nəsir bəyə həsr edilmiş iki şeiri məlumdur. Bu şeirlərdə divanbəyilərin öz işləri ilə məşğul olmadıqları, əyyaşlıqla, keflə vaxt keçirdikləri göstərilir. Zakir qanun adından qanunsuzluq edən hökumət məmurlarını, çar həkim və çinovniklərini, deputat və senat üzvlərini kəskin satira atəşinə tutmuşdur. Bəylərin deputat seçilməkdən ötrü gündə bir evdə yiğnaq keçirmələrini şair ələ saldığı kimi, "Maşallah, gecə-gündüz valımız, Çalır fortəpiyan, oynayıր bilyard", "Vilayəti viran eylədi yaxşı, Bir qafili-piyan, bir mayili-kart", "Findığa yetirib görçi tiryaki" misralarında vilayəti idarə edən çar qubernatorunun, ölkənin baş hakimi olan Zaqafqaziya canişinin və ya ümumiyyətlə, yüksək rütbəli hakim və mə-

murların kefdən başları açılmadığını, içki məclislərinə, qumara, tiryəkə aludə olduqlarını realistcəsinə lağ'a qoymuşdur.

Q.Zakirin əsas tənqid hədəfi məlum çar hakimləridir. Bunlardan biri Şuşa şəhərinin polis rəisi Əmirxanovdur. Saqqalının ortasını qırxdırdığı üçün şair ona Yarımsaqal adı qoymuşdu. Yüksek vəzifəli şəxs-lərdən biri də Şuşanın komendantı Xandəmirov idi. Rüşvətxorluqda xüsusi ad çıxarmış bu dövlət "adamını" başı keçəl olduğu üçün şair "keçəl qurumsaq" və ya sadəcə "keçəl" adlandırdı.

Görsən tanımazsan Yarımsaqqalı,  
Çıxıb əndəzədən dövlətü malı;  
Xandəmirov çaldı, çapdı mahalı,  
O ki tutub özün keçəl qurumsaq (428)

Qarabağdan, tarı şahiddi, bu il Zərdabə  
Sağ başın tükü sanı at-mal aparıbdı keçəl (409).

Burada yüksək vəzifəli dövlət məmurlarının həm zahiri portreti, həm də daxili aləmi təsvir olunmuşdur. Polis rəisi hansı yolla mal-dövlət toplaya bilərdi? Yalnız rüşvətlə. Şəher komendantı necə varlanma bilərdi? Mahalı çapib talamaqla. Xandəmirovları, Əmirxanovları Qarabağa vəzife məsuliyyəti deyil, mal-dövlətlə təmin olunmaq, varlanmaq ehtirası gətirib çıxarmışdı. Bu fikri o vaxtlar yazılan rəsmi sənədlər də təsdiq edir. Xəfiyyə polkovniki V.Viktorovun 1843-cü ilin iyulunda verdiyi məlumatda deyilirdi: "...məmurların çox hissəsi cina-yətkarcasına qazanc dalınca düşərək bunun xatırınə fitnə-fəsadla məş-ğuldur... polis və məhkəmə işlərində tamah işin müvəffəqiyyətini təyin edən amil olmuşdur" (66). Məmurların rüşvətxorluğu rusların Azərbaycana gelişindən başlanır və bunu onlar özləri də etiraf etmişlər. Şair Əmirxanovları, Xandəmirovları yarımsaqqal, keçəl olduqlarına görə, yerli adamlardan öz xarici görünüşlərində fərqləndiklərinə görə qamçılamırdı, çar hökumətinin yerlərdəki "kölgəsi", sərdarı sayılan bu böyük rütbəli nümayəndələri, sözün həqiqi mənasında çinovnik, "qurumsaq" olduqlarına görə, var-dövlət hərislərinə çevrildiklərinə, mahalı çalıb-çapdıqlarına görə qırmaclayırdı və beləliklə o, ali rütbəli çar hakimlərinə qarşı çıxır, mütləqiyətə nifrət bəsləyirdi. "... Bütün bunlar Zakirin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını böyük bir təkanla irəlilətdiyini və ona ictimai dərinlik və fikri genişlik verdiyini göstərir" (27). M.İbrahimovu belə bir nəticəyə gətirən şairin satırlar-

da öz ifadəsini tapmış dünyagörüşü, həyata, zəmanəyə açıq, tendensiyalı münasibəti idi. Vəziyyətdən çıxış yolunu tüfeyliləri qırmaclamaqda görən Zakir, özünün dediyi kimi "həcvü hədyani" işə salır, həm ürəyini boşaldır, yüngüllük tapır, vicdanı qarşısında borclu qalmır, həm də onlara qarşı xalqda nifrət hissi, qəzəb və kin oyadır. Bu, başqa cür də ola bilməzdi, çünki öz "ölkəsinin, öz sinfinin duyğu cihazı, onun qulağı, gözü və ürəyi, dövrünün səsi" (M.Qorki) olan yazıçı məhz belə hərəkət etməli idi və belə edirdi də. Məhz bütün bu cəhətləri bədii sözün qüdrəti ilə sənət zirvəsinə qaldıran Q.Zakirin bədii irsi dövrünün qaranlıqlarına gur işiq salmışdır.

## DİNƏ MÜNASİBƏT MƏSƏLƏSİ

Q.Zakirin əsərlərində dini etiqad və əqidələrə münasibət məsələləri, mövhuma və xurafata qarşı müxtəlif mövqelər də öz əksini tapmışdır. Şair insanları həyatdan zövq almağa, dünyəvi nemətlərdən faydalananmağa çağırır, meyi, musiqini yalançı dini vəz və moizələrdən üstün tutur, bu dünyanın meyxanəsində bir-iki saat keçirilən vaxtı axırət dünyasının əbədiliyindən əfzəl sanır, bu dünyanın nağdını "o dünyanın" nisyəsindən faydalı bilir. Dini ehkamlara öz etiraz səsini ucalan dan şair cənnət-cəhənnəm haqqındaki uydurmaları rədd edir, səadətin bu dünyada olması nəticəsinə gəlir.

Şair bir qəzəlində deyir ki, əger vaxtını ibadətə sərf edib dinin qadağan etdiyi şeylərdən çəkinən pəhrizkarın da dodağına bir dəfə mey dəyərsə, o bir daha meyxanədən çıxmaz. Rahatlıq, dinclik axtaran şəxs özünü meyxana bucağına verməlidir. Badə ilə o dünyadakı dirilik suyunun arasında böyük fərq vardır. Bu fərqi şair bir qəzəlində belə ifadə etmişdir:

Kövsər ilə badədə fərq budur: nisyəni  
Sud hesab eyləməz taciri-bazari-eşq (172).

Deməli mövhumi dirilik suyu ilə badə arasındakı fərq nisyə ilə nağd arasındakı fərq kimidir. Ümumiyyətlə, şair öz oxucularını yalançı vədlərə inanmamağa, nağd həyat gözəlliklərini zəhidlərin uydurduğu nisyə "abi-kövsər"lərə, "abi-həyat"lara dəyişməməyə çağırır. Zakir bu ruhda olan şeirlərində dünyəvi, həyati gözəllikləri rədd edən zahidləri, abidləri nadan adlandırır:

Naseh haram deyərsə meyi, söylə sən ona:

Mən püxtə olmuşam, get özün kimi xam bul.

Var, paytəxti-meykədəyə, ehtiram bul (198)

Bu qisim şeirlərdə bir Xəyyam ruhu aydın görünür. Zakirə bu qəzəlin meydana çıxmasında Füzulinin din xadimlərinə - etiqad dəllallarına, xürafata qarşı yönəlmış məşhur

Könül, səccadeyə basma ayaq, təsbihə əl vurma,

Namaz əhlinə uyma, onlar ilə durma, oturma -

- beysi ilə başlanan qəzəlinin müəyyən dərəcədə təsiri olmuşdur. Ümidini axırət dünyasına bağlayanların yanıldığını, əsl dünyanın maddi həyat olduğunu söyləyən Zakir dünya nemətlərini sevməyi, gözəl həyat uğrunda mübarizə aparmağı, gələcək nəsillərə bir yadigar qoymağının təbliğ edir.

Meyxanəni Kəbədən üstün tutan şair məhəbbəti, həyat eşqini tərənnüm etməkdən doymur, şeirlərdə şərabı, gözəli və sevgini həyatın rəmzi kimi işlədir. Şair meyi püxtə adamların içkisi, paytəxti-meykədəni isə zövq əqli olan arif insanların məclisi adlandırır, Allah sözü eşitmək, Qurani-Kərimdən ayə və surələri oxumaq əvvəzinə dedi-qodu və qeybətlərə rəvac verilən yer kimi məscidə təşrif aparmaqdansa, meyxanəyə gedib ehtiram sahibi olmayı üstün tutur. Şair mürtəce ehkamlar əleyhinə çıxaraq səadətin bu dünyada olması qənaətinə gəlir, zövq və nəşəni burada aramağı lazımlı bilir, həyatı xoş keçirməyi məsləhət görür:

Deyri-xərabət ara bir sənəmə talibəm,

Məscidə yox rəğbətim, mənbərə yox taətim (200).

"Meyxanədən və şərabdan tez-tez bəhs etmək orta əsrin tərəqqi-pərvər şairlərində din və mövhumat əsarəti əleyhinə etirazın müəyyən ifadə formasıdır. Zakirdə isə meyxanə, şərab, etiqad sərbəstliyi, fikir azadlığı, həyat sevgisi dinin əsarətinə etiraz rəmzi kimi işlədilmişdir" (24).

"Sufi saf olduğunu sağərü səhba nə bilir?" qəzəlində şair maddi həyatı sarılmağı, maddi nemətlərdən istifadə etməyi qənimət bilir, həyat eşqini dini xülyalardan üstün tutur.

Zakir satiralarında lirik şeirlərindən fərqli olaraq ruhaniləri dolayı yolla deyil, birbaşa və açıq şəkildə tənqid etmişdir. Şair "Şuşa molları haqqında", "Üsuli və şeyxi təriqət mollaların həcvi", "Zəmanənin tənqididə" şeirlərində harinlaşdır "bir-birinə föhşü latail yağıdır", "məmələkətə qovğa salan" müftəxor mollaların, alim, fazıl, mürid, mürşidlərin alçaq, yaramaz hərəkətlərindən bəhs açır, "hər əlisba oxu-

yan adını ruhani qoyub" deyə ruhaniliyə başqa gözlə baxmağın lazım gəldiyini bildirir.

Şair sözün əsl mənasında həqiqi ruhaniləri deyil, ruhaniliyi özünə sıpər edib hər cür firildaqqdan çıxan kələkbazları, din adından dəllallıq edənləri satira atəşinə tutmuşdur. Rəngarəng tiplər yaranan Zakirin tənqid hədəfləri bunlardır: dinin adından xalqı soyan, tanrıdan üz döndərmış əməlsiz alımlər: -

Üləmalar üz döndərib xudadan,  
Usanmaz bir ləhzə cövrü cəfadən,  
Başı əmmaməli seyyid-molladən  
Taətdə övladır o qatmaqurşaq (429).

- beli şallı hacılar:

Həq bilir ki, beli şallı hacılar  
Zəhrimər tək xəlqin ağzın acılar;  
Düşəndə gözləməz ana, bacılar,  
Bu əhəldən sinədağam, sinədağ (429);

- yaman peşəli kərbəlayı və məşədilər:

Adın qoyub Kərbəlayı, Məşədi,  
Neylim, peşələri yaman peşədi.  
Belə millət olmaz, qoyun oturaq (429);

- başı əmmaməli seyid və mollalar:

Sürəhi solunda, badə sağında,  
Məzə qabağında, mey dodağında,  
Çeşmə kənarında, çay qırığında  
Əmmameyi-seyyid, mollayə bir bax (441);

- batində lüm-lüm udan vaizlər:

Vaiz bizə söylər şəri-Müstəfa;  
Həramə mürtəkib olmayın əsla.  
Özü lüm-lüm batində, əmma  
Zahirdə dediyi mənayə bir bax (441);

- müxtəlif fondan və müxtəlif işiq şüası altında özünəməxsus boyalarla təsvir edilmiş bu tiplərin ruhanılıklə, xalqın iman gətirdiyi ruhani şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur. Sonuncu bənddə məscidin

mənbərində oturub xalqa Məhəmməd peyğəmbərin müqəddəs kitabından, şəriətdən vəz söyləyən din xadiminin canlı portreti verilmişdir. Budur "harama toxunmayın!" söyləyən vaizin batında, gizlində etdiyi və zahirdə aşkarda dediyi. Bir şəxsin, daha doğrusu bir şəxsiyyətsizin xarakterinin iki əsas qütbü. "Qabağında məzə, dodağında mey" olan bu din dəllalının orucluq ayında çıxardığı oyunlar, məhərrəmlik ayında gördüyü natəmiz işlər qəzəblə onun üzünə çırılır. Bu bəndlər bəzi din mübəlliğlərinə, islam dininin tör-töküntü dəllallarına poetik dilin qüdrəti ilə endirilmiş sarsıcı zərbədir. Beləliklə, firıldaqçı, ri-yakar din xadimləri, xalqın başını cənnət-cəhənnəm əfsanələri ilə dolduran ikiüzlü simasızlar dini qanunların icra yollarını göstərmək əvəzinə yalan-palan danişib xalqı çəş-baş salanlar bütün iyrəncilikləri ilə ifşa olunmuşdur.

Ümumiyyətlə, Q.Zakir bütün yaradıcılığı boyu cəhalət və mövhumatın, orta əsr zehniyyətinin puçluğununu açıb göstərmiş, hiyləgər və xudbin din dəllallarını rüsvay etmiş, onların törətdiyi firıldaqları kəskin tənqid etməklə cəhalətpərəstlik, ehkamçılıq, zahidlik əleyhinə ya-zılmış şeirləri ilə yalançı ruhanilərin xalq arasındaki nüfuzunu qırma-ğa çalışmışdır.

Əsrlərdən bəri xalqın şüurunda özünə möhkəm yer etmiş islam di-ni Zakirin yaradıcılığında cəmiyyətin xoşbəxtliyi rəhni kimi də təq-dim olunur. Şair cəmiyyət daxilində antoqonist ziddiyyətləri görən-dən sonra bütün ümidi dina bağlayır, 12-ci imam Sahibbəzzəmanın zühur edib xalqa bir yol göstərəcəyinə iman gətirir:

Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü ziybani,  
Seçən yoxdur müsəlmandan yəhudü kəbrü tərsani,  
Zühur et, ey şəriət təxtinin şayəstə sultani,  
Götür bürqə cəmalından, münəvvər eylə dünyani,  
Qalib zülmətdə aləm, göz yolunda intizar eylər (254).

Doğrudur, Q.Zakir feodal-patriarxal qanun-qaydalar əleyhinə çıxır, feodal adət-ənənələr, cəhalətpərəstlik və avamlığa qarşı mübarizəyə çıxməyi lazımlı bilirdi, lakin zülm, istismar üzərində qurulmuş cəmiyyətin necə devrilməsini görə bilmirdi. Buna görə də şairin yaradıcılığında bəzən dərin bir kədər, dünyadan narazılıq və şikayət motivləri-nə istənilən qədər rast gəlirik. Dünyagörüşündəki məhdudluğun və həyata baxışda qeyri-müəyyənliyin nəticəsidir ki, şair xalqa zülm edənləri allah divanına tapşırmaqdan başqa bir çıxış yolu görmür:

Dərd çox, bar giran, qövrə yetən yox, ya rəb,  
Bizlərə səbr əta eylə və yainki əcəl (411).

Başqa bir şeirində "Ya Əli, səndən mədəd, ya bülhəsən, səndən hə-ray!" deyə ancaq müqəddəs kimsənələrdən ümid gözləyən şair zülm və cəhalət dünyasında əzilən zəhmətkeş xalqın ictimai yaralarını sağlatmağın gələcəyini görə bilmir. Onun mövhümata, xurafata, həyatdan geri qalan dini zehniyyətə qarşı çıxışları da sistem halında, ardıcıl deyil, yaradıcılığının son dövrlərində isə vecsiz çar hökumətinin kəramətindən həyatda haqq və ədalətin quru, boş söz olduğunu görüb bütün varlığı ilə dinə bağlanır, özünü axırət dünyasına hazırlayır:

Yox daneyi-ərzən qədəri şerü qəzəldən,  
Zakir, sana çarə.

Tut Ali-Əlinin genə naçar ətəyindən,  
Fəryad elə, yalvar (281).

Zakir islam dinini, onun əsaslarını, tarixini yaxşı bildiyinə və bu ruhda təlim-tərbiyə aldığına görə onun dini məzmunlu mərsiyələri, mənzumələri də vardır. Şairin əsərlərində vicdan azadlığı məsələsi xüsusi yer tutur, islam dininə, onun yaradıcısına böyük ehtiram göstərilir, bütün yer üzünü, canlı və cansız təbiəti xəlq edən yeganə varlıq kimi Allahın böyüklüyü, ululuğu, qadirliyi və başqa sıfətləri mədh olunur, imamlar müqəddəs kimsənələr kimi toxunulmaz sayılır.

## "XƏBƏR ALSAN BU VİLANİN ƏHVALİN" SATİRASI

Q.Zakirin məşhur "Vilayətin məğşuşluğu haqqında" satirası çox vaxt ədəbiyyat dərsliklərində və programda şeirin ilk misrası ilə "Xəbər alsan bu vilanın əhvalin" adı altında verilir. Satiranın tədrisinə bir saat vaxt ayrılmışdır. Müəllim satiradakı çətin sözləri və adları izah etməli, əsərin məfkurəvi və bədii təhlili üzərində geniş dayanmalıdır.

Zakir bu mənzum məktubu Bakıda sürgündə olarkən Tiflisdə Qafqaz canişinliyində dövlət qulluğunda xidmət eləyən dostu M.F.Axundova yazmışdır. Məlumdur ki, Zakirin geniş ölçüdə müraciət etdiyi ədəbi vasitələrdən biri də məktub şəklində yazdığı şeirlərdir. Bu janr XIX əsr ədəbiyyatında yeni olsa da, onu iki şəxs arasında gedən şəxsi yazışma hesab etmək olmaz. Mənzum məktublar şairin öz zəmanəsi haqqında yaratdığı böyük salnamənin bir hissəsi, açıq deyilmiş bə-

dii təhlil nümunələridir.

Müəyyən ictimai fikrin ifadəsinə xidmət edən məktublara biz sonralar M.F.Axundovun, H.Zərdabinin, C.Məmmədquluzadənin, S.Vurğunun, müasir dövrə N.Babayevin və başqa sənətkarların yaradıcılığında da rast gəlirik. Bura "Uğur olsun!" rubrikası altında görkəmli şair və yazıçıların ilk dəfə mətbuata çıxan gənc şair və nasirlərə, uğurlu və ya zəif əsər münasibətilə sənətkarların bir-birinə "Açıq məktub"larını da daxil edə bilərik. Bu məktublar heç vaxt adı hal-əhval soruşma dairəsində və ya sırf şəxsi maraq səviyyəsində olmamış, sənətkarı bu və ya digər cəhətdən düşündürən, narahat edən dərin məzmunlu, ictimai fikirlə yoğrulmuş məsələlərin bədii həlli səviyyəsində durmuşdur.

Zakir də bu şeir formasından bədii ifadə vasitəsi kimi bəhrələnmişdir. Ümumiyyətlə, şairin əldə edilən mənzum məktublarının sayı 40-a yaxındır. Bu məktubların hər biri bir poema qədər zəngin həyat materialına malikdir. Bunlarda xalqın dərd-səri, yoxsulluğu, acınacaqlı vəziyyəti, hüquqsuzluğu öz əksini tapmışdır. Şairin məktubları müxtəlif tonda, müxtəlif üslubda, müxtəlif formada qələmə alınmışdır.

Zakir "Xəbər alsan bu vilanın əhvalin" satirasında 1834-cü ildən Tiflisdə yaşayan və xidməti vəzifəsi ilə əlaqədar Azərbaycanda az-az olan dostu Axundova Qarabağda son dövrlərdə baş vermiş hadisələrdən, hər ikisinin yaxşı tanıldığı və həmin hadisələrdə əhəmiyyətli rol oynamış şəxslərdən, cəmiyyətin sosial vəziyyəti xalqın gün-güzəranı haqqında, özünün və övladlarının başına gələn son əhvalatlardan geniş məlumat verir.

Şeir keçmişdə yazılan ənənəvi məktublar kimi "Bizim tərəflərin əhvalını xəbər almaq istəsən" trafaret sorğusu ilə başlanır və şair özü sorğusuna da bir növ, cavab verib deyir ki, indi Qarabağın vəziyyəti çox acınacaqlıdır, əvvəller sənin gördüğün qayda-qanunlar qalmayıbdir. Qaçaq, quldur əlindən tərpənmək olmur, yaylaq da, aran da yolkəsənlərlə doludur. Bir yerə təklikdə getmək olmur. Dəstədən bir addım geri qalanı gözə-göz edib soyurlar. Soyğunçuların əlindən mal-heyvan sarıdan xalqın rahatlığı yoxdur. Taniyib heyvanına yiye durmaq istəyənin üstünə yüz yerdən çomaq çəkirər. İş o yerə gəlib çatmışdır ki, ölü-nü dəfn etməyə, kəfən biçməyə çağırıldıqları Mollanın da atını soyub aparırlar. Qarabağda oğruların əlindən daha nə day, nə dana qalıb. Şair burada bir daha Xındırıstan kəndinin dağılıması faktının üzərinə qayıdır və bunu kəndin Behbud bəyi gizlədib himayə etdiyinə və oğru,

qaçaq, quldur, yolkəsənləri saxlayan kəndlərə görk olsun deyə öz hə-rəkətinə bəraət qazandıran Qarabağ hakimi polkovnik Tarxan Mouravovun qərəzli mövqeyi ilə şərtləndirir. Çar hakimləri ölkədə dərəbəy- liyin, oğurluğun, quldurluğun kökünü özlərində, öz bacarıqsızlıqların- da, dövləti idarə edə biləcək mexanizmin olmamasında axtarmaq əvə- zinə, tək-tək adamlarda görür, onları cismən aradan götürməklə qayda yaratmaq istəyirdilər. Şair vilayət rəisinin "ağzından süd iyi gələn iki uşağın" (23 yaşlı Nəcəfqulu və 20 yaşlı İsgəndər nəzərdə tutulur) "külli-aləmi dağıdacağından" qorxub həbs və sürgün etdirməsini də kinayə ilə böyük ədalət adlandırdı. Oğurluğa, quldurluğa sıpər çəkməli olan polis məmurları - murovlar oğrularla, quldurlarla əlbir olub çırılılanları onlarla qardaş malı kimi bərabər böülürlər. Saqqalının ortasını qırxdırdığı üçün Zakirin Yarimsaqqal adlandırdığı Şuşa şəhərinin polis pəisi Əmirxanov və Şuşanın komendantı keçəl qurumsaq Xandəmirov mahali çapib talamaqla və rüşvət yiğmaqla gün keçirirlər. Çarın istila- cılıq, işgalçılıq siyasetini ağalarına məxsus yerinə yetirirlər. Dövlət gündə xalqa bəla getirən yeni-yeni qanunlar verir.

Paxilliq, mərdiməzarlıq həddən aşib, yoldaş yoldaşına xəyanət edir. Alim dediyinə özü əməl etmir. Bəylər ədalətsiz işləri ilə günü- gündən xalqın gözündə cılızlaşırlar. Üləmalar xudadan üz döndərib- lər, allahın yaratdığı bəndələrinə zülm etməkdən həzz alırlar. Sıravi, kasib kəndlilər başı əmmamalı seyyid, molladan daha itaətkar, insan- pərvərdir. Kərbəlayı, məşədi, hacılar axmaq davranışını və nalayıq da- nişığı ilə təkcə qadınların deyil, elə kişilərin yanında da özlərini bi- dəb aparırlar. Qadınlar, qızlar arasında əxlaqsız halları çıxalmışdır. Oğul ataya hörmətsizlik edir. Xeyirlə şərin yeri dəyişik düşüb. Depu- tat seçilməkdən ötrü bəylərin gündə bir evdə yığıncaq keçirməsi də şairin gözündən yayılmamışdır. Şeirdə Cəfərqulu xanla bağlı bir sıra fakt və hadisələr də öz əksini tapmışdır. Onun var-dövlət hərisi olma- sı, mal-mülkdən ötəri hər cür dona girməsi, ixtiyar yaşında gənc Xur- şidbanuya evlənmək istəməsi, vəzifədən ötrü əhli-əyalindan belə keç- məyə hazır olması, bir yerə dırnaq ilişdirdikdən sonra oradan qoparıl- masının qeyri-mümkünlüyü yüksək bədiiliklə verilmişdir.

Satiranın sonunda Zakir Axundova onun salamını mütərcim şabs kapitan Cəmşid bəyə yetirməsini, uşaqlarının və özünün azad olunma- sı haqda Zaqafqaziya mülki işlər idarəsinin rəisi general V.O.Bebutova yazdığı ərizəsinə müsbət cavab almaqdan ötrü çalışmasını xahiş edir.

Şeirdə Xındırıstan kəndinin nahaqdan viranə qoyulması, qardaşı oğlu Behbud bəylə həmfikir olmaması, onu himayə etməməsi, heç kəsin bir tük qədər belə incimədiyi iki cavanın - övladlarının həmkari-qaçaq adı ilə tutulub qanunsuz olaraq Rusiyaya sürgün edilməsi, özünü el içərisində biabır olması dərin hüznlə, böyük yəsle dəfələrlə xatırlanır, kök-sünə çalın-çarpaz dağlar çəkildiyini və bu halını heç düşməninə də rəva görmədiyini bildirir. Şeir məktublara məxsus ənənəvi salam yetirmə xahişi ilə bitir. Şair dostuna o vaxtlar Tiflisdə yerləşən Zaqafqaziya müsəlmanları idarəsinin üzvlərinə - şeyxülislama, Hacı Yusifə, Molla Əhmədə məxsusi salamının çatdırılmasını xahiş edir.

Bəzi dərslik və tədqiqat əsərlərində belə bir fikir vardır ki, Zakir bəyləri, xanları cəsarətlə, amansızcasına ifşa etdiyi halda, çarizmin, çar hakimlərinin və onun qanunlarının tənqidində ehtiyatlı hərəkət edir, fikrini üstüortülü işarələrlə ifadə etməyə məcbur olurdu (35) və bu zaman onun M.F.Axundova yazdığı bu mənzum məktubdan aşağıdakı bəndi misal götirirlər.

Gərci vilayətdə çox idi əhval,  
Müyəssər olmadı şərh edim əhal;  
Bir parasın yazıb elədim irsal,  
Bu şərt ilə nə diş bilsin, nə dodaq (433).

57 bəndlilik şeirdə onlarca kənd (Qarabağ, Səfikürdi, Hacı Samlu, Kolanı, Doyranbasan, Zərgər, Drağarda, Xurda, Parababi, Qarğabazarı, Mərəlyan, Horadız, Ərəblər, Adığözəlli, Cinli, Araz kənarı, Kolbasan, Nüz-yar, Qoyucaq, Qələ (Şuşa), Xındırıstan, Bakı, Tiflis, şəhər, yer adları, xüsusi şəxs adları (Molla Səfi, Əmirxanov, Xandəmirov, Həsən bəy, Cəfərqulu xan, Xurşid Banu, Rəhim bəy, Bəybaba, Böyük xan, Cəmşid bəy, knyaz Bebutov, Hacı Yusif, Molla Əhməd, Tarxan Mouravov), ümumilikdə murovlar, knyazlar, deputatlar, xanzadələr, bəylər, qazılar, alımlər, üləmalar, seyyidlər, mollalar, hacılar, kərbəlayıllar, məşədilər, tacirlər sadalanıb nəzmə çəkiləndən, hadisələrin harada, nə vaxt və kim-lər tərəfindən icra olunduğu göstəriləndən, ölkənin oğru, quldur, yolkə-sənlərlə dolu olduğundan, çar məmurlarının qanunsuzluğundan, dövlət adamlarının alçaq, yaramaz hərəkətlərindən və s. digər mühüm xəste cə-hətlərdən danışılandan sonra şairin "Bu şərt ilə nə diş bilsin, nə dodaq" deyə yazması sadəcə olaraq bir ədəbi üsuldur. Bunu Zakirin "ictimai ha-disələri bütün açıqlığı, vətəndaş şair cəsarəti ilə deyə bilməməsi" (23) kimi izah etmək doğru deyildir. Zakirin istər müasirləri, istərsə də xələf-

ləri həmişə heyrətlə etiraf etmişlər ki, o hər cür hədə-qorxuya, sürgünlə-rə sinə gərərək ayrı-ayrı konkret, tarixi şəxsləri, həm də dövlət aparatında yüksək vəzifə daşıyan imtiyazlı şəxsləri açıq şəkildə satira atəşinə tutmuşdur. Yoxsa bunu belə düşünmek böyük səhv olardı ki, Zakir açıq şəkildə yazmaqdan qorxuduğu üçün ictimai məsələləri məktublarında ancaq yaxın adamlarına, həm də gizli saxlanmaq şərti ilə qələmə almışdır. Bu məktublar doğrudan da ancaq bir şəxsə ünvanlansayıdı, yəqin ki, onlardan uzun müddət başqları xəbər tutmazdı.

Yaşadığı dövrün ictimai-iqtisadi geriliyindən doğan ziddiyyətləri, patriarchal-feodal qanun-qaydaları, istismarçı tüfeyli təbəqələri şair cəsarətlə ifşa etmişdir:

Həddən aşib büxlü həsəd, şərarət,  
Yoldaş yoldaşına eylər xəyanət.  
Alimdə əməl yox, bəydə ədalət,  
İşlərimiz olub saf gərdan-bucaq (429).

Zakirin Azərbaycan ədəbiyyatı tarixindəki mühüm xidməti də elə burasındadır ki, o, əsrin, zamanın zəruri tələblərini, aktual problemlərini düzgün anlamış, əsərlərində zülm və özbaşinalığı, dini fanatizm və nadanlığı, gerilik və ətaləti kəskin tənqid atəşinə tutmuş və beləliklə, Azərbaycan ədəbiyyatında yeni tipli satirik şeirin yüksək mərhələyə qalxmasında mühüm rol oynamışdır.

Komendantlıq dövründə çarizm əleyhinə qalxan kəndli üşyanları realist ədəbi cərəyanın formallaşmasına güclü təkan verərək sənətkarları müasir mövzuları qələmə almağa sövq edirdi. Onlar çarizmin insanlığa zidd olan siyasətinə qarşı, rüşvətxor hakimlərin cinayətlərinə, yerli bəylərin zülm və zoraklığına qarşı çıxırlar. Bu sənətkarların ön cərgəsində gedənlərdən biri, bəlkə də birincisi Qasım bəy Zakir idi. Azərbaycan ictimai satirası XIX əsrin birinci yarısında məhz Q.Zakirin simasında mükəmməl ədəbi cərəyan şəklini almışdır. Bunun da öz obyektiv və subyektiv səbəbləri olmuşdur. Satiranın geniş yayılmasının əsas səbəbi bu dövr-də ictimai ziddiyyətlərin daha geniş və kəskin şəkildə üzə çıxması idi. Q.Zakir isə satiraya mövcud nöqsanları aradan qaldırmaqla hər cür özbaşinalığı və riyakarlığı ifşa etməkdə ən tutarlı vasitələrdən biri kimi baxır-dı. Təsadüfi deyildir ki, bütün bunları nəzərdə tutan K.Məmmədov yazır: "Zakirin satiraları, müstəqil ədəbi cərəyanaya çevrilən satirik şeirin vuran qəlbi və düşünən beyni olmuşdur, desək, heç də səhv etmərik" (42).

"Vilayətin məğşuşluğunu haqqında" satirasında Qarabağ mahalının

elə bir kəndi, obası, tayfası, elə bir künc-bucağı qalmır ki, xatırlanma-  
mış olsun. Burada hər şeydən əvvəl o dövrün həyatı, ictimai münasi-  
bətləri öz ifadəsini tapmışdır. Bunlar şairin mühitdən aldığı acı və ağır  
təsirlərin məhsulu olsa da, zülmə, zora əsaslanan ictimai quruluşu düz-  
gün xarakterizə edir. Bu dövrdə "Ölkənin baş rəisindən və əyalət ko-  
mendantlarından tutmuş mahal naiblərinə qədər müxtəlif dərəcəli çar  
məmurlarının özbaşınalığı təsadüfi hal olmayıb bütün ağırlığı ilə xalq  
kütlələri üzərində ağır bir yük olan sistem şəklini almışdı" (10). Şeir-  
dən aydın olur ki, XIX əsrin ortalarında Azərbaycanda müstəmləkə şə-  
raiti iqtisadi gerilik, ictimai hərəkatın olduqca ləng və zəif inkişafı vax-  
tilə mədəniyyət mərkəzi kimi tanınan Qarabağda bir dərəbəylik, hərc-  
mərclik yaratmışdı. Köhnəlik, mənəm-mənəmlik, cəhalətpərəstlik, sü-  
rətlə varlanmaq, qudurğanlıq son həddə gəlib çatmışdı. Rusiyada təh-  
kimçilik əleyhinə gedən mübarizə Azərbaycanda çox vaxt "Başlı başı-  
nı saxlasın" devizi ilə əvəz olunsa da, feodal dünyasında hökm sürən  
özbaşınalıq və zoraklıq, feodal-patriarxal cəmiyyətin yaramazlıqları,  
çar zülmünün həddini aşması, kəndli-mülkədar ziddiyətlərinin kəs-  
kinləşməsi ölkəni kəndliləşdirirdi.

Beləliklə, Zakir ictimai həyatın və məişətin bir çox yaralarını, is-  
tər şəxsən tanıdığı, istərsə də haqqında eşitdiyi fitnə-fəsad törədən  
adamları, dövrünün yaramazlıqlarını, sinifli cəmiyyətin bütün eyib,  
nöqsan və bəlalarını cəmləşdirib satira atəşinə tutmuşdur. Zakirin ya-  
radıcılığı bizim üçün elə ona görə qiymətlidir ki, o, Azərbaycan icti-  
mai həyatının bir çox tipik xüsusiyyətlərini bir sənətkar kimi ümumi-  
ləşdirə bilmüşdür. Şairin satiralarında həcv olunan şəxslər isə bütün  
ömrü boyu hər yerdən onun üzərinə hücuma keçmiş, lənətlər yağıdır-  
mış, aşkar da, gizlin də hədələmiş, sözün həqiqi mənasında fiziki və  
mənəvi təhqirlərə yol vermişlər. Lakin Zakir bu mübarizədən heç  
vaxt çəkinməmiş, öz idealı naminə ömrünün son günlərinə qədər  
mərdliklə vuruşmuş, satira silahını bir an belə yerə qoymamışdır.

## **IV fəsil**

### **Q.ZAKİRİN MƏNZUM HEKAYƏLƏRİ**

Ədəbiyyat programında Q.Zakirin təmsil və mənzum hekayələrinin tədrisinə ayrıca saat verilir. Müəllim şairin təmsil və mənzum hekayələri mövzusunda danişarkən əsərlərdə öz ifadəsini tapmış təbiiyəvi fikirlərə daha çox əsaslanmalıdır.

Müasir ictimai həyatın xarakteri, cəmiyyətin mənəvi dəyərlərə tələbatı bədii ədəbiyyat qarşısında təxiroşalınmaz vəzifelər qoyur. Zakirin əsərlərini diqqətlə mütaliə edərkən burada təlim və tərbiyə məsələləri haqqında qiymətli mülahizə və fikirlərə rast gelirik. Şair təlim-tərbiyəyə dair ayrıca elmi və ya publisistik əsər yazmasa da, şeirlərində bu gün də öz aktuallığını itirməmiş fikirlər irəli sürmüdüd. Bu cəhətdən Zakirin əsərləri şəxsiyyətin formallaşmasında, böyüməkdə olan nəslin hərtərəfli və ahəngdar inkişafında, mənəvi cəhətdən zənginləşməsində müəyyən rol oynaya bilər. Xalqın mənafeyi naminə çalışmaq, elin sevincinə və kədərinə şərik olmaq, həyat həqiqətlərini, humanist ideyaları müdafiə etmək və yaymaq Zakirin sənət idealı, həyat amalı olmuşdur. Şair qocaya da, cavana da öz ağıllı məsləhətləri ilə yol göstərir. O, insanları, xüsusən gəncləri iradəli, mübariz olmağa, xalq qeyrəti çəkməyə, ailəsinə, elinə başlıcalıq getirməyə çağırır.

Zakir didaktik-tərbiyəvi şeirlərində humanizm, adamlara qayğı və məhəbbət, müsbət davranış mədəniyyəti, insanda əməyə rəğbət, əhdə vəfəliliq, sədaqət, böyüklərə hörmət, mərdanəlik hissələrini tərbiyə etməyə yönələn fikirlərə geniş yer verir. O, insanlarda gördüyü pis sıfırları tənqid edir, acgözlüyü, paxillığı, xudpəsəndliyi, hiyləgərliyi, riyakarlığı, yaltaqlığı, mənsəbpərəstliyi, laqeydliyi, insafsızlığı, mənfətpərəstliyi, tamahkarlığı insana yaraşmayan sıfırlar kimi pisləyir. Şairin fikrincə, əxlaq tərbiyəsi şəxsiyyətin bütün fəaliyyətinə nüfuz edərək onun dünyaya və adamlara münasibətində təzahür tapır. Zakir bu qisim şeirlərində vicdanlılıq və doğruçuluq kimi əxlaqi əlamətləri yüksək qiymətləndirir. Lakin adamlarda vicdanlılıq və doğruçuluq tərbiyəsi XIX əsr mühitində böyük çətinliklərlə, tez-tez öz antipodları - vicdansızlıq, yalançılıq, ikiüzlülük təzahürləri ilə toqquşur, gənc nəslin əxlaq normallarına yiylənməsi yolunda əngələ çevrilirdi.

Q.Zakirin səkkiz mənzum hekayəsi məlumdur. Şair bu hekayələrində ən çox gənclərə müraciət edir, onları iradəli, mübariz olmağa, həyatın qədrini bilməyə, məhəbbəti qiymətləndirməyə, ailə məsələlərində qarşılıqlı sevgiyə əsaslanmağa, namusu və şəxsi ləyaqəti gənclikdən qorumağa çağırır. Bu cəhətdən "Məlikzadə və Şahsənəm", "Aşıq və məşuq haqqında", "Əmirzadeyi-məşuq və cavan aşiq" mənzum hekayələri səciyyəvidir.

"Məlikzadə və Şahsənəm" hekayətində bir qərib gəncin açıq üzlə keçib gedən Şahsənəm adlı bir vali qızını təsadüfən görməsindən və ona vurulmasından bəhs olunur. Şair bu iki gəncin bir-birinə olan məhəbbətinin nə qədər saf və səmimi olduğunu sənətkarlıqla qələmə almışdır.

Gənc aşiq ancaq öz sevgilisinə qovuşmaq xəyalı ilə yaşayır, onun məhəbbəti ilə nəfəs alır, dünyaya məhəbbətin gözü ilə baxır. "Aşıqə müsavi gərək olsun dust" - deyə gənci tutduğu ictimai mövqeyinə görə bu eşqdən çəkindirmək istəyirlər; "Ya gərək nuş edəm cami-vüsali, Ya can çıxa, qala cəsədim xali" - deyərək oğlan sözündən dönmür.

Gənclərin arasında vəsitəçilik edən qarı qızın da vurulduğunu, il-qarı dürüst, sözünə sadiq olduğunu öyrənir. Gənci sinamaq fikrinə düşən, eşqində möhkəm olub-olmamasını yoxlamaq istəyən məşuqə "Çoxdu bu yollarda simü zər verən, Gədayə yaraşmaz padişah sözü" deyə ona xəbər göndərir. İctimai bərabərsizlik dövründə sevən, sevilən gənclərin uğursuz taleyi, onların sevməyə ixtiyarlarının olmadığı şeirdə çox təbii verilmişdir:

Aşıq istər ola vüsala vasil,  
Məşuqə ismətü həyası hail.

Aşıqdə dərdü şəm xərvər-xərvər,  
Məşuqun əlində yox bir ixtiyar (331)

Mənəvi azadlıq meylləri güclü olan bu kiçik mənzum hekayə böyük Azərbaycan mütəfəkkiri M.Füzulinin məşhur "Leyli və Məcnun" poemasını xatırladır. Leylinin anası da qızına "Namusuna layiq işmidir bu?" deyə onu məzəmmət edirdi, onları - ananı da, balanı da qorxuya salan, məhəbbəti gizli saxlamağa məcbur edən əsas məsələ namus, yaman ad məsələsi idi. Ana bilirdi ki, Leylinin sevməsi xəbəri yayılsa, nadan adamlar onlara namussuz ailə kimi baxacaqlar. Zakirdə "Məşuqun əlində yox bir ixtiyar" misrası sevən qızın zorla ərə verildiyini, bu işdə onun rəyinin soruşulmadığını göstərir və bu, Leylinin öz ixtiyarsızlığını deyib alovlu ahla üsyan ruhunda Məcnuna yazdığını:

Olsaydı mənim bir ixtiyarım,  
Olmaz idi səndən özgə yarım -

misraları ilə həməhəng səsləşir. Məhəbbətinə sadıq olan qəhrəmanın iztirablarını ifadə edən bu misralarla Leyli və Şahsənəm arasında hüquqi nöqteyi-nəzərindən heç bir fərq görmürük. Şairin gəldiyi əxlaqi-etiğ nəticələr M.Füzulinin məhəbbət fəlsəfəsi ilə vəhdət təşkil edir. Öz hüquqsuzluğunu duyan Leylilərin, Şahsənəmlərin taleyi uğursuzluğa düşçər idi. Buna görə də məşuqənin rədd cavabı aşiqin ölümünə, aşiqin ölüm xəbəri isə məşuqənin ölümünə səbəb olur.

Tainki eşitdi vəfati-canan,  
Canan-canan deyib o da verdi can (33).

Dövrün ağır, cansızıcı həyatı, insan azadlığını buxovalyan sinifli cəmiyyət məhəbbət aləminə, könül aləminə də hakim kəsilib onu məhv edirdi. Yeri gəlmişkən deyək ki, bu parçadakı dil sadəliyi, fikir aydınlığı, canlı danışq dilinin şirinliyi, axıcılıq Zakirin az qala bütün lirik şeirlərinə xas olan xüsusiyətlərdir.

"Aşıq və məşuq haqqında" hekayətində sevgilisinin xəstə yatdığını eşidib gələn aşiqin vəziyyəti təsvir olunur. Məşuqəsinin xəstəliyinə görə fikri dağınıq aşiq kəfkir əvəzinə əlini qazana salıb bişən xörəyi qarışdırmağa başlayır. O hətta hiss etmir ki, qaynar qazanda əlinin əti tökülmüş, sümüyü qalmışdır. Eşq yolunda hər cür əzab-əziyyətə, işgəncəyə məruz qalmağı təbii sayan şair yazır:

Kim ki, zövqi-eşqi eyləyə inkar,  
Sən bil ki, zatında onun şübhə var.  
Eşq eylər adəmi daxili-səvab,  
Eşqsız bəşərdən övladır dəvab (336).

Burada göstərilir ki, insanı insan eyləyen eşqdır. Eşqi inkar edənin, ona biganə olanın zatında şübhə var. Eşqsız adamla heyvan arasında fərq qoymaq olmaz.

"Əmirzadeyi-məşuq və cavan aşiq" hekayətində isə dünyanın, həyatın, varlığın eşqdən ibarət olduğu göstərilir, eşq insanın qolu, qanadı, yaxşı və pis əməlləri hesab edilir. Quş üçün qanad, insan üçün eşq eyni mövqedən qiymətləndirilir:

Eşq əhlinin balü pəri eşqdir,  
Nikü bədi, xeyri şəri eşqdir.  
Quş balü pərilə qalxar havayə,  
Pər olmasa batar təki-dəryayə (340).

Gözəlliin ayrılmaz hissəsi kimi götürülən pak, ləkəsiz məhəbbət şairin başqa mənzum hekayələrində də geniş şəkildə öz bədii həllini tapır. Bu cəhətdən qarşılıqlı sevgi və qadın azadlığı probleminə toxunan "Zövci-axər" hekayəti diqqəti daha çox cəlb edir.

Zakir, qadın mənliyini ayaq altına alan, şəxsiyyətini alçaldan, onu əllərdə oyuncağá çevirən, əxlaqsızlığı "sənədləşdirən" uydurma qanunun əleyhinə çıxaraq onu din xadimlərinin təhqirəmiz oyunu adlandırmış, bu uydurma "nizamnaməni" "Zövci-axər" hekayəsində ifşa etmiş, qadın hüquqsuzluğunu nəticəsində ailə həyatının alçaldığını, təhqirlərə məruz qaldığını bütün kəskinliyi ilə açıb göstərmişdir. Qadın hüquqsuzluğunu tam mənasında əsaslandıran "zövc-axər" Şərq feodal dini əxlaq qanunlarının ən iyrənci, məhkum Şərq qadınlığının faciəsi idi. Zakirin mənzum hekayəsində zövc-axər edilmiş qadın təsadüf nəticəsində əri olmuş gənc pinəduzzdan ayrılmamağı qərara alır. Tacir qızı müvəqqəti olaraq ərə getdiyi cavan pinəçini öz qoca əri ilə müqayisə edib indiyə qədər ləyaqətinin tapdalandığını, ailə məsələsində cisməni bərabərliyin mal bərabərliyindən daha üstün olduğunu dərk edir.

Qol salıb cavanın boynuna düxtər,  
And olsun xudaya, - dedi, - ey pesər,  
Əgər rizə-rizə kəsələr məni,  
Mundan sonra əldən qoymazam səni (316).

Taleləri birləşmiş bu insanların sevgisi qarşılıqlıdır. Ər də onu ey ni məhəbbətlə sevir. Zakir gənc qadının ruhi tələbatı ilə qoca ərinin daxili imkanlarını müqayisə edir, yaşıla əlaqədar olan kəskin fərqləri, ayrıılıqları göstərir. Gənc ərindən zor gücünə ayrılacağını görən qız atasına sıfariş göndərir ki, əgər o, fikrindən daşınmasa özünü asib öldürəcəkdir.

Əsərdə təsvir edilən gənc qadın və kişinin hərəkət və münasibətləri dini ənənələrə, islam aləmində qanuni şəkil almış şəriət hökmərinə qarşı etiraz əlamətidir. Qarşılıqlı məhəbbət əsasında evlənib, xoşbəxt ailə qurmaq məsələsi bu hekayətin əsas ideya xəttini təşkil edir.

"Həyasız dərviş və qız" mənzum hekayəsi isə bizi cəmiyyətin aşağı təbəqələrinin həyatı və yaşayış tərzi ilə tanış edir. Özünü imam Əlinin məddahı adlandıran bir qoca dərviş qapı-qapı gəzib dilənir. O, yoxsul bir ailədə evdə tek qalmış bir qızdan əvvəlcə qızıl, gümüş, olmadıqda düyü, yağı, daha sonra un və nəhayət, hətta yemək üçün bir qismət çörək istəyir. Şair qızın dili ilə dərvişi tənqid edir:

Dərviş ona derlər olan nikəndiş,

Qənaət eyləyə bir əlcə nanə,  
Göz tikə qisməti-ruzirəsənə.  
Biçizlik yamandır, amma dərbədər  
Düşüb gəzmək ondan daha yamandır,  
Həmi dinə, həmi cana ziyanı (344).

Şair hekayətdə yoxsul xalqın acinacaqlı vəziyyətini də ustalıqla açıb göstərmmiş və o dövrün ictimai quruluşuna oxucuda dərin nifrət hissi oyada bilmişdir. O, dərvişi "oruc tutmaz, namaz qılmaz", "yava iş dalınca gedən", əxlaqsız, həyasız, mübtəlayi-şəhvət, talibi-zina kimi xarakterizə edir. Beləliklə, şair din adından istifadə edib başqalarının hesabına yaşıyan, tüfeyli həyat sürən dərvişlərin iç üzünü açır.

"Tərlanlar və elçilər" hekayətində səbrlə iş görmək, əvvəlcə sözü yoxlamaq, sonra qərar vermək kimi insani keyfiyyətlər təbliğ olunur. Şaha qiymətli hədiyyə kimi aparılan şahbazlar nadan və cahil elçilərin axmaqlığı ucundan elə hala düşür ki, nəinki elçilərə qiymətli bəxşış vermək mümkün olmur, hətta az qala onların özlərinin dara çəkil-mələrinə əmr verilir. Şair belə nəticəyə gəlir ki, aqil adamların xahişi ilə ölüm fərmanı dəyişdirilsə də, nadanlardan yaxşı iş gözləmək mənasızdır. Şair hökm sahiblərini xalqla ehtiyat və ağılla rəftar etməyə, hökm və qərar çıxarmazdan qabaq o barədə dərindən düşünməyə və ədalətli olmağı tövsiyə edir. Zakiri böyük sələfi Nizami kimi əməkçi insanların taleyi və ədalətli hökmдар məsələsi düşündürdüyündən o, hökmdarlara xalqı sevməyi, zülmə son qoymağı, insanlara qarşı ədalətli olmağı, dövləti idarə etmək işlərində ağıl və vicdanın səsinə qulaq asmağı tövsiyə edir:

Şah istəsə olsun rəiyyət abad,  
Gərək aralıqda bir qərardad (369).  
Padşah olsa zülmkar, olur  
Mərdümi-şəhərə eyşü nuş həram (292)

Şair haqlı olaraq belə nəticəyə gəlir ki, xalqa hər cür zülmü rəva görən padşahın ölkəsində asayış ola bilməz. Əlbəttə, bu qisim şeirlərdə şair oxucuda zülmə, zorakılığa, ədalətsizliyə qarşı nifrət hissi aşılamağa çalışır. Bunlar böyük şairin insanpərvərliyi, insanlığa olan son-suz məhəbbəti ilə əlaqədardır. Ümumiyyətlə, biz şairin əsərlərini oxuyarkən görürük ki, burada xeyir və şər haqqında uzun əsrlərdən bəri Şərq təfəkküründə geniş yer tutmuş müddəalar yeni məzmun və formada, yeni şəraitə uyğun özünü göstərir.

## V fəsil

# Q.ZAKİRİN TƏMSİLLƏRİ

Təmsil bədii ədəbiyyatın ən qədim janrlarından biridir. Mənbəyi-ni mif, əsatir və əfsanələrdən almış təmsil alleqorik simvolik surətləri təcəssüm etdirərək şifahi və yazılı ədəbiyyatda uzun və mürəkkəb bir inkişaf yolu keçmişdir. Təmsil şifahi xalq ədəbiyyatında geniş ya-yılan heyvanlar haqqındaki nağılları xatırladır. Dərin məna ifadə edən təmsillər həcmində və şəkli xüsusiyyətlərinə görə müxtəlif olur. Ədəbiyyatımızda 4-5 səhifəlik təmsillərlə yanaşı, dörd, hətta iki misradan ibarət kiçik təmsillər də vardır. İlk əvvəllər ən çox əxlaqi və tərbiyəvi səciyyə daşıyan təmsil sonralar tənqid və nəsihətamız məzmun da kəsb etmiş, satira və istehza onun başlıca möziyyətinə çevrilmişdir.

Yazıcı həyatda baş verən nöqsanları, yaşadığı cəmiyyətdə gördüyü ictimai bəlaları təbiətə və heyvanlar aləminə köçürməklə, canlı və can-sız təbiəti, bitkiləri, heyvanları, yaxud əyşaları şəxsləndirməkə insan xarakterinə məxsus cəhətləri, insanı münasibətləri açıb göstərir. Ümumiyyətlə, alleqorik təsvir təmsil üçün xarakterik bədii ifadə üsuludur.

Q.Zakirin təmsillərində iştirakçılar heyvanlar və quşlardır, yəni bu əsərlərdəki ideya heyvan, quş surətləri vasitəsilə ifadə olunmuşdur. Təmsil, adətən, nəql edilən hadisəni mənalandırıran, yekunlaşdırıran və əsərin məqsədini açıqlayan qısa nəsihətamız, əxlaqi nəticə ilə qurta-rır. Məsələn, Zakir "Sədaqətli dostlar haqqında" təmsilində öz nəsihə-tamız fikrini

Ayini - dostluqda deyil mürüvvət -  
Aşınanın biri gəzə asudə,  
Şol birisi qala dami-qayğudə (377).

- misralarında ümmümləşdirir. Q.Zakir tisbağanın dilindən deyilən sözlərlə insanları birləşdirir, dostluğa səsləyir, dostlar arasında sədaqət, vəfa, etibar təbliğ olunur.

Təmsil, əsasən, nəzmlə yazılır. Lakin dünya ədəbiyyatında nəsrələ yazılmış təmsillərə də rast gəlirik.

Təmsilin çox qədim tarixi vardır. Şərq ədəbiyyatında "Kəlilə və Dimnə", "Min bir gecə" abidələrinin bəzi surətləri və süjetləri təmsili ən kamil nümunələri sayılır. Qədim yunan ədəbiyyatında Ezop öz

təmsilləri ilə məşhur olmuşdur. Fransız şairi Lafonten, Danimarkanın məşhur yazıçısı X.H.Andersen, alman nağlıçıları Qrim qardaşları, rus ədəbiyyatında İ.Krilon təmsilin bütün dünyada tanınmış ustadlarıdır.

Azərbaycan yazılı ədəbiyyatında Nizami, Füzuli, A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, H.Ziya təmsilin gözel nümunələrini yaradmışlar.

Q.Zakirin altı təmsili məlumdır. "Dəvə və eşşək", "Qurd, çäqqal və şir", "Tülkü və şir", "İlan, dəvə, tisbağa", "Tülkü və qurd", "Tisbağa, qarğı, kəsəyən və ahu". Bu təmsillərdə həm ümumiləşdirilmiş tiplər, həm fərdi xarakterlər yaradılmış, həm ictimai nöqsanlar, həm də ayrı-ayrı hadisə və şəxslər tənqid olunmuşdur. Bu təmsillərdə heyvanların timsalında insanlar ümumiləşdirilmişdir. Hər bir heyvanın xasiyyəti təbii göstərilməklə təsvir olunan heyvanlar bir-biri ilə təbii təmasda və ünsiyətdə verilir, onların timsalında canlı və bədii insan obrazları yaradılır.

Zakirin təmsillərində eşşək axmaq, kobud, etinasız və laqeyd, dəvə sakit, təmkinli və kinli, tülkü hiyləgər, qorxunc, qurd yırtıcı, acgöz və tədbirsiz, qarğı gücsüz və hiyləgər, ilan və tisbağa isə sakit və xain kimi təqdim olunurlar. Belə sifətlər insanlara xas olan keyfiyyətlərdir. Satirik istedada malik şair dövrünün ictimai hadisələrini, insan xarakterlərini heyvanların surətində verərkən çətinlik çəkməmiş, bunun öhdəsindən bacarıqla gələ bilmüşdür (45).

Q.Zakirin təmsillərindəki aforistik nəticə və nəsihətlər öz orijinallığı ilə diqqəti cəlb edir. İctimai həyata, hakim təbəqələrə, haqsızlıqlara satirik və tənqidi münasibət bəsləyən şair "Aslan, qurd və çäqqal" təmsilində zülm və haqsızlıq əleyhinə çıxır, müdafiəsiz zəhmətkeş xalqa rəğbətini bildirməklə onların tərəfində durduğunu açıq şəkildə ifadə edir. Zoraklıq, qoluzorluluq, amansızlıq, qeyri-bərabərlik və s. kimi motivlər bu təmsilin əsasında durur. Aslanın pəncəsi ilə vurulub iki gözü çıxarılan qurdun timsalında zoraklıq dünyasında hökm sürən nəhayətsiz zülmələrə işaretlər vardır. Təmsilin müəllif tərəfindən fars dilində qoyulmuş sərlövhəsi də dediyimizi təsdiq edir: "Doğru yolda olanlar incidilirlər, oclaflıq edənlər isə asudədirlər".

Təmsilin qısaca məzmunu belədir: Keçmiş zamanda qurd, çäqqal və şir dostluq edirlər, bir müddət onlar birgə yeyib, içib, mehriban dolanırlar. Qəzadan, necə olursa, üç gün ov tapa bilmirlər. Nəhayət, bir qoyun, bir quzu, bir də bir toyuq ələ keçirirlər. Artıq aclişa tabı qalmayan şir bölgü aparmağı qurda tapşırır. Şirin qəlbindən keçənləri an-

lamayan qurd zarafatla deyir ki, tanrı özü bunları bizim üçün bölübdür. Qoyun sənin, quzu mənim, toyuq da çäqqalın. Bölgündən qəzəblənən şir qurdun başına elə bir zərbə vurur ki, fəqirin gözləri çıxıb yerə düşür. Şir ovu bölməyi çäqqala həvalə edir və həm də eşitdirir ki, deyilənə görə onun bölgündə qabiliyyəti vardır. Şirin əlinin zərbəsini görmüş çäqqal deyir ki, bölgü ata-babadan həmişə onların olmuşdur. Qəniməti elə bölüm ki, qiyamətə qədər əhsən deyəsən. Qoyun şirin nəhəri, quzu axşam yeməyi, toyuq da sabahkı qəlyanaltısı. Bölgü şirin çox xoşuna gəlir və soruşur ki, bu bölgünü kimdən öyrənmişdir. Çäqqal cavabında deyir ki, o da əvvəllər bilmirmiş, amma gözü çıxmış "qardaşından" öyrənmişdir.

Təmsildə, eyni zamanda, yalan danışmaq kimi pis əxlaqi sıfətin meydana çıxmışında şəraitin rolü göstərilir. Yalnız öz şəxsi mənfiəti ni güdənlərin, başqalarının səadətinə göz dikənlərin, özünə xoşbəxtlik, yoldaşına isə bədbəxtlik istəyən adamların hesabına yalan meydana çıxır. Şair əlsiz-ayaqsızlara, istismar olunan xalqa zülm edən şəxsləri allah divanına tapşırmaqla belələrinin aqibətinin çox pis şəkildə qurtaracağına misallarla eyham vurmışdır. O, təmsildə heyvanların simasında gözü ilə gördüyü, yaxşı tanıdığı kəndxudaları, bəyləri, onların kəndlilərə olan yaramaz münasibətlərini üstüortülü şəkildə lənətləyir.

Ümumiyyətlə, Zakirin təmsillərində ictimai həyatın yaramazlıqları tənqid olunmaqla əxlaqi-didaktik məsələlərə geniş yer verilir, hər hekayətin sonunda bir neçə tərbiyəvi nəticə çıxarılır. "Tülkü və şir" təmsilində zülmkarlığın çox davam edə bilməməsi, zülmkarın ölümə məhkumluğunu ideyası öz əksini tapmışdır. Şair təmsildə bir neçə nəticə çıxarır:

Biri o kim, hər kəs xəlqə zülm edər,  
Aqibət ədl ilə fənayə gedər.  
Biri o kim, biməsləhət, biəndiş  
Bu dari-dünyadə düzəlməz heç iş  
Biri o kim, sanma düşməni həqir,  
Eylər səni axır bəlayə əsir (374).

Təmsildə zəhmətkeş xalqa məhəbbət, hakim təbəqələrə isə dərin nifrət öz ifadəsini tapmışdır. Tədbirli tülkünün qüvvətli şiri məhv edə bilməsi ideyası elə bir növ zəhmətkeşlərin zülmkar, qaniçən hakimi gec-tez tac-taxtından salıb məhv edəcəyinə inamı qüvvətləndirir.

"Dəvə və eşşək" təmsilində zülm və istibdad dünyasından xilas olmağa çalışan dəvə ilə eşşəyin başına gələn bir əhvalat nəql olunur.

Tənqidi və tərbiyəvi mahiyyət daşıyan bu təmsildə eşşək nadanlığı üzündən yoldasını yenidən "bəni-adəmin cövrü sitəminə" məruz qoyur, özününsə ölümünə bais olur.

Təmsildə nəql edilir ki, ticarət məqsədilə Hindistana gedən İran tacirləri karvandan arıqlayıb əldən düşmüş bir dəvə ilə bir eşşəyin yükünü götürür, özlərini qoyub gedirlər. Otu, bitkisi bol olan səfali bir yerə çəkilən heyvanlar tez bir zamanda kökəlib dərilərinə sığmaz olurlar. Bir gün eşşək anqırmaq, səsinin gücünü yoxlamaq istəyir. Dəvə nə qədər nəsihət edirsə də, eşşəyi fikrindən döndərə bilmir. Təsadüfən yoldan keçən karvan eşşəyin səsini eşidir. Çarvadarlar gəzib onları tapır və hər birinə bir ağır yük çatırlar. Bir az yol gedəndən sonra yeddi-səkkiz ayda xamlamış eşşəyin qolları-qılçaları qıç olub dayanır. Eşşəyin yükünü açıb dəvənin üstünə qoyurlar. Yoxuşa qalxan zaman eşşək tamam dayanır, yeriyə bilmir. Satılırsa xeyli pula gedəcəyini fikirləşən çarvadarlar eşşəyi də dəvənin üstünə bağlayıb eniş aşağı surməyə başlayırlar. Dəvə boynunu döndərib eşşəyə deyir Ey yoldaş! Bu zülmələr sənin hesabına başıma gəlir. Dedim anqırma, anqırdın, bizi bələya saldın. Yükünü apara bilmədin, mənə yüklədilər. Quru, boş özünü də, qoduq, apara bilmirsən. İndi mənim də könlümə oynamaq düşüb. Bu oynamağın onun dəvənin belindən yixilib xurd-xəşil olacağını gözəl anlayan eşşək yalvarıb yaxarsa da, dəvə başaşağı lökləməyə başlayır, ip qırılır, eşşək dəvənin üstündən uçub düşür, dağa-daşa dəyib parçalanır. Atalar misalı yada düşür: "Ulu sözünə baxmayan ulaya-ulaya qalar".

Şair təmsili aşağıdakı nəticə-nəsihətlərlə tamamlayır.

Ulular pəndinə baxmaya hər kəs,  
O kəsdən bilmərrə əlaqəni kəs.  
Guş etməyən nasehlərin sözünə  
Toxunar aqibət bəla özünə.  
Bir dəxi danışsa hər kimbihəngam,  
Başı qıylü qaldan qurtarmaz müdəm (306).

Şairin təmsildə aqillərə xas şəkildə söylədiyi xeyirxah və ağıllı nəsihətləri atalar sözləri kimi səslənir: böyüyün öyündünə baxmayanla əlaqə saxlama, nəsihətli sözə qulaq asmayana bəla, bədbəxtlik yetişər, adamin başı qalmaqaldan qurtarmaz.

Ümumiyyətlə, təmsillərin sonunda çıxarılan nəticələr oxuculara tərbiyəvi-əxlaqi fikirlər aşılamaq məqsədi güdür. Bu beylərdə böyüklərə qulaq asmaq, onlara hörmət etmək, ağıllı şəxslərin məsləhətini eşitmək, yerli- yerində danışmaq, sözün qədrini bilmək, az danış-

maq, uzunçuluq etməmək, sakit və dinc olmaq kimi nəsihətlər münasib sayılır.

Zakirin əxlaq məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq tərbiyəsi böyük yer tutur. Şairin öyüdlərində birlik və ittifaq, bir-biri-nin işinə yaramaqla və kömək olmaqla kimi nəcib insani keyfiyyətlərə tez-tez təsadüf edirik. Şairin:

Daş-daş üstə durmaz aləmdə əsla -  
Dəyməsə insana insandan mədəd (447)

- misraları bir aforizm kimi səslənir. İnsana gərək olmaq, kollektivdə dəst, yoldaş qazanmaq, yalançı və ikiüzlü şəxslərdən uzaq qaçmaq ideyası şairin təmsillərinin mayasına hopmuşdur. İnsanın qədrini bilmək, şəxsiyyətə hörmət etmək, darda qalana kömək göstərmək, cavamları, uşaqları himayə etmək, qocalara qayğı ilə yanaşmaq, adamlar arasında xoş münasibətlər yaratmaq! Bax budur Zakirin humanizmi! Tənbəllik, yoldaşlara və ya ümumiyyətlə, insanlara qarşı kobudluq, davranış mədəniyyəti normalarının pozulması, insanlığa təhqir olan, insan ləyaqətini alçaldan qanunların qoyulması şairi həmişə hiddətləndirmiş, şeirlərində tənqidi və istehza məqamlarına çox yer verməsinə səbəb olmuşdur.

"Tülükü və qurd" təmsilində ehtiyatlı olmaq, ağılla iş görmək, hər deyilən sözə inanmamaq ideyası öz əksini tapmışdır. Təmsildə özünə yemək axtaran türlü səhrada atılmış qoyun quyuğuna rast gəlir. O, diqqətlə baxıb qoyun quyuğunun tələyə bərkidildiyini görür. Yeməyə yaxın düşməyib ətrafında gəzişir, rast gəldiyi qurda yaxşı yemək gördüyüünü xəbər verir. Qurd təəccübənlər ki, bəs nə üçün özü yeməmişdir. Tülükü oruc tutduğunu deyir. Qurd soxulub quyuğu yemək istərkən tələyə düşür, quyuq kənara sıçrayır. Əlinə girəvə düşən türlü quyuğu yeməyə başlayır. Qurd onun yediyinə işarə edərək oruc olduğunu xatırladırsa da, türlü təzə ayı gördüğünə görə bayram etdiyini bildirir. Tülükün hiyləsinə inanan qurd öz bayramının nə vaxt olacağını soruşur. Tülükü - "Tələsmə hələ, sənin də bayramın tələ sahibi gələndədir" - cavabını verir.

Şairin əqli nəticə kimi gəldiyi "adam suyu möhkəm yoxlayandan, baxıb öyrənəndən sonra soyunmalıdır" fikrini hər bir işə aid etmək olar. Yoxsa naşılıq, işə nabələdlilik ucundan adam da qurd kimi türlüünün hiyləsinin qurbanı ola bilər. İki dərindən fikirləşməyib teztovluq edənlər canavar kimi özünü bələaya salar, hiyləgərlər sadəlövhələr hesabına dərdsiz-qəmsiz, arxayıň yaşayarlar.

Şair yüksək əxlaqi keyfiyyətlərin formallaşmasında doğruluq və namusluluğu daha artıq qiymətləndirir. Onun qənaətinə görə doğruluq, düzlük, sədaqət və namusluluq yüksək əxlaqlıq əlamətlərindəndir. Müxtəlif əxlaqa, əqidəyə malik adamlar arasında həqiqi dostluq mümkün deyildir. Dostluqda möhkəmlik və dəyanətlilik əsas şərtidir. "Xain yoldaşlar haqqında" təmsilində şair hiylə, xeyanət, satqınlıq kimi ictimai eyiblər əleyhinə çıxır. Şair təmsildə yoldaşlıqda yalan dañışmaq, hiylə işlətmək, xainlik etmək kimi pis xasiyyətlərin acı nəticəsini həyati misallarla göstərir. Bu münasibətlə dəvəyə xain çıxan ilanla tısbəğanın yoldaşlıqda xainliyi ifşa edilir. Onlar birgə tapdıqları çörəkdən dəvəyə verməmək üçün müxtəlif yalanlara əl atırlar, lakin onların niyyəti baş tutmur, öz paylarını da itirib tamam ac qalırlar.

Bir adam ki, qoya hiylə binası,

Aqibət özünə dəyər xətası (366)

Təmsildə pis yoldaşlığın, daha doğrusu bir-birinə uyğun olmayan, müxtəlif təbiətli şəxslərin dostluğunun mümkün olmaması ideyası və rülmüşdür. Hər kəs özünə uyğun dost seçməlidir. Dostluqda bərabərlik olmazsa, belə dostluq axıra qədər davam edə bilməz. Dostluqda hiylə, kələk gəlmək, yoldaşa xain çıxməq dostluğun pozulmasına gətirib çıxarır. Təmsildə bir tərəfdən ağıllı nəsihətlərə qulaq asmaq, doğruluqla dolanmaq kimi insani sifətlər təblig olunursa, o, biri tərəfdən zorakılıq, yaramazlıq kimi qeyri-insani sifətlər tənqid edilir.

Zakir sələflərinin bədii irsində ifadəsini tapmış və öz kəndlilərinin timsalında gördüyü ədalətli cəmiyyətdə adamların bir-birinə yaxın dost və qardaş ola bilməsi ideyasını alqışlayır. Bütün bunlar şairin əsərlərində insanların ünsiyyət sahəsini xeyli genişləndirdiyi kimi, əsərlərin özünü də emosional cəhətdən daha dərin, ideyaca daha zəngin etmişdir.

## "SƏDAQƏTLİ DOSTLAR HAQQINDA" TƏMSİLİ

Məlumdur ki, ədəbiyyat tədrisinin qarşısında duran əsas məqsəd ən yaxşı bədii nümunələr əsasında şagirdləri söz sənətinin sırları ilə tanış etməkdir. Bu baxımdan orta məktəbdə tədris olunan "Sədaqətli dostlar haqqında" əsəri Zakirin təmsil yaradıcılığından müvəffəqiyətlə seçilmişdir. Uzun illərin təcrübəsi göstərir ki, bu əsər şagirdlərdə estetik hissələrin inkişafına təsir göstərir, həyati dərk etdirmək vasitəsinə çevrilir.

lir, onların əxlaqi keyfiyyətlərini daha da zənginləşdirir. Bu bir də onunla bağlıdır ki, təmsilin məzmunu və onda təbliğ olunan ideya qarşıda duran məqsədə nail olmağın rəhni kimi alqışlanır. Elə bu cəhətdən də şəgirdlərin diqqətini cəlb edir və onlara qüvvətli tərbiyəvi təsir göstərir.

Təmsildə keçmiş zamanlarda bir kəsəyən, bir tısbağı və bir qarğanın gözəl yoldaşlığından danışılır. Bir gün bir ahu da onlara qoşulub dörd yoldaş mehribanlıqla yaşamağa başlayırlar. Hər gün səhər açılan kimi onlar öz işinə gedər, günorta zamanı bir yerə toplaşib başlarına gələn əhvalatları nəql edərdilər. Gündərin birində ahu gəlib çıxmır. Yoldaşlar bərk narahat olurlar. Qarğaya deyirlər ki, uçub ondan bir xəbər gətirsin. Qarğı ləngimədən havaya qalxır, qanad çalıb hər yeri dolanır və nəhayət görür ki, yaziq heyvan ovçu tərəfindən tutulmuş, əl-ayağı iplə möhkəm bağlanmışdır. Ovçu təzə ov tutmaq fikri ilə torunu yenidən qurmaq üçün getmişdir. Qarğı ahunun yanına gəlib ona təsəlli verir və yoldaşlarına xəbər aparmaq üçün tez qayıdır. Ahunun tutulması xəbəri onları çox kədərləndirir. Kəsəyən qarğaya deyir ki, onu qanadının üstünə götürüb ahunu gördüyü yerə aparsın. O, ahunun əl-ayağından ipini qırıb onu azad edə biləcəyini söyləyir. Kəsəyənin təklifini bəyənirlər. Beləliklə, qarğı kəsəyəni dalına alıb ahunun yanına gətirir. Siçan dişləri ilə ahunun əl-ayağından ipini kəsib axıra çatdırarkən tısbağı da yixıla-dura tövşiyə-tövşiyə özünü onlara çatdırır. Təəccüblənən yoldaşları tısbağanın üstünə düşürlər ki, nə üçün gəlmüşdir, onlara nə köməyi deyəcəkdir? Birdən ovçu gəlsə, o özünü necə xilas edəcəkdir? Tısbağı cavab verir ki, dostun biri darda, təhlükədə olanda, o birisinin asudə, arxayıñ gəzməsi heç yoldaşlıqdan deyildir. Əgər indi bir işə faydası yoxdurda, onlardan necə kənardı dura bilər? Allah o yoldaşa qəzəb eyləsin ki, o təkcə özünü istəyir. Təki siz azad olun, mənə nə əziyyət yetişərsə, xoşdur. Tısbağı sözünü qurtarar-qurtarmaz ovçunun gəldiyini görürlər. Ahu, siçan, qarğı qaçıb, uçub gözdən yayınırlar. Ovçu ahunu atıb getdiyi yerdə kəndir qırıqlarından başqa bir şey tapmır. Bir də görür ki, bir tısbağı gizlənmək üçün özünü ora-bura vurur. Əli boşça çıxmış ovçu tısbağanı torbaya salıb ağızını bağlayır, dalına atıb yola düzəlir. Qarğı havada dövrə vuraraq ovçuya göz qoyur, hərəkətlərini izləyir. Dostlar məsləhət-məşvərətdən sonra belə qərara gəlirlər ki, ahu özünü axsaqlığa vurub ovçunun qabağınca gah getsin, gah dayansın. Ovçu ahunu tuta bilmək ehtimalilə torbanı yerə atıb onun arxasında düşən vaxt siçan torbanı gəmi-

rib yırtısın və tısbağını xilas etsin. Tısbağa azad olunub o yerdən tam uzaqlaşandan sonra qarğanın xəbərdarlığı ilə ahu qaçıb aradan çıxın. Beləliklə, ağıllı tədbir nəticəsində ovçunun tutduğu ahu və tısbağa azad olur və dostlar şadlıqla qayıdır yaşıdları yerə birlikdə gəlirlər.

Əlbəttə, şeiri sadəcə oxumaq və ya izah etmək azdır. Müəllim təmsilin məzmunu və orada irəli sürülən ideyanın üzərində geniş dayanımlı, şeiri dərk edib lazımı nəticələr çıxarmaq bacarığı formalaşdırma-lıdır. Səciyyəcə bir-birindən fərqlənən obrazlar ayrı-ayrılıqda açılıb aydınlaşdırıldıqdan sonra müəllim əsərin ideya istiqamətindən danışmalı, ayrı-ayrı söz və ifadələrin daşıdığı həqiqi və məcəzi mənasını başa salmaqla şairin çıxardığı əqli nəticələri şagirdlərə mənimseməlidir.

"Sədaqətli dostlar haqqında" təmsili ictimai həyata, hakim təbəqə-lərə şairin mənfi, satirik münasibətini əks etdirir. Burada müəllifin ahu, tısbağa, kəsəyən, qarğası surətlərində acızləri, gücsüzləri və kim-səsizləri müdafiə etdiyi, müdafiəsiz zəhmətkeş xalqa rəğbəti və mə-həbbəti ifadə olunmuşdur. İttifaq, birlilik ideyası güclü olan bu təmsildə dost və yoldaşlıqda sədaqətli və etibarlı olmağın bədii ifadəsi vərilmiş, zəif qüvvələri birliyə çağırmaq, birləşib zalımlara qarşı mübarizə aparmaq, vəfa və sədaqət, inadkarlıq və təşəbbüskarlıq, təmkinkilik və mütəşəkkillik kimi nəcib sıfətlərin tərbiyə edilməsi qarşıya qo-yulmuşdur. Dostu bərk ayaqda, yaman gündə sınarlar, həqiqi dost yalnız çatın vaxtlarda yaxşı tanınar. Əzilənlərin birlilik əzmini ifadə edən bu təmsildə əsas fikir bundan ibarətdir ki, fəqir və zəiflər birləşsələr hər çətinliyə qalıb gələ bilərlər. "Birlilik harda, dirilik orda" atalar mə-səlindən faydalanan şair fərdiyyətçiliyin əleyhinə çıxaraq bu təmsilində dostların bir-birinə sədaqətini, bir-birinin dərdinə şərik olmalarını və darda olana birlilikdə köməklik göstərmələrini tərənnüm etmişdir:

Bu məsəlin vardır ona nisbəti:  
Bir kəsin bir kəsə ola ülfəti,  
Gərək zar olanda, o da zar ola,  
Həmişə dostundan xəbərdar ola.  
Nəinki dost qala dami-bəladə,  
O gəzə arxayın dəştü səhradə  
Həm dəxi həqarət gözilə, zinhar  
Baxıb bir adəmə eyləmə inkar (378)

Zakirin başqa təmsillərində iki və ya üç heyvan obrazı verilirsə, bu təmsilində qarğası, ahu, kəsəyən, tısbağa və bir də insan (ovçu) iştirak

edir. Səyyad (ovçu) yazıq və aciz heyvanlara əziyyət verir, onları tora salır. Ona görə də şair bu zülmkar ovçunu "səyyadi-birəhm", "səyyadi-pürfən", "ibni-Ziyad", hətta "yorğun köpək" kimi bədii təyinləri ilə müqayisə etmişdir. Şair təmsildə dərin mənalı fikirlər ifadə edir. Təmsilin sonunda böyük fars şairi Sədidiən gətirilən bir beyt təriyəvi məsəl kimi əsərə yekun vurur:

Hər meşəyə güman aparma boşdur -  
Bəlkə də orada pələng yatmışdır (379).

Tərcüməsi verilmiş bu beytin mənası o deməkdir ki, aciz sayılanların və əzilənlərin içərisində də pələng təbiətli olanlar tapıla bilər. Onlar birgə mübarizə aparsalar, zalımlara qarşı dayana bilərlər. Burada Sədidiən gətirilən misalın da müəyyən dərəcədə əsası vardır. Dilimizin ideomatik ifadələri xəzinəsində "hər ürəkdə bir aslan yatr" məsəli məlumudur. Zakir təmsilin məzmununa uyğun olaraq klassik poeziyamızdan gələn ifadəyə üstünlük vermişdir (45).

Q.Zakirin tədqiqatçıları belə hesab edirlər ki, təmsillər şairin yaradıcılığının son dövrlərinin məhsuludur. Başı qovğalar görmüş şairin səsində əvvəlki lirik və satirik pafosu didaktizm üstələyir. Dünya görmüş şair öz mühitinə nəsihət verir, oxucularına dostluqda və yoldaşlıqda sədaqətli, həyatın mürəkkəb girdablarında tədbirli, həyasızlar və əxlaqsızlarla mübarizədə qəti və amansız olmayı arzulayır.

Ümumiyyətlə, həyatının son dövrlərində Q.Zakir bir sıra ictimai və siyasi hadisələri açıqdan-açıqa tənqid edə bilmədiyindən təmsil və hekayələrə müraciət etmək məcburiyyətində qalmış, azadlıq arzularını, şikayət və etirazlarını, açıq söyləyə bilmədiyi fikirlərini üstüörtülü şəkildə nəticələrlə vermiş, eyni zamanda oxucularını xeyirxahlığı, təmiz və saf olmağa, pis əməllərdən uzaqlaşmağa çağırılmışdır.

Q.Zakirin bizdən iki əsrə yaxın ayrılmasına baxmayaraq, onun yaradıcılığı bu günkü təriyə işi üçün öz aktuallığını saxlayır. Şairin bədii irsi öyrənilərkən şagirdlərin diqqəti məhz bu cəhətlərə yönəldil-məlidir. Onun əsərləri bu gün də ictimai təriyə vasitəsi kimi gənc nəslin əxlaqına, davranışına, dünyagörüşünə müsbət təsir göstərir, insanlara həyatı, cəmiyyəti anlamaqda, başa düşməkdə, öz yerini tapmaqda kömək edir, bədii estetik zövq mənbəyi kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşılıyır.

## VI fəsil

# ŞAİRİN SƏNƏTKARLIĞI HAQQINDA BİR NEÇƏ SÖZ

Müəllim son dərsdə Q.Zakirin əsərlərinin bədii xüsusiyyətləri üzərində dayanmaqla şairin Azərbaycan ədəbiyyatı tarixindəki rolu və mövqeyini yekunlaşdırmalıdır. O, şagirdlərə çatdırmalıdır ki, Zakirin əsərləri təkcə məzmun cəhətdən deyil, bədii cəhətdən də yüksək sənətkarlıqla qələmə alınmışdır. Şair klassiklərin ədəbi ənənələrini davam etdirərək xalq danışq dilindən ümumi, ən çox yayılmış və hamı tərəfindən anlaşılan ifadələri seçib götürmiş, öz əlavələri ilə onların ekspressivlik və təsirlilik əlamətlərini gücləndirmişdir. Lakin o, sələflərini təkrar etməmiş, onlardan fərqli bir yolla - tənqidi realizm yolu ilə irəliləmiş, Seyid Əzimlər və Sabirlər üçün yol açmışdır. Zakirin əsərlərində təsvir olunmuş lirik qəhrəman - kəndlə, şəhərli, molla, kərbəlayı, məşədi, seyyid, vaiz, qazi, tacir, baqqal, dargə, kvartal, murov, təbib, knyaz, divanbəyi və başqa bu kimi tiplər öz həyat tərzlərinə uyğun ifadə vasitələrini, öz mənafələrini əks etdirən atalar sözü və məsələləri, aforizm, ideomatik ifadə və poetik tərkibləri özləri ilə ədəbiyyata getirmiş, ədəbi dillə danışq dili arasındaki məsafəni azaltmışlar. Zakirin əsərləri onun milli koloritlə bağlı olduğunu göstərir. Bu əsərləri oxuduqca hiss edirsən ki, öz dövrü ilə six bağlı olan şair xalqımızın milli ruhunu, adət-ənənəsini, məisətini yaxşı bilir, onun təfəkkür tərzinə, rəngarəng və özünəməxsus bədii dilinə dərindən bələddir. Zakirin üslubundan danışan tədqiqatçılar göstərirlər ki, onun hər hansı bir şeirini müasirlərinin və ya ümumiyyətlə, naməlum bir şairin əsərləri ilə müqayisə etdikdə həm bədii keyfiyyəti, həm də dili, ifadə tərzi etibarilə onlardan seçilir. Az-çox bədii zövqə malik oxucu bu görkəmli şairin lirik lövhələrindəki gözəllik və səmimiyyəti, bədii keyfiyyət və dil sadəliyini ilk oxunuşdan görür. Bu şeirlərdə bədii vüsət, incə hiss və axıcılıq, dilin özündə bir duzlu luq və təravət vardır. Tədqiqatçılar bunun səbəbini şairin ana dilimizdən düzgün bəhrələnməsində görmüşlər. "Ana dili hər bir sənətkarın əlində fikrini və hissini düzgün, dolğun əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiyələnmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir" (42).

Lakin Zakirin əsərlərinin dili haqqında fikir söyləyənlərin hamısı bir rəydə olmamış, bəzən Zakirin Vaqifdən sonra Azərbaycan ədəbi dilini geri çəkdiyini, onu qəlizləşdirdiyini söyləmişlər (38). Bu mülahizənin nə qədər doğru olub-olmamasını aydınlaşdırmazdan qabaq şairin yaşadığı dövrü nəzərə almaq lazımdır. Sənətkarın yaşadığı dövr ona yaradıcılığında, əsərlərinin dilində, məzmun və formasında mənfi və ya müsbət təsir göstərə bilər. Zakirin dövründə aşiqvari şeirlər, əsasən, məclislərdə, toylarda-mağarlarda oxunmaq üçün yazıldıqından sadə dildə öz ifadəsini tapırdı. Professional şairlər tərəfindən yazılın qəzəllər, müstəzad, müəşşər, tərcibənd, tərkibbənd, müxəmməs, həcvlər isə qəliz, çətin anlaşılan söz və ibarələrlə yüklenir, çox vaxt bu, müəllif tərəfindən bilərəkdən, "dərinlik" naminə, hansısa bir elm, əsasən də dini sahədə mükəmməl bilik nümayiş etdirmək fikri ilə yazılırdı. Zakirlə bir dövrdə yazış yaratmış A.Bakıxanovun, M.Ş.Vazehin, B.Şakirin, C.Nəvanın, M.F.Axundovun, sonralar S.Ə.Şirvaninin və bir çox başqalarının şeir dili nəinki çox vaxt çətin anlaşılan ifadələrlə, dini söz və tərkiblərlə dolu olurdu, hətta onların əsərlərində neçə-neçə beyt, bənd ancaq fars dilində yazılırdı. Belə bir dövrdə yaşayıb yaranan Zakirin dilini Vaqifin dili ilə müqayisə etmək prinsipcə doğru deyildir. Görkəmli ədəbiyyatşunas və dilçi alim Ə.Dəmirçizadə hələ 1938-ci ildə ədəbiyyatımızda Q.Zakirin rolunu düzgün qiymətləndirib yazdırdı: "XVIII əsrə yaradılmış olan folklor əsaslı ədəbi dil XIX əsrə bir az da inkişaf etdirildi. XIX əsrin dil xüsusiyyətləri ilə dolğunlaşdırıldı. Bu dövrdə Şakir, Zakir, Nəbatı və başqaları bir çox qoşmalar, dördləmələr yazış bu üslubu, bu dili ən gözəl şeir dili olaraq işlətməyə başladılar. Buna görə də bu dil, bu qoşma dili XIX əsrə, xüsusən Zakir vasitəsilə daha da mükəmməlləşdirilmişdir. Zakirin qoşmalarında asan və xalq sözlərindən yaradılmış bədii ifadələr, metaforalar, obrazlar daha da çox və mükəmməldir (18).

Ə.Dəmirçizadənin irəli sürdüyü fikirlər daha doğru olub bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Heç təsadüfi deyildir ki, bu cəhətləri nəzərə alan filoloqlarımız XIX əsr Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq dili hesabına zənginləşməsində, ən ümdəsi isə satira üslubunun, satira dilinin formallaşmasında Q.Zakirin aparıcı mövqeyə malik olduğunu xüsusi vurgulamışlar. Onlar zəngin leksika-ya malik Zakirin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını irəlilətdiyini, ona ictimai dərinlik və fikri genişlik verdiyini, bədii dilimizin zənginləşdirdiyini, onu daha yüksək pilləyə qaldırdığını qeyd etmişlər.

Bu bir həqiqətdir ki, bədii əsərin qiymətini onun ideyası, eləcə də bədiiliyi artırır. Bədiilik isə əsərin xəlqiliyində, sadə və aydınlığında, yiğcamlıq və bitkinliyində, ahəngardarlıq və obrazlılığında öz təcəssümünü tapır. Bu gözəllikdən məhrum olan əsər geniş xalq kütünlərinin malı ola bilmir. Elə buna görə də Zakir bütün yaradıcılığı boyu əsərlərinin dili üzərində tükənməz yaradıcılıq işi aparmış, ağır zəhmətə qatlaşaraq onların kamilləşməsinə, anlaşılıqlı və oxunaqlı olmasına, sadə xalq danışq dilinə yaxınlaşmasına çalışmışdır. Şair xalq dili ifadələrindən təkcə hazır şəkildə istifadə etməmiş, həm də öz məqsədinə, tiplərini təsvir etmə səciyyəsinə müvafiq olaraq özünəməxsus yeni, orijinal ifadələr də işlətmüşdür. Əlbəttə, bu əsərlərdə şairin müxtəlif elm sahələri ilə tanışlığı, xalq həyatı və möişəti ilə bağlılığı, dövrün siyasi və iqtisadi həyat tərzinə münasibəti də öz əksini tapmışdır.

Tədris edilən şeirlərin lügət tərkibi fonetik, orfoepik və leksik-üslubi rəngarəngliyi baxımından diqqəti cəlb edir. Zakir sözlərin mənələri ilə tələffüzü arasında ahəngdarlıq yaratmaq və beləliklə, şeirlərinin daha təsirli, daha xəlqi olmasına xüsusi diqqət yetirmişdir. Şair yerli koloriti vermək, yaşıdagı mühitin, dövrün fərdiləşdirilmiş nitqini olduğu kimi canlandırmaq üçün əsərlərində danışq dili ünsürlərinə geniş yer vermişdir.

Onun əncamını yaxşı **billəm** mən  
Bir ləhzədə bəndin parə **qıllam** mən (376).  
Mən **ollam** torbanı yırtmağa məşğul (378).

Burada və ümumiyyətlə, Zakirin əsərlərində danışq dilinə xas olan assimilyasiya hadisəsi özünü qabarıq şəkildə göstərir.

Bədiiliyi artrən vasitələr içərisində bədii nida və suallar da az əhəmiyyət kəsb etmir. Bu təsvir vasitələri Zakirin şeirlərinə xüsusi bir ekspressivlik gətirir:

Yoxsa danışırsız dilbər sözünü,  
Veribsınız nə baş-başa, durnalar? (114)  
Söylədilər bu nə işdi, annamaz?  
Biz qaçaq, qalasan aralıqda sən! (377)

Fonetik imkanları cəhətdən bədii dil, xüsusən şeir dili üçün əvəzsiz dərəcədə əlverişli olan Azərbaycan dili şair və yazıçılarımıza həqiqi sənət nümunələri yaratmaqdə geniş imkanlar verir. Səslərin məna çalarlarından istifadə şeirin ahəngində və musiqisində mühüm amillərdəndir. Bu halı duyan şairlər həmişə məna ilə səslənmə arasın-

da ahəngdarlıq yaratmaq üçün fonetik-üslubi hadisələrə müraciət etməli olurlar. Belə hadisələrdən biri də alliterasiyadır ki, Zakirdə təsədüfi səciyyə daşımayıb poetik-üslubi rola malikdir. Məlumdur ki, alliterasiya (sözlərin tərkibindəki samitlərin eyni və ya yaxın olması) hadisəsi şeirin ahəngində mühüm rol oynayır. Zakir bəzi şeirlərinə xüsusi ritm və musiqilik göturmək üçün bu və ya digər bir səsin ahəngə uyğunlaşmasından məharətlə istifadə etmişdir.

Eyü nuşə məşğul idi bitəşviş.

Murovlar olublar oğruya ortaq (428).

Tainki eşitdi vəfati-canan,

Canan-canan deyib o da verdi can (333).

Son beydə Zakir nakam aşiqin ölüm xəbərini eşidən qızın daxili hissini, onun inilti və sızılıtısını, giryān-giryān ağlaması və hicqırığını vermək üçün **c**, **i** səslərinin və **an** səs birləşməsinin alliterasiyasından istifadə etməli olmuşdur.

Dərslik müəllifləri şagirdlərin yaş və bilik səviyyəsini nəzərə alaraq bir çox hallarda şairin əsərlərini heca, vəzn və qafiyəsi saxlanılmaqla qismən asanlaşdırılmış, imkan daxilində müasir Azərbaycan dili sözləri hesabına sadələşdirmişlər. Lakin buna baxmayaraq, şeirlərdə yenə müəyyən qədər anlaşıqlı olmayan və ya hazırda dilimizdə işlədilməyən alınma sözlər (**səyyad**, **pürfən**, **dübarə**), arxaizmlər (**qılmaq**, **yaşınmaq**), dialektizmlər (**çaşmaq**, **çatlamaq**) və s. söz qrupları da vardır.

Zakirin yaradıcılığı xalq ədəbiyyatı ilə qırılmaz tellərlə bağlıdır. O, atalar sözü, zərbü-məsəl, aforizm, hikmətli söz, frazeologizmlər və rəvayətlə ifadələrdən yerli koloriti vermək və üslub müxtəlifliyi xatırınə yerində sənətkarlıqla faydalananmış, beləliklə də əsərlərinin daha anlaşıqlı, canlı, oxunaqlı olmasına və xalq içərisində geniş yayılmasına çalışmışdır.

Xalq yaradıcılığının nəyə qadir olmasını gözəl bilən Q.Zakir daim bu mənbədən qidalanaraq tipik və həyatı ifadələr işlətmiş, milli koloriti özündə əks etdirən ifadə vasitələrinə əsərlərində geniş yer vermiş, xalq dili zəminində durmağa çalışmışdır.

## Q.ZAKİRİN AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNDƏ YERİ

Qasim bəy Əli bəy oğlu Zakir görkəmli şair, maarifçi, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşiq poeziyasının varisi və davamçısıdır. Azərbaycan klassik ədəbiyyatının qabaqcıl ənənələrini davam et-

dirən şair onun məzmununu xeyli zənginləşdirmiş, müxtəlif janrlarda feodal patriarxal münasibətlərini, haqıqlığı, ictimai bərabərsizliyi, istismarçı siniflərin əxlaqını, varlıların özbaşınalığını qamçılayan gözəl əsərlər yaratmışdır. Şairin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatı xəzinəsinə onun realist qolunun inkişafında bir mərhələ açan hadisə kimi daxil olmuşdur.

Q.Zakir bir tərəfdən M.Füzuli və M.P.Vaqif ədəbi ənənələrini davam etdirərək qoşma, təcnis, gəraylı, qəzəl, müxəmməs, müstəzad, tərcibənd və tərkibbəndləri ilə şeirimizi mövzu və ideya cəhətdən zənginləşdirmiş, digər tərəfdən isə təmsilləri, satiraları və mənzum məktubları ilə tənqidli realizmin təməlini qoymuşdur. Ədəbiyyat tariximizdə həm lirik, həm də satirik şair kimi özünə şərəfli yer tutan Zakir bir tərəfdən həqiqi və ülvi məhəbbəti, insanın daxili aləmini, onun təmiz duyğularını tərənnüm etmiş, digər tərəfdən isə dövründəki qanunsuzluğun, hərc-mərcliyin gündən-günə artdığını, çar çınovnik və məmurlarının özbaşınalığını, zəhmətkeşlərə edilən dözülməz zülmü və ədalətsizliyi tənqid atəşinə tutmuşdur. Beləliklə o, təbiət və cəmiyyət haqqındaki fikirlərini, daxili hissini, bəşəri və humanist ideyalarını xalqa çatdırmaq üçün şeiri-mizin eksər bədii formalarından sənətkarlıqla bəhrələnmişdir.

Q.Zakirin yaradıcılığının birinci mərhələsini onun lirik şeirləri təşkil edir. Şairin aşiq şeiri formasında yazdığı əsərlərində şifahi xalq ədəbiyyatının və M.P.Vaqifin böyük təsiri vardır. Təsadüfi deyildir ki, heca vəznində yazdığı şeirləri içerisinde qoşmaları xüsusi yer tutur. Məzmun və formasına, yüksək bədiiyi və orijinallığına görə seçilən Zakirin qoşmaları bu janrin Vaqifdən sonra daha da inkişaf etdirildiyini göstərir. Bu şeirlərin əksəriyyətində sevgi və vüsal həsrəti ilə çirpinan aşiqin daxili aləmi, mənəvvəyyatı bütün zənginliyi ilə üzə çıxır.

Zakirin bədii irsi içerisinde onun satiraları bizim üçün daha qiymətlidir. Məzmun və formasına görə fərqlənən bu şeirlər XIX əsrin birinci yarısında qələmə alınmış əsərlər içerisinde öz orijinallığı və yüksək bədiiyi ilə diqqətəlayiqdir. Şair bu əsərlərində çar hökumətinin bu ucqar vilayətdə xalqın başına gətirdiyi hər cür alçaq hərəkətləri, dövlət məmurlarının murdarlığını, yaramazlığını, əyalətlərə zorla sıranın həyasiyətini, rüşvətxorluğu, ümumiyyətlə, çar üsul-idarəsini, zəhmətkeşlərin istismar aləti olan dövlət aparatını satira atəşinə tutmuşdur.

Həyat həqiqətlərini rəallıqla təsvir edən Zakir siyasi satiranın bani-si kimi meydana atılır. Bunun əsas səbəbi, sözsüz ki, şairin yaşadığı

dövr, şərait və mühitin özü idi. Şair yaxşı başa düşürdü ki, onun yaşadığı cəmiyyət və dövlət quruluşu zülm üzərində qurulmuşdur, əsarətə söykənir, siyaseti müstəmləkəçilik, özgə torpaqlarının şirəsini sorub talan etmək, özünü dünya dövlətlərinə varlı və güclü göstərmək, xalqı qorxu içərisində saxlamaqdır. Dövlətə hökumət başçılarına qarşı kinyə, etiraz, həcv və satiralarla çıxış edən Zakir hakim dairələrdəki sürründürməciliyin, qazılardan tutmuş murovlara, darğɑ, kvartallara qədər bütün böyük və kiçik vəzifəli dövlət işçilərinin rüşvətxorluğunun, möhkəmələrdə hökm sürən alverin, yalançı şahidliyin, ədalətsiz qərar və qanunların, zülm və zorakılığa əsaslanan hər cür ictimai bələlərin kökünün səbəbini görür və bunları cəsarətlə tənqid edirdi.

Əzilənlər, acizlər və gücsüzlər tərəfində duran şair zorakılıq edənləri öz satiraları ilə ifşa etməklə kifayətlənmir, xalq kütlələrini zalim hakimlərə qarşı çıxmaga çağırır, ədalətli qanun-qaydalar uğrunda, öz kəndinin və kəndlilərinin simasında ədalətli qurulus, bəlkə də xalq dövləti uğrunda mübarizə aparmağı məqsədə uyğun sayırdı. Zakirin əsərlərində hakim siniflərə, istismarçılarla kin və qəzəb hissi, kinayəli gülüş, sarkazm olduqca qüvvətlidir. O, ictimai bələləri sadalamaq və təsvir etməklə kifayətlənmir, bunlara özünün münasibətini, nifrət və qəzəbini bildirir, çox hallarda isə çıxış yolunu da göstərirdi.

Mövzularının aktuallığı, gülüşünün itiliyi, realizminin dərinliyi, daxili formalarının gözəlliyi və oynaqlığı ilə seçilən Q.Zakirin şeirləri ədəbiyyat tariximizdə özünə elə bir şərəfli mövqə qazandırmışdır ki, yaradma tarixindən iki əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq yenə əvvəlki təzəliyini, həmişəyaşarlığını və yüksək bədii-estetik dəyərini saxlamaqdadır. Böyük sənətkarın əsərləri bu gün də dildə-ağızda gəzir, aşiqlar onun şəninə məclislərdə "Zakir nağılı"ndan söhbət açır, qoşma, təcnis və gəraylılarını oxuyurlar. Ömrü-günü dastanlaşan, əbədiləşən şair öz sələfləri və xələfləri Füzuli, Vaqif, Axundov, Seyid Əzim, Sabir və başqaları ilə birləşir, xalqın yaddaşında daha möhkəm yer tutur.

## **BİRİNCİ HİSSƏDƏ** **SİTAT GƏTİRİLMİŞ VƏ NÖMRƏLƏRLƏ** **GÖSTƏRİLMİŞ ƏDƏBİYYATIN SİYAHISI**

1. Axundov M.F. Əsərləri. Üç cilddə. 2-ci cild. Azərbaycan EA nəşriyyatı, Bakı, 1961 ("Nəzm və nəsr haqqında", səh. 203).
2. Axundov M.F. Əsərləri. 3-cü cild. Bakı, 1955, səh. 111.
3. Axundov M.F. Komediyalar. "Aldanmış kəvəkib". Şeirlər. Bakı, "Yazıcı" nəşriyyatı, 1982, səh. 115.
4. Araslı H. Qasım bəy Zakir. "Ədəbiyyat" qəzeti, 1937, 20 noyabr, № 45.
5. Araslı H. Qasım bəy Zakirin yeni divanı. "Ədəbiyyat" qəzeti, 1938, 24 may, № 24.
6. Araslı H. Büyük Azərbaycan şairi Füzuli. Bakı, 1958, səh. 290.
7. Arif M. Azərbaycan xalqının ədəbiyyatı. Azərnəşr, Bakı, 1958.
8. "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat programı". Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı, 2003-cü il.
9. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların şərhi. Bakı, 1974, səh. 21.
10. Azərbaycan tarixi. Azərbaycan EA nəşriyyatı, Bakı, 1964, 2-ci cild, səh. 23.
11. Babayev A. IX sinifdə ədəbiyyat dərsləri. "Maarif" nəşriyyatı, Bakı, 1976, səh. 32.
12. "Bakinskiy raboçiy" qəzeti, 1922, 15 iyun.
13. Berje Adolf. Məcmuəyi-əşəri-şüərayı-Azərbaycan. Leyspiq, 1867.
14. Cəfər M. Azərbaycan-rus ədəbi əlaqələri tarixindən. Azərnəşr, Bakı, 1964 ("Aərbaycan-rus ədəbi əlaqələri və Zakir"), səh. 21-27.
15. Cəfərzadə Əzizə. Q.Zakir və müasirlərinin bir neçə şeiri haqqında. "Azərbaycan" jurnalı, 1964, № 2.
16. Dadaşzadə Arif Vaqif. Həyat və yaradıcılığı. Bakı, 1966, səh. 161-178.
17. Dəmirçizadə Əbdüləzəl. Zakirin dili haqqında. "Ədəbiyyat" qəzeti, 1935, 18 mart, № 9.
18. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi xülasələri (XX əsrə qədər) Əlyazması hüququnda. XMQ nəşriyyatı. Bakı, 1938, səh. 67.

19. "Ədəbiyyat" qəzeti. 1935, 18 mart, № 9.
20. Əfəndiyev H. XIX əsr Azərbaycan bədii nəşri tarixindən. Nam. diss. Bakı, 1962, səh. 107.
21. "Əkinçi" qəzeti, Bakı, Azərnəşr, 1979, səh. 371.
22. Göyüşov Z. Azərbaycan maarifçilərinin etik görüşləri. AE nəşriyyatı. Bakı, 1960 ("Zakirin etik görüşləri"), səh. 31.
23. Hacıyev Tofiq. Satira dili. ADU-nun nəşri, Bakı, 1975, səh. 95
24. Hüseynov Sadiq. XIX əsrin qabaqcıl Azərbaycan yazıçıları dini mövhumat və fanatizm əleyhinə mübarizədə. Azərbaycan EA nəşriyyatı, Bakı, 1955 ("Zakir yaradıcılığında ruhanilərin ifşası").
25. Hüseynov Sadiq. S.Ə.Şirvaninin yaradıcılıq yolu. "Elm" nəşriyyatı, Bakı, 1977, səh. 74, 100.
26. Xəndan Cəfər. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, Azərnəşr, Bakı, 1962, səh. 49.
27. İbrahimov Mirzə. Büyük demokrat, Azərbaycan EA nəşriyyatı, Bakı, 1957, səh. 20.
28. İsmayılov Mahmud. Azərbaycan tarixi. Bakı, 1992, səh. 203.
29. "Kavkaz" qəzeti, 1857, № 28.
30. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı. İki cilddə, 1-ci cild, "Elm" nəşriyyatı, Bakf, 1978, səh 359-417.
31. Qaibov Müftü Hüseyin əfəndi. Azərbaycanda məşhur olan şərənanın əşarəsinə məcmuədir (Azərbaycan EA əlyazmaları fondu, M-131).
32. Qarabağı Mirzə Həsən. Seçilmiş əsərləri. Bakı, 1973, səh. 8.
33. Qasimzadə F. XIX əsr. Azərbaycan ədəbiyyatı tarixi. "Maarif" nəşriyyatı, Bakı, 1974 ("Qasım bəy Zakir" ocerki), səh. 210-220.
34. Qasimzadə F., Cəfərov M.C. Ədəbiyyat. 9-cu sinif üçün. "Maarif" nəşriyyatı, Bakı, 1985, səh. 30.
35. Qasimzadə F., Cəfərov M.C., Babayev A. Ədəbiyyat. 9-cu sinif üçün. "Maarif" nəşriyyatı, Bakı 1987, səh. 30.
36. Quluzadə Mirzağa. Füzulinin lirikası. Azərbaycan EA nəşriyyatı. Bakı, 1965, ("Zakir yaradıcılığında Füzuli ənənələri"), səh. 381.
37. Qurbanov Şixəli. Əsərləri. Üç cilddə, 2-ci cild. Bakı, 1970 ("Zakir və XIX əsr Azərbaycan ədəbi əlaqələri"), səh. 125-134.
38. Mehdi Hüseyin. Vaqif. Bakı, Azərnəşr, 1932, səh. 5.
39. Məmmədov Kamran. Qasım bəy Zakir. Azərbaycan EA nəşriyyatı, Bakı, 1957, səh. 5.
40. Məmmədov Kamran. Görkəmlı satirik. "Azərbaycan gəncləri" qəzeti, 1957, 6 mart.

41. Məmmədov Kamran. XIX əsr Azərbaycan şeirində satira. Bakı, 1975, səh. 84.
42. Məmmədov Kamran. Qasim bəy Zakir. "Gənclik" nəşriyyatı, Bakı, 1984, səh. 20, 194.
43. Mirbağırov K. Seyid Əzim Şirvani. Bakı, 1959, səh. 197.
44. Mirəhmədov Əziz. Azərbaycan ədəbiyyatına dair tədqiqlər. "Maarif" nəşriyyatı. Bakı, 1983 ("Zakir və XIX əsr Azərbaycan satirası").
45. Mustafayev Mustafa. Zakir şeirinin sənətkarlığı. "Yazıcı" nəşriyyatı, Bakı, 1983, səh. 126-127.
46. Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşıqin. İstanbul, 1910, səh. 89-90.
47. Mümtaz Salman. Qasim bəy Zakir. Əsərləri. "Kommunist" nəşriyyatı, Bakı, 1925, səh. 3-45 ("Müqəddimə").
48. Nersesov Mirzə Yusif. Kitabi-məcmuəyi-divani-Vaqif və digər müasirin. Teymurxanşura, 1856.
49. Nesin Əziz. Nəsrəddin Xoca haqqında tədqiqat. "Azərbaycan" jurnalı. Bakı, 1966, № 12, səh. 149.
50. Nərimanov Nəriman. Bəzi yoldaşlara cavab. "Bakinskiy rabociy" qəzeti, 1922, 15 iyun.
51. Nəvvab Mir Möhsün. Təzkireyi-Nəvvab. Bakı, 1913.
52. Səidzadə Əliəjdər. Axundov və Zakir arasında məktublaşmalar. "Ədəbiyyat" qəzeti, 1940, 15 sentyabr, № 36.
53. Səmədzadə Həbibulla. Qasim bəy Zakir. "Ədəbiyyat" qəzeti, 1935, 18 mart, № 9 və 1935, 12 aprel, № 12. Zakir. Əsərləri. Azərnəşr, Bakı, 1936 ("Başlangıç").
54. Vəfali Ayaz. Füzuli öyrədir. "Gənclik" nəşriyyatı, Bakı, 1977 ("Füzuli və Zakir"), səh. 136-144.
55. Vəzirov Nəcəfbəy. Əsərləri. "Elm" nəşriyyatı, Bakı, 1977, səh. 50-51, 396.
56. Vəzirov Yusifbəy. Azərbaycan ədəbiyyatına bir nəzər. İstanbul, 1920.
57. Vurğun Səməd. Xurşid Banu Natəvan. "Pravda" qəzeti, 20 may, 1940-cı il.
58. Zakir Qasim bəy. Əsərləri. Azərbaycan EA nəşriyyatı, Bakı, 1964. Mötərizədəki rəqəmlər bu kitabın səhifəsini göstərir.

# II HİSSƏ

*Qasim bəy Zakirin  
əsərlərinin dil  
xüsusiyyətləri*

## I fəsil

# AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN İNKIŞAFINDA QASIM BƏY ZAKİRİN ROLU

Hər bir şəxs dünya mədəniyyətinin nailiyyətləri cərkəsində özünün mənşəb olduğu xalqın milli mədəniyyətini daha dərinlən mənimsəməyə, bu özüldən bəhrələnməyə borcludur. Əvvəlki nəsillərin istedadı və əməyi sayəsində yaradılmış sərvətləri mənimsəmədən yeni mədəniyyət yaratmaq mümkün deyildir. Yalnız bəşəriyyətin neçə min illiklər ərzində yaratdığı mədəniyyəti öyrənməklə, onu təhlil süzgəcindən keçirməklə yeni forma və məzmunlu mədəniyyət yaratmaq olar. Bu baxımdan ölkəmizdə mədəni irsə göstərilən qayğı, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığının öyrənilməsi və təbliği həmişə diqqət mərkəzində durmuşdur.

Ədəbiyyat tariximizdə həm istedadlı lirik şair, həm də qüdrətli satirik kimi fəxri yer tutan Qasım bəy Zakirin həyat və yaradıcılığının, əsərlərinin bədii xüsusiyyətlərinin tədqiqi klassik ırsimizin təbliğ edilməsində, mənəvi sərvətlərimizin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Görkəmli şair, maarifçi, Azərbaycan ədəbiyyatında ictimai satiranın banisi, aşiq poeziyasının varisi və davamçısı olan Qasım bəy Zakir Azərbaycan klassik ədəbiyyatının qabaqcıl ənənələrini davam etdirərək onun məzmununu zənginləşdirmiş, müxtəlif janrlarda feodal patriarxal münasibətlərini, haqsızlığı, ictimai bərabərsizliyi, istismarçı sınıfların əxlaqsızlığını, varlıların özbaşınalığını qamçılıyan gözəl əsərlər yaradmışdır. Şairin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatı xəzinəsinə onun realist qolunun inkişafında bir mərhələ açan hadisə kimi daxil olmuşdur.

Bəşəriyyətin mədəni inkişafında N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi Azərbaycan mədəniyyəti korifeylərinin cərgəsində Q.Zakirin də xüsusi yeri vardır. Dünya sivilizasiyasını, deməli, o cümlədən Azərbaycan ədəbiyyatını dahiyanə əsərlərlə zənginləşdirən bu şəxsiyyətlər xalqımızın mənəvi aləmi kəhkəşanında parlaq mövqe tuturlar.

Əslən indiki Ağdam rayonunun Sarıcalı kəndindən olan Qasım bəy Əli bəy oğlu Zakir 1784-cü ildə Şuşada anadan olmuşdur. Atası dövrü-

nün tanınmış şəxslərindən olub Qarabağda məşhur Cavanşir tayfasından, Şuşanın əsasını qoymuş Pənah xanın nəslindəndir, tarixdən yaxşı tanıdığımız İbrahim xanın əmisi oğludur.

Qasim bəy uşaqlıq və gənclik illərini gözəl təbiətli, bağ-bağatlı Şuşada keçirmiş, təhsilini burada mədrəsədə almış, ərəb və fars dillərini gözəl bədii əsərlər yarada biləcəyi səviyyədə, öz doğma ana dili kimi mükəmməl mənimsemmiş, şəxsi mütaliə ilə dövrünün elmlərini dərindən öyrənmişdir.

1806-ci ildə Xankəndində mayor Lisaneviçin başçılığı altında rus ordusunu tərəfindən atası İbrahim xan və anası Tuba xanım, qardaşı Abbasqulu ağa və bacısı Səltənet bəyim daxil olmaqla 17 nəfərdən ibarət ən yaxın əzizləri qətlə yetirilmiş Mehdiqulu xan 1807-ci ildə imperator I Aleksandrın imzası ilə general-mayor rütbəsi və Qarabağın hakimliyini alandan bir müddət sonra xətrini çox istədiyi boy-boxunlu, yaraşıqlı, şirin kəlamlı, dərin savadlı, mərd xasiyyətli Qasim bəyə Ağdamın yaxınlığında Xındırıstan kəndini bağışlamışdı. Cəmisi 20 evdən ibarət olan bu kəndin bir az əkin yeri, bir az da üzüm və tut bağları vardı. Böyük şair ömrünün sonuna qədər özü də kəndli kimi işləməklə illik gəliri 450 manat gümüş pula bərabər olan bu kəndin gəliri ilə dolanmış, sadə bir həyat sürmüştür. Bəydən daha çox zəhmətkeş kəndlini xatırladan Qasim bəy əkinçilərin, bağbanların, naxırçı və çobanların yanında olar, onlarla birlikdə yer əkər, küm saxlar, qoyun qırxar, bir süfrədə əyləşərdi. Asudə vaxtlarında isə o, Azərbaycanın görkəmli şairlərinin yaradıcılığı ilə yanaşı fars, tacik və ərəb dillərində yazılmış əsərləri mütaliə edər, şeir yazar və övladlarının tərbiyəsi ilə məşğul olardı. Məhz belə məqsədyönlü təlim-tərbiyənin nəticəsində şairin oğulları Əli bəy, Nəcəfqulu bəy, qızı Nənəş xanım bütün Qarabağda hörmət və məhəbbətlə yad edilmiş, qız nəvələri İbrahim bəy Azər, Abdulla bəy Asi və Xudadat bəy öz dövrlərinin tanınmış şairləri olmuşlar.

Cəmiyyətdə baş verən haqsızlıqlar, hər an hər addımda baş verən insan hüquqlarının tapdalanması şairi satirik şeirlər və həcvlər yazmağa, zalim və qaniçən bəyləri, firıldaqçı ruhaniləri, öz əməyi ilə dolanmaq istəməyən şəxsləri ifşa etməyə sövq edir, bütün namuslu adamları haqsızlığa, müftəxorluğa və əliyəriliyə qarşı barışmaz olmağa çağırıldı. Onun mövcud quruluşa olan hədsiz nifrətindən və xalqı mübarizəyə çağırılan fikirlərindən qorxuya düşən bəylər, çinovniklər və ruhanilər şairi ləkələməyə, aradan götürməyə çalışaraq hökümətə yalan

xəbərlər verir, danosbazlıq edirlər. 1849-cu ildə Orlov familiyalı bir rus əskərinin öldürülməsi bahənə kimi işə salınır. Naib vəzifəsində çalışan Hüseyin bəy Qarabağ hakimi polkovnik Tarxan Mouravova məlumat göndərir ki, Zakir, rus çinovnikini soyub şinelini oğurlamış qardaşı oğlu Behbudu gizlədir. Behbud bəyi axtarış tapmaq və ona evində sığınacaq verib gizlədənləri cəzalandırmaq istəyi ilə T.Mouravov Qarabağ xanı Cəfərqulu ilə hərbi hissədən götürdüyü 700 nəfər atlı qoşunla günün günorta çağında Xındırıstanaya hücum çəkir-lər. Onlar qoşunun bura gəlməsinin məqsədindən xəbərsiz olub dəstəni qarşılıqla çıxan şairin 23 yaşlı oğlu Nəcəfqulu bəyin və 20 yaşlı qardaşı oğlu İskəndər bəyin qollarını bağlatdırır, 65 yaşlı ağısaqqal şairi kəndlilərinin gözləri qarşısında söyüb təhqir edir, Zakiri 19 baş ailə üzvü və qohumları ilə birlikdə qabaqlarına qatıb dustaq kimi Şuşaya aparırlar. Qoşun bir həftə ərzində Behbud bəyi tapmaq bahanəsi ilə kəndi dağdırıb viran qoyur, xalqın var-yoxunu talayır, əkin sahələrini atdırıqdan çıxarır. Hökumət Nəcəfqulu bəyi və İskəndər bəyi həbs edib Şuşa qalasında saxlamaqla şairi həddən artıq borca salır. Bir müddət keçəndən sonra onlar xərcləri öz hesablarına olmaqla əvvəlcə Tiflisə, oradan Voronejə, daha sonra Kaluqaya, 66 yaşlı şair isə Bakıya sürgün olunurlar. Şair Bakıda bir neçə ay sürgün həyatı keçirəndən sonra yaxın dost və tanışlarının köməyi sayəsində, həmçinin qocalığı və səhhətinin xarablaşdırığı nəzərə alınmaqla Şuşaya qaytarılır və ömrünün sonuna kimi polis nəzarəti altında yaşayır.

Lakin son dərəcə məğrur təbiətli şair zəmanəsinin bütün zülmərinə sinə gərmiş, hər ağrıya, aciya mərdliklə dözmüş, "Namərd körpüsündən rahat keçincə, Raziyam apara o sellər məni!" deyərək əyilməmiş, öz əqidə və inamından dönməmişdir. Başına gətirilən müsibətlər, məhrumiyyət, əzab və işkəncələr şairin yenilməz vüqarını sindirə bilməmiş, onu ruhdan salıb küskünləşdirməmişdir. O, satiralarında alçaq təbiətli, yaltaq və satqın Hüseyin bəyi, Ağdamın Nəmirli kəndinin bəyi Əmiraslanı, "Yekəpər" adlandırdığı Qarabağ xanı Cəfərqulunu, saqqalının ortasını qırxdırdığı üçün xalqın kinayə ilə "Yarımsaqqal" adlandırdığı Şuşa şəhərinin polis rəisi Əmirxanovu, "keçəl qurumsaq" deyə damğaladığı Şuşanın komendantı Xandəmirovu, Şuşa qazısı Mirzə Əbülfəsəmi, Qarabağda əvvəl polismeyster, sonra mahal rəisi, şairin qardaşı oğlanları Rüstəm bəyin və Behbud bəyin qatili, özünün və uşaqlarının həbsinin və sürgününün səbəbkarı T.Mouravovu və daha

neçə-neçə yüksək rütbəli dövlət məmurlarını nifrətlə ifşa etmişdir.

Öz ana yurdunda, ata ocağında göz dustağı edilmiş, hər bir hərəkəti polis tərəfindən izlənilən şair 1857-ci ildə 73 yaşında Şuşada vəfat etmişdir.

Q.Zakir ictimai fikir tariximizin inkişafında xüsusi rol oynamış Nizami Gəncəvi, Məhəmməd Füzuli və Mola Pənah Vaqif kimi sənət kori-feylərinin əsərlərini dönə-dönen oxumuş, bu zəmin üzərində dayanaraq XIX əsr Azərbaycan poeziyasının istedadlı nümayəndəsi kimi ədəbiyyat tariximə daxil olmuşdur. Şairin poetik dühasının əzəmətini sübut edən cəhətlərdən biri də bir qəlbədə, bir ürəkdə dünyamızın özü kimi ikiyə bölünmüş lirika qütbü ilə satira qütbünün vəhdət təşkil etməsidir. Yaradıcılığa lirik şeirlərlə başlayan Zakir qələmini klassik şeirin bütün janrlarında sınmış, bir tərəfdən M.Füzuli və M.P.Vaqifin ədəbi ənənələrini davam etdirərək çoxlu lirik əsərlər-qoşma, təcnis, gəraylı, qəzəl, müxəmməs, müstəzad, tərcibənd və tərkibbəndlər yazmış, şeirimizi mövzu və ideya cəhətdən zənginləşdirmiş, digər tərəfdən isə "Zövcı-axər", "Məlikzadə və Şahsənəm", "Aşıq və məşəq haqqında", "Əmirzadeyi-məşəq və cavan aşiq", "Həyasız dərvişlər haqqında", "Dəvesi itən kəs", "Həyasız dərviş və ismətli qadın", "Tərlanlar və elçilər" kimi mənzum hekayələr və əsasını zoraklıqlı, qoluzorluluq, köləlik, amansızlıq, qeyri-bərabərlik və s. kimi motivlər təşkil edən, mayasında şifahi ədəbiyyat duran "Aslan, qurd və çäqqal", "Dəvə və eşşək", "Tülük və şir", "Dəvə, tisbağa və ilan", "Tisbağa, qarğı, kəsəyən və ahu" təmsilərini, satirik şeirlər silsiləsindən həcyləri, satiraları və 40-dan çox mənzum məktubu ilə tənqidi realizmin əsasını qoymuşdur.

Ədəbiyyat tariximə həm lirik, həm də satirik şair kimi daxil olan Zakirin yaradıcılığının birinci mərhələsini onun lirik şeirləri təşkil edir. Q.Zakiri ədəbiyyat aləmində ən çox sevdiren onun xalq ədəbiyyatına olan dərin məhəbbətidir. Şairin aşiq şeiri səpgisində yazdığı əsərlərdə şifahi xalq yaradıcılığının və Mola Pənah Vaqifin böyük təsiri vardır. Bu şeirlərdə şifahi xalq ədəbiyyatının xoş rayihəsi yaşa-maqdadır. Əgər onun şeirləri musiqi havaları üzərində qoşulmuş ol-sayıdı, şairin özünün dediyi kimi, onu doğrudan-doğruya aşıqlardan seçmək olmazdı. Təsadüfi deyildir ki, bu cəhətdən qoşma və gərayılıları diqqəti daha çox cəlb edir. Məzmun və formasına, yüksək bədii dili və orijinallığına görə seçilən bu sənət incilərində sevgi və vüsal həsrəti ilə çirpinan aşiqin daxili aləmi, mənəviyyatı bütün zənginliyi ilə insanı valeh edir.

Badi-səba, söylə mənim yarıma,  
Gözəllər çıxıbdır seyranə, gəlsin.  
Təğafül etməsin, işrət çağıdır,  
İçilir hər yerdə peymanə, gəlsin.

Bənövşələr salsın başın aşağı,  
Nərgiz olsun gözlərinə sadağa.  
Gül, camalın görüb düşsün torpağı,  
Bülbülü gətirsin əfəganə, gəlsin.

Zakirin gəraylıları da bədiiliyinə görə qoşmaları ilə bir cərgədə durur. İstinasız olaraq, bu sənət möcüzələrinin hamısında bir nikbin, dünyəvi ruh hakimidir:

Ölsəm qoyun, sizi tarı,  
Yönümü dilbərə sarı.  
Özüm öz əlimlə yarı  
Bu gün əgyarə tapşırdım.

Yaxud:

Hər kimsə ki, aşiq ola,  
Mənim kimi həsrət öle.  
Bir əlini qoyun çölə,  
Tanışınlar məzarından.

Ümumiyyətlə, Zakirin yaradıcılığı üçün xas olan həyat sevgisi, dünyəvi nemətlərin tərənnümü, nikbin əhvali - ruhiyyə onun bütün lirik şeirlərinin ana xəttini təşkil edir.

Zakir sənətinin ən qabaqcıl faktoru onun məktublar şəklində yazdığı şeirlərdir. Bu janr XIX əsr ədəbiyyatımızda yeni idi. Bunlar iki dost arasında gedən yazılmalar deyil, gələcək nəsillərə çatdırmaq üçün şairin öz zəmanəsi haqqında yaratdığı salnamələr idi. Məktubların çoxu M.F.Axundova müraciətlə yazılmışdır. Ümumiyyətlə, şarin əldə edilən məktublarının sayı 40-a yaxındır. Amma hər biri poema qədər zəngin həyat materialına malikdir. Hər misrada xalqın dərdi-səri, yoxsuluğu, acınacaqlı vəziyyəti, hüquqsuzluğu öz əksini tapmışdır. Şair məktublarını müxtəlif üslubda, müxtəlif formada qələmə almışdır.

Q.Zakirin əsərlərində Azərbaycan xalqının saysız-hesabsız işgalçılara və əsarətçilərə, feodal qaydalarına və adətlərinə, islam dininin mürtece ehkamlarına qarşı mübarizəsi, ağır ehtiyac, nadanlıq və cəhələt, əhalinin başdan-başa savadsızlığı və siyasi hüquqsuzluğu, amansız

sosial ədalətsizlik və milli zülm kimi məsələlər əks olunmuşdur.

Q.Zakirin yaradıcılığı demək olar ki, onun tərcümeyi-halı ilə six bağlıdır. Bu mənada şeirlərin altında yazılmış tarixi və yeri göstərilməsə də, məzmunundan onlardan bəzilərinin təxminən harada və hansı ildə yazılmasını təyin etmək çətin deyildir.

Şairin sürgün edilməsi ilə əlaqədar yazdığı şeirlərdə şikayət motivləri çox güclüdr. Bu şeirlərdə həzinlik, kədərli bir əhvali-ruhiyyə üstünlük təşkil edir. İxtiyar yaşlarında həbs edilməsi, doğulub boyabaşa çatdığı yerlərdən ayrı salınması, pis adla ailəsindən uzaqlaşdırılmaşı şairə çalın-çarpaz dağ çəkmişdi. Buna görə də o, həyatının son çağlarında öz bəxtindən, taleyindən, bir növ, şikayətçi olmuşdur.

Zakirin ictimai məzmun daşıyan lirik şeirlərində zəmanənin zülmündən doğan şikayətçilik hakimdir. İnsanlığa, xeyirxah əməllərə düşmən kəsilən, yar-yoldaşı bir-birinin üzərinə qaldıran, insan mənəviyyatını boğub onu göz yaşları tökməyə məcbur edən zəmanə şeirlərdə çox vaxt qarğış obyektiñə çevrilib. Elə bu cəhətdən də şairin əhənalərlərində bir ictimai kədər görünür. Onun ictimai lirikası feodal zülmünün doğurduğu ümidsizliklə, iztirablarla yoğrulmuşdur.

Q.Zakir feodal dünyasında dərd və möhnətdən başqa bir fayda göttürməyin mümkün olmadığını çox yaxşı başa düşmüş və bunu bütün yaradıcılığı boyu deməkdən çəkinməmişdir. Bu cəhətdən "Vay, yüz min vay kim, qoydu fələk tənha məni", "Görün bu çərxi-dunpərvər nə növi rüzgar eylər" müxəmməsləri diqqəti cəlb edir. Bu əsərlərdə şair göstərir ki, onun ömür gülşənini məhz zəmanə bərbad qoymuşdur. Şair ürək yanğısı ilə geniş xalq kütłələri üçün cəhənnəmə dönmüş cəmiyyətə qarşı öz etirazını bildirir, yaşadığı dövrdə öz əlinin qazancı ilə, namusla ömür sürənlərin ayaq altında taptalandığını, nadanlar tərəfindən məzəmmətə, təhqiqətə məruz qaldıqlarını göstərir.

Q.Zakir öz zəmanəsinin oğlu idi. Həm də açıq gözlü, iti sözlü, sənətkar qəlbli oğlu. Elə bunun nəticəsidir ki, dövrünün böyük sənətkarlarından olan M.F.Axundov kimi o da həyata dərindən müdaxilə edir, onun nöqsanlarını görür və bu nöqsanların əsl səbəbkarlarını satırə atəşinə tuturdu.

Təhkimçi feodal quruluşunun eyib və qüsurlarını görən satirik şair zəmanəsinin yaramazlıqlarını tənqid etməkdən heç vaxt çəkinməmişdir. O, yaşadığı dövrü cəsarətlə tənqid və ifşa etmişdir. Zakirin Azərbaycan ədəbiyyatı tarixindəki mühüm xidməti elə burasındadır ki, o, əsrin, za-

manın zəruri tələblərini, aktual problemlərini anlamış, əsərlərində zülm və özbaşinalığı, dini fanatizmi, cəhaləti və şərait ehkamlarını, nadanlıq, gerilik və ətaləti kəskin tənqid atəşinə tutmuş və beləliklə, Azərbaycan ədəbiyyatında yeni tipli şeirin - ictimai satiranın əsasını qoymuşdur.

Q.Zakirin yaşadığı dövrdə Azərbaycanda Baba bəy Şakir, Mirzə Baxış Nadim, Fazıl xan Şeyda, Mirzə İsmayıł Qasir, Mirzə Şəfi Vəzeh, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov və başqları yazıb yaradırdılar. Onların da yaradıcılığında satira mühüm yer tuturdu. Ancaq Zakir bunlardan heç birinə bənzəmirdi. Onun özünəməxsus yaradıcılıq yolu və üslubu olmuşdur. Satirani əvvəlki məzmunundan - şəxsi mənafə və əhvali - ruhiyyədən, çox vaxt qərəzkarlıqdan irəli gələn tənqiddən xilas edib ona ictimai rəng vermək böyük sənətkarlıq qüdrəti tələb edirdi. Belə bir işə Zakir cəsarətlə girişdi və satirani müstəqil cərəyan halına saldı.

Sağlılığında Q.Zakirin cəmi ikicə şeiri işiq üzü görmüş, yəni çapdan çıxmışdır. Qeyd etmək lazımdır ki, Zakirin nə qədər düşmənləri olsa da, bir o qədər etibarlı, sədaqətli dostları da vardı (yazıcı, general İsmayıł bəy Qutqaşınlı, böyük dramaturq M.F.Axundov, qəzet redaktoru İvan Silvitski, polk komandiri İlya Orbeliani və başqları). Onların hamısı şairin halına acıyır, ona kömək etməyə çalışırdılar. Bunların arasında M.F.Axundov ilk sırada durur. Zakirin birinci mətbü şeiri də məhz Axundovun köməyi ilə 1854-cü ildə, ölümündən üç il qabaq, ömrünün yetmişinci sayında nəşr edilmişdir. "Qafqaz" qəzetində bu şeirlə yanaşı Axundovun da şeiri çap olunmuşdur. Həmin şeirdə o, Zakirə hörmət naminə "ata" deyə müraciət edir. Zakir də onu "fərzəndi-əziz" (əziz oğul) deyə çağırır. Bu şeirlərdən aydın olur ki, onlar bir-birinə necə səmimi münasibət bəsləmişlər. Q.Zakirlə M.F.Axundov arasında, sözün həqiqi mənasında, fikir, məslək həmrəyliyi olmuş, onlar uzun illər məktublaşmışlar.

Azərbaycan ictimai satirası XIX əsrin birinci yarısında məhz Q.Zakirin şəxsində mükəmməl ədəbi cərəyan şəklini almışdır. Zakir yaradıcılığının şah damarı onun satirik ruhlu əsərləridir. Bu sahədə onun xidməti ölçüyəgəlməzdır. Şairin belə əsərlər yazmasının iki cəhətdən əhəmiyyəti olmuşdur. Bir tərfdən o, yazılı ədəbiyyatımızda tənqidini realizmə əsaslanan ictimai satiranın bünövrəsini qoymuşdur. Məhz bu bünövrə üzərində Seyid Əzim Şirvani möhtəşəm sənət sarayını ucaltmış, dahi Mirzə Ələkpər Sabir onu görünməmiş, hələlik fəth olunma-

mış zirvəyə qaldıra bilmışdır. Fikirləşmək olar ki, əgər Zakirin satiraları olmasaydı, bəlkə də Sabir satiraları bu qədər tamam-kamal, mükəmməl ədəbi məktəb səviyyəsinə yüksələ bilməzdi.

Zakir satiraya mövcud nöqsanları aradan qaldırmaqdə, hər cür özbaşinalığı və riyakarlığı ifşa etməkdə ən tutarlı vasitələrdən biri kimi baxırdı. Təsadüfi deyildir ki, Zakirin satiralarını "müstəqil ədəbi cərəyanaya çəvrilən satirik şeirin vuran qəlbi və düşünən beyni" kimi xarakterizə edirlər. O, əsərlərində ictimai həyat və məişətin bir çox yaralarını, istər şəxsən tanıldığı, istərsə də haqqında eşitdiyi fitnə-fəsad törədən adamları, dövrünün yaramazlıqlarını, sinifli cəmiyyətin bütün eyib, nöqsan və bəlalarını cəmləşdirib satira atəşinə tutmuşdur.

Zakirin yaradıcılığı bizim üçün bir də ona görə qiymətlidir ki, o, Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini bir sənətkar kimi ümumiləşdirə bilmışdır. Məşhur "Vilayətin məğşuşluğu haqqında" satirasında Qarabağ mahalının elə bir kəndi, obası, tayfası, elə bir günc-bucağı qalmır ki, xatırlanmamış olsun. Burada hər şeydən əvvəl o dövrün həyatı, ictimai münasibətləri əks olunmuşdur. Bunlar şairin mühitdən aldığı acı və ağır təsirin məhsulu olsa da, zülmə, zora əsaslanan ictimai quruluşu düzgün xarakterizə edir. Bu dövrə "ölkənin baş reisindən və əyalət komendantlarından tutmuş mahal naiblərinə qədər müxtəlif dərəcəli çar məmurlarının özbaşinalığı təsadüfi hal olmayıb bütün ağırlığı ilə xalq kütlələri üzərində ağır bir yük olan sistem şəklini almışdır". (6, səh. 23). Şeirdən aydın olur ki, XIX əsrin ortalarında Azərbaycanda müstəmləkə şəraiti, iqtisadi gerilik, ictimai hərəkatın olduqca ləng və zəif inkişafi vaxtı ilə mədəniyyət mərkəzi kimi tanınmış Qarabağda bir dərəbəylik, hərc-mərclik şəraiti yaratmışdır. Köhnəlik, mənəm-mənəmlək, cəhalətpərəstlik, sürətlə varlanmaq ehtirası, özbaşinalıq son həddə çatmışdır. Şair "Ah, yüz min dərvişü gəni, mirü gəday" adlı şeirində dövrün zidd cəbhələrə bölgünümüş siniflərinin, zümrələrinin nümayəndələrini qarşılaşdırılmış, onların əməllərini bütün çılpayılığı ilə təsvir etmişdir. Burada elə ilk cümlədən biz adətən dini hekayətlər danişmaq və müxtəlif oyunlar göstərməklə pul qazanan yoxsul dərvişlə deyil, zəngin, dövlətli dərvişlə, "dilənçi əmirlərlə", "kasib başçılarla" qarşılaşırıq. Lakin bu zümrələr sadəcə təsvir edilməmişdən onların bir-birinə zidd, antoqonist cəbhədə durduqları da qeyd olunmuşdur.

Bəylərin rəyətlərə kövrü cəfadır sənəti,  
Rəyətin ağasına həm bəd duadır sənəti...

Budur, bir tərəfdə bəylər, ağalar, xanlar-varlılar, o biri tərəfdə onlara tabe olan kasıb-kusublar - rəiyyət. Hökmdarların zülmü altında inləyən zəhmətkeş xalq hələ ancaq ağasına allahın qəzəb etməsini diləyir, qarğış tökür. Daha sonra şair hekim, alim, dərviş, vaiz, qazi, cavuş, teləbə, dərzi, bərbər, sərrac (pinəçi), baqqal, müctəhid, zərbaf (toxucu) kimi müxtəlif ictimai təbəqələrin nümayəndələrini səhnəyə gətirir, onların əməllərinə güzgü tutur.

Rüşvətxor çar hakimləri (T.Mouravov, Əmirxanov, Xandəmirov), zülmkar bəylər (Cəfərqulu bəy, Hüseyn bəy, Əmiraslan bəy) və yaltaq rühanilər (Mirzə Əbülfəsəd) Zakirin əsərlərində alçaqlığın və hər cür vicdansızlığının simvolu kimi ifşa olunmuşlar. Qarabağda öz fitnə fəsadı ilə məşhur olan bu şəxslər məhz Zakirin həcvləri sayəsində el içərisində biabır olmuş, gülüş hədəfinə çevrilmişdilər.

Şair bütün dünyaya car çəkirdi ki, arada vasitəçi olmasa şikayətçi-yə hökümət aparatından heç bir kömək olmur:

Aləm bilir bivasitə, bisəbəb  
Müşküldür arizə divandan mədəd.

Şairin zərb-məsəl olmuş və dövlətə qarşı çevrilmiş bu misralarına etinəsiz qalmaq, onlardakı acı kinayəni, gülüşü, qəzəbi udmaq çətin idi.

Məlumdur ki, Q.Zakir yaradıcılığa XIX əsrin ilk illərindən başlamışdır. Şairin bütün həyatı bugünkü Azərbaycan Respublikasının siyasi həyatının formallaşması dövrünə təsadüf edir. 1804-cü ildə başlanan Rusiya-İran müharibəsi müəyyən fasılələrlə 1813-cü ilə qədər davam etmiş və həmin ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi bağlanması ilə qurtarmışdı. Bunun nəticəsində də Gəncə, Qarabağ, Şirvan, Şəki, Quba, Baki və Talış xanlıqları, habelə Şərqi Gürcüstan və Dağıstan Rusiya tərkibinə qatılmışdı. Daha sonra 1826-ci il iyulun 16-dan 1828-ci il fevralın 10-dək davam edən Rusiya-İran müharibəsi nəticəsində Şimali Azərbaycan, xüsusən Qarabağ dəfələrlə əldən-ələ keçmiş, böyük qırğın və talanlara məruz qalmışdır. Nəhayət, Türkmençay müqaviləsi bağlanmaqla Araz çayından şimalda yerləşən Azərbaycan torpaqları Rusiya tərkibinə ilhaq olunmuşdu.

1828-ci ildə Rus-Türk müharibəsi, 1830-cu ildə Car-Balakəndə ləzgilərin üsyəni, 1847-1848-ci illərdə Şeyx Şamilə qarşı hərbi əməliyyat, 1853-cü il yeni Rus-Türk müharibəsi, 1854-cü il Krim müharibəsi.. Bu müharibə və əməliyyatlara Q.Zakir, kürəkəni Əli bəy, oğlu Nəcəfqulu bəy, qardaşı oğlu İskəndər bəy də aparılmışdır. Odur ki, bu tarixi ha-

disələr şairin əsərlərində öz bədii eksini tapmaya bilməzdi.

Q.Zakir müasiri Baba bəy Şakirə yazdığı "Car müqəddiməsi" şeirində Car üşyanının yaturulmasından danışır, həqiqi döyük səhnələrini təsvir edir. Şair Qarabağ atlı dəstəsinin tərkibində vuruşan həmyerlilərindən Rüstəm bəyi, Mirzə Adığözəli, Kərim əmini, Əli Mərdan oğlunu, Şirini, Cinli kəndindən Səfərəli bəyin oğlu İsmayılı və Dızaqdan (Hadrut) olan döyüşçüləri tərifləyir, onların vuruş qabiliyyətindən, qoçaqlığından söz açır, bu döyüşlərdə özünün də iştirak etdiyini bildirir.

Şair əsərlərində 1844-1854-cü illərdə Qafqaz ordusunun baş komandanı və Qafqazın baş hakimi olmuş general-feldmarşal M.S.Vorontsov, 1831-1850-ci illərdə Şamaxı və Bakının general qubernatoru olmuş M.P.Kolyubakini, 1842-1844-cü illərdə Zaqqafqaziya hərbi korpusunun komandanı və Qafqazın canişini vəzifəsində çalışan general-adyutant A.İ.Neydqardtı, 1847-1854-cü illərdə Zaqqafqaziya Mülki İşlər İdarəsinin rəisi general V.O.Bebutovu şeirlərində xatırlamış, onların sımasında ədalətsiz çar məmurlarını ehtiyatla tənqid etmişdir.

Qeyd olunmalıdır ki, Zakir Azərbaycanın Rusiya ilə birləşməsinə mütərəqqi tarixi hadisə kimi baxırdı, bunu qonşu ölkələrin basqınlarından, xarici atlıların tapdağından böyük qırğınlar və dağıntıldan xillas yolu sayırdı. Çar Rusiyasının müstəmləkəçilik siyasetini bütün acıqlığı ilə yaza bilməyən şair qabaqcıl rus mədəniyyətini geridə qalmış Şərq xalqları üçün müsbət təsirini qiymətləndirir, "Rus vəliəhdinə" şeirində Rusyanın, rus ordusunun əzəmət və qüdrotini qeyd edirdi. Rus xalqına tərəqqi mənbəyi kimi rəğbət bəsləyən şair, soyğunçu çar hakimlərinə hədsiz nifrət bəsləmiş, onların zəhmətkeş əhalinin başına gətirdiyi müsibətləri bütün çılpaklılığı ilə açıb göstərmişdir.

Şairin ifşa dairəsi təkcə yerli hakim və çinovniklərlə məhdudlaşdır. Onun tənqid və ifşasının əhatə dairəsi çox genişdir. Burada ədalətsiz bəy və mülkədarlar, əməlsiz alımlar, din pərdəsi altında xalqı soyan, xudadan üz döndərmüş üləmalar, batındə lüm-lüm udan vaizlər, yaman peşəli kərbəlayı və məşədilər, rəiyəti şışə çəkən xanzadələr və başqa zümrələr müxtəlif fondan və müxtəlif işiq şuası altında təsvir olunmuşlar.

Q.Zakir əsərlərində "Beş arasında on çərek sürüşdürüən" tacirləri, ayranını bal qiymətinə satan, insafını tərəziyə qoyan baqqalları, tacirləşən pinçiləri, aşpazları, bazara istədiyi məzənnəni qoyan dərgələri da yaddan çıxarmamış, onları öz çul-çuxasında, öz idealında, amalında vəhdətdə götürmiş və ədəbiyyata gətirmiştir. "Hər kim hər iş gö-

rə puluna minnət" idealı ilə yaşayınların mənəviyyatsızlığını düzgün qiymətləndirən şair dövrünə qiyamət verməkdə də düzgün rəyə gələrək "Mu qədəri yoxdur ədlü ədalət!" deyə fikrinə yekun vurur. Deməli, şair xalqa bəlaların haradan və kimlərdən gəldiyini yaxşı görmüş.

Q.Zakir pulun hökmranlıq etdiyi cəmiyyətdə insanlığın da, ad-sanın da, dövlət aparatında tutulan mövqenin də ancaq var-dövlətlə, qızilla ölçüldüyünü ürək ağrısı ilə dərk edirdi. Lakin insanlıq simasını itirmiş tüfeylilərlə bir cəmiyyətdə yaşayan, istismar şəraitində ağır həyat keçirən adamlar üçün çıxış yolu görünmürdü:

Gərək bu cahandan eyləmək həzər,

Öz yerində deyil çünki xeyrү şər, -

deyə şair bəzən bədbinliyə qapılır, yaşıdagı cəmiyyətdə hökm süren ictimai bərabərsizliyin, yerli bəy, xanlarla istismar olunan yoxsul kəndlilər arasında çox dərin bir uçurumun mövcud olmasından, "Çərxin sitəmindən, dövrün zülmündən" insan kimi yaşamağın mümkün-süzlüyündən acı-acı şikayətlənirdi. Bu elə bir dövr idi ki, "hər əlibə oxuyan adını ruhani qoymuşdu", "Bir içim çay ilə yüz şahidi-bidin tapılırdı", "Pişik şirə qorxu gəlir, quzu canavara həmlə edirdi".

Zakir öz dövrünün eybəcərliklərinə, ictimai haqsızlığı laqeyd, soyuq münasibət bəsləyə bilmirdi.

Kim ki vilayətdə simü zəri var,

Yüz adam öldürə həbsdən çıxar.

O, dəfələrlə pulun əxlaqı pozduğunun, məsləki dəyişdirdiyinin, insanı hər cür cinayətlərə sürüklədiyinin şahidi olmuşdu. "Cəfərqulu xana" yazılmış bir mənzum məktubda bu fikir öz ifadəsini bir az başqa şəkildə belə tapmışdır:

Yalani kürsüyə mindirir göni,

Ac eyləyə bilməz doğrunu isbat.

Fikrini müstəqim mənada və birbaşa deyən şairin cəsarətli çıxışı ifşaedicili xarakterdə olub dövrünə qarşı ağır bir ittihamdır. Açıq ifşa yolu ilə gedən şair başqa bir yerdə "Ac yadına düşməz hər kim tox olur" - deyə satira hədəfini nisbəton konkretləşdirir. Bu satiralarda dövrün böyük siyasi-ictimai məsələlərinə işaretlər vardır:

Xah bihesab ola, xahi hesabı,

Beş şahılıq işə gərok on manat.

Qüdrətli sənətkar satira silahından məhərətlə istifadə edərək dövrünün ictimai dərddərini beləcə açıb göstərmmiş və onlara öz münasibətini bildirmiştir.

XIX əsrд cəmiyyət daxilində çirkin və yaramaz cəhətlərdən biri də oğurluq idi. Feodalizm quruluşuna məxsus oğurluq, hər cür cinayət kapitalizmin astanasında dayanmış quberniyalar üçün adı hal olmuşdu. Müharibələr və xalq qiyamlarının töretdiyi pərakəndilik, şəhər və kəndləri xarabazarlıqça çevirən basqınlar ölkənin iqtisadiyyatında pozğunluq yaratmışdı. Xanlar, bəylər xalqın maddi vəziyyətinin gekdikcə pisləşməsindən istifadə edərək hər cür alçaq əmməllərdən çıxırlılar. Aclıq və qılıq içərisində zorla baş dolandırı əhalinin malı, mülkü oğrulardan zara gəlmişdi.

Aparıb oğru payızdan bəri Xızrıstandan,

On öküz, doqquz inək, yeddi camış, dörd-beş kəl.

Şairin satira hədəfi konkret, eyni zamanda dövrü üçün tipikdir. Onun satira cəbbəxanası oxucu qarşısında real faktlar əsasında dövrün ümumi mənzərəsini yaradır. Məsələn, Şuşa şəhərinin komendantı "keçəl qurumsaq" Qarabağın heyvanlarını oğurlatdırıb Zərdabda satdırır. Lakin daha acınacaqlı hal budur ki, oğurluğa rəvac verən, oğruları himayə edən var. Ölkədəki haqsızlığın, oğurluğun, quzdurluğun, qətl-qarətin, hər cür özbaşnalığın əsas səbəbkəri yerli bəylər, xanlar, naiblər deyil, bu divandır, dövlətdir, hökümət başçısıdır, qisası, ikibaşlı cəllad-çıdır.

Nəçidir məmləkəti çala, çapa dana-doluq,

Əhli-divan ona hərgah desə kim, dincəl.

"Vilayətin məğışlılığı haqqında" satirasının bir növ davamı olan "Zəmanənin tənqidi" şeirində XIX əsrin birinci yarısındaki Qarabağ kəndlərinin canlı tərcüməyi-halı verilmişdir. "Mirzə-Mehdiyə" yazılmış mənzum məktub da ruhən bu şeirlərlə səsləşir.

Hökümət başçılarına qarşı şiddetli etirazlarla çıxış edən Zakir həkim dairələrdəki süründürməciliyin, ədalətsiz hökmərin, zülm və zorakılığın daxili səbəbini cəsarətlə açır, xalqı zalim hakimlərə qarşı çıxmaga, ədalətli qanun-qaydalar uğrunda mübarizə aparmağa səsləyirdi.

Hakim təbəqələrə qarşı nifrət hissini ifadə edən satiralar Zakir yaradıcılığının kulminasiyasıdır. O, istər lirik-epik şeirlərində, istərsə də satiralarında dövrün zülm və istibdadını cəsarətlə qamçılamış, feodal-patriarxal münasibətlərini, dövlət idarələrindəki süründürməciliyi, hakimləri, qazıları və şəriət ehkamları əleyhinə yazılmış əsərlərində "dinini dünyaya satan" yalançı möminləri, seyid, molla, hacı, məşədi və təriqət başçılarını, bütün bu "qatmaqrşaq" və "yoğunqurşaq"ları lağla qoyub ifşa hədəfinə almışdır.

Şairin əsas tənqid hədəflərindən olan ruhanilər öz istismarçı sinif-dasıları-bəy, xan, mülkədar və ağalarla, eləcə də hamisinin himayədarı olan çar hakimləri ilə şəriət məhkəmələrində görüşür, sövdələşirdilər. Buna görə də şəriət məhkəmələrinin tənqididə şairin diqqətini cəlb edən mühüm məsələlərdən olmuşdur. Q.Zakir Azərbaycan əyalətlərində xalqın qanını zəli kimi soran mənsəb sahiblərini, divanı, "divan əmələcatını" çox kəskin atəşə tutur, "ədalət divanı"nın yalan, "xadimi-dövlətin" isə qaniçən olduğunu göstərir.

O, "Saqi, dolanım başına, allahi sevərsən" tərcibəndində yazır:

Gün kimi tutub aləmi bu şöhrəti-biyca,  
Divan əmələcatına yox əldidə həmta.  
Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət  
Verməz bir içim su sana ta almaya dərya.  
Simü zər ilə doldurasan ta gərək ovcun,  
Ondan sora zahir qıla şayəd yədi-beyza.  
Hər kimsə ki, düşdü tora müşküldü xilası,  
Çəkməzlər əl ondan şirəsin sormayalar ta.

Şairin vətəndaş cəsaretini göstərən bu misralar ölkəni iradə edən-lərin, özlərini xalqın başçısı adlandıranların əqləq və rəftarını, ümumiyyətlə, çar üsul - idarəsini ifşa edən ittiham aktıdır. Ölkədə baş ve-rən hərc-mərclik və qanunsuzluqlar, çar divanxanalarındaki özbaşına-liq, ədalətsizlik, haqsızlıq, süründürməçilik şairi dəhşətə gətirirdi. Di-vanxanalardakı ədalətsizliyin klassik tənqidini verən şair hakimlərin son dərəcə tamahkar və rüşvətxor olduqlarını gördü. O görürdü ki, divanın "zavtra"sı adamları cana doydurmuş, onlar üçün elə bu dünyada ölüm mələyi Əzrayıldan daha amansız olmuşdur. Şair kürəkəni Əlibəyin başına gətirilən müsibətləri xatırladır və bu bəlanın onlara haradan və kimlərin hesabına gəldiyini çox yaxşı başa düşürdü:

Hər nə oldusa ona qazidən oldu, əlhəqq  
Var idi çünki onunla kədəri-pünhanı.

Şairin böyük müasiri M.F.Axundov da "Sərgüzəsti-mərdi-xəsis" komediyasında çar divanxanalarındaki süründürmələrə işarə etmiş, çar məhkəmələrinin açıq tənqidini vermişdir. Uzun illər canışın dəftərxanasında işləyən ədib məhkəmələrdə hökm sürən qanunsuzluqları ya-xından müşahidə etmiş və bunları "Mürafiə vəkillərinin hekayəti" komediyasında qələmə almışdır. Komediyada M.F.Axundov sanki Zakirin "Bir içim çay ilə yüz şahidi-bidin tapılır" deyə təsvir etdiyi Kar Cəfər, baqqal Uzun Hüseynlə, Şəkkərbannının oğlu Ağa Novruz kimi məslək-

siz və vicdansız şahidlərin tipik sürətlərini yaradaraq onları "Bu Həpo qumarbazdır ki, dünən Ərdəbildən gəlmışdır. Bu Qəzvinli Şeydadır ki, gündüz sərraflıq edər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gəlir, amma gündüzlər bazarda corab satar" - deyə onları oxuculara təqdim edir. Komediyanın süjeti də elə Əli bəy Fuladovun başına gələn hadisəyə oxşayır. Lakin Zakirin yazdıqları ayrıca götürülmüş süjetli bədii əsər deyildi, bu sənədli, möhürlü həyatın natüradan alınmış bir parçası idi. Burada konflikt ədəbi priyom kimi gözlənilmədən həqiqətin xeyrinə həll olunmur. Hər iki sənətkar şəriət məhkəmələrini ifşa və tənqid etməklə despotizmə qarşı çıxırlılar.

Q.Zakir "Divanbəyləri həcv", "Qarabağ qazisi", "Zəmanənin tənqid", "Vilayətin məğşuşluğu haqqında", "Mirzə Mehdiyə" satiralarında dövlət idarələrində, hakim dairələrdə doğruluğun, insaf və ədalətin olmadığını, dövlət xadimlərinin çirkin daxili aləmini, qaziların fitnəkarlığını real faktlarla açıb göstərmişdir. Çar idarələrində xalqın dərdi ilə heç kəsin maraqlanmadığını, "alçaldılmış və təhqir edilmiş" adamların ərizələrinə divanın məhəl qoymadığını şair ürək ağrısı ilə qələmə almışdır:

Ərzə verə bir adamın pədəri,  
Fərzəndinə olmaz zahir əsəri.  
Yetmiş ildən sonra nəvvadələri,  
Məgər ondan tapa bir rahi-nicat.

Zakirin sərdar divanxanasında hərbi rütbeli çinovnik Nəsir bəyə həsr edilmiş iki şeiri məlumdur. Bu şeirlərdə divanbəylərin öz peşə işləri ilə məşgül olmaq əvəzinə əyyaşlıqla, keflə vaxt keçirdikləri göstərilir. Bəylərin deputat seçilməkdən ötrü gündə bir evdə yığıncaq keçirdiklərini ələ salan şair, qubernatoru, Zaqqafqaziya canişinini, senat üzvlərini, ümumiyyətlə, böyük rütbeli hakim və məmurları xüsusi məharətlə tənqid obyektinə çevirmişdir. Onların əyləncələrdən, qonaqlıqlardan başlarının açılmadığını, içki məclislərinə, qumara, tiryəkə aludə olmalarını, əyyaşlıqla vaxt keçirmələrini, bir-birinin arvadı, qızı ilə kef məclisləri düzəldiklərini realistcəsinə lağla qoymuşdur.

Q.Zakirin əsərlərində xalqımızın çoxəsrlilik tarixində yeni bir dövrün başlanğıcını qoyan Azərbaycanın şimalının Rusiya tərəfindən işğal edilməsi hadisəsi, xalqın sosial və milli azadlıq uğrunda çar mütləqiyyətinə, bəylərə və mülkədarlara qarşı mübarizəyə qoşulduğu qanlı-qadılı, üsyən və qiyamlı, bitib tükənmək bilməyən müharibə il-

lərinin təsviri bu və ya digər dərəcədə, bəzən açıq, bəzən üstüörtülü şəkildə eyhamlarla, sətiraltı mənalarla öz əksini tapmışdır. Məhz bütün bu cəhətləri bədii sözün qüdrəti ilə sənət zirvəsinə qaldıran Qasim bəy Zakirin bədii irsi dövrünün qaranlıqlarına gur işiq sala bilmışdır. Bütün bu keyfiyyətləri özündə əks etdirən Q.Zakirin əsərləri iki əsrə yaxındır ki, sevilə-sevilə oxunur, təkrar - təkrar nəşr edilir və başqa dillərə tərcümə olunur. Burada əsas səbəblərdən biri budur ki, bu əsərlər öz bədiiliyi, təzə hisslerinin çoxluğu, daxili formalarının oynaqlığı, semantikasının zənginliyi, bədii dilinin obrazlığı, emosionallığı, dil vasitələrinin bolluğu və yerli-yerində işlədilməsi ilə olduqca gözəldir. Şübhəsiz ki, bu, şairin xalq dilini, onun folklorunu, idiomatik ifadələrini, eyni zamanda həyatı və insanların psixologiyasını dərindən bilməsi ilə əlaqədardır.

Azərbaycan dilinin keçmiş olduğu tarixi inkişaf yolunun hərtərəfli və tam halında tədqiq etmək üçün ədəbi dilimizin inkişaf prosesində ayrı-ayrı yazıçı və şairlərin mövqeyini və rolunu konkret şəkildə müəyyənləşdirmək çox mühümdür. Bu cəhətdən XIX əsrin birinci yarısında Azərbaycan dilinin inkişaf səviyyəsini, ədəbi-bədii dilin imkanlarını, təsir qüvvəsini və orijinallığını özündə əks etdirən Qasim bəy Zakirin əsərlərinin dil xüsusiyyətlərinin tədqiqi bütün aktuallığı ilə qarşıda durur.

Q.Zakirin əsərləri təkcə məzmun cəhətdən deyil, bədii cəhətdən də yüksək sənətkarlıqla qələmə alınmışdır. Bu bir həqiqətdir ki, bədii əsərin qiymətini onun ideyası, eləcə də bədiiliyi artırır. Bədiilik isə əsərin xəlqiliyində, sadə və aydınlığında, yiğcamlıq və bitkinliyində, ahəngdarlıq və obrazlığında öz təcəssümünü tapır. Bu keyfiyyətlər dən məhrum əsər geniş xalq kütlələrinin malı ola bilmir. Elə buna görə də Zakir bütün yaradıcılığı boyu əsərlərinin dili üzərində tükənməz iş aparmış, ağır zəhmətə qatlaşaraq onların kamilləşməsinə, anlaşıqlı və oxunaqlı olmasına, sadə xalq danışq dilinə yaxınlaşmasına çalışmışdır. O, klassiklərin ədəbi ənənələrini davam etdirərək xalq danışq dilindən ümumi, ən çox yayılmış və hamı tərfindən anlaşılan ifadələri seçib götürmüştür. Lakin şair xalq dili ifadələrindən təkcə hazır şəkildə istifadə etməmiş, öz məqsədinə, tiplərini təsvir etmə səciyyəsinə müvafiq olaraq xalqdan gələn ifadələrin ekspressivlik və təsirlilik əlamətlərini gücləndirmək xatirinə onlara öz əlavələrini etmiş, eyni zamanda yeni, orijinal ifadələr də yaratmışdır. Beləliklə, Zakirin bə-

dii tipleri öz danışiq tərzlərinə uyğun ifadə vasitələrini, öz mənafelərini əks etdirən atalar sözü və məsəlləri, aforizm və hikmətli sözləri, ideomatik ifadə və poetik tərkibləri ədəbiyyata gətirmiş, ədəbi dili danışiq dilinə yaxınlaşdırmışlar. Ümumiyyətlə, milli koloritli bu əsərləri oxuduqca hiss edirsən ki, XIX əsr Azərbaycan şəraiti ilə six bağlı olan şair öz xalqının ruhunu, adət-ənənəsini, möişətini yaxşı bilir, onun təfəkkür tərzinə, rəngarəng və özünəməxsus bədii dilinə dərin-dən bələddir. Heç təsadüfi deyildir ki, bu cəhəti nəzərə alan dilçi - filoloqlarımız XIX əsr Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq dili hesabına zənginləşməsində, ən ümdəsi isə satira üslubunun, satira dilinin formallaşmasında Q.Zakirin xüsusi mövqeyə malik olduğunu göstərirlər. Onlar zəngin leksikona malik Zakirin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını irəlilətdiyini, ona ictimai dərinlik və fikri genişlik gətirdiyini, bədii dilimizi zənginləşdirdiyini və daha yüksək pilləyə qaldırdığını qeyd edirlər. Bu cəhətdən şair haqqında ilk düzgün və yüksək fikir söyleyen onun böyük müasiri, dramaturq, şair, filosof kimi şöhrət tapan mütefəkkir yazıçı Mirzə Fətəli Axundov olmuşdur. M.F.Axundov deyirdi ki, "şeir gərək laməhalə ziyada ləzzətə və hüznə və fərəhdə ziyadə təsirə bais ola". Bu baxımdan Zakirin əsərləri onun xoşuna gəlirdi. "Ancaq bunun (Zakirin - H.S) əşərini oxuyanda müstəmə inana bilir ki, şeir vəqəən ləzzətə bais olur-muş". "Mən əyyami-səyahətimdə Qasim bəy Saricaluyi Cavanşirə du-çar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrotimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında ta-pıldı". M.F.Axundov şərt dedikdə aşağıdakıları nəzərdə tuturdu: "İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. ...Həm məzmun gözəlliynə, həm də ifadə gözəlliynə malik olan nəzm... nəşə artırıcı və həyəcanlandırıcı olub hər kəs tərəfindən bə-yenilir".

Şairin ölümündən on il sonra "Kavkaz" qəzetində məqalə ilə çıxış edən şərqşünas Adolf Berje Zakirin yaradıcılığına yüksək qiymət verir və onu Vaqifdən sonrakı ədəbiyyatın əsas hərəkətverici qüvvəsi hesab edirdi. O tərtib etdiyi "Məcmuəyi-əşəri-şüərayi-Azərbaycan" əsərinin almanca müqəddiməsində Zakirin yaradıcılığı haqqında məlumat vermişdir.

Mirzə Yusif Nersesov Qarabağının "Kitabi-məcmuəyi-divani Vaqi və digər müasirin" və Müfti Hüseyn əfəndi Qaibovun "Azərbaycanda

məşhur olan şüəranın əşarəna məcmuədir" əsərlərində Zakirin bədii irsinin böyük bir qismi toplanmışdır.

Satiraları ilə Zakirin həqiqi varisi və xələfi olan Seyid Əzim Şirvani "Təzkirə"sində, Məmmədağa Müctəhidzadə İstanbulda nəşr etdiriyi "Riyazül-əşiqin" təzkirəsində, Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab"da, Cənubi Azərbaycanın görkəmli alimi Məhəmmədəli Təribiyət "Daneşməndani-Azərbaycan" əsərində Zakirin şeirlərindən nümunələr vermiş, yaradıcılığını yüksək qiymətləndirmişlər.

Zakirin əsərlərində mündəricə və formanın vəhdətini, dilinin sadəliyi və ifadəliyini duyan Nəcəf bəy Vəzirov "Əkinçi" qəzetində (12 may 1877-ci il) yazırıdı: "Otuz il bundan əqdəm cənab Zakir məşhur Qasim bəy Qarabağı yanan həcvlə indi Hadiyül Müzəllin yanan həcvlərə baxan görür ki, onların təfavüdü çıxdır... İndi yazılın həcvlər məst olan çəkməsi danişığına oxşadığını görə nə ki onları çap etmək olmayırla, hətta adam olan kəs onları oxuyanda əti ürpənir". N. Vəzirov bu sözləri ilə yaçılıq mədəniyyətini Zakirdən öyrənməyə çağırır və göstərir ki, dilin aydınlığı söz yağımı, dini rəvayətlərin işlədilməsi demək deyildir.

Zakir haqqında ən geniş tədqiqat işi aparan Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərində Zakiri Şərqi böyük şeir dühlərə Hafiz və Sədi ilə bir cərgəyə qoymuş, əsərlərinin ideya dərinliyi və sənətkarlıq haqqında ilk dəfə ətraflı bəhs açmışdır. O, "Molla Nəsrəddin" jurnalında çap etdiriyi "Ana dili" məqaləsində yazırıdı: "Qasim bəy Zakirin məktubları açıq və aydın dildə yazılmış əsərlərdir".

Zakir haqda təkcə Azərbaycanda deyil, Rusiya və xarici ölkələrdə də tədqiqatçılar yüksək fikirdə olmuşlar. Ukrayna maarifçisi və ədibi N. İ.-Qulak "Russkaya starina" jurnalında yazırıdı. "... Bir alman tənqidçisinin dediyinə görə Vaqif və Zakirin bir çox nəğmələri yaxşı tərcümə olunarsa, məzmun və forma cəhətdən ən yeni alman poeziyası ilə müqayisə edilə bilər". Bəli, Zakir şeirinin uzun ömürlülüyü həmişə onların məzmun və ifadə gözəlliyi ilə, forma və dil gözəlliyi ilə bağlamışlar.

Azərbaycanda sovet hakimiyyəti illərində şairin əsərləri küll halında çap olunduğu kimi, ədəbiyyatımızdakı mövqeyi, həyatı, realist ədəbiyyatın yaranması və inkişafında rolü, ictimai satiranın formallaşması uğrunda fəaliyyəti, sənətkarlıq xüsusiyyətləri və bədii dili haqqında bir sıra dəyərli əssərlər yazılmışdır. XIX əsr ədəbiyyatından, eləcə də satirik şeirdən bəhs edilən bircə məqalə, kitab tapmaq olmaz ki, orada bu və ya digər cəhətdən Zakirə toxunulmasın.

Zakir xalqı cəhalət və mövhumat əsarətindən qurtarmaq üçün xalq-la açıq ana dilində, bu dilin tükənməz ifadə vasitələri ilə, kəskin satira və kinayəli yumorla danışmağı lazım bilirdi. Məlumdur ki, bu məziyyətlər əsərin bədii, təsirli, canlı olmasını şərtləndirən amillərdəndir. Əsərlərdəki xalq təfəkkürü, fikrin frazeologizmlərlə ifadəsi, danışq dilinə məxsus zəngin söz və ifadələrdən səmərəli istifadə əsərlərin dilini real həyatla, xalqın istək və arzuları ilə bağlayır, onunla həmahəng edir. Bütün bu xüsusiyyətlərə görə Zakirin şeirlərini müasirlərinin əsərləri ilə müqayisə etdikdə həm bədii keyfiyyəti, həm də dili, ifadə tərzi etibarı ilə onlardan seçilir. Zakirin tədqiqatçılarından K.Məmmədov bu məsələyə yaxından və obyektiv yanaşaraq "Qasıım bəy Zakir" monoqrafiyasında Zakirin dil sahəsindəki xidmətini konkret şəraitlə vəhdətdə götürür və düzgün nəticəyə gəlir: "Ana dili hər bir sənətkarın əlində fikrini və hissini düzgün, dolğun əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiyələnmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir" (19, səh. 191).

Lakin Zakirin əsərlərinin dili haqqında fikir söyləyənlərin hamısı heç də bir rəydə olmamış, bəzən Zakirin Vaqifdən sonra Azərbaycan ədibi dilini geri çəkdiyini, onu qəlizləşdiriyini söyləmişlər (16, səh. 5). Bu mülahizənin nə qədər doğru olub-olmamasını aydınlaşdırmasından əvvəl şairin yaşadığı dövrə nəzər salmaq lazımdır.

Sənətkarın yaşadığı dövr ona yaradıcılığında, əsərlərinin dilində, məzmun və formasında mənfi və ya müsbət təsir göstərə bilər. Zakirin yaşadığı dövrdə aşiqvari şeirlər əsasən, məclislərdə, toylarda oxunmaq üçün yazıldıqından sadə dildə öz ifadəsini tapırıdı. Professional şairlər tərəfindən yazılın qəzellər, müstəzad, müəşşər, tərcibənd, tərkibbənd, müxəmməs, həcvlər isə qəliz, çətin anlaşılan söz və və ibarələrlə yüklenir, çox vaxt bu hal müəllifin özü tərəfindən dərinlik naminə edilirdi. A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, S.Ə.Nəbatı, C. Nəva və başqalarının şeir dili nəinki çətin anlaşılan ifadələrlə, dini söz və tərkiblərlə doludur, onlar hətta əsərlərinin bir qismini fars dilində yazmışlar. Belə bir dövrdə yaşayıb yaranan Zakirin dilini Vaqifin dili ilə müqayisə etmək nə qədər doğrudur?

Ə.Dəmirçizadə ədəbiyyatımızda Zakirin rolunu hələ 1938-ci ildə belə xarakterizə etmişdi: "XVIII əsrədə yaradılmış olan folklor əsaslı ədəbi dil XIX əsrədə bir az da inkişaf etdirildi, XIX əsrin dil xüsusiyyətləri ilə dolğunlaşdırıldı. Bu dövrdə Şakir, Zakir, Nəbatı və sairə bir

çox qoşmalar yazıb bu dili, bu üslubu ən gözəl şeir dili olaraq işlətmə-yə başladılar. Buna görə də bu dil, bu qoşma dili XIX əsrə, xüsusən Zakir vasitəsilə daha da mükəmməlləşdirilmişdir. Zakirin qoşmalarında asan və xalq sözlərindən yaradılmış bədii ifadələr, metaforalar, obrazlar daha çox və mükəmməldir" (9, səh. 67). Göründüyü kimi, Ə.-Dəmirçizadənin irəli sürdüyü fikirlər daha doğru olub, bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

Zakir qiymətləndirilərkən onun ictimai satira, tənqid realizm və dil sahəsindəki fəaliyyəti birgə götürülüb tədqiq olunmalıdır. Məsələyə bu cür yanaşan Mirzə İbrahimov "Böyük demokrat" əsərində yazar: "...Bütün bunlar Zakirin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını böyük bir təkanla irəlilətdiyini və ona ictimai dərinlik və fikri genişlik verdiyini göstərir" (13, səh. 22). Tədqiqatçını belə nəticəyə gətirən şairin dünya görüşü, həyata, zəmanəsinə aydın və tendensiyalı münasibəti idi:

Neçələr silsileyi-təbimə təhrik verir,  
Rışteyi-nəzmə çəkəm yəni duri-ğəltani.  
Budu xahişləri kim, baxmayıb ağıb bozuna  
Eləyim həcv tamam bayüb gədavüb xani.  
Verməsəm vüsət əgər nəzmə, olur namərqub  
Eləsəm cümləsini şərh, düşər tulanı.

Vəziyyətdən çıxış yolunu tüfeyliləri qırmaclamaqda görən Zakir, özünün dediyi kimi. "həcvü hədyanı" işə salır, həm ürəyini boşaldır, yüngüllük tapır, vicdanı qarşısında borclu qalmır, həm də onlara qarşı xalqda nifrət hissi, qəzəb, kin oyadır. Bu, başqa cür ola da bilməzdi, çünkü öz "ölkəsinin, öz sinfinin duyğu cihazı, onun qulağı, gözü və ürəyi,... dövrünün səsi" (M.Qorki) olan şair, məhz belə hərəkət etməli idi. Doğrudur, şair bu cür açıq danışığın hamı tərəfindən düzgün başa düşülüb qiymətləndiriləcəyinə də tam arxayı deyildi:

Nəzmi-təbin ola dürrü cəvahir,  
Xəlq içində qiymətidir qara pul.

Zakir həqiqəti reallığı ilə açır, dövründə sözə və şeirə qara pul qədər də qiymət qoyulmadığını göstərirdi.

Q.Zakir qəzel və qəsidələrində məzmunu formaya tabe tutan, şeiri intim hiss'lərə qurban verib, dənə-dənə hicran və vüsaldan, həsrət və intizardan, yanlıqlı şikayət və ahü fəryaddan bəhs edən ifadələri, şit, bayağı təşbehləri bol-bol işlədən təqlidçi, epiqon şairləri tənqid

edirdi. O, realist şeirləri ilə şeirin məzmununu, ifadə vasitələrini, ədəbi formalarını dəyişməyin yollarını göstərirdi. Şeirimizdə standart ənənələrə qarşı çıxan Zakir "Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana!" misrası ilə başlanan müxəmməsində əsrlər boyu sənət əsərlərində özünə möhkəm yer tutmuş bayağı qiyasların, təşbehlərin nə qədər yararsız, quru olduğunu bir-bir deyib lağa qoyurdu:

Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana!

Nəçidir ay vəcəhətdə ola tay sana!

Sən kimi, görüm onun çöhreyi-tabanımı var?

Xali-hindusumu var?

Zülfə-pərişanımı var?

Bir sari rənglicədir əvvəli əyri "nun" tək,

Elə ki keçdi iki, üç gün olur parə çörək.

Şair qadının üzünün aya, boyununun sərvə, zülfünүn sünbülə, gözü nərgizə, ağızının qonçeyə, dodağının qırmızı şərabə və s. bənzədil-məsini qeyri-təbii, şitlik sayır və göstərir ki, qadının üzünü, boynunu, zülfünü, gözünü, ağızını, dodağını və s. bu cür naqis şeylərlə müqayisə etmək olmaz. Burada bütün müqayisələr nöqsanlıdır. Şair insan gözəlliyyini hər cür müqayisədən üstün tutur, oxşadılanı oxşayana qarşı qoyur, üstünlüklerini bir-bir sayır, göstərir. Maraqlıdır ki, XX əsrin əvvəllərində inqilabi satiranın banisi M.Ə.Sabir də estetik zövqün dəyişilməsi ilə əlaqədar olaraq köhnə poetik təşbehləri bir daha ələ salmışdır. O, qəzəlin standart ənənələrini "Ey alnın ay, üzün günəş, ey qaşların kaman" misrası ilə başlanan məşhur şeirində amansız tənqid etmişdir.

Zakir şeirinin qüdrəti və novatorluğunu bu baxımdan qiymətləndirən ədəbiyyatşunas H.Səmədəzadə "Ədəbiyyat" qəzetində (18 mart 1935-ci il) yazırkı ki, qədim Şərq sxolastik qəzəl, qəsidə ədəbiyyatına ikinci zərbəni Zakir endirmişdir. Vaqifin vurduğu birinci zərbədən fərqli olaraq ikinci zərbə daha sarsıcı olmuşdur.

Cılız duyğulara, ötəri hisslərə biganə olub bədii obrazlar, maraqlı xarakterlər, təsirli dil vasitələi ilə ifadə olunmuş Zakirin əsərləri insani humanistliyə, qurub yaratmağa, xoşbəxt həyat uğrunda mübarizəyə çağırın, alovlu ehtiraslardan yoğrulmuş sənət nümunələridir. Klassik ədəbiyyatımızın layiqli varisi Q.Zakirin əsərləri ideya dərinliyi, məzmunu, forması, sənətkarlığı ilə şairin yaşadığı cəmiyyətin bədii mədə-

niyyətində keyfiyyət sıçrayışı idi. Bu sıçrayış klassik ırsın bədii yaradıcılığın, cəmiyyətin mədəni həyatının yüksəlişi, ictimai yaraların dərinləşməsi, ziddiyyətlərin daha da kəskinləşməsi və şairin öz subyektiv hiss, arzu, amalı hesabına yaranmışdır. Bütün bunlar zəngin, rəngarəng bədii formalar, mövzular doğurmaya bilməzdi.

## II fəsil

### Q.ZAKİRİN ŞEİRLƏRİNDƏ DANIŞIQ DİLİ XÜSUSİYYƏTLƏRİ

Yazıcı müəyyən yerlə - doğulduğu, boy-a-başa çatdığı, illərlə yaşadığı, işlədiyi ərazi ilə daimi təmasda olduğundan həmin yerdə yaşayınların nitqi, danışığı üçün xarakterik olan cəhətlər, dil hadisələri onun yazılarında öz əksini tapır. Burada xüsusən, danışiq dili ünsürləri əsas yer tutur. Bunun səbəbi isə danışiq səslərini, canlı intonasiyani, məntiqi vurğunu şifahi dilin daha bariz ifadə edə bilməsidir. Məhz buna görə də Q.Zakirin əsərlərində təsadüf olunan bir qrup söz yazılı dil normalarına, yəni orfoqrafiya qaydalarına tabe deyildir. Şair yerli koloriti vermək, yaşıdagı mühitin, dövrün fərdiləşdirilmiş nitqini olduğu kimi canlandırmaq üçün əsərlərində danışiq dili ünsürlərinə geniş yer vermişdir.

Zakir sözlərin mənaları ilə tələffüzü arasında ahəngdarlıq yaratmaq və bununla şeirlərinin daha xəlqi olmasına xüsusi diqqət yetirmişdir. O, yeri düşdükçə fonetik dialektizmlərdən və orfoepik qaydaların istifadə etmişdir. Bunun nəticəsində də bəzi söz və ifadələrin tələffüz çətinliyi aradan qaldırılmış, şeirlərin dili rəvanlaşmış və müsiqiliyi təmin olunmuşdur:

**Neçün** rəhmin gəlməz mən binəvayə. ...

**Netmişəm, bilməm** ki, **munca** zülm edir dövran mana.

Dedi: "Özüz bilin, **ixtiyarız** var". ...

Üstümə gəlsə ol nigar,

**Qoymun** nebzmim tuta zinhar və s.

Misallardan göründüyü kimi, Zakir "tələffüzdə ağırlıq törədən, kobud səslənen, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürtətə tələffüz edilən və zərif, incə, gözəl səslənen səsləri saxlamaq" (27, səh. 5) üçün əsərlərində səslərin uzanması hadisəsindən yerli-yerində və əsasən, ədəbi dilin tələffüz normalarına uyğun istifadə etmişdir. Bu isə öz növbəsində şeirin ahənginə, musiqisinə şairin biganə olmadığını göstərən faktlardan biridir.

Zakirin əsərlərində səslərin əvəzlənməsi hadisəsinə tez-tez rast gəlinir. Bu, bir tərəfdən şairin danışiq tərzinə üstünlük verdiyini, digər tərəfdən, onun heca, vəzn, qafiyə xatırını müəyyən dəyişikliklər apardığını da göstərir. Konkret faktlara diqqət yetirsək, görərik ki, şai-

rin əsərlərində feilin arzu formasının hekayə və rəvayəti bugünkü ədi-bi tələffüz normalarına uyğun şəkildə öz əksini tapmışdır:

Məddahi - Əlinin payını **götür**. ...

Ağ üzünə siyah zülfü **düzeydim**,

Əl uzadıb yaxa bəndin **üzeydim**,

Hayif ola, bir **qolboyun gəzeydim**.

Danışqda ahəng qanununun pozulması adı hal hesab olunur. Şair və yazıçılar tələffüz normalarını əsərlərinə tətbiq etməkdən çəkinsə-lər də, saitlər arasındaki ahəngdarlığı saxlamağa çalışırdılar. Buna baxmayaraq, Zakir danışq dilinin incəliyini, sərbəstliyini, reallığını qorumaq üçün, bəzən şeiriyyət xatırınə bu qanuna riayət etməmişdir. Məhz buna görə də onun əsərlərində xüsusən, misraların sonunda do-daqlı ahəngi güclüdür.

Əsərlərdə tez-tez rast gəldiyimiz fonetik hadisələr - assimilyasiya (səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşış uyğunlaşması), dissimilyasiya (sözdə eyni cinsdən olan iki səsdən birinin öz yerini başqasına verməsi), metateza (səslərin ferdəyişməsi) və s. şairin canlı danışq dilinin zəngin səs xüsusiyyətlərindən geniş istiafdə etdiyini göstərir. O, ümumxalq danışq xüsusiyyəti daşıyan cəhatlərə ona görə üstünlük vermişdir ki, tələffüzünə görə dildə çətinlik törə-dən sözlərdə səslərin uyuşması, ahəngi güclənsin, bədii dil isə bu he-saba axıcılıq, musiqilik, ifadəlilik kəsb etsin. Misallar:

Yar demişdi gələn bayrama **gəlləm**.

Səbr eylə **yetirrəm** dildarə səni.

Elə nanü nəmək dursun **göznüzə**.

Sarıbani - qəza dedi ki, **diş** dur.

**Yornuq** köpək kimi ovçu ahəstə; Yol başladı.

Ədəbi dildə yazılış forması **gələrəm**, **yetirərəm**, **gözünüzə**, **dinc**, **yorğun** şəklində olan sözlərin səs düşümünə məruz qalması, əsasən, tələffüz normaları və cümlədə vurğu ilə əlaqədardırısa da, burada as-similyasiya hadisəsi də özünü göstərir.

"Əsirgəməm bir qaşiq qanı" misrasında "**əsirgəməm**" (əsirgə-məmək) feilin qeyri-qəti gələcək zamanın inkar formasında zaman şə-kilçisinin düşməsi, "Dedilər, qoymazlıq burda qalsın xər" misrasında "qoymazlıq" (qoymaq) feilin qeyri-qəti gələcəyi inkar şəklində I şəxsin cəmi **r** ilə deyil, **z** samiti ilə işlənmişdir. Bütün bu nümunələrdə fonetik hadisələrin bir neçə növünə rast gəlirik.

Zakirin dilində maraqlı cəhətlərdən birini də ahəng qanunu təşkil edir. Müasir dilimizdə saitlərin bir-birini izləməsi qanunu XIX əsrin ədəbi dilində pozulurdu. Bu hal xüsusən misraların sonunda qalın saitlərlə qurtaran sözlərə aiddir. Şair tələffüz ahəngdarlığı naminə qalın saitləri incə saitlərlə əvəz etmişdir:

Ülamələr üz döndərib xudadən,  
Usanmaz bir ləhzə kövrü cəfadən.  
Ziyarət eyləib şeyxül - islami,  
Zakiri - həzindən yetir sələmi.

Məlumdur ki, təkrirdən məharətlə və düzgün istifadə bədii dili qüvvətləndirir, fikri ifadəli, emosional edir, təsvir olunan proses və ya hadisəni təsirli şəkildə oxucuya çatdırmaqdə mühüm rol oynayır. Zakirin dilində təsadüf etdiyimiz sintaktik fiqurlardan biri də, məhz, təkrirdir.

Yetər oldu ömür başə, yetmədi  
Əlim zülfü-pərişanə, ay mədəl!  
Yixılana qaidədir, adətdir,  
Dayaq olan kəsə haqq olur dayaq.

Verilmiş misalların birincisi dövrəvi təkrirə, ikincisi anaforaya, üçüncüüsü isə anadiplosisə aidir.

Zakirin dilini xalq dilinə yaxınlaşdırıran amillərdən biri də şairin qoşa sözlərdən istifadə etməsidir. Müyyəyen keyfiyyətin səciyyəvi cəhətlərini daha qabarlıq vermək üçün şair sözləri qoşlaşdırıb işlətmüşdür:

Yaylaqda, aranda **qatar-qatardır**.  
**Oğrun-oğrun** bəlalərə həvalə.  
**İlim-ilim** itər bayqus, yapalaq.

Zakirin əsərlərinin bədiliyini artırıran vasitələr sırasında bədii nida və suallar da az əhəmiyyət kəsb etmir. Məhz bu təsvir vasitələri şeirlərin ahəngdar şəkildə oxucuya çatmasına, xüsusi zövq və həyəcanla oxunmasına kömək göstərir, onlara xüsusi ekspressivlik gətirir:

Yoxsa danışırsız dilbər sözünü,  
Veribsınız nə baş-başa, durnalar?!  
Söylədilər bu nə işdi, annamaz?!  
Səndən bizə olacaqdı nə kömək?  
Biz qaçaq, qalasan aralıqda sən!

Dilimizdə təbiətdə eşidilən səslərin yamsılanması yolu ilə düzələn sözlərə də təsadüf olunur ki, bunlar təqəlidi sözlər adlanır. Zakirin dilindəki təqəlidi sözlərdə obrazlıq, ifadəlik və xüsusən əyanılık daha güclüdür:

Qatarlanıb nə diyardan gəlirsiz,  
**Qaqqıldaşa-qaqqıldaşa**, durnalar?  
Urarlar qumrilər **cəh-cəh**, gülərlər kəbklər **qəh-qəh**.

Bu misralarda işdəlmış **qaqqıldaşa-qaqqıldaşa**, **cəh-cəh**, **qəh-qəh** sözləri quşların çıxardıqları səslərin təqlidi əsasında düzəldilmişdir. Şair sözlərin mənaları ilə səslənməsi arasında canlı, təsirli ahəngdarlıq yaratmaq üçün belə fonetik üslubi vəsitələrdən yaradıcılıqla bəhrə-lənmişdir. Zakir təkcə heyvan və quşlarla əlaqədar təqlidi sözlərlə kifayətlənməmiş, yeri düşdükçə insanla bağlı belə sözlərə də müəyyən yer ayırmışdır:

Nöh fələkə çıxdı **qəh-qəhi** ərus,  
Özü **lüm-lüm** udur batındə, əmma,  
Zahirdə dediyi mənayə bir bax!

Zakirin əsərlərində insanın daxili psixoloji halları ilə əlaqədar olaraq çıxarılan təqlidi səslərin bir qismini də nida sözləri təşkil edir. Arzu, qorxu, sevinc, həyəcan və s. bildirən belə sözlərdən yeri düşdükçə Zakir bacarıqla istifadə etmişdir:

Zakir, nə ədalət, nə şücaətdi bu, **pəh-pəh**!  
Atmış buğaca, **ah**, məni, köhnə palan tək,  
Baş yoldaşım əlhal.

Fonetik imkanları cəhətdən bədii dil, xüsusən şeir dili üçün hədsiz dərəcədə əlverişli olan Azərbaycan dili şair və yazıçılara həqiqi sənət nümunələri yaratmaqdə geniş imkanlar verir. Səslərin məna çalarlığından istifadə şeirin ahəngində və musiqili olmasında mühüm amil sayılır. Bu hali duyan şairlər həmişə məna ilə səslənmə arasında ahəngdarlıq yaratmaq üçün fonetik üslubi hadisələrə müraciət etməyə ehtiyac duyurlar. Belə hadisələrdən biri də alliterasiyadır ki, Zakirdə təsadüfi səciyyə daşımayıb poetik-üslubi rola malikdir. Məlumdur ki, alliterasiya (sözlərin tərkibindəki samitlərin eyni və ya yaxın olması) hadisəsi şeirin ahəngində mühüm vəsitədir. Zakir şeirlərinə xüsusi ritm göstirmək üçün "bu və ya digər bir səsin ahənginə xüsusi diqqət yetirmişdir. Bu da onu göstərir ki, əsil sənətkarlar şeirin ahənginə, musiqisinə qətiyyən biganə deyillər" (1, səh. 212).

Siyah zülfü dal gərdəndə bir qulac,  
Sona ciqqası tək ucları qıfqac...  
Yükünü dəvənin üstə yıldızlar,  
Yavaş-yavaş yol yuxarı çıxdılar.

Birinci beytdə q səsi beş dəfə, I və c səslərinin hər biri dörd dəfə, ikinci beytdə y səsi altı dəfə təkrarlanmışdır. Birinci beytdə q və I səsləri alliterasiya məqsədi güdmədiyindən, onlar sözlərdə elə yerləşdirilmişdir ki, diqqəti hec cəlb etmir. Amma birinci beytdə c, ikinci beytdə y səsləri elə yerləşdirilmişdir ki, alliterasiya hadisəsini biz aydın hiss edirik. Buna səsbəb isə həmin səslərin digərlərinə nisbətən vurğulu deyilməsidir.

Şeirlərin musiqiliyi həmçinin söz təkrarı ilə də əlaqədardır:

Keçənə deyərlər: **məza ma məza**.

Nə söylərsən söylə, sənindi riza!

- beytində **məza** və **söylə** sözleri təkrarlanmışdır. Bu təkrarlar da daxil olmaqla beytdə üç dəfə **m**, üç dəfə **z** və dörd dəfə **s** səsləri təkrarlanmışdır.

Təkrar həmçinin şəkilçilərə və səs birləşmələrinə də aiddir:

Dedi: ey **bışərmü** **bırəhmü** **bibak**.

Göründüyü kimi bu misranın musiqilik kəsb etməsində **bi** alliterasiyası əsas yer tutur.

Zakir, şeirlərinin ahəngdarlığını artırmaq, bədii təsirini yüksəltmək və təsvir olunan hadisənin daxili səslənməsini eşitmək üçün alliterasiyaya müraciət etməli olur. Şair "Məlikzadə və Şahsənəm" mənzum hekayəsində nakam aşiqin ölümünü eşidən məşuqənin daxili hissələrini belə təsvir edir:

Tainki eşitdi vəfati-**canan**,

**Canan-canan** deyib o da verdi **can**.

Bu beytdə şair nakam aşiqin ölümünü eşidən qızın daxili hissini, onun giryan-giryan ağlaması və hicqırığını vermək üçün **c**, **n** səslərinin və **an** səs birləşməsinin alliterasiyasından istifadə etmişdir.

Bu halı şairin başqa bir qoşmasında **r** səsinin alliterasiyasında da görmək mümkündür:

Kəsilib könlümün səbrü qərarı,

Al canımı qurtar, barı sən tarı.

Öldürən zamanda Zakiri-zarı,

Əl saxla bir, qanlı qəməndən öpüm.

Bu bənddə **k**, **q**, **z** və xüsusən **r** səslərinin alliterasiyası vasitəsilə ahəngdarlıq, musiqilik artmış və əsərin bədililiyi yüksəlmüşdür.

Zakirin əsərlərində əslubla bağlı olmayıb dilin özündə mövcud olan daxili üzvlü təkrarlar da müəyyən yer tutur:

Qövmü qardaş düzülübdür yanına,  
Duagudur şövkətinə, şanına.  
Neyləsin, qarışib qanı qanına,  
Fəqirlər sileyi-ərhəm olubdur.

Burada **qohum** (qövm) - **qardaş, şan-şövkət** sözləri alliterasiya üzrə birləşən qoşa sözlərdir. Kommunikativ məqsəd izləyən bu sözlərin formallaşması dilin ümumi inkişaf qanunları ilə əlaqədar olub şairin üslubu ilə bağlı deyildir. "Qanı qanına qarışmaq" ifadəsi isə eyni sözün qrammatik variasiya ilə təkrarından düzəlmüşdür. Dil daxilində olan bu təkrar alliterasiyanın yaranmasında vasitəyə çevrilmişdir. Bu hallar Zakirdə çoxdur.

**Bala barmaq batırmayıır gədələr...**

**Uzandıqca uzanır ömrü, yoxsa, ey pəri peykər...**

Əlbəttə, Q.Zakirin əsərlərində təsadüf etdiyimiz danişq dili ünsürleri təkcə bunlarla qurtarmır. Biz yalnız Zakirin dili üçün daha səciyyəvi olan və dil tarixi baxımından az-çox vacib hesab etdiyimiz xüsusiyyətləri burada sadalamağı lazımlı bildik. Öz sadəliyi, səlisliyi, təbiiyi və xəlqiliyi ilə seçilən Zakirin şeirləri ədəbiyyat tariximizdə özü-nə elə bir şərəfli mövqe qazandırmışdır ki, yaranma tarixindən əsr yarımından artıq bir dövr keçməsinə baxmayaraq yenə də əvvəlki təzəliyini, həmişə yaşarlığını və yüksək bədii keyfiyyətini saxlamaqdadır.

### **III fəsil**

## **Q.ZAKİRİN ŞEİRLƏRİNİN LÜĞƏT TƏRKİBİNİN ÜSLUBI İMKANLARI**

Bədii əsərlərin lügət tərkibinə daxil olan sözlər öz semantika və işlənmə yerinə görə bir-birindən fərqlənir. Şübhəsiz ki, ədəbi dilin bədii üslubunda əsas yeri ümumişlək sözlər təşkil edir. Bu sözlər məna rəngarəngliyi və daşıdığı üslubi vəzifə cəhətdən də üstün mövqə tutur.

**ARXAİZMLƏR.** Q.Zakirin dilindəki sözlərin kiçik bir qismi artıq müasir Azərbaycan ədəbi və danişq dilində işlədilmir. Bunların əksəriyyəti lüzumsuz olaraq dilə gətirilmiş alımma sözlərdən, həmçinin köhnə cəmiyyətlə bağlı olub müəyyən səbəblər üzündən dilin imtina etdiyi tarixizm və arxaizmlərdən ibarətdir (20, səh. 193).

Sözün dildən çıxmazı əsasən, onun ifadə etdiyi anlayışın köhnəlməsi və istifadədən qalıb unudulması ilə əlaqədardır. Biz burada müasir dilimizdə işlənməyən hər cür sözlərdən yox, əsasən öz dilimizə məxsus olub, müasir dil baxımından arxaikləşən sözlərdən - yeri düşdükcə fonetik, leksik və qrammatik arxaizmlərdən damışacaqıq.

**Giran** gəlib bu söz şirin **xışına**

Bir tapanca saldı qurdun başına.

Bu beytdə "tapanca" sözü diqqəti cəlb edir. Müasir dilimizdə işlətiyimiz silah adı ilə bu sözün məna əlaqəsi yoxdur. "Tapanca" sözü burada "şapalaq" mənasındadır. Bu sözün Zakirdəki mənasına artıq müasir dilimizdə təsadüf etmirik. Bu qəbildən olan "sözlər dilin lügət tərkibinin passiv hissəsinə keçmişdir və müasir ədəbi dilimizdə fəal işlənmə iqtidarı olan leksik vahidlər hüququna malik deyildir" (15, səh. 205).

**Ol - şol - o** (həm şəxs, həm də işaret əvəzliyi kimi)

Bəstəri-fikirdə çevrindi **ol**, ta

Səher oldu, ay gizləndi, gün doğdu. ...

**Ol** qədər kökəldi hər iki heyvan,

Güya ki, hər biri kuhi-Bağrıqan.

**Şol** qocaya olsun tainki qüvvət

Bəlkə yol bacara bir neçə müddət.

Həm şəxs, həm də işaret əvəzliyi rolunda çıxış edən "ol", "şol" əvəzliyi Zakirin lirik şeirlərində daha çox işlənmişdir. Ol//şol əvəzliyindən məlum samitlərin düşməsi nəticəsində bu söz artıq müasir dilimizdə "o" şeklinde sabitləşmişdir.

Quyu kənarına ta **kim** yetişdi,  
Nəzəri özünü əksinə düdü.

Qədim tarixə malik "kim" bağlayıcısı Zakirdə "ki" ilə paralel işlənmişdir. Bu bağlayıcı ədəbi dilimizdə sovet dövrünə qədər işlənmiş, hal-hazırda istemaldan çıxmışdır. "Ol" (o), "kim" (ki) variantları şəkilcə arxaikləşmə adlandırılır. Belə sözlər eyni mənada qalaraq əvvəlki fonetik və morfoloji tərkibini az-çox itirib öz şəklini dəyişməsi yolu ilə əvvəlki formasına görə arxaikləşmiş sayılır.

Hani bizdə **şöylə** adabü ədəb  
Böyük hüzurunda deyək, danışaq.

Zakirin dilində sinonim kimi çıxış edən **eylə** //**öylə**// **şöylə** sözü şəkilcə arxaikləşmiş və müasir dilimizdə ancaq bunun dəyişilmiş şəkli - "**elə**" forması qalmışdır. "Sözün şəkilcə arxaikləşməsi daha çox dilin səlisləşmə və təkmilləşmə istiqamətində daxili qanunları əsasında morfoloji və fonetik əvəzlənmə, dəyişmə və s. kimi proseslər nəticəsində baş verir" (10, səh. 102)

Be-hövli-qüvveyi-xalıqi-zülmən  
Bir ləhzədə bəndin parə **qıllam** mən.

"Qılmaq" sözü ən qədim tarixə malik fellərdəndir. Heç təsadüfi deyildir ki, türk dillərinin ən qədim mənzərəsini əks etdirən runik yazılarında, Orxon-Yenisey abidələrinin dilində "qıl" feili müstəqil deyil, köməkçi feil kimi çıxış etmişdir. "Etmək" mənasında olan "qılmaq" sözüne ancaq mürəkkəb feillər daxilində (tövbə qılmaq, namaz qılmaq, şad qılmaq və s.) rast gəlirik. Müasir dilimizdə olduğu kimi Zakkirdə də bu sözə müstəqil şəkildə təsadüf olunmur.

Doğrudur, gen gündə biz **laf urarıq**  
Gərdən çəkib, yal qabardıb durarıq.

Müasir dilimizdə "vurmaq" şeklinde işlənən "urmaq" feili qədim tarixə malikdir. Bu sözə Mahmud Kaşgarinin "Divanü-lüğət-it-türk" əsərində, "Kitabi-Dədə Qorqud" dastanında ("Beyrək götürər qızı yerə urmaq istər") və başqa yazılı abidələrin dilində rast gəlirik. Belə güman etmək olar ki, "v" samiti bu sözə sonralar artırılmışdır. Azərbaycan dili üçün, eləcə də başqa türk dilləri üçün samit-sait-samit tip-

li feil kökləri tipik hesab edildiyindən həmin söz "vurmaq" şəklində sabitləşmişdir.

Bir də bir tisbağa zarü sərgərdan  
**Yaşınmaq** qəsdilə dolanır hər yan.

Qədim abidələrin dilində **yaşurmaq**, **yaşırmaq**, Bakı dialektində "**yaşırmaq**", Salyan dialektində "**yaşınmaq**" şəklində işlənən bu söz "**gizlənmək**" mənasındadır.

Sağrısında, yelpiyində ət qat-qat  
**Dönübən** qaşına bilməzdi, heyhat.  
Pakizə məkanda **tutuban** vətən.

Müasir ədəbi dilimizdə işlədilməyən **-iban** /-ibən/-uban/-übən feili bağlama şəkilçisi Zakirin əsərlərində üstünlük təşkil edir və -araq/-ərək şəkilçisindən saya gəlməz dərəcədə artıq işlənmişdir. Bu hal -iban/-ibən/-uban/-übən şəkilçisinin qədimliyini göstərdiyi halda, -araq/-ərək şəkilçisinin XVIII-XIX əsrlərdən meydana gəldiyini və birincini əvəz etdiyini, onu arxaikləşdiriyini aydın göstərir. Bu şəkilçi qədim osmanlı-türk, tatar, turkmən, cıgataj ədəbiyyatında da işlənir (21, səh. 285). Bu şəkilçiyyə Azərbaycan dilinin şimal və şərq qrupu dialekt və şivələrində də təsadüf olunur.

İlk axşamdan **çavuş** eylədi izhar,  
Kim rəsəd sizindir, olun xəbərdar.

**Çavuş, koxa, katda, knyaz, zərbaf, xış, cüt, küm** tipli sözlər dilçi-likdə tarixizm adlandırılır. Tarixizmlər, əsasən dövlət quruluşu, ictimai münasibətlərlə bağlı meydana çıxan köhnəlmış sözlərdir.

İndən belə **dəxi** gəzin fəraigət.

Müasir dilimizdə işlədilməyən bu söz Zakirdə **da/də, həm, həm-çinin, daha** məzmunundadır.

Zakirin əsərlərində elə sözlərə də təsadüf edirik ki, bunlar öz əvvəlki formalarını saxlamış olsa da, mənası köhnəlmışdır:

Hər meşəyə güman aparma boşdur,  
Xudbinlik kişiyyə nə kari-xoşdur.

Buradakı "**kisi**" sözü adam, insan mənasındadır. İndi bu söz, əsərən, cins bildirir. Öz əvvəlki formasını saxlayan, ancaq mənası köhnəlmış belə sözlərə semantik arxaizmlər deyilir.

**DİALEKTİZMLƏR.** Q.Zakirin əsərlərinin lüğət tərkibində müəy-yən miqdarda dialekt sözləri də vardır. Şairin yerli koloriti vermək, ha-

disə və faktları realisticcəsinə əks etdirmək, yaşadığı mühitin, dövrün fərdiləşdirilmiş nitqini olduğu kimi canlandırmaq üçün işlətdiyi dialekt sözləri Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrinə, əsasən Qarabağ dialektinə məxsusdur. Bunun səbəbi isə şairin bu mühitdə yaşayıb yaratması ilə izah olunmalıdır.

Aqibət, tapdilar sabahə **yavuq**,

Bir qoyun, bir quzu, bir də bir **tovuq**.

Bu beytdə "yaxın" və "toyuq" sözlərinin yavuq, tovuq şəklində verilməsi şairin yerli xüsusiyyəti əks etdirməsi ilə əlaqədardır. Əlbəttə bu, fonetik dialektizmdən başqa bir şey deyildir. Burada səslərin əvəz-lənməsi hadisəsi də özünü göstərir ki, bu da dialektlər üçün səciyyəvi haldır.

**Mana** səndən yetdi bu zülmü sitəm.

Dedi: -Oldu bölgü **sana** həvalə.

Bu misallarda "**mənə**" sözü "**mana**", "**sənə**" əvəzinə isə "**sana**" işlənmişdir. Belə bir vəziyyət, yəni şəxs əvəzliklərindən I və II şəxsin təki yönlük halda işlənərkən qərb qrupu dialekt və şivələrində [ma:], [sa:] formasında tələffüz edilir.

Bu və ya başqa şivəni ədəbi dildən fərqli olan müəyyən fonetik xüsusiyyəti əks etdirməsi fonetik dialektizmə aiddir.

Sağrısında, **yelpiyində** ət qat-qat.

Müasir ədəbi dilimizdə işlənməyən "**yelpiy**" sözü dialektlərdə atın boyun tükü mənasında işlənir. Ümumxalq danişiq dilində bu söz "**yal**" formasında daha çox işləkdir.

Bir ağaca çəkilməyə ta **törpü**,

Nə dər olur, nə dərvazə, nə körpü.

Ağdam və Şamaxı dialektlərində işlənən "**törpü**" sözü taxta, ağac hamarlayan alət, yeyə mənasındadır (4, səh. 376).

Bir dəvə, bir ilan, bir də tışbağa

Yoldaş olmuş idi **mundan** sabıqa

**b** samitinin **m** samiti ilə əvəzlənməsi nəticəsində yaranmış "mundan" sözü "bundan" mənasındadır və qərb qrupu dialekt və şivələrində uzun əsrlərdən bəri işlənməkdədir. "Yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında "**bu**" işaret əvəzliyindəki **b** samiti **m** səsi ilə əvəzlənir. "**Bu**" işaret əvəzliyində adlıq haldan başqa yerdə qalan hallarda baş verən hadisə xarici təsir, daha doğrusu şəkilçinin təsiri nəticəsidir. Məhz buna görə də "**bu**" işaret əvəzliyinin hallanması za-

manı baş verən hadisə morfoloji xüsusiyyət kimi izah olunmalıdır (5, səh. 94-95).

Sahibləri çulun, **alığın** soydu.

Misrada işlənmiş alığ sözü "alıq" şəklində Qazax, Şuşa, "alıq" şəklində Salyan, "aluğ" şəklində isə Cəbrayıl rayonunda işlənir, palan əvəzinə at, öküz, kəl və s. heyvanların belinə örtülən çul, keçə mənasında bu gün də işləkdir.

Aldadarıq, qalar özmüzə əppək.

"**Əppək**" sözünə indi də Şəki, Qazax, Şuşa, Şamaxı və s. dialektlərdə "çörək" mənasında təsadüf edirik.

Kətxuda üstünə karı yixdilar,

Sözlərin danışib, tez **dızixdilar**.

"**Dızixmaq**" sözünə təkcə Ağdam dialektində deyil, Şamaxı, Tovuz dialektlərində də təsadüf olunur.

Dialektizmləri yerli koloriti əks etdirmək və xalqın söz ehtiyatından səmərəli faydalana maq prinsipi ilə ədəbi dilə gətirmək, onları bütün xalqın mali etmək yaxşı təşəbbüs kimi qiymətləndirilir. Lakin elə dialektizmləri bədii dilə gətirmək lazımdır ki, onlar dilə yabancı olmasın, əsərin bədiiliyini azaltmasın. Ümumiyyətlə, bədii əsərdə az anlaşıqlı dialektizmlərin çoxluğu yazılıının üslubu üçün qüsür hesab edilir. Görünür, bu faktı yaxşı başa düşən Q.Zakir əsərlərində elə dialektizmlərdən istifadə etmişdir ki, onların mənası məhdud deyil, geniş dairədə işlənir, onlar anlaşıqlı, bir növ ümumxalq xarakterli sözlərdir.

**ALINMA SÖZLƏR.** Hər bir dil müəyyən dərəcədə başqa dillərin hesabına öz lügət tərkibini genişləndirir, özündə olmayan, lakin ehtiyac hiss etdiyi sözləri bu və ya başqa şəkilə mənimsəyir. Bu hali nəzərdə tutan rus dilçisi P.A.Çernix haqlı olaraq yazır: "Çox çətin təsəvvür etəmk olar ki, bir dil, hətta özünün ən qədim vəziyyətində belə başqa dilin heç bir təsirinə məruz qalmamış olsun" (36, səh. 139).

Milli dillər ərazi cəhətdən yaxın xalqların dilləri hesabına daha çox lügət tərkibini zənginləşdirir. Xalqlar arsındakı siyasi, iqtisadi, ictimai və mədəni əlaqələr sözlərin bir dildən başqa dilə keçməsinə yaxşı zəmin yaradır. Məlumdur ki, xalqımız müxtəlif əsrlərdə ərəb, fars, türk və rus işgalçılırı tərəfindən müharibələrə qoşulmuş, bu mübarizədə onun məğlubiyyəti də, qələbələri də çox olulmuşdur. Bunun nəticəsində ərəb, fars, rus mənşəli sözlər dilimizdə özünə geniş yer tapmışdır. Eyni zamanda uzun əsrlər boyu ərəb və fars dilləri Azərbaycanda ədəbi dil,

dövlət və ya yazı dili olduğundan dilimizdə ərəb-fars söz və tərkibləri XX əsrə qədər üstünlük təşkil etmişdir. Doğrudur, bu dillərdən sözalma hadisəsi ədəbi dil vasitəsilə sonralar da öz inkişafını dayandırmamışdır, lakin Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra ərəb, fars dillərindən sözalma rus dilindən sözalma ilə paralel olmuş, getdikcə kəmiyyət və keyfiyyətdə tədricən üstünlüğünü itirmişdir.

Zakirin dövründə ərəb, fars söz və ifadələrinin yazılı ədəbi dildə çoxluq təşkil etməsi Azərbaycan dilinə mənfi təsir göstərir, anlaşılılmazlıq yaradır, milli sözləri istifadədən sıxışdırıb çıxarırdı. Məhz bu-na görə də şair və yazıçılar Azərbaycan dilini sadələşdirmək, bühlur-laşdırmaq, xalq danışığı dilinə yaxınlaşdırmaq naminə ərəb-fars söz və tərkiblərindən az istifadə etməyə çalışırdılar. Azərbaycan dilinə keçmiş ərəb və fars mənşəli sözlərin bir qismi bu dilin qrammatik quru-luşuna uyğunlaşaraq özünə yaşamaq hüququ qazanmışdır. Bu sözlərin əksəriyyəti şəkli xüsusiyyətini, bir qismi isə semantik funksiyasını dəyişib bir növ milliləşdiyindən, dilimizin tələffüz normalarına uyğunlaşdığından xalqın malı olmuş, nəinki ziyalılar, savadlılar tərəfindən, hətta savadsızlar tərəfindən də anlaşılan, eyni formada və məz-munda işlədilən sözlərə çevrilmişdir.

Dilimizə daxil olan sözlərin əhatə dairəsi geniş olduğundan ədəbi dildə hamı tərəfindən anlaşılan sözlər əksəriyyət təşkil edir, çətin ba-şa düşülən, bəzən geniş xalq kütləsi tərəfindən heç başa düşülməyən, həmçinin dilin fonetik və qrammatik qanunlarına tabe olmayan alınma sözlərə də təsadüf olunur. Əsərlərini XIX əsrin birinci yarısında yazmış yaratmış Q.Zakirin dilində də bu qəbildən olan sözlər çoxdur:

Dözə bilməm tənhalığın qəhrinə,  
Saqiyi dövranın cami-zəhrinə.  
Dərdü əşəmin göndər könül şəhrinə  
Heç sultan mülküni xərab istəməz.

18 sözdən ibarət bu bəndin 12 sözü (saqi, dövran, qəhr, əşəm, şəhr, sultan, mülk, xərabə-ərəb, tənha, cam, şəhr-fars) alınma sözlərdir. Qəbul etdikləri şəkilçiləri nəzərə almasaq bu sözlərdən təkcə birini (xərab) şair qismən dəyişdirmişdir. Mənasını olduğu kimi saxlayan "xərabə" sözünü şair ola bilsin ki, rədif və heca xatırınə "xərab" şəklində işlətmişdir. **Tənha, dövran, dərd, sultan, mülk, cam** sözləri dilimizə yabançı olma-dığından elə bu şəkildə də müasir dövrdə işləndiyi halda, qəhr, zəhr, əşəm, şəhr, xərab sözləri dəyişdirilərək qəhər, zəhər, qəm, şəhər, xaraba şəklini almışdır.

Zakirin dilində təsadüf edilən və müasir ədəbi dilimizdə də həmin şəkildə və məzmunda işlədirən, əsaslı dəyişikliyə məruz qalmayan alınma sözlər olduqca çoxdur: cahan, pərvanə, zülm, qəndil, vətən, eşq, camal, xoş, icazə, tarix, segah, beyt və s. Bu qism sözlərin dəyişiklik edilmədən mənimsənilməsinin səbəbi onların əsasən üümumişlək olması, dilin lügət tərkibinə, bəzilərinin isə hətta lügət fonduna daxil olması, dilin daxili qanunlarına xələl gətirməməsi ilə əlaqədardır.

Zakir Azərbaycan dilinin tələffüz normalarını və xalq danişq dilinin incəliklərini əldə rəhbər tutaraq bəzən qafiyə, heca, vəzn xatirinə alınma sözlərin səs tərkibini dəyişdirir, müəyyən səslər artırır və ya əksildir, səs məxrəcində əlavələr edirdi. Bu tip alınma sözlər dilimizin təbiətinə uyğunlaşdırıllarkən birinci növbədə onların ahəng qanununa tabe olması nəzərdə tutılmışdır. **Saət, sobh, zalim, qumaş, axır, enğelab** kimi sözlərin Zakirin əsərlərində fonetik dəyişikliyə uğraması (saat, sübh, zalim, qumaş, axır, inqilab) onların ahəng qanununa uyğunlaşdırılmasının nəticəsidir. Lakin Zakir elə alınma sözlərdən də istifadə etmişdir ki, onları dəyişdirərkən dilimizin ahəng qanununa tabe olması məqsədini güdməklə, əsasən qafiyə xatirinə bu formada işlətmışdır. Məsələn, fars sözü olan "**atəş**" bu şəkildə də yazılı və danişq dilimizdə işlədilməsinə baxmayaraq Zakir onu "ataş" formasında da vermişdir:

Deməz ki, pərvanə eşq **ataşına**,

Yanlığı binadən məndən öyrənib.

Bu misalda "atəş" sözünün "ataş" şəklində verilməsinin səbəbi onun "yaş", "baş", "qaş" sözləri ilə qafiyələnməsidir. Əgər bu sözü şair "atəşinə" şəklində işlətsə idi, "qaşına", "başına" sözlərinin müqabilində tələffüz normaları pozular və nitqə ister-istəməz ağırlıq gətirərdi. Bu halı nəzərə alan Zakir çox vaxt alınma sözlərdə səs dəyişikliyi aparmalı olurdu.

Zakir, vəzn və ya heca xatirinə də alınma sözləri dəyişdirmiş, bəzilərinə sözü təhrif etməmək və mənasını saxlamaqla yeni səs artırmış və ya səsi ixtisar etmişdir. Məsələn, ərəb, fars dillərində **vəhş, şahbaz** şəklində işlədirən sözləri (bu sözlər klassik ədəbiyyatımızda, həmçinin çox vaxt Zakirin özündə də bu formada işlənmişdir) Zakir **şahibaz, vəhşi** şəklində vermişdir.

O şahibaz gözlərini görəndə.

Hər kim desə vəhşi qəzala sana.

Şahibaz, vəhşi sözləri öz əvvəlki formalarını saxlasa idi, o zaman bu sözlərlə işlənən misralar on hecalı olar və şeirin ahəngi pozulardı.

Lakin alınma sözlərə səs artırılmasını təkcə şeirin ölçüsü ilə əlaqələndirəmkən doğru deyildir. Məlumdur ki, Azərbaycan dilində əsasən iki müxtəlif məxrəcli samit yanaşı gəlmir, əgər belə bir hal sözdə müşahidə edilərsə, o zaman həmin samitlərin arasına, əvvəlinə və ya sonuna sait artırılır. Bu prosesi yazılı ədəbi dildə, xüsusən alınma sözlərlə həmişə tətbiq etmək mümkün olmursa da, şifahi danişiq zamanı bu qayda çox vaxt gözlənilir. Məhz bu qaydaya riayət edildiyindən "şahbaz" sözündə **h** ilə **b** arasına, "vəhş" sözünün isə sonuna **i** saiti artırılmışdır.

Zakirin dilindəki ərəb, fars mənşəli sözlər təkcə fonetik dəyişikliklərə deyil, həmçinin semantik dəyişikliklərə də uğramışdır. Bu qisim sözlərin mənasının genişlənməsinə və ya daralmasına, ilk mənasından tamamilə uzaqlaşmasına, yeni məna kəsb etməsinə də təsadüf olunur. **Qübar, binəva, cahil, ovqat, sağır, idbar, vilayət, camal** və s. kimi sözlər bu qəbildəndir. "Nə qaim sorandır, nə dişləyəndir". Burada göstərmək istədiyimiz "qaim" sözüdür. Lakin "qaim" sözünün mənbə dildə bu mənası yoxdur, bu sözün mətndə işlədirilən mənası isə "bərk", "güclü"dür.

Cahillər el çəksin o binəvadən.

"Cahil" sözü alındığı dildə "qanmaz", "nadan" mənasındadır. Mətndə isə o, "cavan şəxs" mənasında işlənmişdir.

Ahu-zar çəkməkdən yox olub vari,

**Ayinəsin** tutmuş möhnət qubarı.

Fars dilində "güzgü", bəzən "şüşə" mənasında işlənən "ayinə" bu misalda "üz" mənasındadır. Ümumiyyətlə, sayını artırmaq istəmədiyimiz belə nümunələr Zakirdə, eləcə də dilimizdə çoxdur.

Zakirin əsərlərində eyni zamanda həm fonetik, həm də semantik dəyişikliklərə uğramış sözlər də müəyyən yer tutur. Bu qrupa **şabaş, xalq, feil, bina, xəstə, xudahafız** kimi sözlər daxildir. "Xudahafız" sözüne baxaq. Bu söz iki hissədən - farsca "xoda" və ərəbcə "hafız" sözlərindən ibarətdir. Deməli, alınma söz "xudahafız"ın mənbə dildə forması "xodahafez", mənası isə "tanrı saxlasın", "allah hifz etsin" deməkdir. Zakirdə, eyni zamanda müasir dilimizdə bu sözün mənası "hələlik", "sağlıqla qalın" sözlərinə müvafiqdir. "Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafız" misrası ilə başlanan qəzəldən də görünür ki, şair və ya lirik qəhrəman öz məşuqəsinə heç də "allah hifz etsin" demir, onunla vidalaşır, əlaqəsini həmişəlik kəsdiyini bildirir.

Biri o kim, hər kəs **xalqa** zülm edər  
Aqibət, ədl ilə fənayə gedər.

"Xalq" sözünün mənbə dildə şəkli əlaməti "xəlq", mənası isə "ixtira", "icad" deməkdir. Zakirdə, eləcə də ümumxalq dilində bu söz "insanlar", "camaat" mənasındadır.

Ərəb-fars dillərindən alınmış sözlər, əlbəttə, çoxtərəflidir. Bu sözlər bəzən alındığı dildən fərqli olaraq öz qrammatik funksiyasını dəyişə bilir. Belə bir beytə baxaq:

Çox dedim, kuyinə **rəqib** dolmasın,  
Qapını, bacanı bədxah almasın.

"Rəqib" ərəb sözüdür, "rəqabət edən", "gözləyən", "qoruyan" mənalarda sıfət kimi işlənir və özündən sonra isim (əsasən, şəxs) tələb edir. Bu misalda isə "rəqib" sözündən sonra ad gəlməmişdir, bunun səbəbi isə həmin sözün substantivləşməsidir. Bu söz müasir dilimizdə həm isim, həm də sıfət kimi çıxış edir. Bu fikri eyni ilə "bədxah", "hərcayı", "zalim", "ümidgah" və s. kimi sözlər haqqında da demək olar.

Zakirin əsərlərində Azərbaycan dilinə məxsus şəkilçilər qəbul edərək yeni məna variantları qazanmış alınma sözlər çoxdur: pınəçi, tənhalıq, xəstəlik, tərəfçilik, seyqəlsiz, sürməsiz, üsuli, şeyxi, xarici, xüdnümalənmək, biinsaflar, zərbaflar və s.

Ərəb və fars dillərindən keçən sözlər dilimizin lügət fonduna və lügət tərkibinə daxil olandan sonra aktiv dil materialına, ümumişlək sözə çevrilir və müxtəlif nitq hissələrinə aid öz sözlərimiz kimi tərkib daxilində işlənməyə başlayır. **Olmaq, etmək** mürəkkəb feillər, bəzən də sabit söz birləşmələri yaradır, frazeoloji ifadələrin tərkibinə daxil olaraq onun bir tərəfini təşkil edir, müxtəlif mənalı mürəkkəb sözlər düzəldir:

Təqdiri-qəzayə **olmadı çarə**. ...  
**Şərh edəsən** ona dərdi-dilimi. ...  
Dilbər, sən gedəli **xəstə düşmüsəm**. ...  
Gözəlin bəzisi **bədniiyyət olur**,  
**Qədirbilməz olur,bihörət olur**. ...  
Qəm evində **payibəstə olduğum**,  
Deyən varmı biinsafa, görəsən?

Bu misallardakı **çarə olmaq, şərh etmək, xəstə düşmək, qədirbilməz, qəm evi** söz birləşmələrinin tərkibindəki çarə, şərh, xəstə, qədr, qəm sözləri alınma sözlərdir. Zakirin əsərlərində ərəb, fars söz

və tərkiblərinin çoxluğu ərəb, fars dillərinin uzun əsrlər boyu Azərbaycanda ədəbi dil kimi hakim mövqə tutması, dövlət dili, din dili olmasının ilə, klassik üslubun XIX əsrдə də davam etməsi və onun bir sıra görkəmli nümayəndələrinin həmin üslubda yazışdırmaşası ilə, həmçinin şairin özünün ərəb, fars dillərində təhsil alması ilə izah olunmalıdır. Ədəbi dildə klassik üslubun müəyyən mövqə tutmasının nəticəsidir ki, təkcə əruz vəzninin müxtəlif bəhrlərində yazılmış əsərlərdə deyil, hətta heca vəznində yazılmış şeirlərdə də klassik nəzmdən gələn ərəb, fars mənşəli sözlərə, tərkiblərə rast gəlirik. Ümumiyyətlə, Zakirin əsərlərinə klassik üslubun təsiri həm leksik, həm də qrammatik cəhətdən olmuşdur.

Sözün hansı dildən alınması bir sıra mühüm şərtlərdən, başlıcası isə tarixi şəraitdən asılıdır. Əgər xalqlar arasında siyasi, ictimai, iqtisadi və mədəni əlaqələr mövcud deyildirsə, o zaman bu xalqların dilləri arasında da əlaqə olmaz, bu dillər bir-birinə təsir göstərə bilməz və bir-birinə söz alıb-verə bilməz. Dilimizə rus sözləri XIX əsrin birinci yarısından, yəni Azərbaycanın Rusiya tərəfindən işğalından sonra keçməyə başlamışdır. Dilçilər rus dilindən alınan sözləri ilk dəfə ədəbi dilimizdə işlədən sənətkarların cərgəsində Q.Zakirin adını birinci qeyd etmişlər.

Q.Zakir rus dilindən və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərdən bədii əsərlərində, həmçinin məktub və ərizələrində istifadə etmişdir. Avropa dillərinə məxsus sözlər (**qanun**, **iqlim**, **iksir**, **ləvənd**, **mancanaq**, **musiqar**, **fanus**, **füls** - yunan sözləri, **qeysər** - latin sözü və s.) vaxtilə ərəb və fars dilləri vasitəsilə dilimizə keçirdi. Maraqlıdır ki, bu alınma sözlərin hamısına Zakirdə təsadüf olunur. Bu sözlərdən qanun, iqlim bu gün də dilimizdə işlənir, sinonimləri olmadığı üçün dilimizin lüğət fonduna da daxil olmuşdur. İksir, ləvənd, mancanaq, qeysər sözləri az işləkdir, tarixi əsərlərdə və dərsliklərdə işlənir. Musiqar, fanus, füls sözləri arxaikləşmiş və dildən çıxmışdır.

Zakirin rus dilində işlədirən sözlərə müraciət etməsi zərürət üzündən, həmin söz və terminlərin qarşılığının eksərən dilimizdə olmamasından irəli gəlirdi. Rus və Avropa dillərinə məxsus sözləri dilə gətirməkdə şairin məqsədi bir tərəfdən söz ehtiyatını zənginləşdirmək, tələffüzə ağır ərəb-fars sözlərindən uzaqlaşmaq idisə, ikinci tərəfdən, yəqin ki, rus və Azərbaycan dilləri arasında qarşılıqlı əlaqənin yaranmasına kömək etmək idi. Zakirin bu rolu dillərə münasibət məsələsin-

də müsbət hadisə kimi qiymətləndirilməlidir. Q.Zakirlə şüurlu sürətdə başlanan bu təşəbbüs sonralar M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani kimi sənətkarlar tərəfindən daha da inkişaf etdirilmişdir. Rus dili vasitəsilə alınan sözlərin kiçik bir qismi Avropa dillərinə deyil, türk dillərinə aiddir, lakin həmin sözləri biz mənbə dildən yox, bilavasitə rus dilindən almışdır. Zakirin əsərlərində rast gəldiyimiz **qazaq, qaravul, stəkan** sözləri bu qəbildəndir.

Zakir rus dili vasitəsilə başqa dillərdən alınan sözlərin böyük əksəriyyətini Azərbaycan sözləri hesabına deyil, yeni məfhumu, yeni adı ifadə etdiyindən və dilimizdə qarşılığı olmadığından əsərlərində işlətmişdir. Bu sahədə şairin fəaliyyəti xüsusi qeyd edilməlidir. Zakir Fazıl xan Şeyda, Mirzə Baxış Nadim, Baba bəy Şakir, Məmməd Cəfər Miskin kimi şairlərdən fərqli olaraq hər cür rus sözlərini, Mirzə Nəbi Naib oğlu Fədai kimi rus cümlələrini (məs.. **Skajet on tebya sumaşedşıy, durak. Ne ponyal menyə skotin, sobak**) şeirlərinə axın halında götirməmiş, - bəzi hallarda isə dilimizdə sinonimi olmayan yeni söz və terminləri dildə ünsiyyət vasitəsinə çevirmək naminə işlətmişdir. Buna görə də Zakirin işlətdiyi rus dilindən alınan sözlər Azərbaycan dilində işlənmə tarixinə görə təqdirəlayıqdır. **Qubernator, qubernat, qazaq, knyaz, general, naçalnik, imperator, zakon, poşt, saldat, jurnal, deputat, činovnik, samavar, quberna, stəkan, kart** sözlərini ilk dəfə bədii ədəbiyyatda işlədən məhz Q.Zakir olmuşdur. Bu sözlərin kütləviləşdirilməsində, aktiv söz ehtiyatına çevrilməsində Zakirin rolu böyük olsa da, şübhəsiz ki, həmin alınma sözlərin ilk ifaçısı və yayımı geniş xalq kütłəsi olmuşdur. Məhz xalqın leksikonunda dilimizin fonetik və morfoloji qanunlarına, həmçinin semantik sisteminə tabe tutulan bu sözlər Zakirin əsərlərində də xalqın tələffüzüնə uyğun şəkildə işlənmişdir.

Sal **samavarə** odu, dövrə götir fincanı.

Yeridir bizdən tutalar **saldat**.

Samavar və saldat sözlərindəki o saitinin a saiti ilə əvəz edilməsi və beləcə də Zakirdə yazıya alınması rus dilinin tələffüz xüsusiyyətlərinin saxlanması hesabına olmuşdur.

Əsərlərdə biz həmçinin rus dilindən alınmış sözlərdə a saitinin a ilə, k samitinin q və ya əksinə əvəzlənməsinə təsadüf edirik:

Bir **stəkan** çay nuş edir nəharə

Min evdən artıqdır yiğintı **qazaq**. ...

Nazimi-ümurati-Məmalik cənab **general**...

**Stakan, kazak, qeneral** sözlərində şair müəyyən fonetik dəyişmələr apararaq xalq tələffüzündə olduğu kimi saxlamışdır. Danışq dilində bu günə qədər yaşayan və dilimizin lügət tərkibinə daxil olan bu sözlər indi də bu şəkildə işlənməkdədir.

Rus dilindən alınmış sözlərin səsartımına məruz qaldığını da görürük. Bu hadisəyə **russkiy, znakomiy, stupay** kimi sözlərdə təsadüf edilir.

**Urus** tipmiş idi şikəstü zəval. ...

Nə qədər varındır - **iznakom, sadis.** ...

Papağın firla ha gəldi, yaz olcaq **ustupay**, knyaz.

Sözlərin **urus, iznakom, sadis, ustupay** şəklində verilməsinin səbəbini təkcə heca, vəzn, qafiyə və s. kimi şeiriyyət tələbləri ilə bağlamaq düzgün olmazdı. Burada fonetik dəyişmələr orfoepiya qaydaları ilə əlaqədar olmaqla yanaşı, şairin dövrə, hadisəyə, təsvir edilən obyektkə münasibəti əsas götürülməklə müəyyən üslubi çalarlıq yaratması ilə bağlıdır.

Rus dilindən alınmış sözlərdə ən çox rast gəldiyimiz səs düşümü hadisəsidir. Bu hal özünü, əsasən, sonu saitlə bitən sözlərdə göstərir:

İndi **famil** ilə çağırıdır adın. ...

Çalır **fortopiyan**, oynayır **bilyard.** ...

**Şinel** tapılan yer bizi bir **vers** yarımla var.

Səs düşümü hadisəsinə bəzi sıfırlardan sıfət əlamətinin düşməsi ni də əlavə edə bilərik:

Bir qafili-**piyan**, bir mayili - **kart.** ...

Bilmədim, nə oldu, olduq **vinovat.** ...

Dolanır bazarı dargə, **kvartal.**

Verdiyimiz bu sözlər Zakirə və deməli, eyni zamanda ədəbi dilimizə xalq danışq dilindən gəlmişdir.

Zakirdə elə sözlər vardır ki, onlar bir deyil, bir neçə fonetik dəyişikliyə məruz qalmışdır. Onların hamısını belə bir ümumi cəhət bir-ləşdirir ki, buradakı dəyişikliklər tələffüz asanlığı və rəvanlığı naminə edilmişdir. Misallar:

Feyzindən olur zar gəda, sahibi-**milyon.** ...

Gecədəndən bir **zabuska** yeyərsən. ...

Apararlar **qaravula**, keşiyə. ...

**Tamojnada** növkər olub mal tutar. ...

Olmayanda deyir: - **paşol, k çort.** ...

**Abuğun** nəqlini eylədi bərpa və s.

Bu misallarda **million, zakuska, karaoul, tamojnya, poşol, opekun** sözlərinin tərkibində müəyyən dəyişiklik aparılmışdır.

Əlbətə, Zakirin əsərlərində dəyişikliyə uğramış sözlər də az deyil. Bunların bir qismi bu gün belə əvvəlki şəklini qoruyub saxlayır:

Kim görsə, səzavar deyər dövlətə, billəh,

**Polkovniki** əhal.

Bir ölkədən olmaz iki **deputat**.

Onu da dörd ildi aparıb **senat**.

Bir xilafim yoxdur, bu mən, **o jurnal**.

Q.Zakirin işlətdiyi rus dili və rus dili vasitəsilə başqa dillərdən alınan sözlərin əksəriyyəti dilimizdə qarşılığı olmayan sözlərdir. Hazırda Zakirdə olduğu şəkildə və məzmunda işlədilərək dilimizin lügət tərkibinin ayrılmaz hissəsini təşkil edən həmin sözlər bunlardır: **senat, deputat, jurnal, imperator, milyon, iyun, iyul, samovar, stakan, qazaq, fortepiano, bilyard, kart, general, polkovnik, leytenant, şinel**. Dilimizə zərurət üzündən keçmiş bu sözlər xalqın leksikonuna yeni anlayış və hadisələrin daxil olması ilə əlaqədar idi. Zakir rus və Avropa sözlərindən yeri düşdükçə mətndə xüsusi məna incəliyi ilə, istehza, eyham, kinayə yaratmaq məqsədi ilə də istifadə etmişdir:

O kəslər ki, tanımazdıq övladın,

İndi **famil** ilə çağırıdır adın. ...

Ortaya ki düşüb bu növi nifaq,

Yeridir ki, bizdən tutalar **saldat**.

"Cəfərqulu xana" məktubundan gətirdiyimiz bu misallardan görürük ki, Zakir famil, soldat sözlərini təkcə həmin məfhumların adını bildirmək üçün işlətməmişdir. Birinci beytin mənasından aydınlaşır ki, XIX əsrin ortalarında şəxsin familya (soyadı) ilə çağırılması heç də müsbət hal sayılmışdır. Həmçinin "əsl-nəcabəti olmayan gədə-güdələrin" famillə çağırılması o dövrün yüksək təbəqə nümayəndələrinə ağır zərbə idi. Onların nöqtəyi-nəzərindən kasıblar, daha doğrusu bəy, xan nəslinə mənsub olmayanlar kim idi ki, ata-babasının adı da çəkilə idi. İkinci beyt isə XIX əsrde azərbaycanlıların əskəri xidmətə aparılmadığını göstərməklə yanaşı, bu işə pis münasibət bəsləndiyi də bildirilir. Rus ordusunda əskərlik edib özgə torpaqlarını işgal etmək fikri, ölüb öldürmək ideyası ilə yaşamağı özüne təhqir bilən şəxslər soldat sözünü təşviş və qorxu hissi ilə işlədirlər.

Maşallah, gecə-gündüz valımız,

Çalır **fortopiyən**, oynayır **bilyard**. ...

Vilayəti viran eylədi yaxşı,  
Bir qafili-**piyan**, bir mayili-**kart**.

Qarabağ xanı Cəfərqulu xana yazılmış şeirdən gətirdiyimiz bu beylərin birincisində fortepiano, biryard kimi musiqi aləti və oyun növünün adının çəkilməsi heç də onlarla məşğul olan şəxsin mədəniyyətini göstərmir, bizi valiyə qarşı rəğbət hissi oyatmır, əksinə, xalq işinə fikir verməyəb keflə məşğul olduğundan ona qarşı nifrət hissi aşılıyır. İkinci beytdə valinin başqa bir vəziyyətdə, sərxoş halda kart oynadığını görürük. Sözlerin seçilib işlədilməsində də böyük şərt vardır. Əgər şair bu şəraitdə şahmat sözünü işlətsə idi, bəlkə biz valiyə bir o qədər də nifrət etməzdik. Lakin çox çətin ki, içkidən sonra o, şahmat oynaya idi. "Vərəq oynuna imperial tökən" şəxs üçün şairin təsvir etdiyi vəziyyət daha doğrudur.

Bəzi hallarda şair dilimizdə qarşılığı olmasına baxmayaraq rus sözləri işlətmüşdür. Bu da təsadüfi deyildir. Məsələn, **qanun**, **qayda** sözləri ilə yanaşı Zakir yeri düşdükə **zakon** sözünü də işlədir:

Çıxmadı, qurtulaq dərdü bələdan,  
Gündə bir **zakunu** görən canımız.  
Gündə bir gətirir **zakoni**-təzə.

Bu misallarda "**zakon**" sözü birinci halda təkrardan qaçmaq üçün "**qanun**" sözünün sinonimi kimi çıxış edir. İkinci misaldan isə aydınlaşır ki, ümumxalq dilində geniş işləndiyindən və satira üslubu ilə əlaqədar olduğundan Zakir "**zakon**" sözündən istifadə etmişdir. Bu hökmün doğru olduğunu həmin sözün sözdüzəldici və sözdəyişdirici şəkilçilərlə işlədilməsi də təsdiq edir.

Nə rəvadır bisiyasət, **bizakun**,  
Viran ola naheq bir qədim ocaq.

Sözlərin müvəzi işlədilməsi hallarına da tez-tez təsadüf olunur:  
**Poştlar** dağıdır, yol kəsəninki yalan oldu. ...  
Aparırlar **qaravula**, keşiyə.

Q.Zakirin əsərlərində başqa dillərdən alınmış elə söz və ifadələr vardır ki, bunlar ümumiyyətlə dilə keçməmiş, yalnız müəyyən üslubu məqamlarla əlaqədardır. Şair onlardanancaq etnik çalarlıq üçün istifadə etmişdir. Belə sözlər müəyyən xalqın möişətini, adət-ənənəsini, başqa xalqlara münasibətini, eləcə də bu və ya digər şəxsin milli xüsusiyyətini və mənsubiyyətini ifadə etmək üçün işlənir (10, səh. 97-98).

Nə qədər varındır - **iznakom**, **sadis**,  
Olmayanda deyir: - **paşol**, **k çort**.

Zaqafqaziya canişinliyinin bəzi işçilərini həcv edən Zakir sürətin rus olduğunu ayrıca qeyd etmirsə də, onun nitqində elə rus sözləri işlədir ki, sürətin milliyətini nitqindən asanlıqla hiss etmək olur. Əlbəttə, **iznakom, sadis, poşol, k çort** sözlerinin XIX əsrin birinci yarısında Qarabağ mahalında və ya ayrı-ayrı komendantlıqlarda söyləyən ancaq rus ola bilərdi. Bu hələ satira ilə bağlayan Ə.Dəmirçizadə yazır: "Satiranın yardımılması ilk dəfə olaraq, ədəbi dilə rus - Avropa sözləri ni də getirdi, çünkü bu dövrdə yaranan satiranın əsl hədəflərindən biri çar çinovnikləri, çar üsul-idarəsi idi. Satiranın bu ifşa obyekti ilə əlaqədar olaraq siyasi vəziyyətlə, dövlət quruluşu ilə bağlı olan bir sıra rus - Avropa sözləri də bu satiralarda işlənmişdir" (9, səh. 64). Ümumiyyətlə, rus dilindən alınmış bu sözlərdən Zakir əsərlərində sürəti xarakterizə etmək, milli koloriti vermək və ya müxtəlif məna incelikləri yaratmaq üçün istifadə etmişdir.

Gecədəndən bir **zabuska** yeyərsən. ...  
Vilayətin yarısından çox olur,  
Biiymanı edən olursa **podrat**. ...  
Bundan əqdəm kimin olsa üsyani,  
Derlərdi **vayenni** sud kəssin ani. ...  
Nə istər bilməzəm məndən genə xingəl-**quşay** knyaz.

Zəngin söz ehtiyatına malik Zakirin dilində rus dilindən və rus dilili vasitəsilə başqa dillərdən alınmış sözlər bədii ədəbiyyatda ilk nümunələr olmasına baxmayaraq ifadə etmə və işlənmə sahəsinə görə məhdud deyildir. Alınma sözlərə qarşı, əsasən, düzgün mövqe tutan Q.Zakir ədəbi dilə hər cür rus sözlərini deyil, Azərbaycan dilində müqabili olmayan sözləri və yeni yaranan anlayışları bildirməyə xidmət edən müxtəlif sahələrə aid terminləri qəbul etmək prinsipini əsas götürmüştür. O, eyni zamanda ədəbi dildə deyil, yalnız danışiq dilində işlənən rus sözlərinə müəyyən üslubu məqsədlər naminə əsərlərində müəyyən yer vermişdir.

## IV fəsil

### Q.ZAKİRİN ŞEİRLƏRİNDƏ TERMİN SƏCIYYƏLİ SÖZLƏR

Dil və üslub cəhətdən orijinal xüsusiyyətləri ilə fərqlənən Q.Zakirin əsərləri leksik və qrammatik cəhətdən maraqlı dil faktları ilə zəngindir. Bu maraqlı faktları seçmək, müəyyənləşdirmək, təhlil etmək tarixi leksikologiya və tarixi qrammatika üçün nəzəri və əməli əhəmiyyətə malikdir.

XIX əsr ədəbi dilinin lügət tərkibi əvvəlki dövrlərdən bir sıra yeni xüsusiyyətləri ilə fərqlənirdi. Belə ki, ədəbi dildə yeni üslubların (elmi üslub, mətbuat üslubu, nəşr qolunun inkişafı və s.) yaranması ilə əlaqədar lügət tərkibinə onlarla termin səciyyəli sözlər daxil olmuşdur. Xalqımızın ictimai həyatı, yaranan hər bir yeni anlayış sözlər və ifadələr vasitəsilə öz əksini Q.Zakirin əsərlərində tapmışdır. Burada xalq və tayfa adları, möişət sözləri, coğrafi adlar, şəxş adları, ictimai mənsubiyyət bildirən sözlər, ticarət, astronomiya, dilçilik, musiqi, tibb, dini və s. kimi müxtəlif sahələrə aid termin xarakterli sözlər ol-duqca çoxdur.

Terminoloji səciyyə daşıyan leksika Zakirin müxtəlif elm sahələri ilə tanışlığı, özünün mədəni səviyyəsi və estetik görüşləri, xalq möişəti ilə yaxından bağlılığı haqqında, dövrünün siyasi və iqtisadi həyat tərzinə münasibəti barəsində aydın təsəvvür verir. Bədii dildəki üslubi xüsusiyyətləri ilə seçilən bu söz qrupları şairin üslubi manerası ilə, ədəbi-estetik qayəsi, ictimai-sosioloji qənaəti ilə həmahəngdir.

**TİBBƏ AİD SÖZLƏR:** əcza, dərman, cərrah, təbib, yara, məlhəm, müayinə, nəfq, azar, mərəz, ənbur, nüsxə, zatülcənb, yata-laq, taun və s. Bu sözlər şeirlərdə əksər hallarda tibbə aid xüsusi sahə sözləri kimi deyil, ümumişlək sözlər kimi çıxış edir, eyni zamanda XIX əsrin birinci yarısında Azərbaycanda özünü göstərən bəzi xəstəliklər, onların müalicə yolları haqqında müəyyən təsəvvür doğurur. Şair Mehdiqulu xana xitabən yazdığı "Təbibləri həcv" mənzum məktubunda tibbə aid sözləri müəyyən məqsəd naminə, bilərəkdən işlətmiş, o dövrün xəstəlik adlarını, bəzi türkəçarə müalicə üsullarını xatırlatmışdır. Şairin müasiri olan Bağır oğlu Məmməd, Məşədi Hacı, Əliqulu, Mü-

qim, Çəmənli Cəfər, İslmayıl tibbi təhsilləri olmadığı halda ara həkimliyi ilə məşğul olurdular. Çobanlıqdan başqa əllərindən bir iş gəlməyən, çölün cəngəlindən yığıb müalicə meydanına girən, özlərini Ərəstu, Bokrat sayan, xəstəyə baxmaqdan ötrü "Ya on tūmən pul, ya bir at" istəyən, fəqirə, yoxsula, kəmə etinə etməyən bu "əhli-kəramat"ların tibb adına bildikləri bir şey yox idi. Nüsxeysi-tibbdə "şisi" şəş oxuyan bu çobanlar görəsən xəstələri necə müalicə edirdilər? Bərəmə tiryək atdırır, heyzədən əlavə qan alır, iflicə hind qamışından hazırlanmış qürsi-təbaşir, böyrəkləri su gətirənlərə kasni arağı (kvas) içizdir, qızdırırmalıya bal, qəbz olana darçın, ağ ciyərləri şişənə xiyar toxumu ilə müalicə edirdilər. Onlardan başqa bir şey də gözləmək olmazdı. Ağızdan ağıza "Tibbi-Yusifi"dən birn neçə nüsxə (resept) öyrənən, nəinki müasir tibb elmindən, hətta o qədər də mükəmməl olmayan "Töhvə"dən, "Qarabadın"dan xəbəri olmayan bu təbiblərin dava-dərmanı heç kəsi sağalmırıldı. Təkcə bu şeir XIX əsrin birinci yarısında Azərbaycanda tibbin nə səviyyədə olmasını göstərən bir aynadır.

**ASTRONOMİYAYA AİD SÖZLƏR:** Bürci-Əsəd, Zöhrə, Müşətəri, Ütarid, Fələk, Şəms, Mah, Şərayi-Yəmən, Bəhram, Bürci-Şərəf, münəccim, yelda, hilal, kəvakib, qəmər, ay, Bürci-Aban, Əncüümü-Səyyarə və s. kimi astronomik adlara Zakirin ister lirik, isterə də epik əsərlərində təsadüf edirik. Bu adların əksəriyyəti gözəlliyyin, ülvü keyfiyyətlərin rəmzi kimi göstərilmişdir. Şair gözəlləri müsbət mənada səma cisimlərinə bənzətmiş, yüksək insani keyfiyyətləri onlarla müqayisə etmişdir. Bədii ədəbiyyatda metaforik xarakter daşıyan bu sözlərdən Zakir bacarıqlı istifadə etmişdir:

Ver zib rüxi-alina, çıx xanədən, ey **məh**,  
**Məh** daldalanıb, **əncümü səyyarə** dağılsın.

Şair burada **məh** (ay), **əncüm** (ulduz) və **səyyarə** (planet) sözlərini həm öz həqiqi mənasında, həm də məcazi-gözəl (qız) mənasında işlətmişdir. Bu formadan Zakir "Dəftərin yum, ey münəccim, kizbine oldur dəlil" misrası ilə başlayan qəzəlində də istifadə etmişdir. Biz burada həmçinin şairin astronomiyaya aid fikirləri ilə də tamış oluruq. Zülf (saç) üzlə tənloşib, deməli bayramdır, çünkü gecə ilə gündüz bərabər-ləşəndə bayram (martın 21-i) olur. Şair bununla qızın həddi - buluğa çatmasına da işarə edir. Qaydadır, ildə bir dəfə yelda (qışın ən uzun və qaranlıq gecəsi, dekabrın 21-i) gəlir. Bəs bu nə yeldadır (qara saçdır) ki, ayın (üzün, sifətin) yanınca həmişə gəlir? Sən deyirdin ki, hər ay

başında bir hilal (aypara-planet) olur. Bəs bu necə aydır (üzdür) ki, onun iki hilalı (qaşı) vardır? Ay (üz) açıq görünəndə insan sevinir, lakin bulud (qara saç) ilə örtüləndə qaranlıq olur (insan qüssələnir, dari-xır) və s. Qəzəl bu qayda ilə verilmişdir. Şair gözəli səma cisimlərinə bənzətməklə onu, bir növ, daha da yüksəltmiş və ülviləşdirmişdir.

**MUSIQİYƏ AİD SÖZLƏR.** Zakirin əsərlərində işlənən **ney, dəf, dümbək, tar, bərbət, nəqarə, kus, rəqs, rəqqas, mütrib, müğənni, sazəndə, cəng, nəva, səda, segah** kimi xüsusi sahə sözləri diqqəti cəlb edir. Bu sözlərin bir qismi əlavə məna daşımış, bir çoxu yer və şəxs adları kimi də işlənmişdir. Belə bir beytə baxaq:

**Şahnazımı müxalif dövran gətirmədi rast,  
Gəzdim dügəh Hicazı, Azərbaycan, İraqı.**

Bu beytdə işlədilən **Şahnaz, Müxalif, Rast, Düğəh, Hicaz, Azərbaycan, İraq** sözləri ayrılıqda klassik muğam adları kimi musiqi terminləridir. Lakin həmin sözləri şair elə işlətmişdir ki, onlardan bəziləri (şahnaz, müxalif, dövran, rast, dügəh) adı ümumişlək sözlər kimi, bəziləri isə (Hicaz, Azərbaycan, İraq) yer adlarını bildirən xüsusi isimlər kimi anlaşılır. Musiqi terminlərindən xəbərsiz bir şəxs yuxarıda adlarını çəkdiyimiz terminləri adı sözlərdən fərqləndirə bilməz. On sözdən ibarət bu beytin cəmi iki sözü təkmənalıdır (gətirmədi, gəzdim) və öz həqiqi mənasında işlənmişdir. Qalan sekkiz söz göründüyü kimi, həm termin, həm də ümumişlək söz kimi çıxış etmişdir. Əlbəttə, bu, şairin sözlərdən istifadə bacarığını göstərir.

Başqa bir misal:

Xacə, belə sövda, belə bazar ələ düşməz,  
Fərş eylə dükani.  
Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməz  
Novruz zamanı.  
Həm **mütribü** mey, **cəngü dəfü tar** ələ düşmüz,  
Tut **rast, nəvanı**.  
Dünyada həyatın nə qədər var ələ düşməz,  
Sür eyşi-səfani.  
Çün dövr **müxalifdi** digərbar ələ düşməz,  
Çaldır **əşirani**.  
Ver şüglünü **şahnazə** ki, zinhar ələ düşməz,  
Çək övcə **sədanı**.  
**Dügah, segah** iç meyi, təkrar ələ düşməz,

Gərm eylə **həvəni**,  
Ahəngi-səvabəxş, xoşətvar ələ düşməz,  
Çün əhli - **Aranı**.  
Axtarmaq ilə mövsimi-gülzar ələ düşməz,  
**Azarbəcanı**.  
**Hicazü Nişaburə** onu eyləmə həmtə,  
Həm mülki-**İraqə**.

Bu bənddəki Rast, Nəva, Müxalif, aşiran, Şəhnaz, Dügah, Segah, Arani, Azarbəcan, Hicaz, Nişaburi və İraq sözləri həm ümumi, həm xüsusi adlardır, həm də muğam, rəng, hava, pərdə adlarıdır. Bu adların isə tərə adı söz, istərsə də termin kimi işlənməsinə baxmayaraq bəndin ümumi ahəngi pozulmadığı kimi, mənəsi da bütöv, tam olmaqla anlaşılıdır.

**TİCARƏTƏ AİD SÖZLƏR**. Zakirin şeirlərində **karivan**, **qafıl**, **çarvadar**, **dükkan**, **müştəri**, **tacir**, **arşın**, **çərək**, **sövda**, **nırx**, **tərəzi** və s. kimi ticarətlə əlaqədar sözlərə tez-tez rast gəlirik.

Ticarət XIX əsrin ortalarında daha da genişlənmiş və böyük mən-fət sahəsinə çevrilmişdir. Pinəçilər, qovurmaçı, boyaqçı, başmaqçılar harınlaşış azğınlığı, tacirləşmişdir. Onlar indi pula pul demir, qızılla kart oynayır, cib saatı gəzdirir, boyunlarına bafta taxırdılar:

Pinəçilər bafta taxar boynuna,  
İmperial tökər vərəq oynuna,  
Qovurmaçı saat qoyub qoynuna,  
İddiayı-ela, ədnayə bir bax.

Onlar təkcə lovğalanmaqla, geyinib sallanmaqla, vaxtlarını qumarda keçirməklə kifayətlənmirdilər. Onların ticarət firildaqları daha çox idi:

Beş arşında sürüsdürür on çörək,  
Taciri seyr elə, sövdaya bir bax.

Beş arşından on çörək oğurlayan tacirin alçaqlığı şairi qəzəbləndirdi. Bu qəzəbi aydın təsəvvür etmək üçün arşının bir metr yarım, çərəyin isə 26 santimetr olduğunu bilmək kifayətdir. "Ayranını bal qiy-mətinə satan baqqal imanından keçib, onun dini də, imanı da puldur. Beş-on manat rüşvət verib malının taksisini qaldıran sövdagərlərin işi heç deməli deyildir". Açıq və müstəqim yolla ifşa üsullarından bu şə-kildə istifadə edən Zakir ticarət terminləri ilə ö dövrün bu sahədəki çirkinliklərini bütün çılpaqlığı ilə göstərə bilmüşdür.

**ƏDƏBİYYATŞUNASLIQ VƏ DİLÇİLİYƏ AİD SÖZLƏR**. Zakirin əsərlərində **sərf**, **nəhv**, **nəsr**, **nəzm**, **misra**, **xətt**, **rədif**, **şeir**,

**həcv, qəzəl, nəğmə, lətifə, dastan, əşar, qəzəlxan, sükəndan, şüəra, nüsxə, cild, məzmun, təb** və s. kimi ədəbiyyatşunaslıq və dilçilik terminlərinə təsadüf edirik. Bunların bir qismi hal-hazırda da geniş işləndiyi halda, bir qismi arxaikləşmişdir.

**YARAQ ADLARI.** Zakirin şeirlərində **top, tüfəng, şəşpər, qəmə, qılınc, qalxan, xəncər, gürz, yay, ox** və s. kimi yaraq adlarına təsadüf edirik. Bu sözlərin əksəriyyəti uzun əsrlərdən bəri klassiklərimizin əsərlərində də işlədilmişdir. Zakir bu yaraq adlarını həm məcazi mənada, həm də müstəqim mənasında vermişdir. Lirik şeirlərdə bu yaraq adlarınınancaq məcazi mənalarından istifadə olunmuşdur. Məsələn:

Zakirəm, **kəmanə** dönüb qamətim,

**Yay** qaşın tağıni görəndən bəri.

Bu beytdəki **kaman, yay** sözləri **əyri, sıvri** mənasındadır və onları doğrudan-doğruya **kaman, yay** sözləri ilə heç bir əlaqəsi yoxdur.

**Fıqur, gediş və oyun adları:** **şah, vəzir, səmənd** (at), **fil, piyada** kimi fiqur adları, **xaneyi-fərz, mat** kimi gediş adları, **tir, nərd, bil-yard, kart** kimi oyun adları Zakirin əsərlərində geniş işlədilmişdir. Zakir bu adlara da öz dövrünün gözü ilə baxa bilmüşdir:

Rux verdi **vəzirə** bəxti-ziyadə,

**Fili-sərkəş** kövən edir aradə.

Atın güzərgahın kəsib **piyadə**,

Fərzdir **şah** ola göm evində **mat**.

Bu bənddə şahmat oyunu ilə ictimai hadisə arasındakı uyğun cəhətlər ön plana çəkilərək qabarlıq verilmiş, terminlər adı sözlər kimi şeirdə öz yerini tapmışdır.

**İctimai mənsubiyət bildirən adlara** Zakirin əsərlərində tez-tez rast gəlmək mümkündür: **xan, ağa, bəy, xanzadə, yavər, əmir, mülkədar, kətxuda, (kəndxuda) qubernator, canişin, divanbəyi, knyaz, qazı, vəkil, dilmanc, darğanışın, deputat, vaiz, murov, kvartal** və s. kimi adlar XIX əsr Azərbaycan ictimai quruluşunda ən çox işlənən sözlər, ümumişlək terminlər olmuşdur.

**İCTİMAİ SİSTEMLƏ ƏLAQƏDAR SÖZLƏR** də Zakirin əsərlərində müəyyən yer tutur: **şah, sultan, sərdar, paşa, qeyşər, xaqan, xəlifə, hakim, imperator, vəliəhd** və s. Yazılı ədəbiyyatımızın lap ilk dövrlərindən tutmuş müasir dövrümüzə qədər işlənən bu sözlər, əsasən, Zakirdə öz ilk mənalarını saxlamışdır. Bəzi hallarda lirik şeirlərdə şair bu sözlərdən gözələ müraciət formasında (**sultanım, xa-**

**nım, şahım, sərdarım, xaqanım** və s.) istifadə etmişdir. Şair bu ad-terminlər vasitəsilə gözəl təşbehlər, müqayisələr yaratmışdır.

Belə bir beytə nəzər salaq:

Necə ki, onunla həmzəban idim,  
Xəlq içində sultan idim, xan idim.

Burada sultan, xan sözləri **padşah, hökmər, hakim** mənasında deyil, hörmətli, sayılan şəxs mənasında işlənmişdir.

**Xalq və tayfa adları.** Zakirin əsərlərində **müsəlman, türk, tat, ləzgi, tərəkəmə, çəçen, avar, kürd, erməni, yəhudü, ərəb, fars, əf-qan, özbək, rus, ingilis, firəng, hindu** kimi dini təriqət, xalq və tayfa adlarına təsadüf edirik. Adların bu siyahısı şairin hansı tayfa və xalqlara bələdliyini, onlarla yaxından təmasda olduğunu, ölkənin siyasi və iqtisadi həyatında bu xalqların necə rol oynadığını göstərir. Şair təsadüfi hallarda xalq adlarından məcazi mənalarda da istifadə etmişdir:

Sərasər sövdayı-eşqi **tərsanın,**  
Apardı əqlini Şeyx-Sənanın.

Buradakı "tərsanın eşq sövdası" dedikdə gürcü qızı Xumar yada düşür.

Girib yayə iki **hindu,**  
Ox atar Zakirə hər su.

Beytdəki **hindu** (hindli) sözü gözətçi mənasındadır. Göz qara olduğuna görə hindliyə, kirpiklər isə oxa bənzədilmişdir.

Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan Zakir terminlərə yaradıcı münasibət bəsləmişdir. **Osmanlı, ingilis, firəng** dövlətlərindən danışanda satiraya keçən şair:

Düşübdür **osmanlı** xəyalı-xamə,  
**İngilisin** günü üz qoyub şamə.  
Tez ażışdı əlhəq kiçik Napolyon, -  
Əmisi tək şəksiz olacaq məğbur.

Rus dövlətindən danışarkən şair həmişə ehtiyatlı tərpənir:

Durmağa ləşkəri-rusə müqabil,  
Dəmirdən baş, poladdan da can gərək.

**Məişət sözləri:** a) Meyvə və tərəvəz adları: üzüm, xaxxaş, zoğal, qarpız, kişmiş, mərzə, zəncəfil, xurma, badam, şabalıt, alma, ərik, moruğ, gərmək, qovun, yemiş, xiyar, limu, qarağat, maş, sarımsaq, soğan.

Bu adlara Zakirin həm lirik, həm də satirik əsərlərində tez-tez təsadüf edirik. Bu sözlər kontekstdən asılı olaraq bəzən məcazi mənada da işlənmişdir:

Bir acı xiyarca mana iş görmədin əsla.

Dursun gözünə yük-yük o qavun, köpək oğlu.

Zakir bəzən yemək adlarını məişətdə adlandırdığı kimi deyil, onu müəyyən xassəsinə görə adlandırır. Bir misala baxmaqla kifayətlənek:

Əlliyə yetənədək bilməz idim **quru, yaşı**

Həll edərdi ənəgim mum kimi qarə daşı.

Bu misaldakı **quru, yaşı** sözləri sıfət deyil, isimdir. Bunlar **quru yemək, sulu xörək** mənalarını bildirir. Sonraki misralarda işlənən qatı löqmələr və qasıq aşı ifadələri də fikrimizi təsdiq edir.

b) **Yemək, xörək, içki adları:** çörək, əppək, acitmali nan, nani xüski-çəvin, dürmək, aş, plov, şorba, qovurma, bişmiş, küftə, dolma, yaxni, kabab, dəmiq qoyun əti, basdırma, işğənə, qəlyə, şilə, xingəl, halva, təam, xurak, tuşə, əsəl (bal), yağı, düyü, doşab, qənd, çay, ayran, qatıq, ərəq, çaxır, buzə (pivə), qəhvə, şəkər, şərab, əppəkqatı.

c) **Qab-qacaq, müxtəlif ev əşyalarının adı:** əyağ (piyalə), qazan, sancaq, kəfkir, təknə, cam, kuzə, samavar, fincan, aftaba, çanaq, ülgüt, mitəkkə, palaz, fərş, eymə, torba, xurcun, cuval, hana, çarqat və s.

**Gül-ciçək adları.** Zakirin əsərlərində **bənövşə, süsən, zanbaq, sənubər, şümşad, tuba, itburnu, qərənfil, şəqaiq** (xoruzgülü), **lalə, yasəmən, nərgiz, gül, ciçək, çəmən, sünbü'l** kimi bitki adlarına təsadüf olunur. Bu adlar təbiət təsvirlərində, gözəl qadınlarla əlaqədar səhnələrdə şeirlərə getirilmiş və onların bədii dəyərini daha da artırmışdır.

Zakir lirik şeirlərində təsvir etdiyi gözəl qız-qadınları müəyyən güllə, ciçəyə bənzədir:

Şəbnəmbirlə yüz göz açıb hər ciçək əmda,

Keçdi solü sağə

Rüxsarına öncə mən edim deyə təmaşa,

**Gül** çıxdı budağə.

Payine nisar etmək üçün **laleyi-həmra,**

Dürr götdü tabağə.

Sərməst gözün görçək özün **nərgisi-şəhla,**

Bənzətdi naşağıə.

## Pişvazına şimşadü sənubər, dəxi tuba

Dik durdu ayağı.

Zakirin adı gül adlarından təbii istifadə etməsi, onları mənalandırması göz qabağındadır. Sərv boylu gözəlin üzüne hamidan əvvəl tamaşa etmək üçün gül budağa çıxır. Məlumdur ki, gül ağacın, ümumiyyətlə hər bir bitkinin budağında, uclarında olur. Qırmızı lalə gözəlin ayağına səpmək üçün tabağa dürr götürür. Aydındır ki, lalə ləçəklərdən, ləçəklər arasında xırda dənəciklərdən və lap ortada böyük sarı başçıq-tozcuqdan ibarətdir. Onun ləçəkləri ağızı yuxarı halda tabağa, içindəki böyük sarı başçıq-toxumluq isə dürrə, iri yaquta bənzəyir. Şümşad, Sənubər və Tuba onu qarşılamaq üçün dik ayağı qalxır. Şair burada Şümşad, Sənubər və Tubanın uca, qamətli və əyilməz olduğunu göstərmişdir. Deməli, Zakir tekce adları sadalamaqla kifayətlənməmiş, onların ümumi cəhətlərini tapmış və öz əsli ilə vəhdət təşkil edən bənzətmələr yaratmışdır.

**Quş adları:** **bülbül, sona, quş, laçın, qumru, kəklik, qarğı, göyərçin, dolaşa, baz, tərlan, qırqovul, turac, sağsağan, cilquşu, bayqus, şəbpərə, yapalaq, boz, xoruz, leylək, toyuq, cücə, ördək, qaz, durna** və bu kimi quş adları Zakirin əsərlərində müəyyən yer tutur. Şair quş adlarından tekce intim, lirik hissələri deyil, həmçinin siyasi-ictimai hadisələri verərkən də istifadə etmiş, məcazi mənaya diqqət yetirmiş və fikirlərini çox vaxt üstüörtülü demişdir:

Şüai-afitab olanda izhar,  
Gəzə, **şəbpərənin** nə qüdrəti var?  
**Laçın** seydgahə qılanda güzar,  
İlim-ilim itər **bayqus**, yapalaq.

Məlumdur ki, şəbpərə (yarasa, yarqənəd) gündüzlər deyil, gün batandan sonra gəzməyə çıxır. Yaxud, laçını görən bayqus, yapalaq qorxudan tez özünü bir gizli, xəlvəti yerə soxmağa, gizlənməyə cəhd edir. Lakin "Vilayətin möğüşluğu haqqında" Mirzə Fətəliyə yazılmış bu mənzum məktubda söhbət çətin ki, quşlardan getsin. Şeirin sonunda müəllifin "nə diş bilsin, nə dodaq" deyə yazması da fikrimizi bir daha təsdiq edir.

**Şahbazə** nə elər hücumı-**kəlag**.

Tülek **tərlan** yerin tutmaz yapalağ.

Bu misralarda da şahin qarğı və yapalağa qarşı qoyulmamış, bu üsuldan ədəbi priyom kimi istifadə olunmuşdur.

**Heyvan və həşərat adları.** Zakirin əsərlərində **ahu, maral, tülkü, şir, çapqal, xırs, dana, mal, ayğır, yabı, qulun, day, dayça, at, qatır**,

**eşşək, ulağ, it, qurd, quzu, inək, kəl, camış, fil, öküz, keçi, qoyun, qoc, pişik, əqrəb, ilan, tısbağa, kəsəyən, sıçan, müş, qurbağa** adları-na tez-tez rast gəlirik. Şair insanlara xas olan bəzi cəhətləri daha qabarlıq vermək üçün bu sözlərdən bədii təsvir vasitəsi kimi bəhrələnmişdir:

Həqqa, əvəzi-**çaqqala** baqqalı boğarlar,  
Doyranbasanın yerinə dağıldı bizim kənd.  
Əsr bir əsrdi kim, **gürbə** verir **şirə** təkan,  
Dövr bir dövrdü kim, **gürgə** edir həmlə **həməl**.

"Çaqqalın əvəzinə baqqalı boğarlar" misalından istifadə edən şair Doyranbasanın yerinə Xındırıstan kəndinin dağılmışını nəzərdə tutmuş və fikrini yarı açıq, yarı örtülü şəkildə demişdir. Yaxud, pişiyin şirə zor gəlməsi, quzunun qurda basqın etəmsi nə qədər gülünc olsada, şair bu sözlərin məcazi mənasından istifadə edərək dövründə qayda-qanunun olmamasını, başlı-başinalığın, hərc-mərcliyin hökm sürməsini, böyüklerlə kiçiklər arasında hörmətin götürülməsini bənzətmələr vasitəsilə poetik bir şəkildə vermişdir.

**Geyim adları.** Zakirin istifadə etdiyi geyim adları olduqca zəngindir. Bu geyim adları şairə əsərlərində təsvir etdiyi müəyyən şəxslərin tiplərin xarici portretini yaratmaqdə kömək etmişdir. Biz isə şairin müasiri olan insanların geyimini, bəzəyini təsəvvürümüzdə canlandıra bilirik. Zakirin əsərləri əsasında XIX əsr Azərbaycan qadınlarının xarici görünüşünü təsvir etsək, o belə alınar: Bütün **bədəni örtmək üçün:** çarqat, çadirşəb;

**Baş örtükləri:** ləçək, piləkduz, sərpuş;

**Üz örtüyü:** niqab, bürqə;

**Saç üçün:** bağ;

**Üst paltarı:** pirahən, xələt, libas, camə, don.

**Geyilən parça:** cuna, zərbəf, dibəğ, şal, tirmə, ağ, ətləs, bez, qədək;

**Bəzək şeyləri:** kəmər, xatəm, guşvar, düymə;

**Ayaqqabı:** başmaq;

**Kişi geyim adları:** papağ, əmmamə, küləh, börk;

**Əyin paltarı:** qəba, çuxa, kürk, bürünmə, yapıcı, arxalıq, qovuq, yaxalıq.

Şairin məqsədi geyim adlarının siyahısını vermək olmadığı üçün ola bilsin ki, yuxarıda sadaladığımız adlar heç də XIX əsrin birinci yarısında geyilən paltarları tam əhatə etmir. Lakin elə bu geyimlər də təsvir edilən şəxsləri xarakterizə etmək üçün kifayətdir.

Barmağında **xatəm**, belində **kəmər**,  
Telində **guşvarə**, düymə tamam zər.  
Salıban **piləkduz cuna** başına,  
**Sürmə** çəksin həm gözünə, qasına.

Göründüyü kimi, bu beytlərdə gözəlin xarici görünüşü, bəzəyi qarğıq verilmişdir. Barmağında üzük, belində kəmər, qulağında sırga, üst-başı tamam qızıl düymə, başında piləkli cuna, gözü-qası sürməli olan bu gözəl real gözəldir.

Küllühüm zahiri xoş, batini bəd, qəlbi qara,  
Şalı əlvan, donu rəngin, saçı, saqqalı gözəl.

Bu beytdə daxili aləmi çürük, qəlbi qara, xarici görkəmi isə göz qamaşdırın, bahalı paltarlı şəxs təzadalarla verilmişdir. Təsvir olunan şəxs "üstü bəzək, altı təzək" xalq ifadəsini yada salır. Burada "əlvan şal, rəngarəng don, gözəl saç, saqqal" - yəni xoş zahir qara qəlbi, bəd batini daha qarğıq göstərir. Deməli, əvvəlki beytlərdə gözəlin zahirini qələmə alarken şair emosional sözlərdən istifadə sayəsində oxucuda xoş əhvali-ruhiyyə yaratmağa, öz lirik qəhrəmanını sevdirməyə çalışırdısa, burada həmin təsvir olunan şəxsin dəbdəbəli geyiminə bizdə kinayə və gülüş oyadır, parıltının altında nələrin gizləndiyini açıb göstərir. Lakin burada şairin paltara deyil, şəxsə münasibəti əsas yer tutur.

Başqa bir misal:

Başı əmmaməli seyyid, molladən,  
Taətdə evladır o qatmaqurşaq.

Şairin başı əmmaməli seyyidə, mollaya mənfi münasibətini onları qatma-qurşaqlarla müqayisə etməsindən görmək mükündür.

**Coğrafi adlar.** Q.Zakirin əsərlərində yer adlarını bildirən çoxlu coğrafi terminlər vardır. Bu terminlər ölkə, mahal, şəhər, kənd, çay və dini müqəddəs yerlərin adlarından ibarətdi: **Azərbaycan, Baki, Misir, Turan, Hindi-Çin, Rum, Qarabağ, İsfəhan, Navxçıvan, Səfi-Kürdü, Hacı Samlu, Kolanı, Ceyhun, Kür, Edil, Nil, Dunay, Məşhəd, Kərbəla** və s.

Zakirdə işlənmiş bu coğrafi obyekt və inzibati ərazi adları göstərir ki, şair əsasən Şərqlə, Şərq mühiti, Şərq toponomiyası ilə bağlı olmuş və onu öz şeirlərində əks etdirmişdir. Bu adlardan bəziləri əlavə məna çalarlarına da malikdir:

Kərəmi abi-**Kür**, ətası **Edil**,  
Şəxası **Ceyhunu** görən canımız.

Burada kərəmi, mərhəməti Kür, bəxşişi Edil (Volqa), comərdliyi Ceyhun (Amu-Dərya) olan canişin (söhbət rus vəliəhdindən gedir) ki-nayə ilə təriflənir. Beytdəki Kür, Edil, Ceyhun sözləri öz mənalarında deyil, çox, bol sözlərinin sinonimi kimi işlədilmişdir.

Yaxud, - Qoynudur **Kəbə** - ziyarətgəhi-xeyli üşşaq.

Bu misrada **Kəbə** sözü heç də **Məkkədə** olan ziyarətgah və ya qiblə mənasında deyil, aşıqləri özünə cəlb edən qadın ağuşu mənasında işlənmişdir.

**Dini adlar.** Q.Zakir istər özünə qədərki ədəbiyyatda, istərsə də danışq dilində işlədilən dini terminlərə biganə olmamış, yeri gəldikcə onlardan istifadə etmiş, az-az hallarda onlara yeni məna çaları vermiş, yeni məzmunda işlətmişdir. Budur, qası mehraba, ehtiramla baş əyməyi səcdəyə bənzədən şair dini terminlər hesabına gözəl təşbeh yaratmışdır:

Mehraba tutub ruyi edər səcdə ki, zahid  
Taət deyil əzmi.  
Əbruylərin yadı ilə başını, dilbər,  
Dögər yerə təq-təq.

Şair imkan daxilində dini terminlərə bu baxımdan yanaşmış və onlara poetik məna vermişdir. İsləm dininə görə pul və ya malın onda birinə bərabər olub, kasıblara verilən dini vergi - "**zəkat**" mənasını aşağıdakı beytdə belə dəyişmişdir.

Əgər verməlisən hüsnün **zəkatın**,  
Zakir kimi bir üftadə tapılmaz.

Bu beytdə, göründüyü kimi zəkat var-dövlətdən, puldan deyil, qadın hüsnündəndir və bu vergini yazıq, "kasib" aşiq öz dili ilə özünə istəyir.

Elə dini terminlər var ki, bunlar hiss, həyəcan, ritorik sual, psixoloji vəziyyətləri bildirməyə xidmət edir. Allahü-əkbər, şükrillah, bəhmədillah kimi sözlər heç bir dini məfhum bildirmir.

Səri-kuyin səfadə rövzeyi-rizvandan artıqdır,  
Necə həqdən keçim mən göz görə, dinim, imanım var.

Bu beytdə yarın küçəsi səfada cənnətdən artıq tutulur, dini-imanı olan şəxs, yəni həqiqəti deyən şəxs bu fikri göz görə inkar edə bilmir. Göründüyü kimi, dini məfhumu ifadələr - **rövzeyi-rizvan, dini, imanı olmaq** söz birləşmələri bu beytə xalq təfəkkür tərzi və təbiilik gətirmişdir.

**Şair şeyx, üləma, xacə, kərbalayı, məşədi, namaz, mürid, mürşid, müctəhid, mirzə, seyyid, huri, pəri, qazi, molla, axund, şeyxülislam, qoləndər, vaiz** və bu kimi onlarca dini - mövhumi sözlərə əksər hallarda kinayə ilə yanaşmış, bu sözləri pərdə edib avam kütlələrin gözlərini bağlayan din xadimlərinin çürük mənəviyyatını açmağa çalışmışdır.

**Şəxs adları.** Şəxsiyyət adlarını bildirən sözlər əhatə etdiyi sahələrin çoxcəhətliyinə və genişliyinə görə özünəməxsus yer tutur. Bura bütün dünyanın yaxşı tanıldığı və sevə-sevə oxuduğu şərq şeirinin yaradıcıları - Nizami, Firdovsi, Sədi, Cami, Hafiz, Xaqani, Ənvəri, Füzuli və XVIII-XIX əsrlərdə Azərbaycanda yazış yaratmış sənətkarlar - M.F.Axundov, Cani oğlu Abdulla, Baba bəy Şakir, Ağqız oğlu Piri, Baharlı Mirzə İsmayıllı, İbrahim bəy Azər, İsmayıllı bəy Qutqaşınlı, Maralyanlı Aşıq Pəri, Mirzə Hüseyn bəy Salar, Xurşidbanu Natəvan da xildir. Zakir bu görkəmli sənətkarların adlarını həmişə hörmətlə yad etmiş, onları öz oxucularına tanıtmaq və sevdirmək istəmişdir. Təsadüfi deyildir ki, şairin bəzi müasirlərini və ədəbi ırsını tədqiqatçılar Zakirə istinadən tapmış, toplamış və geniş xalq kütütlərinə çatdırmışlar.

Zakir klassik şərq ədəbiyyatında məşhur olan qəhrəman adlarından və şifahi xalq ədəbiyyatında özünə layiqli yer tutmuş əfsanəvi şəxsiyyət adlarından geniş istifadə etmişdir. Belə adlardan Xosrov, Xosrovi Pərviz, Şirin, Fərhad, Şapur (Nizamidən), Məcnun, Leyli, Qeys, Zeyd (Füzulidən), Bəhmən, Söhrab, Rüstəm, Zal, Fəramərz, Təhmətən, Firdun. Sam, Gavus, Əşkəbus, Təhmurəs (Firdovsidən), Yusifi-Kənan, Şeyx Sənan, Mənsur, Vamiq, Əzra (şifahi xalq ədəbiyyatından) və b. göstərmək olar. Şair öz lirik və satirik qəhrəmanları adlarını çəkdiyimiz bu şəxsiyyətlərə bənzətmış, çox vaxt personajların xarakterinə xas olan keyfiyyətləri metaforikləşmiş tarixi və əfsanəvi şəxslərin adı ilə vermişdir.

Olub Məcnunsifət bir Leylivəş dildardan ötrü.  
Ədəb tərkin qılıb Zakir, gəzər rüsva çəmənlərdə.  
Qovğa günü bəgənməz idim hərbi-Rüstəmi,  
Zali-fələk gətirdi əmanə yavaş-yavaş.

Şair Məcnunsifət, Leylivəş, hərbi-Rüstəm, Zali-fələk tərkiblərini yaratmaqla lüzumsuz artıq təfərrüatdan qaçmış, mənalı təzadlar yarat-

mışdır. Son beytdə özünü çətinliklərdə, mübarizə meydanında adı dil-lərdə dastan olmuş əfsanəvi Rüstəmdən daha əzmkar, məğlubedilməz sanan şəxsi indi zalim və qaniçən falək qarşısında diz çökmüş vəziyyətdə görürük. Zakir təkcə Firdovsi qəhrəmanlarının adlarını çəkməklə kifayətlənməmiş, əlavə rəngə ehtiyac duymuş, adları yeni baxımdan qiymətləndirmişdir.

Q.Zakirin əsərlərində Bokrat və ya xalq danışq dilində olduğu kimi Loğman (Hippokrat, y.e.ə. 460-377), Fəlatun (Platon, y.e.ə. 427-347), Ərəstu, Ərəstun (Aristotel, y.e.ə. 384-322) kimi alim adları, **Həccac, Ömər Səd, Nuşirəvan, Qarun** (Harun), **Firon, Haman, Zöhhak, İskəndər, Napolyon, Nadir, Teymuri-Ləng, Kor Səlim** (İldırım Bayazid) kimi padşah adları vardır ki, bunlar verilmiş sürotləri xarakterizə etmək, oxucuda müəyyən təəssürat yaratmaq üçün işlədilmişdir:

Çoxların qılıbsan cœurəyə möhtac

Axtarır, tapılmaz dərdinə əlac

**Fironü Hamanü Zöhhakü Həccac,**

Ola bilməz ola sitəmkar səndən.

Şair bu bənddə daimi tənqid hədəflərindən biri olan Cəfərqulu xanı pişləmək, ona qaqşı nifrət oyatmaq üçün şərq ədəbiyyatında zülmkar, qaniçən, hər növ fitnə-fəsad törədən Firon, Zöhhak, Həccac kimi hökmardarların adlarından istifadə etmişdir. Bu adlar şairin bilik və dün-yagörüşünü göstərdiyi kimi, müasir oxucuda qədim dövrün tarixi şəxsiyyətlərinə qarşı müəyyən fikir oyadır, kimisinə məhəbbət, kimisinə nifrət bəsləməyə zəmin yaradır. Tarix kitablarından fərqli olaraq biz burada şəxsiyyətin daxili aləmini, mənliyini də görürk.

Zakirin əsərlərində daha çox dini şəxs adları işlənmişdir: **Hüseyn, Həsən, Əli, Adəm, Həvvə, Rəsul, Cəbrail, Əzrail** və s.

Şair öz müasiri olan xan, bəy, hacı, qazı, knyaz və molaları da unut-mamışdır: **Mirzə Əbülqasım bəy, Nəsir bəy, Əmirxanov, Xandəmirov, Cəfərqulu xan, Mehdiqulu xan, Hacı Yusif, Molla Əhməd, knyaz Xasay Usmiyev** və b.

Dövrün müxtəlif tipli sadə peşə adamlarının adları da diqqəti cəlb edir: **Cəfəri-kar, Uzun Hüseynli, Ağa Novruz zadeyi Şəkərbani, Vəli bəy, keçəl Nəzər, Qərvənd Meydanəli, Cinli Budaq, Çəmənli Hətəmxan, Lələ Həsən, usta Sehran, Məhəmməd dərğə, Atbaş oğlu, Tükəz oğlu** və b. Bu adların bəzisi məkan (Çəmənli), bəzisi keyfiyyət (uzun, keçəl, kar), bəzisi vəzifə və ya peşə (dərğə, usta), bə-

zisi isə kinayə məqamında (Atbaş oğlu, Tükəz oğlu) bildirən sözlərlə işlədilmişdir. Şairin müasiri olan bu şəxslər öz xarakter xüsusiyyətləri ilə təsvir olunmuşdur.

Əsərlərdəki adlarda bir xüsusiyyət də bundan ibarətdir ki, orada həm həyatda həqiqətən yaşamış, şairin bilavasitə müraciət etdiyi insanların adları (**İvano bəy, İliqo, Kolyubakin, Miqlaçevski** və b.) çəkilir, həm də şairin bəzi münasibətlə işlətdiyi təsadüfi adlar da (**Mikirtış, Ərtun, Avanes, Sərkiz, Semyon, Əvək** və b.) müşahidə edilir. İkinci qrupda verilən adları şair satirik priyom, bədii vasitə kimi almış və bu adların vasitəsilə ictimai quruluşun eybəcərliliklərini sərt kinayə ilə damğalamışdır. Şair XIX əsrin başlanğıcından Azərbaycan xalqının çıxılmaz vəziyyətə düşdürüünü, yadların tapdağına çevrildiyini, öz din, dil qardaşlarını itirdiyini, növbə ilə avaneslərə, sərkizlərə, semyonlara "yoldaş" olduğunu acı kinayə, istehza ilə xatırlayır. O, Cavansırin, Pənah xanın, İbrahim xanın yurdunda gəlmələrin, yadla-

rın ağılıq etməsini böyük təhqir hesab edirdi:

Nə gündə yaradıb xudavənd bizi,  
Bir yana apara bilmədik izi.  
Gahi **Avanesi**, gahi **Sərkizi**,  
Gahi də **Semyoni** görən canımız.

## V fəsil

# EKSPRESSİVLİK VƏ EMOSİONALLIQ YARADAN LEKSİK VAHİDLƏR

Dilin lügət tərkibində olan sözlərin rəngarəng mənalar ifadə etməsi lügət tərkibinin çoxcəhətli olması ilə əlaqədardır. Burada sinonim, omonim və antonimlər xüsusi yer tutur. Zakirin sənətkarlıq qüdrəti burasındadır ki, o, dilimizin ümumi lügət ehtiyatında mövcud olan sinonim, omonim və antonimlərdən sadəcə istifadə etməklə kifayətnəməmiş, öz üslubu və mövzu dairəsi ilə əlaqədar olaraq sözlərə yeni-ye ni mənalar vermiş, onları adilikdən çıxararaq obrazlı, ekspressiv ifadə vasitəsinə çevirmişdir. Leksikanın məna bəhsinə daxil olan sinonim, omonim və antonimlərin bədii vasitə kimi ifadəlik imkanları çox geniş və rəngarəngdir. Dilimizin bütün incəliklərinə bələb olan Zakir əsərlərində bu qrupdan olan sözlərdən böyük bacarıqla istifadə etmişdir.

## SİNONİM SÖZLƏR

Sinonimlər formaca müxtəlif, mənaca bir-birinə yaxın olan sözlərdir. R.A.Budaqov sinonimlərdən bəhs edərkən yazır ki, bir anlayışı müxtəlif şəkildə ifadə edən sözlər sinonimlər adlanır. (29, səh. 56). A.I.Yefimov isə, əsasən sinonimlərin üslubu xüsusiyyətlərindən danışır və qeyd edir ki, sinonimik vasitələr bədii dili gözəlləşdirir, rəngarəng edir. (34, səh. 252). Spesifik mənası olmaqla yanaşı üslubi rəngarənglik yaradan sözlər bir sinonimik cərgədə birləşir. Burada bir söz aparıcı mənaya malik, yerdə qalan başqa sözlər isə əsas mənaya yaxın olur. Məhz belə söz və ifadələr bədii dili gözəlləşdirir, təkrar dan, yeknəsəklikdən yazılımı xilas edir, üslub müxtəlifliyi və zənginliyi üçün geniş şərait yaradır.

Sinonimlərlə zəngin olan Azərbaycan dili, xüsusilə ümumxalq da nişq dili Q.Zakirin dilinə bu sahədə böyük təsir göstərmiş, onun ifadə üsullarını rəngarəng etmişdir. Düzgün, yiğcam, lakonik məna çalılgığını ifadə edən sinonimlərdən bir təsvir vasitəsi kimi şair geniş istifadə etmişdir. Bədii dili gözəlləşdirən, onun ifadə üsullarını zəngin-

ləşdirən sinoniməlr həmişə şairin əlində tutarlı dil vahidlərindən ol-muşdur.

Zakirin əsərlərində sinonimlərin aşağıdakı üslubi xüsusiyyətlərini qeyd etmək olar:

1. Əsərlərdə sinonimlərin başlıca üslubi xüsusiyyətlərindən biri eyni söz və ya ifadənin təkrar edilməsinin qarşısını almaqdır:

Bir tısbağı, bir kəsəyən, bir qarğa

Pakizə **məkanda** tutuban **vətən**.

Asibi-dəhrdən **asudə, eymən**

Ovqat keçirirdi yüzü yayı qış.

İkinci misrada məkan-vətən, üçüncü misrada asudə-eymən sinonimlərdir. Bu misralarda təkrarın nəzərə çarpmamasında sadaladığımız sinonimlər başlıca amildir. Məsələn, istər məkan və ya vətən iki dəfə təkrar olunsaydı, tutaq ki, "Pakizə vətəndə tutuban vətən" və ya vətən "Pakizə məkanda tutuban məkan" yazılısa idi, misranın bədii təsiri azalar, yeknəsəklik yaranar və ahəngdarlıq pozulardı. Mətndəki məzmununa görə vətən, məkan anlayışı bir-birinə yaxın mənada çıxış etsə də, ayrı-ayrı sözlərlə verildiyindən təkrar olduğu nəzərə çarpmır. Həmçi-nin asudə, eymən sözləri də bu qəbildəndir. Farsca olan **asudə** ərəbcə olan **eymən** sözünün sinonimidir. Bunların hər ikisi **arxayın, rahat, dinc** mənasındadır. Ayrılıqda bu sözlərin mənası çətin anlaşılırsa da, mətn daxilində ətrafdakı sözlər hesabına aydınlaşır və oxucuya çatır. Əlbəttə, üslub cəhətdən bir-birindən az da olsa fərqlənən bu sinonim-lər mənanın daha dəqiq və ətraflı ifadə olunmasına şərait yaratmışdır.

Yanaşı olmayan sinonimlər əsərlərdə daha geniş yer tutur:

Çəkilib bir **səmtə** tutdular **məkan**.

Basəfa **yer** idi, ələfzar idi.

Bu misralarda **səmt**, **məkan**, **yer** sinonimləri işlənmişdir. Burada təkrarın nəzərə çarpmamasında başlıca amil sinonimlərin varlığıdır. Yanaşı gələn bu iki misrada həmin sinonimlərdən biri təkrar edilsəydi, bədii əsər üçün vacib şərt olan bədiilik azalmış olardı.

Əsərlərin lügət tərkibində mövcud olan sinonimlərə eyni misra, beyt, bənd daxilində rast gəldiyimiz kimi, bir-birindən uzaq yerlərdə və ya başqa-başqa şeirlərdə də təsadüf edirik. Məsələn, siçan-kəsəyən-muş sözləri uzun müddət bütün klassiklərimizin əsərlərində sinonim kimi işlənmişdir. Bu sözlərə Zakirin "Sədaqətli dostlar haqqında" təmsi-lində də tez-tez rast gəlirik:

Bir tısbağa, bir **kəsəyən**, bir qarğı.  
Bir zaman yetirdi ahuya **muşı**,  
Ahu, **siçan**, qarğı etdilər fərar.

Göründüyü kimi, şair kəsəyən, siçan, müş sözlərinin hər üçündən eyni mənada istifadə etmişdir. Müxtəlif səhifələrdə yerləşməsinə bax-mayaraq bu sözlərin sinonimliyi diqqəti cəlb edir. Deməli, Zakir bir sözün sinonimlərini nəiki yaxın misralarda, hətta bir-birindən uzaq misralarda da işlətmiş və rəngarənglik yaratmışdır. Burada bir cəhəti də qeyd edək ki, müasir ədəbi dilimiz üçün siçan və müş (mış) sözləri sinonim deyildir. Bunun səbəbi isə fars dilindən keçmiş müş sözünün artıq dili-mizdən çıxmasıdır.

Sinonimlərin yaranma mənbələrindən bir də alınma sözlərdir. Ə.-Dəmirçizadə yazır: "Alınma sözlər hesabına sinonim cərgələrin tərkibindəki sözlərin miqdarı artır və bununla da sinonimlər xeyli zənginləşmiş olur". (10, səh. 125). Ç.Cəfərov da alınma sözlər hesabına yaranan sinonimlərdən xüsusü bəhs etmişdir: "Sinonimlərdə ərəb və fars dillərindən gəlmə sözlər rus dilindən gələn sözlərə nisbətən üstünlük kəsb edir. Bu isə həmin sözlərin gəlmə tarixinin daha qədim olması ilə izah edilir" (8, səh. 50).

Ümumiyyətlə, alınma söz hesabına ədəbi dilimizdə sinonimlik qazanmış sözlərə Zakirdə çox təsadüf edirik:

#### **eşşək//xər:**

Bir gün **eşşək** dedi: - ey dəvə qardaş.  
Yeddi-səkkiz ayda xamlamışdı **xər**.

#### **tulkü//rubəh:**

Bir **rubəhi**-kuhənsalə gedirdi.  
**Tulkünün** əlinə düşdü girəvə.

#### **yaş//sinn:**

Hər kəs öz **yaşını** eyləsin izhar,  
Gördük birimizin artıq **sinni** var,  
Cahillar əl çəksin o binəvadan.

#### **yol//təriq:**

İlan tısbağaya dedi: - ey rəfiq,  
Əvvəl de, sənindir həm **yol**, həm **təriq**.

#### **ovcu//səyyad:**

Yornuq köpək kimi ovcu ahəstə.  
Səyyad gəlib ol məqamə yetişdi.

## **ov//şikar:**

**Ov** tapmayıb əli çıxmışdı boşा.

O olsun **şikarın** tutmağa məşğul.

Verdiyimiz bu misallarda sinonimlərin ikincisi alınma sözlə ifadə olunmuşdur. Deməli, sinonimlərin yaranmasında alınma sözlər də müəyyən yer tutur. Ə.Dəmirçizadə "Azərbaycan dilinin üslubiyəti" kitabında (10, səh. 125) bu qəbildən olan qara-siyah, aq-bəyaz, ana-madər, ay-qəmər, çörək-nan kimi sözləri sinonim hesab etmir. Müasir dil baxımından yanaşsaq istər Zakirdən gətirdiyimiz nümunələr, istərsə də Ə.Dəmirçizadənin verdiyi sözlər artıq sinonim deyildir, onları yalnız klassiklərimizin əsərlərində, bəzi hallarda elə indi də bədii ədəbiyyatda sinonim qoşalığında görmək olar. Məsələyə tarixilik nöqtəyi-nəzərindən yanaşsaq, bu sözlərin Zakirin dövründəki ədəbi dilimiz üçün sinonim olması heç bir şübhə doğurmur. Bu qəbildən olan sözlər təkcə Zakirdə deyil, o dövrün bütün bədii dil materiallarının da paralel işlənmişdir.

Zakirdə alınma sözlərin Azərbaycan sözləri ilə yaratdığı sinonimliklə yanaşı, ancaq alınma sözlərin sinonimliyi hadisəsi də vardır:

## **kar** (farsca) - **əməl** (ərəbcə):

Qismət eylə, məlum olsun **əməlin**.

Çaqqal zərbi-dəsti-şiri görmüşdü,

Annamışdı **karı**, rəyin bilmışdı.

## **binəva** (farsca) - **fəqir** (ərəbcə):

Rəhmin gölsin **binəvaya**, **fəqirə**.

## **vəli - amma** (hər ikisi ərəbcə):

**Vəli** laf uranlar gen gündə, hanı?

Hörmətin lazımdır bizlərə, **əmma**.

## **əfzun** (farsca) - **bihədd** (şəkilçi farsca, söz özü ərəbcə)

Söylədilər **əfzun**, dedilər **bihədd**

Zakirin dilində alınma sözlərin hesabına yaranan sinonimlərin bir qismi müasir dil baxımından leksik dubletlərdir. Eşşək - xər, tülü - rubəh, yaş - sinn, ovcu - səyyad, ov - şikar, amma - vəli və s. artıq sinonim deyildir, çünkü sadaladığımız sözlərin ikinciləri işləklilikdən çıxmışdır. Bu hadisənin səbəbi ehtiyac olmadan başqa dillərdən eyni mənalı sözlərin alınmasıdır. Ümumxalq dilində özünə əvəzedilməz yer tapa bilməyən, cəmiyyətin bütün üzvləri tərəfindən işlədilməyən, ümumişlək sözlər sırasına keçə bilməyən belə sözlər nitqi ağırlaşdır-

dığına, anlaşılmazlıq, dildə paralellizm yaratlığına görə istifadədən qalır. Müasir dil baxımından məsələyə yanaşan bəzi dilçilər leksik dubletləri və variantları sinonim sayırlar.

Sinonimlərin yaranmasında dialekt sözlərinin də özünəməxsus yeri vardır. Bunlar ədəbi dilin sözləri ilə bir sinonim qrupda birləşə bilir. Q.Zakirin əssərlərində dialekt sözləri hesabına yaranan sinonimlərə təsadüf edirik. Dialekt mənşəli bu sözlərin bir qismi artıq dilin lügət tərkibində öz yerini sabitləşdirdiyi, bütün xalq tərəfindən eyni mənada anlaşıldığı halda, bir qismi hələ də dilimizin müəyyən ləhcəsinə, dialekt və ya şivəsinə məxsusdur və məhdud dairədə işlənir. Müasir ədəbi dilimizdə ümumişlək olmayan və yaxud öz əsas mənasından uzaqlaşan belə sözlər sinonim sayılmır. Lakin bu meyar müəyyən bir yazıçının dilinə şamil edilə bilməz.

Soxuldu quyruğu yerdən götürə,

Neçə gündü naharsızdı, **ötürə**.

Quyruğu yeyirdi çox sevə-sevə.

**Öturmək** feili **yemək** feilinin sadə danışq dilindən gələn vulqar sinonimidir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, sadə danışq dilindəki kobud, vulqar sözlər obrazlı olmasalar da, ekspressivliyinə görə fərqlənirlər. Bu məsələdən danışan P.Məhərrəmova Sabirin satirik şeirlərinin dilindəki bu tipli sinonimlərdən xüsusi bəhs açaraq göstərir ki, "Azərbaycan dilində feili sinonimlərin əksəriyyətini sadə danışq sözləri - xalq arasında işlənən loru, vulqar sözlər təşkil edir. Məsələn, yemək-boğmalanmaq-tuxmaq-aşırmaq, vurmaq-zollamaq, böyümək-zorbalanmaq, getmək-əkilmək-sürüşmək-cırmaq və s. Buların birinciləri ədəbi dil sözləri, ikinciləri isə onların sadə danışqda olan sinonimləridir" (18, səh. 46).

vurmaq - başına tapança salmaq - pəmbəçə vurmaq:

Bir **tapança saldı** qurdun başına.

**Vura**, tuta, yixa müxlisin görcək.

Əgər bir **pəmbəçə vura sərimə**.

çörək - əppək:

Gəzərkən tapdilar bir girdə **çörək**.

Aldadarıq, qalar özmüzə **əppək**.

canı çıxmaq - qırılmaq:

Ara yerdə nahəq **çıxmasın canı**.

Qoymaz bizi acü **susuz qırılaq**.

Zakirdən gətirdiyimiz yemək-ötürmək, vurmaq-pəmbəçə salmaq, çörək-əppək, canı çıxməq-qırılmaq sinonimlərinin birinciləri ədəbi dildə, ikinciləri isə əsasən, dialektlərdə işlədir. Lakin dialektlərə aid verdiyimiz həmin sözlər ümumxalq dilində geniş şəkildə işləndiyinə görə onları həm Zakirin dili, həm də müasir dilimiz üçün sinonim sayı bilərik.

Zakir dilimizin ümumi lügət ehtiyatında mövcud olan sinonimlərdən istifadə etməklə kifayətlənməmiş, onları semantik cəhətdən zənginləşdirmiş, öz üslubu və mövzu dairəsi ilə əlaqədar olaraq sözlərə yeni-yeni mənalar vermiş, onları obrazlı, ekspressiv ifadə vasitələrinə çevirmişdir.

Yazıçı və şairlər müəyyən məfhumun məna incəliyini daha düzgün, poetik və qüvvətli vermək üçün həmcins sinonimlərə müraciət edirlər. Bu halı duyan tədqiqatçılar çox haqlı olaraq qeyd edirlər ki, bu və ya digər anlayış, hadisə, hərəkət, əşya, əlamət bir və ya iki sözlə dəqiq xarakterizə oluna bilməz, burada bir neçə sinonim sözün istifadəsi olduqca vacibdir. Deməli, sinonim sözlərin üslubi xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, sinonimik cərgəyə daxil olan sözlərin yan-yanı, bir-birinin ardınca işlədilməsi müəyyən əşya, hadisə və ya keyfiyyətin hərtərəfli, tam şəkildə təsvirinə xidmət edir.

Həmcins sinonimlər vasitəsilə Zakir bəzən bir misrada müəyyən hadisənin, əşyanın, hərəkətin olduqca müxtəlif cəhətlərini bütün təfərrüati ilə daha canlı açıb oxucuya çatdırmağa nail olur:

**Dərdü ğəmü möhnət** kəsib yanımı. ...

Belə **qəmzə**, belə **işvə**, belə **naz**,

Belə **qamət**, belə **gərdən** olurmu?

Dərd, qəm, möhnət sözləri ismi sinonimlərdir. Bunlar eyni bir anlayışı təkcə göstərməklə qalmamış, həmin anlayışı hərtərəfli əhatə etmiş, vəziyyət haqqındaki təsəvürrümüzü qat-qat qüvvətləndirmişdir. Bunu aydın dərk etmək üçün belə bir müqayisə aparaq: "Dərd kəsib yanımı". Dərdin şəxsi basması və ya onu bürüməsi, ondan əl çəkməməsi adı haldır, yəni şəxsin halı heç də acınacaqlı deyil. Lakin həmin şəxsi əger dərd, qəm, möhnət çulğamışsa, sadalanan sözlərin eyni məfhumu bildirməsinə baxmayaraq şəxsin vəziyyəti daha ağır və çıxılmazdır. Sinonimlərə məhz bu baxımdan yanaşılmalıdır. Bunun kimi işvə-qəmzə-naz, həmcinin qamət-gərdən sözləri eyni bir misrada verilmişdir.

Eyni misrada işlənən sinonimləri Zakir əsasən, müəyyən məqsəd naminə işlədir. Sanki ilk sözü ilə qane olmayan, fikrinin tam aydın ol-

madığını duyan şair sinonimik cərgəyə müraciət edir. O bu kəşfiyyatını istədiyi nəticəni ala bilənə qədər davam etdirir və əksər hallarda sənətkarlıqla buna nail olur:

Yar ilə qolboyun gəzdiyim xanə,  
**Dağılıbdi, bərbad olubdu**, gördüm.

Dağılmaq sözü hal-hərəkətin necə olduğunu bizə xatırladır və bizim nəzərimizdə uçmaq anlayışını canlandırırı. Lakin dağılmaq sözündən sonra gələn bərbad olmaq feili əvvəlki təsəvvürü daha da dərinləşdirir, vəziyyətin rəngini daha da qatılışdırır. Həmin yer - ev təkcə dağılmayıb, tamamilə bərbad olub, yerlə yeksan olub. Deməli, dağılmaq feili fikri əhatəli ifadə etmədiyinə görə şair bərbad olmaq feilini də işlətmüşdür. Dağılmaq feili bərbad olmaqla birlikdə şairin istədiyi fikri tam əks etdirə bilir.

Qeyd etmək lazımdır ki, yazıçılar dildəki mütləq sinonimlərdən istifadə etməklə yanaşı, çox vaxt mənaca bir-birindən uzaq sözləri də bir sinonimik cərgədə birləşdirməklə yeni sinonimlər yaradırlar. Dilçilikdə bu qrupa daxil olan sinonimləri nisbi (mətni) sinonimlər adlandırırlar. Dildə adı vəziyyətdə sinonim olmayan, müxtəlif üslublara aid sözləri mənaca yaxınlaşdırın, ümumi məna ətrafında birləşdirən yazıçının fərdi üslubudur. Nisbi sinonimlər dildəki mütləq sinonimlərdən fərqlənir və yazıçı tərəfində işlənmiş müəyyən mətn daxilində yalnız öz sinonimliyini saxlayır.

2. Spesifik mənası olmaqla yanaşı üslubi rəngarənglik yaradan sözlər çox vaxt bir sinonimik cərgədə birləşir. Burada bir söz aparıcı mənaya malik, yerdə qalan sözlər isə əsas mənaya yaxın olur. Məhz belə sözlər bədii dili gözəlləşdirir, yazılımını təkrar və yeknəsəklikdən xilas edir, üslub müxtəlifliyi və zənginliyi üçün geniş imkanlar açır. Zakir geniş bədii ümumiləşdirmələr apararaq müxtəlif üslublara aid sözləri şeirlərinin ideyasına, məzmununa uyğunlaşdırır bədii dilimizin lügət tərkibini sinonim sözlərlə zənginləşdirmişdir. Şairin bir ümumi məna ətrafında birləşdiriyi həmin sözləri aşağıdakı sinonimik cərgələrdə vermək mümkündür:

**qızıl//zər//gümüş//sim//ağ//imperial//dürr//cəvahir//yatır**

Zakirin bir sinonimik cərgədə birləşdiriyi bu sözlər işlənmə yeri-nə və üslubi məqamlarına görə fərqlənir. Şair pul istilahı ətrafında topladığı bu sinonimlərdən müxtəlif məqsədlərlə istifadə etmişdir. Zakirin yaşadığı dövr insan cəmiyyətinin elə bir formasiyası idi ki,

adamlar bilik və bacarığına görə deyil, həyatda tutduğu mövqeyinə, mal-dövlətinə görə qiymətləndirildi, insan şəxsiyyəti varla ölçülürdü. Həyatın bütün çətinliklərinin öhdəsində asanlıqla gələn, hər cür müşkül məsələləri həll edən yeganə qüvvə qızıl hesab olunurdu və adamlarda belə bir qənaət hasil olmuşdu ki, pul cirkinləri gözəl, küt-beinləri ağılli, qorxaqları cəsur edə bilər:

Kim ki, vilayətdə **simü zəri** var,  
Yüz adam öldürə, həbsdən çıxar. ...

**İmperial** tökər vərəq oynuna. ....  
Nəzmi-təbin ola **dürrü cəvahir**. ....  
Aləm bilir, tamam sənindir **yatr**. ....

**Fülüsümüz** yoxdur **zərdən**, **gümüşdən** və s.

Bu nümunələrdə sim, zər, qızıl, gümüş, imperial, dürr, cəvahir, ya-  
tır sözləri mətnindəki mənalara görə bir-birinə yaxındır. Bunlar insa-  
nın sahib olduğu zənginlik, pul, yatır mənasında sinonimdir. Şair  
"gümüş" mənasında ümumxalq danişiq dilində geniş işlənən "ağ" sö-  
zündən də (ağlıq gümüşün fiziki xassələrindəndir) istifadə etmişdir:

Ya kişinin **ağı**, **qızılı** gərək,  
Ya övladı ola ayağı surçaq.

Adı vəziyyətdə "ağ" sözü sıfətdır və "gümüş" sözünün sinonimi  
deyil. Lakin bu söz "sarı" (qızıl) sözü ilə yanaşı gələrkən ("Ağdan, sa-  
rıdan nəyiniz var?") öz nominativ mənasından uzaqlaşır və "pul" mə-  
nasında gümüşün sinoniminə çevrilir.

Zakir pul mənasında işlənən başqa qrup sözlərdən də istifadə et-  
mişdir:

**sikkə//dinar//dirhəm//ağca//yegən**

**Yegənsiz** danişmaq nə yanə çatar, ...

Axtarasan, yoxdur cibimdə **dinar**. ...

**Sikkə** olmaz övladının cibində.

Atlanıb biri çapar Təkləyə day, dana üçün,

Biri də şamü səhər talibi-**dirhəm** qazi. ...

Hamamlarda məsrəf olan **ağcanı**.

Qeyd etmək lazımdır ki, bu sözlərin arasında ayrı-ayrılıqda mənşə-  
yinə və hətta mənasına görə əlaqə və ya yaxınlıq yoxdur. Kontekstdə  
isə bu sözləri şair "pul" istilahı ətrafında cəmləşdirmişdir. Beləliklə,  
mətnində bu sözlər arasında mənaca uyğunluq yarandığına görə, onlar  
sinonimlik kəsb etmişdir.

**Ağə//bəy//xan//xanzadə//mülkədar//nücəba//ali//alicənab//qəni  
//əğniya//sərxeyl** və s.

Bu sözlərin hamısı (bəzi üslubi məqamlar istisna edilməklə) istismarçı, başqalarının hesabına dövlətlənən bir təbəqənin nümayəndələrinin adlarıdır və "varlılar" sözünün sinonimləridir. Əsərlərdə işlənmiş sinonimlərin zənginliyi Zakirin dildən ustalıqla istifadə etdiyini göstərməklə, sözlərin mənaca genişlənməsi və daralması hadisəsinə də onun tələbkarlıqla yanaşdığını sübut edir. Şair varlığını oxucuya sadəcə varlı kimi yox, onu daxili aləminin, mənəviyyatının puçluğu ilə, pis əməlləri, zülümkarlığı, harınlığı ilə birlikdə təqdim edir.

**Böyüklerin** işi deyil deməli,

Dənidən betərdir feli, əməli.

**Xanzadələr** şışə taxır rəyəti. ...

**Əğniya**, bil ki, plovsuz bir gecə şam eyləməz. ...

**Alılər** ədlü-ədalətdən bəridir müxtəsər. ...

**Sərxeyl** ikən yeksər qaldıq ayaqda,

**Bəy** ikən adımız oldu mülkədar və s.

Öz funksiyasına görə "böyük", "ali" sözləri sıfətdir və ayrı-ayrılıq-dı bir-birinin sinonimi deyil. Məlumdur ki, "böyük" iri, zorba, zırpi, nəhəng sözlərinin, "ali" isə yüksək, uca, hörmətli sözlərinin sinonimləridir. Cəm şəkilçisi qəbul etməsinə baxmayaraq bu sözlərin sinonimləri irilər, zorbalar, zırplar və yüksəklər, ucalar, hörmətlilər dildə heç də eyni mənada işlədilmir və onların hər birinin öz spesifik mənası var. Verdiyimiz misallarda isə böyüklər və alılər bir-birini mənaya xələl götirmədən əvəz edə bilir. Zakir bu sözləri kinayə, eyham məqamında işlədərək "varlılar" sözü ətrafında toplamışdır.

Şair çox vaxt sıfətləri substantivləşdirib işlətməyi məqsədə uyğun bilmüşdür:

**Nücəba** hörmətin gözlər **nücəba**,

Nasəza yaraşmaz **böyüyə** əsla. ...

Yalanı kürsüyə mindirir **ğəni**.

Bu misralardakı **nücəba**, **böyük**, **ğəni** sıfətləri cəmlik əlaməti qəbul etməmişdir sə də, substantivləşmiş söz kimi anlaşılır. Belə ki, həmin misralarda söhbət bir nücəba, bir böyük və ya bir qəni şəxsən getmir, mücərrəd mənada işlənmiş nücəbalar, böyüklər, qənilər nəzərdə tutulur. Ümumiyyətlə, Zakir bu qrupda verdiyimiz bütün sözlə-

ri "varlılar" dominant sözü ətrafında sinonimləşdirmiştir.

**Yoxsul//fəqir//ac//kəm//gəda//rəiyyət//kiçik//dabaniçatlaqlar//ayaqyalınlar//gədə-güdə//əldən düşmüsələr** və s. Bir sinonimik cərgədə birləşmiş bu sözlərin hamısı eyni leksik, qrammatik və üslubi xüsusiyylərə malik deyildir. Bu sözlərin bəzisi ilk vəziyyətində və kontekstdən xaricde termin səciyyəsi daşımadığı halda, Zakirin işlədiyi formada ictimai anlayış bildirən istilaha çevrilmişdir. Misallara baxaq:

Əhli-kərəm olan neylər deməyi,  
**Əldən düşmüsələrə** gərək köməyi. ...  
İltimas eyləsə qızlar, gəlinlər  
**Dabanı çatlaqlar, ayaqyalınlar.**

Misallardan aydınlaşır ki, Zakir burada "əldən düşmüsələr", "dabaniçatlaqlar", "ayaqyalınlar"dan müstəqim mənada danışır. Hətta bu belə olmuş olsa da əldən düşmüsələr, dabaniçatlaqlar, ayaqyalın gəzən, məclislərdə açıq dolanıb utanmayan (şairə görə pis xasiyyət sayılısa da) şəxs ancaq "kasib" ola bilər. Deməli, şair əzilən təbəqəni, kasıbları göstərmək üçün əldən düşmüsələr, dabaniçatlaqlar, ayaqyalınlar kimi sözləri sinonimləşdirmiştir.

"Çoxt vaxt şair kasıbalar" terminini qüvvətli ifadə etmək üçün onu "varlılar"la müqayisə etmiş və beləliklə təzad yaratmışdır:

**Gədə-güdə** olub **sahib-məsləhət**. ...  
**Kiçiyi** seyr elə, **ağayə** bir bax. ...  
Bəla bayə baxar, nə də **gədayə**.  
**Xanzadələr** şışə taxır rəyəti.

Budur, feodalizm dünyasının iki düşmən sinfi: əzilənlər və əzənlər, məhkumlar və hakimlər, gədə-güdələr, kiçiklər, aclar və məsləhət sahibləri, ağalar, qənilər. Satirik şair sənətkarlıqla bu iki ictimai sinfi üümümləşdirmiştir.

Bəzi hallarda şair müəyyən vəziyyəti daha qabarlıq vermək üçün iki-üç sinonim sözdən qrup şəklində istifadə edir:

Bir kimseyə ariz ola sədəmə,  
**Baxmazlar fəqirə, yoxsula, kəmə.**

Dörd sözdən ibarət son misrada üç sinonim işlədilmiş və onlar bir mənaya tabe edilmişdir. **Fəqir, yoxsul, kəm** sözləri "kasib" mənasında sinonimdir. Bunları fərqləndirən cəhət isə fəqir sözünün eyni zamanda "yazıq", "kəm" sözünün isə "az" mənasında da işlədilməsidir.

Şair təkcə eyni qrammatik funksiyaya tabe sözləri deyil, həmçinin çox uzaq mənali sözləri də bir - birinə yaxınlaşdırmaqla mətni sinonimlər yaratmışdır:

Mən bilmənəm necə bağlanıb yollar,  
Bir gələn yox bu **viranə**, ay mədəd. ....  
Bu **dağılmış** düşən deyil nizamə.

Misralardakı məna göstərir ki, "viran" və "dağılmış" sözləri **ölkə**, məfhumuna sinonim işlədilmişdir. Lakin bu sinonimlər sırasında olan hər bir sözün xüsusi leksik mənası vardır.

Zakirin əsərlərində eyni misrada sadalanan nisbi sinonimlər olduq-ca çoxdur.

Neylərəm **şəkəri**, **qəndi**, **nabatı**,  
Xoşdur mana içmək ağu səninlə. ....  
**Sənsən sözüm**, **fikrim**, **zikrim**, **xəyalım**.

Bu misallardakı şəkər, qənd, nabat, eləcə də **söz**, **fikir**, **zikr**, **xəyal** ayrı-ayrılıqda bir-birinin sinonimi deyildir. Lakin onlar yanaşı işləndik-də eyni bir anlayışın müxtəlif tərəflərini bildirərək vahid bir məfhumu tamamlamağa xidmət edir. "Mənaca bir-birindən uzaq olan və məntiq-cə həmcinslik təşkil etməyən məfhumlar belə sadalamalarda çox vaxt yanaşı verilir" (31, səh. 343).

Sənətin yox, **çörəyin** yox, **malın** yox,  
Uşağının əlin üzüb **dövlətdən**,  
**Yeməkdən**, **geyməkdən**, **nazü nemətdən**,  
Aldadıb edəsən özünə mail?

**Dövlət**, **çörək**, **mal**, **yemək**, **geymək**, **nazü nemət** isimləri yalnız məntiqi yaxınlığına görə sinonimlərdir. Dildə çox vaxt "Dövlətindən hər şeyimiz - yeməyimiz, içməyimiz, bütün naz - nemətimiz var" ifadəsinin işlənməsi məhz bununla əlaqədardır. Sadalanan sözlər "vardövlət" məfhumunu ümmüniləşdirir.

**Kişmişdən**, **badamdan**, **nanü həlvadən**,  
**Qovurmadan**, **bışmiş küftə**, **dolmadən**,  
Yol tüşəsi nə var isə verdilər.

Bu misralardakı **kişmiş**, **badam**, **nan**, **halva**, **qovurma**, **küftə**, **dolma** sözləri adı halda, ümumxalq dilində bir-birinin sinonimi kimi çıxış etmir, onlar hətta uzaq mənali sözlər kimi görünür. Lakin şair bu sözləri böyük sənətkarlıqla bir ümumi məna - "yemək" məfhumu al-

tında birləşdirib mətni sinonim cərgə düzəltmişdir. Deməli, bu sözlər yalnız burada şairin vermək istədiyi bir məna ətrafında toplanmış və bir-birini tamamlamışdır.

Daş basarıq bağrimiza, dözərik.

Bu misrada iki feil vardır: **bağıra** (köksə) **daş basmaq və dözmək**. Bu feillər bir-biri ilə sıx əlaqədardır və həmişə biri o birisini çəkib gətirir. Bir anlığa təsəvvür edək ki, "dözmək" feili yoxdur. O zaman "bağıra daş basmaq" feilinin mənası tam açılmaz, fikir müstəqim mənada anlaşılır. "Bağrimiza daş basarıq, dözərik" cümləsi bizə vəziyyətin necə çətin, necə dözülməz olduğunu göstərir. Lakin ağrının, kədərin bütün ağırlığına baxmayaraq dözmək lazımdır. Bu ağrıya tab etmək üçün qəlbi ovundurmağa yeganə çarə onu daş kimi dözümlü etməkdir. Deməli, şairin mənaca yaxın olan feildən istifadə etməsi heç də təsadüfi deyil.

Zakir üç və ya daha artıq feili sinonimlərdən də istifadə etmişdir:

Sərsəri əyyam **tarac etdi** ömrüm gülşənin,

**Çaldı, çapdı**, dönə-dönə **eylədi yəğma** məni.

Görəsən şair bir sözlə kifayətlənməyib üç və ya dörd sinonimə nə üçün müraciət etmişdir? Burada vəziyyəti yadda qalan tərzdə mübaliğli göstərmək şairin əsas məqsədidir. Sinonim sözlərin sadalanması həm ayrılıqda misranın, həm də beytin mənasını dolğunlaşdırılmışdır.

**Dağılib** iqlimi-İranə dönüb,

**Yıxılıb** sərayi-viranə dönüb.

**Əyilib**, qaməti-piranə dönüb,

Tamam paçələri çoynaq olubdu.

Bu bənddə ilk anda nəzərə çarpan "dağılib", "yıxılıb", "əyilib" sözləridir. Əlbəttə, bu feilləri biz yanaşı söylədikdə onların sinonimliyi diq-qəti cəlb etmir, çünkü onlar mütləq sinonimlər deyildir. Lakin isər bu feillər, istərsə də **viranə dönmək və çoynaq olmaq** birləşmələri məntiqi cəhətdən yaxınlaşdırıldıqları üçün sinonimlik kəsb etmişdir. Doğrudan da, **dağılmaq, əyilmək, qoca belinə dönmək, yıxılmaq, viranə saraya dönmək, sinmaq söz** və söz birləşmələri hal-hərəkətin, vəziyyətin müxtəlif tərəflərini, cəhətlərini ümumiləşdirir. Bu hali duyan tədqiqatçılar çox haqlı olaraq qeyd edirlər ki, bu və ya digər anlayış, hadisə, hərəkət, əşya, əlamət bir və ya iki sözlə dəqiq xarakterizə oluna bilməz, burada bir neçə sinonim sözün istifadəsi zəruridir (35, səh. 167).

3) Sinonimlərin üslubi xüsusiyyətlərindən ən başlıcası onun ekspresiv - emosional hiss yaratmasıdır. Bu cəhətdən Zakirin əsərlərində işlənən feili sinonimlər diqqəti cəlb edir. Feili sinonimlər istər əsas mənasına, isterse de məna çalarlığına, həmçinin ekspressivlik və emosionallıq xüsusiyyətlərinə görə rəngarəngdir. Bu fellər təkcə hərəkətin müəyyəyen vəziyyətini bildirməklə məhdudlaşmayıb, həmin hərəketi icra edən şəxsin psixologiyasını, daxili aləmini, xarakterini də müəyyənləşdirir.

Koldan-kola **qaçıb gəlmışəm** naçar.

Sözlərin danışib, tez **dizixdilar**.

İkinci misradakı "dizixmaq" feili ədəbi dilimizdəki "qaçmaq" feilinin əvəzinə işlənmişdir. Zakir hadisənin məqsədinə uyğun təsvir etmək, bəzən gülüş, bəzənsə kəskin kinayə doğurmaq üçün həmin hərəkəti bildirən adı sözlərdən deyil, daha çox onların danışıldığda işlədi-lən loru, vulqar variantlarından istifadə etmişdir. Deməli, şair "qaçmaq" prosesini daha təsirli və mənfi tipin dilində daha qabarıq vermək üçün "dizixmaq" feilinə müraciət etməli olmuşdur.

Dedi: -Təcəübəm, sən belə şeyə,

Düçər oldun, özün **yemədin** niyə?

Soxuldu quyruğu yerdən götürə,

Neçə gündü naharsızdı, **ötürə**.

Özü **lüm-lüm udur** batındə, əmma.

"ötürmək" və "lüm-lüm udmaq" təkcə ikinci misrada işlənmiş "yemək" feilinin sinonimi olmaqla öz funksiyasını bitirmir, onlar şairə komizm yaratmaqdə köməklik göstərməşdir.

Dur **sallan**, dur **sallan**, boyun qurbəni. ...

Onun zövqi-vüsəlindən **gəlib rəqsə** otaq **oynar**. ...

Tərənnümə **gəlib** gahi **süzərdi**. ...

Tövşənin bədəslə **oynar**, **dingildər**.

Şair "oynamaq" feilinin "**sallanmaq**", "**dingildəmək**", "**süzmək**", "**rəqsə gəlmək**" kimi sinonimlərini işlətmişdir. O, sevdidyi gözələ müraciət etdikdə sallanmaq, hadisəyə müsbət münasibət bildirdikdə **rəqsə gəlmək**, **oynamaq**, **şadlıq** və **sevinci** göstərmək istədikdə **süzmək**, şəxsə mənfi münasibət bəslədikdə isə **dingildəmək** feilinə müraciət etmişdir.

Ümumiyyətlə, bədii əsərlərin dilində qoşa və ya sadalanan sinonimlərin varlığı verilən anlayışın hərtərəfli əhatə olunmasını, vəziyyət haqqındaki təsəvvürüümüzün tamlaşmasını, dolğunlaşdırılmasını

və beləliklə, təsvir olunan obyektin qüvvətli ifadə olunmasını şərtləndirən vasitələrdəndir.

## **OMONİMLƏR**

Dildə eyni cür yazılan və tələffüz edilən, lakin iki və daha artıq müstəqil mənada işlənən sözlər omonim adlanır. Dildə olan saysız-hesabsız məfhumları ifadə etmək zəruriyyəti bəzi sözlərin iki və daha artıq mənada çıxış etməsini tələb edir. Buna görə də omonimlərin ifadə etdiyi anlayış və məfhumlar bəzən məntiqi cəhətdən yaxın olur, çox vaxt isə bu yaxınlıq olmur.

Çoxmənalı sözlərin məna çalarlığından birinin müstəqil mənaya doğru inkişafı omonimlərin yaranmasında müəyyən rol oynayır. Dildə əşya, anlayış və məfhumların çoxluğu, onları ifadə edə biləcək sözlərin isə miqdarda az olması nəticəsində bəzi hallarda bu və ya digər bir söz ilk mənasını saxlamaqla bərabər yeni bir anlayışı da bildirməyə xidmət edir. Müxtəlif dillərin, xüsusən iqtisadi, mədəni və siyasi əlaqələri olan xalqların bir-birindən söz alması nəticəsində dildə şəkilcə eyniləşən sözlər meydana çıxır ki, omonimlərin yaranmasında bu hadisələrin də əhəmiyyəti vardır.

Azərbaycan dili omonim sözlərlə zəngindir. Saysız-hesabsız məfhumları ifadə etmək üçün yaranan omonimlər dilin lügət tərkibində böyük yer tutur. Satirik şair Q.Zakirin əsərlərində omonimlərə tez-tez rast gəlirik. Bunlar mənşeyinə görə ya dilimizin öz daxili imkanları əsasında, ya da alınma sözlər hesabına yaranmışdır. Şairin üslubu və dövrü ilə əlaqədar, lakin dilimizin müasir vəziyyətindən müəyyən qədər fərqlənən bir qisim omonimlər vardır ki, belə sözlərdən də yeri düşdükçə danışılacaqdır.

Q.Zakir həm leksik-semantik, həm də leksik-qrammatik omonimlərdən, onların üslubi xüsusiyətlərindən vəhdət halında istifadə etmişdir. Buna görə də Zakirin əsərlərində omonim sözləri məna və qrammatik xüsusiyətlərinə görə iki qrupda birləşdirmək məqsədə uyğundur.

## **1. LEKSİK - SEMANTİK OMONİMLƏR**

Bu qrupa eyni nitq hissəsinə aid olan omonimlər daxildir. Q.Zakirin əsərlərində təsadüf etdiyimiz leksik-semantik omonimlər iki və daha artıq məna ifadə edir. Bunu aydın görmək üçün şairin dilindəki Azərbaycan mənşəli omonimlərin nitq hissələri üzrə bölgüsünü aparmaq məqsədə daha müvafiqdir.

## **1. İsmi omonimlər.**

Gün - 1) Günəş (planet). - Gecə keçdi, sübh açıldı, **gün** doğdu; 2) həyat, yaşayış, güzəran: - Uzun illər **günüüm** qara keçdiyin, Siyah zülfü pərişanə deyərmi? Bu söz müasir dilimizdə **ömür** sözü ilə yanaşı gələrək daha çox **ömür-gün** (ömrüm-günüm) şəklində işlənir; 3) günün çıxmاسından batmasına qədərki dövr, gündüz: - Beş gün, üç gün duzlar tərəsin əvvəl. Bu sözün hər üç omonimik mənası türk dillərinə aid yazılmış ən qədim lügətlərdə (14, səh.340, 423) verildiyi üçün bunlardan hansının ilkin, hansının törəmə olduğunu ilk baxışda təyin etmək çətindir. Lakin birinci mənanın ilkin yaranıb, sonrakıları töretdiyini ehtimal etmək olar. Bu faktın 732-ci ildə yazılmış qədim Gültəkin abidəsində də olması bunu bir daha təsdiq edir. Təsadüfi deyildir ki, bu abidədə **günəş** mənasında ancaq **gün** sözü vardır. İl Görü gün toğsığa (17, səh.9.) Gün sözü ilə əlaqədar verilən izahat göstərir ki, çoxmənalı sözlərdə mənalardan birinin inkişaf edərək müstəqil məfhum ifadə etmək dərəcəsinə yüksəlməsi dildə omonimlərin yaranmasına səbəb olur.

**Dağ** - 1) yerin dəniz səthindən yüksək çıxıntı hissəsi: - Yoxsa gün düşübüdür **dağın** üstünə. 2) damğa, dağlanması, yanma: - Çekilib köksü-mə yüz **dağı** dügü; Vurulub köksümə **dağlar**, düyünlər.

Zakirin əsərlərində, həmçinin müasir Azərbaycan dilində hər iki omonimik mənasına təsadüf etdiyimiz **dağ** sözü dilimizin ilk inkişaf mərhələsində heç də omonim olmamışdır. Mahmud Kaşgarının lügətin-də **dağ** sözünün ancaq **damğa** (Bizə elə gəlir ki, damğa sözünün ilk şəkili dağma olmuşdur. **Dağ** (yanma) ismindən dağmaq feili, ondan isə **dağ-ma** (od ilə qızdırılmış dəmir) ismi düzəlmüşdür: dağ<dağmaq<dağma<damğa: **Dağlamaq**, **dağ çəkmək**, **dağlı** (ürəyi dağlı) sözləri bilavasitə dağmaq feilindən törənmışdır) mənası qeyd edilmişdir. İkinci məna isə (rusca, qora) vaxtı ilə tağ şəklində yazılın sözdəndir. Mahmud Kaşgari-də belə bir cümlə vardır: **Tağ tağka** kavuşmaz, kişi kişigə kavuşur. Bu ifadə indi belə işlənir: Dağ dağa qovuşmaz, insan insana qovuşar.

Bostan bitkilərinin **tağı**, **şeli** mənasında deyil, yerin dəniz səthin-dən yüksək çıxıntı hissəsi mənasında işlənən **tağ** sözü Gültəkin abi-dəsində də vardır. - Balıkdakı **tağıkmış**, **tağdakı** inmis. Qədim tarixə malik türk mənşəli bu söz bir sıra müasir türk sistemli dillərdə indi də **tağ** şəklində işlənməkdədir. Azərbaycan dilində isə sonralar **t** samiti-nin cingiltiləşməsi hesabına **tağ dağ** formasını almış və **dağlama**, yanma isminə sinonim olan **dağ** sözü ilə birlikdə ononimlik qazanmışdır.

**Dağ** sözü S.Cəfərov və Ə.Dəmirçizadənin kitablarında (8, səh.145) fars dilindən gəlmə sözlərlə düzələn omonimlər sırasında verilmişdir. Lakin H.Zərinəzadə (28, səh. 299) və R.Məhərrəmova (18, səh.90-91) göstərilər ki, bu söz fars dilindən gəlmə deyildir, xalis türk mənşəli sözdür. Bu söz məhz türk mənşəli olduğu üçün sonuncu müəlliflər, haqlı olaraq, onu fars dilinə keçmiş Azərbaycan sözləri sırasında vermişlər.

**Şiş** - 1. **şışmək** feilindən - şışmə, bədəndə əmələ gələn hər hansı bir qabarma: - Nüsxeyi - tibbdə şəş oxur **şisi**; 2. **şiş** - kabab çəkmək üçün dəmirdən qayrılmış alət: - Bir çakərə versə yarımlar **şış kabab**, Dalınca bulyurur yüz təklifi şaq. Mahmud Kaşgarinin lügətində bu sözün birinci omonimik mənası **şiş**, ikinci omonimik mənası isə **sis** və **şış** şəkillərində ifadəsini tapmışdır. **S** səsinin **ş** səsi ilə, **həmçinin** **i** səsinin **i** səsi ilə əvəzlənməsi hadisəsi qədim və müasir türk dilləri üçün xarakterik olduğundan haqqında danışilan söz **şış** forması almışdır.

Deməli, omonimlərin yaranmasında sözlərin fonetik dəyişikliyə uğraması da (dağ, şış sözlərində olduğu kimi) müəyyən dərəcədə rol oynayır.

Bunlardan əlavə, Zakirin əsərlərində müasir dövrümüzdə də öz omonimliyini saxlayan daha bir çox söz: **bağ** - 1) meyvə ağacları olan yer; 2) ip, sarğı; **qoyun** - 1) ev heyvanı, 2) ağuş, qucaq və s. rast gelirik. Lakin Zakirin əsərlərində elə omonim sözlərə də təsadüf edirik ki, bunların omonimik mənalarından biri arxaikləşdiyi üçün müasir dilimizdə omonim sayılmır. Buna **ağac**, **ayaq** sözlərini misal götirmək olar.

**Əyağ** - 1. İnsan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü: Zakira, nazik **əyağ** üzrə bəyaz əngüştələr, Gör olub rəngi hənadən nə gözəl rəngin, al; 2. qədəh, piyalə: - Fəslə bahar gəldi, könül, künci bağ tut, Möhnət bizi əyaqladı bir dəm əyağ tut.

Müasir Azərbaycan dilində bu sözün ikinci omonim mənası arxaikləşmişdir. Əyağın hər iki müstəqil omonimik mənasına Mahmud Kaşgarinin lügətində təsadüf edilməsi bu sözün qədim tarixə malik olduğunu göstərir. Dilin sonrakı inkişaf dövrlərində məlum səbəblərə görə ərəb və fars dillərindən keçən qədəh, piyalə, cam sözləri əyağ sözünün ikinci mənasını dilimizdən sixışdırıb çıxarmışdır.

**Yay** - 1. Qədim dövrlərdə ən çox işlək olan silah: - Əger əyri ola dəruni, çün yay, Kirişi qırılıb axır olur zay; 2. dörd fəsildən birinin adı: - Ovqat keçirirdi yüzü yayü qış.

Zakirin əsərlərində elə omonim sözlərə də təsadüf edirik ki, bunların omonimik mənalarından biri, bəzi hallarda isə hər ikisi dialektlə-

rə məxsusdur. Bir misala baxaq: **Yal** - 1. saç, tük: - Doladı, dəstinə, əfsus ki, yalım qocalıq. Bu söz Mahmud Kaşgarinin lüğətində ancaq **at yalı** mənasında verilmişdir. Görünür, sonralar, bu söz ümumiyyətlə **saç, tük** mənasını qazandığı üçün çox vaxt kinayə ilə insanın baş tükünü də bildirmişdir. Ehtimal etmək olar ki, sözün bu mənası Zakirin dilinə dialektlərdən keçmişdir. Maraqlı haldr ki, xalq danışığında **baş tükü** hörmət mənasında saç, təhqir çalarlığında isə **yal** (Məs: Ağ yalandan utanmırısan?) işlənir. Zakirin əsərlərində bu sözə ancaq kinayə çalarında ağarmış saç mənasında təsadüf olunur; 2. İt üçün bişirilmiş duru xörək: - İndi **it yalı** kimi gündə gərək qaşıq aşı. Yal sözünün ikinçi omonimik mənası da dialektdən gəlmədir. Müasir dövrümüzə qədər yazılmış türk sözləri lüğətlərində bu mənanın olmaması da ola bilsin ki, elə bununla əlaqədardır. Müasir Azərbaycan dilində bu söz omonim sayılmır.

## 1. FEİLİ OMONİMLƏR

Zakirin əsərlərində ismi omonimlər kimi, feili omonimlər də geniş yer tutur. İki və daha artıq mənada çıxış edən aşağıdakı feillər (feili birləşmələr) məna və vəzifələrinə görə diqqəti cəlb edir:

**Can vermək** - 1. ölmək: - Tainki eşitdi vəfati-canan, Canan; canan deyib o da verdi can; 2. yaratmaq, meydana gətirmək: - Gördüm ki, **Adəmə can verdi allah**.

**Çapmaq** - 1. ata, eşşəyə və s. minib sürmək, onu dördnala qovmaq. - O kolu, bu kolu basıb tapdilar; Sevinə-sevinə minib çapdilar. Bu feilə **qaçmaq** mənasında da təsadüf olunur. - Çakəri - çabukə bu-yurdı rəsul; **Çap** de gətirsinlər xurcunu, tez ol. 2. qarət etmək, soyamaq: - Mərizin mərəzi yəni çəkə dir, Sahibin **çapalar** üç qatü dörd qat. **Çapmaq** sözü bu mənada müstəqil deyil, daha çox çalmaq sözü ilə yanaşı gələrək **çalıb-çapmaq** şəklində işlənir. Görünür, bu hal **çapmaq** sözünün daha qədimliyi və öz ilk mənasını (vurmaq) saxlaması ilə əlaqədardır.

**Çalmaq** - 1. vurmaq: - Cəm oluban yüz il çalalar gürzü. Məlum olduğu kimi bu, **çalmaq** sözünün ilk müstəqil mənasıdır. Bu mənanın qədimliyini Kaşgarinin lüğətindən də görmək mümkündür. **Çalmaq** sözünün həmin mənasına Zakirin dilində işlənmiş bəzi feili ifadələr-də də təsadüf olunur. Bu, xüsusən adı danışqda ilan vurmaq şəklində

dir: - **Çalar** hər tərəfi ilanı sən gör; 2. Hər hansı bir musiqi alətində çalmaq: - Cəfəri-kar ki, eşitməz, çalalar, zurna səsin.

**Qırılmaq:** - 1. kəsilmək, qopub ayrılməq. - İp, imliq **qırılıb** uçqunlu eşşək; 2. məhv olmaq, ölmək. - Qoymaz bizi acü susuz qırılaq.

**Dolanmaq** - 1. yaşamaq, güzəran keçirmək: - Bu hal ilə **dolandılar** bir müddət; 2 **gəzmək**, fırlanmaq, axtarmaq. - Dolanıb hər tərəf edərkən soraq.

Bunlardan başqa **durmaq**: - 1. **dayanmaq**; 2. **oyanmaq**; **uymaq** - 1. yatmaq; 2. aldanmaq və s. feillerin omonimik mənalarına da təsədűf edirik.

## 2. MÜXTƏLİF NİTQ HİSSƏLƏRİNDE İBARƏT OMONİMLƏR

Bu qrupa ifadə etdiyi mənasına görə müxtəlif nitq hissəsinə aid omonimlər daxildir.

**Ay** - 1. yer kürəsinin peyki, planet (isim): - Camalın görəndə dalda-  
lanır ay; 2. İlın bölündüyü on iki hissədən hər biri, vaxt ölçüsü (isim):  
- İnsaf olmaq gərek gədada, bayda; Heç olmazsa yarın yoxlaya ayda; 3.  
çağırış, müraciət, haylama, haraylama (nida) - Ay Qasımın püştü pənah-  
hı Məmməd. Müasir dilimizdə olduğu kimi, ay sözü Zakirin əsərlərin-  
də də üç əsas omonimik mənada işlənmişdir. Birinci mənada isim,  
ikinci mənada zərf, üçüncü mənada isə nida kimi çıxış etmişdir.

**Ağ** - 1. qaranın əksi mənasında (sifət) - Ağ üzünə siyah zülfü dü-  
zeydim; 2. gümüş mənasında (isim): - Ya kişiinin ağı, qızılı gərək; Ya  
övladı ola ayağı surçaq; 3. ağ rəngli bez (isim): - Təbrizin ağı ucuz, mi-  
ri-vilayet əafil. Zakirin əsərlərində üç omonimik mənada çıxış edən bu  
söz müasir ədəbi dilimiz üçün də omonimdir. Sifət kimi çıxış edən sö-  
zün daha qədim olmasını sübut edən material çoxdur. Rəng bildirən **ağı**  
sonrakı mənalar üçün ilkin hesab etməliyik. Ağ rəngli bez parça, yəni  
pambıqdan toxunmuş kobud parça, həmçinin parlaq **gümüş** rənginə  
görə ümumxalq danişq dilində **ağ** adlandırılmışdır. Deməli, **ağ** sözü  
özünə oxşar rəngli bezin və gümüşün üzərinə keçmiş və hazırda çox  
vaxt həmin anlayışları kontekstdə müstəqil leksik vahid kimi əvəz edə  
bilir. Bu misal bir daha göstərir ki, müəyyən bir məfhumu ifadə edən  
söz tədricən onda olan oxşarlığa görə yeni yaranan anlayışı bildirməyə  
başlayır və beləliklə, dildə yeni omonimlər meydana çıxır.

Zakirin əsərlərində müxtəlif nitq hissələrindən ibarət omonim söz-lərin mənalarından biri çox vaxt dialektlərə məxsus olur. Məsələn, **axır**: 1. son, nəhayət; 2. axı (ədat rolunda) sözünün ikinci omonimik mənası; **barı**: 1. divar, 2. heç olmazsa (ədat rolunda) sözünün birinci omonimik mənası. **Sarı** sözü isə tərəf mənasında dialekt sözü hesab olunur. Sonuncu sözə baxaq. **Sarı**: 1. tərəf, ötrü mənalarında (qoşma): - Bu gün neçə gündü canan sarıdan, Yetibdi guşuma səda, gedirəm: 2. rəng adı bildirən söz (sifət): - Cənabından dəxi bir **sarı** kürki - Ərdəbil istər. Bu günkü dilimizdə omonimlik kəsb edən bu söz əvvəllər heç də omonim olmamışdır. Bunun səbəbi isə rəng bildirən sifətin qədim şəklinin sarıq olmasıdır. Bu sözə Tonyukuk abidəsində (sarıq altun, örün kümüs) və M.Kaşgarinin lüğətində də bu şəkildə təsadüf edirik.

Sonu **q**, **ğ**, **k**, **g** ilə bitən sözlərdən bu samitlərin düşməsi hadisəsi dilimiz üçün xarakterikdir. Məsələn, **qoşun** mənasında olan **çəri** sözü **çerik // çərik**, təmiz mənasında olan arı sözü vaxtı ilə **arıq**; başqa, öz-gə mənasında olan ayrı sözü **ayrıq // ayruk**, **kışı** sözü **kisik**, **yava** sözü **yavlak**, ordu sözü orduğ şəklində olmuşdur. Verdiyimiz bu misal-lar göstərir ki, müəyyən sözlərin tarixən fonetik tərkibcə dəyişməsi omonimlərin yaranmasına səbəb olur. Əlbəttə, dildə bunun əksini gös-tərən dil faktlarına da təsadüf edirik. Bəzi sözlərin tərkibindəki samit-lərin karlaşması və ya cingiltiləşməsi, yaxud söz tərkibindən müəyyən samitin düşməsi nəticəsində əvvəllər omonim olmuş sözlər öz omonimliyini itirir. Misallar:

**Yüz 1. üz** (sifət rolunda); 2. miqdar sayı. - **Yüzündən** göz götürməm eyləsən yüz min səyasətlər. Yüz sözünün bu omonimliyi M.Kaşgarinin lüğətində də öz əksini tapmışdır: 1. Anın **yüzü** ağıdı - (Onun üzü ağardı); 2. Yüz at menin ağıdın keçdi - (Yüz at mənim ayağımın yanından keçdi).

Məlumdur ki, dilimizin sonrakı inkişafi dövründə üz mənasında olan **yüz** sözünün y samiti düşmüş və bu sözün omonimik mənası arxaikləşmişdir. **Y** səsinin düşümünə gəldikdə isə demək lazımdır ki, tarixən bu, dilimiz üçün xarkterik olmuşdur. "Kitabi-Dədə Qorqud" das-tanlarında rast gəldiyimiz **yigit**, **yürək**, **yuca**, **yüzük** sözləri (11, səh.31) müasir dilimizdə igid, ürək, uca, üzük şəklində işlənməkdədir.

**Kim**: - 1. qeyri-müəyyən əvəzlik rolunda: **Kim** dersə var dəhrdə rüsva mənim kimi, Yox etibar əqlinə əsla mənim kimi; 2. **Ki** bağlayıcı rolunda. - Bağışla çürmümü, ey şüx **kim**, həyatımda; Çox etmişəm səni azürdə ahu zarım ilə.

Vaxtilə həm əvəzlik, həm də **ki** bağlayıcısı rolunda işlənmiş kim sözü ədəbi dilimizdə uzun müddət omonim kimi mövcud olmuşdur. Lakin XIX əsrən bu söz **ki** formasında da çıxış edir və hər iki forma sovet dövrünə qədərki ədəbiyyatda paralel işlənir. Zakirin əsərlərində də **ki** forması böyük yer tutur: Şükür xudadə **ki**, basdırın məzarım üzrə qədəm. Olub huşyar bəzmi badədən ol gün əyağ çəkdim; **Ki**, gördüm ləli abınla qılır dəva o qan tutmuş.

Zakirin əsərlərində **kim** iki qrammatik funksiya daşıdığı üçün omonimlər qrupuna daxil edilməlidir. Müasir dilimizdə isə **kim** bağlayıcısı **ki** şəklində sabitləşdiyinə görə artıq omonim sayılmır.

**Yol:** - 1. getmək üçün iz, çığır, yol: - **Yol** kəsə dəmbədəm həramı-lər tək; 2. üsul, vasitə: - Bu **yolları** yaxşı billik özümüz; 3. dəfə, kərə: - Özümə də **bir yol** pəmbəcə saldı.

**Kəs:** - 1. insan, şəxs mənənasında, əvəzlik kimi işlənir: 2. kəsmək feilinin əmr formasının II şəxs təki. - Ulular pəndinə baxmaya hər **kəs**; O **kəsdən** bilmərrə elaqəni **kəs**.

Təsadüfi sövti uyğunluq nəticəsində yaranan belə omonimləri qrammatika kitablarında leksik-qrammatik omonimlər adlandırırlar. Lakin dil faktları göstərir ki, eyni nitq hissəsinə aid omonimlər olduğunu kimi, müxtəlif nitq hissələrindən ibarət olan omonim qruplar da dilimizdə mövcuddur.

### 3. ALINMA SÖZLƏRİN OMONİMLİYİ

Q.Zakirin əsərlərində başqa dillərdən keçən sözlər hesabına işlənmiş omonimlərin çoxusunu ərəb, fars mənşəli sözlər təşkil edir. Həmin sözlər bəzən öz ilkin formasını saxlamış, eksər hallarda isə dilimizin ahəng qanununa, onun fonetik və orfoqrafik xüsusiyyətlərinə uyğunlaşmışdır. Məhz bu uyğunlaşma nəticəsində alınma sözlər omonimləşmədə daha çox iştirak edir. Misallar:

**Dövlət** - Omonim mənalarının hər ikisi ərəbcədir: 1. Hökumət, 2. var, sərvət. - Həştədə yetişmiş sinnü salımız; Bu **dövlətdə** ağarıbdır yalımız. Getdi **dövlətimiz**, mülkü malımız; Nəxli-təmənnamız kədər gətirdi.

**İttifaq** - omonim mənalarının hər ikisi ərəbcədir: 1. birlilik, bir olma, 2. təsadüf, rast gəlmə: - Zahirdə **ittifaq**, batındə nifaq. Bihörmət olubdur pedərə pesər, Yüzdə biri yaxşı olur **ittifaq**.

**Divan** - omonim mənaların hər ikisi farscadır: 1. şeirlər külliyyatı: 2. məhkəmə, böyük möclis. - Məni-divanənin adın neçə **divanə** yazmışlar. **Divan** demə, hərgiz buna kim, afəti-candır.

Q.Zakirin əsərlərində omonim mənalarının hər ikisi ərəbcə və ya farsca olan sözlərlə yanaşı, omonim mənalarından biri ərəb, fars, digəri isə Azərbaycan dilinə məxsus sözlər də vardır: Misallar:

**Dil:** - 1. farsca ürək, qəlb, könül: Ey **dil**, həzər eylə, zənəx cahindan. 2. azərbaycanca - a) anatomik termin, b) insanın danışiq qabiliyyəti: Mən Zakirəm, **dilik** dönməz hər ada. Danışdırıb gördü ağızı, **dilli** var. İstər klassiklərimizin, istərsə də müasir yazıçılarımızın əsərlərində dil kimi işlənən sonuncu mənalı sözün ilk şəkli **til** olmuşdur və onun bu gün işlək olan hər üç omonimik mənası əsrin ən məşhur abidəsi sayılan "Kutadqu biliq" də də öz ifadəsini tapmışdır (33, səh.559).

**Dal** - 1. azərbaycanca arxa, kürək. - Fələk qəm yükünü yiğib **dalıma**. 2. azərbaycanca qohum-qardaş, tayfa, şəxsin ən yaxın adamları: Qohumun yox, qardaşın yox, **dalın** yox. Əlbəttə, **dal** sözünün bu iki mənası dialektlərdən gəlmədir. Birinci daha geniş dairədə işləndiyi halda, ikinci məhduddur və özündən əvvəl aydınlaşdırıcı söz tələb edir.

Qeyd. Zakirin əsərlərində ərəbcə **dal** hərfindən olub, işarənin formasına uyğun olaraq **beli bükülmüş**, **qocalmış**, **əyilmiş** mənası da işlənir. Lakin bu, sırf omonimik məna deyil, klassik ədəbiyyatda bənzətmə məqamında işlənmiş məcəzilikdir. - **Dalə** dönüb ərif qəddin bükülmüş.

Müasir ədəbi dilimizdə **dal** sözünün **qohum-qardaş**, **arka** mənasına ancaq bəzi dialektlərde təsadüf olunur. Hazırda bu sözün iki omonimik mənası: - 1. dal, arxa, kürək - (ism); 2. dal - (zərf) **geri** sözünün sinonimi - işləkdir. İkinci məna daha çox danışiq dilinə məxsusdur.

Zakirin əsərlərində **dana** (1. farsca alim, bilikli adam; 2. azərbaycanca inəyin bir yaşar balası), **tən** (1. azərbaycanca düz, bərabər; 2. farsca bədən, əndam); **dam** - (azərbaycanca anbar, kümə; 2. farsca tor, hiylə), **dad** (1. farsca aman, ah, fəğan; 2. hər hansı bir maddənin dildə hiss olunan xüsusiyyəti) və başqa sözlərin də omonim mənalarına təsadüf olunur.

## II. LEKSİK - QRAMMATİK OMONİMLƏR

Q.Zakirin əsərlərində leksik - semantik omonimlər kimi, leksik - qrammatik omonimlər də geniş yer tutur. Biz bu qrupda ismin kökü ilə eyniləşən, yəni şəkilcə oxşar olan bəzi feillərin əmr formasını nəzər-

də tuturuq. Əlbəttə, qrammatik - morfoloji omonimlər ancaq təsadüfi sövti uyğunluq nəticəsində yaranır. Misallar:

**Üz:** - 1. üz, sıfət (isim); 2. üzmək feilinin əmr formasının II şəxs təki: - Xəstə Zakir, cövə dəymə, buqdan **üz**; Qorxuram ki, zərər çəkə buğdan **üz**.

**Var:** - 1. mal, dövlət mənasında (isim): - Yolunda dağıtdım yoxu **varımı**; 2. varmaq (getmək) feilinin əmr forması, II şəxsin təki; 3. var - vari olmaq (vardır) feilinin kökü:

Dur atlan, yanına **var**

Oxlanan yanın ovar.

Dindirirəm dinməzsən,

Arada yenə nə **var?**

Göründüyü kimi, bu misalda Zakir "var" omonimindən cinas məqamında istifadə etmişdir.

**Ol:** - 1. işarə əvəzliyi: - **Ol** qədər kökəldi hər iki heyvan, Guya ki, hər biri kuhi - bağrıqan; 2. olmaq məsdərinin kökü, əmr formasında: Dur bu gün varid **ol** hüzuri - şirə.

**Kəs:** - 1. insan, şəxs mənasında əvəzlik rolunda işlənir; 2. kəsmək felinin əmr formasının II şəxs təki: Ulular pəndinə baxmaya **hər kəs**, **O kəsənən** bilmərrə əlaqəni **kəs**.

Bu qəbildən olan omonim sözler həmişə şairin əlində tutarlı bədii ifadə vasitələrindən olmuşdur. Zakir istər lirik şeirlərində, xüsusən təcnislərində, istərsə də satirik şeirlərində cinas yaradan omonimlərə geniş yer vermiş, dildə gözəl harmoniya, musiqilik yaratmış, şeir dili-nə emosiyalıq, axıcılıq və bədiilik göttürmişdir. Misallara baxaq:

Nihan gömin yetər oldu **üzə**, yar

Az qalibdir Zakir canın **üzə**, yar

Səri - zülfün qoyma düşə **üzə**, yar.

Bir təcnisdən götürdüyümüz bu misralarda **üz** sözü omonimdir. Burada birinci misradakı **üz** (üst) sözü zərf, ikinci misradakı **üz** feil, üçüncü misradakı üz isə isimdir.

Bir yerdə ki, şərh eyləyə **araya**,

Arif gərək o mənəni **araya**.

Saqı oldun sən ki düşdün **araya**

Dəxi bu məclisdən ayılan olmaz.

Burada birinci misradakı **araya** "ər ayə" mənasında, ikinci misradakı araya "aramaq" feilindən olub **axtara**, **tapa** mənasında, üçüncü

misradakı **araya** "ara" zərfidir ki, **ortaya** mənasında işlənmişdir.

Verilən izahat və nümunələr bir daha göstərir ki, omonimlərin istər leksik - semantik, istərsə də leksik - qrammatik qrupları bədii dilin ifadə vasitələrindən biri kimi Q.Zakirin yaradıcılığında geniş yer tutur.

## ANTONİMLƏR

Bədii dilin qüvvətli ifadə vasitələrindən olan antonimlər fikri parlaq və aydın, müəyyən bir iş, hal, hərəkət və ya əyşanın əks cəhətlərini vəhdət halında göstərməyə xidmət edir. Müəyyən anlayışın əks tərəflərini qarşılaşdırma yolu ilə ifadə edən antonimlər nitqi canlı, əyani və obrazlı edən təsirlili üslubi vasitədir. Həyatın özünün əksikliklərin mübarizəsi qanununa tabe olduğunu yada salsaq, antonimlərin həyat hadisələrini necə əks etdirdiyini təsəvvür etmək o qədər də çətin olmaz. Məhz qarşılaşdırma yolu ilə müəyyən bir şeyin, hadisənin və ya predmetin əks, zidd cəhətlərini kəskin və qabarlı göstərmək mümkündür. Antonimlər dildə olan əksiklikləri göstərmə meyarı kimi çıxış edir, əks anlayışların qarşılaşdırılması nəticəsində də yaranır.

Zakir təsvir etdiyi əşya, hadise, keyfiyyət haqqında canlı təsəvvür yaratmaq, onu nəzərimizdə bütün varlığı ilə açmaq və beləliklə, oxucuya güclü təsir göstərmək üçün antonimlərdən istifadə etmişdir. Əsərlərdəki antonimlər tiplərin təsvirində, bədii lövhələrin canlandırılmasında, həyat həqiqətlərinin real boyalarla təsvirində mühüm rol oynayır. Büyük satirik yaradıcılığında sözün mənasını qüvvətləndirən antonimlərə geniş yer vermiş, hadisələrə öz tendensiyalı münasibəti ni bildirmək üçün onlardan bir vasite kimi istifadə etmişdir. XIX əsrin birinci yarısında maddi ehtiyac içərisində yaşayan Azərbaycan kəndlisinin acınacaqlı həyatı, düşüncə və qayğıları şairə bəlli idi. Yaldaqlıqla, "fisqi-fürçür"la, bədəməllərlə dolu olan mühit şairdə kəskin nifrət oyadırdı və çox təbiidir ki, bu hal şeirlərdə təzadlar, kontrastlar şəklində üzə çıxırı.

**Bəylərin rəyətlərə** cövrü cəfadır sənəti,  
**Rəyətin ağasına** həm bədə duadır sənəti,  
**Ol təbibin xəstəyə** mühlik dəvadır sənəti.

Şairin işlətdiyi bəy-rəiyət, rəiyət-ağa, həkim-xəstə antonim sözləri sadəcə dil vahidi olaraq qalmamış, əks olunan fikrin daha ekspresiv, daha emosional ifadəsinə tabe tutulmuşdur. Antonimlərin əsas və-

zifəsini də elə bu və ya digər hadisəni qiymətləndirərkən onların arasındakı təzadlı fərqləri müəyyənləşdirməkdə görürər (3, səh.77).

Zakirin işlətdiyi antonimlər onun dünyagörüşünü, həyata baxışını ifadə edən, xalqın çəkdiyi əzabları, ictimai ağrıları bariz şəkildə əks etdirən bir ayna timsalındadır:

Vilayəti viran eylədi yaxşı,  
Bir qafili-piyan, bir mayili-kart.

Bu beytdə ilk anda diqqəti cəlb edən "yaxşı" sözüdür. Səbəbi isə həmin sözün məhz "viran etmək" ifadəsi ilə bir yerdə işlənməsidir. Biz "yaxşı" sözünün həmişə təqdir edilən iş, hal, hərəkətlə işlənməsinə bir növ adət etmişik. Yaxşı etdi, yaxşı ev tikdi. O, yaxşı bir ailə qurdu və s. bu kimi cümlələr dildə artıq qanuni bir hal almış və bizim nəzərimizdə belə cümlələr o qədər adilosmışdır ki, deyildiyi zaman diqqəti cəlb etmir. Lakin burada şair bizim daim eşitdiyimiz adı cümlələrdən fərqli olaraq "yaxşı viran eylədi" fikrini irəli sürür və bir anda bizim gözümüz qarşısında görməyə və eşitməyə adət etdiyimiz bir ev sanki uçulub dağılır, həm də çox "yaxşı uçur". Görəsən bu halı doğuran nədir? Əlbəttə ki, əks mənali sözlərin varlığı. Burada qarşılaşdırılan **qafili-piyan**, **mayili-kart**, **viran eyləmək** ifadələri ilə **yaxşı** sözüdür. Ayrılıqda götürdükdə viran eyləmək, həmçinin qafili-piyan, mayili-kart ifadələri heç vaxt yaxşı sözünün antonimi olmamışdır, çünki bunlar ayrı-ayrı nitq hissələrinə aid olmaqla bərabər müəyyən bir şeyin əks cəhətlərini heç vaxt göstərməmişdir. Lakin bütün bu deyilənlərə baxmayaraq bu beytdəki ziddiyyət və əkslik o qədər aydınlaşdır ki, burada antonimlərin varlığını inkar etmək belə qeyri-mümkündür. Şair yaxşı sözünü kinayə ilə işləmiş, söylənilən vəziyyətə öz münasibətini dəqiq, lakin olduqca yiğcam bildirmişdir. Zakir bu üsuldan döñə-döñə istifadə etmiş, şeirlərinin bədii təsvir qüvvəsini artırmağa nail olmuşdur.

Eyni mənanın, eyni anlayışın müxtəlif, həm də əks cəhətlərini qarşılaşdırma yolu ilə bildirən antonimlər Zakirin əsərlərində mözmunun incəliyinə, təsəvvürün orijinallığına, müqayisənin gözəlliyinə, həyatı faktların bədiiliyinə xidmət edən dil vahidlərindəndir.

## I. MÜTLƏQ ANTONİMLƏR

Zakirin əsərlərində işlənmiş mütləq antonimlərin əksəriyyəti qeyri-bərabərliyin, zülm və istismarın hökm sürdüyü bir cəmiyyətin ziddiyyətlərini göstərir. Bu antonimlər mənaca bir-birinin tam ziddini təşkil edir:

İt itdi, ürən vəqt tanır aşnanı, yadı  
Bahar zimistandan betərdir mana.  
Bir kəsin olmasa əqli, şüuri,  
Əlbəttə, matəmə döñər süruri.

Bu misralarda nəzərə çarpdırılan sözlər mütləq antonimlər olub, təsvir edilən anlayışların təzadlı müqayisəsi haqqında canlı təsəvvür oydadır, oxucuya güclü təsir göstərir.

**Ağ üzünə siyah** zülfü düzeydim  
Zakir, hamı dərddən bu dərddi yaman,  
Bir kəs **ahıl** ola, sevə **növcavan**.

Şair bu antonim sifətlər vasitəsilə təzadlı hadisələri elə vermişdir ki, oxucuda mənəvi estetik fikir yarada bilsin.

Zakirin təzad yaratma bacarığı onun sayla ifadə olunan antonimlərində də özünü göstərir:

Qəhri **çoxu**, mehri az nigarım,  
Səfəsi **bir** isə, **yüz** cəfası var.

İlk baxışda diqqəti o qədər də cəlb etməyən **az**, **çox** qeyri-müeyyən sayıları, **bir**, **yüz** miqdər sayıları qarşılaşdırıllaraq məlum fikri daha qüvvətli, daha təsirli ifadə edir. **Cox-az**, **bir-yüz** antonimləri ayrılıqda heç bir ziddiyət bildirmədiyi halda **qəhr-mehr**, **səfa-cəfa** sözlərinin əhatəsində antonimlik qazanmışdır.

**Özü ucuz alıb, bahayə satar**  
**Ac** yadına düşməz hər kim **tox** olur  
**Irəli** gedərsən, o durar **geri**.

Göründüyü kimi ucuz-baha, ac-tox, irəli-geri zərfləri ilə ifadə olunan antonimlərdən müqayisə və qarşılaşdırma məqamlarında istifadə etmişdir.

**Ağanın** yolunda **nökəri-sadiq**  
**Baş verib, baş alıb**, tökə qan gərək.

Buradakı **baş vermək - baş almaq** **öldürmək-ölmək**, **yaralamaq-yaralanmaq** sözlərinin sinonimidir. Şair ona görə sonuncu sözlərdən istifadə etməmişdir ki, bunlarda təzad bir o qədər də kəskin deyil, tez nəzərə çarpmır. Lakin **baş verib - baş almaq** bədii təzadı şairin vermək istədiyi fikri daha aydın ifadə edir.

Məssələ burasındadır ki, eyni misra və ya eyni beytdə qarşılaşdırılan antonim qoşalığı eyni quruluşda olduqda, onun təsir qüvvəsi də **çox** olur:

Dəxi bizdən nədir **cəvabü** sual  
Sənəmlər oturmuş **solu sağında**.  
Baxmaz işin **qabağına, dalına**  
Ne öylə **pərişan şad** ola düşmən.

Verdiyimiz misallarda antonimlər eyni anlayışın əks cəhətlərini bildirdiyi üçün zidd mənalar ifadə etməmişdir, daha doğrusu, bu misallarda təzad özünün ən yüksək nöqtəsində verilməmişdir. Lakin bu-na baxmayaraq Zakir konkret mətn daxilində həmin antonimləri elə işlətmişdir ki, istər məna və funksiyasına görə, istərsə də rəngarəng-liyinə görə diqqəti cəlb edir.

Zakirin əsərlərində hər ikisi düzəltmə, yaxud biri sadə, digəri düzəltmə sözdən ibarət antonim qoşalıqlarına da təsadüf edirik ki, bunlar müxtəlif məqsəd və üslubi məqamlarda işlədilmişdir.

**Alişda, verişdə** ona kim çatar  
**Yaylaqda, aranda** qatar-qatardır.  
Bir kəs **athı** gedə, **piyadə** gələ  
**Gələndə şad** gələr, **gedəndə naşad**.

Bu nümunələrdəki **alış-veriş** antonimlərinin hər ikisi düzəltmə söz-dən, **yaylaq-aran**, **athı-piyada**, **şad-naşad** antonim qoşalıqları sadə və düzəltmə sözlərdən ibarətdir. Bu misralarda təzaddan çox mənalı istifadə olunmuş, antonimlər fikri aydınlaşdırmaq üçün əsərin aparıcı qüvvəsinə - leytmotivinə çevrilmişdir. Göründüyü kimi, Zakirin poeziyasında bəzən dolayışı ilə də hakim siniflərin zülmünə, insanları belalara mübtəla etmiş ictimai quruluşa qarşı kəskin tənqidi münasibət özünü göstərir.

Antonim qoşalığının eyni quruluşa malik olmasının müəyyən dərəcədə əhəmiyyəti vardır. Məsələ burasındadır ki, eyni məsafə və ya eyni beyt, misra daxilində qarşılaşdırılan antonimlər eyni quruluşda olduqda onun təsir qüvvəsi də bir o qədər artmış olur.

Zakirin dilində antonimləşən mürəkkəb söz və söz birləşmələrinə də təsadüf edirik:

**Yaxşı gündə** mənəm-mənəm deyənlər,  
**Yaman gündə** tamam durub kənara.  
**Xeyir görsün**, istər düşsün ziyanə  
Kimi **yoxa çıxdı**, kimi **var oldu**.

Göründüyü kimi, şair antonim sözlər vasitəsilə zidd tərəfləri qarşılaşdırır. Belə antonimlərdən Zakir ən çox təsvir olunan tiplərin daxili aləmini açmaqdə, onların mənəvi aləminin ziddiyyətli cəhətlərini qaba-

riq vermekdə istifadə etmişdir. Deməli, belə hallarda antonimlər emosional-qiyəmtvericilik vasitəsi kimi çıxış edir. Əlbəttə, hər hansı bir əsərdə və ya misrada mənanın ziddiyyət dərəcəsi oradakı antonim qoşalığının quruluşundan tamamilə asılı deyildir. Qüvvətli təzad o zaman yaranır ki, həmin təzadı doğuran şərait özü mənalı olsun, ictimai yaralara toxunan məsələ ziddiyyət axınında son həddə çatmış və ya yetişmiş olsun. Məsələn, əgər şair "Gədə-güdə olub sahib-məsləhət" deyir-sə, buradakı ziddiyyət aydındır. Əvvələn, **gədə-güdə** və **sahib-məsləhət** mürəkkəb sözləri antonimdir. İkincisi, şair **gədə-güdə** dedikdə əsli-nəcabəti olmayan, sonralar meydana çıxıb qədimdən, ata-babadan **adlı-sanlı** adamları bəyənməyənləri nəzərdə tutur. Buradakı kinayə ziddiyyət dərəcəsinə görə istehzadan daha çox təəssüf hissinə yaxındır.

Başqa bir yerdə "**Qolumuzdan tutan** yox, **qlıçamızdan qaldıran** çoxdur" misrasında isə tendensiya daha qüvvətlidir. İlk baxışda qol-qlıç'a, tutmaq-qaldırmaq sözləri bir-birinin antonimii kimi diqqəti cəlb etmir. Lakin "qoldan tutub qaldırmaq" "qlıçadan tutub yixmaq" mənalarında bu ifadələr əlbəttə ki, antonimdir və şair də elə bunu nəzərdə tutmuşdur. Ancaq şairin fikrini bu məna və məzmunda şərh edib məhdudlaşdırmaq olmaz, bu, hətta şairin fikrinin təhrif olunması kimi bir şeydir. Bu ifadənin arxasında daha böyük məsələ durur. İctimai həyatın ziddiyətlərindən xəbər verən bu ifadə fikrin aydınlaşdırılması üçün vəsilə rolunu oynayır. Əsl həqiqətdə, şair feodalizm cəmiyyəti üçün tipik olan bir hadisədən - bir-birinə düşmən olan siniflərin antoqonist münasibətindən bəhs açır. İctimai dördlərin ağırlığını bütün qəlbi ilə duyan Zakir belə münasibətlərin aradan qaldırılması zəruriyyətini irəli sürür.

Əsərlərdə təsadüf etdiyimiz antonim qoşalarının bir qismi alınma sözlərdən ibarətdir:

Köçüb **ustad**, Zakir,bihünər **şagird** mən qaldım  
Mən **püxtə** olmuşam, get özün kimi **xam** bul.  
Xahi **aqıl** olam, xahi **divanə**  
**Zahirdə** ittifaq, **batində** nifaq.

Antonimlər şeirlərin tərkibinə müxtəlif tərzdə yerləşdirilmişdir. Onlara eyni misrada təsadüf etdiyimiz kimi, ayrı-ayrı misralarda da rast gəlmək olur. Belə antonimləri şərti olaraq sətiraşırı antonimlər adlandırmaq olar. Misraşırı antonimlərin xüsusiyyəti ondan ibarətdir ki, birinci misradakı antonim söz ikinci misradakı antonim sözlə birlikdə təzad yaradır. Misallara baxaq:

Məsəli məşhurdur - **kiçikdən xəta**  
Baş verib həmişə, **böyükdən əta**.  
Götürülüb vəhdət, **tərk olub səfa**,  
İfrata yetibdir **cövr ilə cəfa**.  
**Mərd** ətəyin tutan yetər murada,  
**Namərdə** başını endimə, Mirza.

Müxtəlif şeirlərdən götürdüyümüz bu beylərin birinci misrasında-  
Kİ **kiçik**, **tərk olub səfa**, **mərd** sözləri ikinci misralardakı **böyük**, **if-  
rata yetibdir**, **cövr**, **cəfa**, **namərd** sözlərinin antonimləridir. Şairin  
misraası antonimlərdən istifadə etməsi misralar arasındaki məntiqi  
əlaqəni gücləndirmək istəməsi ilə əlaqədardır.

## II. NİSBİ ANTONİMLƏR

Dildə elə sözlər vardır ki, harada işlənməsindən asılı olmayaraq on-  
lar həmişə antonimlik kəsb edə bilir. Belə antonimlərdən əlavə elələri-  
nə də təsadüf olunur ki, onlar ancaq müəyyən bir yerdə, kontekst daxi-  
lində bir-birinə antonim sayılır. Belə antonimləri dilçilikdə şərti olaraq  
nisbi-mətni antonimlər adlandırırlar.

Zakirin əsərlərinde nisbi-mətni antonimlər olduqca çoxdur. Şairin  
əlində bu ifadə vasitəsi komizm, istehza, ironiya və təzad yaratmaq  
 üçün ifadəli dil vahidlərindən olmuşdur. Məsələn, adı vəziyyətdə  
"palan" sözü ilə "qu tükündən olan balış" heç də antonim kimi diqqə-  
ti cəlb etmir, çünki işlənmə sahələri başqa-başqa olduğundan onların  
yanaşı gəlməsi və ya qarşılaşdırılması ağlaşımaz görünür. Lakin Za-  
kir "Canımız" rədifi bir mənzum məktubunda bu sözleri beləcə anto-  
nimləşdirmişdir. "Salsın alta indi öküz palanı; Balışı-pərquni görən  
canımız". Vaxtilə pərqu balışda yatan bir şəxsin öküz palanını altına  
salması çox ibrətamızdır. Əlbəttə, şairin fikri başqa olsa da, buradakı  
təzad varlıların getdikcə öz nüfuzlarını itirdiyini, müflisləşdiklərini  
göstərir. Beləliklə, ayrılıqda antonim olmayan **öküz palanı** ilə **balışı-  
pərqu** sözləri mətn daxilində beləcə antonimləşir və kontrast yaradır.  
Bu fikri eyni ilə "Oğrulara, quḍurlara tay oldum, Sanirdı xəlayiq pey-  
ğəmbər məni" - beyti haqqında da demək olar. Burada **oğrular**, **quḍ-  
urlar** və **peyğəmbər** sözləri antonim kimi qarşılaşdırılmışdır.

Şair bir şeirində "Evdə xoruz, bayırda toyuq" məsəlindən bəhrələ-  
nərək əslində qorxaq olan, lakin özünü pəhləvan kimi tox tutan adam-  
cılların rəzil simasını sənətkarlıqla açmışdır:

**Çöldə, bayırda rubəhi-aciz** kimi zəbun,  
**Evdə, eşikdə** hər biri bir şirü **divü dəd.**

Budur, özgə, yad bir yerdə **aciz tülki** kimi quyruğunu yanına qışanlar evdə, eşikdə - öz məhəlləsində, kəndində **şirə, divə, pələngə** dönmüşdür. Q.Zakir bu təzadla təsvir etdiyi tipləri bizim gözümüz qarşısında elə hörmətdən salmışdır ki, əlavə boyalara ehtiyac qalmamışdır. Şair bu priyomdan - alleqorik antonimlərdən şəxsi və ya hadisəni xarakterizə etmək üçün yeri düşdükçə istifadə etmişdir:

**Laçın** seydgahə qılanda güzar,  
**İlim-ilim** itər **bayqus, yapalaq**  
Nə layiq **şahibazın** həmnişini bir **ğurab** olsun.

Əlbəttə, şair **laçın - bayqus, yapalaq, şahibaz - qarğı** sözlərini özünün müstəqim mənasında deyil, məcazi mənada işlətmışdır. Şair quş və ya yuxarıdakı misallardakı kimi heyvan obrazları vasitəsilə müəyyən siyasi, ictimai hadisələri verir, təsvir etdiyi tiplərin şəxsiyyətini açıb göstərirdi.

Q.Zakir bütün satirik əsərlərində tənqid hədəfinə çevirdiyi tipləri həmişə antonim sözlərlə, xüsusən qoşa sinonim antonimlərlə ifşa etməyə çalışır. Bu üsul şairə tipi daxili və xarici aləmi ilə birlikdə təsvir etməyə, onun mənəviyyatını açıb ifşa etməyə imkan verir:

Külliühüm zahiri xoş, batini bəd, qəlbə qara,  
Şalı əlvan, donu rəngin, saçı, saqqalı gözəl.

Burada təsvir olunan şəxsin xarici görkəmi həm ümumi sözlərlə - **zahir**, həm də **şal, don, saç, saqqal** deyə sadalanan ayrı-ayrı sözlərlə verilmişdir. Bu görkəm həmçinin parıltılı, bər-bəzəkli şəkildə - **xoş, əlvan, rəngin, gözəl** sözleri ilə göstərilmişdir. Bu beytdə **zahir-batin, xoş-bəd, əlvan, rəngin, gözəl-qara, şal, don, saç, saqqal** (xarici görünüş) - **qəlb** (daxili aləm) kimi bir-birindən ziddiyyət dərəcəsinə görə fərqlənen antonimlər işlədilmişdir. Burada şair antonimləri elə düzmişdir ki, həm məna qabarlıq və aydın, həm də forma öz gözəlliyi, mahiranə quruluşu ilə oxucunu heyran qoyur.

Şair bəzən məntiqi mənasına görə ziddiyyət təşkil etməyən sözləri belə antonimləşdirməyi bacarır:

Məsləhətə bəsdir beş-altı kişi,  
Dəxi nə lazımdır munca həşərat.

"Kişi" sözü ilə "həşərat" sözünü qarşılaşdırmaqla şair fikrinin daha kəskin, təsirli və qabarlıq şəkildə ifadəsinə nail olmuşdur. Məna yaxınlığına görə əsla uyuşmayan və təsəvvürə gəlməyən bu iki söz zid-

diyyət təşkil edir. Şair kəskin ironiya və istehza ilə nəzərdə tutulan "mötəbər" şəxsləri məcazi mənada **həşərat** adlandırır.

Böyük satirikə antonim sözlər zidd cəbhələrə bölünmüş təbəqələrə öz münasibətini bildirməsi üçün gərəkdi. Şairin ən tutarlı stilistik fiqurlara müraciət etməsi də bununla izah olunmalıdır. Məhz bu yolla şair öz tendensiyalılığını bildirir, kimin tərəfində durduğunu, kimi müdafiə etdiyini göstərir və oxuculara bu sahədə istiqamət verir. Ümumiyyətlə, nəzərdən keçirdiyimiz bütün misallar göstərir ki, antonimlər təsvir obyektinin əks tərəflərini qabarıq verməkdə, müqayisə aparıb təzadlı bədii lövhələr yaratmaqdə Zakirin əlində tutarlı bədii təsvir vasitəsi olmuşdur.

## **VI fəsil**

### **Q.ZAKİRİN YARADICILIĞINDA FRAZEOLOJİ İFADƏLƏRDƏN İSTİFADƏ YOLLARI**

Bu, bir həqiqətdir ki, bədii əsəri yaşadan dərin ictimai məzmunla forma gözəlliyidir. Burada forma gözəlliyi zahiri xarakter daşımayıb əsərin daxili gözəlliyində, onun yüksək bədii dilində öz əksini tapır. Bu gözəllikdən məhrum əsər geniş xalq kütlələrinin malı ola bilmir. Odur ki, sənətkarlar əsərlərinin dili üzərində gərgin yaradıcılıq işi aparır, ağır zəhmətə qatlaşaraq onların kamilləşməsinə, eyni zamanda sadə xalq dilinə yaxınlaşmasına çalışırlar. Ədəbi dillə danışq dili arasında vəhdət yaratmaq və əsərdə xalq ruhunu mühafizə etmək üçün xalqın şüur və düşüncəsinə uyğun söz və ifadələrin, xüsusilə frazeoloji birləşmələrin işlədilməsi əhəmiyyətli sayılır.

Frazeoloji ifadələr bədii dilin ele mühüm tərkib hissəsidir ki, onu tədqiq etmədən yazılıçının dil və üsulubunu tam şəkildə öyrənmək qeyri-mümkündür. Bununla yanaşı ədəbi dilin lügət tərkibinin inkişafını öyrənmək baxımından da yazılıçi dilində dövrün səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən frazeologizmlərin tədqiqi olduqca zəruridir.

Frazeoloji ifadələr, əlbəttə, dildə birdən-bire yaranmamış, sabit söz birləşmələrinə çevrilənə qədər uzun yol keçmişdir. İlk əvvəller dildə mövcud olan və ümumişlək xarakteri daşıyan sözlər sonralar danışq prosesində bir-birinə yanaşış bütöv tərkiblər yaratdı və bu tərkiblər getdikcə xalq tərəfindən ele bu şəkildə, bu formada işlənib eyni bir əşyani, hadisəni, hal-vəziyyəti, hərəkəti ifadə etməyə başladı. Yaranışının ilk dövrlərində hələ parçalanmaya, dəyişkənlilikə meyl edib öz əsas mənasından əlaqəsini tamam kəsməmiş bu söz birləşmələri getdikcə bütöv tam halında anlaşıldı, yeni məzmun bildirməyə xidmət etdi. (26, səh.132; 12, səh.46). Dildə hazır şəkildə istifadə olunan bu birləşmələrin tərəfləri öz leksik mənalarından uzaqlaşmış "daşlaşdır" və beləliklə, sərbəst söz birləşmələrindən ayrılib dilin ilk vahidi sayılan söz kimi lügət tərkibinə daxil oldu. Bu qrup frazeoloji birləşmələrdən danışan Ə.Dəmirçizadə yazır: "Belə ifadələrin üslubi məqamına görə istifadəsində heç bir quruluş dəyişikliyi etmək olmaz və bunlar, adətən parçalanmaz leksik vahidlər kimi işlədir" (10, səh.170). Məsələn:

**Nə qədər güc vurdu, götürmədi əl  
Kəsilib əlacı, qaldı məətəl.**

Bu beytdən "güç vurmaq" ifadəsinə alaqq. Bu ifadənin birinci komponentini onun sinonimləri ilə əvəz etmək qeyri-mümkündür. Əgər "güç" sözünü "zor", "qüvvət" kimi sinonimləri ilə əvəz etsək və "vurmaq" feili ilə işlətsek, o zaman "zor vurmaq", "qüvvət vurmaq" kimi mənasız və mənasız olmaqla bərabər nə sabit, nə də sərbəst söz birləşməsinə uyğun gəlməyən söz yığımı almış olarıq. Həmçinin "güç vurmaq" ifadəsinin ikinci komponentini öz sinonimləri - "döymək", "çırpməq" feilləri ilə əvəz etsək, əvvəlki qondarma birləşmələrdən heç nə ilə fərqlənməyən "güç döymək", "güç çırpməq", "zor döymək", "zor çırpməq" kimi birləşmələr alınar. Frazeoloji birləşmələrdə sözlər üzvi surətdə birləşərək vahid bir məvhüm ifadə edən elə monolit söz qrupuna çevrilir ki, onları nəinki bir-birindən ayırmak, birini başqası ilə əvəz etmək və tərkib daxilindəki sözləri müstəqim mənada düşünmək qeyri-mümkün olur. (8, səh.71).

Keçən əsrin 60-cı illərindən başlayaraq frazeologiya problemi mübahisəli məsələlərdən biri olmuş, dilçilərin böyük bir qisminin diqqətini cəlb etmişdi. Görülən işlər bu sahədəki fikir ayrılığını aradan qaldırmamışdır da, fəaliyyət istiqamətini, əsasən müəyyənləşdirmişdir. (Müsəsir Azərbaycan dilinin söz birləşmələri. Bakı, 1961; S.Murtuzayev. M.F.Axundovun komediyalarının frazeologiyası. Bakı, 1958; H.Bayramov Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978 və s.)

Frazeoloji birləşmələrin özünəməxsus işlənmə məqamları vardır:

**Dedi: - Əsirgəməm bir qaşıq qanı  
Elə iş baş verir yorğun qurşaqdan,  
Həqq bilir ki, çıxmaz nadan uşaqlan.**

Bu misallarda işlənmiş "bir qaşıq qan", "baş vermək", "yoğun qurşaq", "həqq bilir", "iş çıxməq" ifadələrinin heç biri öz həqiqi mənasında işlənməmiş, həmin məna daxilində daha yüksək, daha incə bir mənanın ifadəsinə tabe tutulmuşdur. Məhz bu cəhətləri nəzərdə tutan A.-Qurbanov yazır: "Frazeoloji vahidlərin əsas xüsusiyyətlərdən biri onların obrazlı, emosional, ifadəli olmasındadır. Belə ki, frazeoloji vahidlər dilin ekspressivliyində, onun emosionallığında xüsusi rol oynayır" (15, səh.223). Frazeoloji birləşmələrin vəzifəsindən danışan dilçilər, əsasən, aşağıdakılardı qeyd edirlər:

a) Persenojların dilini fərdiləşdirib tipikləşdirir. Misallar:

Ya gərəkdir **çəkək** bu vətəndən **əl**,  
Ya **qoyaq** onunla **binayı-saziş**.  
**Dolanıb arxayın, edək güzariş**  
**Pərişan olmasın** bari sağımız,  
Yüyürməkdən saf **əridi yağıımız**.

"Tülkü və Şir" təmsilindən götürdüyüümüz bu misralarda heyvanların Şirin zülmündən necə qurtarmaları haqqında etdikləri söhbətləri verilmişdir. "Əl çəkmək", "binayı-saziş qoymaq", "arxayın dolanmaq", "güzariş etmək", "pərişan olmaq", "yağı ərimək" kimi frazeoloji birləşmələri heyvanların düşdürüyü çıxılmaz vəziyyətini olduqca real əks etdirir.

b) Yaziçinin tehkiyə dilini ümumxalq dilinə yaxınlaşdırır. Məsələn:

Məsəldir, bir paydan bir kişi doyar,  
Gər bölünə - ikisin də **ac qoyar**.  
**Yaxşı odur**, bunu yesin birimiz,  
Dost-düşmənə **faş olmasın** sərrimiz  
Olsun şol yeyənin **tabü-təvəni**,  
**Ara yerdə** nahəq **çixmasın canı**.  
Əlbəttə, yetirər qasımül-ərzaq,  
Qoymaz bizi acü **susuz qırılaq**.

Bu parçadakı "ac qoymaq", "yaxşısı odur", "sirri faş olmaq", "tabü-təvəni olmaq", "canı çıxməq" kimi frazeoloji vahidlər personajın dilini fərdiləşdirib tipikləşdirmişdir.

c) Surətin portretini, mənəvi keyfiyyətlərini səciyyələndirir, daxili həyəcanını əks etdirir. Məsələn:

Həqdi, **dil-dodağın çeynədi** üstür,  
Sarıbani-qəza dedi ki, **diş dur**.  
Dedi: - Ey mədəni-hədyanü kəzaf  
Bu söz ilə dəvə **uşaq imiş saf**.

Bu misralar başdan-başa frazeoloji vahidlərdən ibarət olmaqla, personajın keçirdiyi daxili hissini, psixoloji momenti gözəl ifadə edir. Buna görə də personajın psixi əhvali - ruhiyyəsini, daxili həyəcanını frazeoloji vahidlər vasitəsilə daha qabarlıq vermək asan olur.

Obrazlılıq üçün xüsusi əhəmiyyət daşıyan frazeoloji vahidlərin tərəfləri çox vaxt məcazi mənali sözlərdən ibarət olmaqla öz həqiqi mənasını saxlamır. Elə frazeoloji birləşmələr vardır ki, tərkibinə bu və ya digər komponentə aid təyinedici söz artırılsa da, onlar öz mənasını

saxlamaqla obrazlığını daha da yüksəldir. Ümumiyyətlə, komponentləri öz nominativ mənasından uzaqlaşmış, məcazi məna kəsb etmiş, çox vaxt adı çəkilən sözlərlə məna əlaqəsini kəsmiş və bir ümumi anlayışı bildirən frazeoloji birləşmələr dilə canlılıq, xəlqilik gətirir, onu xalqın dil və təfəkkürünə daha da yaxınlaşdırır.

Hər bir yazıçı mənsub olduğu xalqın oğludur. Buna görə də o öz xalqının milli ruhunu, adət-ənənəsini, məişətini yaxşı bilir, onun təfəkkür tərzinə, rəngarəng və özünəməxsus bədii dilinə dərindən bələddir. Zakir xalqın bu xəzinəsindən nitqi qüvvətli, obrazlı və inandırıcı edən, parlaq üslubi vasitə kimi ad qazanmış frazeoloji ifadələrdən bol-bol istifadə etmişdir. Ümumxalq dili və onun frazeologiyasının Zakirin əsərlərində öz inikasını tapması o dövrün ictimai təbəqələrinin dünyagörüşünü və məişətini öyrənməkdə bizə kömək göstərir. Əsrlər boyu dilimizdə işlənən frazeoloji birləşmələr nitqin yiğcam, obrazlı, təbii verilməsinə xidmət edir:

Təhrik eyləməsə səba, qönçənin  
Ağzı nədir aça dil-dodaq sana?

Göründüyü kimi, bu iki misra məcazi fikrin ifadəsinə hesablanmışdır. Biz həmin ifadəni açmasaq, beytin mənasını belə ifadə edə bilərik: Şair gözəli külək dəyəndən sonra açılmış gül qönçəsinə bənzədir. Bu qönçəni bir az ətraflı təsvir etsək, deyərik ki, qönçənin gülləri əvvəlcə düymə şəklində bir-birinə six birləşdiyi halda külək dəydikcə həmin qönçələr yavaş-yavaş bir-birindən geri çəkilir, "ağzını", "dildədəgini" açır. Bu da qönçənin gül olub gözəl kimi gülməsinə işarədir.

Frazeoloji ifadələrin əsas xüsusiyyəti vahid bir mənəni ifadə etməsidir. "Açar, çəkər iki sözü; Uzadıb bir kitab eylər" beysi bizə cümlə şəklində görünə də, əslində "çox danışmaq" və ya "gileylənmək" mənasındadır. Yaxud, "Beş gün, üç gün duzlar tərəsin əvvəl" misrasında "tərəsini duzlamaq" ifadəsi "həvəsləndirmək", "şirnikləşdirmək" və ya "dinməmək" mənasını verir.

İfadənin leksik tərkibi və qrammatik quruluşu böyük sabitlik gücündə malik olsa da, mənası saxlanmaqla tərəflərinin yeri dəyişdirilə və tərkib üzvlərinin arasına söz artırıla bilər. Bu hala Zakirin əsərlərində çox rast gəlirik:

Eybinə yox mütənəbbeh olan adəm hərgiz,  
Çarə oldur ki, bu əhvalə yenə **gəzdirəm əl**.

"Əl gəzdirmək" ifadəsi bu bənddə "gəzdirəm əl" formasında işlədilmişdir, yəni birinci komponentlə ikinci komponentin yeri dəyişdi-

rilmişdir. Bu yerdəyişmə özbaşına olmamış, şair özü bu tərkibi bilə-rəkdən bir-birindən ayırmışdır. "Zəmanənin tənqidi" şeirində əsasən qafiyə xatırınə (sonu "əl" ilə bitən sözlər) bu frazeoloji tərkib əks sıradə düzəlmüşdür. Lakin burada başqa bir cəhətə də fikir verilməlidir. Şair əgər cümləni "Çarə odur ki, bu əhvalə yenə əl gəzdirəm" şəklində qursayıdı, misra oxunarkən "yenə əl" və ya "yenəl" kimi tələffüz olunmaqla misrada ağırlıq yaratmış olardı.

Mən bir piri-tənha, zülm bihesab

Müsküldür gətirmək bu möhnətə tab.

"Tab gətirmək" frazeoloji ifadəsi "gətirmək tab" şəklində işlənmiş, həmçinin tərkib daxilinə "bu möhnətə" sözləri əlavə edilmişdir. Bu misrada işlənmiş "tab gətirmək" ifadəsinin parçalanması və arasına yeni sözlərin daxil edilməsi on bir hecalı şeirin bölgüsünü (təqtisini) saxlamaq üçün edilmişdir, çünki birinci misra iki fasılədən (mən bir piri - tənha - 6 heca, zülm bihesab - i saitinin uzanması hesabına 5 heca) ibarət olduğu kimi, ikinci misra da iki fasılədən (müsküldü gətirmək - 6 heca, bu möhnətə tab - 5 heca) ibarətdir. Əgər ikinci misranı biz "Müsküldür bu möhnətə gətirmək tab" (qafiyəni saxlamaq naminə "tab gətirmək" kimi işlətmək olmaz) şəklində qursaq, fasılə pozular, biz özümüz süni yolla fasılə yaratsaq da, bu bölgü 4-7 şəklində olar, əvvəlki 6-5 bölgüsünə uyğun gəlməz və şeirdəki ahəng pozular. Bu misranı həmin sözlər saxlanılmaqla başqa cür qurub təqtiyə tabe etdirmək isə mümkün deyildir. Deməli, şair bu misrada "tab gətirmək" feili ifadəsini parçalamaqla və tərkibə iki söz artırmaqla heca, vəzn, bölgü və qafiyə prinsiplərini qorumuş, fikrini ən asan yolla dəqiqlik və məzhdularla nail olmuşdur.

Şeir misralarla yazıldığından bitmiş bir fikrin ifadəsi üçün çox vaxt bir misra azlıq edir, şair həmin fikri bəzən bir beytdə, bəzən də bir neçə misrada verməyə məcbur olur. Məhz bu zaman ifadə parçalanıb iki-üç misraya səpələnir:

O xəlvət xanədə Fatma gözünə

Səhər ertə milçə salanı sən gör.

Yaxud:

Başımı götürüb bu vilayətdən

Getməliyəm bir diyarə, əzizim.

Bu misralarda "gözünə milçə salmaq" və "baş götürüb getmək" ifadələri iki misrada verilmişdir. Lakin ifadələrin bu cür parçalanmasına baxmayaraq misralar oxunarkən ifadə bütöv halda qarınılır.

Şair ifadələrin qarşısına mənaları ilə əlaqədar müəyyən sözlər artıraraq onların ifadəliliyini artırmağa nail olmuşdur:

Eşq atəsi bir od salib canıma

Yanmaqdə yetişməz səməndər mana.

"Cana od salmaq" frazeoloji vahidinin "bir od salib canıma" şəklinde işlədilməsi əbəs yerə deyildir. Bu, təkcə heca və bölgü xatırınə yox, obrazlılıq, fikrin ekspressiv-emosionallığı naminə edilmişdir. "Cana od salmaq" ifadəsi ümumidir, "bir" sözü isə "od" a xüsusilik gətirmiş, onu fördiləşdirmişdir. Deməli, "bir" sözü sözçülüyü, yəni çox söz işlədilməsinə səbəb olmamış, "od" sözünü "bir od" söz birləşməsinə çevirmiş, onu tipikləşdirmiş, "eşq odu" mənasına yaxınlaşdırılmışdır.

Yaxud, "O kimdi çəkməyə yüz zərər səndən" misrasında **zərər çəkmək** ifadəsinə şair "yüz" sözünü əlavə etmişdir. "Zərər çəkmək" ifadəsinin mənası onsuz da aydınlaşdır. Bəs müəllif nə üçün "yüz zərər çəkmək" ifadəsini işlətmüşdür? Zülmü ilə Firon, Haman, Zöhhak, Həccaca bərabər olan, üzünü Əzrailin də görmək istəmədiyi, ömründə heç kəsə fayda verməyən bir şəxsi - Yekəpəri (Cəfərqulu xan Nəvani) təsvir edən Zakir sanki görmüşdür ki, "O kimdi çəkməyə zərər səndən" yaxşı, bu ifadə Cəfərqulu xanı bütöv halda ifşa edə bilməyəcəkdir. Ondan "zərər çəkmək" adı haldır, xalq ondan hər gün, hər saat onlarca zərər görür. Məhz buna görə də şair fikrini "yüz zərər çəkmək" ifadəsi ilə verir, bu zülmkara təkcə öz münasibətini bildirməklə kifayətlənmir, eyni zamanda başqalarının da (bugünkü oxucuların da) öz münasibətini - qəzəb və nifrətini bildirməsinə şərait yaradır.

Şair əsrlərdən bəri "saqqala soğan doğrama" kimi işlədilən ifadəni bir şeirində

O ki, olmaliydi oldu, saqqalə

Dəxi doğramasın soğan, sarımsaq.

"saqqala soğan, sarımsaq doğramaq" şəklinə salmışdır. Mənaca **soğan** sözünə yaxın olan sarımsaq (hər ikisi tərəvəzdir, yerə əkilir, acıdır və s.) sözünün işlədilməsi xalq dilində olan mənani pozmamış, əksinə, onu daha da kəskinləşdirmiş, üslubi rənginə görə fördiləşdirmişdir.

Zakirin dil sahəsində böyükülüyü də məhz burasındadır ki, o, sabit birləşmələrə də toxunulmaz bir ehkam kimi baxmamış, ondan öz fik-

rinin dəqiq və sərrast ifadəsi üçün istifadə etmişdir, dildə mövcud olanlarla kifayətlənməmiş, onları öz istedadı ilə təkmilləşdirmiş və zənginləşdirmiştir.

Hərəkətin keyfiyyət və əlamətini bildirən elə sözlər feili frazeoloji vahidlərin tərkibinə daxil olur ki, bunlar tərkibin ikinci komponentini təyin edir. Bu sözlərin bir qismi sabit birləşmə ilə qaynayıb qarışmışsa da, bəziləri möhkəm xarakter daşıdır, hərəkətin nə tərzdə, hansı şəraitdə, nə halda icra olunduğunu bildirir:

Qəhbə fələk xub **susayıb qanıma**,

Elə ki, **yandırdı** dürüst **ayağın**,

Görərsən ki, yavaş-yavaş **dağ çəkər**.

Bu misallardakı "qana susamaq" ifadəsi "qana xub susamaq" şəklində, "ayağın yandırmaq" ifadəsi isə "ayağın dürüst yandırmaq" şəklində işlənmişdir. Birinci misalda "xub" (yaxşı) sözü bütün tərkibə aid olsa da, əsasən "susamaq" feilini təyin edir. Bunun kimi "dürüst" sözü "yandırmaq" feili ilə yaxın əlaqədədir. Göründüyü kimi, bu ifadələrin arasına təyinedici sözlər artırılmışa da, ifadələr öz sabit mənalarını mühafizə edə bilmişdir. "Xub", "dürüst" sözləri isə feili frazeoloji vahidlərin ifadəliliyini, təsir gücünü artırmaq, sonrakı fikirlər üçün möhkəm zəmin yaratmaq üçün həmin birləşmələrə artırılmışdır. Yuxarıda verdiyimiz misalda - "Elə ki yandırdı dürüst ayağın; Görərsən ki, yavaş-yavaş dağ çəkər" beytində bir-birinə azacıq antonim olan "ayağın dürüst yandırmaq" və "yavaş-yavaş dağ çəkmək" kimi bir-birinin davamı olan iki hərəkət icra olunur. Məşuqə aşığı incitmək, ona dağ çəkmək üçün əvvəlcə onu möhkəm inandırır, həvəsləndirir, gəl-gəl deyib şirnikləşdirir, yəni bir müddət dürüst ayağın yandırır. Burada əgər şair "dürüst" sözünü işlətməsə idi, o zaman məşuqənin dağ çəkməsi üçün əsaslı şərait yaranmazdı, yaransa idi belə, birinci ifadədə ikinciyə qarşı tam ziddiyyət (antonimlik mənasında) olmazdı. İstər "xub", istərsə də "dürüst" sözlərinin feili frazeoloji vahidlərin ikinci komponentini təyin etməsi bütövlükdə tərkibin xeyrinə olmuş, mənaya parlaq işıq gətirən əsas vasitəyə çevrilmişdir.

Feili frazeoloji vahidlərlə işlənən elə sözlərə də təsadüf edirik ki, tərkib hissələrinin hansının yanında olmasından asılı olmayaraq bütöv tərkibə aid olur. Şairin belə əlavə sözlərdən istifadəsi onların mündəricə və forması kimi çox rəngarəngdir.

Ömründə **gəlməyib doğru dilinə**

Qorxuram **pis gələ** bu **işin dalı**.

Bu misralardakı "dilinə doğru gəlməmək" və "işin dalı pis gəlmək" ifadələrində "doğru" və "pis" zərfəri tərkiblə qaynayıb qarışmış, özü-nə möhkəm yer tutmuş və tərkibi yarananlardan biri olmuşdur. "Doğru" və ya "pis" sözlərinin tərkibi təşkil etdiyini aydın görmək üçün bir müqayisə aparaq. "Dilinə gəlmək" ("dilə gəlmək" nəzərdə tutulmur) ifadəsi dildə mövcud olmadığı kimi, "doğru gəlmək" ifadəsi də dilimizdə yoxdur. Bunun kimi, "işin dalı gəlmək" və ya "pis gəlmək" frazeologizmləri dildə mövcud deyildir. Deməli, "doğru" və "pis" sözləri feilin qarşısında gəlsə də, təkcə ona deyil, bütöv tərkibə aiddir.

Tərkibi təşkil etməyən, lakin onu təyin edən sözlü frazeoloji vahidlərə də tez-tez rast gəlirik:

Tənbih etmək ilə Xındırıstana,

Xub **saldı nizamə** ölkəni qoçaq.

Burada fikri düz mənasından uzaqlaşdırıb ona satirk rəng verən "xub" sözüdür. Əgər biz bu cümləni "Tənbih etmək ilə Xındırıstana, Saldı nizamə ölkəni qoçaq" (heca pozğunluğunu nəzərə almırıq) şəklində yazsaq, bu cümlə satirk rəngini itirər, təsir qüvvəsini azaldar və sənük görünər. Ümumiyyətlə, frazeoloji vahidlərin tərkibinə az və ya çox dərəcədə daxil olan əlavə və ya təyinedici sözlər bəzən tərkibi yaratmağa, çox vaxt isə onu əlavə məna, yeni forma ilə zənginləşdirməyə xidmət edir. XIX əsr Azərbaycan yazıçılarının əsərlərində belə ifadələr çox və çoxluğu qədər də rəngarəngdir.

Xalqdan alınıb işlədilən hazır ifadələrlə yanaşı, şairin özünəməxsus, fərdi üslubu ilə elaqədar yaratdığı yeni ifadələr də vardır. Bu ifadələr sonralar dildə işlədilməsə də, ifadə yaradıcılığı və bədii dilimi-zı zənginləşdirmək nöqtəyi-nəzərdən əhəmiyyətlidir. Bu halı duyan dilçilərin belə bir fikri ilə razılaşmaq lazımdır ki, yazılı obrazı yeniləşdirdiyi kimi söz birləşmələrini də yeniləşdirməyə çalışır. Q.Zakirin əsərlərində təsadüf etdiyimiz **könül divarı**, **mərifət bəhri**, **dərdü qəm tapdağı**, **hicran ələmdarı**, **hicran ləşkəri**, **qüssə çaparı** və s. ifadələr fikrin obrazlığına, emosionallığına xidmət edir. Klassik ənə-nənin təsiri altında yaranmış bu ifadələrin çoxusu yazıçının fərdi üslubuna, satirk qələminə məxsusdur:

Olub knyaz yatağı bu dağılmış xeyli müddətdir

Qarabaldır xəlqi oğru yatağı.

Bu misallardakı ifadələrin orijinallığını və nə kimi kəskinliyə malik olmasını görmək üçün onları izah edək. Məlumdur ki, dilimizdə

"neft yatağı", "kömür yatağı" kimi birləşmələr var və bu birləşmələr neftin və ya kömürün çox olduğu yeri göstərir. Dialektlərimizdə "qoyun yatağı" birləşməsinə də təsadüf olunur ki, bu da qoyun sürüsünün gecələdiyi yer mənasındadır. Lakin ədəbi dildə "knyaz yatağı", həmçinin "oğru yatağı" ifadələri işlədilmir. Q.Zakir isə "knyaz", "oğru" kimi canlı şəxs bildirən məfhumları **neft**, **kömür**, **qoyun** isimləri ilə qarşılaşıdır, bununla da sözləri öz həqiqi mənalardan uzaqlaşdırıb onlara əlavə məna rəngi vermiş və qüvvətli satirik ifadələr yarada bilmüşdir. Şairin böyüklüyü ana dilimizə istinadən qeyri-adi ifadələrlə təsvir etdiyi tiplərə qarşı acı gülüş, kinayə, istehza doğura bilməsidi.

Zakirdən sonra yazış yaratmış sənətkarlarımız bu üsuldan istifadə edərək fikrin obrazlığını artırmışlar. Görkəmli satirik M.Ə.Sabirin əsərlərində işlənmiş "molla yatağı", "mömin yatağı" ifadələrinin işlədilməsi heç də təsadüfi deyildir.

Bu qəndi-mükərrərdi bəsi faideyi-can,

Oldur **bir içim su...**

Dedi: - Əsirgəməm **bir qaşıq qanı**

**Beş manatlıq kişi** yoxdu ölkədə

**Beş şahılıq işə** gərək on manat.

Bu misallarda işlənən "bir içim su", "bir qaşıq qan", "bir qarış torpaq", "beş manatlıq kişi", "beş şahılıq iş" ifadələrinin heç biri öz həqiqi mənasında işlənməmiş, həmin mena daxilində daha yüksək, daha incə bir mənanın ifadəsinə tabe tutulmuşdur. Əlbəttə, bu birləşmələrin hamısı eyni emosional ifadə tərzi və məna rənginə malik deyildir. "Beş manatlıq kişi" ifadəsi "Beş manatlıq dəyəri olan kişi" mənasından daha çox yaxşı, qədirbili, mərd bir adamın olmaması, əksinə "börkünü dik qoyub", "iddiaya düşən" gədələrin çoxluğu mənasındadır. Bu frazeologizmlərin Zakirin şeir dilinin xalq dilinə, canlı danışq dilinə yaxınlığını, ona oxşarlığını, ondan qidalandığını və bu yolla zənginləşdiyini, sərrastlaşdığını göstərir. Şair "Beş şahılıq işə gərək on manat" ifadəsi ilə qoluzorluların hakimiyyət başında olduğu bir zamanda hər şeyin pulla həll edildiyini, hər işin rüşvətlə, yuxarılarda oyləşmiş vəzifəli bir adamlı düzəldiyini göstərmək istəmişdir.

Dilimizdə elə söz birləşmələri vardır ki, onlar kontekstdən kənar da öz daşlaşmış mənasını saxlaya bilmir. Məsələn, "quru dəri", "yogun qurşaq" ifadələrinin mənəsi mətn xaricində aydın deyil, həm də onlar bu vəziyyətdə sabit söz birləşməsindən daha çox sərbəst söz birləşməsinə oxşayır. Mətndə isə vəziyyət aydınlaşır:

Elə iş baş verir yoğun qurşaqdan,  
Həq bilir ki, çıxmaz nadan uşaqtan...  
Aşıqim məşuqi gərək çağ olsun,  
Nə hasil o quru dəridən sana?

"Yoğun qurşaq" ifadəsi "ağsaqqal" və ya "vəzifəcə böyük adam", "quru dəri" ifadəsi isə "ariq" mənasında işlədilmişdir.

Elə ifadələr də vardır ki, onların tərkibində sayın iştirak etməməsinə baxmayaraq onlar mənaca say anlayışını verir:

Qarabağdan, tari şahiddi, bu il Zərdabə  
**Sağ basın tükü sanı** at-mal aparıbdı keçəl.  
Qumrovunun səsi bir növ ilə bəm,  
**Çatı boyu** olsa, eşitməz adəm.

Xalq dilindən golən "sağ basın tükü sanı", "çatı boyu" ifadələrində sayın olmaması mənənəni zəiflətmir, əksinə xalq təfəkkür və ifadə tərzini özündə əks etdirməklə dolğun ümumiləşdirmə və tipikləşdirməyə yaxın olduğunu, beləliklə mənənəni adı saydan daha qüvvətli ifadə etdiyini göstərir.

Əsərlərdə xarakter xüsusiyyəti ilə fərqlənən, ümumxalq dilində "daşlaşmış" zərfi frazeoloji ifadələr də az deyildir:

**Əli qoynunda**, sərgərdan,  
Nə vəqtədən gəzim sənsiz?  
Yüz kari-müşkülə gər qoyasan əl,  
**Göz yumub açınca** səyin eylər həll  
O gündən ki, **göz evindən gedibsən**,  
Gülüstana güzər etməmişəm mən  
Qaraçılar kimi **it basa-basa**.

"Əli qoynunda", "göz yumub açınca", "göz evi", "it basa-basa" kimi frazeologizmləri dilimizin çoxcəhətli mənzərəsini nümayiş etdirir. Bu birləşmələr hərəkətin nə tərzdə icra olunduğunu, hal-vəziyyətini, keyfiyyətini bildirməklə, fikrə yazıçının və ya qəhrəmanın münasibətini də aydınlaşdırır. Əvvəlki ifadələrdə sözün müstəqim mənasına yaxınlıq, lirik qəhrəmana məhəbbətdən irəli gələn mülayim, xoş poetik ifadə tərzi varsa, sonuncu "it basa-basa" birləşməsində şairin nifrəti, acı kinayəsi, iti satirası vardır. İlk birləşmələrdə şairin təsvir obyekti görünürlər, lakin münasibəti hələ zəifdir, ola bilsin ki, buna o qədər də ehtiyac olmamışdır, lakin sonuncuda şairin tendensiyalığı aşkardır.

Feili frazeoloji ifadələr Q.Zakirin əsərlərində istər həcm, istərsə də məna və üslub çalarlığının zənginliyinə görə geniş yer tutur. Bu halın

özü isə feillərin mənə genişliyi ilə izah olunmalıdır. Dilə canlılıq, xəlqilik gətirən, onu xalqın dil və təfəkkürünə daha da yaxınlaşdırıran, bədii dilin mühüm materiallarından hesab edilən feili frazeoloji ifadələr xalq ruhunun, adət-ənənəsinin, xalq müdrikliyinin özünəməxsusluğunu, təkrar-dilməzliyi ilə əlaqədardır.

Qəm tünlük, mən yalqız, yüz yanə çəkər,  
Zakirəm, **böyüüb başım**, ağlaram.

"Başı böyümək" ifadəsi "məətəl qalmaq", "nə etmək lazımlı gəldiyini bilməmək" mənasında işlənmişdir. "Başı böyümək" ifadəsinə müasir danışq və ədəbi dilimizdə istər bu formada, istərsə də "başı şışmək" formasında təsadüf olunur.

Bəd əməldə görsə biri mollanı,  
**Üstünə örtəllər ellik** ilə **çul**.

"Üstünə çul örtmək" "üstünü örtmək", "gizlətmək", "özünü görməməzliyə vurmaq" anlamındadır, lakin öz obrazlılığını, xəlqiliyinə, ifadəliyinə görə onlardan t üstün və diqqətəlayiqdir. Biz mollanı xeyirxah işlər məcmusu kimi, allahın yer üzündə elçisi kimi eşitmışık. İndi birdən-birə molla sözü ona zidd olan bir məfhumla - "bəd əməl" sözləri ilə yanaşı işləndiyi zaman biz sanki gözlərimizə, qulaqlarımıza inanmaq istəmirik. "Molla hara, bəd əməl hara?", "Bəd əməl" əvvəlcə bizzət mollaya qarşı tam mənfi münasibət doğurmur. Lakin "üstünə çul örtmək" ifadəsi molaya qarşı azacıq müsbət rəyi puça çıxar, çünkü dilimizdə işlədirən bu ifadə əşyaya və ya heyvana (atın, eşşəyin, öküzin üstünə çul örtərlər) aididir. Əgər indi üstünə çul örtülən əşya və ya heyvan deyilsə, bu, dini kəlamları oxuyub insanları təmizliyə, allahla qovuşmağa çağırın bir şəxsdirse, onda ifadənin necə bir qüvvəyə malik olmasını təsəvvür etmək heç də çətin olmaz. İfadənin mənası bununla qurtarmır. Burada kinayə hədəfinə çevrilən başqa şəxslər də vardır. Bu "biri" sözünün arxasında duran "Gəncə, Şəki, Şirvanın "sirr açan" varlı hampaları, bəyləri, xanlarıdır, mollanı bəd əməldə görəndə üstünə elliklə çul örtənlər bunlardır. Axı onların da bəd əməllərinə, yava işlərinə mollalar təmizlik donu geyindirir, onları malalayırm, üstüne görünməz çul örtürlər. Bu beytə üstünə çul örtülən də, çul örtənlər də beləcə ifşa olunur. İstər beytin, istərsə də verilən frazeoloji ifadənin təsir qüvvəsi və qiyməti də elə bundan ibarətdir.

Başqa bir misal:

O qədər keçmədi ki, sülh binası pozulub  
Bir-birə **şillaq atar** Şeyxəki-əyyam yenə.

"Şıllaq atar" ifadəsinin bədii dil normalarına görə ciddi şeirlərdə işlədilməsi məqbul sayılması da, satirik əsərlərdə tipi xarakterizə etmək üçün işlədir. "Təpik atmaq", "şıllaq vurmaq" kimi formaları olan "şıllaq atmaq" ifadəsi həqiqi mənasında heyvanlara, xüsusən ata, eşşəyə aid olan xüsusiyyətdir. Lakin şair bu ifadəni heyvanın xüsusiyyəti kimi yox, harınlaşış bir-birinə nalayıq sözlər deyən, bir-birinin dalınca latayır danışan Şuşa mollaları haqqında işlətmüşdür.

Zakir üçün müasirlik və aktuallıq nə qədər mühüm olmuşdur, həmin müasirlik və aktuallığı yeni, ifadə tərzinə görə xalq təfəkkürü-nə uyğun söz və ifadələrlə vermək də bir o qədər mühüm olmuşdur. Şair bu prinsipə bütün yaradıcılığı boyu riayət etməyə çalışmış və bu-na çox vaxt nail olmuşdur. Misallar:

**Atmış bucağa**, ah, məni köhnə palan tək,  
Baş yoldaşım əhlal.

"Bucaga atmaq" ifadəsi satirik fikrin verilməsinə tabe tutulmuşdur. "Bucaga atmaq" ifadəsi "unutmaq", "yaddan çıxarmaq", "daşını atmaq" söz və ifadələrinə sinonimdir, lakin ekspressivliyinə görə onlardan fərqlənir və daha münasibdir. "Unutmaq" və ya "yaddan çıxarmaq" feilləri müsbət məna çalarlığında da işlənir, amma "bucaga atmaq" ifadəsi mənfi münasibət bəslənilən əşyaya və ya şəxsə aiddir. Əgər şair "Unutmuş, ah, məni köhnə palan tək" yazsaydı, "köhnə palan tək unudulmaq" ifadəsi "köhnə palan tək bucaga atılmaq" ifadəsindən satirik rənginə görə qat-qat aşağı və zəif olardı. Çünkü köhnə palan unudulmaya da bilər, amma şairin işlətdiyi kimi, bir bucaga atla bilər, çünkü palanın yeri elə künc-bucaqdır. Məhz bu ifadənin işlənməsinin mütləqliyini "baş yoldaşı" (arvad) sözü də təsdiq edir və bizə aydın olur ki, bucaga atılan şəxs artıq qocalıb, əldən düşüb, arvadı belə ona baxmir. Unudulmayıb, ancaq gərəksiz bir şey kimi bucaga atılıb. Kiçik, adı görünən ifadənin kinayə əsasında qurulan bir satirik şeirdə oynadığı mühüm və böyük rol bundan ibarətdir.

Yüz il **başın yerə döyə**, nə hasıl,  
Zahidinbihudə ibadətindən.

"Başını yerə döymək" ifadəsi adı vəziyyətdə aydın olmasa da, bu beytin məzmununa görə "namaz qılmaq" feilinə uyğun gelir. Şair bu ifadə ilə göstərir ki, zahid (asket) bütün ömrü boyu namaz qılsı da, onun boş, mənəsiz ibadətindən heç bir şey hasil olmayacaq. Şair "namaz qılmaq" ifadəsindən deyil, "başını yerə döymək" (namaz qılanlar, adətən bəzi cümlələri ayaq üstdə deyil, yerə gələrək dizi üstdə əyləşib alını)

yerə qoyulmuş möhürə ehtiramla vuraraq deyirlər) söz birləşməsindən istifadə etməklə, ibadət edənlərin təkcə məşguliyyətini yox, eyni zamanda hərəkətini, əyilib düzəlmələrini də nəzərə çarpdırılmışdır.

"Ömründə gəlməyib doğru dilinə" cümləsində "dilinə doğru gəlməmək" ifadəsi "doğru danışmamaq" mənasında işlənmişdir. Diqqət edilərsə, ifadənin "doğru danışmamaq" feili ilə əvəz edilməsi təkcə vəzn və ya hecanın pozulması ilə deyil, həm də zəifliyə doğru dəyişməsi ilə nəticələnərdi. Şairin də sənətkarlığı məhz bundan ibarətdir ki, onun işlətdiyi söz, ifadə dildə mövcud olanların ən tutarlısı, uyğun və daha təsirlisidir. Zakirin dili bu baxımdan dövrünün sənətkarlarının dili ilə müqayisədə öz üstünlüyünü bariz şəkildə göstərir.

Zar eyləmişdi xəlqi fəğanü nəvalərin  
Bir gəz özün də nayü nəvayə **qulaq tut.**  
**Veribdir** bülbülə **guşun,**  
Gülü xəndanə bir baxmaz  
De, **qulaq asma** mana, yaxşı qalıbsan tədbir.

Ayri-ayrı şəxslərin, personajların nitqində deyil, şairin öz dilində söylənilmiş bu ifadələr misraların bədii dəyərini daha da artırmışdır. Eşitmə prosesi ilə əlaqədar olan "qulaq tutmaq", "guş vermək" və "qulaq asmaq" ifadələri "dinləmək" feilinin sinonimləridir. "Qulaq asmaq" ifadəsi indi də dilimizdə geniş şəkildə işləndiyi halda, "qulaq tutmaq" ifadəsi artıq arxaikləşmişdir. "Guş vermək" ifadəsi isə "qulaq vermək" şəklində işlənməkdədir ki, bu da farsca olan "guş" sözünün öz sözümüzzlə əvəz edilməsi ilə əlaqədardır.

Başqa bir misal:

Mühəvvəldir işlər neçə hərzəyə,  
Özü bisavada, adı mirzəyə.  
Boyaqçıya, başmaqçıya, dərziyə,  
Nə vəqtədək olacayıq ikiqat?

İster özünü savadlı göstərən, amma əlindən bir iş gəlməyən elmdən payı olmayan hərzə mirzələrə, istərsə də adını sənətkar qoyub min bir firıldaqdan çıxan, xalqı aldadıb soyan başmaqçıya, boyaqçıya, dərziyə ikiqat olub əyilməyi şair alçaqlıq hesab edir və bu vəziyyətin nə vaxta qədər davam edəcəyini yana-yana soruşur. Satirik şair bu vəziyyətə dözmür, bu vəziyyətlə barişanlara üsyan edir, özü də daxil olmaqla bütün xalqa üz tutub "Nə vəqtədək olacayıq ikiqat?" deyib cavab isteyir. Şairin bu sualı cavab almaq təriqi ilə verilməsə də, cavabı alınacaq

suallardan daha kəsərli, daha təsirli, daha mənalıdır. Bədii ədəbiyyatda fikrini müxtəlif yollarla, müxtəlif ifadə və dil vasitələri ilə verməyə çalışın Q.Zakirin əsərlərində frazeoloji vahidlərin rəngarəng formalarına çox rast gəlirik. Bu ifadələrin fikrən təhlili oxucuda xalqın təfkkür məhsuluna, onun söz qüdrətinə məhəbbət hissi oyadır.

**Saldı** məni **ayaqdan** qəm, ver piyalə, saqi.

"Ayaqdan salmaq" ifadəsi bir çox cəhətdən diqqətəlayiqdir. Burada ifadənin tərəfləri öz yerini dəyişmiş, tərkib daxilinə bir söz (məni) əlavə edilmiş, xəbərdən ibarət olan ifadə mübtəda (qəm) ilə yanaşı işlənmişdir. "Qaçıb yorulmaq", daha doğrusu "qaçırdıb yormaq" mənasında işlənən "ayaqdan salmaq" frazeologizminin qəmlə əlaqədar olması ilk baxışda qeyri-adi görünür və adama elə gəlir ki, burada gərək "əldən salmaq" işlənə idi, çünkü bu ifadə hərəkətlə yox, əsasən vəziyyətlə bağlıdır. Lakin şair qəmi şəxsləndirərek lirik qəhrəmanın tekçə mənəvi cəhətdən yorulmasını göstərməklə kifayətlənməmiş, onun cismən də yorulduğuna, əldən düşdüyüñə işarə etmişdir. Ümumiyyətlə, bu tip frazeoloji ifadələrin başlıca və mühüm xüsusiyyəti tərəflərin öz leksik mənasından uzaqlaşması, məcazi mənada işlənməsi və bir məna ətrafında toplanmasıdır.

Bir yazıçının dilində xalq ifadələrinin bolluca işlədilməsi hələ hər şey demək deyildir. Əsas məsələ bu ifadələrin necə işlədilməsi, sənətkarın yeni-yeni kəşflər hesabına xalq dilinin özünü də zənginləşdirməsi, onu yeni inkişaf yoluna yönəltməsidir. Bu prinsipə əsaslanısaq şairin ayrı-ayrı feillərlə işlətdiyi ifadələrin çoxluğu deyil, onların üslubi rəngləri bizi düşündürməli və öz müəllifinə əsl məhəbbət doğurmalıdır. Zakir bu məhəbbəti öz sənətkarlıq xüsusiyyətinin incəliyi və orijinallığı hesabına qazanmışdır.

"Düşmək" feili ilə "əyağ" sözünün yaratdığı iki tərkibə baxaq:  
Dur sallan, ey şahi-xuban,  
**Düssün əyagına** yüz can.

Bu misaldakı "ayağına düşsün" ifadəsi "səcdə etsin" və ya "qurban olsun" mənasındadır. İkinci misal: - Meylər kimi **əyaglara düşmüsəm**. Buradakı "əyağlara düşmək" ifadəsi isə gərəksiz bir şey kimi yərə atılmaq, lazımlı olmamaq mənasında işlənmişdir. Hər iki ifadənin eyni sözlərlə verilməsinə baxmayaraq mənaları müxtəlifdir. Bunları çoxmənalı sözlərlə də qarışdırmaq olmaz, çünkü "ayaq" sözü birinci halda mənsubiyyət şəkilçisi, ikinci halda isə cəmdə olmaqla yönlük

hal şəkilçisini qəbul etmişdir. Əlbəttə, bu iki ifadənin arasındaki əsas fərq üslub fərqi idir. "Öyağına düşmək" lirik şeirdə, "əyaqlara düşmək" ifadəsi isə satirik şeirdə işlənmişdir. Bunları bir-biri ilə əvəz etsək, o zaman daxili əlaqə qırılar.

Q.Zakirin dilində leksik sinonimlərlə yanaşı frazeoloji sinonimlər də geniş yer tutur. Mənə çalarlığın, ekspressiv-emosional xüsusiyyətlərinə görə rəngarəng olan frazeoloji sinonimlərin üslub müxtəlifliyi və zənginliyi üçün böyük əhəmiyyəti vardır. Bir ümumi anlayış ətrafında toplanan bu ifadələrin üslubi xüsusiyyətləri mətn daxilində daha bariz şəkildə meydana çıxır. Məsələn, "hicran dağı" və "firqət odu" ifadələrinə baxaq:

Nə gərək sevəydim ol bivəfanı,

Nə də belə **hicran dağı** görəydim

**Firqət odu** məni yandırıb yaxar...

Bu misralardakı "hicran dağı" və "firqət odu" ifadələrində ümumi bir mənə mövcuddur ki, bu da "ayrılıq əzabı"na uyğundur. Lakin bu ifadələrin hər birinin özünəməxsus xüsusiyyəti, incə fərqi vardır ki, bu da həmin ifadələrin üslubi mahiyyətini müəyyənləşdirir. Əgər biz ikinci misalı dəyişdirib "Hicran dərdi məni yandırıb yaxar" etsək, onda görərik ki, burada əvvəlki təravət, sadəlik, dil baxımından əvvəlki gözəllik yoxdur. Məhz bu xüsusiyyət tədqiqatçıları belə bir nəticəyə gətirib çıxarıır ki, ifadənin emosional çalarlığında və obyektiv mənasında kiçik dəyişiklik olmadan hər hansı bir kontekstdə biri digərini əvəz edə bilən sözləri - əsl sinonimləri tapa bilmərik. Əksər hallarda iki sözün hər cəhətdən qarşılıqlı əvəzolunmasını təsdiq etmək çətdir. Misallara baxaq:

Karvanda bir dəvə, bir də bir eşşək,

Lağər düşmüş idi mənim yabım tək.

Sağrısına əgər vursan yüz şallaq,

Götürməzdi ayaq üstündən ayaq...

Yoxuşun başına qalmışdı əndək,

Əlini böyrünə saf vurdυ eşşək.

Göründüyü kimi, bu misallarda "götürməzdi ayaq üstündən ayaq" və "əlini böyrünə vurdυ" sinonimləri öz mənə və üslubi çalarlığına, həmçinin emosional rəngarəngliyinə görə bir-birindən fərqlənir. Dilimizdə "ayaq götürmək" frazeologizmi mövcuddur. O, "tez-tez yerimək, getmək" məfhumunu verir. Amma "ayaq götürməmək", xüsusən də "ayaq üstündən ayaq götürməmək" şəklində bir ifadəyə müasir danışq və eləcə də yazılı dilimizdə təsadüf olunmur. Zakirdə işlənən bu

ifadə "yeriməmək", "yorulub əldən düşmək" anlayışına yaxın bir mənada işlədilmişdir. Bu beytdə istər cümlənin quruluşu, sözlərin düzünmü və onların eşidilmə ahəngində, istərsə də söz və söz birləşmələrinin mənalarında biz sanki döyülen, lakin yeriməyə qüvvəsi qalmayan bir zavallı heyvanın siluetini görürük. Həyat həqiqətini daha qabarıq nəzərə çarpdırıb bu ifadələr şairi artıq sözlərdən, uzun-uzadı təfərruatdan azad etmiş, mənənəni bütün aydınlığı və tamlığı ilə üzə çıxarmışdır.

Zakirin əsərlərinin lügət tərkibində mühüm yer tutan frazeoloji sinonimlər şeirlərə müxtəlif məna rəngləri verən ifadələr dil materiallarındadır. Az bir qismi kitab dilindən gəlmış bu ifadələr təsvir edilən hadisə, şərait və surətlərin xarakterindən asılı olaraq müxtəlif üsul və məqsədlərlə işlədilmişdir. Şeirlərdə "ölmək", "öldürmək" anlayışı ilə əlaqədar işlədilən feili frazeoloji ifadələr bu cəhətdən diqqətəlayiqdir: Canını almaq, həlak olmaq, ömrü başa yetişmək, canı çıxməq, vəfat etmək, can vermək, vasili rəhmət olmaq, dünyadan köçmək, ruhu bədəndən uçmaq, məmat olmaq, həqq əlindən almaq, canından keçmək, boynunu vurmaq, köç etmək, mənzili-məqsudə varid olmaq, canı təslim etmək, qurban olmaq, tələf olmaq, fələk əldən almaq, dünyadan getmək, əcəli yetişmək, mürçi-ruhi bəqayə pərvaz etmək, həlak olmaq, güdəzə getmək, fənaya getmək, xak ilə yeksan olmaq, pis üzündən qurtarmaq, sakini ləhəd olmaq. "Ölüm" məfhumuna sinonim olan 28 frazeoloji ifadənin Zakirdə işlənməsi məhz sinonimlərin üslubi xüsusiyətlərindən irəli gələn bir halıdır. Məlumdur ki, bədii əsərdə eyni söz və ya ifadənin təkrar işlədilməsi əsərin üslubi cəhətdən ağırlaşmasına, yeknəsəqləşməsinə və beləliklə də çox vaxt təsir qüvvəsinin azalmasına səbəb olur. Məhz bu xüsusiyəti nəzərə alan Zakir sinonimlərə böyük əhəmiyyət vermişdir. Danışan şəxsin əşyaya və ya hadisəyə münasibətini onun işlətdiyi sinonimlərdən də bilmək olur. Məsələn, **vəfat etmək** və **məmat olmaq** ifadələrində ölümün səbəbi bilinmirsə də, şair bu ifadələri mətn daxilində elə işlədir ki, onun mövqeyi bize bəlli olur. Belə bir beytə baxaq:

Hər mərizə eyləsələr əlacı,  
Ehtiyatın görün, tez **oulur məmat**.

**Məmat olmaq** ifadəsi ilk baxışda nəzəri heç cəlb etmir. Bunun bir səbəbi cümlədə ifadəsini tapmış fikrin özünün satirik planda verilməsi və acı gülüş doğura bilməsidir. Şair başqa bir yerdə: - Ənisü mehribanım Mehribanda vasili-rəhmət olub", - deyərək, "vasili rəhmət olmaq" frazeologizmini işlədir, bu, onun ölənə yaxın münasibətdən irəli gəlir. Şair "ənisü mehribanım" ifadəsi ilə ölənə (Baba bəy Şaki-

rə) səmimi müraciət etsə də, onunla kifayətlənməmiş,, "ölmək" məfhumunu yumşaldaraq ona həzinlik gətirmiş, fikrini daha münasib ifadə ilə vermişdir.

Şair müəyyən obyekte qarşı narahəti olduqda, ona hörmət bəsləmədikdə sinonimlər cərgəsindən təhqir çalarlığını daha bariz əks etdirən sözü seçib işlədir:

Rüsvayı aləm etdi bizi, Zakira, görüm

**Olsun** təmami tezlik ilə **sakini-ləhəd**.

Bu beyt də "sakini ləhəd olmaq" (qəbir əhl olmaq) ifadəsi təkcə ölmək anlayışını bildirməklə qalmır, o, eyni zamanda obyekte qarşı mənfi münasibət, qarğış, təhqir çalarlığı da bildirir. Deməli, bədii əsərdə subyektiv münasibət sinonim söz və ifadələrin seçilib işlədilməsində müəyyən rola malikdir.

Çək tiğini, vur boynunu, ey şux, qoy **olsun**,

Bu Zakiri-xoş təbü sükəndən sana **qurban**.

Əli Zülfüqarın vursun belinə,

**Bəlkə ölə, pis üzündən qurtulaq.**

Bu beytlərdə "çək tiğini", "vur boynunu", "qurban olsun" və "Əli Zülfüqarın (qılincin) belinə vursun", "ölə", "üzündən qurtulaq" söz və ifadələri bir-birinin sinonimləridir. Həmçinin burada "çək tiğini" və "Əli Zülfüqarın vursun belinə", "vur boynunu" və "ölə", "qurban olsun" və "üzündən qurtulaq" sinonimləri mövcuddur. Birinci beyt lirik şeirdən, ikinci beyt isə satirik şeirdən götürüldüyündən ifadə formalarının özündə belə böyük fərq vardır. Bu fərqi hər sinonimin arxasında duran incə, spesifik məna çalarlığına malik üslubi rəngarənglik də aydın göstərir. İkinci beyt bir çox cəhətdən diqqətəlayiqdir. Bir beyt də bir fikir ətrafında toplaşan "belinə vurmaq", "ölmək" və "üzündən qurtulmaq" söz və ifadələri müəyyən ardıcılıqla düzülmüş və bir-birini tamamlayır. Birinci misrada qəzəb, hiddət var, lakin hələ nifrət yoxdur. Belə bir cümlə obyekti tam çılpalığı ilə göstərmir. "Bəlkə ölə" fikrindən sonra gələn "pis üzündən qurtulaq" ifadəsi ilə biz qarğanan şəxsin necəliyini bilirik. Bu hissədəki "pis" sözü təkcə "üz" isminə aid olmaqla qalmır, məcazlaşaraq "üzündən qurtarmaq" frazeologizmini də təyin edir. Şair "ölmək" məfhumuna müvafiq frazeoloji ifadəni satırı üslubuna uyğunlaşdırmışdır.

Başqa bir yerdə "Belə knyazı həqq alsın əlimdən, mən tutum mətm" - dedikdə biz görürük ki, şair "həqq alsın əlimdən" frazeologizmini "allah öldürsün" ifadəsinə tam sinonim götürmüştür. Bunu ifadə-

nin ardınca gələn "mən tutum matəm" cümləsi də təsdiq edir. Bu hələ nəzərdə tutan Ə.Dəmirçizadə yazır: "Məhz buna görə də sinonimlərin üslubi məqamlarının müəyyənləşdirilməsində frazeoloji vahidlərin təkcə mənaca deyil, emosional-ekspressivlik nöqtəyi-nəzərindən də məqsədə uyğunluğu və yeganəliyi nəzərə alınır" (10, səh. 127).

Zakirin əsərlərində iki və daha artıq frazeoloji ifadədən ibarət sinonimik sıralar olduqca çoxdur. Onların hamısını burada sadalamaq qeyri-mümkündür, buna görə də biz onlardan bəzilərini qeyd etməklə kifayətlənəcəyik.

**Bağrına basmaq - ağuşə çəkmək - boynuna qol salmaq.** Zakirin əsərlərində bu ifadələr sinonimlik kəsb edir. Məlumdur ki, "bağrına basmaq" ifadəsi ümumxalq dilində daha geniş işlənir. "Ağuşə çəkmək" ifadəsi isə bədii dilə, daha doğrusu poetik dilə aiddir. Bəs necə olmuşdur ki, şair "boynuna qol salmaq" ifadəsindən də istifadə etmişdir? Bunu aydınlaşdırmaq üçün həmin ifadələrin işləndiyi misralara nəzər yetirmək lazımdır:

Üryan özünü **bağrına bas**, onları əmma,

At əndək irağə.

**Çəkə ağuşə** cismi-yasəməni,

Eyləyə seyri-xalü xəttü üzər

**Qol salıb** cavanın **boynuna** düxtər.

Çox təbiidir ki, birinci ifadə müstəzadda, ikinci ifadə tərcibənddə, üçüncü ifadə isə bir mənzum hekayədə işlədilmişdir. Deməli, sinonimlərin məna, forma və quruluşca seçilib işlədilməsi mənzum əsərlərdə vəzn, qafiyə və başqa şəriyyət tələbləri ilə də əlaqədardır. Biz "bağrına basmaq" ifadəsini misal getirdiyimiz beytde öz sinonimləri ilə əvəz edə bilmərik. Çünkü "ağuşə çəkmək" və "boynuna qol salmaq" ifadələri "bağrına basmaq" ifadəsinə yaxın olsalar da, onu tam əvəz edə bilmir. Yaxud, "bağrına basmaq" və "ağuşə çəkmək" ifadələri "boynuna qol salmaq" ifadəsinin mütləq sinonimi deyildir. Bu ifadədəki genişlik, aydınlıq əvvəlkilərdə yoxdur. Məhz belə halları nəzərdə tutan S.İ.Karsevski haqlı olaraq yazır: "Mütləq sinonimlərin varlığını, başqa sözlə desək, bütün vəziyyətlərdə bir-birini əvəz edə bilən iki işaretinin (əlamətin) varlığını təsdiq etmək çətindir, çünkü mütləq iki vəziyyət yoxdur. Lakin həmçinin mütləq fərdi vəziyyətlər də yoxdur, çünkü belə olsayıdı, işaret (əlamət) bir an yaşaya bilerdi və işaretlərin (əlamətlərin) sistemi olan dil qeyri-mümkün olardı" (J.S.

Karsevskiy. Dilçilərin ikinci beynəlxalq konqresinin materialları. Cənvrə, 25-29 avqust 1931-ci il. Paris, 1933, səh.158. fransız dilində)

Zakirin şeirlərində həmcins üzvləri təşkil edən sinonim ifadələrdən istifadə sinonimlərin üslubi xüsusiyyətlərindən biri kimi çıxış edir. Şair hər hansı bir hadisəni, əşyani, əlaməti, keyfiyyəti, məfhumu əhatəli səciyyələndirmək üçün əsərlərdə belə ifadələrə geniş yer vermişdir. Eyni sinonimik sıraya daxil edilən ifadələrin yanaşı, bir-birinin ardınca gəlməsi müəyyən məzmunun daha tez qavranılmasına imkan yaradır. Misallar:

**Zakir, dön başına, düş ayağına**

**Görən yaxa yırtıb, həzər gətirdi.**

Verilmiş misallarda "başına dönmək" və "ayağına düşmək", "yaxa yırtmaq" və "həzər gətirmək" sinonim ifadələrinin əsas mənası birdir, lakin onların hər birinin özünü ayrı-ayrılıqla spesifik məna çalarlığı vardır. Şair hər bir misrada ifadələrin yalnız birindən də istifadə edə bilərdi və həmin məzmunu alardı. Lakin sinonim ifadələrin ikisinin yanaşı, ardıcıl gəlməsi onların mənasını izah etməklə təsir qüvvəsini də artırılmışdır. Göründüyü kimi, Zakir yaradıcılığının əsas xüsusiyyəti olan rəngarənglik ona burada da köməklik göstərmmiş və o, ifadələrin ince məna çalarlığını və bilmüşdür.

Məlumdur ki, sinonimlərin yaranmasında dialekt mənşəli ifadələrin də müəyyən rolü vardır. Zakirin şeirlərində bu qrupdan olan sinonimlərə də təsadüf olunur:

Adətdir xublara başdan, binadan

Bir müddət aşiqə hələ **yağ çəkər**.

Eylə ki, yandırıcı dürüst ayağın,

Görərsən ki, yavaş-yavaş **dağ çəkər**

Beş gün, üç gün **duzlar tərəsin** əvvəl,

Aralıqda olur filcümlə get - gəl.

Şairin "Çəkər" rədifi qoşmasından gətirdiyimiz bu parçada "yağ çəkmək", "ayağın yandırmaq", "tərəsin duzlamaq" ifadələri hal-hazırda ədəbi dildən daha çox dialektlərdə yaşayır. **Həvəsləndirmək, əzizləmək, bənd etmək** mənasında işlənən bu ifadələr mütləq mənada sinonim deyildir. Zakir isə bunları bir dominant söz ətrafında (şirnikləşdirmək) sinonimləşdirmişdir.

Ekspressiv - emosional hiss yaratmaqdə misilsiz rol oynayan sinonim ifadələr məna incəliyinə, işlənmə yerinə və üslubi məqamına görə fərqlənir və bu hal özünü Zakirin əsərlərində əksər hallarda göstərir.

Zakirin əsərlərində ümumi anlayışların təzadlı xüsusiyyətlərini əks etdirən antonimlərə də tez-tez təsadüf olunur. Şair müəyyən əşya, hadisə və ya əlamətin zidd cəhətlərini qarşılaşdırmaq yolu ilə oxucuda canlı təsəvvür yaradır, ona güclü təsir göstərir. Misallar:

Yaxşı gündə mənəm-mənəm deyənlər,  
Ovu göydə alib, göydə yeyənlər,  
Yaman gündə tamam durub kənara  
İstər bir fənd ilə özün qurtara.

Burada diqqəti cəlb edən "yaxşı gün" və "yaman gün" ifadələridir. Əgər bu misralardan həmən ifadələri çıxarsaq, buradakı ziddiyət və qarşılaşdırma da aradan götürüləcəkdir. Deməli Zakir təsvir edilən şəraitit qabarıq və obrazlı şəkildə vermək üçün həmin ifadələrə müraciət etmişdir.

Bədii dilin qüdrətli ifadə vasitələrindən olan frazeoloji antonimlər yanaşı gəldikdə fikri daha kəskin və təsirli əks etdirir. Zidd məfhumların paralel işlədilməsi müəyyən bir əşya və ya hadisənin əks qütbərinin bütün təfərrüati ilə qabarıq şəkildə təsvir edilməsi deməkdir. Frazeoloji antonimlər anlayışın müxtəlif tərəfləri haqqında oxucuda ilk baxışda müəyyən rəy yaradır, onun müsbət və mənfi cəhətlərini tez və dəqiqliklə görməyə imkan yaradır. Bu cəhəti şairin xüsusən, xalq dilindən götürdüyü atalar sözü və ifadələrdə daha çox görmək olur.

Qolumuzdan tutan yox, qılçamızdan qaldıran çoxdur,  
Bizə qəht oldu bu aləmdə bir müşkül-güşay knyaz.

Burada "qolumuzdan tutan" (kömək edən) və "qılçamızdan qaldıran" (mane olan) frazeoloji antonimləri qoşa işlənmiş, şairin yaşadığı dövrün ziddiyətli xarakterini açıb göstərmişdir. Nümunə götirdiyimiz bu atalar sözünün əsasında **qol-qılça, tutmaq** (saxlamaq) - **qaldırmaq, yoxdur-çoxdur** kimi kontekstual antonimlər durur. Şair dövrünün insanları arasındadakı kontrastı antiteza vasitəsi ilə qarşılaşdırılmış, müqayisə aparmışdır.

Əlbəttə, əsərlərdə mütləq antonimlər daha çoxdur. Nitqi canlı və obrazlı edən bu dil materialı şairin əlində təsirli üslubi vasitə olmuşdur:

**Xeyir görsün, istər düşsün ziyanə,**  
Bil ki, bədəsildən yoxdur fayidə,  
**Əyri dolan, istər düz, qabağında.**  
Necə müddətdi **kəsad olmuş** idi, **oldu rəvac.**  
Kimi **yoxa çıxdı**, kimi **var oldu.**

**Şair xeyir görmək - ziyan düşmək, əyri dolanmaq - düz dolanmaq, kasad olmaq - rəvac olmaq, yoxa çıxmaq - var olmaq** kimi mütləq antonimlərdən istifadə sayəsində keşkin kontrast, ironiya, komizm yarada bilmüşdir. Məhz bu ideomatik antonimlər fikrin oxucuya daha tez, asan və yadda qalan tərzdə çatmasına şərait yaratmışdır.

Əsrlərdən bəri dilin lügət tərkibində özünə möhkəm yer tutmuş frazeoloji ifadələrin kiçik bir qismi iki və daha artıq mənada işlənir. "Əl vurmaq" ifadəsinə baxaqq. Bu frazeoloji ifadənin nominativ mənası "toxunmaq", "dəymək"dir və həmin bu mənada Zakirin əsərlərində bir neçə yerdə işlənmişdir:

Zakirin qətlinə bəsdir nigahın,

**Əl vurma**, qəbzeyi-xəncər istəməz.

"Əl vurmaq" ifadəsinə başqa bir mənada - "axtarmaq" mənasında da rast gəlirik:

Həqqə layiq heç birində görmədim felü əməl,

Dedilər ki, var, yoxdur, hər yana mən **vurdum əl**.

"Əl aparmaq" ifadəsi əsasən "tutmaq" mənasında işlənir. Lakin ona "yolmaq" (saçı)

Amandı, baş açıb, **əl aparmasın**,

Siyah zülfü - təbdarə, gəlməsin.

bəzən isə "baxmaq", "tanış olmaq" mənalarında təsadüf olunur:

Göstərir xəlqə ənənə surət özün əclaflər,

**Əl aparsan** surəti-reydir miyani-kaflər.

"Göz tikmək" ifadəsinə Zakirdə əksər hallarda "baxmaq" mənasında rast gəlirik:

Zakir, başdan bəxtin qaradır sənin,

**Göz tikmə** yollara kimdir gələnin?

Bu ifadə "ümid olmaq" mənasında da işlənmişdir:

Dərviş ona derlər ola nikəndiş,

**Göz tikə** qisməti - ruzirəsənə.

"Can vermek" frazeologizmi Zakirin əsərlərində həm "həyat vermək", "yaratmaq",

Lənət olsun bədəsilə, gövdənə,

İstəmə, əger ki, **can verə** sənə.

həm də "vəfat etmək" mənasında işlənmişdir:

Götür qoy başımı dizin üstünə,

**Can verəyim** baxa-baxa üzünə.

"Üz qoymaq" frazeologizmi "getmək" felinə sinonim olmuşdur. Müasir dilimizdə "getmək" feili ilə birlikdə "üz qoyub getmək" şəklində işlənir. Bu ifadəyə Zakirdə ümumxalq dilində olduğu kimi "hörməti olmaq":

Adam gərək bir **üz qoya aradə.**

və "çixmaq" mənalarında təsadüf olunur:

Bürçi-aban bipərdəvü bihicab

**Üz qoydu dışraya,** misli-afitab.

"Üz tutmaq" ifadəsi "getmək" mənasında işlənərkən "üz qoymaq" frazeologizminə sinonim olur. Məsələn:

Turac çolpasına **üz tutar** tək-tək.

Lakin "üz tutmaq" ifadəsi eyni zamanda "baxaraq müraciət etmək" mənasında da işlənir:

Ondan sonra **üzün tutub** çəqqalə

Dedi: "oldu bölgü sana həvalə".

Poetik təfəkkürün məhsulu olan söz sənətində bədii dilin rolu və əhəmiyyəti elə mühüm bir amildir ki, bu, bədii ədəbiyyatın özünün yaranmasına bərabərdir.

## **FRAZEOLOJİ İFADƏLƏR ATALAR SÖZLƏRİ VƏ ZƏRB-MƏSƏLLƏRDƏ**

Yaradıcılığında şifahi xalq ədəbiyyatına toxunmayan, ondan qidalanmayan, xalqa, xalq dilinə yaxınlaşmağa çalışmayan bir sənətkarı təsəvvür etmək çətindir. Lakin bir cəhət var ki, bu yaxınlığı, bu əlaqəni hamı bir cür başa düşmədiyi, anlamadığı üçün xalq dilindən, eləcə də xalq ədəbiyyatının zəngin xəzinəsindən hər kəs özünəməxsus tərzdə istifadə edir. Bu hal həmişə forma və məzmun axtarışına, inadlı yaradıcılıq əzab-əziyyətinə səbəb olmuş, bir qrup yazıçı xalq dilini sadəcə yamsılayaraq ondan irəli gedə bilməmiş, bir qrupu ifratçılığa vararaq ondan çox-çox uzaqlaşmış, yadlaşmış, bəziləri isə xalq dilinin özünü belə inkişaf etdirmiş, ona milli zəmindən doğan kolorit, sadəlik, təbiilik götirmiş, müasirlərinə və xələflərinə örnək olmuş, böyük irs və yaradıcılıq metodu qoyub getmişdir. Sonuncu qrup sənətkarlar-dan olan Q.Zakir xalq dilinə həssas qəlblə yanaşmış, danışq dilinin əsas və gözəl xüsusiyyətlərini şeirimizə götirmiş, bədii dilin forma və ifadə vasitələrini inkişaf etdirmişdir. O, frazeologizmlərdən, atalar söyü, zərb-məsəllərdən, aforizm, hikmətli söz və rəvayətli ifadələrdən

külli miqdarda istifadə sayəsində şeirlərinin daha anlaşılı, oxunaqlı olmasına, xalq arasında geniş yayılmasına çalışmış və buna nail olmuşdur. Əlbəttə, istedadın xarakteri və sənətkarlıq xüsusiyyəti ilə bağlı olan bu hal Zakir şeirlərinin hamısına eyni dərəcədə aid deyildir. Dövrünü bütün təfərrüati ilə - ən ülvi gözəlliklərindən tutmuş nifrət ediləcək cirkinlik və eybəcərliklərinə qədər təsvir edən Zakir bəzən naturalizmə qapılmış, hətta vulqar söz və ifadələri işlətməkdən belə çəkinməmiş, adı məişət sözlərini də şeir dilinə gətirmiştir. Məhz bu hesaba onun şeir dili xalq danışq dilinə o qədər yaxınlaşmışdır ki, çox vaxt şifahi ədəbiyyat nümunələrindən seçilir.

Tədqiqatçıların birinin dediyi kimi "bu əsərlərdə xalq poeziyası nəfəs almaqdadır" (23,səh.44) Bu şeirlərdə xalq ruhu, xalq hikməti, xalq danışq tərzi hakimdir.

Qəm tünlük, mən yalqız, yüz yanə çəkər,  
Zakirəm, böyüüb başım, ağlaram.

Bu beytdə hər şey xəlqidir, hər söz və ifadə milli zəmindən doğur, Azərbaycan xalqının təfəkkür tərzinə məxsusdur. Bu bir beytdə əsrlər-cə tarixi olan şeirimizin özünəməxsus məziiyyətləri - lakonizm, ifadəlilik, obrazlılıq kimi xüsusiyyətləri öz əksini tapmışdır. Misalda işlənmiş bircə "başı böyümək" ifadəsi beytin (şeirin demirk, məhz beytin, çünki şeirdə belə ifadələr onlarcadır) ümumi fonunda parlaq işıqdır.

Zakirin folklorдан götürdüyü belə misalların sayımı istənilən qədər artırmaq mümkündür:

Nəzmi-təbin ola dürrü cəvahir,  
Xəlq içində qiymətidir qara pul.  
Zindəganlıq mana düşvardır ondan sonra  
Bar-ilahə, mana gəlsin, nə ki canana gəlir...  
Uzaqdan sikkəyə gülə atacaq,  
Min tümən altuni görən canımız

İraq olsun yaman gözdən, pəsəndidə əmir olmuş və s.

Maraqlı bir cəhəti qeyd edək ki, istər bu misallarda, istərsə də ümumən Zakir yaradıcılığında xalqdan gələn ifadələr əksərən öz sadəliyini, anlaşılığını saxlamış, dilin aydınlığını, təmizliyi üçün əhəmiyyətli rol oynamışdır. Göründüyü kimi, bu misalları nəzərə çarpıran elə xalq ifadələridir. "Pula gülə atmaq" ifadəsi ümumxalq dilində "pulu olmamaq" mənasını bədii, obrazlı şəkildə ifadə edir. Çar fərmanları ilə hüquqları məhdudlaşdırılan xan və bəylər keçmiş gözəl günlərini yada salır, getdikcə müflisləşdiklərini göz öönüne gəti-

rib dəhşətə gəlir və fikirləşirlər ki, belə gedərsə, bir neçə müddət-dən sonra "uzaqdan sikkəyə güllə atacaqlar". Vaxtile min tümənlərlə altuna pul deməyən bir təbəqənin nümayəndələrinin indi pula güllə atması, nökərlərə "boyunduruq yoldaşı olması" nə qədər gülündür. Bəlkə də xalq "pula güllə atmaq" ifadəsini elə varlılara qarşı nifrətini bildirmək və onları ələ salmaq, cırníxdırməq üçün yaratmışdır. Axı istismar olunduğu dövrlərdə də zəhmətkeşlər çox pul qazanmırlılar ki, az aldıqları zaman ona güllə atsınlar, pulun olmadığından şikayətlənsinlər. Atalar sözünün bu qüdrətini yüksək qiymətləndirən M.Qorki yazdırdı: "...Ümumiyyətlə, atalar sözü və məsəllər zəhmətkeş xalqın bütün həyatı, ictimai tarixi təcrübəsini nümunəvi bir suretdə ifadə edir və yazıçı üçün bu materialla tanış olmaq zəruridir" (32, səh. 493).

Sadə, qısa, yiğcam yazımaq tələbi, ədəbi dili xalq dilinə yaxınlaşdırmaq arzusu şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmək zərurətini doğurur. Burada, xüsusən atalar sözü və məsəllərin rolü misilsizdir. Çünkü onlar xalq müdrikliyini, xalqın zəka və düşüncəsini, xalqın həyatı təcrübələrinin nəticələrini eks etdirir, "bunlar xalqın dünya görüşünün, onun əməli həyat fəlsəfəsinin xülasəsi, qısa və dolğun, yiğcam və mənalı bir şəkildə, aforizmlər halında ifadəsidir" (2, səh.5).

Həyatdan ayrı düşüb bir künçə çəkilərək guşənişin olan, özürün az-çox poetik qəlbinə, istedadına arxayın olub özündən əvvəlkı yazıçıların ırsından başqa heç bir şeyə meyl etməyən, xalq dilinin milli kolortlı ruhundan bəhrələnməyən və onun tükənməz zənginliyinə yiyələnməyən sənətkarı həqiqi sənətkar hesab etmək olmaz. Q.Zakir qələmə aldığı predmet və hadisələri, xüsusən insanların daxili aləmini, psixologiyasını, mübarizəsini qələmə alarkən canlı danışq dili frazeologiyasından istifadə etmiş, öz şeir dilinin bədiiliyini artırmağa səy göstərmişdir. O, şeirlərində anlaşılmaz qəliz sözlərə, ərəb-fars tərkiblərinə çox yer verməmiş, onların əvəzinə canlı, ehtirashlı, alovlu, həyati ifadələri işlətmış, ədəbiyyata, bədii dilə xalq dilinin obrazlığını, onun ahəngdarlığını gətirmişdir:

Gözəl sevən gərək keçə canından,  
Canını istəyən dilbər istəməz.

Sadə, aydın bir dildə ifadə olunmuş bu beyt bizə istər-istəməz "can getməyincə, canan ələ gəlməz", "Cananı sevən canından keçər" atalar sözlərini xatırladır. Onsuz da bədii, yiğcam olan bu atalar sözlərini şair ustاد əli ilə cılalayıb bədii təsir qüvvəsini daha da artırılmışdır.

Nəsr əsərlərində ayrı-ayrı tiplər, surətlər iştirak etdiyi üçün onlar özünəməxsus ifadə üsulları, vasitələri ilə çıxış edir, öz təfəkkürlərinə uyğun fikirləşir və danışırlar. Buna görə də nəsrlə yazılmış əsərlərin danışiq dili ilə yaxınlığı mütləqdir və yazılıçı başqa cür də hərəkət edə bilməz. Əks təqdirdə, əsərin dili müəllifin dili olardı. Nəzm əsərlərində, xüsusən süjetlərə işə məsələ başqa şəkildədir. Belə əsərlərdə şairdən xüsusi istedad, xalq ruhuna və dilinə yaxınlıq mənasında xəlqilik tələb olunur ki, şeir cansızıcı, yorucu olmasın, məzmun öz müvafiq həllini tapmış olsun, boyaları zəngin və əlvən olsun. Şairin ustalıq və məharətini də elə bununla bilmək olur.

O zaman ki, döner üzü,  
Bəhanəli olar özü,  
Açar, çəkər iki sözü,  
Uzadıb bir kitab eylər.

Zakir bu bənddə "üzü dönmək", "bəhanəli olmaq", "sözü uzatmaq" ifadələrindən, sözləti mənalardan və dolayısı ilə bir atalar sözündən istifadə etmişdir. "Söz dediyin dəmirdir, döyüldükçə uzanar", "Söz sözü çəkər, bez arşını", "Söz sözün söykəyidir" kimi məşhur atalar sözləri Zakirdə "Açar, çəkər iki sözü; Uzadıb bir kitab eylər" şəklini almışdır. Deməli, şair atalar sözünü sadəcə olaraq köçürməmiş, ondan dil, ifadə, bədii təsir vasitəsi kimi bəhrələnmişdir.

Həstədə yetəndə kişinin salı,  
Gərək qoya dodaq-dodaq üstünə.

Burada "dodaq-dodaq üstünə qoymaq" ifadəsi ixtiyar bir şəxsin vəziyyətini çox düzgün göstərir. Bu frazeologizmi bu halda, belə "çılpaq" şəkil də çətin ki, nəsrənə vermək mümkün olsun. Göründüyü kimi, dərin müşahidə qabiliyyəti, şəxsi xarakterizə etmək, fərdiləşdirmək bacarığı, tipin dünyagörüşünə uyğun söz tapmaq məharəti şairi yekrəng üsullardan xilas edə bilməşdir. Ümumiyyətlə, Zakirin əsərlərində folkloranın gələn xalq ifadələrinin əslubi imkanları çox, işlənmə formaları müxtəlidir.

Xalqın bədii təfəkkürünün məhsulu olan atalar sözləri, məsəllər və ideomatik ifadələr əsrlərdən bəri xalq içərisində yaşayıb möhkəmlənən və milli xüsusiyətləri özündə cəmləşdirən zəngin dil materialıdır. Bu tip ifadələr Q.Zakirin şeir dilinin əsasını, fəqərə sütununu təşkil edir. Şeir texnikasına uyaraq heca, vəzn, qafiyə və bölgü xatırınə bəzən sözlərin yerinin dəyişdirilməsini, tərkib hissələrinin arasına ifadənin daha da qüvvətləndirilməsi üçün yeni sözlərin artırılmasını, fikrə münasibət bildirən ara sözlərin işlədilməsini nəzərə almasaqla, ümumxalq dilində mövcud olan bu ifadələr əsasən, öz formasını şeirlərdə saxlamışdır.

Şifahi xalq ədəbiyyatında "Bir başa iki qapaz ağır olar" və ya "İki yumruq bir başa cəfadır" atalar sözü Zakirdə "İki yumruq bir başa gücdür" şəklində işlənmişdir. Əlbəttə, əgər burada söhbət təkcə iki yumruğun başa əziyyət olmasından (sözün müstəqim mənasında) getsə idi, bu cümlə atalar sözü olmazdı. Bunun doğrudan da belə olduğunu görmək üçün həmin ifadədən sonra gələn misranı xatırlamaq kifayətdir. - "Cahili zuri təbiət saxlasın, pirani-kürk". Cavanı təbiətin gücü saxlar, qocanı kürk. Cavan olmayasan, soyuq vaxtlarda səni təbiət qoruyub saxlamaya, həmçinin kürkün də olmaya, o zaman iki yumruq bir başa zor olar, yəni sağlam olmazsan. "Dözməmək" sözünün sinonim kimi çıxış edən "İki yumruq bir başa gücdür" atalar sözü bu mənada şairin əlində tutarlı ifadə vasitəsi olmuşdur.

"Qonaq güclü olsa ev yiyəsin evdən qovar" atalar sözü Zakirdə "Ev sahibin qovar zor olsa qonaq" şəklində verilmişdir. Öz yiğcamlığına, fikri sərrast ifadə etməsinə və möhkəm quruluşuna görə bu ifadə birincidən daha obrazlıdır. Bu, ifadənin heç də müəyyən qalıba salınması ilə deyil, həm də iki "ev" sözündən birinin ixtisarı ilə əlaqədardır. Burada söhbət güclü qonağın ev yiyəsini evindən qovmasından getmir, haqsızlığın bəzən haqqə qalib gəlməsindən gedir.

Elə atalar sözləri vardır ki, Zakir onları dildə olduğu kimi şeirlərində vermişdir. Məsələn - "Olmadı deyən bir muna kənd aşrı it ürməz" misrasında "Kənd aşrı it hürməz"; "Evlənirsən, barı get anqırıban tayıni tap" misrasında "Anqır, tayıni tap"; "Məsəldir, bir paydan bir kişi doyar" misrasında "Bir paydan bir kişi doyar"; "Məşhur məsəldir ki, bitər ot kökü üstə" misrasında "Ot öz kökü üstə bitər"; "Heç adətdə yoxdu elçiye zəval" misrasında "Elçiye zaval yoxdur" atalar sözüdür.

Çox vaxt şair atalar sözünün tərkibindəki bir və ya iki sözü sinonimləri ilə əvəz etmişdir. Məsələn, bir şeirdə belə bir ifadə-cümə var: "Yetmişində zurna çalmaq öyrənən; Gərək axirətdə çala"... Bu ifadə şifahi xalq ədəbiyyatında "Yetmişində zurnaçılıq öyrənən, gorunda çalar" şəklindədir. Deməli, şair "zurnaçılıq" sözünü "zurna çalmaq", "gor" sözünü isə "axirət" sinonimləri ilə əvəzləmişdir.

"Çürüyün zora ne tabı" atalar sözü əsasında yazılmış "Məsəldir, güclüyə nə dözər, çürük" misrasındaki "dözmək" "tab gətirmək" feilinin, "Kor quşun yuvasın allah öz əlilə tikər" atalar sözü əsasında yazılmış "Tikər kor leyleyin həqqə, yuvasın ol xudad" misrasındaki "xudad" "allah" sözünün, "Əvvəl danışan bilsə ki, sonrakı nə danışacaq, heç danışmaz" atalar sözü əsasında yazılmış "Əvvəl deyən bilsə sonki nə de-

yər, dodağın tərpətməz" misrasındaki "dodaq tərpətmək" "danışmaq" sözünün sinonimidir.

Zakir bəzi hallarda atalar sözününancaq məzmununu saxlamışdır, konstruksiyasını isə dəyişdirmiş, öz sözləri ilə ifadə etmişdir. Məsələn, "Qəzadan qaçmaq olmaz" atalar sözünü "Təqdiri-qəzayə olmadı çarə" şəklində, "Çaqqalın hayfini baqqaldan çıxarlar" atalar sözünü "Həqqa, əvəzi-çaqqalə baqqalı boğarlar" şəklində vermişdir.

Xalq içərisində geniş yayılmış elə atalar sözləri vardır ki, onların tərəflərindən birini dedikdə ifadənin bütövlükdə deyilməsinə ehtiyac qalmır, daha doğrusu, ifadə bütöv şəkildə yada düşür. Dilimizdə "Qul xətasız olmaz, ağa kərəmsiz" atalar sözü vardır. Zakir bu atalar sözünün ikinçi tərəfini işlətməmişdir: "Qul xətasız olmaz, ey çeşmi xumar". İfadənin yarımcıq işlədilməsinə baxmayaraq misra oxunarkən elə əvvəlki məzmun və formada anlaşılır.

Zakir çox vaxt atalar sözü və zərb-məsəllərdən hazır şəkildə istifadə etməklə kifayətlənməmiş, həm də onları öz əlavələri ilə genişləndirmiş, mənasını saxlamaqla onlara yeni don geyindirmiştir. Əbədi yaşamaq qabiliyyətini özündə təcəssüm etdirən belə ifadələrin formaca dəyişməsi onların məzmunundakı ümumbəşəri, ümumiləşdirilmiş böyük və dərin mənəni heç də kiçiltmir, zəiflətmir, əksinə zaman və məkandan, cəmiyyət daxilindəki simflərin mövqeyindən asılı olaraq onları yeni-yeni məhiyyətlə genişləndirir.

Məsələn, güclülərin gücsüzləri əzdiyi, istismar etdiyi bir dövrdə varlığının yalanı doğru, kasibin doğru sözü yalan hesab olunurdu, haqq yeri ni nahaqq tutmuşdu. Zakir bu fikri vermək üçün "Bir dirhəm min eybi örtər" atalar sözünü məqsədinə müvafiq olaraq belə dəyişdirib işlətmişdir: "Yalani kürsüyə mindirir ənəni; Ac eyləye bilməz doğrunu isbat".

İzaha ehtiyac yoxdur ki, şairin yaratdığı forma öz bədiiyinə görə birincidən çox üstündür. Həmçinin, "Ac yadına düşməz hər kim tox olur; Yoldasını yox istəyən yox olur" misraları Zakirin tarixə hansı mövqedən yanaşdığını nümayiş etdirir. Bu beyt "Toxun acdan xəbəri olmaz" atalar sözü əsasında yaradılmışdır.

Başqa bir misal:

İndi ki quyruğun basdırılanın,

Canı çıxsın gərək altda qalanın.

Bu beyt "İlanın quyruğun basmasan, səni sancmaz" atalar sözünə əsasən yaradılmışdır. Xalq dilində olan formada şərtlik var, hərəkətin icrası qəti şəkildə qoyulmamışdır. Lakin şair həmin formanı azacıq dəyişdir-

məklə onu aktiv formaya salmış və iş icraçısını şəxsləndirmişdir. Həmçinin "canı çıxmaq" ifadəsi "sancmaq" sözündən istər bədii dəyərinə, istərsə də ifadə formasına görə həm xəlqi, həm də canlı və təsirlidir.

Ümumiyyətlə, Zakirdə atalar sözləri əsasında qurulmuş misra və byetlər olduqca çoxdur. Bunlar oxunan zaman məlum atalar sözü ya da düşür. Məsələn, "İncirmi vətəndən, kəs ola daş arasında?" misrası "Vətən viranə olsa da, məsəldir, məhz cənnətdir" atalar sözünü, "Namərd ətəyindən kişi həngami-zərurət; Tutmaqdan isə yaxşıdı ölmək, köpək oğlu" beyti "Namərdə yalvarınca, qoy aparsın sel səni" atalar sözünü, "Qolumuzdan tutan yox, qılçamızdan qaldırın çoxdur" sətri "Qoldan qovzayan az olur, ayaqdan çəkən çox" atalar sözünü, "O ki olmalıydı oldu, səqqalə; Dəxi doğramasıñ soğan, sarımsaq" misraları "Saqqılına soğan doğrayır" atalar sözünü xatırladır.

Şifahi xalq ədəbiyyatında "Papağı çevirincə, il gəlib keçər" atalar sözünün Zakirdə aldığı forma bir çox cəhətdən diqqətəlayiqdir:

Üç ay qış cövrü zülmünə, könül, səbr eylə, səbr eylə

Papağın fırla ha gəldi, yaz olcaq ustupay, knyaz.

Knyaz Xasay Usmiyev haqqında yazılmış bu həcv acı-acı güldürüb, insan düşünməyə məcbur edən və "qara satira" adlanan satiranın ən gözəl nümunəsidir. Bu satiranın hər misrası, hər beyti incə bir yumorla, acı kinayə və istehza ilə, hədsiz nifrətlə yoğrulmuşdur. Şair, Xasayın şəxsində xalqın qanını soran, ona olmazın zülmünü edən mürtəcə fikirli knyazları tənqid hədəfinə çevirmiş, onları satira qamçısı altına alıb əzmiş, əzmişdir. Lakin Zakirin böyüklüyü onun mənə axtarışları ilə məhdudlaşdırır, o, dil sahəsində də öz böyüklüyünü göstərir. Şair "Papağın fırla, yaz gəldi" deyil "papağın fırla, knyaz gəldi" fikrini əsaslandırmaq üçün könlünə kinayə ilə müraciət edərək deyr ki, üç ay döz, səbr eylə, papağın fırla, bir də görəcəksən ki, yenə knyaz gəlməşdir.

Ümumiyyətlə, Q.Zakirin satiralarında xalqımızın bədii təfəkkürü nün məhsulu olan leksik birləşmələrə tez-tez rast gəlirik. Zakir xalq dilini ifadələrindən şeirlərinin məzmununa uyğun istifadə etməklə yanaşı həm də öz məqsədinə, tiplərini təsviretmə səciyyəsinə uyğun olaraq özünəməxsus yeni ifadələr işlətmişdir. Bütün bunlar öz növbəsində ədəbi dilimizin, xüsusən onun bədii qolunun inkişafına, lügət tərkibinin zənginləşməsinə şübhəsiz ki, müəyyən qədər kömək göstermişdir.

## VII fəsil

### EKSPRESSİV - EMOSİONAL İFADƏLƏR

Dilimizin lügət tərkibində ekspressivlik, emosionallıq rənginə məlik söyüş, qarğış, yalvarış, and və s. məzmunlu ifadələr qrupu da xüsusi yer tutur. Satirik şeirlərin, bəzi hallarda isə lirik-epik əsərlərin kəskinliyini, obraklığını artırmaq, yerli koloriti vermək üçün ekspressiv -emosional ifadələr yazıçıların əlində tutarlı ifadə vasitələrindən biri kimi çıxış edir. Q.Zakir əsərlərində belə ifadələrdən yeri düşdükçə istifadə etmişdir.

**Söyüslər.** Zaman və məkandan, ictimai təbəqələrin vəziyyət və şəraitindən asılı olaraq "qolu zorluların", harınların kasıblara, çox vaxt isə ürəyini soyutmaq, hayifini almaq istəyən əzilənlərin güclülərə qarşı işlətdiyi söyüş məzmunlu söz və ifadələr Zakirin satiralarının dilini kəskinləşdirmişdir, müəllifin qəzəbinin, nifretinin və ironiyasının daha da qüvvətli verilməsində mühüm rol oynamışdır. Həmişə kəndli-lər tərəfində duran Zakir bəzən bəy, xan hüquqlarının ləğvindən nərazi qalıb "rəiyyətlə boyunduruq yoldaşı" olmasına təəssüflənsə də, varlıları - mollaları, seyyid, şeyx, dərvish, knyaz, qubernator, bəy, xan, qazı, divanbəyi, fazıl, mürşidləri və s. kimi tüfeyliləri öz satiraları ilə həcv edir, ictimai eyiblərə gülürdü. Belə halda satira şairin əlində ən amansız silah idi. "Güclü bir adam zəifi, gücsüzü döydükdə zəif şəxs özünü qoruya bilməsə, qaçıır. Qaçmaqla yaxasını qurtara bilməsə qorunmaq, xilas olmaq üçün başqa yollar axtarır: daş atır, tüpürür, heç olmasa söyməyə, qarğış töküb lənət yağdırmağa başlayır... xalq özünü əzilənlərə qarşı həmişə baş qaldırmağa, müxtəlif yollarla üsyanını nümayiş etdirməyə can atır. Amma baş qaldırıldıqda, üsyan etdiğdə yenidən əzilirse, o, xilas yolunu hakim sinfə qarşı satira vasitəsilə mübarizədə tapır" (25, səh.149). Mütəraqqi türk yazıçısı Əziz Nesin yazıçı və ya xalq kütlələrinin söyüşə əl atmasının səbəbini çox düzgün izah etmişdir. Zakirin əsərlərində işlənən, bəzən nöqtələr qoyulsa da, asanlıqla təsəvvür edilən söyüslərə də biz bu baxımdan qiymət verməliyik. Mətbuatda getməsi caiz görülməyən belə söyüslər əsər oxunarın qafiyəsinə, hecların sayına müəyyən dairədə, çox vaxt da bir-birini yaxşı tanıyan, aralarında zarafatı olan insanlara yaxşı məlum

olan formada yada düşür. Bunlar söyüşün elə kəskin variantlarından-dır ki, öz mahiyyəti etibarı ilə təhqir dərəcəsinə qədər yüksəlir. Zakir əksər hallarda cəmiyyətin sağalmaz yaralarını təsvir etdikdə boyalarını tündləşdirir və söyüslərdən istifadə edir. Bu söyüslər çarizmin qanun-qaydalarına, onun Azərbaycandakı üsul-idarəsini müdafiə edən çar məmurlarına, yerli bəy, xanlara qarşı təhqiramız münasibət bildirmək üçün işlədilmişdir.

Məşhur məsəldir ki, bitər ot kökü üstə,  
Səgdən törəyən axır olur səg, köpək oğlu.

Hüseyn bəy haqqında yazılmış həcvdən götirdiyimiz bu beyt söyüsdür. Həm də təhqiramız bir söyüsdür. Alçaq təbiətli, yaltaq, çıxla-rına zülm etmiş bu şəxsi satira atəşinə tutarkən şair bir güləl ilə iki ov vurmusdur. O, həm Hüseyn bəyə, həm də atasına söymüşdür. Birinci misrada "ot kökü üstə bitər" ifadəsi hələ əvvəlcə bizə bir şey demir, çünki adam mənəviyyatca atası kimi təmiz, əxlaqlı, insanpərvər də ola bilər. Həmin ifadəyə mənfi rəng verən ikinci misradır. "İtdən tö-räyən axır it olur", həm də "köpək oğlu" ifadələri Hüseyn bəyin daxili aləmini açmaqda bizə kömək edir.

Şairin dövründə şərir bəyzadələrdən biri də Hacı Böyük bəy idi. Zakir bu tipin psixologiyasını real faktlarla vermək üçün söyüşə müraciət etmişdir. Belə bir şəxsin ünvanına şairin "Köpəyin qarnı tox olsa gecə ulduza hürər" deməsi çox təbii səslənir. Bu ifadə heç də öz müstəqim mənasında işlənməmiş, Hacı Böyük bəylərin harınlaşmasını, azgınlaşmasını göstərən bir vasitəyə çevrilmişdir. Lakin şair bununla kifayətlənmir, yenidən onun başının üstünü alıb "Evlənirsən, barı get anqırıban tayıni tap" deyir, onu eşşeyə qiyas edir, ifşa hədəfi-nə çevirir.

Zakir əksər şeirlərində nifrət bəslədiyi adamları hörmətdən salmaq üçün söyüslərdən istifadə etmişdir:

Hamidan bir kənar, o it uşağı,  
Talan salib aşikarə, əzizim,

Saldı bəlalara bicürmü günah  
Bir neçə müfsidü töxmi-xər məni.

Bu beylərdə "it uşağı", "töxmi-xər" söyüslərində şair təhqirə keçmişdir. İkinci beytin götürüldüyü şeirdə fitnə-fəsadçı üç nəfərin bütün çirkin əməlləri oxucuların gözləri qarşısında açıldığı üçün Zakir "Bir neçə it tutdu bixəbər məni" dedikdə biz Hüseyn bəy, Əmiraslan bəy

və Cəfərqulu xan kimi "araqarışdırın", "eşşək toxumalarının" daxili aləmini görürük. Heç bir şeydən - hədsiz zülmərdən, ad-sanınınitməsindən, sürgünlərdən qorxub çəkinməyən şairin tendensiyalığı aydınlaşdır. O, söyüslərdə nə qədər qatı rəng işlədirə, biz bir o qədər əmin oluruq ki, "it oğlu", "eşşək toxumu", "donquz oğlu", "qövmi-zındıq", "ləvənd oğlu", hətta açıq yazılmazı eyib sayılan, lakin bir ştrixlə anlaşılan söyüslər elə Xandəmirovların, Tarxanovlar, Cəfərquluxanlar, Əmiraslanbəylərin boyuna biçilibdir.

Zakir açıq söyüslərlə yanaşı, qismən üstüörtülü söyüslərdən də istifadə etmiş, təhqiredici sözün müəyyən əlamətlərini hərəkətin üzərinə köçürməklə də söyüş yaratmışdır. Baharlı Mirzə İsmayıla yazılmış məktubda belə bir misra vardır: - "Noxtanı başından sıyırib qaşdin". Məlumdur ki, noxta eşşəyin başında olur. Deməli, şairin müqayisəsi aydınlaşdır. Eyhamla deyilmiş bu söyüşün təsir qüvvəsi daha böyükdür. Burada dərin bir satira, acı istehza, öldürücü gülüş, kin və nifrət var.

Ümumiyyətlə, ister adı sözlərlə, ister sədə idiomalarla ifadəsini tapmış söyüslər Zakirdə həmişə istismar edənlərə, ədalətsiz qanun-qaydalara qarşı yönəlmışdır.

**Qarğışlar.** Zakirin əsərlərində xalq dilindən gələn qarğışlar da mühüm yer tutur. "Qarğışlarda şəxsin daxili aləmi - inamı, nifreti, qəzəbi bəzən kəskin, bəzən incə şəkildə öz əksini tapır" (18, səh. 50). Bu cəhətdən aşağıdakı misal diqqətəlayiqdir.

Bir ayğır tay-bağırsaq olsa, at ondan qulun tutmaz,  
Budur vəhmim bizim düxtər gəzə daim subay, knyaz.

Buradakı subay gəzmək qarğışı qız - Xurşudbanu Natəvana aid olسا da, şair qarşıya başqa məqsəd qoymuşdur. Qızın ərə getməməsi, subay qalması müəyyən stimullarla əlaqədardır və ata-ana üçün, elə qızın özü üçün də yaxşı hal hesab olunmur. Əgər birini qarğıyıb "Səni görüm subay qalasan" desək, həmin şəxs özünü təhqir olunmuş hesab edər. Zakir bu sözü heç vədə Natəvana rəva görməzdi. Bəs onu nə vadər etmişdir ki, belə ifadəni Natəvana aid işlətmışdır? Zakir Natəvan kimi gözəl və əxlaqlı bir xanım qızın Xasay xan Usmiyevə ərə getməsini istəmirdi və belə şəxsə ərə getməkdənsə subay qalmasını arzulayırdı. Deməli, bu qarğış dolayısı ilə knyaza aiddir. Əgər şair qızın belə şəxsə ərə getməkdənsə subay qalmasını münasib bilirsə, bu, eyni zamanda kinayə ilə knyaza qarşı ən ağır söyüstdür. Bu qarğışa qəzəb, nifrət çalarlığı dərin olduğu üçün emosional təsir gücünə malikdir.

Həmin şeirdən başqa bir misal:

Belə knyazı həqq alıñın əlimdən, mən tutum matəm

Vurub başımə hər ləhzə deyim: - ey vay, vay, knyaz.

Dili incədən - incəyə qədər dərindən bilən, onun gözəlliyini bütün qəlbi ilə duyan, el ədəbiyyatını və onun məna sahələrini yaradıcılıqla mənimsəyən şair yalnız belə yaza bilər. Folklordan gələn ifadələrlə şairin nə xarüqə yaratdığını hiss etməmək mümkün deyil. Bircə beydə "əlindən almaq", "matəm tutmaq", "başına vurmaq", "ey vay" kimi ifadələri bir məna daxilində toplamaq şairin sənətkarlıq hünəridir. Bir məna, bir fikir ətrafında cəmləşən bu dörd qarğış bir monolit bədii məntiq yaratmışdır. Bu qarğışlar "öləmkə" məfhüməna sinonimdir: - Belə knyazı həqq alıñın əlimdən" - yəni "allah öldürsün"; "mən tutum matəm" - yəni yasını tutum, əlbəttə ancaq ölenə, yas tutarlar; "vurub başımə bir ləhzə" - yəni başıma döyüm, saçımı yolum. Məlumdur ki, ancaq əziz adamı ölen başına döyər, üz-gözünü cırar, saçını yolar (Əsasən qadınlara xas xüsusiyyətdir); "ey vay, vay, knyaz" ifadə və sözləri də ağılarla əlaqədardır. Bu qəbildən olan misalları Zakirdə istənilən qədər tapmaq mümkündür.

**Xeyri başına dəgsin**, onun ateşi-şərri,

Yandırıdı neçə bargahi-pirü cəvani.

**Əslı bu ki, kəssin onu tarı**

Müruri-zəmanın evi yixılsın,

Mənim kimi **xanimanı dağılsın** və s.

Verilmiş misallardakı "xeyri başına dəysin", "kəssin onu tarı", "evi yixılsın", "xanimanı dağılsın" qarğışları satirik şeirlərin mövzusu, ifşa və tənqid edilən şəxslər kimi müxtəlifdir. Bu müxtəlifliyin özündə bir rəngarənglik vardır ki, bu, şairin bədii zövqündən, həyata baxışından, ideya istiqamətindən irəli gəlir. Bütün köhnəliklərə, cəhalətpərəstliyə, mövhumata, dini təəssübkeşliyə, çar məmurlarının özbaşınalığına, xan və bəylərin nadanlığına qarşı yönəlmüş satiralarda qarğışların özü-nəməxsus yeri və mühüm rolу vardır.

Şeirlərdə rast gəldiyimiz qarğışların bir növü də şəxsin öz-özünə etdiyi qarğışdır:

Qorxum budu, yeksər qalasan xeyrү duadən,

**Ağzım qurusun**, ahi-səhərgahi-gədadən.

Mənfi tipin deyil, lirik qəhrəmanın dili ilə deyilməş "ağzım qurusun" ifadəsi qarğış kimi işlənsə də, şəxsin özünə aid olduğundan çox da kəskin xarakter daşımir. Həm də bu qarğışda "allah eləməsin" ideo-

matik ifadəsinin məna çaları gizlənmişdir. Bu cür ifadələr daha çox danlağa yaxındır, onlarda şəxsin psixologiyası və daxili aləmi öz ifadəsini tapır.

Başqa bir qarşışa baxaq:

- Dedi: - **Daş başıma, küllər gözümə.**

Buradakı "daş başıma", "küllər gözümə" qarşışlarını şəxs özünü ifşa etmək, tənqid atəşinə tutmaq, başqalarında nifrət oyandırmaq üçün yox, öz avamlığını, sadəlövhələyünü bildirmək üçün yumşaq qarşış və ya danlaq tonundə deyir.

Şeirlərin xəlqiliyini, həyatılıyını, milli koloritlə bağlılığını əks etdirən bu qarşışlar üslub sadəliyi nəticəsində həmin əsərləri xalq dilinə yaxınlaşdırmağa zəmin yaratmışdır. Məhz elə Zakir də buna çalışırdı ki, ədəbi dili geniş xalq kütłələrinin anlaya biləcəyi bir şəklə salsın.

**Yalvarışlar.** Nitqə xəlqilik verən, onu həyata yaxınlaşdırın, hiss, həyecan, emosiya doğuran ifadə vasitələrindən biri də yalvarışlardır. Belə ifadələri Zakir əsasən lirik qəhrəmanın dilində işlədir:

**Sərim** ol payə **fəda** kim, şəhi-xubanə gedər,

**Sədqə can** ol gözə kim, baxmağa cananə gedər.

Lirik qəhrəmanın - aşiqin dili ilə deyilmiş bu misralar hansı cəhətdən diqqətə layiqdir? Buradakı "sərim (başım) fəda" və "can sədqə" (sadağa) ifadələri şirin danışq tərzinə və təfəkkürün obrazlı çıxməsına səbəb olmuşdur. Həmin bu yalvarış mənalı ifadələrdə bir şirinlik, sevən bir qəlbin çırpıntısı və ən böyük arzusu dayanır.

Məşuqəyə xıtabən deyilən yalvarışlar Zakirdə çoxluq təşkil edir:

**Dolanım başına**, ey sərvqamət,

**Qaşların qurbanı**, gəl nuş eylə,

Həm məzə hazırlı həm bədövü bəng

**Çix xanədən**, ey sərvi-səhi, **can sana qurban**

Rəsmü ayini-lütfü mehrü vəfa,

Şəmdən, **başına dönüm**, ögrən.

Poetik hissin şairanə və təsirli çıxmına xidmət edən "başına dolanmaq", "qaşların qurbanı" (olmaq), "can qurban" (etmək), "başına dönəmək" kimi folklorдан gələn ifadələr konkret şəxsə aiddir.

Konkret mənaya tabe tutulmayıb müəyyən üslubla əlaqədar yaranan yalvarışlar da vardır. Cansız əşyalara, abstrakt isimlərə yalvarış öz həqiqi mənasında işlənmir:

İndi it yalı kimi gündə görək qaşıq aşı,  
Zindəganlıqdırımlı bu, **ağrını alm**, qocalıq?

Xalqın adət-ənənəsi ilə bağlı elə hallar var ki, onu pozmaq olmur. Bu pozğunluğun özü dil pozğunluğuna aparıb çıxarır. Azərbaycanlılarda kişinin kişiyə "qurbanın olum", "başına dönüm" deməsi yaltaqlıq hesab olunur və sözü deyən şəxsə alçaqlıq göstirir. (Ata-ananın kiçik yaşı uşaqlara yalvarışını nəzərə almırıq.) Lakin "Sən de həmsirrinə qurbanın olum, Mirzə Müqim" misrasında lirik qəhrəmanın Mirzə Miqümə "qurbanın olum" deməsi onun yaltaqlığını göstərmir, bu söz ciddi mənada yox, istehza məqamındadır, yuxarıda dediyimiz kimi üsluba görə işlənmiş, canlı, real, həyatı təsəvvür doğurmağa zəmin yaratmışdır.

**Andlar.** Bədii dili zənginləşdirən ifadə vasitələrindən biri də andlardır. Zakirin əsərlərində and məzmunlu ifadələr olduqca çoxdur: sizi tari, allahı sevən, allahı sevərsiz, başın üçün, and olsun xudaya, sən ol xudavənd, o mövla həqqi, sən canın, and olsun Kəbəyə, qəsəm xudaya və s. Bu andlar forma və üslub rənginə görə bir-birindən az da olsa fərqlidir. İslam dinindən sonra yaranan bu ifadələr allahın (tari, xuda, mövla, xudavəndin) müqəddəsliyinə, böyükliyünə xalqda inam hissi aşılamağa xidmət etmişdir. Sonralar bu ifadələr öz əvvəlki dini mənalarından uzaqlaşaraq yalnız and məzmununu saxlamışdır.

**Sizi tari,** deyin yara düşəndə,  
Məgər əl götürüb əmanətindən?

Genetik cəhətdən dini frazeologiyaya daxil olmasına baxmayaraq "sizi tari" ifadəsinin məzmununda bir ümumilik vardır. Lakin bu ümumilik həmin andın başqası ilə (məsələn, siz canınız, siz qardaşınızın canı) əvəz olunmasını heç də əsaslandırma bilmir. "Siz canınız" ifadəsi da-ha yaxın şəxsə aid olduğu, səmimilik bildirdiyi üçün onu bütün şəxslərə şamil etmək olmur. Lakin "sizi tari" ifadəsi bu cəhətdən neytraldır, bu ifadədə ümumilik, rəsmiyyətçilik var, onunla bütün şəxslərə müraaciət edilə bilər.

Dilbər, **səni tari**, günəş camalın,  
At bürqəni, al yanağı görünüsün.  
Gizləmə gəncini süni-xudanın  
Qoy olsun aşikar, **sən ol öz canın**.

"Görünsün" rədifi qoşmanın birinci iki bəndindən götürdüyüümüz bu iki beytdə "sən tari" və "sən canın" andları işlədilmişdir. Görəsən şair eyni şəxsə - gözələ müraciət etdiyi halda nə üçün müxtəlif funksiya da-

şıyan andlardan istifadə etmişdir? Birinci beytdə "səni tarı" andının işlədilməsi gözələ ilk dəfə müraciət edilməsi ilə əlaqədardır. Həm də bu and üzdən örtüyün götürülməsi üçün daha məqsədə uyğun sayılmışdır. İkinci beytdə isə "sən canın" ifadəsi artıq yaxın, bir-birinə məhrəm adamlara aid olduğundan məşuqəyə xıtabən aşiqin dilindən verilmişdir.

Şeirlərdəki dini mövhumi xarakterdə olan andlar feodalizm dövründə və dinin hökmranlığı zamanı yaşamış şairin dünyagörüşü ilə bağlıdır. Təbiidir ki, belə bir vaxtda yazış yaratmış Zakir dildə mövcud olan dini ifadələrə laqeyd ola bilməzdi. Belə ifadələri Zakir əsəsən, qadın obrazlarının dilində işlətmişdir:

Qız dedi: - Ey mövla, qəsəm xudaya,  
Nə düyüyə güman gəlir, nə yağə.  
And olsun Kəbəyə, xəstəhalam mən.

Bəzi ifadələrdə isə dini məzmun zəifdir, əsas fikri qüvvətləndirmək, ona üslubi rəng vermək naminə işlədilmişdir:

Təəccüb eylərəm, **allahu əkbər**  
Limu yetiribdir sərvü sənubər.

Burada "allahu əkbər" ifadəsinə mənşə cəhətdən deyil, üslubi cəhətdən yanaşılmalıdır. Əgər biz bu ifadəni cümlədən ayırsaq, o, sırf dini məzmun daşıyar. Şairsə bu ifadəni "allah böyükdür" mənasında yəni allahın böyüklüyünü təsdiq etmək məqamında deyil, "Bu nədir?" "Belə də iş olarmı?" kimi təəccüb bildirmə mənasında işlətmişdir. Deməli, genetik cəhətdən dini məvhüm bildirən ifadələrə istifadə nöqtəyi-nəzərindən yanaşmaq daha doğru və düzgündür.

Zakirdə nitqə canlılıq, emosiya gətirən, yumur doğuran ifadələr də vardır:

Qazi hər yerdə olur baməzəvü bəd hərəkət,  
**Şükr lillah** ki, bu həm baməzədir, həm qazi  
İtaətə gəldi Şeyx ilə Həmzad,  
**Şükr olsun allaha** tezbazar oldu.

"Şükr-lillah" və "şükr olsun allaha" ifadələrinin hər ikisi eyni məzmundadır və kinayə, eyham, ironiya doğurmağa xidmət edir.

Ümumiyyətlə, Q.Zakirin əsərlərində ekspresiv ifadələrin növləri olduqca çoxdur. Söyüş, qarğış, yalvarış, and məzmunlu bu ifadələr bədii dili zənginləşdirən ironiya, satirik ifadə vasitəsi kimi şairin yaradıcılığında geniş yer tutur. Aydın məsələdir ki, Q.Zakir nifrət bəslədiyi mənfi tiplərə qarşı təhqirəmiz münasibətini bildirmək, onların çirkin

əməllərini açmaq, öz ironiya və satirasını daha da kəskinləşdirmək, daxili hissini oxucuya bütün çı�paqlığı ilə çatdırmaq üçün haqqında danışdığınız ekspressiv ifadələrdən özünəməxsus tərzdə, yeni məna çalarlıqları ilə üslubi məqamlarda sənətkarlıqla istifadə etmişdir.

## SON SÖZ

Azərbaycan ədəbiyyatı tarixində XVII əsrin ortalarına qədər yazib yaradan hətta ikinci, üçüncü dərəcəli sənətkarların da əsərləri dil tarixi materialı kimi olduqca qiymətlidir. Sonralar isə yalnız dövrünü təmsil edə bilən, dövrünün ümumi dil mənzərəsini əks etdirən sənətkarların əsərləri dil tarixi materialı kimi maraq doğurur. Q.Zakirin dil irsi məhz bu cəhətdən sözün əsil mənasında tədqiq olunmağa layiqdir.

Q.Zakir, hələ XVI əsrə "Ey Füzuli, odlara yansın büsati-səltənət" deyən böyük şairin, XVIII əsrə "Mən cahan mülkündə mütləq doğru halət görmədim" deyərək öz zəmanəsindən şikayətlənən Vəqifin yeni şəraitdə xələflərindən biri kimi əzəmətlə qarşımızda durur.

Q.Zakir klassik dövrlə M.F.Axundov arasında keçiddir, dilində fərdi həcvilik əlamətləri olsa da, obyektiv məzmunlu satira dili üçün bünövrədir. Zakirin dili həm də ictimai üslubi məzmununa görə XIX əsrin birinci yarısını təmsil etmək səviyyəsindədir.

Çevik sintaksisə, zəngin leksikona malik böyük söz ustası Q.Zakirin dili geniş linqvistik planda hələ öz tədqiqini gözləyir. Dilinə, söz sənətinə gətirdiyi üslubi yeniliklərinə görə Zakiri qiymətləndirərkən biz tarixi şəxsiyyəti dövrünə görə qiymətləndirmək prinsipini əsas götürmüştük. Zakir dilinin demokratizminə, onun satiralarındakı dil təzahürüne, məsələn, biz M.Ə.Sabirin sənəti mövqeyindən yox, özündən əvvəlki sənətkarların və müasirlərinin dili səviyyəsindən yanaşmışıq.

Böyük satirik şair Q.Zakirin şeirlərinin dili lügət tərkibi cəhətdən olduqca əvan və rəngarəngdir. Zəngin söz xəzinəsinə malik Zakir Vəqifdən sonra dilimizin özünəməxsus gözəl xüsusiyyətlərindən, incəliklərindən, leksik və qrammatik vasitələrindən sənətkarlıqla istifadə sayəsində Azərbaycan bədii dilini daha yüksək pilləyə qaldırmışdır.

XIX əsrin birinci yarısında ədəbiyyatımızda satira cərəyanının, ədəbi dilimizdə isə realist satira üslubunun formallaşması və inkişaf etdirilməsi məhz Zakirin adı ilə bağlıdır. Azərbaycan ədəbi dili üslublar tarixinin öyrənilməsində belə bir sənətkarın əsərlərinin dilinin tədqiqi olduqca vacib və qiymətlidir. Azərbaycan dilçiliyində tarixi leksikologiyanın az öyrənilmiş sahə olduğu da nəzərə alınarsa, Zakirin əsərlərinin leksika və frazeologiyasını tədqiq etməyin əhəmiyyəti aydınlaşır. Məhz bunları nəzərə alaraq biz Q.Zakirin əsərlərini tədqiq edərkən Azərbaycan ədəbi dilinin inkişaf tarixi, xüsusən tarixi leksikologiya üçün əhəmiyyətli olan leksik xüsusiyyətlərə daha geniş yer vermişik.

Q.Zakir bütün yaradıcılığı boyu əsərlərinin dili üzərində tükənməz yaradıcılıq işi aparmış, ağır zəhmətə qatlaşaraq onların kamilləşməsinə, anlaşıqlı və oxunaqlı olmasına, xalq danışq dilinə yaxınlaşmasına çalışmışdır. O, klassiklərin ədəbi ənənələrini davam etdirərək xalq danışq dilindən ümumi, ən çox yayılmış və hamı tərəfindən anlaşılan ifadələri seçib götürmüştür. Lakin şair xalq dili ifadələrindən təkcə hazır şəkildə istifadə etməklə kifayətlənməmiş, öz məqsədinə, tiplərini təsvir etmə səciyyəsinə müvafiq olaraq xalqdan gələn ifadələrin ekspressivlik və təsirlilik əlamətlərini gücləndirmək naminə onlara öz əlavələrini etmiş, eyni zamanda yeni, orijinal ifadələr də yaratmışdır. Beləliklə, şair əsərlərini təkcə məzmun cəhətdən deyil, bədii cəhətdən də yüksək sənət zirvəsinə qaldırmışdır.

Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizmin və ictimai satiranın əsas yaradıcılarından biri olan Q.Zakirin adını bizim sənətsevər xalqımız hörmətlə yad edir. Mövzularının aktuallığı, gülüşünün itiliyi, realizminin dərinliyi, dilinin gözəlliyi ilə seçilən Q.Zakirin əsərləri daim maraqla oxunaraq müəllifinin adını əbədi yaşadır və hər gələn nəslə öz təzəliyi, əlvanlığı, cazibədarlığı ilə xidmət edir.

## İKİNCİ HİSSƏDƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATIN SİYAHISI

1. Adilov M. Alliterasiya. "Azərbaycan bədii dilinin üslubiyiyati". Azərbaycan EA nəşriyyatı, Bakı, 1970.
2. Atalar sözü. Bakı, 1949.
3. Azərbaycan bədii dilinin üslubiyiyati. Ocerklər. Azərbaycan EA nəşriyyatı, Bakı, 1970.
4. Azərbaycan dilinin dialektoloji lüğəti. Azərbaycan EA nəşriyyatı, Bakı, 1964.
5. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Azərbaycan EA nəşriyyatı, Bakı, 1967.
6. Azərbaycan tarixi. Azərbaycan EA nəşriyyatı, 2-ci cild, Bakı, 1964.
7. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. "Maarif" nəşriyyatı, Bakı, 1978.
8. Cəfərov S. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1958.
9. Dəmirçizadə Ə. Azərbaycan ədəbi dili tarixi xülasələri. XX əs-rə qədər. XMQ nəşriyyatı, Bakı, 1938.
10. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyiyati. Bakı, 1962.
11. Dəmirçizadə Ə. "Kitabi-Dədə Qorqud" dastanlarının dili. Bakı, 1959.
12. Əliyev K. Bədii ədəbiyyatda frazeologiyanın üslub xüsusiyyətləri. Namizədlik dissertasiyası. Bakı, 1966.
13. İbrahimov M. Böyük demokrat. İkinci nəşri. Bakı, Azərbaycan EA nəşriyyatı, 1957.
14. Kaşgari Mahmud. Divanu luğat-türk. Çevirəni Besim Atalaydır. Ankara, 1941, I cild.
15. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı, 1984.
16. Mehdi H. Vaqif. Bakı, Azərnəşr, 1932.
17. Məhərrəmov A. Qədim türk Runik yazılı abidələri. Bakı, 1967.
18. Məhərrəmova R. Sabirin satirik şeirlərinin leksikası. Bakı, 1968.
19. Məmmədov K. Qasim bəy Zakir. "Gənclik" nəşriyyatı, Bakı, 1984.
20. Məmmədov N. Axundov A. Dilçiliyə giriş. Bakı, 1966.
21. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. Bakı, 1962.
22. Murtuzayev S. M.F. Axundovun komediyalarının frazeologiyası. Bakı, 1958.
23. Mustafayev M. Zakir şeirinin sənətkarlığı. "Yazıcı" nəşriyyatı, Bakı, 1983.

24. Müasir Azərbaycan dilinin söz birləşmələri. Bakı, 1961.
25. Nesin Əziz. Nəsrəddin Xoca haqqında tədqiqat. "Azərbaycan" jurnalı. Bakı, 1966, №12.
26. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, 1966.
27. Şirəliyev M. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı, 1970.
28. Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962.

## RUS DİLİNDE

29. Будагов Р.А. Введение в науку о языке, Москва, 1958.
30. Вопросы языкоznания. Москва, 1952, №2.
31. Гвоздев А.Н. Очерки по стилистике русского языка, Москва, 1955.
32. Горький М. Собранные сочинений в 30 томах. Т. 24. Гослитиздат, Москва, 1958.
33. Древнетюркский словарь. Ленинград, 1969.
34. Ефимов А.И. Стилистика художественной речи. Москва, 1961.
35. Очерки по синонимике современного русского литературного языка. Москва-Ленинград, 1966.
36. Черных П.А. Об основном словарном фонде языка. Вопросы языкоznания, Москва, 1952, №2.

# III HİSSƏ ƏLAVƏ

*Müəllifin Q.Zakir  
haqqında jurnal və  
qəzetlərdə çap  
olunmuş məqalələri*

## **Q.ZAKİRİN DİLİ HAQQINDA BƏZİ QEYDLƏR**

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasim bəy Zakir Vaqifdən sonra şeir dilimizi daha da inkişaf etdirmişdir. Q.Zakirin əsərləri hələ öz dövründə müasirlərinin diqqətini cəlb etmişdi. Təbiidir ki, şair haqqında ilk doğru və yüksək fikir söyləyən onun böyük müasiri, yazıçı, dramaturq, filosof kimi şöhrət tapan mütfəkkir M.F.Axundov olmuşdur.

Zakirin əsərlərində mündərəcə və formanın vəhdətini, dilin sadəliyi və ifadəliyini duyan N.Vəzirov "Əkinçi" qəzetində (12 may 1877-ci il) yazılılıq mədəniyyətini Zakirdən öyrənməyə çağırırdı. F.Köçərli "Ana dili" məqaləsində Qasim bəy Zakirin məktublarını açıq və aydın dildə yazılmış əsərlər adlandıırırdı. Əlbəttə, Zakirin bu müvəffəqiyyətinə səbəb xalq yaradıcılığından və sələflərinin sənətkarlıq irsindən bəhrələnməsi idi.

Bütün yaradıcılığı boyu satira və lirika ünsürlərini birləşdirən Zakir, dövrünün ictimai yaralarını sadə xalq dilində və xalq kütləsinin narazı qəlbində formallaşan kinayə ruhunda təsvir etmişdir. Satiranı əvvəlki məzmunundan - şəxsi mənəfe və əhvali-ruhiyyədən, çox vaxt qərəzkarlıqdan irəli gələn tənqiddən xilas edib, ona ictimai rəng vermək dahiyənə sənətkarlıq qüdrəti tələb edirdi. Belə bir işə Zakir cəsaretlə girişdi və onu müstəqil cərəyan halına saldı.

Zakir xalqı cəhalət və mövhumat əsarətindən qurtarmaq üçün xalq-la açıq ana dili, bu dilin tükənməz ifadə vasitələri ilə, kəskin satira və kinayəli humorla danışmağı lazımlı bilirdi. Məlumdur ki, bu məziyyətlər əsərin bədii, təsirlisi, canlı olmasını şərtləndirən amillərdəndir. Əsərlərdəki xalq təfəkkürü, fikrin frazeologizmlərlə ifadəsi, danışq dilinə məxsus zəngin söz və ibarələrdən səmərəli istifadə əsərlərin dilini real həyatla, xalqın istək və arzuları ilə bağlayır, onunla həmahəng edir. Bütün bu xüsusiyətlərə görə Zakirin şeirlərini müasirlərinin əsərləri ilə müqayisə etdikdə, həm bədii keyfiyyəti, həm də dili, ifadə tərzi etibarı ilə onlardan seçilir. Zakirin tədqiqatçılarından K.Məmmədov bu məsələyə yaxından və obyektiv yanaşaraq, "Qasım bəy Zakir" əsərində Zakirin dil sahəsindəki xidmətini konkret şəraitlə vəhdətdə götürür və düzgün nəticəyə gəlir: "Ana dili hər bir sənətkarın əlində fikrini və hissini düzgün, dolğun əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiylənmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir".

M.İbrahimov "Böyük demokrat" əsərində haqlı olaraq yazır: "..Bütün bunlar Zakirin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını böyük bir təkanla irəlilətdiyini və ona ictimai dərinlik və fikri genişlik verdiyini göstərir". M.İbrahimovu belə nəticəyə gətirən satiralarda öz ifadəsini tapmış şairin dünyagörüşü, həyata, zəmanəyə açıq tendensiyalı münasibəti idi:

Neçələr silsileyi-təbimə təhrik verir,  
Rışteyi-nəzmə çəkəm yəni düri-ğəltani.  
Budu xahişləri kim, baxmayıb ağu bozuna  
Eləyim həcv tamam bəyü gədavü xani  
Verməsəm vüset əgər nəzmə, olur namərqub  
Eləsəm cümləsini şərh, düşər tulanı.

Vəziyyətdən çıxış yolunu tüfeyliləri qırmaclamaqda görən Zakir, özünün dediyi kimi, "həcvü hədyan"ı işə salır, həm ürəyini boşaldır, yüngüllük tapır, vicdanı qarşısında özünü təmizə çıxarıır, həm də onlara qarşı xalqda nifrət hissi, qəzəb, kin hissi oyadır. Bu, başqa cür ola da bilməzdidi, çünki öz "ölkəsinin, öz sinfinin duyğu cihazı, onun qulağı, gözü və ürəyi, ... dövrünün səsi" (M.Qorki) olan şair, məhz belə hərəkət etməli idi. Doğrudur, şair bu cür açıq danışığının hamı tərəfindən düzgün başa düşülüb qiymətləndirələcəyinə heç də arxayı deyildi:

Nəzmi-təbin ola dürrü cəvahir,  
Xəlq içində qiymətidir qara pul!

Zakir həqiqəti reallığı ilə açır, sözə və şeirə qara pul qədər qiymət qoyulmadığını göstəirdi.

Zakir Mirzə Mehdiyə yazdığı şeirində "Uyezdni Qazini" həcv etdiyi üçün guya ondan (Mirzə Mehdidən) inciyir, qazinin tərəfindən durub Mirzəni tənqid edir. Qazini kinayə ilə "tərəfgirlik etməyən", "ömründə bir yol rüşvət almayan", "cəmi findiqca tiryək atan, lakin əqli başında olan", "hər yetəni saya salmayan, çoxusunu pişləngə salan", "xalqa gözəl-gözəl tor toxuyan" bir şəxs kimi təsvir edir. Belə bir şəxsin ona da badalaq gələ biləcəyini düşünən şair, bu zamanda hər sözün açıq yazılımasını qorxulu sayır, öz həmkarına müraciətlə:

Tövsəni-nəzminin başın çək, oğlan,

Enişə, yoxuşa çapma bi-üsul!

- deyə onu ehtiyatlı olmağa çağırır.

Zakir qəzəl, qəsidə yazıb, məzmunu formaya tabe tutan, şeiri intim hissələrə qurban verib dənə-dənə hicran və vüsalдан, həsrət və intzaradan, yaniqli şikayət, ahü fəryaddan bəhs edən ifadələri, şit, bayağı təşbihləri sağa və sola səpələyən şairləri həmişə tənqid edirdi. O, realist satiraları ilə şeirin məzmununu, ifadə vasitələrini, ədəbi formalarını dəyişməyin yollarını göstəirdi.

Şeirimizdə standart ənənələrə qarşı çıxan Zakir "Gözləyən kimsə, gözüm, həqqi deməz ay sənə" misrası ilə başlayan müxəmməsində əsrlər boyu sənət əsərlərində özünü möhkəm yer tutmuş bayağı qiyaslar, təşbehlərin nə qədər yararsız, cansız, quru olduğunu bir-bir deyir və lağ'a qoyur:

Gözləyən, kimsə, gözüm, həqqi deməz ay sənə!

Nəçidir ay vəcəhətdə ola tay sənə!

Sən kimi, söylə onun çöhreyi-tabanımı var?

Xali-hindusumu var?

Zülfü-pərişanımı var?

Bir sarı rənglicədir əvvəli əyri "nun" tək,

Elə ki, keçdi iki-üç gün olur parə çörək.

Şair, üzün aya, boyun sərvə, zülfün sünbülbə, gözün nərgizə, ağızin qönçəyə, dodağın qırımızı şərabə bənzədilməsini qeyri-təbii, yararsız sayır və göstərir ki, qadının üzünü, boynunu, zülfünү, gözünü, ağızını, dodağını bu cür naqis şeylərlə müqayisə etmək olmaz. Burada hər cür müqayisə nöqsanlıdır. Şair insan gözəlliyini hər cür müqayisədən üstün tutur, oxşadılanı oxşayana qoyur, üstünlüklerini bir-bir sayır,

qeyd edir. Vaxtı ilə Zakir şeirinin qüdrətini və novatorluğunu bu baxımdan işıqlandırıran ədəbiyyatşunas H.Səmədzadə "Ədəbiyyat" qəzətində (18 mart, 1935-ci il) yazırkı ki, qədim Şərqi sxolastik qəzəl-qəsidə ədəbiyyatına ikinci zərbəni Zakir endirmişdir. Vaqifin vurduğu birinci zərbədən fərqli olaraq ikinci zərbə daha sarsıcı olmuşdur.

Cılız duyğulara, ötəri hisslərə biganə olub bədii obrazlar, maraqlı xarakterlər, təsirli dil vasitələri ilə öz ifadəsini tapmış Zakirin şeirləri insanı humanistliyə, qurub yaratmağa, xoşbəxt həyat uğrunda mübarizəyə çağırın, alovlu ehtiraslardan yoğrulmuş sənət nümunələridir.

Klassik ədəbiyyatımızın layiqli varisi Q.Zakirin əsərləri ideya dərinliyi, məzmunu, forması, sənətkarlığı ilə yaşadığı cəmiyyətin bədii mədəniyyətində keyfiyyət sıçrayışı idi. Bu sıçrayış klassik ırsın bədii yaradıcılığı, cəmiyyətin mədəni həyatının yüksəlişi, ictimai yaraların dərinləşməsi, ziddiyyətlərin daha da kəskinləşməsi hesabına və şairin öz subyektiv hiss, arzu, amalı hesabına yaranmışdı. Bütün bu amillər zəngin, rəngarəng bədii formalar, mövzular, obrazlar törətməyə bilməzdi.

*"Azərbaycan dili və ədəbiyyat tədrisi"  
(Metodik məqalələr məcmuəsi), №1 (69), Bakı, 1971-ci il*

## **Q.ZAKİRİN ƏSƏRLƏRİNDƏ İŞLƏNMİŞ EMOSİONAL - EKSPRESSİV İFADƏLƏR**

Dilimizin lüğət tərkibində ekspressivlik, emosionallıq rənginə malik söyüş, qarğış, yalvarış, and və s. məzmunlu ifadələr qrupu da xüsusi yer tutur. Satirik şeirlərin, bəzən hallarda isə lirik-epik əsərlərin kəskinliyini, obrazlılığını artırmaq, yerli xalq koloritini vermək üçün ekspressiv-emosional ifadələr yazıçıların əlində tutarlı ifadə vasitələrindən biri kimi çıxış edir. Q.Zakir öz əsərlərində belə ifadələrdən yeri düşdükçə istifadə etmişdir.

**Söyüşlər.** Zaman və məkandan, ictimai təbəqələrin vəziyyət və şəraitindən asılı olaraq "qolu zorbalıların", harınların kasıblara, çox vaxt isə üreyini soyutmaq, hayifini almaq istəyən əzilənlərin güclülərə qarşı işlətdiyi söyüş məzmunlu söz və ifadələr Zakir satiralarının dilini genişləndirmiş, müəllifin qəzəbinin, nifrətinin və ironiyasının daha da qüvvətli verilməsində mühüm rol oynamışdır.

Kəndlilər tərəfində duran Zakir (bəzən bəy, xan hüquqlarının ləğvindən narazı qalıb "rəiyətlə boyunduruq yoldaşı" olmasına təessüf etsə də) varlıları - molla, seyyid, şeyx, dərvish, knyaz, qubernator, bəy, xan, qazı, divanbəyi, fazıl, mürşid və s. kimi tüfeyliləri öz satiraları ilə həcv edir, ictimai eyblərə gülürdü. Belə hallarda satira şairin əlində ən amansız silah idi. "Güclü bir adam zəifi, gücsüzü döydükdə zəif şəxs özünü qoruya bilməsə qaçıır. Qaçmaqla yaxasını qurtara bilməsə qorunmaq, xilas olmaq üçün başqa yollar axtarır: daş atır, tüpürür, heç olmasa söyməyə, qarğış töküb lənet yağıdırmağa başlayır. ...Xalq özünü əzənlərə qarşı həmişə baş qaldırmağa, müxtəlif yollarla üsyanını nümayiş etdirməyə can atır. Amma baş qaldırıldıqda, üsyan etdiğdə yenidən əzilirsə, o, xilas yolunu hakim sinfə qarşı satira vasitəsi ilə mübarizədə tapır" (Əziz Nesin. Nəsrəddin Xoca haqqında tədqiqat. "Azərbaycan" jurnalı, Bakı, 1966, №12, səh.149). Mütərəqqi türk yazıçısı Əziz Nesin yazıçı və ya xalq kütlələrinin söyüşə əl atmasının səbebini çox düzgün izah etmişdir. Zakirin əsərlərində işlənən, bəzən nöqtələr qoyulsada asanlıqla təsəvvür edilən söyüslərə də biz bu baxımdan qiymət verməliyik. Mətbuatda getməsi caiz görülməyən belə söyüşlər əsər oxunarkən qafiyəsinə, heca və mənasına görə aydınlaş-

raq istər-istəməz yada düşür. Bunlar söyüşün elə kəskin formalarıdır ki, öz mahiyyəti etibarı ilə təhqir dərəcəsinə qədər yüksəlir. Zakir, əksər hallarda cəmiyyətin sağalmaz yaralarını təsvir etdikdə boyalarını tündləşdirir və söyüslərdən istifadə edir. Bu söyüslər çarizmin qanun-qaydalarına, onun Azərbaycanda üsul-idarəsini müdafiə edən çar məmurlarına yerli bəy, xanlara qarşı təhqiramız münasibəti bildirmək üçün işlədilmişdir: "Məşhur məsəldir ki, bitər ot kökü üstə; Səgdən töرəyən axır olur səg, köpək oğlu". Hüseyn bəy haqqında yazılmış həcv-dən getirdiyimiz bu beyt söyüsdür, həm də təhqiramız bir söyüsdür. Alçaq təbiətli, yaltaq, çoxlarına zülm etmiş bu şəxsi satira atəşinə tutarkən şair bir gülə ilə iki ov vurmuşdur. O, həm Hüseyn bəyə, həm də atasına söymüşdür. Birinci misrada işlənən "ot kökü üstə bitər" ifadəsi hələ əvvəlcə bizə bir şey demir, çünki adam mənəviyyatca atası kimi təmiz, əxlaqlı, insanpərvər də ola bilər. Həmin ifadəyə mənfi rəng verən ikinci misradır. "İtdən töرəyən it olar", həmçinin "it oğlu" ifadələri Hüseyn bəyin daxili aləmini açmaqdə bizə kömək edir.

Şairin dövründə şərir adamlardan biri də Hacı Büyük bəy idi. Zakir bu tipin psixologiyasını real faktlarla vermək üçün söyüşə müraciət etmişdir. Belə bir şəxsin ünvanına şairin "Köpəyin qarnı tox olsa gecə ulduza hürər" deməsi çox təbiidir. Bu ifadə heç də öz müstəqil mənasında işlənməmiş, Hacı Büyük bəylərin harınlaşmasını, azğınlaşmasını göstərən bir vasitəyə çevrilmişdir. Lakin şair bununla kifayətlənmir, yenidən onun başının üstünü alıb "Evlənirsən, bari get anqırıban tuyını tap" deyir, onu eşşəyə qiyas edir, ifşa hədəfinə çevirir.

Zakir əksər şeirlərində nifrət bəslədiyi adamları hörmətdən salmaq üçün söyüslərdən istifadə etmişdir. "Hamıdan bir kənar, o it uşağı; Talan salib aşikarə, əzizim" və yaxud "Saldı bəlalərə bicürmü günah; Bir neçə müfsidü töxmi-xər məni" beytlərində "it uşağı", "töxmi-xər" söyüslərində şair təhqirə keçmişdir. İkinci beytin götürüldüyü şeirdə fitnə-fəsadçı "üç nəfər"in bütün çirkin əməlləri oxucunun gözləri qarşısında açıldığı üçün Zakir "Bir neçə it tutdu bixəbər məni" dedikdə biz Hüseyn bəy, Əmiraslan bəy və Cəfərqulu xan kimi "araqarışdırın", "eşşək-toxumlarının" daxili aləmini görürük. Heç bir şeydən - hədsiz zümlərdən, ad-sanınınitməsindən, sürgünlərdən qorxub çəkinməyən şairin tendensiyalığı aydınlaşdır. O, söyüslərində nə qədər qatı rəng işlədirse, biz bir o qədər əmin oluruq ki, **it oğlu, eşşək toxumu, donquz oğlu, qövmi-zındıq, ləvənd oğlu**, hətta açıq yazılıması eyib sayılan, la-

kin bir ştrixlə anlaşılan söyüşlər elə xandəmirovların, tarxanovlar, cəfərquluxanlar, əmiraslanbəylərin boyuna biçilibdir.

Zakir açıq söyüşlərlə yanaşı, qismən üstüörtülü sözlərdən də istifadə etmiş, təhqiqidici sözün müəyyən əlamətlərini hərəkətin üzərinə köçürməklə də söyüş yaratmışdır. Baharlı Mirzə İsmayıla yazılın məktubda belə bir misra vardır: "Noxtanı başından sıyrıb qaşdın". Məlumdur ki, noxta eşşəyin başında olur. Deməli, şairin müqayisəsi aydınlaşdır. Eyhamla deyilmiş bu söyüşün təsir qüvvəsi daha böyükdür. Burada dərin bir satira, acı istehza, öldürücü gülüş, kin və nifrət var.

Ümumiyyətlə, istər adı sözlərlə, istərsə də ideomatik ifadələrlə verilən söyüşlər Zakirdə həmişə istismar edənlərə qarşı, ədalətsiz qanun-qaydalara qarşı yönəlmış, əzilənləri, kasıbları müdafiə etmişdir.

**Qarğışlar.** Zakirin əsərlərində xalq dilindən gələn qarğışlar da mühüm yer tutur. Qarğışlarda şəxsin daxili aləmi-inamı, nifrəti, qəzəbi bəzən kəskin, bəzən incə şəkildə öz ifadəsini tapır. (R.Məhhərəmova). Sabirin satiralarında fikrin ekspressiv - emosional ifadə vasitələri. Azərb. SSR EA Xəbərləri. İctimai elmlər seriyası, 1962, №1, səh.50). Bu cəhətdən aşağıdakı misal diqqətəlayiqdir: Bir ayğır tay-bağırsaq olsa, at ondan qulun tutmaz; Budur vəhmim - bizim düxtər gəzə daim subay, knyaz". Buradakı "subay gəzmək" qarğışı qızə (Xurşudbanu Natəvana) aid olsa da şair qarşıya başqa məqsəd qoymuşdur. Qızın ərə getməməsi, yəni subay qalması müəyyən stimullarla əlaqədardır və bədbəxtlik hesab olunur. Əger birini qarşıyib "səni görüm subay gəzəsən" və ya "subay qalasan" desək, həmin şəxs özünü təhqir olunmuş hesab edər. Zakir bu sözü heç vədə Natəvana rəva görəməzdi. Bəs onu nə vadar etmişdir ki, belə bir ifadəyə əl atmalı olmuşdur? Zakir Natəvan kimi gözəl və əxlaqlı bir qızın Xasay Usmiyevə ərə getməsini istəmirdi və belə şəxsə getməkdənsə subay qalmasını münasib bilirdi. Deməli, bu qarğış dolayısı ilə knyazın özünə aiddir və əgər şair qızın belə şəxsə ərə getməkdənsə subay gəzməsini daha yaxşı hesab edirsə, bu, eyni zamanda knyaza qarşı ən ağır söyüsdür. Bu qarğışda qəzəb, nifrət çalarlığı yüksək olduğu üçün emosional təsir gücünə malikdir.

Həmin şeirdən başqa bir misal:

Belə knyazı həqq alıñ əlimdən, mən tutum matəm;

Vurub başımə hər ləhzə deyim: ey vay, vay, knyaz!.

Dili incədən-incəyə bilən, onun gözəlliyini bütün qəlbi ilə duyan, el ədəbiyyatını ve onun məna sahələrini yaradıcılıqla mənimşəyən bir şair yalnız belə yaza bilər. Folklordan gələn ifadələrlə şairin nə xarü-qə yaratdığını hiss etməmək mümkün deyil. Bircə beytdə "əlindən almaq", "matəm tutmaq", "başına vurmaq", "ey vay" kimi ifadələri bir məna daxilində toplamaq şairin sənətkarlıq hünəridir. Bir məna, bir fikir ətrafında cəmləşən bu dörd qarğış bir monolit bədii məntiq yaratmışdır. Bu qarğışlar "ölmək" məfhumuna sinonimdir: - "Belə knyazı həqq alınsın əlimdən" - yəni allah öldürsün"; "mən tutum matəm" - yəni yasını tutum, əlbəttə, ancaq ölenə yas tutarlar; "vurub başıma bir leh-zə" - yəni başıma döyüm, saçımı yolum; ancaq əziz adamı ölen başına döyər, üz-gözünü cırar, saçını yolar - xüsusən qadınlara xas xüsusiyyətdir; "ey vay, vay, knyaz" - ifadə və sözləri də ağilarla əlaqədardır.

Bu qəbildən olan misallar Zakirdə çoxdur: "Xeyri başına dəgsin, onun atəsi - şərri; Yandırı neçə bargəhi-pirü cəvanı", "Əsli bu ki, kəssin onu tarı"; "Müruri - zəmanın evi yixılsın; Mənim kimi xanimanı dağılsın" və s. Verilmiş misallardakı "xeyri başına dəysin", "kəssin onu tarı", "evi yixılsın", "xanimanı dağılsın" qarğışları satirik şeirlərin mövzusu, ifşa və tənqid edilən şəxslər kimi müxtəlifdir. Bu müxtəlifliyin özündə bir rəngarənglik vardır ki, bu, şairin bədii zövqündən, həyata baxışından, ideya istiqamətindən irəli gəlir. Bütün köhnəliklərə, cəhalətpərəstliyə, mövhumata, dini təəsübkeşliyə, çar məmurlarının özbaşinalığına, xan və bəylərin nadanlığına yönəlmüş satiralarda qarğışların özünəməxsus yeri və mühüm rolu vardır. Zakirin şeirlərində rast gəldiyimiz qarğışların bir növü də şəxsin özü-özünə etdiyi qarğışdır:

Qorxum budu, yeksər qalasan xeyrү-duadən  
Ağzım qurusun, ahi-səhərgahi-gədadən.

Mənfi tipin deyil, lirik qəhrəmanın dili ilə deyilmiş "ağzım qurusun" ifadəsi qarğış kimi işlənsə də, şəxsin özünə aid olduğundan çox da kəskin xarakter daşımir. Həm də bu qarğışın məzmunu "allah elə-məsin" idiomatik ifadəsinə yaxın olduğundan qarğışdan uzaqlaşmışdır. Bu cür ifadələr daha çox danlağa yaxınlaşdığı üçün onlarda şəxsin psixologiyası və daxili aləmi öz ifadəsini tapır. Başqa bir qarğışa baxaq: "Dedi: - Daş başıma, küllər gözümə". Buradakı "daş başıma, küllər gözümə" qarğışlarını şəxs özünü ifşa etmək, tənqid atəşinə tutmaq, başqalarında nifrət oyandırmaq üçün yox, öz avamlığını, sadəlövhələ-yünü bildirmək üçün yumşaq qarğış və ya danlaq tonunda deyir.

Şeirlərin xəlqiliyini, həyatiliyini, milli koloritlə bağlılığını əks etdirən bu qarğışlar üslub sadəliyi nəticəsində həmin əsərlərin xalq dilinə yaxınlaşmasına zəmin yaratmışdır. Məhz elə Zakir də buna çalışırdı ki, ədəbi dili geniş xalq kütlələrinin anlaya bilecəyi bir şəklə salsın.

**Yalvarışlar.** Nitqə xəlqilik verən, onu həyata yaxınlaşdırıran hiss, həyəcan, emosiya doğuran ifadə vasitələrindən biri də yalvarışlardır. Belə ifadələri Zakir əsasən lirik qəhrəmanın dilində işlədir:

Sərim ol payə fəda kim, şəhi-xubanə gedər

Sədqə can ol gözə kim, baxmağa cananə gedər.

Lirik qəhrəmanın - aşiqin dili ilə deyilmiş bu misralar hansı cəhətdən diqqətə layiqdir? Buradakı "sərim (başım) fəda" və "can sədqə" (sadağa) ifadələrinin şirin danişq tərzinə və təfəkkürün obrazlı çıxmasına səbəb olduğunu görməmək olmaz. Həmin bu yalvariş mənali ifadələrdə bir şirinlik, sevən bir qəlbin çırıntısı və ən böyük arzusu duyulur.

Məşuqəyə xitabən deyilən yalvarışlar Zakirdə çoxluq təşkil edir:

**Dolanım başına,** ey sərvəqamət

**Qaşların qurbanı,** gəl nuş eylə.

Həm məzə hazırı həm badəvü bəng

Çix xanədən, ey sərvi-şəhi, **can sana qurban**

Rəsmü-ayını-lütfü mehrü vəfa.

**Şəmdən, başına dönüm,** öqrən! (290).

Poetik hissin şairənə və təsirli çıxmasına xidmət edən "başına dolanmaq", "qaşların qurbanı" (olmaq), "can qurban" (etmək), "başına dönəmək" kimi folkloranın gələn ifadələr konkret şəxsə aiddir.

Konkret mənaya tabe tutulmayıb müəyyən üslubla əlaqədar yaranan yalvarışlar da vardır. Cansız əşyalara, abstrakt isimlərə yalvariş öz həqiqi mənasında işlənmir:

İndi it yalı kimi gündə gərək qaşıq aşı

Zindəganlıqdımı bu, **ağrını alım,** qocalıq?

Xalqın adət-ənənəsi ilə bağlı elə hallar var ki, onu pozmaq olmur. Bu pozğunluğun özü dil pozğunluğuna gətirib çıxarır. Azərbaycanlılarda kişinin kişiyyə "qurbanın olum", "başına dönüm" deməsi yaltaqlıq hesab olunur və sözü deyən şəxsə alçaqlıq gətirir. Lakin "Sən de həmsirrinə, qurbanın olum, Mirzə Müqim" misrasında lirik qəhrəmanın Mirzə Müqimə "qurbanın olum" deməsi onun yaltaqlığını göstərmir, bu söz ciddi mənada yox, istehza ilə deyilmiş, yuxarıda dediyimiz kimi üsluba görə işlənmiş, canlı, real, həyatı təsəvvür doğurmağa zəmin yaratmışdır.

**Andlar.** Bədii dili zənginləşdirən ifadə vasitələrindən biri də andlardır. Zakirin əsərlərində and məzmunu daşıyan ifadələr olduqca çoxdur: **sizi tarı, siz olun tarı, allahı sevən, allahı sevərsiz, başın üçün, and olsun xudaya, sən ol xudavənd, o mövla həqqi, sən canın, and olsun Kəbəyə, qəsəm xudaya** və s. Bu andlar forma və üslub rənginə görə bir-birindən az da olsa fərqlənir. İslam dinindən sonra yaranan bu ifadələr al-lağın (tari, xuda, mövla, xudavəndin) müqəddəsliyinə, böyükliyünə xalqda inam hissi aşılıamağa xidmət etmişdir. Sonralar bu ifadələr öz əvvəlki dini mənalarından uzaqlaşaraq and məzmununu saxlamışdır: "Sizi tarı, deyin yara düşəndə; Məgər əl götürüb əmanətindən?". Ginetik cəhətdən dini frazeologiyaya daxil olmasına baxmayaraq "sizi tarı" ifadəsinin məzmununda bir ümumilik vardır. Lakin bu ümumilik həmin andın başqası ilə (məsələn, **siz canınız, siz qardaşınızın canı**) əvəz olunmasını heç də əsaslandırma bilmir. "Siz canınız" ifadəsi daha yaxın şəxsə aid olduğu, səmimilik bildirdiyi üçün onu bütün şəxslərə şamil etmək olmur. Lakin "sizi tarı" ifadəsi bu cəhətdən neytraldır, bu ifadədə ümumilik, rəsmiyyətçilik var, onunla bütün şəxslərə müraciət edilə bilər.

"Dilbər, səni tarı, günəş camalın; At bürqəni, al yanağı görünsün"; "Gizləmə gəncini süni-xudanın; Qoy olsun aşikar; sən ol öz canın". "Görünsün" rədifli qoşmanın birinci iki bəndindən götürdüyüümüz bu iki beytde "səni tarı" və "sən canın" adları işlənmişdir. Görəsən şair ey ni şəxsə-gözələ müraciət etdiyi halda, nə üçün müxtəlif funksiya daşıyan andlardan istifadə etmişdir? Birinci beytde "səni tarı" andının işlədilməsi gözələ ilk dəfə müraciət edilməsi ilə əlaqədardır, həm də bu and üzdən örtüyün götürülməsi üçün daha mötəbər sayılmışdır. İkinci beytde isə "sən canın" ifadəsi ancaq yaxın, bir-birinə məhrəm adamlara aid olduğundan məşuqəyə xıtabən aşiqin dilindən verilmişdir.

Şeirlərdəki dini - mövhumi xarakterdə olan andlar feodalizm dövründə və dinin hökmranlığı zamanı yaşmış şairin dünyagörüşü ilə bağlıdır. Təbiidir ki, belə bir vaxtda yazib yaratmış Zakir dildə mövcud olan dini ifadələrə laqeyd ola bilməzdi. Belə ifadələri Zakir əsasən qadın obrazlarının dilində işlətmişdir: "Qız dedi: - ey mövla, qəsəm xudayə; Nə düyüyə güman gəlir, nə yağə"; "And olsun Kəbəyə, xəstəhalam mən".

Bəzi dini ifadələrdə isə dini məzmun zəifdir, əsas fikri yüksəltmək, ona üslubi rəng vermək namənə işlədilmişdir: "Təəccüb eylərəm, **allahü Əkbər!** Lumu yetiribdir sərvü sənubər" Burada, "allahu Əkbər" ifadəsinə mənşə cəhətdən deyil, üslubi cəhətdən yanaşılmalıdır. Əgər biz bu

ifadəni cümlədən ayırsaq, o, sərf dini xarakter daşıyar. Şair isə bu ifadəni "allah böyükdür" mənasında, yəni allahın böyüklüğünü təsdiq etmək məqamında yox, "Bu nədir?" "Belə də iş olar?" təəccüb bildirən ifadə kim-i işlətmışdır. Deməli, genetik cəhətdən dini məfhum bildirən ifadələr istifadə nöqtəyi-nəzərindən yanaşmaq daha doğru və düzgündür.

Zakirdə nitqə canlılıq, emosiya gətirən, humor doğuran ifadələr də vardır: "Qazi hər yerdə olur baməzəvü bədhərəkət; Şükr - lillah ki, bu həm baməzədir, həm qazi"; "İtaətə gəldi Şeyx ilə Həmzad: Şükr olsun allaha təzbazar oldu". "**Şükr -lillah**", "**şükr olsun allaha**" ifadələrinin hər ikisi eyni məzmundadır və kinayə, eyham, ironiya doğurmağa xidmət edir.

Əlbəttə, bir məqalədə Zakirin şeirlərindəki bütün ekspressiv ifadələrdən bəhs etmək mümkün deyildir. Söyüş, qarğış, yalvarış, and mənalı bu ifadələr bədii dili zənginləşdirən ironiya, satirik ifadə vasitəsi kim-i şairin yaradıcılığında geniş yer tutur. Aydın məsələdir ki, Q.Zakir nifrət bəslədiyi mənfi tiplərə qarşı təhqiramız münasibətini bildirmək, onların çirkin əməllərini açmaq, öz ironiya və satirasını daha da kəskinləşdirmək, daxili hissini oxucuya bütün çılpaklılığını ilə çatdırmaq üçün haqqında danışdığınız ekspressiv ifadələrdən özünəməxsus yeni məna çalarlıqları ilə üslubi məqamlarda sənətkarlıqla istifadə etmişdir.

*Azərbayan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi.  
Elmi əsərlər. XI seriya. Pedaqogika və psixologiya.  
Fənlərin tədrisi metodikası. Dilçilik. №5, Bakı 1971-ci il*

## **Q.ZAKİRİN ƏSƏRLƏRİNDƏ İŞLƏNMİŞ OMONİMLƏR**

Dildə eyni cür yazılan və tələffüz edilən, lakin iki və daha artıq müstəqil mənada işlənən sözlər omonim adlanır. Omonimlərin ifadə etdiyi anlayış və məfhumlar bəzən məntiqi cəhətdən yaxın olur, çox vaxt isə bu yaxınlıq olmur.

Çoxmənalı sözlərin məna çalarlığından birinin müstəqil mənaya doğru inkişafi omonimlərin yaranmasında müəyyən rol oynayır. Dildə əşya, anlayış və məfhumların çoxluğu, onları ifadə edə biləcək sözlərin isə miqdarda az olması nəticəsində bəzi hallarda bu və ya digər bir söz ilk mənasını saxlamaqla bərabər, yeni bir anlayışı da bildirməyə xidmət edir. Müxtəlif dillərin, xüsusən iqtisadi, mədəni və siyasi əlaqələri olan xalqların bir-birindən söz alması nəticəsində dildə şəkicə eyniləşən sözlər meydana çıxır ki, omonimlərin yaranmasında bu hadisənin də əhəmiyyəti vardır.

Azərbaycan dili omonim sözlərlə zəngindir. Saysız-hesabsız məfhumları ifadə etmək üçün yaranan omonimlər dilin lügət tərkibində böyük yer tutur.

Satirik şair Qasım bəy Zakirin əsərlərində omonimlərə tez-tez rast gəlirik. Bunlar mənşeyinə görə ya dilimizin öz daxili imkanları əsasında, ya da alınma sözlər hesabına yaranmışdır. Şairin üslubu və dövrü ilə əlaqədar, lakin dilimizin müasir vəziyyətdən müəyyən qədər fərqlənən bir qism omonimlər vardır ki, belə sözlərdən də yeri düşdükcə danışılacaqdır.

Q.Zakir həm leksik-semantik, həm də leksik-qrammatik omonimlərdən, onların üslubi xüsusiyyətlərindən vəhdət halında istifadə etmişdir. Buna görə də Zakirin əsərlərində omonim sözləri məna və qrammatik xüsusiyyətlərinə görə iki qrupda birləşdirmək mümkündür.

### **LEKSİK-SEMANTİK OMONİMLƏR**

Bu qrupa eyni nitq hissəsinə aid olan omonimlər daxildir. Q.Zakirin əsərlərində təsadüf etdiyimiz leksik-semantik omonimlər iki və daha artıq məna ifadə edir. Bunu aydın görmək üçün şairin dilindəki

Azərbaycan mənşəli omonimlərin nitq hissələri üzrə bölgüsünü aparmaq məqsədə müvafiqdir.

1. İsmi omonimlər. Gün - 1) **Günəş** (planet : Gecə keçdi, sübh açıldı, **gün** doğdu; 2) həyat, yaşayış, gürzəran: Uzun illər **günüüm** qara keçdiyin; Siyah zülfü pərişanə deyərmi? Bu söz müasir dilimizdə **ömr** sözü ilə yanaşı gələrək daha çox **ömr-gün** (ömrüm-günüm) şəklində işlənir; 3) günün çıxmasından batmasına qədərki dövr, gündüz: Beş **gün**, üç **gün** duzlar tərəsin əvvəl. Bu sözün hər üç omonimik mənası türk dillərinə aid yazılmış ən qədim lügətlərdə (Mahmud Kaşgari. Diwanü Luğat-türk (çevirəni Besim Atalaydır), Ankara 1941, 1 cild, səh.340, 423.) verildiyi üçün bunlardan hansının ilkin, hansının törəmə olduğunu ilk baxışda təyin etmək çətindir. Lakin birinci mənanın ilkin yaranıb, sonrakıları törətdiyini ehtimal etmək olar. Bu faktın 732-ci il-də yazılmış qədim **Gültəkin abidəsində** də olması bunu bir daha təsdiq edir. Heç təsadüfi deyildir ki, bu abidədə günəş mənasında ancaq gün sözü vardır: - **İlgörü gün toğska ....** (Gültəkin abidəsi. Kiçik abidə, ikinci daş. Misal A.Məhərrəmovun "Qədim türk Runik yazılı abidələr" əsərindən göstərilir (bax: həmin əsər. Bakı, 1967, səh.9)) **Gün** sözü ilə əlaqədar olaraq verilən izahat göstərir ki, coxmənalı sözlərdə mənalardan birinin inkişaf edərək müstəqil məfhüm ifadə etmək dərəcəsinə yüksəlməsi dildə omonimlərin yaranmasına səbəb olur.

**Dağ** - 1) yerin dəniz səthindən yüksək hissəsi: -"Yoxsa gün düşüb-dür **dağın** üstünə"; 2) **Damğa**, **dağlanma**, yanma; Çekilib köksümə yüz **dağrı** **düğün**; "Vurulub köksümə **dağlar**, düyünlər"; "O da bizə ola əlahiddə **dağ**".

Zakirin əsərlərində, həmçinin müasir Azərbaycan dilində hər iki omonimik mənasına təsadüf etdiyimiz **dağ** sözü dilimizin ilk inkişaf mərhələsində heç də omonim olmamışdır. Mahmud Kaşgarinin lügətində **dağ** sözünün ancaq **damğa** mənası qeyd edilmişdir. (Bizə elə gəlir ki, **damğa** çözünün ilk şəkli dağma olmuşdur. **Dağ** (yanma) ismindən **dağmaq** feli, ondan isə yenidən **dağma** (od ilə qızdırılmış dəmir) ismi düzəlmüşdür: **Dağ <dağmaq <dağma <damğa. Dağlamaq, dağ çəkmək, dağlı** (üreyi dağlı) sözləri bilavasitə **dağmaq** felindən törənmişdir). İkinci məna isə (rusca: qora) vaxtı ilə **tağ** şəklində yazılan sözdəndir. Mahmud Kaşgarıdə belə bir cümlə vardır: "**Tağ tağka** kavuşmas, kişi kişigə kavuşur". Bu ifadə indi belə işlənir: **Dağ dağa** qovuşmaz, insanı insana qovuşar.

**Tağ sözü** (rusca qora) Gültəkin abidəsində də vardır. (Biz ona görə bu sözü beləcə fərqləndiririk ki, müasir dilimizdə **tağ** sözü başqa mənada (bostan bitkilərinin **tağı**, **şeli**) mövcuddur və onun dağ (qora) sözü ilə nəinki heç bir əlaqəsi yoxdur, həmçinin omonimi də deyildir). Məsələn: **Balıkdakı tağıkmış, tağdakı inmis.** (A.Məhərrəmov.Qədim türk Runik yazılı abidələr, səh.11.) Qədim tarixə malik türk mənşəli bu söz bir sıra müasir türk sistemli dillərdə indi də tağ şəklində işlənməkdədir. Azərbaycan dilində isə sonralar t samitinin cingiltiləşməsi hesabına tağ **dağ** formasını almış və **dağlama, yanma** isminə sənənim olan **dağ** sözü ilə birlikdə omonimlik qazanmışdır.

**Şiş** - 1) şısmək felindən - şısmə; bədəndə əmələ hər hansı bir qabarmanın: "Nüsxeyi-tibbdə şəş oxur **şisi!**" 2) şış - kabab çəkmək üçün dəmirdən hazırlanmış iti uclu alət: "Bir çakərə versə yarımdə **şış** kabab; Dalınca buyurur yüz təklifi - **şaqq**". Mahmud Kaşgarinin lüğətində bu sözün birinci omonimik mənası şış, ikinci omonimik mənası isə **sıs və şış** şəkillərində ifadəsini tapmışdır. (Mahmud Kaşgari. III cild, səh.125, 184; 1 cild, səh.331; II cild, səh.129, 232) S səsinin ş səsi ilə əvəzlənməsi ( $s < \dot{sh}$ ) hadisəsi, həmçinin 1-ci hadisəsi (M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları, Bakı, 1962, səh.40, 83) qədim və müasir türk dilləri üçün xarakterik olduğundan haqqında danışılan söz şış formasını almışdır.

Deməli, omonimlərin yaranmasında sözlərin fonetik dəyişikliyə uğraması da (dağ, şış sözlərində olduğu kimi) müəyyən dərəcədə rol oynayır.

Bunlardan əlavə, Zakirin əsərlərində müasir dövrümüzdə də öz omonimliyini saxlayan daha bir çox sözə: **bağ** - 1.meyvə ağacları olan yer; 2.ip, sarğı, **qoyun** - 1.ev heyvanı; 2.ağuş, qucaq və s. rast gəlirik. Lakin Zakirin əsərlərində elə omonim sözlərə də təsadüf edirik ki, bunların omonomik mənalarından biri arxaikləşdiyi üçün müasir dilimizdə omonim sayılmır: **ağac, ayaq** sözlərini misal götirmək olar.

**Əyağ** - 1) insan və heyvanın yeriməsinə xidmət edən bədən üzvü" "Zakira, nazik əyağ üzrə bəyaz əngüştələr, Gör olub rəngi hənadan nə gözəl rəngin, al!" 2) qədəh, piyalə: "Fəsli bahar gəldi, könül, künci-ağac tut; Möhnət bizi ayaqladı bir dəm əyağ tut".

Müasir Azərbaycan dilində bu sözün ikinci omonim mənası arxaikləşmişdir. **Əyağın** hər iki müstəqil omonimik mənasına Mahmud Kaşgarinin lüğətində təsadüf edilməsi bu sözün qədim tarixə malik oldu-

ğunu gösterir (Mahmud Kaşgari. I cild, səh.54; II cild, səh.249). Dilin sonrakı inkişaf dövrlərində məlum səbəblərə görə ərəb və fars dil-lərindən keçən qədəh, piyalə, cam sözləri əyağ sözünün ikinci mənasını dilimizdən sıxışdırıb çıxarmışdır.

Zakirin əsərlərində elə omonim sözlərə də təsadüf edirik ki, bunların omonimik mənalarından biri, bəzi hallarda isə hər ikisi dialektə məxsusdur. Bir misala baxaq: **Yal** - 1) saç, tük; "Doladı dəstinə, əfsus ki, **yahm** qocalıq". Bu söz Mahmud Kaşgarinin lüğətində ancaq **at ya-li** mənasında verilmişdir. (Mahmud Kaşgari III cild. səh.160.). Görünür, sonralar bu söz ümumiyyətlə **saç**, tük mənasını qazandığı üçün çox vaxt kinayə ilə insanın baş tüküni də bildirmişdir. Ehtimal etmək olar ki, sözün bu mənası Zakirin dilinə dialektlərdən keçmişdir. Maraqlı haldır ki, xalq danışığında baş tükü hörmət mənasında saç, təhqir çalarlığında isə yal (məs; Kişi, ağ yalından utanmışsan?) işlənir. Zakirin əsərlərində bu sözə ancaq kinayə çalarında ağarmış saç mənasında təsadüf olunur; 2) it üçün bişirilmiş duru xörök: "İndi it yali kimi gündə gərək qaşıq aş!". **Yal** sözünün ikinci omonimik mənası da dialektdən gəlmədir. Müasir dövrümüzə qədər yazılmış türk sözləri lüğətində bu mənanın olmaması da ola bilsin ki, elə bununla əlaqədarıdır. Müasir Azərbaycan dilində bu söz omonim sayılmır.

**2. Feili omonimlər.** Zakirin əsərlərində ismi omonimlər kimi feili omonimlər də geniş yer tutur. İki və daha artıq mənada çıkış edən aşağıdakı feillər məna və vəzifələrinə görə diqqəti cəlb edir.

**Can vermək** - 1) ölmək; - "Tainki eşitdi vəfati-canan; Canan-can-an deyib, o da verdi can" 2) yaratmaq, meydana gətirmək: - "Gördüm ki, Adəmə **can verdi** allah".

**Çapmaq** - 1) ata, eşşeyə və s. minib sürmək, onu dördnala qovmaq: "O kolu, bu kolu basıb tapdılar; Sevinə-sevinə minib **çaplırlar**". Bu feilə **qaçmaq** mənasında da təsadüf olunur: - "Çakəri-çabukə buyurdu Rəsul: **Çap**, de gətirsinlər xurcunu, tez ol!" 2) qarət etmək, soymaq: "Mərizin mərəzi yəni çəkə dir; Sahibin **çapalar** üç qatü dörd qat". **Çapmaq** sözü bu mənada müstəqil deyil, daha çox **çalmaq** sözü ilə yanaşı gələrək **çalıb-çapmaq** şəklində işlənir. Görünür, bu hal **çapmaq** sözünün daha qədimliyi və öz ilk mənasını (vurmaq) saxlanması ilə əlaqədardır.

**Çalmaq** - 1) vurmaq: "Cəm oluban yüz il çalalar gürzü". Məlum olduğu üzrə bu, **çalmaq** sözünün ilk müstəqil mənasıdır. Bu mənanın

qədimliyini M.Kaşgarinin lügətindən də görmək mümkündür. (Mahmud Kaşgari, III cild, səh.276) **Çalmaq** sözünün həmin mənasına Zakirin dilində işlənmiş bəzi feili ifadələrdə də təsadüf olunur. Bu, xüsusən adı danışqda ilan **vurmaq** və ya **ilan sancmaq** ifadəsinə aiddir ki, Zakirdə **ilan çalmaq** şəklindədir: "Çalar hər tərəfi ilani sən gör" 2) hər hansı bir musiqi alətində çalmaq: "Cəfəri - kar ki, eşitməz, çallalar, zurna səsin".

Zakirin əsərlərində bu feillərdən əlavə, **durmaq** 1) dayanmaq; 2) oyanmaq; **uymaq**: yatmaq; 2) aldanmaq; **dolanmaq**: 1) fırlanmaq; 2) gəzmək; 3) yaşamaq və b. feillərin omonimik mənalarına da təsadüf edirik.

Müxtəlif nitq hissələrindən ibarət omonimlər. Bu qrupa ifadə etdiyi mənasına görə müxtəlif nitq hissəsinə aid omonimlər daxildir.

**Ay** - 1) Yer kürəsinin peyki, planet, isim: - "Camalın görəndə dal-dalanır **ay**" 2) İlin bölündüyü on iki hissədən hər biri, vaxt ölçüsü, isim: - "İnsaf olmaq gərək gədəda, bayda; Heç olmazsa yarın yoxlaya **ayda**" 3) çağırış, müraciət, haylama, haraylama, nida: - "Ay Qasımın püştü pənahı, Məmməd". **Ay** sözü müasir dilimizdə olduğu kimi, Zakirin əsərlərində də üç əsas omonimik mənada işlənmişdir. Birinci mənada isim, ikinci mənada zərf, üçüncü mənada isə nida kimi çıxış etmişdir.

**Ağ** - 1) qaranın əksi mənasında, sıfət: - "Ağ üzünə siyah zülfü düzeydim" 2) gümüş mənasında, isim: - "Ya kişinin **ağı**, qızılı gərək; Ya övladı ola ayağı surçaq (Ümumxalq danışq dilində rənglərinə görə qızılı sarı, gümüşü isə ağ adlandırırlar. Zakir də bu metalların şərti adalarından istifadə etmişdir). 3) **Ağ** rəngli bez, isim: - "Təbrizin **ağı** ucuz, miri-vilayət qafıl". Zakirin əsərlərində üç omonimik mənada çıxış edən bu söz müasir ədəbi dilimiz üçün də omonimdir. Sifət kimi çıxış edən **ağ** sözünün daha qədim olmasını sübut edən material çoxdur. (Drevnetyurkskiy slovar L., 1969, səh.48). Rəng bildirən **ağı** sonrakı mənalar üçün ilkin hesab etməliyik. **Ağ** rəngli bez, yəni pambıqdan toxunan kobud parça həmçinin parlaq gümüş rənginə görə ümumxalq danışq dilində **ağ** adlandırılmışdır. Deməli, **ağ** sözü özünə oxşar rəngli bezin və gümüşün üzərinə keçmiş və hazırda çox vaxt həmin anlayışları kontekstdə müstəqil leksik vahid kimi əvəz edə bilir. Bu misal bir daha göstərir ki, müəyyən bir məfhumu ifadə edən söz tədricən orada olan oxşarlığa görə yeni yaranan anlayışı bildirməyə başlayır və beləliklə, dildə yeni omonimlər meydana çıxır.

Zakirin əsərlərində müxtəlif nitq hissələrindən ibarət omonim sözlərin mənalarından biri çox vaxt dialektlərə məxsus olur. Məsələn: **axır**: 1) son, nəhayət; 2) axı - ədat rolunda, sözün ikinci omonimik mənası, **barı**: 1) divar; 2) "heç olmazsa" ədat rolunda; sözünün birinci omonimik mənası; **sarı** sözü isə tərəf mənasında dialekt sözü hesab olunur.

Sonuncu sözə baxaq: Sarı - 1) tərəf, ötrü mənalarında, qoşma: - "Bu gün neçə gündü canan **sarıdan**, Yetibdi guşuma səda, gedirəm"; 2) rəng adı bildirir, sıfət: "Cənabından dəxi bir sarı kürki - Ərdəbil istər. Bu gün-kü dilimizdə omonimlik kəsb edən bu söz (Müasir dilimizdə bu sözün üçüncü omonimik mənası **qızıl** mənasında işlənən sarı sözü hesabına yaranmışdır) əvvəllər heç də omonim olmamışdır. Bunun səbəbi isə rəng bildirən sıfətin qədim şəklinin **sarıq** olmasıdır. Bu sözə Tonyukuk abidəsində ("sarıq altun, örün kumus") (A.Məhərrəmov. Göstərilən əsəri, Tonyukuk abidəsi, 48-ci daş, səh.28.) və Mahmud Kaşgarinin lügətində (Mahmud Kaşgari. II cild, səh.374) də bu şəkildə təsadüf edirik.

Sonu **q, ğ, k, g** ilə bitən sözlərdən bu samitlərin düşməsi hadisəsi dilimiz üçün xarakterikdir. Məsələn, qoşun mənasında olan **çəri** sözü **çerik//çərik**; **təmiz** mənasında olan **arı** sözü vaxtı ilə **arıq; başqa, özgə** mənasında olan **ayrı** sözü **ayrıq//ayruk; kişi** **sözü** **kisik; yava** **sözü** **yavlak; ordu** sözü **orduğ** şəklində olmuşdur (Mahmud Kaşgari. I cild, səh.66, 195, 69, 177; II cild, 376; Həmçinin bax: Gütəkin abidəsi. Büyük abidə, 5-ci daş, 48-ci daş; Tonyukuk abidəsi, 4-cü daş və s.). Verdiyimiz bu misallar göstərir ki, müəyyən sözlərin tarixən fonetik tərkibcə dəyişməsi omonimlərin yaranmasına səbəb olur. Əlbəttə, dildə bunun əksini göstərən dil faktlarına da təsadüf edirik. Bəzi sözlərin tərkibindəki samitlərin karlaşması və ya cingiltileşməsi, yaxud söz tərkibindən müəyyən samitin düşməsi nəticəsində əvvəller omonim olmuş sözlər öz omonimliyini itirir. Misallar:

**Yüz** - 1) üz, sıfət rolunda; 2) miqdar sayı: - "**Yüzündən** göz götürməm eyləyəsən **yüz** min səyasətlər". **Yüz** sözünün bu omonimliyi M.Kaşgarinin lügətində də öz əksini tapmışdır. Məsələn: 1) Anın **yüzü** ağıdı - onun üzü ağırdı (I cild, səh.173); 2) **Yüz** at menin ağdır keçti - **Yüz** at mənim ayağımın yanından keçdi (I cild, səh.80).

Məlumdur ki, dilimizin sonrakı inkişafı dövründə **üz** mənasında olan yüz sözünün y samiti düşmüş və bu sözün omonimik mənası arxaikləşmişdir. Y-nin düşümünə gəldikdə isə demək lazımdır ki, tarixən bu, dilimiz üçün xarakterik olmuşdur. "Kitabi-Dədə Qorqud" das-tanlarında rast gəldiyimiz yigit, yürək, yuca, yüzük sözləri (Ə.M.Də-

mirçizadə: "Kitabi-Dədə Qorqud" dastanlarının dili Bakı, 1959, səh.31) müasir dilimizdə igid, ürək, uca, üzük şəklində işlənməkdədir.

**Kim** - 1) qeyri-müyyən əvəzlik rolunda: "Kim dersə var dəhrdə rüsva mənim kimi; Yox etibar əqlinə əsla mənim kimi"; 2) Ki (bağlayıcı); "Bağışla cürmümü, ey şüx kim, həyatımda; Cox etmişəm səni azürdə ahü zarım ilə".

Vaxtı ilə həm əvəzlik, həm də **ki** bağlayıcısı rolunda işlənmiş **kim** sözü ədəbi dilimizdə uzun müddət omonim kimi mövcud olmuşdur. Lakin XIX əsrdən bu söz **ki** formasında da çıxış edir və hər iki forma sovet dövrünə qədərki ədəbiyyatda paralel işlənmişdir. Zakirin əsərlərində də ki forması böyük yer tutur: "Şükr xudadə **ki**, basdırın məzərim üzrə qədəm" "Olub huşyar bəzmi badədən ol gün əyağ çəkdir; **Ki**, gördüm ləli abınla qılır dəva o qan tutmuş" və s.

Zakirin əsərlərində **kim** iki qrammatik funksiya daşıdığı üçün omonimlər qrupuna daxil edilməlidir. Müasir dilimizdə isə kim bağlayıcısı **ki** şəklində sabitləşdiyinə görə artıq omonim sayılmır.

## ALINMA SÖZLƏRİN OMONİMLİYİ

Q.Zakirin əsərlərində başqa dillərdən keçən sözlər hesabına işlənmiş omonimlərin çoxusunu ərəb, fars mənşəli sözlər təşkil edir. Həmin sözlər bəzən öz ilkin formasını saxlamış, əksər hallarda isə dilimizin ahəng qanununa, onun fonetik və orfoqrafik xüsusiyyətinə uyğunlaşmışdır. Məhz bu uyğunlaşma nəticəsində alınma sözlər omonimləşmədə daha çox iştirak edir. Misallar:

**Dövlət** - Omonim mənaların hər ikisi ərəbcədir: 1) hökumət; 2) var, sərvət.

Həştədə yetişmiş sinnü salımız;

Bu **dövlətdə** ağarıbdı yalımız;

Getdi dövlətimiz, mülkü malımız;

Nəxli-təmənnamız kədər gətirdi.

**İttifaq** - omonim mənaların hər ikisi ərəbcədir: 1) birlilik, bir olma; 2) tosadüf, rast gəlmə. - "Zahirdə ittifaq, batındə nifaq" "Bihörmət olubdur pedərə pesər; Yüzdə biri yaxşı olur ittifaq".

**Divan** - omonim mənaların hər ikisi farscadır: 1) şeirlər külliyyatı; 2) məhkəmə, böyük məclis: "Məni - divanının adın neçə divanə yazmışlar; "Divan demə, hərgiz buna kim, afəti-candır" və s.

Q.Zakirin əsərlərində omonim mənalarının hər ikisi ərəbcə və ya farsca lan sözlərlə yanaşı, omonim mənalarından biri ərəb, fars, digəri isə Azərbaycan dilinə məxsus sözlər də vardır. Misallar:

**Dil** - 1) farsca үrək, qəlb, könlük: - "Ey **dil**, həzər eylə, zənəx cahıdan"; 2) azərbaycanca - a) anatomik termin; b) insanın danışiq qabiliyyəti: "Mən

Zakirəm **dilim** dönməz hər ada"; "Danışdırıb gördü ağızı, **dili** var". İstər klas-siklərimizin, istərsə də müasir yazıçılarımızın əsərlərində **dil** kimi işlənən sonuncu mənalı sözün ilk şəkli **til** olmuşdur və onun bu gün işlək olan hər üç omonimik mənası (İki məna Zakirdə verilmişdir, üçüncü məna isə düşmən tərəfindən əsil-**dil** tutmaqdır) əsrin ən məşhur abidəsi sayılan "Kutadqu biliq"də də öz ifadəsini tapmışdır. (Drevneturkşkiy slovar, səh.559).

**Dal** - 1) azərbaycanca arxa, kürək: - "Fəlek qəm yükünü yığib dalıma" 2) azərbaycanca qohum-qardaş, tayfa, şəxsin ən yaxın adamları: - "Qohumun yox, qardaşın yox, dalın yox"; Əlbəttə, dal sözünün bu iki mənası dialektlər-dən gəlmədir. Birinci daha geniş dairədə işləndiyi halda, ikinci məhduddur və özündən əvvəl aydınlaşdırıcı söz tələb edir.

Qeyd. Zakirin əsərlərində ərəbcə **dal** hərfindən olub, işaretinin formasına uyğun olaraq **beli** **bükülmüş**, **qocalmış**, **əyilmiş** mənası da işlənir. Lakin bu, sərf omonimik məna deyil, klassik ədəbiyyatda bənzətmə məqamında işlənmiş məcazilikdir: - "**Dalə** dönüb əlif qəddin bükülmüş".

Müsəir ədəbi dilimizdə **dal** sözünün qohum-qardaş, arxa mənasına ancaq bəzi dialektlərdə təsadüf olunur. Hazırda bu sözün iki omonimik mənası: 1) dal-arxa, kürək-isim; 2) dal-zərf; geri sözünün sinonimii işləkdir. İkinci mə-na daha çox danışq dilinə məxsusdur.

Zakirin əsərlərində **dana**: 1) farsca alim, bilikli; 2) azərbaycanca inəyin bir yaşar balası; **tən** 1) azərbaycanca **düz**, **bərabər**; 2) farsca **bədən**, **əndam**, **dam**: 1) azərbaycanca anbar, kümə; 2) farsca tor, hiylə; **dad**: 1) farsca aman, ah, fəğan; 2) hər hansı bir maddənin dildə hiss olunan xüsusiyyəti və başqa sözlərin də omonim mənalarına təsadüf olunur.

## LEKSİK-QRAMMATİK OMONİMLƏR

Q.Zakirin əsərlərində leksik-semantik omonimlər kimi, leksik-qrammatik omonimlər də geniş yer tutur. Biz bu qrupda isim kökü ilə eyniləşən, yəni şəkilcə oxşar olan bəzi feillərin əmr formasını nəzər-də tuturuq. Əlbəttə, qrammatik-morfoloji omonimlər ancaq təsadüfi sövti uyğunluq nəticəsində yaranır. Misallar:

**Üz** - 1) isim; 2) **üzmək** feilinin əmr formasının II şəxs təki: "Xəstə Zakir, cövə dəymə, buqdan **üz**; Qorxuram ki, zərər çəkə buq-dan **üz**".

**Var** - 1) mal, dövlət mənasında, isim: - "Yolunda dağıldım yoxu **varımı**"; 2) **Varmaq** (getmək) feilinin əmr forması, II şəxsin təki; 3) **Var** - vari olmaq (vardır) feilinin kökü:

Dur atlan, yanına **var**;  
Oxlanan yanın ovar;  
Dindirərəm dinməzsən;  
Arada yenə nə **var**?.

Göründüyü kimi, bu misalda Zakir **var** omonimindən cinas məqamında istifadə etmişdir. Bu qəbildən olan omonim sözlər həmişə şairin əlində tutarlı bədii ifadə vasitələrindən biri olmuşdur. Zakir istər lirik şeirlərində, xüsusən təcnislərində, istərsə də satirik şeirlərində cinas yaranan omonimlərə geniş yer vermiş, dildə gözəl harmoniya, musiqilik yaratmış, şeir dilinə emosiyalılıq, axıcılıq və bədiilik gətirmişdir. Məsələn:

Bir yerdə ki, şərh eyləyə **araya**;  
Arif gərək o mənəni araya;  
Saqi oldun sən ki, düşdün **araya**;  
Dəxi bu məclisdən ayrılan olmaz

Verilən izahat və nümunələr bir daha göstərir ki, omonimlərin istər leksik-semantik, istərsə də leksik-qrammatik qrupları bədii dilin ifadə vasitələrindən biri kimi Qasım bəy Zakirin yaradıcılığında geniş yer tutmuşdur.

*Azərbaycan Elmlər Akademiyasının Xəbərləri.  
Ədəbiyyat, dil və incəsənət seriyası. №2,  
"Elm" nəşriyyatı, Bakı, 1972-ci il*

## ZAKİR VƏ XALQ DİLİ

Yaradıcılığında şifahi xalq ədəbiyyatından qidalanmayan bir sənətkarı təsəvvür etmək çətindir. Qasım bəy Zakir də xalq dilinə həssas qəlblə yanaşmış, danışiq dilinin əsas və gözəl xüsusiyyətlərini şeirimizə gətirmiş, bədii dilin forma və ifadə vasitələrini inkişaf etdirmişdir. O, frazeologizmlərdən, atalar sözü, zərb-məsəllər, aforizm, hikmətli söz, bayati və rəvayətli ifadələrdən külli miqdarda istifadə sayəsində şeirlərinin daha anlaşıqlı, oxunaqlı olmasına, xalq arasında geniş yayılmasına çalışmışdır. Əlbəttə, istedadın xarakteri və sənətarlıq xüsusiyyəti ilə bağlı olan bu hal Zakir şeirlərinin hamısına eyni dərəcədə aid deyil. Dövrünü bütün təfərrüati ilə - ən ülvə gözəlliklərindən tutmuş, nifrət ediləcək çirkinlik və eybəcərliklərinə qədər təsvir edən Zakir bəzən naturalizmə qapılmış, hətta vulqar söz və ifadələri işlətməkdən belə çəkinməmiş, adı meişət sözlərini də şeir dilinə gətirmişdir.

Qəm tünlük, mən yalqız, yüz yanə çəkər,  
Zakirəm, böyüüb başım, ağlaram.

Bu beytdə hər şey xəlqidir, hər söz və ifadə millidir. Bu bir beyt-də əsrlərlə tarixi olan şeirimizin özünəməxsus məziyyətləri - lakanizm, ifadəlilik, obrazlılıq kimi xüsusiyyətləri öz əksini tapmışdır.

Zakirin folklorдан götürdüyü belə misalların sayını istənilən qədər artırmaq mümkündür:

Nəzmi-təbin ola dürrü cəvahir,  
Xalq içində qiymətidir qara pul...  
Uzaqdan sikkəyə güllə atacaq  
Min tümən altuni görən canımız...

Maraqlı bir cəhəti qeyd edək ki, istər bu misallarda, istərsə də üümən Zakir yaradıcılığında xalqdan gələn ifadələr əksərən öz sadəliyini, anlaşıqlığını saxlamış, dilin aydınlığını, təmizliyi üçün əhəmiyyətli rol oynamışdır. Göründüyü kimi, bu misalları nəzərə çarpdıran elə xalq ifadələridir. "Pula güllə atmaq" ifadəsi üümumxalq dilində "pulu olmamaq" mənasını bədii, obrazlı şəkildə ifadə edir. Çar fərmanları ilə hüquqları məhdudlaşdırılan xan və bəylər keçmiş gözəl günlərini yada salır, getdikcə müflisləşəcəklərini fikirlərinə gətirib düşünürülər ki, belə getsə bir neçə vaxtdan sonra "uzaqdan sikkəyə gül-lə atacaqlar". Atalar sözünün bu qüdrətini yüksək qiymətləndirən

M.Qorki yazır: "...Ümumiyyətlə, atalar sözü və məsəllər zəhmətkeş xalqın bütün həyatı, ictimai-tarixi təcrübəsini nümunəvi bir surətdə ifadə edir və yazıçı üçün bu material ilə tanış olmaq zəruridir".

Sadə, qısa, yiğcam yazmaq tələbi, ədəbi dili xalq dilinə yaxınlaşdırmaq arzusu şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmək zərurətini doğurur.

Q.Zakir qələmə aldığı predmet və hadisələri, xüsusən insanların daxili aləmini, psixologiyasını, mübarizəsini təsvir edərkən canlı danışq dili frazeologiyasından istifadə etmiş, öz şeir dilinin bədiiliyini artırmağa səy göstərmişdir. O, şeirlərində anlaşılmaz qəliz sözlər, ərəb-fars tərkiblərinə çox yer verməmiş, onların əvəzinə canlı, ehtiraslı, alovlu, həyati ifadələri işlətmiş, ədəbiyyata, bədii dilə xalq dilinin obrazlılığını, onun ahəngdarlığını gətirmişdir:

Gözəl sevən gərək keçə canından,

Canını istəyən dilbər istəməz.

Sadə, aydın bir dildə ifadə olunmuş bu beyt bizə istər-istəməz "Can getməyincə, canan ələ gəlməz", "Cananı sevən canından keçər" atalar sözlərini xatırladır. Onsuz da bədii, yiğcam olan bu atalar sözlərini şair ustاد sənətkar əli ilə cilalayıb bədii təsir qüvvəsini daha da artırmışdır.

Nəsr əsərlərində ayrı-ayrı tiplər, surətlər iştirak etdiyi üçün onlar özünəməxsus ifadə üsulları, vasitələri ilə çıxış edir, öz təfəkkürlərinin uyğun şəkildə fikirləşir və danışırlar. Buna görə də belə əsərlərin danışq dili ilə yaxınlığı mütləqdir və yazıçı başqa cür də hərəkət edə bilməz. Əks təqdirdə əsərin dili müəllifin dili olardı. Nəzm əsərlərində, xüsusən süjetlərə isə məsələ başqa şəkildədir. Belə əsərlərdə şairdən xüsusi istedad, xalq ruhuna və dilinə yaxınlıq mənasında xəlqilik tələb olunur ki, şeir cansızıcı, yorucu olmasın, məzmun öz müvafiq formasını tapmış olsun, boyaları zəngin, xəlqi olsun. Şairin ustalıq və məharətini də elə bununla bilmək olur.

O zaman ki, dönər üzü;

Bəhanəli olar özü;

Açar-çəkər iki sözü;

Uzadıb bir kitab eylər.

Zakir bu bənddə "üzü dönmək", "bəhanəli olmaq", "açıb-çəkmək" (sözü) ifadələrindən, sözləti mənalardan və dolayı yolla bir atalar sözündən istifadə etmişdir. "Söz dediyin dəmirdir, döyüldükə uzanır", "Söz sözü çəkər, bez arşını", "Söz sözün söykəyidir" kimi məşhur atalar sözləri Zakirdə "Açar-çəkər iki sözü; Uzadıb bir kitab eylər" şək-

lini almışdır. Deməli, şair atalar sözünü sadəcə olaraq köçürməmiş, ondan dil, ifadə, bədii təsir vasitəsi kimi bəhrələnmişdir.

Ümumiyyətlə, Zakirin əsərlərində folklorдан gələn xalq ifadələrinin üslubi imkanları çox, işlənmə formaları müxtəlidir. Xalqın bədii təfəkkürünün məhsulu olan atalar sözləri, məsəllər və idiomatik ifadələr əsrlərdən bəri xalq içərisində yaşayıb möhkəmlənən və xalqın milli xüsusiyyətlərini özündə cəmləşdirən zəngin dil materialıdır. Bu tip ifadələr Q.Zakirin şeir dilinin əsasını, fəqərə sütununu təşkil edir. Şeir texnikasına uyaraq heca vəzni, qafiyə və bölgü xatırınə bəzən sözlərin yerinin dəyişdirilməsini, tərkib hissələrinin arasına ifadənin daha da qüvvətləndirilməsi üçün yeni sözlərin artırılmasını, fikrə münasibət bildirən ara sözlərin işlədilməsini nəzərə almasaq, ümumxalq dilində mövcud olan bu ifadələr əsasən öz formasını şeirlərdə saxlaya bilmüşdir.

Şifahi xalq ədəbiyyatında "Bir başa iki qapaz ağır olar" və ya "İki yumruq bir başa cəfadır" atalar sözü Zakirdə "İki yumruq bir başa güclür" şəklində verilmişdir.

"Qonaq güclü olsa, ev yiyesin evdən qovar" atalar sözü Zakirdə "Ev sahibin qovar zor olsa qonaq" şəklində verilmişdir. Öz yığcamlığına, fikri sərrast ifadə etməsinə və möhkəm quruluşuna görə bu ifadə birincidən daha obrazlıdır. Bu, ifadənin heç də qəlibə salınması ilə deyil, həm də iki "ev" sözdən birinin ixtisarı ilə əlaqədardır. Həmçinin burada söhbət güclü qonağın ev yiyesini evindən qovmasından getmir, haqsızlığın bəzən haqqal qalib gəlməsindən gedir.

Elə atalar sözləri də vardır ki, Zakir onları dildə olduğu kimi şeirlərində vermişdir. Məsələn, "Olmadı deyən bir muna kənd aşrı it ürməz" misrasında "Kənd aşrı it härəməz"; "Evlənirsən, barı get anqırıban tayını tap" misrasında "Anqır, tayını tap"; "Məsəldir: bir paydan bir kişi doyar" misrasında "Bir paydan bir kişi doyar"; "Məşhur məsəldir ki, bitər ot kökü üstə" misrasında "Ot kökü üstə bitər"; "Heç adətdə yoxdu elçiyə zaval" misrasında "Elçiyə zaval yoxdur" atalar sözüdür.

Çox vaxt şair atalar sözünün tərkibindəki bir və ya iki sözü sinonimləri ilə əvəz etmişdir. Məsələn, bir şeirdə belə bir cümlə vardır: "Yetmişində zurna çalmaq öyrənən, gərək axırətdə çala". Bu ifadə şifahi xalq ədəbiyyatında "Yetmişində zurnaçılıq öyrənən, gorunda çalar" şəklindədir. Deməli, şair "zurnaçılıq" sözünü "zurna çalmaq", "gor" sözünü isə "axırət" sinonimləri ilə vermişdir. Həmçinin "Çürüyün zora nə tabı" atalar sözü əsasında yazılmış "Məsəldir güclüyə nə dözər, çürük" misrasındakı "dözmək" "tab gətir-

mək" feilinin, "Kor quşun yuvasın allah öz əlilə tikər" atalar sözü əsasında yazılmış "Tikər kor leyləyin həqqa yuvasın ol xuday knyaz" misrasındaki "xuday" "allah" sözünün, "Əvvəl danışan bilsə ki, sonrakı nə danışacaq, heç danışmaz" atalar sözü əsasında yazılmış "Əvvəl deyən bilsə sonki nə deyir, dodağın tərpətməz" misrasındaki "dodaq tərpətmək" "danışmaq" sözünün sinonimindən başqa bir şey deyildir.

Zakir bəzi hallarda atalar sözünün ancaq məzmununu saxlamış, konstruksiyasını isə dəyişdirmiş, öz sözləri ilə ifadə etmişdir. Məsələn, "Qəzadan qaçmaq olmaz" atalar sözünü "Təqdiri-qəzaya olmadı çarə" şəklində, "Çaqqalın hayfini baqqaldan çıxarlar" atalar sözünü "Həqqa, əvəzi-çaqqala baqqalı boğarlar" şəklində vermişdir.

Dilimizdə "Qul xətasız, ağa kərəmsiz olmaz" atalar sözü vardır. Zakir bir şeirində bu atalar sözünün ikinci tərəfini atmışdır: "Qul xətasız olmaz, ey çeşmi-xumar" ifadəsinin bu şəkildə verilməsinə baxmayaraq misra oxunarkən əvvəlki məzmun və formada anlaşılır.

Q.Zakir atalar sözü və zərb-məsəllərdən hazır şəkildə istifadə etməklə kifayətlənməmiş, həm də onları öz əlavələri ilə genişləndirmiş, mənasını saxlamaqla onlara yeni don geyindirmiştir. Əbədi yaşamaq qabiliyyətini özündə təcəssüm etdirən belə ifadələrin formaca dəyişməsi onların məzmunundakı ümumbəşəri ümumiləşdirilmiş, böyük və dərin mənəni heç də kiçiltmir, zəiflətmir, əksinə, zaman və məkandan, cəmiyyət daxilindəki siniflərin mövqeyindən asılı olaraq onları yeni-yeni mahiyyətlə genişləndirir. Məsələn, güclülərin gücsüzləri əzdiyi, istismar etdiyi dövrədə varlığın yalnı doğru, kasıbin doğru sözü yalan hesab olunurdu, haqq yerini nahaq tutmuşdu. Zakir bu fikri vermək üçün "Bir dirhəm min eybi örtər" atalar sözünü məqsədinə müvafiq olaraq belə dəyişdirib işlədir:

Yalani kürsüyə mindirir qəni,  
Ac eyləyə bilməz doğrunu isbat.

İzaha ehtiyac yoxdur ki, şairin yaratdığı forma öz bədiiliyinə görə birincidən çox üstündür. Həmçinin "Ac yadına düşməz həm kim tox olur, Yoldaşını yox istəyən yox olur" misraları Zakirin tarixə hansı mövqedən yanaşdığını nümayiş etdirir. Bu beyt "Toxun acdan xəbəri olmaz" atalar sözü əsasında yaradılmışdır.

Başqa bir misal:

İndi ki, quyruğun basdırılanın,  
Canı çıxsın gərək altda qalanın.

Bu beyt "İlanın quyruğunu basmasan, səni sancmaz" atalar sözünə əsasən yaradılmışdır. Xalq dilində olan formada şərtlik var, hərəkətin icrası qəti şəkildə qoyulmamışdır. Lakin şair həmin formanı azacıq dəyişdirməklə onu aktiv formaya salmış və iş icrasını şəxsləndirmişdir. Həmçinin "canı çıxmaq" ifadəsi "sancmaq" sözündən istər bədii dəyərinə, istərsə də ifadə formasına görə həm xəlqi, həm də daha canlı və təsirlidir.

Ümumiyyətlə, Zakirdə atalar sözü əsasında qurulmuş misra və beytlər olduqca çoxdur:

Namərd ətəyindən, kişi, həngami-zərurət  
Tutmaqdən isə yaxşıdı, ölmək, köpək oğlu.

- beysi "Namərdə yalvarınca, qoy aparsın sel səni" atalar sözünü; "Qolumuzdan tutan yox, qılçamızdan qaldıran çoxdur" sətri "Qoldan qovzayan az olur, ayaqdan çəkən çox" atalar sözünü;

O ki, olmaliydi oldu saqqalə

Dəxi doğramasan soğan, sarımsaq -

- misraları "Saqqalına soğan doğrayır" atalar sözünü xatırladır.

Şifahi xalq ədəbiyyatında "Papağı çevirince, il gəlib keçər" atalar sözünün Zakirin dilində aldığı forma da bir çox cəhətdən diqqətəlayiqdir.

Üç ay qış çövrü zülmünə, könül, səbr eylə, səbr eylə,

Papağın fırla ha gəldi, yaz olcaq ustupay, knyaz.

Knyaz Xasay Usmiyev haqqında yazılmış bu həcv "aci-acı güldürüb" insanı düşünməyə vadər edən və "qara satira" adlanan satiranın ən gözəl nümunəsidir. Bu satiranın hər misrası, hər beysi acı kinayə və istehza ilə, hədsiz nifrətlə yoğrulmuşdur.

Zakirin satiralarında xalqımızın bədii təfəkkürünün məhsulu olan leksik birləşmələrə tez-tez rast gəlirik. Lakin belə ifadələrin hamisindən bəhs etmək, əlbəttə, imkan xaricindədir. Biz yalnız onu qeyd edə bilərik ki, Zakir xalq dili ifadələrindən şeirlərinin məzmununa uyğun istifadə etməklə yanaşı, həm də öz məqsədinə, tiplərini təsvir etmə səciyyəsinə uyğun olaraq özünə məxsus yeni ifadələr işlətmişdir. Büttün bunlar öz növbəsində ədəbi dilimizin inkişafına onun lügət tərkibinin zənginləşməsinə, şübhəsiz ki, müəyyən qədər kömək etmişdir.

*"Elm və həyat". Azərbaycan SSR "Bilik" cəmiyyətinin aylıq elmi-kütłəvi jurnalı. №6, 1973-cü il*

## **Q.ZAKİRİN BƏDİİ DİLİNİN ÖYRƏDİLMƏSİ MƏSƏLƏLƏRİNƏ DAİR**

Orta məktəbin ədəbiyyat programında XIX əsrin birinci yarısında öz lirik və satirik əsərləri ilə ədəbiyyat tariximizdə tənqidini realizmin və ictimai satiranın əsasını qoyan Qasim bəy Zakirin (1784-1857) yaradıcılığına kifayət qədər yer verilmişdir. VI sinifdə şairin "Tısbağı, qarğı, kəsəyen və ahu" temsili tədris olunur. Program üzrə bir saat şeirin oxusuna və məzmunu üzərində işə, bir saat da onun dili, bədii xüsusiyyətləri və quruluşunun öyrədilməsinə vaxt ayrılır. X sinifdə isə şairin həyat və yaradıcılığı geniş şəkildə öyrədilir; "Durnalar" qoşması, "Keçdi növbəti-zimistan" gəraylısı və "Xəbər alsan bu vilanın əhvalı" satirasının tədrisinə 6 saat vaxt ayrılr. Programda tələb olunur ki, müəllim bu şeirlərin bədii xüsusiyyətlərdən, şairin bədii vəsitələrdən istifadə etmək bacarığından geniş şəkildə bəhs açınsın. Hər bir şeiri təhlil etməyin əsas məqsədi şagirdlərə əsərin bədii gözəlliyyini dərk etdirmək, ana dilimizin tükənməz söz xəzinəsindən şairin nə dərəcədə və necə məhərətlə istifadə etdiyini göstərməkdən ibarətdir.

Məlumdur ki, mövcud programda əsasən şagirdlər Azərbaycan dili fənnindən hələ IV sinifdən sözün əsas və məcazi mənası, sinonimlər, antonimlər, omonimlər, ixtisas sözləri, dialektizmlər, alınma sözlər, arxaizmlər, neologizmlər və frazeoloji birləşmələr haqqında müəyyən biliklərə ziyyələndikləri üçün bədii əsərlərin dilinin təhlilində bir o qədər də çətinlik çəkmirlər. Buna görə də ister VI sinifdə "Sədaqəli dostlar haqqında" temsilini, istərsə də X sinifdə "Durnalar", "Keçdi növbəti-zimistan", "Xəbər alsan bu vilanın əhvalı" şeirlərini tədris edərkən onların dili-leksik tərkibi üzərində müvafiq iş aparmaq imkanından istifadə edilməsi məqsədə uyğun və faydalıdır.

Qasim bəy Zakir ədəbiyyat tariximizdə lirik və satirik şair kimi bir tərəfdən həqiqi və ülvî məhəbbəti, insanın daxili aləmini, onun təmiz duyğularını tərənnüm etmiş, digər tərəfdən isə dövründəki qanunsuzluqların, hərc-mərcliyin gündən-günə artdığını, çar çinovnik və məmurlarının özbaşınalığını, rəyyətə edilən dözülməz zülmü təsvir etmiş, çar rejimindəki ağır vergiləri, haqsızlıqları və soyğunçuluğu acı gülüşlə qamçılamışdır. Şair təbiet və cəmiyyət haqqındaki fikirlərini, öz daxili hissələrini, bəşəri və humanist ideyalarını vermək üçün şeiri-

mizin bütün formalarından bacarıqla istifadə etmişdir. Q.Zakirin bədii irsi haqqında şagirdlərdə müəyyən təsəvvür yaratmaq üçün dərslik müəllifləri bu fikri əsas tutaraq VI sinifdə şairin təmsillərindən, X sinifdə isə qoşma, gəraylı və satiralarından nümunələr vermişlər. İdeyasına, məzmun və formasına görə diqqəti cəlb edən həmin şeirlər şairin sənətkarlıq xüsusiyyətlərini izah etmək baxımından çox əlverişlidir.

Bu bir həqiqətdir ki, bədii əsərdə yüksək ifadəlilik və obrazlılıq onun xəlqiliyində, sadə və aydınlığında, yiğcamlıq və bitkinliyində, ahəngdarlığında və s. öz təcəssümünü tapır. Bu cəhətdən adlarını çəkdiyimiz şeirlərin lügət tərkibi fonetik, orfoepik və leksik-üslubi rəngarəngliyi baxımından diqqəti daha çox cəlb edir. Zakir sözlərin mənalari ilə tələffüzü arasında ahəngdarlıq yaratmaq və beləliklə, şeirlərinin daha təsirli, daha xəlqi olmasına xüsusi diqqət yetirmişdir. Şair yerli koloriti vermək, yaşadığı mühitin, dövrün fərdiləşdirilmiş nitqini olduğu kimi canlandırmaq üçün öz əsərlərində danışq dili ünsürlərinə geniş yer vermişdir. Məsələn:

**Necün** rəhmin gəlməz mən binəvaya

Dedi: **Özüz** bilin, **ixtiyarız** var

Bir yana baxanda qohumdu **saki**.

Zakirin əsərlərində səslərin əvəzlənməsi hadisəsinə tez-tez rast gəlirik. Bu, bir tərəfdən şairin xalq danışq tərzinə üstünlük verdiyini, digər tərəfdən isə onun heca, vəzn, qafiyə xatırına müəyyən dəyişikliklər apardığını göstərir. Konkret faktlara diqqət yetirək. Şairin əsərlərində feilin arzu formasının hekayə və rəvayəti bugünkü ədəbi tələffüz normalarına uyğun şəkildə öz əksini tapmışdır. Məsələn:

Ağ üzünə siyah zülfü **düzeydim**,

Əl uzadıb yaxa bəndin **üzeydim**,

Hayif ola, bir qol-boyun **gəzeydim**.

Zakir öz şeirlərində canlı danışq dilinin fonetik hadisələrindən, xüsusiyyətlərindən geniş istifadə etmişdir. Bu, onun poeziyasına xüsusi axıcılıq, musiqilik, ifadəlilik götərmişdir. Məsələn:

Elə nanü nəmək dursun **göznüzə**

Onun əncamını yaxşı **billəm** mən.

Bir ləhzədə bəndin parə **qıllam** mən

Mən **ollam** torbəni yırtmağa möşğul.

Göründüyü kimi, son misralarda **bılərəm**, **qılarəm**, **olaram** sözlərindəki a, ə saitləri düşmüş, assimilyasiya hadisəsi nəticəsində r sami-

ti I ilə əvəz olunmuşdur. Ümumiyyətlə, danişiq dilinə xas olan assimiliyasiya hadisəsi Zakirdə özünü qabarlıq şəkildə göstərir:

Bizim başımızda **çattadı** çanaq  
Deməsinlər kişi xamdır, **annamaz**.

Məlumdur ki, təkrirdən məharətlə və düzgün istifadə bədii dili qüvvətləndirir, fikri ifadəli, emosional edir, təsvir olunan proses və ya hadisəni təsirli şəkildə oxucuya çatdırmaqdə mühüm rol oynayır. Zakirin dilində təsadüf etdiyimiz sintaktik füqurlardan biri də məhz tək-rirdir. Məsələn:

**Yetər oldu** ömür başə, **yetmədi**,  
Əlim zülfü-pərişanə, ay mədəd.  
Yıxılana qaidədir, adətdir,  
**Dayaq olan** kəsə haqq olur **dayaq**.

Zakirin əsərlərinin bədiliyini artırın vasitələr sırasında bədii nida və suallar da az əhəmiyyət kəsb etmir. Bu təsvir vasitələri onun şeirlərinə xüsusi ekspressivlik götərir:

Yoxsa danişırsız dilbər sözünü,  
Veribsınız nə baş-başa, durnalar?!

Söylədilər bu nə işdi, annamaz?  
Biz qaçaq, qalasan aralıqda sən!

Fonetik imkanları cəhətdən bədii dil, xüsusən şeir dili üçün hədsiz dərəcədə əlverişli olan Azərbaycan dili şair və yazıçılarımıza həqiqi sənət nümunələri yaratmaqdə geniş imkanlar verir. Səslərin məna çalarlığından istifadə şeirin ahəngində və musiqili olmasında mühüm amil sayılır. Bu hali duyan şairlər həmişə məna ilə səslənmə arasında ahəngdarlıq yaratmaq üçün fonetik-üslubi hadisələrə müraciət etməli olurlar. Belə hadisələrdən biri də alliterasiyadır ki, Zakirdə təsadüfi səciyyə daşılmayıb poetik-üslubi rola malikdir. Məlumdur ki, alliterasiya (sözlərin tərkibindəki səslərin eyni və ya yaxın olması) hadisəsi şeirin ahəngində mühüm rol oynayır. Zakir bəzi şeirlərinə xüsusi ritm və musiqilik götirmək üçün bu və ya digər bir səsin ahəngcə uyğunlaşmasından məharətlə istifadə etmişdir:

Eyü-nuşə məşğul idi bitəşviş  
Murovlar olublar oğruya ortaq...  
Ta inki eşitdi vəfati-**canan**,  
**Canan-canan** deyib o da verdi **can**.

Son beytdə Zakir nakam aşiqin ölümünü eşidən qızın daxili hissini, onun inilti və sızıltısını, giryanyeri ağlaması və hicqırığını vermək üçün c, n səslərinin və an səs birləşməsinin alliterasiyasından bəhrələnmişdir.

Dərslik müəllifləri şagirdlərin yaş və bilik səviyyəsini nəzərə alaraq Zakirin VI sinifdə keçilən təmsilini redaktə etmiş, imkan daxilində Azərbaycan sözləri hesabına xeyli sadələşdirmişlər. Buna baxma-yaraq, şeirdə yenə müəyyən miqdarda az anlaşıqlı və hal-hazırda ümumxalq dilində işlədilməyən sözlər var. Həmin sözlərin mənasını şagirdlərə ilk oxu prosesində izah etmək məsləhət görülür. Kiçik bir nümunə:

Məgər ki, gələndə səyyadi-pürfən  
Biz qaçaq, qalasan aralıqda sən?  
O da bizə ola əlahiddə dağ,  
Gərəkdi dübarə çalaq əl-ayaq.

Burada şagirdlər üçün qismən anlaşılmaz olan sözlər **səyyad**, **pürfən**, **əlahiddə** və **dübarə** sözləridir (səyyad "ovçu", pürfən "hiyləgər", əlahiddə "başqa", "ayrı", dübarə isə "təzədən" deməkdir).

Şagirdləri başa salmaq lazımdır ki, Zakir XIX əsrin birinci yarısında yazıb-yaratdığı üçün onun əsərlərində işlənən bəzi sözlər indiki dövr üçün arxaikləşmişdir, demək, arxaizmlər sırasına keçmişdir. Məsələn: qılmaq (etmək): "Bir ləhzədə bəndin parə qıllam mən"; yaşınmaq (gizlənmək): "Yaşınmaq qəsdilə dolanır hər yan"; dəxi (daha da//də): - "Həm dəxi həqarət gözilə, zinhar; Baxıb bir adəmə eyləmə inkar".

Zakirin dilində həmçinin elə sözlərə də təsadüf olunur ki, bunlar öz əvvəlki formalarını saxlamalarına baxmayaraq, mənaları köhnəlmişdir. Məsələn, belə bir beytə diqqət yetirək: "Hər meşəyə güman aparma boşdur, Xudbinlik kişiyə nə kari-xoşdur". Buradakı kişi sözü adam, insan mənasında işlənmişdir, indi isə bu söz, əsasən, cins bildirir.

Zakirin əsərlərində arxaikləşən şəkilçilərə də təsadüf edirik: "Barı o vilada **olgıl** göz-qulaq", "Pişləngə **salıban** qurdu badalaq", "Sən **görgilən** zən əhlinin havasın". Müasir dilimizdə **-gil**, **- ıban**, **- gilən** şəkilçiləri arxaik hesab olunur.

Zakirin əsərlərində Qarabağ şivələrinə məxsus elə sözlər var ki, bunlar əksər rayonlar üçün anlaşıqlıdır. Belə sözlərin mənalarını şagirdlərin özləri də aydınlaşdırıa bilərlər. Misallar: **çəşmaq** (yanılmaq): "Sürbəniz dağlıb **çəşa**, durnalar"; **çatlamaq** (sınmaq): "Bizim başımız-

da çattadı **çanaq**"; **nacaq** (xəstə): "Tez ölsə övladır, dirilməz na-  
çaq". Şagirdlərə izah etmək lazımdır ki, şair yerli koloriti vermək və  
üslub müxtəlifliyi xatırınə dialektizmlərə müraciət etməli olmuşdur.

Şeirlərin dilini təhlil edən müəllim bu şeirlərdə işlənmiş sinonim  
(məkan-vətən, səbr-qərar, qarğı-zağ, siçan-kəsəyən-muş, ovçu-səyyad  
və s.), omonim (gün -1) günəş mənasında: "Tutub əl-ayağın bağlayıb  
möhkəm, Atib **günə** qarşı özü gedib həm"; 2) gündüz mənasında: İttifa-  
qən, bir **gün** gəlməyib ahu"; **parə** - "bir qədər", "bir az" mənasında "Bir  
**parə** naləvü şiyvən etdilər"; 2) kəsik, qırıq mənasında: "Bir ləhzədə  
bəndin parə qıllam mən"; **dolanmaq** - 1) **fırlanmaq**; 2) **gəzmək**; 3) **ya-  
şamaq** mənasında: "Səyyadin önündə dolan bir sayaq"; **ittifaq** - 1) bə-  
zən, tək-tək hallarda mənasında: "Yüzdə biri yaxşı olur **ittifaq**", 2) bir-  
lik, sözü bir olma mənasında: "Zahirdə **ittifaq**, batində nifaq" və s.); an-  
tonim (yaylaq-aran, zahir-batin, ucuz-baha və s.), frazeoloji birləşmələr  
(eşq atəsi, daşa dönmək, dırnaq ilişdirmək, knyaz yatağı və s.) və başqa  
növ söz qruplarından geniş bəhs aça bilər.

Zakirin yaradıcılığı xalq ədəbiyyatı ilə qırılmaz tellərlə bağlıdır. O,  
frazeologizmlərdən, atalar sözü, zərb-məsəl, aforizm, hikmətli söz, ba-  
yatı və rəvayətli ifadələrdən külli miqdarda istifadə sayəsində şeirləri-  
nin daha anlaşıqlı, oxunaqlı olmasına və xalq içərisində geniş yayılması  
na çalışmışdır. Məhz bu hesaba onun şeir dili canlı danışq dilinə o qədər  
yaxınlaşmışdır ki, şifahi ədəbiyyat nümunələrindən çox vaxt seçilir:

Qalmışam göz yolda, könül intizar;  
Əlbət dağdırılmış külli aləmi,  
Ağzından süd iyi gələn iki uşaq.  
Bir parasın yazıb elədim irsal,  
Bu şərt ilə nə diş bilsin, nə dodaq.

Xalq yaradıcılığının nəyə qadir olmasını gözəl bilən Zakir daim bu  
mənbədən qidalanaraq tipik və həyati ifadələr işlətmiş, milli koloriti  
özündə əks etdirən ifadə vasitələrinə əsərlərində geniş yer vermiş,  
xalq dili zəminindən ayrılmamağa çalışmışdır. Bütün bu cəhətlər bir  
daha göstərir ki, XIX əsr Azərbaycan ədəbi dilinin inkişafında, onun  
ümmük xalq danışq dili hesabına zənginləşməsində, həmçinin Azər-  
baycan ədəbi dilinin satira üslubunun formallaşmasında bu böyük söz  
ustası xüsusi mövqeyə malikdir.

Ədəbiyyat tariximizdə görkəmli şair, maarifçi, Azərbaycan ədə-  
biyyatında ictimai satiranın banisi, aşiq poeziyasının varisi və davam-

çısı kimi ad qazanmış Zakir klassik üslubda yazdığı şeirləri ilə Məhəmməd Füzuli şeirinin ənənələrini davam etdirmiş, şifahi xalq yaradıcılığının təsiri altında qoşma şəklində, heca vəznində yazdığı şeirləri ilə XIX əsr ədəbiyyatımızda Molla Pənah Vaqif ədəbi məktəbinin görkəmli nümayəndəsi kimi çıxış etmiş, aşiq poeziyası ilə klassik poeziya ənənələrini əlaqələndirmənin nümunələrini irs qoymuşdur. Şairin xalq aşiq şeiri ruhunda yazdığı satirik şeirlərində də sadə dil və üslub, dünyəvi ruh, nikbin baxış və əhvali-ruhiyyə hakimdir. Xalq dilindən alınmış söz və ifadələr isə bu şeirlərin dilini sadələşdirmiş və onlara təravət gətirmişdir.

Qasim bəy Zakirin yaradıcılığına ilk və ən doğru qiymət verən Mirzə Fətəli Axundov hələ XIX əsrin ortalarında yazırkı ki, Zakirin əsərləri ilə "insan vəcdə və zövqə gəlir. Ancaq bunun əşarəni oxuyanda dinləyici inana bilir ki, şeir vəqəən ləzzətə bais olurmuş". Büyük dramaturqu belə nəticəyə gətirən Zakirin estetik dəyərli, ictimai motivli şeirlərinin məzmun və forma, bədii dil gözləliyi, poetik zənginliyidir ki, onları bu gün də oxunaqlı edir, oxuculara sevdirir. Zakirin öz sadəliyi, səlisliyi, təbiiliyi və lirizminin dərinliyi ilə seçilən şeirləri ədəbiyyat tariximizdə özünə elə bir şərəfli mövqə qazandırmışdır ki, yaranma tarixindən əsr yarımdan çox bir vaxt keçməsinə baxmayaraq yenə əvvəlki təzəliyini, həmişəyaşarlığını və yüksək bədii-estetik dəyərini saxlamaqdadır.

*"Azərbaycan dili və ədəbiyyat tədrisi" (Metodik məcmuə)  
"Azərbaycan məktəbi" jurnalına əlavə, №4 1984-cü il*

## HAKİM SİNİFLƏRƏ NİFRƏT POEZİYASI

Gənclər dünya mədəniyyətinin nailiyyətlərini öyrəndiyi kimi, mənsub olduğu xalqın milli mədəniyyətini də dərindən mənimsemək, bu özüldən bəhrələnmək imkanına malikdir. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsemədən və araşdırımadan yeni mədəniyyət yaratmaq mümkün deyildir. Yalnız bəşəriyyətin bütün inkişafı neticəsində yaranmış mədəniyyəti dürüst bilməklə, onu təhlil etməklə xalq mədəniyyətini yaratmaq olar. Bu baxımdan respublikamızda mədəni irsə göstərilən qayğı diqqətəlayiqdir. Dövlətimiz Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığının öyrənilməsinə və təbliğinə böyük diqqət verir. Son illərdə "Bədii ədəbiyyat klassikləri əsərlərinin tədqiqini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında", habelə Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Aşıq Ələsgər, Aşıq Ali, Üzeyir Hacıbəyov, M.F.Axundov, Hüseyn Cavid və başqa sənətkarlar haqqında qərarlar klassik irsimizin təbliğ edilməsində, mənəvi sərvətlərin öyrənilməsində çox böyük əhəmiyyətə malikdir. Qasim bəy Zakirin anadan olmasının 200 illiyi haqqında qəbul edilmiş qərar da dövlətimizin bu işə nə qədər qayğı ilə yanaşdığını bir daha sübut edir.

Qərarda göstərilir ki, "Azərbaycan klassik ədəbiyyatının qabaqcıl ənənələrini davam etdirən şair, onun məzmununu xeyli zənginləşdirmiş, müxtəlif janrlarda feodal patriarchal münasibətlərini, haqsızlığı, ictimai bərabərsizliyi, istismarçı siniflərin əxlaqını, varlıların özbaşınlığını qamçılıyan gözəl əsərlər yaratmışdır. Şairin zəngin ədəbi irsi Azərbayan ədəbiyyatı xəzinəsinə onun realist qolunun inkişafında bir mərhələ açan hadisə kimi daxil olmuşdur".

Bəşəriyyətin mədəni inkişafında N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.-Sabir kimi Azərbaycan mədəniyyəti korifeyləri cərgəsində anadan olmasının 200 illiyini qeyd etməyə hazırlaşdıığımız Qasim bəy Zakirin xüsusi yeri vardır. Dünya sivilizasiyasını, o cümlədən Azərbaycan ədəbiyyatını dahiyanə əsərlərlə zənginləşdirən bu şəxsiyyətlər məhz hökumətimizin milli siyaseti sayəsində xalqımızın mənəvi aləmi keh-kəşanında parlaq mövqə tutmuşlar. Q.Zakirin əsərlərində Azərbaycan xalqının saysız-hesabsız işğalçılarla və əsarətçilərə, feodal qaydalarına

və adətlərinə, islam dininin mürtəce ehkamlarına qarşı mübarizəsi, ağır ehtiyac, nadanlıq və cəhalət, əhalinin başdan-başa savadsızlığı və siyasi hüquqsuzluğunu, amansız sosial ədalətsizlik və milli zülm kimi məsələlər əks olunmuşdur.

Q.Zakir öz zəmanəsinin oğlu idi. Həm də açıq gözlü, iti sözlü, sənətkar qəlblə oğlu. Elə bunun nəticəsidir ki, dövrünün böyük sənətkarlarından olan M.F.Axundov kimi o da həyata dərindən müdaxilə edir, onun nöqsanlarını görür və bu nöqsanların əsl səbəbkarlarını satira atəşinə tuturdu.

Azərbaycan ictimai satirası XIX əsrin birinci yarısında məhz Q.Zakirin simasında mükəmməl ədəbi cərəyan şəklini almışdır. O, satiraya mövcud nöqsanları aradan qaldırmaqdır, hər cür özbaşinalığı və riyakarlığı ifşa etməkdə ən tutarlı vasitələrdən biri kimi baxırdı. Təsadüfi deyildir ki, Zakirin satiralarını "müstəqil ədəbi cərəyanə çevrilən satirik şeirin vuran qəlbə və düşünən beyni" kimi xarakterizə edirlər. O, əsərlərində ictimai həyat və məişətin bir çox yaralarını, istər şəxsən tənidiyi, istərsə də haqqında eşitdiyi fitnə-fəsad törədən adamları, dövrünün yaramazlıqlarını, sinifli cəmiyyətin bütün eyib, nöqsan və bəlalarını cəmləşdirib satira atəşinə tutmuşdur. Zakirin yaradıcılığı bizim üçün ona görə qiymətlidir ki, o, Azərbaycan həyatının bir çox tipik xüsusiyyətlərini bir sənətkar kimi ümumiləşdirə bilmüşdür. Məşhur "Vilyətin məğşuşluğu haqqında" satirasında Qarabağ mahalının elə bir kəndi, obası, tayfası, elə bir künc-bucağı qalmır ki, xatırlanmamış olsun. Burada hər şeydən əvvəl o dövrün həyatı, ictimai münasibətləri əks olunmuşdur. Bunlar şairin mühitdən aldığı acı və ağır təsirlərin məhsulu olsa da, zülmə, zora əsaslanan ictimai quruluşu düzgün xarakterizə edir. Bu dövrdə "Ölkənin baş rəisindən və əyalət komendantlarından tutmuş mahal naiblərinə qədər müxtəlif dərəcəli çar məmurlarının özbaşinalığı təsadüfi hal olmayıb bütün ağırlığı ilə xalq kütlələri üzərində ağır bir yük olan sistem şəklini almışdı". (Azərbaycan tarixi. Azərbaycan SSR EA nəşriyyatı, 2-ci cild, Bakı, 1964, səh.23). Şeirdən aydın olur ki, XIX əsrin ortalarında Azərbaycanda müstəmləkə şəraiti, iqtisadi gerilik, ictimai hərəkatın olduqca ləng və zəif inkişafi vaxtilə mədəniyyət mərkəzi kimi tanınan Qarabağda bir dərəbəylik, hərc-mərclik şəraiti yaratmışdı. Köhnəlik, mənəm-mənəmlilik, cəhalətpərəstlik, sürətlə varlanmaq ehtirası, özbaşinalıq son həddə çatmışdı. Şair "Ah, yüz min ah, dərvişü ġəni, mirü gəday" adlı şeirində dövrünün

zidd cəbhələrə bölünmiş siniflərinin, zümrələrinin nümayəndələrini qarşılaşdırmış, onların əməllərini bütün çılpaqlığı ilə təsvir etmişdir. Burada elə ilk cümlədən biz adətən dini hekayətlər danışmaq və müxtəlif oyunlar göstərməklə pul qazanan yoxsul dərvişlə deyil, zəngin, dövlətli dərvişlə, dilənci əmirlərlə, kasib başçılarla qarşılaşırıq. Lakin bu zümrələr sadəcə təsvir edilməmiş, onların bir-birinə zidd antoqonist cəbhədə durduqları da qeyd olunmuşdur:

Beylərin rəyətlərə kövrü cəfadır sənəti,  
Rəyətin ağasına həm bəd duadır sənəti...

Budur, bir tərəfdə bəylər, ağalar, xanlar - varlılar, o biri tərəfdə onlara tabe olan əhali - rəiyyət. Hökmdarların zülmü altında inləyən zəhmətkeş xalq hələ ancaq ağasına allahın qəzəb etməsini diləyir, qarğıış tökür. Daha sonra şair həkim, alim, qələndər (dərviş), vaiz, qazi, çavuş, tələbə, dərzi, dəllək, sərrac, baqqal, müctəhid, zərbaf (toxucu) kimi müxtəlif ictimai təbəqələrin nümayəndələrini səhnəyə gətirir, onların əməllerinə güzgү tutur.

Şairin ifşa dairəsi təkcə yerli hakim və cənəvniklərlə məhdudlaşdırır. Onun təqnid və ifşasının əhatə dairəsi çox genişdir. Burada ədalətsiz bəy və mülkədarlar, əməlsiz alımlar, din pərdəsi altında xalqı soyan, xudadan öz döndərmış üləmalar, batında lüm-lüm udan vaizlər, başı əmmaməli seyidlər, mollalar, beli şallı hacılar, yaman peşəli kərbəlayı və məşədilər, rəiyətləri şıx çəkən xanzadələr və başqa zümrələr müxtəlif fondan və müxtəlif işq süası altında təsvir edilmişdir.

Q.Zakir öz əsərlərində "Beş arasında on çərək sürüşdürü" tacirləri, ayranını bal qiymətinə satan, insafını tərəziyə qoyan baqqalları, tacirləşən pineçiləri, aşbzaları, bazara istədiyi məzənnəni qoyan darğaları da yaddan çıxartmamış, onları öz çul-çuxasında, öz idealında, amalında vəhdətdə götürmiş və ədəbiyyata gətirmişdir. "Hər kim hər iş görə puluna minnət" idealı ilə yaşayanların çürük mənəviyyatını düzgün qiymətləndirən şair, dövrünə qiymət verməkdə də düzgün rəyə gelərək "Mu qədəri yoxdur ədlü ədalət!" deyə fikrinə yekun vurur. Deməli, şair xalqa bəlanın haradan və kimlərdən gəldiyini yaxşı görmüş.

Q.Zakir pulun hökmranlıq etdiyi cəmiyyətdə insanlığın da, ad-səninin da, dövlət aparatında tutulan mövqenin də ancaq var-dövlətlə, qızılla ölçüldüyüünü ürək ağrısı ilə dərk edirdi. Lakin o, insanlıq simasını itirmiş tüfeylilərlə bir cəmiyyətdə yaşayan, istismar şəraitində ağır həyat kecirən adamlar üçün cixış yolunu hələ görmürdü.

Gərək bu cahandan eyləmək həzər,  
Öz yerində deyil çünki xeyrү şər -

- deyə şair bəzən bədbinliyə qapılır, yaşıdığı cəmiyyətdə hökm sürən ictimai bərabərsizliyin, yerli bəy, xanlarla istismar olunan yoxsul kəndlilər arasında çox dərin bir uçurumun mövcud olmasından, "Çərxin sitəmindən, dövrün zülmündən" insan kimi yaşamağın mümkün olmamasından gileylənirdi.

Zakir öz dövrünün eybəcərliliklərinə, ictimai haqsızlığa laqeyd, soyuq münasibət bəsləyə bilmirdi. O yazdı:

Kim ki, vilayətdə simü zəri var,  
Yüz adam öldürə həbsdən çıxar.

O, dəfələrlə pulun əxlaqı pozduğunun, məsləki dəyişdiyinin, insanı hər cür cinayətlərə sürüklədiyinin şahidi olmuşdu. "Cəfərqulu xana" yazılmış bir mənzum məktubda bu fikir çox gözəl ifadə olunmuşdur:

Yalanı kürsüyə mindirir gəni,  
Ac eyləyə bilməz doğrunu isbat.

Fikrini müstəqil mənada və birbaşa deyən şairin cəsarətli çıxışı ifşa edici xarakterdə olub dövrünə qarşı ağır bir ittihamdır. Açıq ifşa yolu ilə gedən şair başqa bir yerde "Ac yadına düşməz hər kim tox olur" deyə satira hədəfini nisbətən konkretləşdirir. Bu satıralarda dövrün böyük siyasi-ictimai məsələlərinə işaretlər vardır:

Xah bihesab ola, xahi hesabi  
Beş şahılıq işə gərək on manat.

Qüdrətli bir sənətkar kimi satira silahından məharətlə istifadə edən şair dövrünün ictimai dördlərini beləcə açıb göstərmmiş və onlara öz münasibətini bildirmişdir.

XIX əsrдə cəmiyyət içərisində çirkin və yaramaz cəhətlərdən biri də oğurluq idi. Feodalizm quruluşuna məxsus oğurluq, quldurluq, hər cür cinayət kapitalizmin astanasında dayanmış quberniyalar üçün adı hal olmuşdu. Müharibələr və yerli qiyamların törətdiyi pərakəndəlik, şəhər və kəndləri xarabazarlıqlara çevirmiş, basqınlar ölkənin iqtisadiyyatında pozğunluq yaratmışdı. Xanlar, bəylər xalqın maddi vəziyyətinin getdikcə pisləşməsindən istifadə edərək hər cür alçaq əməllərdən çıxırlılar. Aclıq və qıtlıq içərisində zorla baş dolandırı əhalinin malı, mülkü oğrulardan xali deyildi:

Aparıb oğru payızdan bəri Xızrıstandan,  
On öküz, doqquz inək, yeddi camış, dörd-beş kəl.

Şairin satira hədəfi konkret, eyni zamanda dövrü üçün tipikdir. Onun satira cəbbəxanası oxucu qarşısında real faktlar əsasında dövrünün ümumi mənzərəsini yaradır. Məsələn, Şuşa şəhərinin komendantı "keçəl qurumsaq" Qarabağın heyvanlarını oğurlayıb Zərdabda satır, satdırır. Lakin daha acınacaqlı hal bundan ibarətdir ki, oğurluğa rəvac verən, oğruları himayə edən var. Bu, divandır, dövlətdir, yerli hökumət başçılarıdır:

Nəçidir məmləkəti çala, çapa dana-doluq,  
Əhli-divan ona hərgah desə kim, dincəl.

"Vilayətin məğşuşluğu haqqında" satirasının bir növ davamı olan "Zəmanənin tənqid" şeirində XIX əsrin birinci yarısındaki Qarabağ kəndlərinin canlı tərcüməyi-halı verilmişdir. "Mirzə Mehdiyə" yazılmış məktub da ruhən bu şeirlərlə birləşir.

Hakim təbəqələrə qarşı nifrət hissini ifadə edən satiralar Zakir yaradıcılığının kulminasiyasıdır. O, istər lirik-epik şeirlərində, istərsə də satiralarında dövrünün zülm və istibdadını cəsərətlə qəmçılamaş, feodal-patriarxal münasibətlərini, dövlət idarələrindəki süründürməciliyi, hakimləri, qazıları və ruhaniləri dərin nifrətlə damğalamışdır.

Şairin əsas tənqid obyektlərindən olan ruhanilər öz istismarçı sinifdaşları - bəy, xan, mülkədar və ağalarla, eləcə də hamisının himayədarı olan çar hakimləri ilə şəriət məhkəmələrində görüşür, sövdələşirdilər. Buna görə də şəriət məhkəmələrinin ciddi tənqidini şairin diqqətini cəlb edən mühüm məsələlərdən olmuşdur. Q.Zakir Azərbaycan əyalətlərində xalqın qanını zəli kimi soran mənsəb sahiblərini, divanı, "divan əmələcatını" çox kəskin tənqid edir, "ədalət divanı"nın yanın, "xadimi-dövlətin" isə qaniçən olduğunu göstərirdi.

Şair "Saqi dolanım başına, allahi sevərsən" tərcibəndində yazar:

Gün kimi tutub aləmi bu şöhrəti-biyca,  
Divan əmələcatına yox əldə həmta.  
Yüz təşnələbi-qəhr olasan, xadimi-dövlət  
Verməz bir içim su sana ta almaya dərya.  
Simü zər ilə doldurasan ta gərək ovcun,  
Ondan sonra zahir qıla şayəd yədi-beyza  
Hər kimsə ki, düşdü tora müşküldü xilası,  
Çəkməzlər əl ondan şiresin sormayalar ta.

Şairin vətəndaş cəsərətini göstərən bu misralar ölkəni idarə edənlərin, özlərini xalqın başçısı adlandıranların əxlaq və rəftarını ifşa

edən ittiham aktıdır. Ölkədə baş verən hərc-mərclik və qanunsuzluqlar, çar divanxanalarındaki özbaşınalıq, ədalətsizlik, haqsızlıq, süründürməçilik şairi dəhşətə gətirirdi. Divanxanalardakı ədalətsizliyin klassik tənqidini verən şair hakimlərin son dərəcə tamahkar, rüşvətxor olduqlarını görürdü. O görürdü ki, divanın "zavtra"sı adamları cana doydurmuş, onlar üçün elə bu dünyada ölüm mələyi Əzrayıldan da-ha amansız olmuşdur. Şair kürəkəni Əli bəy Fuladovun başına gələn müsibətləri xatırlayır və bu bəlanın onlara haradan və kimdən gəldiyini çox yaxşı göstərərdi:

Hər nə oldusa ona qazidən oldu, əlhəq  
Var idi çünki onunla kədəri-pünhanı.

Şairin böyük müasiri M.F.Axundov da "Sərgüzəsti-mərdi-xəsis" komedyasında zülm və ədalətsizliyə, çar divanxanalarındaki süründürmələrə işarə etmiş, çar məhkəmələrinin açıq tənqidini vermişdir. Canişin dəftərxanasında işləyən ədib məhkəmələrdə hökm süren qanunsuzluqları yaxından müşahidə etmiş və bunları "Mürafiə vəkillərinin hekayəti" komedyasında qələmə almışdır. Bu əsərdə M.F.Axundov sanki Zakirin "Bir içim çay ilə yüz şahidi bidin tapılır" deyə təsvir etdiyi kar Cəfər, baqqal Uzun Hüseynəli, Şəkkərbənin oğlu Ağa Novruz kimi məsləksiz və vicdansız şahidlərin tipik surətlərini yaradaraq onları "Bu Həpo qumarbazdır ki, dünən Ərdəbildən gəlmişdir. Bu Qəzvinli Şeydadır ki, gündüz sərraflıq elər, gecə əyyarlıq. Bu da Qurbanəli həmədanlıdır ki, gecə hər iş əlindən gəlir, amma gündüzlər bazarda corab satar" deyə oxuculara təqdim edir. Komedyanın süjeti də elə Əli bəy Fuladovun başına gələn hadisəyə oxşayır. Lakin Zaki-rin yazdıqları ayrıca götürülmüş süjetli bədii əsər deyildi, bu, sənədli, möhürlü həyatın naturadan alınmış bir parçası idi. Burada konflikt gözlənilmədən, ədəbi priyom kimi həqiqətin xeyrinə həll olunmur. Hər iki sənətkar şəriət məhkəmələrini ifşa və tənqid etməklə despotizmə qarşı çıxmışlar. Lakin Axundovun komedyasında işığa, gələcəyə, həqiqətin gec-tez öz yerini tutmasına azacıq olsa belə bir inam varsa, Zaki-də faktlar olduğu kimi, öz qara rəngində verilmişdir.

Q.Zakir "Divanbəyiləri həcv", "Zəmanənin tənqid", "Vilayətin məğşuşluğu haqqında", "Qarabağ qazisi", "Mirzə Mehdiyə" satiralarında dövlət idarələrində, hakim dairələrdə doğruluğun, insaf və ədalətin olmadığını, dövlət xadimlərinin çirkin daxili aləmini, qaziların fitnəkarlığını real faktlarla açıb göstərmişdir. Çar idarələrində xalqın dərdi

ilə heç kəsin maraqlanmadığını, "alçaldılmış və təhqir edilmiş" adam-  
ların ərizələrinə divanın heç bir məhəl qoymadığını şair ürək yanğısı  
ilə qələmə almışdır:

Ərzə verə bir adamın pədəri,  
Fərzəndinə olmaz zahir əsəri,  
Yetmiş ildən sonra nəvvadələri,  
Məgər ondan tapa bir rahi-nicat.

Zakirin sərdar divanxanasında hərbi rütbəli çinovnik Nəsir bəyə  
həsr edilmiş iki şeiri məlumdur. Bu şeirlərdə divanbəylərin öz işləri  
ilə məşğul olmadıqları, eyyaşlıqla, keflə vaxt keçirdikləri göstərilir.  
Zakir təkcə divanbəyiləri deyil, ümumiyyətlə çar hakim və məmurlar-  
ını, deputat və senat üzvlərini də ifşa etmişdir. Bəylərin deputat seçil-  
məkdən ötrü gündə bir evdə yiğnaq salmalarını şair ələ saldığı kimi,  
"Maşallah, gecə-gündüz valımız: Çalır fortəpiyan, oynayır bilyard",  
"Vilayəti viran eylədi yaxşı, Bir qafili-piyan, bir mayili-kart", "Fındı-  
ğā yetirib gərci tiryəki" misralarında vilayəti idarə edən çar qubernatorunun,  
Zaqafqaziya canişininin və ya ümumiyyətlə, böyük rütbəli  
hakim və məmurların kefdən başları açılmadığını, içki məclislərinə,  
qumara, tiryəkə aludə olmalarını realistcəsinə lağa qoymuşdur.

Q.Zakirin əsərlərində Azərbaycan xalqının çoxəsrlik tarixində yeni  
dövrün başlanğıcını qoyan Şimali Azərbaycanın Rusiyaya birləşdiril-  
məsi hadisəsinə, xalqımızın sosial və milli azadlıq uğrunda çar mütlə-  
qiyyətinə, bəylərə və mülkədarlara qarşı mübarizəyə qoşulduğu illərin  
təsvirinə də geniş şəkildə rast gəlirik. Məhz bütün bu cəhətləri bədii  
sözün qüdrəti ilə sənət zirvəsinə qaldıran Qasım bəy Zakirin bədii irsi  
dövrün qaranlıqlarına gur işiq sala bilmişdir. Məhz bütün bu cəhətlərə  
görə Q.Zakirin öz təravətini itirməyən şeirləri bu gün də insanı öz bə-  
dii kamilliyi, müdrikliyi və insanpərvəlik ruhu ilə heyran qoyur.

*"Azərbaycan Kommunisti" jurnalı. №9, 1984-cü il*

## BÖYÜK SATİRİK ŞAIR

Əziz uşaqlar, bu ay Azərbaycanın böyük satirik şairi Qasim bəy Zakirin anadan olmasının 200 illiyi tamam olur.

Qasim bəy Zakir 1784-cü ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Zakirin atası Əli bəy Şuşanın əsasını qoymuş Pənah xanın nəslindəndir, Qarabağda məşhur Cavanşir tayfasından İbrahim xanın əmisi oğludur. O, uşaqlıq və gənclik illərini gözəl təbiətli, bağ-bağatlı Şuşada keçirmiş, təhsilini buradakı mədrəsədə almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Şair həmişə haqq, düzlük tərəfdarı olmuş, alicənab bir insan kimi tanınmışdır. O, yalançı, hiyləgər şəxslərə nifrət bəsləmiş, elmlı, bilikli adamlarla dostluq etmiş, ədəblə dolanmışdır.

Qarabağ hakimi Mehdiqulu xan (İbrahim xanın oğlu) Ağdam xırılığında Xındırıstan kəndini Qasim bəyə bağışlamışdı. O vaxt cəmisi 20 evdən ibarət olan bu kəndin bir az əkin yeri, bir az da üzüm və tut bağları varmış. Şair illik gəliri 450 manat gümüş pula bərabər olan bu kənddə sadə bir həyat keçirmiş, öz əməyi ilə yaşamışdır. Bəydən daha çox zəhmətkeş kəndlili xatırladan Qasim bəy əkinçilərin, bağbanların, naxırçı və çobanların yanında olardı. O, kəndliləri ilə birlikdə yer əkər, qoyun qırxar, çobanlarla bir süfrədə çörək yeyərdi. Asudə vaxtlarında isə fars, tacik və ərəb yazıçılarının əsərlərini dərin-dən mütaliə edər, şeir yazar, övladlarının tərbiyəsi ilə məşğul olardı. Məhz belə təlim-tərbiyənin nəticəsində oğulları Əli bəy, Nəcəfqulu bəy, qızı Nənəş xanım bütün Qarabağda hörmət və məhəbbətlə yad edilmiş, qız nəvələri İbrahim bəy Azər, Abdulla bəy Asi və Xudadat bəy öz zamanlarının tanınmış şairləri olmuşlar.

Zakirin qoşmaları, təcnisləri, gəraylı, qəzəl, müxəmməs, müstəzad, tərcibənd, tərkibbənd, mənzum hekayə və təmsilləri yarandığı dövrdən az qala 200 il keçməsinə baxmayaraq, heç zaman köhnəlməmiş, həmişə təzə və təravətli qalmışdır.

Yaşadığı dövrün haqsızlıqları şairi daha çox satirik şeirlər yazmağa məcbur edirdi. Buna görə də Zakir satirik şeirlər yazmağa, zalim və qaniçən bəyləri, firildaqçı ruhaniləri, öz əməyi ilə dolanmaq istəməyən şəxsləri tənqid etməyə, bütün namuslu adamları haqsızlığa, müftəxorluğa və əliyəriliyə qarşı barışmaz olmağa çağırırdı. Onun azadlığa çağırın fikirlərindən qorxuya düşən bəylər, ruhanilər və çinovniklər şairi ləkələməyə çalışaraq hökumətə yalan xəbərlər verir və şairi həbs etdirirlər. Naib vəzifəsində çalışan Hüseyn bəy Qarabağın hakimi polkovnik Tarxan Mouravova xəbər verir ki, Zakir, rus çinovniki Orlovu soyub şinelini oğurlamış qardaşı oğlu Behbudu himayə edib gizlədir. Behbud bəyi axtarış tapmaq və ona evində sığınacaq verib gizlədənləri tənbeh etmək bəhanəsi altında T.Mouravov Qarabağ xanı Cəfərqulu ilə hərbi hissədən götürdüyü 700 nəfər atlı qoşunla gүnün günorta çağı şairin kəndi Xındırıstana daxil olurlar. Dəstəni qarşılamağa çıxan şairin 23 yaşlı oğlu Nəcəfqulu bəyin və 20 yaşlı qardaşı oğlu İsgəndər bəyin qollarını bağlatdırır, 65 yaşlı ağısaqqal şairi kəndlilərin gözü qarşısında söyüb təhqir edir, onu 19 baş ailə üzvü və qohumları ilə birlikdə bir arabaya yiğib dustaq kimi Şuşaya aparırlar. Qoşun bir həftə ərzində kəndi dağdırıb viran qoyur, xalqın var-yoxunu talayır, əkin sahələrini atdırnağından çıxarır. T.Mouravov Nəcəfqulu bəyi və İsgəndər bəyi həbs edib Şuşa qalasında saxlamaqla şairi həddən artıq borca salır. Bir müddət keçəndən sonra xərcləri öz hesablarına olmaqla onlar əvvəlcə Tiflisə, oradan Voronejə, daha sonra Kaluqaya, 66 yaşlı şair isə Bakıya sürgün olunurlar. Zakir bir neçə ay Bakıda sürgün həyatı keçirdikdən sonra yaxın dost və tanışlarının köməyi nəticəsində Şuşaya qaytarılır və ömrünün sonuna kimi polis nəzarəti altında yaşayır. O, 1857-ci ildə 73 yaşında vəfat edir.

Lakin məhrumiyyət, əzab və işgəncələr şairi ruhdan salıb küskünləşdirə bilmirdi. O, satiralarında alçaq təbiətli, yaltaq Hüseyn bəyi, Ağdamın Nəmirli kəndinin bəyi Əmirəsləni, "Yekəpər" adlandırdığı Qarabağ xanı Cəfərqulunu, saqqalının ortasını qırxdırdığı üçün xalqın kinaryə ilə "Yarimsaqqal" adlandırdığı Şuşa şəhərinin polis rəisi Əmirxanovu, "keçəl qurumsaq" deyə damğaladığı Şuşanın komendantı Xandəmirovu, Şuşa qazısı Mirzə Əbülfəsəimi, Qarabağda əvvəl polismeyster, sonra mahal rəisi işləmiş, şairin qardaşı oğlanları Rüstəm bəyi və Behbud bəyi nahaqdan öldürən, özünün və uşaqlarının tutulub sürgün edilməsinə bais olan T.Mouravovu və başqalarını nifrətlə ifşa etmişdir.

Zakirin tez-tez məktublaşlığı və görüşdüyü yaxın dostları içərisində görkəmli yazıçı və general İsmayıł bəy Qutqaşınlı, böyük dramaturq Mirzə Fətəli Axundov, qəzet redaktoru İvan Silvitski, polk komandiri İlya Orbeliani xüsusi yer tutur. Q.Zakirlə M.F.Axundov arasında, sözün həqiqi mənasında, fikir, məslək həmrəyliyi olmuş, onlar uzun illər məktublaşmışlar. Axundov hörmət naminə Zakiri "ata" adlandırdığı kimi, Zakir də şeirlərində ona "Mirzə", "Şəki şahbazı" "oğul" deyə müraaciət edirdi. Zakir rüşvətxor çar hakimlərinin, zülmkar bəylər və yaltaq ruhanilərin eyiblərini açır, Axundova yazdığı məktublarda onunla dər-dini bölüşür, Azərbaycanda hökm sürən qanunsuzluqlardan şikayətlənirdi. M.F.Axundov Zakirin şeirlərini ictimai-tərbiyəvi əhəmiyyətli əsərlər kimi, özünü isə həqiqi bir şair kimi sevmişdi. O, Zakirin əsərlərini toplayaraq çap etdirmək isteyirdi. Ədibin bu arzusu geniş mənada yalnız sonralar sovet hakimiyyəti illərində həyata keçmiş, şairin əsərləri dəfələrlə kütləvi şəkildə nəşr olunmuşdur. Hökumət və dövlətimizin klassiklərə böyük hörmət və qayğısının nəticəsidir ki, Qasım bəy Zakirin anadan olmasının 200 illiyini xalqımız təntənə ilə qeyd edir.

*"Pioner", Azərbaycan Pioner Təşkilatı  
Respublika Şurasının aylıq jurnalı. №10, 1984-cü il*

## BÖYÜK SATİRİK

Qasım bəy Zakir ədəbiyyat tariximizdə özünəməxsus şərəfli yerlərdən birini tutur. Onun əsərləri iki əsrə yaxındır ki, sevilə-sevilə oxunur, təkrar-təkrar nəşr olunur və başqa dillərə tərcümə edilir. Bu da səbəbsiz deyil, çünki bu əsərlər öz bədiiliyi, təzə hisslerinin çoxluğu, daxili formalarının oynaqlığı, semantikasının zənginliyi, bədii dilinin obrazlılığı, emosionallığı, dil vasitələrinin bolluğu və yerli-yerində işlədilməsi ilə olduqca gözəldir. Şübhəsiz ki, bu, şairin xalq dilini, onun folklorunu, ideomatik ifadələrini, eyni zamanda həyatı və insanların psixologiyasını dərindən bilməsi ilə əlaqədardır.

Qası bəy Əli oğlu 1784-cü ildə Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Atası öz dövrünün tanınmış bəylərindən olub. Qara-bağda məşhur Cavanşir tayfasındandır. Tarixdən yaxşı tanıdığımız İbrahim xanın oğlu Mehdiqulu xan boy-buxunlu, yaraşıqlı, şirin kəlamlı, dərin savadlı, mərd xasiyyətli Qasım bəyin xətrini çox istərmiş. General-mayor rütbəsi almış Mehdiqulu xan 1807-ci ildə imperator Aleksandrın imzası ilə Qarabağa hakim təyin ediləndən sonra Ağdam yaxınlığındaçı Xındırıstan kəndini Zakirə bağışlayır. Böyük şair ömrünün sonuna qədər özü də sadə kəndli kimi işləməkələ bu kəndin gəliri ilə dolanmışdır. Təbiətən düzələk və həqiqət tərəfdarı olan şair insan pərvərlik münasibətləri, sadəlik və təvazökarlıq hissi yaratmaq, ünsiyyətdə olduğu bütün adamları haqsızlığa, müftəxorluğa və əliyəriliyə qarşı barışmaz olmağa çağırırdı. Zalim və qaniçən bəylərin, firıldaqçı ruhanilərin, öz əməyi ilə dolanmaq istəməyib başqalarını istismar edən bütün yuxarı təbəqə nümayəndələrinin əleyhinə çıxan şair onların insanlıqdan kənar hər cür eyiblərini mərdü-mərdana üzlərinə söyləməkdən çəkinmirdi.

Azərbaycan dilinin keçmiş olduğu tarixi inkişaf yolunu hərtərflə və tam halında təlqiq etmək üçün ədəbi dilimizin inkişaf prosesində ayrı-ayrı yazıçı və şairlərin mövqeyini və rolunu konkret şəkildə müəyyənləşdirmək lazımdır. Bu cəhətdən XIX əsrin birinci yarısında Azərbaycan dilinin inkişaf səviyyəsini, ədəbi-bədii dilin ikmanlarını, təsir qüvvəsini və orijinallığını özündə əks etdirən Qasim bəy Zakirin əsərlərinin dil xüsusiyyətlərinin tədqiqi bütün aktuallığı ilə qarşıda durur.

Q.Zakirin əsərləri hələ öz dövründə müasirlərinin diqqətini cəlb etmişdi. Təbəiidir ki, onun haqqında ilk doğru və yüksək fikir söyləyən böyük müəsiri, yazıçı, dramaturq, tənqidçi kimi şöhrət tapan dahi Azərbaycan mütəfəkkiri M.F.Axundov olmuşdur. Axundov deyirdi ki, "şeir gərək laməhalə ziyadə ləzzətə və hüznədə və fərəhdə ziyadə təsirə bais ola". Bu baxımdan Zakirin əsərləri onun çox xoşuna gəlirdi. "Ancaq bunun (Zakirin- S.H.) əşarəni oxuyanda müstəme inana bilir ki, şeir vaqıən ləzzətə bais olurmuş". "Mən əyyami-səyahətimdə Qasim bəy Sarucaluyi-Cavanşirə düşər oldum ki, əlhəq türk (Azərbaycan-S.H.) dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı". M.F.Axundov şərt dedikdə aşağıdakıları nəzərdə tuturdu: "İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi... Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm...nəşə artırıcı və həyəcanlandırıcı olub, hər kəs tərəfindən bəyənilir".

Şairin ölümündən on il sonra "Kavkaz" qəzetində məqalə ilə çıxış edən şərqşünas Adolf Berje Zaikrin yaradıcılığına yüksək qiymət verir və onu Vaqifdən sonrakı ədəbiyyatın əsas hərəkətverici qüvvəsi hesab edirdi. O, tərtib etdiyi "Məcmuəyi-şüərayı-Azərbaycan" məcmuəsinin almanca müqəddiməsində Zakirin yaradıcılığı haqqında məlumat vermişdir. Mirzə Yusif Nersesov Qarabağının "Kitabi-məcmuəyi-divani-Vaqif və digər müasirin" və Müfti Hüseyn Əfəndi Qiabovun "Azərbaycanda məşhur olan şüəranın əşarəna məcmuədir" əsərlərində Zakirin bədii irsinin böyük bir qismi toplanmışdır. Satirik şeir yaradıcılığı ilə Zakirin həqiqi varisi və xələfi olan S.Ə.Şirvani "Təzkirə"sində, Məmmədağa Müctəhidzadə İstanbulda nəşr etdirdiyi "Riyazul-aşiqin" təzkirəsində, Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab"da, cənubi Azərbaycanın görkəmli alimi Məhəmmədəli Təriyət "Daneşməndani-Azərbaycan" əsərində Zakirin şeirlərində nümunələr vermiş, yaradıcılığını yüksək qiymətləndirmişlər.

Zakirin əsərlərində mündəricə və formanın vəhdətini, dilin sadəliyi və ifadəliyini duyan N.Vəzirov "Əkinçi" qəzetində (12 may 1877-ci il, № 10) yazırırdı: "Otuz il bundan əqdəm cənab Zakir məşhur Qasım bəy Qarabağı yanan həcvlə indi Hadiyül Müzəllin yanan həcvlərə baxan görür ki, onların təvafütü çoxdur... İndi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap emek olmayırlar, hətta adam olan kəs onları oxuyanda eti ürpənir". N.Vəzirov bu sözləri ilə yazılılıq mədəniyyətini Zakirdən öyrənməyə çağırır və göstərirdi ki, dilin aydınlığı primitivlik, xəlqiliyi naturalizm, dərinliyi anlaşılmaz söz yiğini, dini rəvayətlərin işlədilməsi demək deyildir.

İnqilabdan əvvəl Zakir haqqında ən geniş tədqiqat işi aparan Firdun bəy Köçərli olmuşdur. O, "Azerbaycan ədəbiyyatı tarixi materialları" əsərində Zakiri Şərqiñ ən böyük şeir ustaları Hafız və Sədi ilə bir cərgəyə qoymuş, əsərlərinin ideya dərinliyi və sənətkarlığı haqqında ətraflı bəhs açmışdır. "Molla Nəsrəddin" məcmuəsində "Ana dili" məqaləsi ilə çıxış edən tənqidçi yazırırdı: "Qasım bəy Zakirin məktubları açıq və aydın dildə yazılmış əsərlərdir".

Zakir haqqında təkcə Azərbaycanda deyil, Rusiya və xarici ölkələrdə də tədqiqatçılar yüksək fikirdə olmuşlar. Ukrayna maarifçisi və ədibi N.İ.Qulak "Russkaya starina" jurnalında yazırırdı: "...Bir alman tənqidçisinin dediyinə görə, Vaqif və Zakirin bir çox nəgmələri yaxşı tərcümə olunarsa, məzmun və forma cəhətdən ən yeni alman poeziyası ilə müqayisə edilə bilər...". Bəli. Zakir şeirinin uzun ömürlüyünü həmişə onların məzmun və ifadə gözəlliyi ilə, forma və dil gözəlliyi ilə bağlamışlar.

Zakirin şeirləri öz həqiqi qiymətini yalnız Sovet hakimiyyəti dövründə almışdır. Y.V.Çəmənzəminli, N.Nərimanov, S.Mümtaz, F.Qasızmədə, H.Səmədzadə, Ə.Səidzadə, H.Arəslı, Ə.Mirəhmədov, K.Məmmədov, S.Rüstəmov, Ə.Cəfərzadə, M.Mustafayev və başqaları Zakirin ədəbiyyatımızdakı mövqeyi, həyatı realist ədəbiyyatın yaranması və inkişafında rolü, ictimai satiranın formallaşması uğrunda fəaliyyəti, onun sənətkarlıq qüdrəti haqqında bir sıra dəyərli əsərlər yazmışlar.

Satiranı əvvəlki məzmunundan-şəxsi mənafə və əhvali-ruhiyyədən, çox vaxt qərəzkarlıqdan irəli gələn tənqiddən xilas edib ona ictimai rəng vermək böyük sənətkarlıq qüdrəti tələb edirdi. Belə bir işə Zakir cəsarətlə girişdi və satiranı müstəqil cərəyan halına saldı. Ə.Mirəhmədov "Zakir və XIX əsr Azərbaycan satirası" məqaləsində yazır: "Zakir satiranı yalnız ideya və məzmun cəhətdən yox, sənətkarlıq cə-

hətdən də irəli aparmış və onu keçmiş bayağılıqdan xilas etmişdir". Zakirin özünəməxsus üslubundan danışan tədqiqatçılar göstəirlər ki, onun hər hansı bir mübahisəli şeirini müasirlərinin və ya ümumiyyətlə, naməlum şairlərin əsərləri ilə müqayisə etdikdə həm bədii keyfiyyəti, həm də dili, ifadə tərzi etibarı ilə onlardan seçilir. K.Məmmədov "Qasim bəy Zakir" monoqrafiyasında Zakirin dil sahəsindəki xidmətini konkret şəraitlə vəhdətdə götürür və düzgün nəticəyə gəlir: "Ana dili hər bir sənətkarın əlində fikrini və hissini düzgün, dolğun əks etdirmək üçün əsas silahdır. Zakir bu silaha yiyələnmiş, Vaqifdən sonra Azərbaycan bədii dilini daha da zənginləşdirmiş və incələşdirmişdir".

Lakin Zakirin əsərlərinin dili haqqında fikir söyləyənlərin hamısı bir rəydə olmamış, bəzən Zakirin Vaqifdən sonra Azərbaycan ədəbi dilini geri çəkdiyini, onu qəlizləşdirdiyini söyləmilər. Bu mülahizənin nə qədər doğru olub olmamasını aydınlaşdırımdan əvvəl şairin yaşadığı dövrə nəzər salaq. Sənətkarın yaşadığı dövr ona yaradıcılığında, əsərlərinin dilində, məzmun və formasında mənfi və ya müsbət təsir göstərə bilər. Zakirin yaşadığı dövrdə aşiqvari şeirlər əsasən məclislərdə, toylarda oxunmaq üçün yazılılığından sadə dildə öz ifadəsini tapirdi. Professional şairlər tərəfindən yazılıq qəzəllər, müstəzad, müəşşər, tərcibənd, tərkibbənd, müxəmməs, həcvlər isə qəliz, çətin anlaşılan söz və ibarələrlə yüklenir, çox vaxt bu hal müəllifin özü tərəfindən "dərinlik" naminə edilirdi. A.Bakıxanov, M.Ş.Vazeh, Cəfər-qulu xan Nəva və başqalarının şeir dili nəinki çox vaxt çətin anlaşılan ifadələrlə, dini söz və tərkiblərlə dolu olurdu, onlar hətta əsərlərinin əksəriyyətini ərob və fars dillerində yazırırdılar. Belə bir dövrdə yaşayıb yaranan Zakirin dilini Vaqifin dili ilə müqayisə etmək doğru deyildi. Ə.Dəmirçizadə ədəbiyyatımızda Zakirin rolunu hələ 1938-ci ildə qiymətləndirib yazırırdı: "XVIII əsrənə yaradılmış olan folklor əsaslı ədəbi dil XIX əsrənə bir az da inkişaf etdirildi. XIX əsrin dil xüsusiyyətləri ilə dolğunlaşdırıldı. Bu dövrdə Şakir, Zakir, Nəbatı və sairə bir çox qoşmalar, dördləmələr yazıb bu stili, bu dili ən gözəl şeir dili olaraq işlətməyə başladılar. Buna görə də bu dil, bu qoşma dili XIX əsrənə, xüsusən Zakir vaistəsilə daha da mükəmməlləşdirilmişdir. Zakirin qoşmalarında asan və xalq sözlərindən yaradılmış bədii ifadələr, metaforalar, obrazlar daha çox və mükəmməldir". Göründüyü kimi, Ə.Dəmirçizadənin irəli sürdüyü fikirlər daha doğru olub, bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Zakir qiymətləndirilərkən onun icti-

mai satira, tənqid realizm və dil sahəsindəki fəaliyyəti birgə götürü-lüb tədqiq edilməlidir. Məsələyə bu cür yanaşan Mirzə İbrahimov "Böyük demokrat" əsərində haqlı olaraq yazır: "Bütün bunlar Zakirin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını böyük bir təkanla irəlilətdiyini və ona ictimai dərinlik və fikir genişliyi verdiyini göstərir". Əsər müəllifini belə nəticəyə getirən şairin dünyagörüşü, həyata, zəmanə-yə aydın və sərt münasibəti idi:

Neçələr silsileyi-təbimə təhrik verir,  
Rışteyi-nəzmə çəkəm yəni düri-ğəltəni.  
Budu xahişləri kim, baxmayıb ağıb bozuna,  
Eləyim həcv tamam bayü kədavü xani.  
Verməsəm vüsət əgər nəzmə, olur namərqub,  
Eləsəm cümləsini şərh, düşər tulanı.

Tüfəyliləri qırmaclayan Zakir özünün dediyi kimi, "həcvü hədyanı" işə salır, həm ürəyini boşaldır, yüngüllük tapır, vicdanı qarşısında borclu qalmır, həm də onlara qarşı xalqda nifrət hissi, qəzəb, kin oydır. Bu, başqa cür ola da bilməzdii, çünki "öz ölkəsinin, öz xalqının duyğu cihazı, onun qulağı, gözü və ürəyi, dövrünün səsi" (M.Qorki) olan şair məhz belə hərəkət etməli idi.

Zakir qəzəl, qəsidə yazıb məzmunu formaya tabe tutan, şeiri intim hissələrə qurban verib, dönə-dönə hicran və vüsaldan, həsrət və inti-zardan, yanıqlı şikayət, ahü fəryaddan bəhs açan, şit, bayağı təşbeh-ləri sağa və sola səpələyən təqlidçi, epiqon şairləri həmişə tənqid edirdi. O, realist satiraları ilə şeirin məzmununu ifadə vasitələrini, ədəbi formalarını dəyişməyin yollarını göstərirdi. Şeirimizdə standart ənənələrə qarşı çıxan Zakir "Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana!" misrası ilə başlayan müxəmməsində əsrlər boyu sənət əsərlərində özünə möhkəm yer tutmuş bayağı qiyasların, təşbehlərin nə qədər yararsız, cansız, quru olduğunu bir-bir deyir və lağə qoyur.

Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana,  
Nəçidir ay və hacətdə ola tay sana!  
Sən kimi, görüm onun çohreyi-tabanımı var?  
Xali-hindusumu var?  
Zülfü-pərişanımı var?  
Bir sarı rənglicədir əvvəli əyri "nun" tək,  
Elə ki keçdi iki-üç gün olur parə çörək.

Şair üzün aya, boyun sərvə, zülfün sünbü'lə, gözün nərgizə, ağzin qonçəyə, dodağın qırmızı şərabası və s. bənzədilməsinin qeyri-təbii,

şitlik sanır və göstərir ki, qadının üzünü, boyunu, zülfünü, gözünü, ağzını, dodağını bu cür naqis şeylərlə müqayisə etmək olmaz.

Maraqlıdır ki, XX əsrin əvvəllerində inqilabi satiranın banisi M.Ə.-Sabir də estetik zövqün dəyişilməsi ilə əlaqədar olaraq köhnə poetik təşbehləri lağla qoymuşdu. O, qəzəlin standart ənənələrini "Ey alnın ay, üzün günəş, ey qaşların kaman" misrası ilə başlanan məşhur şeirində ciddi tənqid etmişdir. Vaxtilə Zakir şeirinin qüdrətini və novatorluğunu bu baxımdan qiymətləndirən ədəbiyyatşunas H.Səmədzadə "Ədəbiyyat" qəzetində (18 mart 1935-ci il) yazdı ki, qədim Şərq sxo-lastik qəzəl-qəsidiə ədəbiyyatına ikinci zərbəni Zakir endirmişdir.

Cılız duyğulara, ötəri hisslərə biganə olub bədii obrazlar, maraqlı xarakterlər, təsirli dil vasitələri ilə ifadə olunmuş Zakir şeirləri insanı humanistliyə, qurub yaratmağa, xoşbəxt həyat uğrunda mübarizəyə çağırın, alovlu ehtiraslardan yoğrulmuş sənət nümunələridir. Klassik ədəbiyyatımızın layiqli varisi Zakirin əsərləri ideya dərinliyi, məzmu-nu, forması, sənətkarlığı ilə yaşadığı cəmiyyətin bədii mədəniyyətin-də keyfiyyət sıçrayışı idi. Bu sıçrayış klassik ırsın bədii yaradıcılığı, cəmiyyətin mədəni həyatını yüksəlliş, ictimai yaraların dərinləşməsi, ziddiyətlərin daha da kəskinləşməsi və şairin öz obyektiv hiss, arzu, amali hesabına yaranmışdı. Bütün bunlar zəngin, rəngarəng bədii formalar, mövzular, obrazlar töretməyə bilməzdi.

Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsi XIX əsrin birinci yarısında bir tərəfdən M.Füzuli və M.P.Vaqif ədəbi ənənələrini davam etdirərək qoşma, təcnis, gərayı, qəzəl, müxəmməs, tərcibənd və tərkibbəndləri ilə şeirimizi mövzu və ideya cəhətdən zənginləş-dirmiş, digər tərəfdən isə təmsilləri, satirik şeirləri və mənzum məktubları ilə tənqid realizmin əsasını qoymuşdur. Ədəbiyyat tariximizə həm lirik, həm də satirik şair kimi daxil olan Q.Zakir qanunsuzluğun, hərc-mərcliyin gündən-günə artdığını, çar çınovnik və məmurlarının özbaşınlığını, kəndlilərə edilən dözülməz zülmü təsvir etmişdir.

Zakir yaradıcılığının birinci mərhələsini onun lirik şeirləri təşkil edir. Şairin aşiq şeiri səpgisində yazdığı əsərlərində şifahi xalq yaradıcılığının və M.P.Vaqifin böyük təsiri vardır. Təsadüfi deyildir ki, heca vəznində yazdığı şeirlər içərisində qoşmaları fəxri yer tutur. Məzmun və formasına, yüksək bədii dili və orijinallığına görə seçilən bu qoşmaların əksəriyyətində sevgi və vüsal həsrəti ilə çirpinan aşiqin daxili aləmi, mənəviyyatı bütün zənginliyi ilə verilmişdir:

Badi-səba, söylə mənim yarıma,  
Gözəllər çıxıbdır seyranə, gəlsin!  
Təğafül etməsin, işrat çağıdır,  
İçilir hər yerdə peymanə, gəlsin!

Bənövşələr salsın başın aşağı,  
Nərgiz olsun gözlərinə sadağa.  
Gül, camalın görüb düşsün torpağı,  
Bülbülü gətirsin əfşanə, gəlsin!

Zakirin gərayılları da bədiiliyinə görə qoşmalarından geri qalmır.  
İstisnasız olaraq bu sənət incilərinin hamısında bir nikbin və dünyəvi  
ruh hakimdir:

Ölsəm qoyun, sizi tarı,  
Yönümü dilbərə sarı.  
Özüm öz əlimlə yarı  
Bu gün əğyarə tapşırdım.

Yaxud:

Hər kimsə ki, aşiq ola,  
Mənim kimi həsrət ölü.  
Bir əlini qoyun çölə,-  
Tanışınlar məzarından.

Ümumiyyətlə, Zakirin yaradıcılığı üçün xas olan həyat sevgisi,  
dünyəvi nemətlərin tərənnümü, nikbin əhval-ruhiyyə onun bütün lirik  
şeirlərinin ana xəttini təşkil edir.

Zakirin zəngin ədəbi irsi içərisində Azərbaycan qadınlarının hə-  
yatı, dünyagörüşü, daxili aləmi və məhəbbətini özündə əks etdirən  
şeirlər xüsusi yer tutur. Şair qadının daxili gözəlliyi ilə yanaşı, zahiri  
gözəlliyini də qiymətləndirmişdir.

Zakir qadını "başı aşağı", həyalı, "aşiqinə mehriban, qeyrilərinə bi-  
ganə", mərifətdə kamil, qədirbilən, sözü doğru, müdrik, əhli-hal, hiy-  
lə bilməyən görmək istəyirdi.

Zakirin əsərləri içərisində dini fanatizm, cəhalət və şəriət ehkamları  
əleyhinə yazılmış şeirlər mühüm yer tutur. Şair dövrünün nadan tiplərini  
ifşa etmək, "dinini dünyaya satan" yalançı möminlərə, seyid, molla, ha-  
ci, məşədi və təriqət başçularına gülmək üçün hərəsinə bir ayama-ləqəb  
verir, onları "qatmaqurşaq", "yorğunqurşaq" ifadələri ilə lağ'a qoyurdu.

Zakirin bədii irsi içərisində onun epik əsərləri, xüsusən satıraları  
bizim üçün daha qiymətlidir. Şair satirik şeirlərində çar hökumətinin

eyiblərini, dövlət məmurlarının rüşvətxorluğunu, idarələrdəki qanun-suzluqları, ümumiyyətlə, çar üsuli-idarəsini kəskin ifşa edir:

Gün kimi tutub aləmi bu şöhrəti-bica,  
Divan əmələcatına yox ədlədə həmta.  
Yüz təşnələbi-qəhr olasan, xadimi dövlət.  
Verməz bir içim su sana ta almaya dərya.  
Simü-zər ilə doldurasan ta gərək ovcun,  
Ondan sora zahir qıla şayəd yədi-beyza  
Hər kimsə ki düşdü tora müşküldü xilası,  
Çəkməzlər əl ondan şirəsin sormayalar ta.

Bu, elə bir dövr idi ki, "hər əlifba oxuyan adını ruhani qoymuşdu", "Bir içim çay ilə yüz şahidi-bidin tapılır"dı, "pişik şirə qorxu gəlir, quzu canavara həmlə edirdi".

Ölkədəki haqsızlığın, oğurluğun, quldurluğun, qətl-qarətin, hər cür özbaşınalığın əsas səbəbkəri yerli bəylər, xanlar, naiblər deyil, ikibaşlı cəllad-çardır:

Nəçidir məmləkəti çala, çapa dana-doluq,  
Əhli-divan ona hərgah desə kim, dincəl.

Hökumət başçılarına qarşı belə şiddetli etirazlarla çıxış edən Zakir hakim dairələrdəki süründürməciliyin, ədalətsiz hökmələrin, qazıların rüşvətxorluğunu, məhkəmələrdə hökm sürən yalançı şahidliyin, zülm və zorakılığın daxili səbəblərini cəsarətlə açırdı. Bəzən o, bədbinliyə qapılaraq: -

Dərd çox, bar giran, qövrə yetən yox, ya rəb,  
Bizlərə səbr əta eylə və yainki əcəl.-

- deyirdisə, bu hissələrdən tez yaxa qurtarmağı da bacarırdı. Xalqı zəlim hakimlərə qarşı çıxmaga, ədalətli qanun-qaydalar uğrunda mübarizə aparmağa sösləyirdi.

Öz zəmanəsi ilə sıx bağlı olan şair xalqının milli ruhunu, adət-ənənəsini, məişətini, onun təfəkkür tərzini yaxşı bilirdi. Elə buna görə də bizim sənətsevər xalqımız Azərbaycan ədəbiyyatı tarixində tənqidi realizmin və ictimai satiranın yaradıcılarından biri olan Qasim bəy Zəkirin adını həmişə hörmətlə yad edir.

**"ULDUZ"**

*Azərbaycan Yaziçilar İttifaqının  
ədəbi-bədii və ictimai-siyasi aylıq jurnalı.  
№ 10, 1984-cü il.*

## **İCTİMAİ SATİRANIN BANİSİ**

Ədəbiyyat tariximizdə həm istedadlı lirik şair, həm də qüdrətli satirik kimi fəxri yer tutan Qasım bəy Zakir 1784-cü ildə indiki Ağdam rayonunun Sarıcalı kəndində anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini Şuşada keçirmiş, təhsilini buradakı mədrəsədə almış, ərəb və fars dillərini mükəmməl öyrənmiş, şəxsi mütaliə ilə dövrünün elmlərini dərinlər mənimsemişdir.

Şuşa xanlığının hakimi Mehdiqulu xan 1807-ci ildə ona Xındırıstan kəndini bağışlamışdı. Cəmisi 20 evdən ibarət olan bu kəndin bir az əkin yeri, bir az üzüm və tut bağları vardı. Şair illik gəliri 450 manat gümüş pula bərabər olan bu kənddə sadə bir həyat keçirmiş, öz əməyi ilə dolanmışdır. Asudə vaxtlarında isə o, Azərbaycanın görkəmli şairləri ilə yanaşı fars, tacik və ərəb şairlərinin əsərlərini mütaliə edər, şeir deyər və övladlarının tərbiyəsi ilə məşğul olmuşdur. Məhz belə məqsədyönlü təlim-tərbiyənin nəticəsidir ki, şairin oğulları Əlibəy, Nəcəfqulu bəy, qızı Nənəş xanım bütün Qarabağda hörmət və məhəbbətlə yad edilən şəxslər olmuş, qız nəvələri İbrahim bəy Azər, Abdulla bəy Asi və Xudad bəy Azərbaycan ədəbiyyatı tarixində şair kimi tanınmışlar.

1849-cu ildə şairin qardaşı oğlu Behbud bəy Orlov familiyalı bir soldatı öldürməkdə təqsirləndirilir, Zakiri isə hökumətdən qaçaq düşmüş qardaşı oğlunu gizlətməkdə ittiham edərək həbsə alırlar. Yerli bəylərin fitnəsi ilə hərəkət edən çar hakimi Tarxan Mouravov şairin 23 yaşlı oğ-

lu Nəcəfqulu bəyi və 20 yaşlı qardaşı oğlu İsgəndər bəyi xərcləri onlarin öz hesabına olmaqla əvvəlcə Tiflisə, oradan Voronejə, daha sonra Kaluqaya, 66 yaşlı şairi isə Bakıya sürgün edir. Şair Bakıda bir neçə ay sürgün həyatı keçirdikdən sonra yaxın dost və tanışlarının köməyi sayəsində, həmçinin qocalığı və səhhətinin zəifliyi nəzərə alınmaqla yenidən Şuşaya qaytarılır və ömrünün sonuna kimi polis nəzarəti altında yaşayır. Öz ana yurdunda göz dustağı edilmiş və hər bir hərəkəti polis tərəfindən izlənilən şair 1857-ci ildə 73 yaşında Şuşada vəfat etmişdir.

Başına gətirilən müsibətlər, özünün və övladlarının sürgünü, qardaşı oğlanlarının tutulub vəhşicəsinə öldürülməsi, ailəsinin dağıılması şairin yenilməz vüqarını sindirə bilməmişdi. Son dərəcə məğrur təbiətli şair zəmanənin bütün zülmünə mətanətlə sinə gərmiş, hər ağrıya, aciya mərdliklə dözmüş, "Namərd körpüsündən rahat keçincə; Raziyam apara o sellər məni" deyərək əyilməmiş, öz əqidə, inamından dönməmişdir.

Zakirin şeirlərinin nə vaxt yazılılığı haqqında dəqiq məlumat olmasa da, məzmunundan onların bəzilərinin təxminən hansı ildə yazılmasını təyin etmək mümkündür. Q.Zakirin Bakıya sürgün edilməsi ilə əlaqədar yazdığı şeirlərdə şikayət motivləri çox güclüdür. Şairin bu şeirlərində həzinlik, kədərli bir əhval-ruhiyyə üstünlük təşkil edir. İx-tiyar yaşlarında həbs edilməsi, doğulub boy-a-başa çatdığı yerlərdən ayrı salınması, pis adla ailəsindən uzaqlaşdırılması şaire çalın-çarpaz dağ çəkmişdi. Buna görə də o, həyatının son çağlarında öz bəxtindən, taleyindən, bir növ, şikayətçi olmuşdu. Zakirin ictimai məzmun daşıyan lirik şeirlərində zəmanənin zülmündən doğan şikayətçi əhval-ruhiyyə çox güclü verilmişdir. İnsanlığa, xeyirxah əməllərə düşmən mövqə tutan, yar-yoldaşı bir-birinin üzərinə qaldıran, insan mənəviyyatını boğub onu göz yaşı tökməyə məcbur edən zəmanə şairin şeirlərində çox vaxt qarğış obyekti çevrilir. Elə bu cəhətdən də şairin ah-nalələrində bir ictimai kədər görünür. Onun lirikası feodal zülmünün doğurduğu ümidsizliklə, iztirablarla yoğrulmuşdur.

Qasim bəy Zakir feodal dünyasında dərd və möhnətlərdən başqa bir fayda görməyin mümkün olmadığını çox yaxşı başa düşmüş və bunu bütün yaradıcılığı boyu deməkdən çəkinməmişdir. Bu cəhətdən "Vay, yüz min vay kim, qoydu fələk tənha məni", "Görün bu çərxi-dunpərvər nə növi rüzgar eylər" mütəmməsləri diqqəti cəlb edir. Bu əsərlərde şair göstərir ki, onun ölüm gülşənini məhz zəmanə bərbad etmişdir. Şair ürək yanğısı ilə geniş xalq kütlələri üçün cəhənnəmə dönmüş

cəmiyyətə qarşı öz etirazını bildirir, yaşadığı dövrdə öz əlinin qazancı ilə, namusla ömür sürənlərin ayaq altında tapdalandığını, nadanlar tərəfindən məzəmmətə, təhqirə məhkum olduqlarını göstərir.

Təhkimçi feodal quruluşunun eyib və qüsurlarını görən satirik şair zamanının yaramazlıqlarını tənqid etməkdən heç vaxt çəkinməmişdir. O, yaşadığı dövrün ictimai-iqtisadi geriliyindən doğan ziddiyətləri cəsarətlə ifşa etmişdir. Zakirin Azərbaycan ədəbiyyatı tarixindəki mühüm xidməti elə burasındadır ki, o, əsrin, zamanın zəruri teləblərini, aktual problemlərini anlamış, əsərlərində zülm və özbaşinalığı, dini fanatizm və nadanlığı, gerilik və ətaləti kəskin tənqid atəşinə tutmuş və beləliklə, Azərbaycan ədəbiyyatında yeni tipli şeirin, ictimai satiranın əsasını qoymuşdur.

Rüşvətxor çar hakimleri, zülmkar bəylər və yaltaq ruhanilər Zakin əssərlərində alçaqlığın və hər cür vicdansızlığın simvolu kimi ifşa olunmuşdur. Qarabağda öz fitnə-fəsadı ilə məşhur olan Cəfərqulu xan, Mirzə Əbülfəsəd, T.Mouravov məhz Zakirin həcvləri sayəsində el içərisində biabır olmuş, gülüş hədəfinə çevrilmişdilər. Şair bütün dün-yaya car çəkirdi ki, arada vəsitəçi olmasa, şikayətçiye hökumət aparlığında heç bir kömək olmur:

Aləm bilir bivasitə, bisəbəb  
Müşküldür arızə divandan mədəd.

Şairin zərb-məsəl olmuş və dövlətə qarşı çevrilmiş bu misralarına etinəsiz qalmaq, onlardakı acı kinayəni udmaq çətin idi.

Məlumdur ki, Qasım bəy Zakir yaradıcılığı XIX əsrin ilk illərindən başlamışdır. Şairin bütün həyatı Şimali Azərbaycanın siyasi həyatının formallaşması dövrünə təsadüf edir. 1804-cü ildə başlanan Rusiya-İran müharibəsi müəyyən fasılərlə 1813-cü ilə qədər davam etmiş və həmin ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi bağlanması ilə qurtarmışdı. Bunun nəticəsində Gəncə, Qarabağ, Şirvan, Şəki, Quba, Bakı və Talış xanlıqları, Şərqi Gürcüstan və Dağıstan Rusiya tərkibinə daxil olmuşdu. Daha sonra 1826-ci il iyulun 16-dan 1828-ci il fevralın 10-dək davam edən Rusiya-İran müharibəsi nəticəsində Şimali Azərbaycan, o cümlədən Qarabağ dalbadal əldən-ələ keçmiş, böyük qırğın və talanlara məruz qalmışdı. Nəhayət, Türkmençay müqaviləsi bağlanmaqla Araz çayından şimali Zaqqafqaziya torpaqları bütünlükə Rusiya tərkibinə daxil olunmuşdu.

1928-ci ildə Rus-Türk müharibəsi, 1830-cu ildə Car-Balakəndə ləzgilərin üsyəni, 1847-1848-ci illərdə Şeyx Şamilə qarşı hərbi əmə-

liyyat, 1853-cü ildə yeni Rus -Türk müharibəsi, 1854-cü il Krım müharibəsi... Bu müharibə və hərbi əməliyyatlarda növbə ilə Zakir, kürəkəni Əli bəy, oğlu Nəcəfqulu bəy, qardaşı oğlu İsgəndər bəy iştirak emişdilər. Odur ki, bu tarixi hadisələr şairin əsərlərində öz bədii əksin tapmaya bilməzdi. Qasim bəy Zakir müasiri Baba bəy Şakirə yazdığı "Car müqəddiməsi" şeirində Car üsyəninin yatırımasından danışır, həqiqi vuruş səhnələrini təsvir edirdi. Şair Qarabağ atlı dəstəsinin tərkibində Rus dövlətinin mənafeyini qoruyan həmyerilərini tərifləyir, onların göstərdikləri hünəri alqışlayır, bu döyüşlərdə özünün də iştirak etdiyini bildirirdi.

Şair Car üsyəninin başçılarının məğlub olmasında Qarabağ atlı alayınnın xidmətini tərənnüm edir. Rüstəm bəyin, Mirzə Adıgözəlin, Kərim əminin, Əli Mərdan oğlunun, Şirinin, Cinli kəndindən Səfərəli bəyin oğlu İsmayılin və Dızaqdan (indiki Hadrut rayonundan) olan döyüşülərin vuruş qabiliyyətindən, onların qoçaqlığından ilhamla bəhs açmışdır.

Çarızm Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün 1844-cü ildə burada canişinlik təsis etmişdi. Bütün mülki və hərbi hakimiyyəti öz əlində toplamış canişin bilavasitə çara tabe idi. Şair 1844-1854-cü illərdə Qafqaz ordusunun baş komandanı və Qafqazın baş hakimi olmuş general-feldmarşal M.C.Vorontsov, 1831-1850-ci illərdə Şamaxı və Bakı general qubernatoru olmuş M.P.Kolyubakini, 1842-1844-cü illərdə Zaqqafqaziya hərbi korpusunun komandanı və Qafqaz canişini vəzifəsində çalışan general-adyutant A.İ.Neydqardtı, 1847-1854-cü illərdə Zaqqafqaziya Mülki İşlər İdarəsinin rəisi general V.O.Bebudovu şeirlərində xatırlamış, onların simasında ədalətsiz çar məmurlarını çox ehtiyatla tənqid etmişdir.

Qeyd etmək vacibdir ki, Zakir Azərbaycanın Rusiya ilə birləşməsinə mütərəqqi tarixi hadisə kimi baxırdı, bunu ölkənin İran və Türkiyə basqınlarından, xarici atlıların tapdağından, böyük qırğınlardan dağıntılardan həmişəlik xilas olmasının rəhni kimi alqışlayır, buna şükür edirdi. Çar Rusiyasının müstəmləkəçilik siyasetinə baxmayaraq, qabaqcıl rus mədəniyyətinin geridə qalmış Şərq xalqları üçün müsbət təsirini hiss edən şair "Rus vəliəhdinə" şeirində rus xalqına tərəqqi mənbəyi kimi baxır. Rusyanın əzəmət və qüdrətini tərifləyidi. Böyük rus xalqına rəğbət bəsləyən şair eyni zamanda soyğunçu çar hakimlərinə həmişə hədsiz dərəcədə nifrət bəsləmiş, onların zəhmətkeş əhalinin başına gətirdiyi müsibətləri bütün çılpaqlığı ilə açıb göstərmişdir.

Q.Zakirin yaşadığı dövrdə Azərbaycanda Baba bəy Şakir, Mirzə Baxış Nadim, Fazil xan Şeyda, Mirzə İsmayıł Qasir, M.F.Axundov, A.Bakixanov, M.Ş.Vazeh və başqaları yazib yaradırdılar. Onların da yaradıcılığında satira mühüm yer tuturdu. Ancaq Zakir bunlardan heç birinə bənzəmirdi. Onun özünəməxsus yaradıcılıq yolu və üslubu olmuşdur.

Sağlığında Q.Zakirin cəmi ikicə şeiri işiq üzü görmüş, yəni çapdan çıxmışdır. Onu qeyd etmək lazımdır ki, Zakirin nə qədər düşmənləri olsa da, bir o qədər etibarlı, möhkəm dostları da yox deyildi. Onların hamısı şairin halına acıyır, ona kömək edirdilər. Bunların arasında Mirzə Fətəli Axundov birinci sırada gedirdi. Onun birinci mətbü şeiri məhz M.F.Axundovun köməyi ilə 1854-cü ildə, ölümündən 3 il qabaq, şair 70 yaşında olarkən nəşr edilmişdir. "Qafqaz" qəzetində bu şeirlə yanaşı Axundovun da bir şeiri çap olunmuşdu. Həmin şeirdə o, Zakirə "Ata" deyə müraciət edirdi. Zakir də onu "Fərzəndi-əziz" deyə çağırır. Bu şeirlərin mənasından aydın olur ki, onlar bir-birinə necə səmimi münasibət bəsləmişlər.

Sonralar müxtəlif məcmuələrdə ara-sıra Zakirin şeirlerinə təsadüf edildi. Onun əsərləri küll halında ancaq inqilabdan sonra çap oluna bilmişdir. İngilabdan əvvəl XIX əsrədə Zakir haqqında dostları, bir az sonralar N.Vəzirov, F.Köçərli bir sıra qiymətli fikirlər söylemişlər. İngilabdan sonra isə onun barəsində Y.V.Çəmənzəminli, S.Mümtaz, F.Qasimzadə, H.Səmədzadə, K.Məmmədov və başqaları yazmışlar. Həyat və yaradıcılığı haqqında "Qasım bəy Zakir" adlı monoqrafiya çap olunmuşdur.

XIX əsr ədəbiyyatında, eləcə də satirik şeirdən bəhs edilən bircə məqalə, kitab da tapmaq olmaz ki, orada bu və ya digər cəhətdən Zakirə toxunulmamış olsun.

Q.Zakirin yaradıcılığı, demək olar ki, onun tərcüməyi-halı ilə six bağlı olmuşdur. O öz dövründə tənqidi realizmin ən qabaqcıl nümayəndələrindən biri səviyyəsinə yüksəlmışdır. Q.Zakiri ədəbiyyat aləmində ən çox sevdiren onun xalq ədəbiyyatına olan dərin məhəbbətidir. Onun bir sıra məziyyətlərə malikdir. Belə ki, onun şeirlərində bir üsyankarlıq ruhu olmaqla bərabər, şifahi xalq ədəbiyyatının da xoş rahiyyəsi yaşamaqdadır. Əgər onun şeirləri musiqi havaları üzərində qoşulmuş olsaydı, şairin özünün dediyi kimi, onu aşıqlardan doğrudan-doğruya seçmək mümkün olmazdı.

Zakir yaradıcılığının şah damarı satirik ruhlu əsərləridir. Bu sahədə onun xidməti ölçüyə gəlməzdir. Şairin belə əsərlər yazmasının iki cəhətdən əhəmiyyəti olmuşdur. Bir tərəfdən yazılı ədəbiyyatda satiranın bünövrəsini qoymuşdur. Bu bünövrə üzərində Seyid Əzim Şirvani

özünün möhtəşəm sənət sarayını ucaltmış, dahi şairimiz Mirzə Ələkbər Sabir onu görünməmiş zirvələrə qaldıra bilmışdır. Fikirləşmək olar ki, əgər Zakir satiraları olmasayı, bəlkə də Sabir satiraları bu qədər tamam-kamal, mükəmməl ədəbi məktəb səviyyəsinə yüksələ bilməzdi.

Zakirin təmsillərinin, həcvlərinin və bütün satirik əsərlərinin məyasında şifahi ədəbiyyat durur. Şairin "Dəvə və eşşək", "Tülkü və şir" və s. təmsilləri zəmanəsinin haqsızlıqlarını, ədalətsizliklərini, fitnə-fəsadları, zülm və köləliyi üzə çıxarmaq üçün yazdığı qiymətli incilərdir. Bunların içərisində "Aslan, qurd və çapqal" təmsili daha xarakterikdir. Zoraklıq, qoluzorluluq, amansızlıq, qeyri-bərabərlik və s. kimi motivlər bu təmsilin əsasını təşkil edir.

Zakir sənətinin ən qabaqcıl faktoru onun məktublar şəklində yazdığı şeirlərdir. Bu janr XIX əsr ədəbiyyatımızda yeni idi. Bunlar iki dost arasında gedən yazışmalar deyil, gələcək nəsillərə çatdırmaq üçün şairin öz zəmanəsinin haqqında yaratdığı salnamə idi. Məktubların çoxu M.F.Axundova müraciətlə yazılmışdır. Ümumiyyətlə, şairin əldə edilən məktublarının sayı 40-a yaxındır. Amma hər biri poemə qədər zəngin həyat materialına malikdir. Hər misrada xalqın dərdi-səri, yoxsulluğu, acınacaqlı vəziyyəti, hüquqsuzluğu öz əksini tapmışdır. Şair məktublarını müxtəlif tonda, müxtəlif üslubda, müxtəlif formada qələmə almışdır. Məsələn, "Vilayətin məğşuşluğu haqqında" adlı məktubda bütün mahalda, obada, əldə baş verən dəhşətli mənzərələrin, hadisələrin təsviri verilmişdir.

Azərbaycan hökuməti Qasım bəy Zakirin anadan olmasının 200 il-lijini haqqında xüsusi qərar qəbul etmişdir. Həmin qərarda deyilir: "Şairin zəngin ədəbi irsi Azərbaycan ədəbiyyatı xəzinəsinə onun realist qolunun inkişafında bir mərhələ açan hadisə kimi daxil olmuşdur". Belə bir sənətkarın şeirləri bu gün də dildə-ağızda gəzir, aşıqlar onun şəninə məclislərdə "Zakir nağılı"ndan söhbət açır, qoşma və gərayılılarını oxuyurlar. Ömrü-günü dastanlaşan, əbədiləşən şair öz sələfləri və xələfləri Xətai, Vaqif, Axundov, Seyid Əzim, Sabir və b. ilə birləşir, xalqın yaddaşında daha möhkəm yer tutur.

*"Təşviqatçı" jurnalı, № 12, 1984-cü il.  
Məqalə üç dildə - Azərbaycan, rus və erməni  
dillərində çap olunmuşdur.*

## **ŞAİRİN MƏHƏBBƏT DÜNYASI**

Azərbaycan tarixində həm istedadlı lirik şair, həm də qüdrətli satirik kimi fəxri yer tutan Qasim bəy Zakir 1784-cü ildə Şuşada anadan olmuşdur. O, uşaqlıq və gənclik illərini burada keçirməklə mədrəsə təhsili almış, ərəb, fars dillərini gözəl bədii əsərlər yarada biləcəyi səviyyədə, öz doğma ana dili kimi mükəmməl mənimsəmiş, dövrünün elmlərinin dərindən mütalə edib öyrənmişdir. Zakir, ictimai fikir tariximizin inkişafında xüsus rol oynamış Nizami Gəncevi, Məhəmməd Füzuli və Molla Pənah Vaqif kimi görkəmli sənət korifeylərinin əsərlərini dönə-dönə oxumuş, bu zəmin üzərində dayanaraq XIX əsr Azərbaycan poeziyasının istedadlı nümayəndəsi kimi ədəbiyyat tariximizə daxid olmuşdur. Şairin poetik dühasının əzəmətini sübut edən cəhətlərdən biri də bir qəlbdə, bir ürəkdə dünyamızın özü kimi iki böllünmüş lirika qütbü ilə satira qütbünün vəhdət təşkil etməsidir. Yاردıcılığı lirik şeirlərlə başlayan Zakir qələmini klassik şeirin bütün janlarında sınmış, çoxlu lirik əsərlər - qoşma, təcnis, gəraylı, qəzəl, müxəmməs, müstəzad, tərcibənd və tərkibbəndlər yazmışdır. Şairin epik şeirlər silsiləsindən "Zövci-axər", "Məlikzadə və Şahsənəm", "Aşıq və məşuq haqqında", "Əmirzadəyi-məşuq və cavan aşiq", "Hə-yasız dərvişlər haqqında", "Dəvəsi itən kəs", "Həyasız dərviş və is-mətli qadın", "Tərlanlar və elçilər" adlı mənzum hekayələri, "Aslan, qurd və çapqal", "Dəvə və eşşək", "Tülkü və şir", "Sədaqətli dostlar

haqqında" təmsilləri, satirik şeirlər silsiləsindən həcvləri, satiraları və 40-dan çox mənzum məktubu xüsusi yer tutur. O, bir tərəfdən lirik şeirlərində insan xarakterlərinin təsvirinə geniş yer verməklə ən dəru-ni hissərini, daxili aləmini, eşqini, məhəbbətini tərənnüm etmiş, digər tərəfdən də satiralarında cəmiyyətin hakim və məhkumlara bölündüyü, haqsızlığın, ədalətsizliyin, zor və şərin baş alıb getdiyi zəmanəsinin ən mühüm kəsir cəhətlərini, qüsurlarını tənqid atəşinə tutmuşdur. Yüksək poetik istedad və təfəkkürün məhsulu olan Zakir yaradıcılığı klassik Azərbaycan və ümumən Şərq ədəbiyyatının mütərəqqi ənənələrinin davamı kimi diqqəti cəlb edir.

Zakirin son dərəcə zəngin və çoxcəhətli yaradıcılığında məhəbbət lirikası xüsusi yer tutur. Bu cəhətdən, o, şifahi xalq şeiri tərzində yazdığı qoşmalarında dünyəvilik, həyatı sevmək, ona nikbin əhvali-ruhiyyə ilə baxmaq, saf və təmiz insanı hissələr aşılamaq kimi humanist hissələri təbliğ edir, insanları mənəvi təkamülə, təmizliyə, ucalığa, işıqlı, xeyirxah əməller uğrunda mübarizəyə çağırır. Burada gənclərin məhəbbəti, yaşamaq arzusu, sevinci, hicranı, vüsali, ümumən mənəvi-psixoloji aləmi, əməl və əqidə dünyası təbii və inandırıcı verilmişdir.

Zakirin lirik şeirlərində məhəbbət romantik boyalarla təsvir edilmiş, həyatı və dünyəvi gözəlliyyə pərəstiş hissələri yeni çalarlarla zənginləşmiş, nəcib əxlaqi keyfiyyətlərə malik, sevib-sevilən insanların, vəfadər və fədakar aşıqların ürək çırpıntıları, onların xarici məlahəti və daxili zənginliyi bütün əzəməti və təfərrüati ilə tərənnüm olunmuşdur. Zakir, sələfləri kimi bir tərəfdən behiştin hurilərindən qat-qat üstün olan gözəlin xarici portretini yaradır, digər tərəfdən isə ona vurulan aşiqin sevgi uğrunda çəkdiyi əzabları, onun gah şad, gah qəmli, lakin nikbin əhvali-ruhiyyəsini qələmə alır. Çox vaxt şair özü lirik qəhrəman rolunda məşuqəsinin rəhmətsizliyindən, onun cövrü-cəfasından şikayətlənir, acı göz yaşı tökür, amma ondan ümidi də kəsmir, onun məhəbbəti ilə yaşadığını vəsf edir. Bu şeirlərdə səmimilik o qədər qüvvətlidir ki, atəşin məhəbbətlə sevən aşiqin yalvarışı, fəryadı özünün təbiiyyiyi və lirizminin dərinliyi ilə insanı məhəbbət aləminə aparır.

Məhəbbət anlayışına son dərəcə geniş və əhatəli yanaşan Zakirin yaradıcılığında ən geniş yeri insani eşq tutur. O, insanı hər şeydən üstün sayır, onun mənəvi qüdrətini də, zahiri gözəlliyini də eyni səviyyədən tərənnüm edir. Zakirin ustalığı burasındadır ki, o, insanın mənəvi-psixoloji duyğuları, həyəcanları, daxili aləmi vasitəsilə mühüm

sosial problemlər qaldırır. O, bir sıra şeirlərində real, həqiqi gözəli dini ehkam və zahidliyə qarşı qoyur, tez-tez huri-qılman və abi-kövsər təmənnası ilə ibadət edən riyakar şeyxləri, zahidləri ciddi tənqid atəşinə tutur. Şair həyat gözəlliklərini bu dünyada görməyi, insan gözəlliyini qiymətləndirməyi tövsiyə edir. Deməli, eşq özünün yüksək bəşəri məzmununu hifz etməklə insanı real dünyaya bağlayan və canlı həyatı insan təsəvvüründə gözəlləşdirən ülviyət rəmzi kimi irəli sürürlür. Aşıqi kamil şəxs hesab edən şair onun gözələ pərəstişini zahidin yüz illik mənasız ibadətindən üstün tutur. Aşıqə məşuqəsinin camalını görməyi Kəbənin ziyarətindən arıtz hesab edir. Bütün bunlar göstərir ki, şair məhəbbəti ən ali insanı duygu kimi qiymətləndirmiş, xalqın başını cənnət-cəhənnəm əfsanələri ilə dolduran ruhanilərə nifrət bəsləmişdir. Burada eşq real bir keyfiyyət, insanın təbii meyli və hisslerinin tərcüməni, həqiqətin dərk edilməsi vasitəsi kimi anlaşılır. Zakir eşqi ülvi və müqəddəs saysa da, onu tam mənası ilə həyatı məhəbbət adlandırır. O, eşqi ilahi, xəyalı bir anlayış kimi təsəvvür etmir, onu iki şəxsin real arzusu, həyatı işi hesab edir. Bu eşq cinsi ehtiraslar üzərində qurulmamışdır. Bu, yüksək mənəviyyatlı insanların daxili ehtiyac və mənəvi tələblərindən doğan odlu, alovlu, qanadlı eşqdır. Bu, məhəbbəti duyan, düşünən, həssas insanın həyata münasibəti, həyatının mənasıdır. Şairin tərənnüm etdiyi bu saf, təmiz məhəbbət insanı nəcibləşdirir, onda vəfa və fədakarlıq kimi gözəl əxlaqi keyfiyyətlər tərbiyə edir, fərəh, səadət və şadlıq gətirir. Zakirin təsvir etdiyi gözəl də mücərrəd deyil, konkretdir. O, həyatda olan real gözəlləri - insanları təsvir edir. Onları özünə məxsus geyimləri və hərəkətləri ilə eks etdirir. Bu cəhətdən "Məlikzadə və Şahsənəm" mənzum hekayəsi səciyyəvidir. Bu mənzumədə bir qərib gəncin açıq üzlə keçib gedən Şahsənəm adlı bir vali qızını təsadüfən görməsindən və ona vurulmasından bəhs olunur. Gənc aşıq ancaq öz sevgilisinə qovuşmaq xəyalı ilə yaşayır, onun məhəbbəti ilə nəfəs alır, dünyaya məhz məhəbbətin gözü ilə baxır. "Aşıqə müsavi gərək olsun dust" deyə gənci tutduğu ictimai mövqeyinə görə bu qeyri-bərabər eşqdən çəkindirmək istəyirlər. "Ya gərək nuş edəm cami-vüsali, Ya can çıxa, qala cəsədim xali" deyərək oğlan sözündən dönmür. Gənclərin arasında vasitəcilik edən qarı qızın da vurulduğunu, ilqarı dürüst, sözü sadıq olduğunu öyrənir. Gənci sınamamaq fikrinə düşən, eşqində möhkəm olub-olmamasını yoxlamaq istəyən məşuqə "Çoxdu bu yollarda simu-zər verən. Gə-

dayə yaraşmaz padşah sözü" deyə ona xəbər göndərir. Şair ictimai bərabərsizlik dövründə sevən, sevilən gənclərin uğursuz taleyini, onların sevməyə ixtiyarlarının olmadığını təbii vermişdir.

Zakir yaradıcılığında gözlərin təsvirinə həsr olunmuş şeirlər və elcə də parçalar, bəndlər, beytlər olduqca çoxdur. Bu şeirlərdə gözəl təkcə mövhumi "behistin hurisi", "göyün mələyi" deyildir, aşiqin məftun olduğu gözəl həqiqi, real, canlı insandır, qızdır, qadındır. O, təzətərlikdə güldən də, lalədən də artıqdır, "can alandır, həramidir, yağıdır", onun saçları müşk ənbərlidir, o, sədəf dəhanlı, ay qabaqlı, xumar gözülü, yay qaşlı, üzü bədrlənmiş aya bənzəyən varlıqdır.

Ümumiyyətlə, Qasim bəy Zakir XIX əsr şairlərimiz arasında qadının fərasət və ağlığını, onun ailə və məişətdəki mövqeyini ən çox qiymətləndirən və əsərlərində təsvir edən sənətkarlarımıızın ön cərgəsində getmişdir. O, Azərbaycan qadınlarının təmiz əxlaq və məhəbbətinini, istək və arzularını, möhnət və kədərini şairanə şəkildə tərənnüm etmişdir. Burada eşqə, məhəbbətə, məşuqqənin etinasızlığı, qadın qürruru, daha doğrusu heysiyəti nə qədər təbii əks olunursa, aşiqin çəkdiyi cəfa, etdiyi şikayətlər, ilk baxışdan vurulma və dəlicəsinə sevmə keyfiyyəti bir o qədər canlı verilir. Eyni zamanda Zakir ancaq səmimi, vəfali və vicdanlı həqiqi aşıqların iztirablarını, həssas qəlbə malik həyalı və utancaq gözəllərin qəlb çırpıntılarını əks etdirir. Bunlar isə şairin məhəbbətə ülvi münasibət bəslədiyini göstərir. Zakir romantik məhəbbət haqqındaki hekayələrində bir-birini alovlu məhəbbətlə sevən gənclərin yüksək müqəddəs mənəvi hissələrini tərənnüm edir. O, eşqi, məhəbbəti var-dövlətə və mənsəbə qarşı qoyur, səmimi, təmənnasız eşqin şöhrət və vara qalib gəlməsini təntənə ilə qələmə alır, məhəbbəti insanı yüksəldən, təkmilləşdirən, paklıq zirvəsinə qaldıran mənəvi ucalıq kimi xarakterizə edir. Məhz buna görə də gözəllik, gözəl insan və insana məhəbbət Zakir lirikasının başlıca bədii poetik xüsusiyyəti kimi meydana çıxır. Gözəlliklə məhəbbətin vəhdətindən yоğrulmuş bu poeziya həmişə təzə qalmaqla yeni-yeni nəsillərə xidmət edir və onları mənənən zənginləşdirir.

*"Azərbaycan qadını",  
Aylıq ictimai-siyasi və ədəbi-bədii jurnal  
№12, 1984-cü il.*

## **Q.ZAKİRİN BƏDİİ İRSİNDƏ TƏRBİYƏVİ FİKİRLƏR**

Azərbaycan ədəbiyyatının klassiki, milli mədəniyyətimizin inkişafında böyük xidmət göstərmiş Qasim bəy Zakirin anadan olmasının 200 illik yubileyini keçirmək haqqında dövlət qərarında deyilir: "Qasim bəy Əli oğlu Zakir (1784-1857) görkəmlı şair, maarifçi, Azərbaycan ədəbiyyatında ictimai satiranını banisi, aşiq poeziyasının varisi və davamçısıdır". Bu böyük klassikin ictimai fikir tariximizin inkişafında xüsusi rolü vardır. O, satirkən əsərləri ilə XIX əsr poeziyasında təqnidi realizmin əsasını qoyanlardan biridir. Zakir bir tərəfdən M.Füzulinin ədəbi ənənələrini yeni tarixi şəraitdə davam etdirərək klassik üslubda yazdığı qəzəlləri, müxəmməs və müstəzadları, tərcibənd və tərkib-bəndləri ilə Azərbaycan ədəbiyyatında klassik şeir üslubunu inkişaf etdirmiş, onu yeni ideya-bədii xüsusiyyətlərlə zənginləşdirmiş, digər tərəfdən isə aktual mövzularda yazdığı mənzum hekayə və təmsilleri ilə dövrünün vaxtı çatmış və həll edilməsi zəruri olan problemlərini bədii sözün qüdroti ilə şərh və bəyan etmişdir. Lakin Zakirin bədii irsi içərisində xalq şeiri üslubunda yazdığı qoşma, təcnis və gəraylıları daha geniş yer tutur. O, aşiq poeziyasının və Vaqifin şeir ənənələrinin həqiqi varisi kimi məhəbbət lirikasının olməz nümunələrini yaratmış, sevənlərin ürək çırıntılarını öz intuitiv duyumu ilə poetik yüksəkliyə qaldırılmışdır. Böyük ictimai-ədəbi əhəmiyyətə malik bu lirika real həayı, real insanı təsvir və tərənnüm etməklə yanaşı ədəbi dilimizin xalq danışq dilinə yaxınlaşmasında da misilsiz nümunə olmuşdur. Lakin Zaki-

rin böyüklüyü onun satirik şair kimi fəaliyyəti ilə bağlıdır. O. məhz satirik üslubda yazdığı şeirləri ilə ədəbiyyatımızın satira qolunun formallaşmasında, ədəbi cərəyanaya çevrilməsində böyük xidmət göstərmişdir.

Böyük sənətkar satirik əsərlərində feodal-patriarxal əxlaqının təzahürlərini, meşşan psixologiyasını, laqeydlik, mərhəmətsizlik, oğurluq, rüşvətxorluq kimi mənfi halları, nöqsan və eybəcərlikləri, bir sözlə, istismarçı sinifləri ifşa edərək oxucularında onlara qarşı nifrət oyat-mağɑ çalışmışdır. Zakirin feodal qayda və adətlərinə, islam dininin mürtəce ehkamlarına, geriliyə, milli zülm və sosial ədalətsizliyə, əhəlinin hüquqsuzluq və savadsızlığına qarşı çıxışları xalqımızın azadlıq və səadət haqqında alovlu arzuları ilə birləşir.

Q.Zakirin ədəbi irsi haqqında ilk məlumat verən M.F.Axundov, M.Y.Nersesov, A.Berje, M.H.Qaibov və M.M.Nəvvab olmuşlar. Zakir haqqında ən geniş tədqiqat işi F.Köçərliyə məxsusdur. O, "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərində bu böyük sənətkarın həyatı və yaradıcılığı, əsərlərinin ideya dərinliyi və sənətkarlıq haqqında qiymətli fikirlər söyləmişdir. Sovet hakimiyyəti illərində isə S.Mümtaz, F.Qasimzadə, H.Arası, Ə.Mirəhmədov, K.Məmmədov, S.Rüstəmov, M.Mustafayev və başqları Zakirin həyatı, ədəbiyyatımızdakı mövqeyi, realist sənətin yaranması və inkişafında rolü, ictimai satiranın formallaşması uğrunda fəaliyyəti, onun sənətkarlıq qüdrəti haqqında bir sıra dəyərli əsərlər yazımışlar. Təəsüf ki, Zakirin yaradıcılığı ancaq soсиoloji cəhətdən, ədəbiyyatşunaslıq və dilçilik baxımından geniş təhlil edilmiş, pedaqoji aspektdə isə hələ tam öyrənilməmişdir. Zakirin əsərlərini diqqətlə mütaliə edərkən burada təlim və tərbiyə məsələləri haqqında qiymətli mülahizə və fikirlərlə rastlaşıraq. Şair təlim-terbiyəyə dair ayrıca elmi və ya publisistik əsər yazmasa da, bu gün də öz əhəmiyyətini itirməyən mühüm fikirlər irəli sürmüdüdür.

Böyük sənətkarın əsərləri şəxsiyyətin formallaşmasında, böyüməkdə olan nəslin mənəvi cəhətdən zənginləşməsində müəyyən əhəmiyyətə malikdir. Belə ki, xalqın mənafeyi ilə yaşamaq, elin sevincinə və kədərinə şərīk olmaq, həyat həqiqətini, humanist idealları müdafiə etmək və yaymaq Zakirin sənət idealı, həyat amali olmuşdur. Şair qocaya da, cavanaugh da öz məsləhətlərini verir. O, insanları, xüsusən gəncləri iradəli, mübariz olmağa, el qeyrəti çəkməyə, xalqının adını şöhrətləndirməyə çağırır. Böyük şairin ürəyinin hərarəti ilə yoğrulmuş, yüksək bədii zövqlü şeirləri öz bakırəliyi, ülviliyi ilə insanda ən nəcib keyfiyyətlər, ən in-

cə hisslər oyadır, ürəkləri riqqətə gətirir, həyat eşqini alovlaşdırır, insani gözəlliklərdən zövq almağa, estetik aləmi duymağa çağırır.

Məlumdur ki, əməksevərlik, vicdanlılıq, təvazökarlıq, şəxsi ləyaqət, yoldaşlıq, qarşılıqlı hörmət - bütün bunlar insanın mənəvi simasının vacib cizgileridir. Bu baxımından Zakirin gəldiyi əqli nəticələr bizim üçün çox qiymətlidir. Zakir didaktik-tərbiyəvi şeirlərində humanizm, adamlara qayğı və məhəbbət, müsbət davranış mədəniyyəti, insanda əməyə rəğbət, əhdə vəfa, sədaqət, böyük'lərə hörmət, mərdanlılıq hissələrini tərbiyə etməyə yönəldilən fikirlərə geniş yer verir. O, insanlarda gördüyü pislikləri tənqid edir, acgözlüyü, paxıllığı, xudpəsəndliyi, hiyləgərliyi, riyakarlığı, yaltaqlığı, mənsəbpərəstliyi, laqeydiliyi, insafsızlığını, mənfəətpərəstliyi, tamahkarlığı insana yaraşmayan sıfətlər kimi pişləyir. Şair fayda verməyən bir şəxsin yaşamağın-dansa, ölməyini, nə meyvəsi, nə də kölgəsi olmayan ağacın sindiriləşməsini məsləhət görür:

Cün görməmişik feyz özündən, ya sözündən,

Ya rəb, axıdaq çay aşağı böylə ağamı.

Nə meyvəsi, nə sayəsi, çünki quru boşdu,

Biber ağacı badi-fəna sindisə xoşdu

Şairin fikrincə, əxlaq tərbiyəsi şəxsiyyətin bütün fəaliyyətinə nüfuz edərək onun dünyaya və adamlara münasibətdə təzahür tapır. Zakir bu qisim şeirlərində vicdanlılıq və doğruçuluq kimi əxlaqi əlamətləri yüksək qiymətləndirir. Lakin adamlarda vicdanlılıq və doğruçuluq tərbiyəsi XIX əsr mühitində böyük çətinliklərlə, tez-tez öz antipodları - vicdansızlıq, yalançılıq, ikiüzlülük təzahürləri ilə toqquşur, gənc nəslin əxlaq normalarına yiylələnməsi yolunda əngələr əvvilirdi.

Zakirin lirik şeirlərində sevgi, ailə qurmaq kimi məsələlərin həllində daimi tərənnüm obyekti ülvü məhəbbət hissidir. Bu şeirlərdə məhəbbət əxlaqi hiss kimi qiymətləndirilir, ailə münasibətlərində ilkin mərhələ kimi təqdim olunur. Sevdiyi adama təmiz, təmənnasız məhəbbətin formalaşması əxlaq tərbiyəsinin zəruri şərtidir. İki gəncin bir-birinə qarşılıqlı hörmətinin ifadəsi kimi yaranan məhəbbət bir-biriilə münasibətlərdə vicdanlılıq, kişi və qadın ləyaqətinə riayət edilməsi tərbiyəsidir. Zakirin nəsihətlərində ilkin gənclik yaşlarında cinslər arasında yaranmış ünsiyət, ər-arvadlıq borcuna sadıqlıq, atalıq və analıq vəzifələri üçün məsuliyyət yüksək insanı hissələr kimi əziz tutulur. Şair daha çox gənc qızlara nəsihət edir, özlərinə layiq sadıq yoldaş tapmağı məsləhət görür. "Mən

sənə aşiqi-giriftarəm" misrası ilə başlanan tərcibəndində şair gənc qızları "nadürüst, naqabil, bədtəriq, bədkirdar" gənclərə yaxın olmaqdan çəkindirir, onları "bürcü-işmətdə mahi-ənvər" olmağa, "ədnayə iltifat etməməyə" çağırır, "bipərdə durub oturma" "hərcayırır ilə ülfət etmə" deyə onlara məsləhətlər verir. Şair böyüməkde olan gəncliyə ailə-əxlaq məsələlərində, məhəbbətde sadiqliyi döñə-döñə tövsiyə edir.

Şair üz örtüklərinə - bürqəyə, yaşmağa, çarqata pis münasibət bəsləmiş, qadın əsarətinin nişanəsi olan bu örtüklərə qarşı öz etiraz səsi ni ucaltmışdır.

Zakir bütün ömrü boyu nadanlardan, biganələrdən, nakəslərdən zülmkarlıq, satqınlıq, ikiüzlülük kimi pis sıfətlər gördüyü üçün bu cür şəxsləri daim tənqid atəşinə tutmuş və öz öyüdlərində gəncliyi belə mənfur əxlaqi sıfətlərdən uzaq olmağa çağırmışdır.

Şairin hekayələrində də təmiz vicdan, sədaqət və vəfa kimi yüksək insani sıfətlər təbliğ olunur. Məsələn, "Tərlanlar və elçilər" hekayəsində səbirlə iş görmək, əvvəlcə sözü yoxlamaq, sonra qərar vermək kimi sıfətlər təbliğ edilir. Şaha qiymətli hədiyyə kimi aparılan şahbazlar nadan və cahil elçilərin axmaqlığından elə hala düşür ki, elçilərə nəinki qiymətli bəxşış vermək mümkün olmur, hətta az qala onların dara çəkilmələrinə əmr verilir. Şair belə nəticəyə gəlir ki, aqil adamların xahişi ilə ölüm fərmanı dəyişdirilsə də, nadanlardan yaxşı iş gözləmək mənasızdır.

Şair hökm sahiblerini xalqla ehtiayt və ağılla rəftar etməyə, hökm və qərar, çıxarmazdan qabaq o barədə dərindən düşünməyə və ədalətli olmağa çağırır. Şairi böyük sələfi Nizami Gəncəvi kimi əməkçi insanların taleyi və ədalətli hökmdar məsələləri düşündürdüyündən o, hökmdarlara xalqı sevməyi, insanlara qarşı ədalətli olmağı, zülmə son qoymağı, dövləti idarə etmək işlərində ağıl və vicdanını səsinə qulaq asmağı tövsiyə edir.

Şair haqlı olaraq belə bir nəticəyə gəlir ki, xalqa hər cür zülmü rəva görən padşahın ölkəsində asayış ola bilməz. Əlbəttə, bu qisim şeirlərlə şair oxucuda zülmə, zoraklığa, ədalətsizliyə qarşı nifrət hissi aşılamamağa çalışır. Bunlar böyük şairin insanpərvərliyi, insanlığa olan sonsuz məhəbbəti ilə əlaqədardır. Ümumiyyətlə, biz şairin əsərlərini oxuyarkən görürük ki, burada xeyir və şər haqqında uzun əsrlərdən bəri Şərq bədii təfəkküründə geniş yer tutan müddəalar yeni məzmun və formada, yeni şəraitə uyğun özünü göstərir. Bu cəhətdən təmsillərdəki aforistik nəticə və nəsihətlər daha çox diqqəti cəlb edir. Bu təm-

sillerdə ictimai həyata, hakim təbəqələrə, haqsızlıqlara satirik və tənqid münasibət əks olunmuşdur. "Aslan, qurd və çapqal" təmsilində Aslanın pəncəsi ilə vurulub iki gözü çıxarılan Qurdun timsalında zorakılıq dünyasında hökm sürən nəhayətsiz zülmələrə işarə vardır. Eyni zamanda, yalan danışmaq kimi pis əxlaqi sıfətin meydana çıxmamasında şəraitin rolü göstərilir. Yalnız öz şəxsi mənfəətini güdənlərin, başqalarının səadətinə göz tikənlərin, özünə xoşbəxtlik, yoldaşına isə bədbəxtlik istəyən adamların hesabına yalan meydana çıxır. Ümumiyyətlə, Zakirin təmsillərində ictimai həyatın yaramazlıqları tənqid olunarkən əxlaqi-didaktik məsələlərə daha geniş yer verilir, hər hekayətin sonunda bir neçə tərbiyəvi nəticə çıxarılır.

"Tülkü və şir" təmsilində zülmkarlığın çox davam edə bilməməsi, zülmkarın tezliklə ölümə məhkumluğunu ideyası öz əksini tapmışdır. Əlsiz-ayaqsızlara, istismar olunan xalqa zülm edən şəxslərin aqibətinin çox pis şəkildə qurtaracağına işarə edən şairin cəsarəti oxucunu heyran qoyur.

"Dəvə və eşək" təmsilində zülm və istibdad dünyasından xilas olmağa çalışan dəvə ilə eşşeyin başına gələn bir əhvalat nəql olunur. Tənqid və tərbiyəvi mahiyyət daşıyan bu təmsildə eşək nadanlığını ucundan yoldaşını yenidən "bəni adəmin kövrü sitəminə" məruz qoyur, özünün isə ölümünə bais olur. Təmsildən çıxan əqli qəticə bundan ibarətdir ki, dostluq hərtərəfli bərabərlik və uyğunluğa əsaslanmalıdır:

Ulular pəndinə baxmaya hər kəs,  
O kəsdən bilmərrə əlaqəni kəs.  
Guş etməyən nasehlərin sözünə,  
Toxunur aqibət, bəla özünə.  
Bir dəxi danışsa hər kim bəhəngam,  
Başı qıylı qaldan qurtarmaz müdam.

Şair bu təmsilində eyni zamanda öz dövrünün gənclərini böyüklerin xeyirxah və ağıllı nəsihətlərinə qulaq asamağa çağırır. Təmsillərin sonunda çıxarılan nəticələr oxuculara tərbiyəvi fikirlər aşılamaq məqsədini güdürlər.

Q.Zakir əsərlərində qorxaqlıq və tənbəlliyi, zülm və ədalətsizliyi tənqid atəşinə tutmaqla yanaşı, işgütərə adamlara hörmət bəsləməyi, hər işin yerini bilməyi, dostluqda möhkəm olmayı təlqin edir.

Zakirin əxlaq məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq tərbiyəsi böyük yer tutur. Şairin öyüdlərində birlik və ittifaq, bir-biri-

nin işinə yaramaq və kömək olmaq kimi nəcib insani keyfiyyətlərə tez-tez təsadüf edirik.

Şairin:

Daş-daş üstə durmaz aləmdə əsla -  
Dəyməsə insana insandan mədəd.

misraları bir aforizm kimi səslənir. İnsana gərək olmaq, kollektivdə dost, yoldaş qazanmaq, yalançı və ikiyüzlü şəxslərdən uzaq qaçmaq ideyası bu qəbildən olan nəsihətlərin mayasına hopmuşdur. İnsana məhəbbət, insanın qədrini bilmək, şəxsiyyətə hörmət etmək kimi təzahürlər Zakirin humanizmi ilə əlaqədardır.

Şair yüksək əxlaqi keyfiyyətlərin formalaşmasında doğruluq və namusluluğu yüksək qiymətləndirir. Onun qənaətinə görə doğruluq, düzlük, sədaqət və namusluluq yüksək əxlaqi əlamətlərdəndir.

"Xain yoldaşlar haqqında" təmsilində şair hiylə, xəyanət, satqınlıq kimi ictimai eyibləri tənqid edir. Burada pis yoldaşlığın, daha doğrusu, bir-birinə uyğun olmayan, müxtəlif təbiətli şəxslərin dostluğunun mümkün olmaması ideyası verilmişdir. Hər kəs özünə uyğun dost seçməlidir. Dostluqda bərabərlik olmazsa, belə dostluq axıra qədər davam edə bilməz.

Ümumiyyətlə, dövrünün bir sıra ictimai və siyasi hadisələrini açıq-dan-açıqa tənqid edə bilməyən Qasım bəy Zakir təmsil və hekayələrə müraciət etmək məcburiyyətində qalmış, azadlıq arzularını, şikayət və etirazlarını üstüörtülü şəkildə nəticələrlə vermiş, öz oxucularını xeyirxahlığı, təmiz və saf qəlbli olmağa, pis əməllərdən uzaqlaşmağa çağırılmışdır.

Q.Zakiri bizdən iki əsr ayırsa da, onun yaradıcılığı bugünkü tərbiyə işi üçün öz aktuallığını saxlayır. Zakirin bədii irsi öyrənilərkən şagirdlərin diqqəti məhz bu cəhətlərə yönəldilməlidir. Zakirin əsərləri bu gün də ictimai tərbiyə vasitəsi kimi gənc nəslin əxlaqına, davranışına, dünyagörüşünə müsbət təsir göstərir, insanlara həyatı, cəmiyyəti anlaşımaqdır, başa düşməkdə, öz yerini tapmaqdə kömək edir, bədii-estetik zövq mənbəyi kimi onlara yüksək mənəvi-əxlaqi keyfiyyətlər aşayırlar.

*"Azərbaycan məktəbi".  
Azərbaycan Maarif Nazirliyinin  
aylıq elmi-nəzəri pedaqoji jurnalı,  
№1, 1985-ci il.*

## **MÖVHUMAT VƏ XURAFATI İFŞA EDƏN ŞEİRLƏR**

Müasir dövrümüzdə yetişməkdə olan gənc nəslə sağlam ruhda tərbiyə etmək, xüsusən, uşaqlar və yeniyetmələr arasında dini baxışların yayılmasının qarşısını almaq bütün aktuallığı ilə qarşıda durur. Bu mübarizədə bədii ədəbiyyatın böyük rolu vardır. Dini fanatizmin təsiri altına düşmüş gənclərin şüurunda mövhumat qalıqlarının aradan qaldırılmasında XIX əsrin böyük satirik şairi Qasım bəy Zakirin əsərlərindən müvəffəqiyyətlə istifadə etmək olar.

Zakirin əsərlərini oxuduqda biz burada dini etiqad və əqidələrə, mövhumat və xurafata qarşı etiraz motivlərinin şahidi oluruq. Zakir, yaradıcılığının hələ ilk dövrlərində dini ehkam və zahidlik əleyhinə çıxardı. O, zahidlərin uydurduğu "o biri dünyaya", "Behiştin huri, qılmanın" inanmır, real həyat gözəlliklərini cənnətə və "göyün mələklərinə" dəyişmirdi. Şair qəzəllərinin eksəriyyətində "meyxanəni" "axırət dünyasından", şərabı isə "abi-kövsərdən" üstün tutur. Bu dünyadan nağdını "o dünyanın" nisysindən faydalı bilirdi. Dini ehkamlara öz etiraz səsini ucaldan şair cənnət-cəhənnəm haqqındaki uydurmaları rədd edir, səadətin bu dünyada olması nəticəsinə gəlir. Saf və azad eşqin tərənnümçüsü olan Zakir dünya nemətlərini sevməyi, gözəl həyat uğrunda mübarizə aparmağı, gələcək nəsillərə bir yadigar qoymağı təbliğ edirdi. Ümidini axırət dünyasına bağlayanların yanlışlığını, əsl dünyanın maddi həyat olduğunu söyləyirdi.

İctimai mühiti olduqca qaranlıq olan XIX əsr Azərbaycanında dini xülyalara rəvac verilən yer məscidləri idi. Ruhani'lər buranı "allah evi" elan etmiş, onu dinin təbliğat ocağına döndərmışdilər. "Din dəllalarının" bu gəlir mənbəyini nüfuzdan salmağa çalışan Zakir onun ancaq riyakar və şarlatanlara xidmət etməsini göstərir, meyxanəni ondan üstün tuturdu:

Deyri - xərabat ara bir sənəmə təlibəm,  
Məscide yox rəğbətim, mənbərə yox taətim.  
Zinhar girme məscidə,bihörəmət olmagıl,  
Var, paytəxti-meykədəyə, ehtiram bul.

Şair yeri gəldikcə din mübəlliğlərinin "müqəddəs" adlandırdığı Kəbə, Məkkə, Mədinə, Darüssəlam, Nəcəf, Kərbəla, Məşhəd kimi mərkəzi ziyarətgah yer adlarını da tənqid hədəfi seçmiş, yarın küçəsi-ni və ya evini onlardan üstün və səcdəyə layiq bimışdır:

Aşıqə məşuqun didarın görmək,  
Ziyadədir Kəbə ziyarətindən.  
Kuyindi Zakirin Darüssəlamı...

İyman evidir Kəbeyi-kuyi o nigarın.

"İyman sai" dedikdə bizim nəzərimizdə həmişə məscidlər, müqəddəs yerlər canlanır. Yaxud Kəbə dedikdə müsəlmanların Məkkə şəhərindəki ibadətgahı olan bina yadımıza düşür. Lakin göründüyü kimi şairin məqsədi heç də dini adları xatırlatmaq deyildir. O. nigarın küçəsinə gəlib-gedən aşıqların çoxluğunu göstərmək üçün onu iyman evi-ziyarətgah adlandırır.

Zakirin əsərləri içərisində dini fanatizm, cəhalət və şəriət ehkamları əleyhinə yazılmış şeirləri daha mühüm yer tutur. Belə şeirlərdən biri "Zövci-axər" mənzum hekayəsidir. Zakirin qadın şəxsiyyətini alçaldan, onu əllərdə oyuncağə çevirən, əxlaqsızlığı "sənədləşdirən" uydurma qanunun əleyhinə çıxaraq onu din xadimlərinin ən iyrənc və təhqirəmiz oyunu kimi xarakterizə edir və öz mənzum hekayəsində şəriət ehkamlarına ağır satirik zərbə vurur.

Zakir bəzi şeirlərində zahidə qarşı çıxaraq onun allaha ibadətini boş və mənasız sayır:

Yüz il başın yerə döyə, nə hasıl,  
Zahidinbihudə ibadətindən.

Alını möhürü ehtiramla vurub namaz qılmağı "başı yerə döymək" adlandıran şair bununla kifayətlənməyib, "ibadət etməkdən nə hasıl?" - deyərək onunbihudə, əbəs olduğunu da xatırladır.

"Şuşa mollaları haqqında", "Üsuli və şeyxi təriqət mollaların həcvi". "Zəmanənin tənqidisi", "Vilayətin məğşuşluğu haqqında", Mirzə Fətəliyə

yazılmış "Bax" rədifli mənzum məktub və s. satirik şeirlərdə yalançı, ikiüzlü, acgöz, firıdaqçı, mənşətçə pozğun ruhanilər satira atəşinə tutulur.

Zakirin satirik şeirlərində molla, qazi, fazıl, mürid, mürsid və s. ki-mi tüfeyli təbəqələr şiddetli satırə gülüşü ilə qırmaqlanır. Mövzusunun aktuallığı və realizminin dərinliyi ilə seçilən bu satiralarda özünü "üləma" adlandıran ruhanilərin xəbis təbiəti açılır, onların təbliğ etdikləri dini ehkamlar lağa qoyulur:

Ülamələr üz döndərib xudadən,  
Usanmaz bir ləhzə cövri-cəfadən.  
Başı əmmaməli seyyid molladən,  
Taətdə övladıdır o qatmaqurşaq.

Zakir dövrünün nadan tiplərini ifşa etmək, "dini dünyaya satan" yalançı möminlərə, seyyid, molla və təriqət başçılarına gülmək üçün onların hərəsinə bir ayama-ləqəb verir, onları "qatmaqurşaq" "yoğunqurşaq" ifadələri, ilə lağa qoyur. Şair təkcə forma axtarışları ilə öz vəzifəsini bitmiş, hesab etməmiş, mənəni əsas götürmiş, xalqı cəhalət yuxusundan ayıltmaq üçün ifadələrə əlavə məna rəngləri qatmış və şeirlərinin obrazlığını, bədiiliyini artırılmışdır.

Zakir başqa bir şeirində ruhanilərin hərəkətləri ilə fikirləri arasındakı ziddiyəti aşkara çıxarıır:

Sürəhi solunda, badə sağında,  
Məzə qabağında, mey dodağında,  
Çəşmə kənarında, çay qıraqında  
Əmmameyi-seyyid, mollayə bir bax!

Yaxud, həmişə minbərlərdə oturub xalqa vəz söyləyən vaizin mənəviyyatının çürüklüyünü belə göstərir:

Vaiz bizə söylər şəri - Müstəfa;  
Həramə mürtəkib olmayıñ əsla!  
Özü lüm-lüm udur batındə, əmma  
Zahirdə dediyi mənaya bir bax!

Zakir dinin adlı-sanlı xadimləri sırasında hacıların, kərbəlayılarının, məşədilərin də alçaq simasını qələmə almışdır:

Həqq bilir ki, beli şallı hacılar  
Zəhrimər tək xəlqin ağzın acılar,  
Düşəndə gözləməz ana, bacılar,  
Bu əhldən sinədağəm, sinədağ!

Zakirin dövründə başda qazilar olmaqla şəriət məhkəmələri mövcud idi. Hər cür mübahisəli məsələləri ədalət yolu ilə həll etməli olan

şəriət hakimləri rüşvətxor olduqlarına görə əslində qanun və insafdan kənar işlər məcmusu kimi ad qazanmışdır. Zakir istər ayrı-ayrı satirik şeirlərində, istərsə də "Qazi" rədifli bir mənzum məktubunda şəriət məhkəmələrinə başçılıq edən belə riyakar qaziləri tənqid etmişdir.

Q.Zakirin mövhumat və xurafat əleyhinə yazılmış əsərləri fəntizm qalıqlarına qarşı mübarizə aparmaq işində bu gün də öz əhəmiyyətini saxlayır və gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çox kömək edir. Şairin əsərlərini orta məktəbdə tədris edən müəllimlərimiz şagirdlərin yeni ruhda tərbiyyə olunmasında Zakirin əsərlərindən istifadə edə bilərlər.

*"Azərbaycan müəllimi" qəzeti,  
7 fevral 1973-cü il*

## **ZAKİR VƏ QADIN AZADLIĞI**

XIX əsrin birinci yarısında öz lirik və satirik əsərləri ilə geniş şöhərət tapan, ədəbiyyat tariximizdə tənqidi realizmin və ictimai satiranın banisi sayılan, Qasim bəy Zakir zəngin və rəngarəng ədəbi irs qoyub getmişdir. Bunların arasında Azərbaycan qadınlarının həyatı, dünya Görüşü, daxili aləmi və məhəbbətini özündə əks etdirən şeirlər xüsusi yer tutur.

Zakir lirik əsərlərində qadının daxili gözəlliyi ilə yanaşı zahiri gözəlliyini də təsvir etmiş, qadın zənginliyinin, bəzək-düzəyinin əleyhinə olmamışdır.

Barmağında xatəm, belində kəmər,  
Telində güşvarə, düymə tamam zər.

Və yaxud:

Salıban piləkduz cuna başına  
Sürmə çəksin həm gözünə, qaşına.

Göründüyü kimi, bu beytlərdə gözəlin xarici görünüşü, bəzəyi qarlıq verilmişdir. Barmağında üzük, belində kəmər, qulağında sırga olan bu gözəl real gözəldir, XIX əsr Qarabağının öz qızı, gəlinidir.

Zakir qadını "baş aşağı", "həyalı", "aşiqanə mehriban, qeyrilərə biganə", "mərifətdə kamil", "qədir bilən, sözü doğru", "müdrik, aqil, əhli-hal", "məkrü al bilməyən" görmək isətyir, öz dövrünün əxlaq kon-

sepsiyası ilə çıxış edirdi. Əlbəttə, Nizamidən bəri ədəbiyyatımızda dönə-dönə işlənmiş bu əxlaqi nəticələr heç də yeni deyildir. Lakin Zakir təkcə quru nəsihətlər verməklə kifayatlaşdırır, qadın şəxsiyyətini təhqir edən hər cür qayda və qanunlara qarşı çıxır, qadını əllərdə əyləncəyə çevirən uydurma dini ehkamları tənqid edirdi. Realist mahiyət daşıyan "Zövci-axər" mənzum hekayəsi mehz belə bir mövzuya həsr olunmuşdur. İslam şəriətini əldə əsas tutan ruhanilər belə bir iyrənc qanun uydurmuşdular ki, ərindən üç dəfə boşanan bir qadını dördüncü dəfə öz ərinə nigah etmək üçün onun kəbinini mütləq başqa birinə kəsdirib, sonra boşatmaq lazımdır.

Zakir qadın mənliyini ayaq altına alan, onu oyuncağá çevirən, əxlaqsızlığı qanuniləşdirən bu uydurma "nizamnamə"ni "Zövci-axər" hekayəsində ifşa etmiş, qadın hüquqsuzluğú nəticəsində ailə hayatının necə alçaldığını, təhqirlərə məruz qaldığını bütün kəskinliyi ilə verə bilmışdır.

Təkcə bu hekayəsində deyil, ümumiyyətlə, Zakir qarşılıqlı sevginin tərəfdarı olmuş, onu həmişə təqdir etmişdir. Şair real gözəli, Qarabağın qızlarını uydurma "o biri dünyanın" behiştinə, onun huri, pəri, mələk və qılmanına dəyişmir.

Zakirin lirik qəhrəmanı cənnətdəki huri-qılmanı istəmir, həyat cəhənnəm olsa da öz sevdiyi qızla qalmağı üstün tutur, səadətin bu dünyada olması nəticəsinə gəlir. Şair yarın küçəsini Kəbədən, Darüssəlamdan daha müqəddəs sayır, onu "kuyi dilbər" dən Məkkə ziyarətinə dəvət edənlərə nifrət edir. Ziyarətə getməkdənsə, yarı görməyi daha üstün tutur.

Səri-kuyin rövzeyi-rizvandan artıqdır

Necə həqdən keçim mən göz görə, dinim, imanım var.

Zakirin dövründə çoxarvadlılıq, kiçik yaşılı qızların qoca kişilərə ərə verilməsi, qadınların savadsızlığı kimi ictimai yaralar özünü bütün çılpalığı ilə göstərirdi. Cox təbiidir ki, açıq fikirli şair xalqın bu dərdlərini görməyə bilməzdi. Zakir, xüsusən savadsızlıqdan dönə-dönə şikayətlənmiş, xalqın geriliyinin, avamlığının səbəbini bunda görmüşdür. Şair təəssüflənirdi ki, bu hal qadınlar arasında daha dözülməzdır, onların cəmiyyətdə özlərinə layiq yer tutmasına maneçilik törədən amillərdən biri də elmdən məhrum olmalarıdır.

Zakir "Məhəmməd bəyə" ünvanlı bir məktubunda çoxarvadlıq məsələsinə, "Görək" rədifli şeirində isə kiçik yaşılı qızların qoca kişilərə ərə verilməsi məsələsinə toxunmuşdur. Şair "Qələtdir qocaya növca-

van sevmək; Sevgi sevgisinə bərabər gərək" nəticəsinə hələ yaradıcılığının ilk illərində gəlsə də, bu məsəleyə sonralar dönə-dönə qayıtmış, cavan qızla qoca kışının təzad təşkil edən ailə həyatını bütün acı-naqaqlığı, eybəcərliyi ilə təsvir etmişdir. Hələ qöncə ikən, qəlbində arzuları çıçək aćmamış solan bu bədbəxt qızçıqazın ər evindəki ağrı həyatı müasir oxucunu mütəəssir edir, o dövrə qarşı, o cəmiyyətə qarşı insanda nifrət oyadır.

Zakir cəmiyyətin belə dərin yaralarını təkcə göstərmək və təsvir etməklə kifayətlənmir, öz həmkarlarını da məhz bunlardan yazmağa, xalqı cəhalət və nadanlıq əsarətindən qurtarmaq üçün qələmlərini bu sahədə sinamağa çağırırırdı. O, qəzel, qəsidə yazış məzmunu formaya tabe tutan, şeiri yalnız intim hisslərə qurban verib dönə-dönə hicran və vüsalдан, həsrət və intizardan bəhs açan təqlidçi, epiqon şairləri tənqid edirdi. Şair bu tənqidində haqlı idi. Çünkü "canan, yar, dilbər, məşuqə, sevgili" adlandırılın məxluq elə əcayib bir "gözələ" çevrilmişdi ki, Cəfər Xandanın dediyi kimi, hətta ən çirkin qadın belə bu cür "gözəl" olmaq istəmirdi. Ədəbiyyatımızda bu vəziyyəti ilk dəfə duyan Q.Zakir oldu. Ondan sonra isə M.F.Axundov və M.Ə.Sabir kimi sənət bahadırları şairin sözünə qüvvət verərək onun təmsil etdiyi ideyanı inkişaf etdirdilər, tənqidi realizm və ictimai satirani özünün ən yüksək pilləsinə qaldırdılar.

Əlbəttə, bu deyilənlər Zakirin əsərlərində qadına münasibət məsələsini tamamile əhatə etmir, lakin getirdiyimiz misallar da göstərir ki, böyük satirik şair qadın əsarəti əleyhinə mübarizə aparmağın vacibliyini hələ əsr yarımbundan əvvəl irəli sürmüştür. O yazırı ki, qadınların əsil gözəlliyi və əxlaqlarının saflığı üzlərinin və əllərinin örtülü olmasına deyildir... Şairin göldiyi bu cür ictimai-poetik nəticələr dövrümüzdə cəmiyyətin bərabər hüquqlu üzvü olan qadınların yaxın keçmişini əks etdirdiyinə görə hələ də öz aktuallığını və qiymətini itirməmişdir.

**"Azərbaycan gəncləri" qəzeti,  
20 mart 1973-cü il**

## **QASIM BƏY ZAKİR**

Qasım bəy Zakir Azərbaycan ədəbiyyatı tarixində şərəfli yerlərdən birini tutur. Onun əsərləri bir əsr yarından artıqdır ki, sevilə-sevilə oxunur, təkrar-təkrar nəşr olunur və başqa dillərə tərcümə edilir. Bu da səbəbsiz deyildir. Çünkü bu əsərlər öz bədiiliyi, emosionallığı ilə diqqəti cəlb edir. Şübhəsiz ki, bu, şairin xalq dilini, onun folklorunu, ideomatik ifadələrini, eyni zamanda insanların psixologiyasını dərindən bilməsi ilə əlaqədardır.

Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsi XIX əsrin birinci yarısında bir tərəfdən M.Füzuli və M.P.Vaqif ədəbi ənənələrini davam etdirərək qoşma, təcnis, gəraylı, qəzel, müxəmməs, müstəzad, tərcibənd və tərkibəndləri ilə şeirimizi mövzu və ideya cəhətdən zənginləşdirmiş, digər tərəfdən isə təmsilləri, satirik şeirləri və mənzum məktubları ilə tənqidli realizmin əsasını qoumuşdur. Ədəbiyyat tariximizə həm lirik, həm də satirik şair kimi daxil olan Qasım bəy Zakir bir tərəfdən həqiqi və ülvi məhəbbəti, insanın daxili aləmini, onun təmiz duyğularını tərənnüm etmiş, digər tərəfdən isə dövrün qanunsuzluğunu, hərc mərcliyin gündən-günə artdığını, çar çınovnik və mə-

murlarının özbaşinalığını, kəndlilərə edilən dözülməz zülmü təsvir etmiş, çar rejimindəki ağır vergiləri, haqsızlıqları və soyğunçuluğu acı gülüşlə qamçılamışdır. Beləliklə o, təbiət və cəmiyyət haqqındaki fikirlərini, öz daxili hissərini, bəşəri və humanist ideyalarını vermək üçün şeirimizin əksər bədii formalarından istifadə etməli olmuşdur.

Zakir yaradıcılığının birinci mərhələsində lirik şeirlər yazmışdır. Şairin aşiq şeiri səpkisində yazdığı əsərlərində şifahi xalq yaradıcılığının və müəllimi M.P.Vaqifin böyük təsiri vardır. Təsadüfi deyildir ki, heca vəznində yazdığı şeirlər içərisində qoşmaları xüsusi yer tutur. Məzmun və formasına, yüksək bədii dili və orijinallığına görə seçilən Zakirin qoşmaları bu janın Vaqifdən sonra daha da inkişaf etdirildiyini göstərir. Bu şeirlərin əksəriyyətində sevgi və vüsal həsrəti ilə çırpan aşiqin daxili aləmi, mənəviyyatı bütün zənginliyi ilə verilmişdir:

Badi-səba, söylə mənim yarıma,  
Gözəllər çıxıbdır seyranə, gəlsin.  
Təğafül etməsin işrət çağıdır  
İçilir hər yerdə peymanə, gəlsin.  
Bənövşələr salsın başın aşağı,  
Nərgiz olsun gözlərinə sadığa.  
Gül, camalın görüb düssün torpağa  
Bülbülü gətirsin əfəganə, gəlsin.

Zakirin bədii irsi içərisində onun epik əsərləri, xüsusən satiraları bizim üçün daha qiymətlidir. Məzmun və formasına görə seçilən bu şeirlər XIX əsrin birinci yarısında yaradılan əsərlər içərisində şərəfli yer tutur.

Zakir bu şeirlərində çar hökümətinin eyiblərini, dövlət məmurlarının rüşvətxorluğunu, idarələrdəki qanunsuzluqları, ümumiyyətlə, çar üsul-idarəsini satira atəşi ilə dənə-dənə qamçılamışdır. Şair "Saqi, dolanım başına, allahı sevərsən" adlı tərkibbəndində zülm və zoraklığın ərşə dayandığını, xalqın addimbaşı aldadıldığıni böyük ümumiləşdirmələrlə vermişdir.

Şair gözəl başa düşürdü ki, yaşadığı cəmiyyət və dövlət quruluşu zülm üzərində qurulmuşdur. Buna görə də ölkədəki oğurluğun, quldurluğun, qətl-qarətin - hər cür özbaşinalığın səbəbkarı təkcə yerli bəylər, xanlar, naiblər deyil, ikibaklı cəllad - çardır.

Nəçidi məmləkəti çala, çapa dana-doluq,  
Əhli-divan ona hərgah desə kim, dincəl.

Hökumətin başçılarına qarşı belə şiddətli etirazlarla çıxış edən Zəkir hakim dairələrdəki süründürməciliyin, qazilərin rüşvətxorluğunun, məhkəmələrdə hökm sürən yalançı şahidliyin və zorakılığın daxili səbəbini çəsarətlə açır və ifşa edirdi.

Q.Zakirin əsərləri təkcə məzmun cəhətdən deyil, yüksək bədii səviyyəsi ilə də diqqəti cəlb edir. O, klassiklərin ədəbi ənənələrini davam etdirərək xalq danışq dilindən ümumi, ən çox yayılmış və hamı tərəfindən anlaşılan ifadələri seçib götürmiş, öz əlavələri ilə onların təsirlilik əlamətlərini gücləndirmiş, məna çalarlarını daha da genişləndirmişdir. Lakin müasirlərindən fərqli bir yol - tənqid realizm yolu ilə irəliləmiş, Seyid Əzimlər və Sabirlər üçün çığır açmışdır.

Zakirin əsərlərində təsvir olunan lirik qəhrəman - kəndlə, şəhərli, molla, kərbəlayı, məşədi, seyid, vaiz, tacir, baqqal, darğa, kvartal, murov, təbib, knyaz, divanbəyi və s. bu kimi tiplər həyat tərzlərinə uyğun ifadə vasitələrini, öz təbəqələrinin mənafeyini əks etdirən atalar sözləri və zərb məsəlləri, aforizm, ideomatik ifadə və poetik tərkibləri özləri ilə ədəbiyyata gətirmişlər.

Dil və üslub cəhətdən orijinal xüsusiyyətləri ilə fərqlənən Zakirin əsərləri hələ şairin sağlığında müasirlərinin diqqətini cəlb etmişdi. İnqilabdan əvvəl M.F.Axundov, A.Berje, M.M.Nəvvab, N.Vəzirov, H.Ə.-Qaibov, M.Y.Nersesov, F.Köçərli və başqaları şairin yaradıcılığını yüksək qiymətləndirmişdilər. Sovei hakimiyyəti dövründə isə Y.V.Çəmənzəminli, S.Mumtaz, F.Qasızmədə, H.Səmədzadə, H.Arashlı, S.Vurğun, M.İbrahimov, Ə.Mirəhmədov, K.Məmmədov, Ə.Ə.Səyidzadə, S.Rüstəmov, Ə.Cəfərzadə, M.Mustafayev və başqaları zəngin leksikona malik şairin Vaqifdən sonra Azərbaycan ədəbiyyatını inkişaf etdirdiyini, ona ictimai dərinlik və fikri genişlik verdiyini, bədii dilimizi isə zənginləşdirdiyini və daha yüksək pilləyə qaldırdığını söyləmişlər.

Azərbaycan ədəbiyyatı tarixində tənqid realizmin və ictimai satranın əsas yaradıcılarından biri olan Qasım bəy Zakirin anadan olmasının 200 illiyini xalqımız geniş qeyd edir. Mövzularının aktuallığı, gülüşünün itiliyi, realizminin dərinliyi və formasının gözəlliyi ilə seçilən Zakirin əsərləri həmişə maraqla oxunur.

**"ÇAĞIRIŞ" qəzeti,  
13 iyun 1974-cü il**

## ZAKİRİN ƏSƏRLƏRİNDƏ ADLAR

Böyük Azərbaycan şairi Qasım bəy Zakirin əsərlərində diqqəti cəlb edən söz qruplarından biri xüsusi adlardır. Bu adlar Zakirdə təsadtüfdən-təsadüfə işlənməmiş, onların işlənməsində böyük tezlik, kəmiyyət çoxluğu müşahidə olunur. Bu dil vahidlərinin cərgəsində klassik irslə bağlı olan ənənəvi adlar xüsusi yer tutur. Q.Zakirin əsərlərində təşbeh-obrazların işlənmə tərzindəki dəqiqlik onun tarixi adlara münasibətində də görünür:

Bir dərdə salıbsan ki, məni çarə tapılmaz,  
Hərgah gələ Loğmanü Fəlatun, köpək oğlu.  
...Yenə bu hal ilə o qövmi-zındıq  
Özlərin sanırlar Ərəstu, Bokrat.

Fəlatun (Əflatun) yunan filosofu Platonun (y.e.ə. 427-347), Loğman və ya Bokrat yunan həkimi Hippokratın (y.e.ə. 460-377), Ərəstu isə qədim dünyanın ən böyük filosofu Aristotelin (y.e.ə. 384-322) neçə yüz illerdən bəri Azərbaycan xalq danışq dilində, eləcə də ədəbi bədii əsərlərdə işlənən adlarıdır. Qədim dünyanın elm, hikmət bilicisi və ya şərq poeziyasında bütün elmlərin, o cümlədən təbabətin də banisi sayılan bu şəxslər Zakirin əsərlərində həmişə hörmətlə xatırlanmışdır.

Birinci misalda şair bu adlardan özünün çıxılmaz vəziyyətdə olduğunu, dərdinə heç kəsin dərman edə bilmədiyini bildirmək üçün istifadə etmişdir, ikinci misalda XIX əsrin yarımcıq "həkimlərinin" özləri haqqında yüksək fikirdə olmalarını ifaşa etmək üçün işlətmışdır.

Zakir əsərlərində şah və sərkərdə adlarından da ədəbi bədii məqsədlər üçün müvəffəqiyyətlə yararlanmışdır. Bu adlar uzun əsrlərdən bəri məşhurlaşmış; təşbeh-obrazlara çevrilmişlər. Onlar məhz bu yüksəklikdən, əfsanə məşhurluğu zirvəsindən də Zakirdə öz ifadəsini tapmışdır:

Bəslədi Teymuri-ləngi bir müddət,  
Geydirdi əynine qəbayi-heşmət,  
Kor Səlimə verdi nə növi dövlət.

Bu bənddə tarixdə qaniçən hökmədar kimi məşhur olan Teymur (1336-1405) və Türkiyə sultani İldırım Bəyazid (1360-1403) xatırlanır. Zakir Topal Teymur və Kor Səlim dedikdə bu hökmədarların işgalçı yürüşlər hesabına hakimiyyət başına keçdiklərini və var-dövlət sahibi olduqlarını nəzərə çarpdırmaq istəmişdir:

Bəy hər nə danışsa, danışır döşdən,  
Koroğlu tək beşdən, ondan, on beşdən.

Bu misalda xalq qəhrəmanı Koroğlunuñ adı xatırlanmışdır. Koroğlunuñ saz, söz ustadı olmasına, sinədən söz qoşub qəhrəmanlıq hekayələri söyləməsinə işaret vardır.

Tez azısdı əlhəq kiçik Napolyon  
Əmisi tək şəksiz olacaq məğbun.

Şair kiçik Napolyon deyərkən Lui Bonaparta (1807-1873) -1-ci Napoleonun qardaşı oğlu III Napoleona işaret edir. Zakir 1812-ci ildə Rusiyada məğlub olan Bonaparti nəzərdə tutaraq kiçik Napoleonun da Rusiya ilə müharibədə məğlub olacağına əminliyini bildirir.

Neçə padişahlar gəlib getmişdi,  
Vilayəti - Cardan kənar ötmüşdü,  
Bu fəthi bir dəfə Nadir etmişdi  
Bir də sahibimdən yadigar oldu.

Şair bu bənddə 1830-cu ildə Car-Balakəndə ləzgilərin üşyanını yatarımaq üçün göndərilən hissələrə komandanlıq etmiş A.M.Miklaşevskinin şücaətini göstərmək üçün onu İran feodallarının mənafeyi naminə Azərbaycana, Ermənistan, Gürcüstan, Dağıstan və s. yerlərə işgalçılıq yürüşlərinə çıxmış Nadir şahla (1688-1747) müqayisə etmişdir.

Q.Zakir əsərlərində dini təşbeh-obrazlara, dini söz və ifadələrə da ha geniş yer vermişdir. Dini tərkib və sözlərin əslinə, orijinalma uyğun olaraq işlədilməsi göstərir ki, Zakir bu təşbeh-obrazları, dini hadisə və faktları tekçə sələflərinin bədii əsərlərindən və ya xalq içərisində yayılmış şifahi variantlardan hazır şəkildə götürməmiş, onları ilk mənbələrdən, dini-tarixi kitablardan oxuyub öyrənmişdir. Bu fikri söyləmək üçün bizə imkan verən cəhət şairin dini-obrazları öz mənşeyinə uyğun dəqiqliklə işlətməsidir.

Zakir qədim rəvayətlərə, əfsanəvi obrazlara müraciətdə işarələr-dən xatırlamalardan istifadə edir. Əfsanə - detal artıq məlum bədii lövhəni həm bir daha canlandırır, yada salır, həm də şairə əsas məq-sədini açmaq üçün imkan, şərait yaratır:

Nəzmi-mən, pişi-Süleymanə necə muri-həqir,

Gətdi ta payi-mələx, hacəti-izhar olsun.

Dini rəvayətə görə, Süleyman bütün heyvanların dilini bilirmiş və allah onu məxluqata peyğəmbər təyin edibmiş. Hər heyvan öz padşahı Süleymanə hədiyyə gətirdiyi kimi, qarışqanın da hədiyyəsi bir ceyirtikənin budu imiş. Burada şair həmin rəvayətə işaret edərək töhfəsinin, yəni şeirinin rus vəliəhdə qarşısında kiçik bir şey olduğunu təvazökarlıqla bildirmişdir:

Keyfiyyəti-badə, nəşəyi-sağər,

O Cəmşidi-Cəmdən xəbərdir, mana.

Cəmşid tarixi əfsanələrə görə, ən qədim İranda Pişdadyan sülaləsinin IV şahı olmuşdur. Rəvayətə görə şərab onun zamanında kəşf edilmişdir. Cəmşid şadlıq və kefcilliyyə əsaslanan bir məslək yaratmışdı. Bu beytədə Zakir Şərq ədəbiyyatında şadlıq rəmzi kimi məşhur olan nəşə qədəhini tərənnüm edir, onun Cəmşiddən yadigar qaldığını söyləyir:

Gələ gör həzrəti-Sahib deyə yüz vəzü dəlil,

Yox gümanım ki, qəbul eyləyə işlər feysəl.

Aparıb oğru payızdan bəri Xızrıstandan

On öküz, doqquz inək, yeddi camış, dörd-beş kəl.

Mən ki peyğəmbəri-namürsəliyəm bu xəlqin,

Şümr tək qanın içər gəlsə Nəbiyyü-Mürsəl.

Bu parçada işlənmiş həzrəti-Sahib, Şümr, Nəbiyyü-Mürsəl adları dinin tanıldığı obrazlardır. Lakin bu adlar XIX əsrin birinci yarısında dini mənbədən gələn yüksəkliyini saxlaya bilmirdi. Artıq həzrəti-Sahib gəlib yüz vəz eləsə, öyünd, nəsihət versə onun sözünü qulaq asan tapılma-yacaq. Mal-qara oğrusu olan bu adamlar peyğəmbərin, imamın qanını

belə Şümr kimi içməyə hazırlırlar. İslam dini tarixinə görə Yəzid ibn Müaviyə tərəfindən göndərilmiş sərkərdə Şümr vuruşma zamanı imam Hüseynin başını kesmişdi. Vaxtı ilə din yolunda, hakimiyyət üstündə iki qütbə bölünmüş, ölüb-öldürən adamlar indi "on oküz, doqquz inək, yeddi camış, dörd-beş kəl" üstündə bir-birinin qətlində fərman verirlər. Dini obrazların "dana-doluqlarla" paralel işlənməsi onları oxucu kütləsi arasında hörmətdən salır, dinin təbliğ etdiyi fikri az-çox sarsıdır.

Ömrü-təvilinə budur ki, dəlil

İstəməz üzünü görə Əzrail.

Dini etiqada görə Əzrail insanların canını alan məlekdir. Buna görə də bu addan xoşu gələn, onu görmək istəyən bir adamı təsəvvür etmək çətindir. Zakirin şeirində isə Əzrail, Cəfərqulu xanın üzünü görmək istəmir, belə bir şəxsin canını almaq, onunla qarşılaşmaq hətta Əzrail üçün alçaqlıqdır, əskiklikdir. Doğrudur, bu nifret bilavasitə dini obraza qarşı yönəlməmiş, Cəfərqulu xana tuşlanmışdır. Amma dərindən diqqət edilərsə, burada allahın ən yaxın mələyinə də istehzani görmək olar:

Vaiz bizə söylər şəri - Müstəfa,

Həramə mürtekip olmayın əsla!

Özü lüm-lüm udur batında, əmma

Zahirde dediyi mənaya bir bax!

Budur, məscidin minbərində oturub xalqa Məhəmməd peyğəmbərin müqəddəs kitabından, şəriətdən vəz söyləyən din xadiminin canlı portreti! Budur - "harama toxunmayın!" - deyən allahın yer üzündəki elçisinin batında, gizlində etdiyi və zahirdə, aşkarla dediyi. Bir şəxsin, daha doğrusu bir şəxsiyyətsizin xarakterinin, olmayan mənliyinin iki əks qütbü. "Çəşmə kənarında, çay qırığında, Məzə qabağında, mey dodağında" olan bu din dəllalının orucluqda çıxartdığı oyunlar, məhərrəmlik ayında gördüyü natəmiz işlər qəzəblə onun üzünə çırpılır. Bu bəndlər bütövlükdə din mübəlliğlərinin tör-töküntü xadimlərinə poetik dilin qüdrəti ilə endirilmiş sarsıcı zərbə olur.

*"Azərbaycan müəllimi" qəzeti,  
12 oktyabr 1984-cü il.*

## MƏHƏBBƏT DUYĞULARI

XIX əsrin böyük satirik şairi Qasim bəy Zakirin yaradıcılığında Azərbaycan qadınının həyat və məişəti özünəməxsus tərzdə geniş planda əks olunmuşdur. Zakir ancaq səmimi, vəfali və vicdanlı həqiqi aşıqların iztirablarını, həssas qəlbə malik həyalı və utancaq gözəllərin qəlb çırıntılarını qələmə almışdır. Bütün bunlar isə onun məhəbbətə ülvü münasibət bəslədiyini göstərir. O, romantik məhəbbət haqqındaki əsərlərində bir-birini alovlu qəlblə sevən gənclərin yüksək, müqəddəs mənəvi hissələrini tərənnüm edir. Zakir istinasız olaraq həqiqi eşqi, məhəbbəti həmişə var-dövlətə və mənsəbə qarşı qoyur, təmənnasız eşqin şöhrət və vara qalib gəlməsini təntənə ilə qələmə alır, məhəbbəti insanı yüksəldən, təkmilləşdirən, paklıq zirvəsinə qaldiran mənəvi ucalıq kimi xarakterizə edir.

Zakir, "Gözləyən kimsə, görmüm, həqqi deməz ay sana" misrası ilə başlayan müxəmməsində olduqca orijinal bir forma seçmişdir. Şair bu müxəmməsində bir tərəfdən özünə qədərki klassik Şərq ədəbiyyatında dönə-dönə işlədilmiş ənənəvi təşbeh və istiarələri sərf-nəzər edir. Şərq şairlərinin yaradıcılığına dörindən bələd olduğunu, klassik şeirin bütün incəliklərini nümayiş etdirir, digər tərəfdən köhnə, sxolastik şeirin təsvir vasitələrini elə salır, stamp ifadələrin artıq yeni şeirə yaramadığını açıb göstərir. O, sələflərinin lirikasında öz əksini tapmış təşbehlərə irad tutur, həyatı gözəlin ayrı-ayrı əzasını aya, sərvə, sünbü'lə, nərgizə, qonçeyə, şərabə, pərquya, limuya oxşadılmasını məqsədə uyğun sayır.

Böyük şair XIX əsrədə sənətin, şeirin vəzifəsinə tamam başqa gözlə baxırdı, o, real təşbehlərdən istifadə etməyi irəli sürürdü. Bu cəhətdən xarici gözəlliyyin təsviri Zakirin əsərlərində olduqca qabarıldır. Bu şeirlərdə yerli, milli kolorit, məhəlli geyim və bəzək qaydaları, etnoqrafik təfərrüat çox güclüdür:

Qaydasıdır, qara çarqat bürünür  
Siyah zülfün ucu yerdən sürünür.  
Nə göyçək yaraşır, nə xoş görünür,  
Mina, inci kəmər bel arasında.

Zakir yaxşı qavranılan təşbihlər vasitəsilə gözəlin xarici portretini çəkir. Burada hər bir detal, hər bir cizgi yerində işlədilmişdir. Bu cəhətdən "Zülfün", "Oynar" rədifli müxəmməslərində şairin portret yaratmaq bacarığı çox güclüdür. Gözəllərin təsvirinə həsr olunmuş şeirlərdə Vaqifin təsiri hiss olunsa da, onlar əsasən orijinal bir yaradıcılığın mehsuludur.

Q.Zakir səma cisimlərinin adlarından da istifadə etmiş, qəhrəmanlarının daxili aləmini, xarakterini açmaq üçün onlardan metoforik məqam kimi bəhrələnmiş, bənzətmə yolu ilə hadisələrin mahiyyətini da-ha yiğcam ifadə etmişdir.

Bu bahar fəslində, gül mövsümündə,  
Hər kimin ki, ola yarı yanında,  
Bürcü-Əsəddədir kövkəbi-bəxti.

Budur, şair yaz fəslində yarı yanında olanın bəxt ulduzunu Əsəd bürcündə bilir. Qədim astronomiyada 12 bürcün beşinci Bürcü-Əsəd (aslın bürcü) adlanır. Şərq ədəbiyyatında bu bürc yüksəklik, ucalıq mənasında işlənir. Deməli, şair yarın vüsələna qovuşan aşiqin xoşbəxt olduğunu göstərmək üçün onun bəxt ulduzunun Bürcü-Əsədə düşməsi, qovuşması kimi xarakterizə edir.

Ey yiğilan canlar, minnət eyləyin,  
Dursun, o gözəllər şahı oynasın.  
Dəst tutsun Ütarid, Zöhrə, Müştəri,  
Fələkin şəms ilə mahi oynasın.

Bu misalda şair müqayisə obyekti üçün seçdiyi sözlərin xüsusiyyətlərini bütün incəliyi ilə nəzərə almışdır. O, gözəl qızlar arasında oturmuş sevdiyini gözəllər gözəli, gözəllər şahı hesab edir. Onu göylər səltənətinin Günəşini, Ayı, ətrafinda əyləşən gözəlləri isə Günəşin başına fırlanan, Günəşə ən yaxın olub, axşam gün batınca, sübh isə gün çıxmazdan əvvəl görünən Ütaridə (Merkuriyə)bənzədir.

Zakir qadın gözəlliyindən bəhs edərkən sədaqət, vəfa, əhdə əbədi bağlılıq kimi əsil insani sıfətləri təbliğ edir, belə keyfiyyəti tərbiyədə əsas sayır. Şair vəfanın əbədi, dəyişməz bir kateqoriya kimi götürür, onu ölümün belə poza bilmədiyini tərənnüm edir:

Ölsəm qoyun, sizi tarı  
Yönümü dilbərə sarı.

Gözəlliyin ayrılmaz hissəsi kimi götürülən pak, ləkəsiz məhəbbət, əhdə vəfadarı, eşqə sadıqlik kimi sıfətlər Zakirin əsərlərində geniş şəkildə əks olunmuşdur. Bu cəhətdən qarşılıqlı sevgi və qadın azadlığı probleminə toxunan "Zövci-axər" əsəri diqqəti cəlb edir.

Q.Zakir öz böyük sələfləri kimi gənclərə faydalı məsləhətlər verir, qızları hərcayı, naəhl adamlarla dostluq etməkdən çəkindirir. "Mən səna aşiqi-giriftarəm" misrası ilə başlanan tərcibəndində şair məşuqəni nadürüst, naqabil, bədtəriq, bədkirdar aşıqlarə yaxın olmaqdan çəkinidir, onu "bürcü-ismətdə mahi-ənvər" olmağa, "ədnayə iltifat etmə-məyə" çağırır, "bipərdə durub oturma", "hərcayılər ilə ülfət etmə" deyə ona məsləhətlər verir. Şair istəyir ki, qız "Yadlar ilə danışmaya, gül-məyə; Namünasib yerə gedib-gəlməyə", "Naməhrəmə görünməyə, yan gəzə", sevib sevilərkən isə "Əhdi dürüst ola, iqrarı möhkəm", "Namusu, qeyrəti, ari gərəkdir".

Zakirin üz örtüklərinə - bürqəyə, yaşmağa, çarqata münasibəti mənfidir. O, qadın əsarətinin nişanəsi olan bu örtüklərə qarşı etiraz səsini ucaltmışdır. Şair "Çarqat" şeirində üzünü yaşmaq, özünü çadra altında saxlayan, niqab altında cœurdən, öz gözəlliyini gizlədən qadınların halına acıyr, "Başdan ayağa naz ilə, Nəzakətdi... mənim yardım" deyən şair qadınları mənəvi cəhətdən gözəl, incə zövqə malik insanlar kimi görmək arzusunda idi. "İxtilatındır məzəli, Sözündən canlar təzəli" beyti göstərir ki, şair söz qədrini bilən, sözü qiymətləndirməyi bacaran, şirin-şirin danışığı ilə insana təzə ruh gətirən gözəllərin vurğunu olmuşdur.

Zakirin şeirlərində qarşılıqlı sevgi, məhəbbətdə bərabərlik prinsipi əsas götürülür. Şair sevgi, ailə qurmaq, evlənmək kimi məsələlərdə müterəqqi görüşə malikdir.

Zakirin ailə və məhəbbət haqqındaki fikirləri bu gün də öz əhəmiyyətini itirməyib.

*"Azərbaycan gəncləri" qəzeti,  
16 oktyabr 1984-cü il.*

## **QASIM BƏY ZAKİR**

İnsanlara gərək olmaq, çətin gündə onlara kömək əli uzatmaq, elinə, obasına arxa durmaq - unudulmaz şair Qasım bəy Zakirin həyat amalı, sənətkarlıq devizi belə olmuşdur.

1874-cü ildə Qarabağda, yaşıl bağlar, sıx ormanlar diyarı, Saricalıda dünyaya göz açan Qasım bəy uşaqlıq və gənclik illərini o dövrün elm, sənət, musiqi mərkəzi Şuşada keçirmişdir. O, mədrəsə təhsili almış, ərəb və fars dillərini öyrənmiş, dövrünün elmlərini dərindən mənimsəmişdir. Düzlük, doğruculuq, həqiqət-pərəstliyinə görə hamı onu sevmiştir. Yalan danışanlara, hıylə, kələk işlədənlərə, saxtakarlıq edənlərə qarşı şair həmişə amansız olmuşdur. Elə bu keyfiyyətlərinə görə şairin ata qohumlarından olan Qarabağ xanı Mehdiqulu xan ona Saricalının yanındakı Xındırıstan kəndini bağışlamışdı. Qasım bəy 20 evdən ibarət bu kiçik kəndin gəliri ilə dolanmış, sadə bir kəndli kimi özür sürmüşdür.

Keçən əsrin 50-ci illəri çar hökumətinin bəy-kəndli münasibətlərinə aid verdiyi bir sıra qanunlarla səciyyəvt idi. O vaxtlar kəndli üsyanları bütün Rusiyani lərzəyə salmışdı. Çar hakimlərinin özbaşinalığı üzündən chinovnik, məmur və kəndxudalarla yanaşı qaçaq-quldur dəstələri də dinc əhalini soyub qarət edirdi. Şairin qardaşı oğlanları da belə silahlı dəstələrin üzvü olub çar zabit və məmurlarına, kiçik qoşun dəstələri üzərinə basqın etdiklərinə, adam soyub quldurluqla məşğul olduqlarına görə tutulub güllələnmişdilər. Bu hadisənin nəticəsi olaraq Qasım bəy Zakir 19 baş ailəsi və qohumları ilə birlikdə həbs edilmiş, kəndi dağıdılub viranə qoyulmuşdu.

Şairin başına gələn bu əhvalatların səbəbi bir də rüşvətxor çar hakimlərinin, zülmkar bəylərin və yaltaq ruhanilərin hər cür fitnə-fəsad dolu

hərəkətlərini açıb göstərməsi, onları öz həcvlərində ifşa etməsi olmuşdur.

XIX əsr Azərbaycan ədəbiyyatını, bütövlükdə isə Azərbaycan sa-  
tirasını Qasım bəy Zakırsız təsəvvür etmək mümkün deyildir. O, ya-  
radıcılığa başladığı gündən öz dövrünün hadisələrini ustalıqla qələmə  
almışdır. Zakirin lirik şeirləri həyatın müxtəlif sahələrinə aid informa-  
siya bolluğu ilə seçilir. Bu, hər şeydən əvvəl müəllifin maraq dairəsi-  
nin genişliyi, istedadının çoxcəhətliyi ilə əlaqədardır.

Q.Zakir özündən əvvəl yaşamış Şərqi böyük şairlərinin əsərləri-  
ni oxuyub öyrənmiş, sənətkarlıq məsələləri ilə dərindən maraqlan-  
mışdır. Lakin o, özü üçün iki şəxsi müəllim - mənəvi ata götürmüştü:  
böyük qəlb şairi Məhəmməd Füzuli və xalq aşiq ədəbiyyatı ənənələ-  
rinə bağlı Molla Pənah Vəqif.

Zakir yaradıcılığının ideya-bədii orijinallığını, estetik dəyərini  
özündə eks etdirən "Şuşa mollaları haqqında", "Çıxmadı qurtulaq dər-  
dü bəladən", "Zəmanənin tənqid", "Bərdə xərabələri", "Vəsf-i-hal",  
"Hüseyin bəyi həcv" şeirləri, M.F.Axundova, İsmayıл bəy Qutqaşınlı-  
ya, Cəfərqulu xana, Xurşid Banu Natəvana yazılmış mənzum məktub-  
ları ona böyük şöhrət qazandırmışdır. Şair bu əsərlərində insanpərvər-  
lik və dostluq ideyalarını, öz dövründə baş verən zülm və haqsızlığı,  
ətalət və cəhaləti bütün reallığı ilə, poetik boyalarla qələmə almışdır.  
O, ictimai ədaletsizliyə qarşı üsyankar səsini ucaltmış, dini əsərətin,  
mövhumatın və fanatizmin xalqın mədəni inkişafına böyük əngəl tö-  
rətdiyini tənqid atəşinə tutmuşdur.

Şairin ədəbi irsi içərisində milli aşaq ədəbiyyatımızın inciləri səviyyə-  
sində olan mənzum hekayələri çox yüksək qiymətləndirilir. Onun tərbiyə-  
vi mahiyyət daşıyan didaktik məzmunlu mənzum hekayələri zülmü, istis-  
mar dünyasını, cəhalət və zorakılığı tənqid etməklə yüksək humanizm,  
dostluq, insanpərvərlik, zəhmətsevərlik hissələri aşılıyor. "Məlikzadə və  
Şahsənəm", "Heyasız dərvişlər haqqında", "Dəvəsi itən kəs", "Tərlanlar və  
elçilər" və başqa hekayələrdə dövrün vacib məsələlərinə toxunulmuşdur.

Qasım bəy Zakir Azərbaycan epik şeirinə 6 orijinal təmsil bəxş etmiş-  
dir. Canlı, şirin və yiğcam dillə təsvir olunmuş bu təmsillərdə dövrün zülm  
və ictimai haqsızlıqları çox incə və sadə şəkildə öz həllini tapmışdır.

Ədəbiyyat tariximizdə görkəmli şair, maarifçi, ictimai satiranın banisi,  
aşiq poeziyasının varisi və davamçısı Qasım bəy Zakir bədii-estetik əsər-  
ləri ilə bu gün də insanları daha gözəl gələcəyə səsləyir.

*"Azərbaycan pioneri" qəzeti,  
17 oktyabr 1984-cü il*

## **ВЫДАЮЩИЙСЯ ПОЭТ-РЕАЛИСТ**

134 года назад 66-летнего поэта сослали в Баку, и ему с большим трудом удалось заменить этот город на Шушу. И вот теперь, спустя столько лет, в Баку, как и во многих других городах республики, в соответствии с постановлением ЦК КП Азербайджана отмечается 200-летие со дня рождения одного из лучших сынов нашей земли, основоположника жанра сатиры и критического реализма в азербайджанской литературе Касумбека Закира.

Касумбек Закир родился в 1784 году в селении Сарыджалы нынешнего Агдамского района. Детство и юность его прошли в Шуше, где он в совершенстве изучил арабский и фарсидский языки, довольно глубоко познал современные ему науки, а уже зрелые свои годы провёл в селе Хындырыстан.

1849 год явился поворотным в биографии Касумбека Закира. Его племянник Бех будбек был обвинён в убийстве солдата царской армии, и на Закира пало подозрение, что он, мол, скрывает родственника. Без долгого разбирательства Касумбек вместе с 19-ю членами семьи и ближайшими родственниками был арестован и доставлен в Шушинскую крепость. Имение же его было превращено в развалины. И хотя через некоторое время Бех будбек был пойман, тем не менее с поэта так и не было снято это обвинение: он, в преклонные свои годы был сослан в Баку. Однако с помощью друзей, среди которых было немало пользующихся влиянием в кругах высшей знати, Закиру удалось добиться, чтобы ему в знак высокой милости разрешили вернуться в Шушу. Здесь и провёл он остатки своих дней под неусыпным полицейским надзором, здесь же и скончался в возрасте 73-х лет, оставив потомкам богатое творческое наследие.

В азербайджанскую литературу XIX века Касумбек Закир вошёл как крупный лирический поэт. В многообразном творчестве Закира особое место занимает любовная лирика. Любовь в его стихах выступает как чувство, возвышающее человека, дающее силу духу, будящее мысль, укрепляющее веру в торжество добра. В своих стихах поэт словно слагает симфонию о красоте внутреннего мира человека.

Вместе с тем, тема любви, классическая тема нашей поэзии, в стихах Касумбека Закира приобретает особую романтическую окраску. Она раскрывается во всей своей силе, во всех тончайших проявлениях души, охваченной этим прекраснейшим чувством. Эти стихи волнуют каждого, и, в первую очередь, искренностью. Закир в стихах своих, с одной стороны, рисует портрет своей любимой, несомненно, прекрасной, а с другой, - очень тонко передаёт душевное состояние, страдания и радости влюблённого в неё. В то же время поэт, считая любовь возвышенным и святым чувством, относится к ней, как к чувству реальному, жизненному.

Любовь моя, ты так прекрасна,  
Ты светишься, как луг.  
И вешается в небе ясном  
Луны ревнивый полукруг.  
Молящийся не верит в бога,  
Что ему бог.  
Когда он верит  
В брови страстно,  
В мерцанье дуг.

(Эти и далее стихи даны в переводе А.Плавника).

Именно это любовь, по мнению Закира, чистая и искренняя, возвышает человека, воспитывает в нём такие прекрасные качества, как верность, доброта, заботливость. Образы в лирических стихах Закира не надуманы, они вполне реальны, жизненны - и в этом их сила.

С юных лет увлёкшись поэзией, Касумбек Закир писал отнюдь не только лирические стихи. Так, он автор целого ряда глубокосодержательных рассказов. В его творчестве своё мес-

то занимают поучительные, весьма популярные в народе басни. Такие, как, например, "Лев, Волк и Шакал", "Верблюд и Осёл", "Лиса и Волк", "Лиса и Лев", "О верных друзьях" и другие.

И всё же Касумбек Закир зянял достойное место в азербайджанской литературе, главным образом, именно своей сатирией. Он один из тех кто в первой половине XIX столетия заложил фундамент критического реализма в азербайджанской литературе, создал основы реалистической литературы. Обращение поэта к сатирическому жанру было предопределено всем ходом развития всего общества, находившегося под огнём критики демократически мыслящих умов того времени.

Ясно, как божий день,  
что правду выискивать смело,  
с чиновниками тягаться -  
пустое это дело.  
Если потрескались губы  
от горечи у тебя -  
Не взяв океана, не даст и глотка  
чиновник дебелый.  
Надобно класть на ладонь  
золото иль серебро,  
Чтобы душа чиновничья  
просителю порадела, ...  
- так писал Закир.

Поэт открыто говорил о том, что в жесточайших условиях царизма жалобщику нет никакой надежды добиться помощи. Всё, что Закир видел, слышал и знал, находило отражение в его творчестве. Правду - правдой, а кривду - кривдой показывал поэт в своих произведениях, тяжёлое положение трудящихся масс в национальной окраине царской России.

В своих произведениях Касумбек Закир гневно изобличал любые проявления мещанской психологии, равнодушие, взяточничество, воровство, силой художественного слова привлекал внимание общественности к недостаткам, к уродливым явлениям в быту. В своих стихах он боролся с феодальными порядками и обычаями, разоблачал реакционную сущность ислама, боролся с проявлениями национального и

социального гнёта. В зеркале его поэзии во всей своей неприкрытои наготе отражаются бесправие и безграмотность подавляющего большинства трудового народа, его стремление бороться за лучшую долю, свободу и счастье. Вот, к примеру, что он пишет в "Осуждение времени":

Сменяет начальник  
начальника - ноша.  
Всё тяжелее  
на плечи легла.  
"Эй, завтра приди" -  
в канцелярии крикнут, -  
И кровь закипает,  
и слёзы из глаз.  
Шпионать тебя будут,  
пока не подмажешь,  
Дашь взятку -  
и дело решится тотчас...

Сатирические стихи Закира свидетельствуют о его гражданской смелости, они являлись обвинительным актом тем, кто управлял государством, считая себя вправе властвовать над народом. Перо в руках Закира становилось разящим мечом, с которым он обрушивался на самоуправство властей, несправедливость, социально-экономическую отсталость, патриархально - феодальные законодательства. Именно в том одна из главных заслуг Закира: он правильно понимал животрепещущие проблемы дня, мог верно и своевременно осмыслить их, чтобы силой своего талантливого пера обрушиваться на социальную несправедливость, религиозный фанатизм, экономическую отсталость.

Касумбек Закри - один из самых почитаемых и самых читаемых наших классиков. Произведения, вышедшие из-под его пера, любимы в народе. Знакомство с его творчеством в детские годы у нас начинается с его мудрых и просто написанных басен. А уже в юности мы упиваемся его наполненной высокими человеческими чувствами любовной лирикой. Его же сатирические стихи напоминают нам о трудном периоде нашей истории...

Заслуги Касумбека Закира навсегда остались в народной памяти. Отмечаемое сегодня 200-летие со дня рождения выдающегося поэта азербайджанского народа - тому подтверждение.

*газета "Вышка"  
от 16 октября 1984 года.*

# KİTABIN İÇİNDƏKİLƏR

## I hissə

Q.Zakirin həyatı və yaradıcılığı.....	3
---------------------------------------	---

## I fəsil

Q.Zakir və onun məktəbdə öyrədilməsinə dair.....	4
Q.Zakirin həyatı.....	10
Şairin anadan olduğu il və yer.....	11
İctimai mənşəyi.....	12
Kiçik təsərrüfat başçısı kimi.....	14
Şairin həbs olunmasının səbəbləri, özünün və övladlarının sürgün edilməsi.....	15
Şairin dostları və düşmənləri.....	18
Dövrün ictimai-siyasi xarakteristikası.....	27
Şairin Rusiyaya, rus dövlətinə münasibəti.....	30
Şairin həyatının son illəri və vəfati.....	33
Şairin sələfləri.....	34
Şairin müasirləri.....	39
Şairin xələfləri.....	43

## II fəsil

Q.Zakirin yaradıcılığı. Lirik şeirləri.....	47
"Durnalar" qoşması.....	60
"Badi-səba, mənim dərdi-dilimi" qoşması.....	64
"Keçdi növbəti-zimistan" gəraylısı.....	67

## III fəsil

Q.Zakirin satiraları.....	69
Divan, dövlət və məhkəmələrin tənqidi.....	81
Dinə münasibət məsələsi.....	88
"Xəbər alsan bu vilanın əhvalin" satirası.....	92

#### **IV fəsil**

Q.Zakirin mənzum hekayələri.....98

#### **V fəsil**

Q.Zakirin təmsilləri.....103

"Sədaqətli dostlar haqqında" təmsili.....108

#### **VI fəsil**

Şairin sənətkarlığı haqqında bir neçə söz.....112

Q.Zakirin Azərbaycan ədəbiyyatı tarixində yeri.....115

Birinci hissədə sitat göstərilmiş və nömrələrlə göstərilmiş  
ədəbiyyatın siyahısı.....118

#### **II hissə**

Qasım bəy Zakirin əsərlərinin dil xüsusiyyətləri.....121

#### **I fəsil**

Azərbaycan ədəbi dilinin inkişafında Qasım bəy Zakirin rolu.....121

#### **II fəsil**

Q.Zakirin şeirlərində danışq dili xüsusiyyətləri.....143

#### **III fəsil**

Q.Zakirin şeirlərinin lügət tərkibinin üslubi imkanları.....149

#### **IV fəsil**

Q.Zakirin şeirlərində termin səciyyəli sözlər.....164

## **V fəsil**

Ekspressivlik və emosionallıq yaradan leksik vahidlər.....	178
Sinonim sözlər.....	178
Omonimlər.....	191
I Leksik-semantik omonimlər.....	191
1. Feili omonimlər.....	194
2. Müxtəlif nitq hissələrindən ibarət omonimlər.....	195
3. Alınma sözlərin omonimliyi.....	197
II Leksik-qrammatik omonimlər.....	198
Antonimlər.....	200
I. Mütləq antonimlər.....	201
II. Nisbi antonimlər.....	205

## **VI fəsil**

Q.Zakirin yaradıcılığında frazeoloji ifadələrdən istifadə yolları.....	208
Frazeoloji ifadələr atalar sözləri və zərb-məsəllərdə.....	229

## **VII fəsil**

Ekspressiv-emosional ifadələr.....	236
Son söz.....	243
İkinci hissədə istifadə edilmiş ədəbiyyatın siyahısı.....	245

## **III hissə ƏLAVƏ**

Müəllifin Q.Zakir haqqında jurnal və qəzetlərdə çap olunmuş məqalələri.....	247
Q.Zakirin dili haqqında bəzi qeydlər.....	248
Q.Zakirin əsərlərində işlənmiş emosional-ekspressiv ifadələr.....	252

Q.Zakirin əsərlərində işlənmiş omonimlər.....	259
Zakir və xalq dili.....	268
Q.Zakirin bədii dilinin öyrədilməsi məsələlərinə dair.....	273
Hakim siniflərə nifrət poeziyası.....	279
Böyük satirik şair.....	286
Böyük satirik.....	289
İctimai satiranın banisi.....	297
Şairin məhəbbət dünyası.....	303
Q.Zakirin bədii irlərində tərbiyəvi fikirlər.....	307
Mövhumat və xurafatı ifşa edən şeirlər.....	313
Q.Zakir və qadın azadlığı.....	317
Qasım bəy Zakir.....	320
Q.Zakirin əsərlərində adlar.....	323
Məhəbbət duyğuları.....	327
Qasım bəy Zakir.....	330
Выдающийся поэт-реалист.....	332

Süleyman Hüseynov  
“Qasım bəy Zakir”  
(Azərbaycan dilində)

Bakı, “YAZICI” nəşriyyatı - 2010, 344 səh.

Nəşriyyat direktoru:  
Məsul redaktor:

Şəmsi VƏFADAR  
Gülnarə MƏMMƏDOVA

Kompüter tərtibatçısı,  
dizayner və texniki  
redaktoru:

Ələsgər HÜSEYNOĞLU

Mətni yiğdişar:

Günel MƏMMƏDZADƏ  
Fatimə HƏMİDOVA  
Zərifə BAĞIROVA

Yığılmışa verilmişdir: 09.06.2010  
Çapa imzalanmışdır: 20.08.2010  
Kağız formatı: 60x84 1/16  
Fiziki çap vərəqi: 1  
Mətbəə kağızı: № 21,37  
Sifariş: № 342 Sayı: 200 nüsxə  
*Ofset üsulu ilə çap olunmuşdur*



*Kitab “YAZICI” nəşriyyatında yığılıb, səhifələnmişdir,  
Ünvan: Bakı, Mətbuat pr. 24,  
Telefon:(99412) 510-68-48, (99412) 510-79-94*